

Qərib Məmmədov, Mahmud Xəlilov

**AZƏRBAYCANIN
MEŞƏLƏRİ**



Bakı-«Elm»-2002

Elmi redaktor: akademik B.Ə.Budaqov

631.9
M 52

Məmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı - «Elm» nəşriyyatı - 2002, 472 s.

Monoqrafiya respublika meşələrinin öyrənilməsi tarixi, dağ və düzən meşələrinin müasir vəziyyəti, onların qoruyucu funksiyaları, antropogen dəyişilmə istiqamətləri, əsas ağac cinslərinin bioloji xüsusiyyətləri verilir. Kitabda həmçinin meşə ekosistemlərinin mühafizəsi, bərpası, səmərəli istifadəsi, yeni qoruq və yasaqlıqların təşkili tövsiyə olunur.

Əsər ekoloqlar, coğrafiyaşunaslar, meşəciler, torpaqşunaslar, geobotaniklər və kənd təsərrüfatı mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. O, həm də meşəçilik, geobotanika, ekologiya və təbieti mühafizə fənnlərinin tədrisi və öyrənilməsində müəllim və tələbələr üçün dəyərli vəsait ola bilər.

Azerbaijan forests. Q.Sh.Mammadov, M.Y.Khalilov.

The monography is devoted to studies and history of forests, present state of mountain and plain forests and their anthropogenic change direction. At the same time protection, restoration, efficient use of forest ecosystem, organization of new preservations and refuges are recommended.

ISBN 5-8066-1431-X

**MX 3701000000
655(07) – 2002**

© «Elm» - 2002

Giriş

Biosferin bir hissəsini təşkil edən meşələr onun inkişafında və mühafizəsində mühüm rol oynayır. Meşə olmasayı, həyat da, yə'ni biosfer də mövcud olmazdı fikrini yürüdən alınlərin sözlərində şübhəsiz ki, bir həqiqət vardır. Belə ki, biosferin insan həyatı üçün zəruri olan hava təbəqəsini oksigenlə tə'min etməkdə, onu nizama salmaqdə meşələr əsas yer tutur.

İnsanların həyatına, məişətinə meşə qədər yaxından daxil olan təbiət sərvəti azdır. İnsanlar bütün ömrü boyu təbiətin yaratdığı bu qiymətli sərvətlə, onun ne'mətlərilə maraqlanmış, onların öyrənilməsində, mədəniləşdirilməsində öz qüvvəsini əsirgəməmişdir.

Meşə təbiətin orijinal və təkrarolunmaz hissəsidir. O, öz qanunları ilə yaşayır və inkişaf edir. Öz mövcudluğu və inkişafi üçün meşə öz-özünə əlverişli şərait yaradır, qida və su ilə öz-özünü tə'min edir, təzələyir, gələcək nəslinin qorunub saxlanması üçün özüne qayğı gösterir.

İlk baxışda meşə adama çoxlu ağac toplusu kimi görünür. Lakin meşəni dərindən öyrəndikdə, onun sırlarını açıldıqda mə'lum olur ki, meşə məvhumu olduqca genişdir. Meşə elə bir təbii kompleksdir ki, ağac, kol, otlardan başqa ora heyvanlar, quşlar, müxtəlif həşəratlar və mikroorganizmlər daxil olur. Meşə onlarsız, onlar isə meşəsiz yaşaya bilməz. Əger meşədə göbəlekler, yaxud quşlar və həşəratlar yox olarsa, oradakı ağaclar da solub məhv olar.

Meşə mühitində bitən ağaclar həm zahiri görünüşünə, həm də böyümə və inkişaf tərzinə görə tek-tek bitən ağaclardan fərqlənir. Meşədəki ağaclar sıx bitdiyindən bir-birinə böyük tə'sir göstərir, ona görə də orada ağaclar uca boylu, düz qamətli, çətirləri isə az inkişaf edərək ensiz və gödək olub, ağacların təpə hissəsində yerləşir.

Açıqlıqda (tek-tek) bitən ağaclar isə alçaq və bir qədər əyri gövdəyə malik olur, sərbəstlikdə bitdiyi üçün çətirləri aşağıdan başlayaraq geniş və uzundur.

Meşə mövcud olduğu mühitə aktiv tə'sir göstərir. Burada ilbəil arası kəsilmədən ağac və kolların külli miqdarda yarpağı, xırda və iri budaqları, qabıq, çıçək və meyvələri tökülür, onlara isə milyonlarla həşərat qalıqları qarışır. Torpaq səthinə düşən bu töküntülər tədricən çürüyüb parçalanır və qalın üzvi kütlə əmələ getirir. Meşəçilik elmində bu, meşə döşənəyi adlanır. Meşə döşənəyinin böyük əhəmiyyəti vardır. O, yağış sularını pambıq kimi özüne çekir və uzun müddət saxlaya bilir. Çox yağışlar olduqda meşə döşənəyi

suyu tədricən torpağa ötürür. Bu səbəbdən də leysan yağışları zamanı meşədə torpağın yuyulması müşahidə olunmur. Meşəsiz yamaclarla düşən yağışlar isə torpağın üst münbit, məhsuldar qatını yuyub dərələrə, çaylara axıdır. Meşə döşənəyi həm də isti «yorğan» vəzifəsini görür. Şaxtalı qış dövründə meşədən kənarda torpaq donsa da meşənin çətiri altında heç vaxt donmur.

Bununla da meşələr torpaq örtüyünü yuyulub dağılmadan mühafizə edir, dağlıq ərazinin və çayların su rejimini nizama salır, yaşayış məntəqələrini, «əkin sahələrini sellərdən» qoruyur.

Meşə döşənəyi torpağın su-fiziki xassələrini yaxşılaşdırmaqla həm də meşə ağacları üçün gübrə və ehtiyat qida mənbəyidir. Hər il payızda tökülən yarpaqlar bu ehtiyatı bərpa edir. Meşə bitkili bu qida maddələrinin bir hissəsini mənimşəyir və təkrarən geri, torpağa qaytarır.

Meşə özünə əlverişli sayılan torpaq-iqlim şəraitində yayıldığı kimi, öz növbəsində mövcud olduğu torpaq və iqlimə tə'sir göstərir. Meşədə temperaturun sutkalıq dəyişməsi açıq (meşəsiz) sahəyə nisbətən zəif nəzərə çarpır. Meşə torpağının rütubətlənməsi və quruması da cəmən və bozqır torpaqlara nisbətən tədricən gedir.

[Ağaclar meşənin əsas saknları olub meşəliyin bütün zahiri görünüşünü və başlıca xüsusiyyətlərini tə'yin edir. Respublikamızın meşələri az sahə tutsa da ağaç cinslərilə olduqca zəngindir. Bu ağaclar biri digərinə bənzəmir və hər biri müstəsna və maraqlı xüsusiyyətlərə malik olub müxtəlif meşə tipləri yaradır.]

[Meşədə üstünlük təşkil edən ağaç cünsleri meşənin edifikatorları və ya dominantları adlanır. Onlar meşənin, eyni zamanda bütün biosferin üzvi maddələrinin əsas kütləsi sayılıraq maddələrin dövranında və ətraf mühitin dəyişilməsində mühüm rol oynayır. Dominantlıq təşkil edən ağaç növləri bioloji cəhətdən hemişə həyat uğrunda mübarizənin «qalibi» olurlar. Bunlar bu və ya digər səbəbdən müvəqqəti olaraq başqa ağaç növləri ilə əvəz olunsa da müəyyən dövr keçdikdən sonra yenə öz yerini tutur. Məsələn, ağacların qanunsuz kəsilməsi və meşədə sistemsız mal-qara otarılması nəticəsində məhsuldar palid ağacliğı az qiymətli dəmirqara meşəliyinə çevirilir. İnsanın təsərrüfat fəaliyyətinin mənfi tə'siri davam etdirildikdə isə meşəlik get-gedə seyrəlir, dəmirqara da tədricən sıradan çıxaraq kserofit kolluqlarla əvəz olunur. Əksinə, törəmə dəmirqara meşəliyi müəyyən müddət (50-100 il) insanın mənfi tə'sirindən mühafizə olunarsa yenidən ilkin palidlığın bərpa olunması müşahidə olunur. Fıstıq, palid növləri, qovaq, dəmirağac və s. respublikamızın

meşələrinin edifikator ağacları sayılır.

Edifikator ağaclarından başqa meşələrimizin tərkibində bir sıra digər ağaç növlərinə də rast gəlinir, onlar edifikator cinslərilə birlikdə meşəliyin əsas mərtəbəsini təşkil edərək onun inkişafında böyük rol oynayır. Bu ağaclar meşəcilikdə köməkçi cinslər və ya soedifikatorlar adlanır. Bunlara müxtəlif ağcaqayın növləri, cökə, quşarmudu, ayıfindığı, qaraçöhrə və s. daxildir. Bə'zən bu ağaç növləri meşədə kiçik sahələrdə dominantlıq rolunu da oynaya bilir.

Meşədə onun əsas sakini sayılan ağaclardan başqa müxtəlif bitki növləri də bitir. Bura kollar, sarmaşıqlar, otlar və s. daxil olur. Bu bitkiler boyanın bir-birindən fərqli olub meşədə şaquli mərtəbəlik yaradır. Meşədə bitki növü nə qədər çox olarsa mərtəbəlik də o qədər çox nəzərə çarpar. Respublikamızın həm düzən, həm də dağlıq ərazisinin əlverişli torpaq, iqlim şəraitində çox nadir hallarda sırf meşəlik yaranır. Belə meşəlik təmiz (sırf) və ya monodominant meşə adlanır. Məsələn, təmiz fistiq meşəsi. Dağlarımızda yayılan hətta sırf fistiq meşəsi də müxtəlif yaşılı olduğundan əsasən bir neçə mərtəbəlik yaradır. Çoxmərtəbəli, yə'ni polidominant meşəliklər ən çox Talişin və Böyük Qafqazın subtropik zonası üçün daha xarakterik sayılır.

Dünyanın digər rayonlarına nisbətən respublikamız az meşəli sayılır. Ümumi ərazimizin yalnız 10 faizi meşə ile örtülüdür. Lakin meşələrimiz ağaç, kol və heyvanat aləmi növlərlə olduqca zəngindir. Burada 450-dən çox yabani ağaç və kol növü bitir. Onların 70-i endem növləri olub respublikamızdan başqa dünyanın heç bir yerində təbii halda bitmir.

Tariximizin sehifələrini vərəqələdikdə görürük ki, hələ yaxın keçmişdə respublikamızın bitki və heyvanat aləmi olduqca zəngin olmuşdur. Bir sıra bitki və heyvanatının kökü kəsilərək adları flora və faunamızdan silinmişdir. Bir çox qiymətli ağaç cinslərindən ibarət meşələrin sahəsi xeyli azalmışdır. Keçən əsrin sonu, müasir əsrin əvvəllərində qoz, palid və digər qiymətli ağaç cinsləri bə'zi rayonlarda başdan-başa kəsilərək baha qiymətlə xaricə satılmış, əkinçilik və maldarlığın inkişafı ilə elaqədar olaraq geniş sahələr məhv edilmişdir. Hazırda bə'zi ağaç və kol növləri-dəmirağac, aza-tağac, qaraçöhrə, ipek akasiyası, ayıfindığı, Araz palidi, yalanqoz, şərq çinarı, Xəzər lələyi, adı nar, meşə üzümü, Buasye armudu, big-evar, pirkal, samşit, eldar şəmi, adı xurma, söyüdyarpaq armud, budaklı danaya, cuzğun və s. adları «Qırmızı kitab»a salınmış, onların qorunub saxlanması və artırılması üçün tədbirlər irəli sürülmüşdür.

Respublikamızın flora və faunasının mühafizə olunub saxlanması məqsədilə 15 dövlət qoruğu və 12 yasaqlıq yaradılmışdır. Bu qoruqların və yasaqlıqların tabeliyində 35 min hektara qədər meşəlik vardır. Yaxın gələcəkdə respublikamızda yeni dövlət qoruqlarının və milli parkların yaradılması nəzərdə tutulmuşdur.

Təəssüflə qeyd edək ki, planetimizdə meşəsizləşdirmə prosesi indi də davam edir. İnsanlar yeraltı yanacaqdan istifadə etdiyi dövr ərzində (yəni 1850-1980-ci illər) dünya meşələrinin sahəsi 15% azalmışdır. FAO-nun mə'lumatına görə hər il 114 min km² meşə sahəsi qırılır və ya yandırılır. Ən çox tropik meşələr məhv edilir, bu meşələr Yerin ən məhsuldalar meşələri olub ümumi fitokütlənin 40%-ni, bütün dünya meşələrinin məhsuldarlığının 58%-ni təşkil edir.

Meşələrin məhv edilməsi üzvi maddələrin miqdarının azalmasına bilavasitə tə'sir göstərir, bitki tərəfindən karbon qazının udulması menbəyi yoxa çıxır, enerji, su dövranı və əsas biogen elemetlərin qlobal biokimyəvi spektri dəyişir. Ərazinin meşəsizləşdirilməsi lokal, regional və qlobal səviyyədə iqlim şəraitini dəyişdirir, bitki örtüyü və heyvanat aləminin bioloji müxtəlifliyi kasatlaşır. Bununla da biosferin sabitliyi pozulur, daşqınlar, sellər, su və külək eroziyasının dağıdıcı tə'siri və səhralaşma prosesi güclənir.

Hazırda respublikamızın bütün təbii zonalarında meşə örtüyü nün antropogen dəyişilməsi və bitki qurşaqlarının qarışması müşahidə olunur. Bununla əlaqədar geniş ərazilərdə yüksək məhsuldalar meşə sahələri zəif torpaqqoruyucu əhəmiyyət daşıyan az mehsuldar bitki qruplaşmaları ilə əvəz olunur, qiymətli ağac və kol növlərinin sıradan çıxməq hallarına tez-tez rast gəlinir. Bunun nəticəsində dağ yamaclarında eroziya prosesi güclənir, kserofil, çöl və yarımsəhra formasiyalarının «hücumu» başlanır, dağ ərazilərinin və çaylarının su rejimi kəskin pisləşir. Bütün bunlar meşə örtüyünün mühafizəsi, bərpası və ondan istifadə edilməsi üzrə elmə əsaslanan kompleks tədbirlər programının hazırlanmasını tələb edir. Bu baxımdan, meşə örtüyünün müasir vəziyyətini, ayrı-ayrı meşə edifikatorlarının biokoloji xüsusiyyətlərini, bitki örtüyünün antropogen dinamikasının xarakter və istiqamətlərini öyrənmək mühüm əhəmiyyət kəsb edir.

Hazırda respublikamızda bu istiqamətdə lazımi konkret materiallar yox dərəcəsindədir.

Uzun illər dövründə areoloji, fitosenoloji və marsrut-coğrafi istiqamətlərdə aparılan tədqiqatlar nəticəsində respublikanın müxtəlif dağ və düzən regionlarında ayrı-ayrı meşə edifikatorlarının və qiyamətli ağac növlərinin areali, onların yaratdığı populyasiya və fito-

senozlarının yayılması qanuna uygunluqları, meşə örtüyünün antropogen dinamikasının istiqametleri aşkar edilmişdir.

Monoqrafiyada Azərbaycan meşələrinin öyrənilməsinin tarixi, dağ və düzən meşələrinin bioekoloji xüsusiyyətləri, fistiq, palıd, vələs, qoz, şabalıd, cökə, dəmirağac, qovaq və s. ağac cinslərinin üstünlük təşkil etdikləri meşələrin respublikada yayılması, müasir vəziyyəti, onların antropogen tipləri və dəyişilmə istiqamətləri, meşənin yuxarı və aşağı sərhədlərinin antropogen dinamikası verilir. Əsərdə həmçinin dağ meşələrinin torpaqqoruyucu – sutənzimləyici rolundan bəhs edilir; insan fəaliyyətinin mənfi tə'sirilə meşənin pozulması nəticəsində meşə torpağının su-fiziki xassələrinin pisləşməsi və eroziyaya qarşı davamlığının kəskin aşağı düşməsi faktiki materiallarla aydınlaşdırılır. Kitabda meşə ekosistemlərinin mühafizəsi, bərpası və səmərəli istifadəsi məsələləri təhlil olunur. Meşə sahələrinin müasir vəziyyəti, onların antropogen dəyişilmə istiqaməti və intensivliyi, həmçinin bununla əlaqədar meşəbitmə şəraitinin pisləşmə dərəcəsini nəzərə alaraq bu istiqamətdə tədbirlər sistemi verilir: ayrı-ayrı meşə qurşaqlarında ora uyğun meşə əkinləri və digər meşəberpa tədbirləri təklif olunur, yeni qoruq və yasaqlıqların təşkili, qiymətli meşə obyektlərinin mühafizəsi tövsiyyə edilir.

Monoqrafiya ekoloqlar, bioloqlar, coğrafiyasünaslar, meşəciler, torpaqsünaslar, geobotaniklər, kənd təsərrüfatı mütəxəssisləri, həmdə təbii sərvətlərdən istifadə problemləri və onların mühafizəsi məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Əsər həmçinin ekologiya və təbiətin mühafizəsi fənlərinin tədrisi və öyrənilməsində müəllim və tələbələr üçün qiymətli vəsait sayılır.

1. AZƏRBAYCANDA MƏŞƏLƏRİN ÖYRƏNİLMƏSİ TARİXİNƏ DAİR

Azərbaycanda məşələrin öyrənilməsi onun ərazisində floranın və bitki örtüyünün öyrənilməsi ilə birlilikdə başlanmıştır.

İlk vaxtlar Qafqazın bu maraqlı regionuna tek-tək tədqiqatçılar gelmişlər. Ayrı-ayrı təbiətşünaslar Qafqazın çətin relyef şəraitində yerləşən və hələ öyrənilməyən zəngin təbiətinə səyahət etmişlər. XVIII əsrde və XIX əsrin əvvəllerində təbiətşünaslar bitki örtüyü ilə yanaşı təbiət elminin digər sahələrini - geologiyani, mineralogiyani, xüsusilə zoologiyani öyrənməyə başlamışlar.

1725-ci ildə Sankt-Peterburq Elmlər Akademiyası Qafqaza bir sıra ekspedisiyalar təşkil edərək təbii sərvətləri öyrənməyə başladı. Cənubi Qafqazın ilk tədqiqatçısı 1700-1702-ci ildə məşhur botanik Turnefor olmuşdur. 1724-1725-ci illərdə Rusiya Elmlər Akademiyasının ilk botaniki Buksbaum Qafqaza səyahət etdi. Kiçik S.T.Qmelinin başçılıq etdiyi Rusiya Elmlər Akademiyasının ekspedisiyaları tərəfindən 1770-1773-cü illərdə Qafqazın florasının öyrənilməsi sahəsində böyük işlər görülmüşdür.

XVIII əsrin sonunda Küldenştadt və Pallas Qafqaz regionu üzrə zəngin floristik material toplamışlar. X.X.Steven Qafqazın, o cümlədən Azərbaycanın bir sıra məşəli rayonlarında olmuşdur. O, 1805-ci ildə Qaxetiya, Qartaliniya və Somxetiyada və Gəncənin ətraf ərazilərində olmuşdur. X.X.Steven 1810-cu ildə Qafqazın bir çox rayonlarına səyahət etmiş, Qubada olaraq Şahdağa, Tufandağa qalxmış, Böyük Qafqazın cənub yamacının ayrı-ayrı sahələrini (Şamaxı, Vəndam, Şəki) gəzmiş, Bakıda və Gəncədə olmuşdur.

Qafqaz bitkiləri, o cümlədən məşə florası nüsxələrinin zəngin kolleksiyası imperator Botanika bağının direktoru K.A.Meyer (1829-1830), Taliş florası üzrə isə F.Qoqenager (1834-1835) və E.K.Eyxaval (1820) tərəfindən toplanmışdır.

XIX əsrin ortalarında o dövrün məşhur dendroloqu Karl Kox Qafqazda böyük botaniki tədqiqatlar aparmışdır. Qafqaz üzrə səyahətinini yekunlaşdıraraq Şərqi Qafqazın ayrı-ayrı hissələrindən kolleksiyalar toplamışdır. O, öz işlərində Qafqaz florasının xarakteristikasını vermiş və Qafqazın floristik əyalətlərə bölünməsi təşəbbüsünü göstərmişdir. 1880-ci ildə Kox Qafqazın bitki örtüyünün xəritəsini tərtib etmişdir.

XIX əsrin sonlarında toplanmış materiallar əsasında tədqiqatçılar Qafqazın ayrı-ayrı vilayətlərinin florasını müqayisə etmiş, floristik və coğrafi – botaniki rayonlaşdırma üzrə təşəbbüsler göstərmişlər. Bu döv-

rdə floristik tədqiqatlar və bitki növlərinin sistematikası və coğrafiyasının öyrənilməsilə yanaşı Qafqaz rayonlarının bitki örtüyünü səciyyələndirən dəqiq bitki təsvirləri yerine yetirilmişdir. Bu baxımdan olan işlərdən görkəmli alimlərdən Q.I.Radde, Y.S.Medvedyev, M.N.Smirnov, Y.A.Voronov, F.P.Keppen, V.N.Lipski, N.I.Kuznetsov, A.Voroniñ, D.I.Sosnovski və A.A.Qrossheymin işlərini qeyd etmək olar.

Bu tədqiqatçılardan Q.I.Radde, Y.S.Medvedyev və N.I.Kuznetsov bu və ya digər prinsiplərə əsaslanaraq Azərbaycanı da əhatə etməklə Qafqazı bir sıra floristik və botaniki-coğrafi vilayətlərə və əyalətlərə bölmüşlər.

Şərqi cənubi Qafqazın meşə bitkisinin öyrənilməsində Y.S.Medvedyev və N.I.Kuznetsovun işləri böyük əhəmiyyət kəsb edir. Y.S. Medvedyevin «Zaqafqaziya meşələrinin ocerki» (1882) və «Qafqazda bitki örtüyünün vilayətləri haqqında» (1907, 1914) əsərləri bu baxımdan xüsusilə qiymətli sayılır.

N.I.Kuznetsovun «Qafqazın coğrafi-botaniki əyalətlərə bölməsi prinsipləri» (1909) əsəri Qafqazda bitki örtüyünün, o cümlədən meşə bitkisinin öyrənilməsi işində yeni və mühüm mərhələ hesab olunur. N.I.Kuznetsov bitki örtüyünün öyrənilməsində tarixi metoddan istifadə edən ilk tədqiqatçılardandır, bu baxımdan, onun tədqiqatı yüksək qiymətə layiqdir.

N.I.Kuznetsovun tərtib etdiyi Qafqazın coğrafi-botaniki əyalətləri xəritəsində Dağıstan-Quba, Somxeti-Qarabağ, İberiya və Lənkəran meşə vilayətləri bilavasitə Azərbaycan ərazisi daxilindədir. Sonralar müxtəlif müəlliflər tərəfindən Qafqazın meşə örtüyünün botaniki-coğrafi əyalətlərə bölməni işi N.I.Kuznetsovun bölgüsünün dəqiqləşdirilməsi istiqamətində aparılmışdır.

Beləliklə, yuxarıda qeyd edilən tədqiqatlar zamanı Azərbaycanda bitki örtüyünün, o cümlədən meşə bitkisinin öyrənilməsi respublikanın ayrı-ayrı hissələrində yerine yetirilərək ümumi plan əsasında aparılmış, epizodik xarakter daşmış və bu işlərin az praktiki əhəmiyyəti olmuşdur.

Azərbaycanın o dövrdə bitki örtüyünü xüsusi öyrənən idarəsi olmamış, respublikanın ərazisindən toplanan bitki kolleksiyaları kənara çıxarılmışdır.

Azərbaycanda bitki örtüyünün xalq təsərrüfatının əhəmiyyəti mənafəinə planlı, məqsədyönlü öyrənilməsi 1920-ci ildən sonra olmuşdur. Yeni açılmış ali məktəblərdə təşkil olunmuş botanika kafedralarında floranın, bitki fiziologiyasının öyrənilməsi, Azərbaycan bitkilərindən ilk kolleksiyaların toplanmasına başlandı.

Azərbaycanın bitki örtüyünün öyrənilməsi və botanika elminin inkişafında akademik A.A.Qrossheymin xüsusi rolü olmuşdur (1888-1946). 1924-1947-ci illərdə Azərbaycanda bütün botanika tədqiqatları əslində A.A.Qrossheymin adı ilə bağlıdır. Bu dövr ərzində botanika tədqiqatları onun rəhbərliyi altında, bilavasitə onun və ya onun şagirdlərinin iştirakı ilə yerinə yetirilmişdir.

Azərbaycanda bitki örtüyünün və floranın öyrənilməsində xalq torpaq kommisarlığının təşkil etdiyi qış və yay otlqlarının geobotaniki tədqiqatları böyük rol oynamışdır. Bu tədqiqatlara A.A.Qrossheymin başçılıq etmişdir. Tədqiqatların əsas məqsədi respublikada otlaq təsərrüfatının nizamlanması olmuşdur. Qış otlqlarını öyrənərkən A.A.Kolakovski (1933), L.İ.Prilipko (1939, 1948, 1950), M.İ.Saxokia (1931), həm də Kürqirağı və Arazətrafi tuqay meşələrini, düzən palid meşələrini və seyrək saqqız meşələrini tədqiq etmişlər. Qış otlqları ilə məşğul olan tədqiqat dəstəsi (Axverdov, Yaroşenko) subalp çəmənlərinə bitişik meşənin yüksək sərhədini də öyrənmişlər.

Qış və yay otlqlarının tədqiqatlarının nəticələri Azərbaycan xalq torpaq komissarlığı tərəfindən buraxılmış 32 əsərlər silsiləsinin də çap edilmişdir.

1926-ci ildə A.A.Qrossheymin əsasən meşə örtüyünə həsr olunmuş «Talışın florası» adlı qiymətli əsəri nəşr edilir. Kitabda Hirkan florası dərindən təhlil olunur, dəniz səthindən hündürlüyü görə Talışın meşə örtüyü düzən meşəsinə, aşağı, orta və yuxarı dağ meşə regionlarına bölünür. Hər bir zona üçün meşənin botaniki xarakteristikası verilir. 1936-ci ildə isə A.A.Qrossheymin «Qafqaz florasının təhlili» adlı kapital monoqrafiyası nəşr olunur.

1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şö'bəsi açılır, onun nezdində isə A.A.Qrossheymin başçılıq etdiyi botanika bölməsi təşkil olunur. 1936-ci ildə bölmənin əsasında, tərkibində Nəbatat bağı olan Botanika İnstitutu yaradılır. Bitki örtüyünün, floranın, bitki sərvətlərinin, həmçinin bitki fizilogiyasının öyrənilməsi sahəsində Botanika İnstitutu botanika elminin mərkəzinə çevrilir və elmi-tədqiqat işlərini əsasən üç istiqamətde (bitki örtüyünün öyrənilməsi, floranın öyrənilməsi və bitki sərvətlərinin öyrənilməsi) aparır.

İnstitut bitki örtüyünün, o cümlədən meşələrin xəritələşdirilməsi üzrə böyük işlər yerinə yetirir. Hələ 1930-cu ildə A.A.Qrossheymin Zaqafqaziyanın ilkin bitki örtüyünün sxematik xəritəsini tərtib edir. 1931-ci ildə mövcud kartoqrafik materialllar əsasında A.A.Qrossheymin və L.İ.Prilipko tərəfindən Azərbaycanının 1:1000000 miqaya

sında geobotaniki xəritəsi tərtib olunur. Azərbaycan meşələrinin ümumi təsviri 1945-ci ildə nəşr olunan «Azərbaycan SSR-in fiziki coğrafiyası» kitabında L.İ.Prilipko tərəfindən verilir.

Sonralar L.İ.Prilipko (1945) Lənkəran zonasının hirkan meşələrində, 1947-ci ildə Əlican, Türyançay və Göyçay çayları hövzələrində (Bozdağda) ardıc-saqqız meşələrində, 1948-ci ildə Samux tuqay meşələrində dərin tədqiqatlar aparır. Uzun illər boyu Azərbaycanın meşələrinin hərtərəfli öyrənilməsi nəticəsində topladığı zəngin materiallər əsasında 1954-cü ildə L.İ.Prilipko «Azərbaycanın meşə bitkiləri» adlı kapital monoqrafiyasını nəşr etdirir.

Azərbaycan EA Botanika İnstitutunda 1949cu ildə meşə şö'bəsi təşkil olunur. Şö'bə tarlaqoruyucu meşə zolaqlarının salınması və həmçinin dağ meşələrində meşə təsərrüfatının qaydaya salınması ilə bağlı məsələlər üzərində tədqiqatlar aparır.

1949-cu ildən sonra Botanika institutunda meşələrin öyrənilməsi əsasən İ.S.Səfərovun adı ilə bağlıdır. İ.S.Səfərov üçüncü dövrün relikt ağacları üzərində uzun illər apardığı tədqiqatlar əsasında iki monoqrafiya çap etdirir (Səfərov, 1962, 1979). Bu əsərlərində ilk dəfə olaraq Azərbaycan florasının əsas relikt ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri, növdaxili dəyişgənliyi, təsərrüfat əhəmiyyəti hər tərəfli işıqlandırılmışdır. Taliş florasının Avrasiyanın digər regionları florası ilə əlaqələri xüsusi olaraq təhlil edilmişdir.

İ.S.Səfərovun eldar şamı üzrə apardığı tədqiqatlarını xüsusi olaraq qeyd etmək lazımdır. (Səfərov, 1955, 1972). Bu tədqiqatlar nəticəsində o, eldar şamının biologiyası, tarixi və təsnifati üzrə qiymətli materiallar əldə etmişdir. Müəllifin eldar şamının Orta Asiya və digər cənub regionlarında becərilməsi üzrə hazırladığı metodikası əsasında Bolqarıstan və Rumınıya ərazisində onun yaşıllıqları salınmışdır.

İ.S.Səfərov ilk dəfə Azərbaycan şəraitində meşəsiz rayonlarda tarlaqoruyucu meşə zolaqlarının salınmasının praktiki üsullarını hazırlanmış, onun tərəfindən bu zolaqların kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına tə'sirinin öyrənilməsi metodikası işlənilmiş, aqro-meşəmeliorativ rayonlaşdırma aparılmış, tarlaqoruyucu meşə zolaqları konstruksiyaları və Azərbaycanın ayrı-ayrı təbii zonaları üçün ağac növlərinin tətbiqi məsləhət görülmüşdür. (Səfərov, 1958).

1945-1952-ci illərdə İ.S.Səfərov Mil, Muğan, Şirvan, Qarabağ düzlərində və Lənkəran zonasında meşə massivləri və qoruyucu meşə zolaqları salınması işinin bilavasitə rəhbəri və iştirakçısı olmuşdur. Bu və ya digər rayonlarda onun bilavasitə iştirakı ilə 22 min hektardan çox sün'i meşələr salınmışdır. Hal-hazırda bu meşələr

sabit yüksek kənd təsərrüfatı məhsulu almağa xidmət edir və mühüm ekoloji funksiyaları yerinə yetirir.

1945-ci ildən başlayaraq İ.S.Şəfərov Bakı, Sumqayıt və digər yaşayış məntəqələrinin yaşıllaşdırılması üzrə böyük işlər görmüşdür. Onun «Bakı və Sumqayıt ətrafında yaşlılıq zonasının yaradılması» (1968), «Bakı şəhərinin yaşıllaşdırılması» (1975), «Bakı və Abşeronda bağ-park quruculuğunun inkişafı» (1989) əsərlərində Abşeronda iri meşə-park qurşağıının yaradılması, həmçinin qəsəbələrin yaşıllaşdırılması məsələləri işıqlandırılmışdır.

1968-ci ildən başlayaraq İ.S.Şəfərovun rəhbərliyi altında eroziyaya uğramış dağ yamaclarında qərzəkli meyve bitkilerindən (əsasən püstə və badam) plantasiyalar yaradılmışdır. (İ.S.Şəfərov, M.Y.Xəlilov, Ş.Q.Hüseynov, F.H.Məmmədova, 1986).

Botanika institutunun meşəşunaslıq şö'bəsi İ.S.Şəfərovun rəhbərliyi altında təbiətin mühafizəsi və meşəçilik sahəsində bir sıra layihələr və tədbirlər hazırlanmışdır:

I. Bakı su kəmərinin üçüncü növbəsinin inşası ilə əlaqədar olaraq Samur-Qusarçay çayarası ərazidəki kurort və suqoruyucu məşələri qoruyub saxlamaq məqsədilə elmi cəhətdən əsaslandırılmış tədbirlər hazırlanmışdır.

II. Magistral kanallar boyunca və iri su anbarları ətrafında ümumi sahəsi 10 min hektardan çox olan irriqasiya qoruyucu zolaqlar yaratmaq layihəsi (Q.Cəlilov, Xəlilov).

III. Respublikanın məşələrində yabanı meyvə ehtiyatları hesablanmış və hər il 80-100 min ton müxtəlif meyvə və giləmeyvə tədarükü barəsində təklif irəli sürülmüşdür (K.Əsədov).

IV. Respublikanın bütün ərazisində 2,5 min ədəd möhtəşəm ağaç (çinar, palıd, azat ağacı və s.) aşkar edilmiş və onlar canlı təbiət abidələri e'lan edilmişdir.

1951-ci ilin yanvar ayında Azərbaycan elmi-tədqiqat meşə təsərrüfatı və aqromeşəmeliorasiya institutu yaradılır. 1950-1958-ci illərdə institut Bakı şəhərinin Mərdəkan qəsəbəsində yerləşmiş, 1959-cu ildə Bərdə şəhərinə köçürülmüşdür. İnstitut mövzu planına əsasən öz işini respublikanın müxtəlif bölgelərində aparmışdır.

İnstitutun meşəçilik şö'bəsinin elmi əməkdaşları (H.Dadaşov, N.Sadıxov) məşələrin istifadə üçün qırılması üsullarını, (Ə.Hüseynov, L.Hüseynova) şam ağaclarının məhsuldarlığını, dağ meliorasiyası şö'bəsi (K.Əsədov, Q.Qəribov) dağ məşələrində fistiq ağaclarının sün'i yetişdirilməsi aqrotexnikasını, meşə torpaqşunaslığı şö'bəsi (B.Mirzəyev, S.Bayramov, M.Xəlilov) dağ rayonlarında meşə eki-

ləcək sahələrin torpaq-bitmə şəraitini öyrənmiş, Xirdalan qəsəbəsində yerləşən dayaq məntəqəsi (F.Ə.Əmirov, A.Bandin) Abşeronda, Lənkəran dayaq məntəqəsi isə Lənkəran zonasında meşə yetişdirmeyin mütərəqqi üsullarını işləyib hazırlamışlar.

İstifadə üçün respublika meşələrinin qırılması işini aparmaq məqsədilə institut tərəfindən «Qaydalar» hazırlanmış, meşələrin hesaba alınması üçün bir sıra vəsait və cədvəller tərtib edilmişdir.

İnstitutun seleksiya və toxumçuluq şö'bəsi (Ə.Quliyev) qoz və püstə ağaclarının seleksiyası üzərində tədqiqat aparmışdır, bunun nəticəsində respublikanın ərazisində bitən ən yüksək keyfiyyətə malik olan qoz ağacları aşkarılmış, institutun dendrarisi ərazi-sində respublikada ilk dəfə olaraq 4 hektar elit kolleksiya bağlı salınmışdır, burada qoz ağaclarının 200 sortu yetişdirilmişdir. Bunlardan ən yüksək yağılışa malik, iri ləpəli, nazik qabılıqlı formalar cala-qetmə yolu ilə respublikanın əsasən dağ rayonlarında artırılmışdır.

Meşəçilik şö'bəsində Ə.Hüseynov, L.Hüseynova tərəfindən respublikanın düzən rayonlarında yetişdirilmiş meşə əkinlərində xidmət qırması aparılması üzrə müvafiq tövsiyyələr hazırlanıb Dövlət meşə komitəsinə təqdim edilmişdir.

Meşəçilik və dendrologiya şö'bəsinin işçiləri (Mlokoseviç, Zubaryeva, Muradov və b.) institutun dendrarisində 400-dən artıq ağac və kol növü introduksiya etmişlər, bunlardan bir sıra növlərin perspektiv olduğu aşkar edilmiş, meşələrin məhsuldarlığını artırmaq üçün həmin növlərdən istifadə edilməsinin zəruriliyi müəyyənləşdirilmişdir.

İnstitutun elmi işçiləri şoran torpaqda yetişdirilən ağacların davamlığını (S.Ələkbərov, S.Məmmədov), Sultanbud meşəsində bitən saqqız ağaclarının toxumvermə xüsusiyyətini (Ə.Ismixanova), çinar (V.Babaxanov), qovaq (Q.Cəlilov), texniki söyüd (İ.Hüseynov) ağaclarının biologiyası və yetişdirilmə aqrotexnikasını öyrənib istehsalata müvafiq tövsiyyələr vermişlər.

H.Quliyev Azərbaycanın qərb zonasında meşə yetişdirmək, K.Əsədov Kiçik Qafqazın meşə tiplərini öyrənmək üzrə tədqiqatlar aparmışlar. Bir qrup tədqiqatçılar respublikanın meşələrində bitən iberiya palidi (Ç.Abdullayev), araz palidi (K.Quliyev), şərq palidi (F.Cəfərli, H.Adıgözəlov), şabalıdyarpaq palidin (H.Bədəlov) forma müxtəlifliyini tə'yin etmək yollarını öyrənmişlər.

Torpaq eroziyası üzrə çalışın elmi işçilər (T.Məmmədov, F.Hacıyev, F.Əmirov, H.Bayramov, M.Xəlilov) Büyük Qafqazın cənub yamacı rayonlarında müasir eroziya proseslərini öyrənmiş, bu prosesə qarşı mübarizə aparmaq üçün müvafiq dağ meliorasiya təd-

birləri hazırlamışlar.

İnstitutun işçiləri kimyanın meşə təsərrüfatına tətbiqi üzrə tədqiqat apararaq mineral kübə (N.Babayev) və mikroelementlərin (S.Bayramov) ağac şitlərinin bəy artımına və inkişafına tə'cirini öyrənmişlər.

İnstitutun meşəyetişdirmə şö'bəsi (A.Bukov, Q.Nağıyev) müxtəlif təsərrüfatların ərazisində tarlaqoruyucu meşə zolaqlarının salınması təribəsini və bu zolaqların ərazinin mikroiqlimine, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına tə'sirini öyrənmişlər.

1967-ci ildə istehsalata kömək məqsədile institutun meşəyetişdirmə şö'bəsi tərefindən (A.Bukov, Q.Nağıyev, Y.Ovsyannikov) Azərbaycanın düzən rayonlarında tarlaqoruyucu meşə zolaqlarının yetişdirilməsi üzrə tə'limat hazırlamışlar.

Respublikada meşələrin elmi tədqiqi və mühafizəsi sahəsində akad. Həsən Əliyevin çox böyük xidmətləri olmuşdur. Hələ 1949-52-ci illərdə Botanika İnstitutuna rəhbərlik edərək onun sə'yini nəticəsində 8 cildlik «Azərbaycanın florası» kitabı nəşr edilmişdir. Sonralar H.Əliyev Azərb. EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işləyərkən 1956-ci ildə orada meşə torpaqşunaslığı şö'bəsi yaradır və ömrünün sonuna qədər meşələrin və meşə torpaqlarının öyrənilmesi ilə məşğul olur. Bu istiqamətdə elmi-tədqiqat işləri aparrakən H.Əliyev respublikanın müxtəlif regionlarında ayrı-ayrı ağac cinslərinin yayılması qanuna uyğunluqları və əhəmiyyətinə diqqət yetirmiş, həm stasionar, həm də marşrut tədqiqatlarında müxtəlif meşə tiplərinin torpaqla əlaqəsi və tə'cirini aşkar etmişdir. İnsanın sistemsi təsərrüfat fəaliyyəti nəticəsində dağ və düzən meşələrinin göz qabağında sıradan çıxmazı, ayrı-ayrı qiymətli ağac növlərinin tükənmək təhlükəsi onu həmişə narahat etmiş və özünün "Heyacan təbili" kitabında həyəcanla çıxış etmişdir.

Akademik H.Əliyevin elmi-təşkilati fəaliyyəti nəticəsində 1955-ci ildə Azərb. EA təbiəti mühafizə üzrə komissiya yaradılır və o, bu komissiyaya sədr seçilir. 1963-cü ildə isə H.Əliyevin təşəbbüsü ilə Respublika Təbiəti Mühafizə Cəmiyyəti yaradılır. Onun uzun illər rəhbərlik etdiyi bu cəmiyyət meşələrin mühafizəsi və bərpası, həmcinin respublikanın ayrı-ayrı rayonlarında yaşışdırma üzrə böyük tədbirlər həyata keçirilir. Məsələn, H.Əliyevin təşəbbüsü ilə Dəvəçi, Şamaxı, Zəngilan və Talyışın Zuvant zonasının arid meşə-bitmə şəraitində püstə, badam, saqqızıağac, eldar şamı, iydəyarpaq armud və sərv ağacından ibarət salınan bağlar, meşəbağlar təqdirə layiqdir. Hazırda bu bağlardan bol məhsul yığılır.

H.Ə.Əliyev öz təşəbbüsü ilə 1975-ci ildə yaratdığı "Azərbaycan təbiəti elmi kütləvi jurnalın baş redaktoru idı. Son 25 il ərzində bu dövri nəşrdə (Redaktoru xalq şairi Məmməd Arazdır) respublikanın meşələrinin vəziyyəti, orada gedən pozitiv və neqativ hallar, ayri-ayrı ağaç növlərinin yayılması, mühafizəsi və bərpası haqqında maraqlı mə'lumatlar, tövsiyyələr verilir.

Uzun illər apardığı elmi-tədqiqat işlərinə əsaslanaraq Həsən Əliyevin təşəbbüsü ilə «Qarayazı Tuğay meşəsi» qoruğu və Böyük Qafqazın şərqi qurtaracağında meşə örtüyünün şərqi hüdudunda meşə üzərində elmi-tədqiqat işlərini gücləndirmək və mövcud meşələri qorumaq məqsədile Pirqulu dövlət meşə qoruğu yaradılmışdır.

Azərbaycan EA coğrafiya institutunda respublikanın meşə örtüyünün hərtərəfli öyrənilməsi təbiəti mühafizə şö'bəsi (1969) və bio-coğrafiya laboratoriyasının (1982) yaranmasıla əlaqədardır.

1969-1972ci illərdə Kürqirağı tuqay meşələrinin strukturunu və müasir vəziyyətini tədqiq edərkən orada meşələrin (əsasən qovaq meşələrinin) Mingəçevir su anbarından aşağı ərazilərdə quruması səbəbləri aşkar edilmiş və onların kserofil ağaç-kol qruplaşmaları ilə əvəz olunması müəyyən edilmişdir. (H.Ə.Əliyev, M.Y.Xəlilov, 1975). Tuqay meşələrinin müasir vəziyyətini eks etdirən irimiqyaslı xəritə tərtib edilmiş, onların bərpası üçün elmə əsaslanmış tədbirlər sistemi hazırlanmışdır.

İlk dəfə respublikanın düzən meşələrinin fitosenoloji təsnifatı hazırlanmışdır (Xəlilov, 1988).

Arid tipli meşələrin (ardıc, saqqızıağac, iberiya ağcaqayıını, iydəyarpaq armud, dağdağan, badam) və dağ meşələrinin (iberiya palidi, şərqi palidi, şabalıdyarpaq palid, şərqi fistığı, vələs, giləmeyvəli qaraçöhrə, qarmaqvari şam, şabalıd, qoz, tozağac, dəmirağac, aza-tağac və s.) edifikatorların şaquli və üfüqi sərhədləri və ekoloji are-alları, onların yaratdığı fitosenoz və populyasiyaların yayılma qanuna uyğunluqları müəyyənləşdirilmiş, meşələrin, həmçinin meşənin yuxarı sərhədinin antropogen dinamikası, insan fəaliyyəti nəticəsinde meşə ekosistemlerinin dəyişilmə istiqamətləri üzrə əsaslı elmi nəticələr əldə edilmişdir. M.Y.Xəlilovun areoloji və fitosenoloji istiqamətlərdə apardığı çöl tədqiqatları materiallarının nəticələri biocoğrafiyanın tətbiqi istiqamətinə yönəlmüşdür: 3 dağ regionu üzrə meşənin ilkin və müasir vəziyyətini göstərən xəritələr hazırlanmış və bu xəritələr əsasında həmin regionlar üzrə müasir bitki örtüyündə səmərəli istifadə etmək, məhsuldarlığını artırmaq, qoruyucu funksiyasını yüksəltmək üçün xəritə-sxemlər hazırlanmışdır.

M.Y.Xəlilovun apardığı (1969-1990) çöl tədqiqatları nəticəsin-də respublikanın ayrı-ayrı dağ və düzən regionlarının müxtəlif təbii zonalarında hələ az-çox ilkin (təbii) vəziyyətini saxlamış meşə ob-yektləri aşkar edilmiş və onların mühafizə olunması üçün yeni qoruqların və yasaqlıqların təşkili üzrə təkliflər işlənib hazırlanmışdır. Aparılan tədqiqatların nəticələri monoqrafiya və kitabçalarda nəşr edilmişdir (H.Ə.Əliyev, M.Y.Xəlilov, 1975, 1982, 1983, 1988; İ.S.Şəfərov, M.Y.Xəlilov, Ş.Q.Hüseynov, F.H.Məmmədova, 1986; M.Y.Xəlilov, 1985, V.Ş.Quliyev, M.Y.Xəlilov, 1998, 2000).

M.Y.Xəlilov 1990-1993-cü illərdə Muğan və Şirvan düzündə və onun dağətəyi hissəsində bitki ekosistemlərinin antropogen səh-ralaşması üzrə apardığı tədqiqatlar nəticəsində həmin regionların torpaq və bitki örtüyündən səmərəli istifadə olunması üzrə tədbirlər və xəritələr hazırlanmışdır.

Təbiəti mühafizə şö'bəsində N.H.Axundov (1992) tərəfindən pozulmuş meşələrin müasir vəziyyəti öyrənilmiş, meşələrin potensi-al məhsuldarlığının rayonlaşdırılması işi yerinə yetirilmiş, əsas meşəyaradan ağac cinslərinin oduncağının artım dinamikasının regional qanuna uyğunluğu aşkar edilmiş və onun əsasında ilk dəfə respublika meşələri üzrə etalon ağaclıqların məhsuldarlığı görə modelləri hazırlanmışdır. 1:600000 miqyasında Azərbaycan respublikasının meşə örtüyü xəritəsi tərtib edilmişdir.

Q.Ş.Məmmədov meşə ekosistemlərinin məhsuldarlığına tə'sir gö-stərən ərazilərin ekoloji xüsusiyyətlərinin aşkar edilməsi, meşə torpaqlarının münbitliyinin ball və pul vahidi ilə qiymətləndirilməsinin ekoloji əsasları, meşə torpaqlarının meşə-meliorativ qruplaşdırılması və yeni əsasda xəritələşdirilməsi, münbitliyinin mühafizəsi və idarəedilməsi üzrə təkliflərin hazırlanması istiqamətində geniş tədqiqatlar aparmışdır. Onların nəticələri monoqrafiya, kitabça və məqalələrdə nəşr edilmişdir (Məmmədov, 1979, 1991, 1997, 1998, 2000 və s.).

Azərbaycan Elmi-tədqiqat çoxillik bitkiləri institutu yaşıllaşdırma və tarlaqoruyucu meşə zolaqlarının salınması məqsədilə ağac və kol bitkilərinin introduksiyası üzrə elmi işlər aparmışdır. Bu institutun Lənkəran filialı tərəfindən Hirkan meşə cinslərinin biologiyasının və ekzot cinslərin introduksiyasının öyrənilməsi üzrə maraqlı elmi tədqiqat işləri yerinə yetirilmişdir. Bu institutun ərazisində Lənkəran təcrübə stansiyasının yaratdığı «Hirkan sahəsi» elmi və praktiki əhə-miyyət kəsb edir. Burada əsas Hirkan cinslərindən başqa 150-dən artıq ekzot növlər vardır, onların arasında evkomiya, mantar palıdı, ev-kalıpt, pekan, tülpan və digər ağaclar xüsusi maraqlı doğurur.

2. DAĞ MEŞƏLƏRİNİN YAYILMASI QANUNAUYĞUNLUQLARI VƏ MEŞƏ FORMASIYALARI

2.I.Dağ meşələrinin yüksəklik quruluşunun əsas qanunaugunluqları

Dağ rayonlarında meşə bitkisi yüksəklik quraşaqlığı ilə səciyyələnir. Yüksek dağ sistemlərində meşənin yuxarı sərhədi olur, bəzini hallarda meşə aşağı yayılma sərhədinə də malik olur. Bu sərhədlər arasında dağ yamaclarında yüksəklik bitki quraşaqları yerləşir. Dağ sistemi yüksək olmadıqda meşə bitkisi dağ yamaclarını və onun sirt hissəsini bütövlükle örtür, belə halda meşənin yuxarı sərhədi və alp zonası olmur.

Respublikanın ayrı-ayrı dağ sistemlərində bitki quraşaqlığı qanunaugunluğunda müəyyən oxşarlıq olsa da onları bir-birindən fərqləndirən cəhətlər də var.

Böyük Qafqazda və Kiçik Qafqazın şimal makroyamaclarında aşağı dağ meşə qurşağında vələslə qarışiq iberiya palidi meşələri, orta dağ qurşağında şərqi fistığı meşələri, yuxarı dağ-meşə qurşağında isə şərqi palidi meşələri yayılmışdır.

Lənkəran regionu rayonlarında aşağı meşə qurşağında şabahıdyarpaq palid, qafqaz veləsi və bir sıra relikt hirkan cinslərinin iştirakı ilə mürekkeb tipli dəmirağac meşələri yayılmışdır. Lənkəran regionunun aşağı meşə qurşağında meşələr üçüncü dövrün relikt və endem növlərinin zənginliyi ilə seçilir. Relikt hirkan meşələrinin elementlərinə Azərbaycanın dağ meşələrinin demek olar ki, hər yerdə rast gəlinir (xüsusilə Qəbələ və İsmayıllı rayonları ərazisində).

Vaxtılıq Hirkan tipli meşələr respublikamızın bütün dağlarında geniş yayılmış, lakin sonralar fiziki-coğrafi şəraitin dəyişməsilə əlaqədar onlar müasir tipli meşələrlə əvəz olunmuşdur. Hazırkıda hirkan tipli meşələr əsasən Lənkəran regionu ərazisində qalmışdır, burada dağ meşələri dəniz səthindən 50-100 m-dən başlayır.

Böyük və Kiçik Qafqazda dəniz səthindən 600 (900-1000) metrdə palid və palid-veləs meşələrini fistiq meşələri əvəz edir. Fistiq meşələri yüksək doluluqlu ən məhsuldar (I-II bonitetli) meşələr hesab olunur.

Dəniz səthindən 1700-2000 (2100) m-dən yuxarıda fistiq meşələri seyrək şərqi palidi ağacliqları ilə qarışır. Sırf şərqi palidi meşələri əsasən yamacların cənub baxarlarında yayılmışdır. Yuxarı dağ-meşə

qurşağında bir qədər az meyilli rütubətli yamaclarda park tipli seyrək trautvetter ağcaqayını, dağ qarağacı meşələrinə təsadüf olunur.

Böyük Qafqazın qərb və mərkəz rayonlarında meşənin yuxarı sərhədi çox vaxt əyri gövdəli, alçaq boylu tozağac və quş armudu ilə qurtarır. Böyük Qafqazın şərq qurtaracağında (İsmayılli, Şamaxı, Dəvəçi, Xızı rayonları) və Kiçik Qafqazda meşənin yuxarı sərhədi sürünən ardıc növlərindən təşkil olunmuşdur.

Lənkəran regionunun orta və yuxarı dağ-meşə qurşağı meşələrinin yayılmasında Böyük və Kiçik Qafqaz dağlarılıq ümumi oxşarlıq vardır. Lənkəran regionunda orta dağ qurşağının şimal cəhətlərini fistiq, cənub cəhətlərini isə şabalıdyarpaq palid və azatağac tutur. Meşənin yuxarı sərhədində şərq palidi qurşağı hər yerdə məhv edilmiş, onun qalıqlarına yalnız Viləşçayın yuxarı axını yamaclarında (Yardımlı rayonu) təsadüf edilir.

Kiçik Qafqazın cənub yamacında (Həkəriçay hövzəsi) dağtəyi zonada araz palidi, ardıc və saqqız, arid tipli meşələr, aşağı dağ meşə qurşağında arid meşələr və iberiya palidi meşələri, yuxarı dağ-meşə qurşağında isə şərq palidi meşələri yayılmışdır. Bu regionda fistığa təsadüf olunmur.

Dağlarınımızın dərə hissələrində qarışq cökə, ürəkyarpaq qızılı-ağac, qafqaz xurması, məxməri ağcaqayın, qoz meşələrinə də rast gəlinir.

Yuxarıda göstərilən meşə qurşaqlarının yayılması qanuna-uyğunluqları demək olar ki, respublikamızın bütün dağlarında insan fəaliyyətinin mənfi tə'siri nəticəsində pozulmağa mə'ruz qalmışdır.

Bitki qurşaqları qanuna uyğunluğunun pozulması ən çox yuxarı dağ qurşağında müşahidə olunur. Burada çox yerdə tozağac, şərq palidi və ardıc qurşaqları məhv edilmiş, onların yerini törəmə subalp çəmənləri, qayalıqlar əvəz etmişdir. Aşağı və orta dağ-meşə qurşaqlarında meşələr antropogen landşaftlarla (kənd təsərrüfatı bitkiləri sahələri, bağlar, yaşayış məntəqələri və s.) əvəz olunmuşdur. Təbii dağ-meşə qurşaqları qanuna uyğunluğunun pozulması haqda aşağıda «Dağ meşələrinin antropogen dəyişməsi» fəslində ətraflı danışılacaq.

2.1, 2.2 və 2.3-cü cədvəllərdə Azərbaycan respublikasının ayrı-ayrı regionları üzrə meşələrin yayılması qanuna uyğunluqları və əsas bitki formasiyaları verilmişdir. Cədvəllərdən göründüyü kimi respublikamızın dağlıq ərazisində aşağıdakı meşə formasiyaları yayılmışdır.

Cədvəl 2.1.

Böyük Qafqazın müasir yüksəklik bitki qurşaqları

Qurşaq	Əsas bitki formasiyaları	Böyük Qafqazın canub yamacı	B Qafqazın Ş.Şq. yamacı
		Qəbələ - İsmayılli. Qərbi hissə (Balakan - İhsə (Qax-Şəki-Oğuz)	Şərqi - İsmayılli. Şərqi hissə (Sabran-çaya qədər)
Yarımşəhər və sahra	Yovşanlı, yovşanlı-sorangelili yarımşəhər Yovşanlı dağlıq-sorangelili yarımşəhər	— — — —	100-200m (üzüm, pambıq, taxıl taralar 170-300 bediend sah.) — — —
Yarımşəhər və yarimbözür	Yovşanlı dağlıq-sorangelili yarımşəhər, Yarimbözür, frığana qrupları və arid meşəler kompleksi	— — 120-200	— — —
Yarimbözür, arid meşələr və şibləklər	Daşdayvanlı yanimbözür və arid meşələrin fragmentləri, şibləklər	— — 200-400	500-700 —
Arid meşələr	Saqızılı-arid meşələri, daşdayvanlı, yarimbözür, frığana qruplaşmaları, şibləklər	— — 200-400 400-600 600-800	— — 400-600 — —
Düzən meşələri	Qarışq enliyarpaq sarmasıqlı meşələr (uzun-sapişaq palid, vələs, qarağac, qovad), bataqlı çəmənlər	200-400 (600)	— — — — —
Aşağı dağ-meşe	Iberiya palidi, palid-vələs, palid-dəmirqara meşələri	350 (500)	500 (600)-900 — —
Orta dağ-meşe	Fıstıq, fıstıq-vələs meşələri	1600-2100	600 (800)-1600-2000 — —
Yuxarı dağ-meşe	Subalp meşələri, kolluqları və çəmənləri	1600-2600 (3000)	1600-3000 (2800) 3000 (3300) — —
ALP	Alp çəmənləri		3000 m-dən yuxarı


Cədvəl 2.2.

Kıçık Qafqazın müasir yüksəklik bitki qurşaqları

Qurşaq	Əsas bitki formasiyaları	Kıçık Qafqazın Şimal və şərqi yamacları	Kıçık Qafqazın cənub yamacları (Həkericay hövzəsi, Zəngilan rayonu)	Naxçıvan vilayeti
Yarımşehra	Yovşan və bozqırlaşmış yarımsəhralar	200-600	350-1000	700-1100 (1400)
Yarımşehra	Yovşan, yovşan-şorangoz yarımsəhraları, hissə-hissə çala və şoran bitkiləri	20-200	—	—
Yarimbözqır	Dəşdəyanlı yarımbözqır bitki örtüyü, şibləklər	600-1200 (1400)	—	—
Düzen meşələri	Hissə-hissə düzən pahid, saqqız, qaraşac, çinar, qoz məsəliyi, çökəkkılıkların dağlıqlıq çəmənliliyi, və tarıtlar	150-200	800-900 (Bəsitiçay)	—
Aşağı meşə	Pahid (İberiya pahidi), pahid-dəmirqara meşələri, hissə-hissə şibləklər	600-1100	1000-1300	—
Orta meşə	Pahid, pahid-vələs meşələri	1300-1700	1300-1700	—
Orta meşə	Fıstıq meşələri	1000-2000	—	—
Dağ-kserofit	Dağ-kserofil (friqana) bitkililiyi, şibləklər, badam ağacıları bitkililiyi	600-1200	600-1200	1100-2400
Arid-meşə	Ardic, sadıqz, ardic ağacıları, araz pahidi fraq.	600-850	800-1000	—
Arid meşə	Badam, sadıqz-badam ağacıqları	—	800-1500	—
Yuxarı dağ-meşə(subalp)	Şərqi pahidi, tozağac meşələri (subalp meşələri), ardic	1600-2300	1800-2300	1900-2400
Alp	Alp çəmənləri	1600-3400	1800-3400	2400-3000

Lənkəran regionunun müasir yüksəklik bitki qurşaqları

Qurşaq	Əsas bitki formasiyaları	Cəmub və mərkəz hisse, yüksəklik, m	Diabar (Zuvand) zonası	Şimal hisse – Bilesuvər, Cəlilabad r-nu, yüksək Deniz, - 40
Yarımşəhra	Şorengeli, efermerli yarımşəhra, hissə-hisə çala-bitaklıq və şoran bitkiləri	—	—	—
Yarımşəhra	Yovşanlı, şorangeli-yovşanlı yarımşəhra və şoran bitkiləri	—	—	Deniz, - 100
Rütubəti düzən meşələri	Bataqlıq, sarmaşqli meşələr, (yalanqoz, qızılıağac) sarmaşqli bitkiləri	Deniz, + 40	—	—
Düzən meşələri	Düzen meşələri (şabalıdyarpaq palid, demirağac, vələs, azatağac, xəzer lelevi)	40 - 100	—	30-60 (frac-məntler)
Dağteyi qarışq Hirkan meşesi	Dağteyi Hirkan palid-vələs-demirağac, ipək akasiyası meşələri	100-500 (600)	—	80-150 (ipek akasiyası yoxdur)
Dağ meşələri	Şabalıdyarpaq palid, azatağac, vələs meşələri	500-1900	—	40-800 (ipək yoxdur)
Dağ meşələri	Fıstıq, vələs-fıstıq meşələri	300-1800	—	400-800
Yuxarı dağ-meşe	Şərqi palidi, hırkan ağcadayım meşələri, frac.	1500-2000	—	—
Törəmə tipli dağ-çəmen-bozqır	Meşənin yerində dağ çəmen bozqır və bozqırılmış meşələr	1500-2500	1800-2500	—
Yüksek dağ kserofil bitkiləyi	Dağ kserofil (friqana) kompleksi, (badam, gəven, yemisan)	1800-2400	1400-1800	—



Titrəkyarpaq qovaq.

1 — yarpaqlı zoğ; 2 — erkek çiçek;
3 — dişi çiçek; 4 — açılmış meyvə.

1. Fıstıq meşələri
2. İberiya palidi meşələri
3. Şərqi palidi meşələri
4. Şabalıdyarpaq palid meşələri
5. Vələs meşələri
6. Dəmirağac meşələri
7. Qarışiq mürəkkəb hirkan tipli meşələr
8. Azatağac meşələri
9. Tozağac meşələri
10. Şabalıd meşələri

Yuxarıda göstərilən meşə formasiyalarından başqa dağ meşələrimizdə kiçik sahələrdə aşağıdakı meşələrə də rast gəlinir.

11. Göyrüş meşələri
12. Qafqaz xurması meşələri
13. Ağcaqayın meşələri
14. Qarağac meşələri
15. Qoz meşələri
16. Titrəkyarpaq qovaq meşələri
17. Qarmaqvari şam meşələri
18. Qaraçöhrə meşələri
19. Cökə meşələri

Yuxarıda göstərilən sərf ağaclıq formasiyalarından başqa olduqca çox qarışiq meşə formasiyaları da yayılmışdır. Məsələn, palid-vələs meşələri, azatağac-palid meşələri, vələs-fıstıq meşələri və s.

Respublikamızın dağetəyi zonasında və qismən dağ-meşə qurşağında arid meşələri də (saqqız, saqqız-ardic, araz palidi, eldar şamı, iydəyarpaq armud, dağdağan, badam, iberiya ağcaqayını və s.) yayılmışdır.

Kitabın 6-8-ci fəsilləri respublikamızda yayılan arid meşələrinə həsr olunmuşdur.

2.2. Meşənin yuxarı sərhədinin (MYS) yerləşməsi qanunauyğunluqları və onun antropogen pozulması

Dağlıq şəraitində meşə örtüyü müəyyən yüksəkliyə qədər yayılır. Həmin hündürlükdən yuxarıda ağac bitkisinin inkişafı üçün şərait pisləşir və meşənini yerini subalp (alp) bitkiliyi tutur.

MYS haqda müxtəlif fikirlər mövcuddur. A.İ.Leskova (1932)

görə meşənin yuxarı həddi zolağını meşənin sərhədi anlayışı ilə eyniləşdirmek olmaz, MYS dedikdə meşənin son yayılma həddi nəzərdə tutulur. A.İ.Leskovun fikrincə meşənin yuxarı zolağı orada gedən spesifik botaniki-coğrafi proseslərə və xarakterik bitki örtüyünə görə xüsusi qurşaq kimi ayrılmamalı, heç olmazsa o, subalp qurşağına tabe edilməlidir.

V.Z.Qulisaşvili (1958) dağlıq şəraitində meşə örtüyünün iki sərhədini ayırrı: birincisi meşənin alp sərhədi-nisbətən orta və yüksək doluluqlu meşəliyin keçdiyi axırıncı xətt, ikincisi isə ağaç bitkisinin alp sərhədi-MYS-də boyu 5-6 m-ə çatan axırıncı ağaclar arasında olan xətt. Bu iki xəttlər arasında seyrək subalp seyrəkliyi ayrılır.

V.Trankvilliye (1966) görə ağaç bitkisinin yuxarı sərhədi dəniz səthindən yuxarı qalxdıqca temperaturun azalması ilə əlaqədar vegetasiya dövrünün qısa olması ilə səciyyələnir, buna görə də MYS-də ağaclar az üzvi maddə toplayır.

V.Q.Kolişuk (1966) apardığı tədqiqatlara əsaslanaraq bu nəticəyə gəlir ki, MYS-nin quruluşu və bitki qruplaşmalarının xarakteri ayri-ayrı halda müxtəlif ekoloji faktorlardan asılıdır və bu faktorlardan biri aparıcı hesab olunur.

Buna uyğun olaraq o, Karpat dağlarında MYS-nin termik, külək, edafik və antropogen tiplərini ayırrı.

L.B.Maxatadze və T.F.Uruşadze (1972) qeyd edirlər ki, bütün MYS-də subalp meşələrinin xarakterik xüsusiyyəti temperaturun aşağı və vegetasiya dövrünün qısa olması ilə əlaqədar doluluğun aşağı olması, ağacların zəif böyüməsidir, buna görə də burada ağaclar alçaq boylu, əyri gövdəli və ya kol şəklində olur, yamacların yuxarı hisəsində isə sürünən forma alır və vegetativ yolla çoxalır.

P.L.Qorçakovski və S.Q.Siyatova (1977) görə MYS-də meşə (alçaq və əyri gövdəli) bitkisi ilə meşəsiz (kollar, ot) qruplaşmalarında kontakt (əlaqə) və onlar arasında mübarizə müşahidə olunur. Belə kontakt şəraitində bu bitki qruplaşmaları bir-birilə dinamik pozulma tarazlığı vəziyyətində olur.

Meşənin iqlim və ya təbii yuxarı sərhədinin vəziyyəti ərazinin iqlimi ile sıx əlaqədardır. Bu istiqamətdə tədqiqat aparan alımların çoxu (Berq, (1938); Sočava, (1944); Tolmaçev (1931); Şafer, (1956); Radde, (1901); Brokman-Yeroş (1919), meşənin təbii sərhədini əsasən iqlimin kontinentallıq dərcəsile aydınlaşdırırlar. Bu nəzəriyyəni ilk dəfə 1919-cu ildə alman alimi Brokman-Yeroş irəli sürmüştür. O, göstərir ki, okean iqlimi meşənin yuxarı sərhədinin aşağıdan,

kontinental iqlim isə eksinə, yuxarıdan keçməsinə şərait yaradır. Onun fikrincə, günəşli günlərin sayı daha çox olan kontinental iqlim şəraitində MYS daha yüksəkdə yerləşir. Bu sərhəd iyul ayının orta temperaturu 10° və bir qədər də aşağı olan xəttdən keçir. Günəşli günlərin sayı az və günəş radiasiyası zəif olan, rütubətli dəniz iqlimi şəraitində isə bu sərhəd enərək iyul ayının orta temperaturu 11° izotermində düşür. Başqa bir alman alimi V.Koppen də 1926-cı ildə bu fikrə tərəfdar çıxaraq 10° iyul izotermini ağac bitkisinin inkişafı üçün son hədd hesab edir. V.Z.Qulisaşvili (1954) belə qanunauyğunluğun Cənubi Qafqaz şəraiti üçün də uyğun olduğunu söyləyir. O, qeyd edir ki, kontinental iqlimə malik olan Şərqi cənubi Qafqazda MYS rütubətli Qərbi cənubi Qafqaza nisbətən daha yüksəkdən keçir.

L.B.Maxatadze və Q.F.Uruşadze (1972) qeyd edirlər ki, MYS Qara dənizə yönələn dağ silsilələrində 2000-2100 m yüksəklikdə yerləşir. Baş Qafqaz dağlarının dənizdən uzaq olan sonrakı silsiləsində MYS 2200-2300 m, nisbətən kontinental iqlim şəraitinə malik olan qonşu İnguri çayının hövzəsində isə 2450-2550 m-dən keçir.

K.D.Muxamedşin (1972) kontinental iqlimi olan Tyanşan dağlarında ardıc meşələrinin dəniz səthindən 3700 m yüksəkliyə qədər qalxdığını göstərir.

Göstərdiyimiz qanunauyğunluğu respublikamızın ayrı-ayrı dağlıq vilayətlərinə tətbiq edək. Əgər 10° iyul izotermini meşənin iqlim sərhədi qəbul etsək, qış rütubətli keçən və soyuq iqlimə malik olan Böyük Qafqazın cənub yamacında (Şəki-Zaqatala zonası) və Kiçik Qafqazın Şimal-şərq yamacı rayonlarında (Göygöl, Gədəbəy, Daşkəsən) bu sərhəd 2600-2650 metrdən, qış quraq keçən nisbətən kontinental, soyuq iqlimə malik olan Kəlbəcər və Laçın rayonlarında 2800 metrdən, yayı quraq kontinental iqlimi olan Naxçıvan zonasında isə 3000 metrdən keçməlidir.

Yuxarıda deyilənlərdən aydın olur ki, iqlimin kontinentallığı meşənin sərhədinin yuxarı qalxmasına əlverişli şərait yaradır. Bə'zi alımlar göstərir ki, iqlimin həddindən artıq quru və kontinental olması eksinə meşənin çox yuxarı qalxmasına mənfi tə'sir göstərir. Belə vəziyyət Afrikanın şimal hissəsində müşahidə olunur. Andreanski, 1939, Stanyukoviç, 1973, Valter, 1974, Quliaşvili, 1980).

Tropik zonada isə MYS-də iki amil əsas rol oynayır. Bunlardan biri temperaturun sıfır dərəcədən aşağı düşməsi, digəri isə havada rütubətin azalmasıdır. Qeyd edək ki, tropikdə bə'zi ağac cinsləri, hətta, müəyyən dərəcədə müsbət temperaturdan da eziyyət çəkir. Məsələn, kakao ağacı müsbət 15° -yə, kofe isə müsbət 10° -yə dözə

bilmir. Temperatur sıfırdan bir qədər aşağı düşdükdə isə tropik ağaç bitkilərinin əksəriyyəti məhv olur. Bizim meşə ağaclarından fərqli olaraq tropik ağaclar aşağı temperatura davam gətirə bilmir, çünkü onlar keçmiş buzlaq dövrünün sərt iqlimini sınaqdan keçirməmişlər.

Hazırda demək olar ki, bütün tədqiqatçılar Yer kürəsinin bir sıra regionlarında MYS-nin aşağı düşməsini qeyd edirlər. Lakin onun səbəbləri haqda müxtəlif fikirlər irəli sürürlər.

Bir sıra alımlar (N.A.Buş və E.A.Buş, 1936, 1937; Zaxarov, 1935; Yaroşenko, 1945, 1964; Leskov, 1932) MYS-nin aşağı düşməsini son 200-300 ildə iqlimin rütubətlənməyə doğru dəyişməsilə izah edirlər. Bəzi tədqiqatçılar isə meşənin «geri çəkilməsini» iqlimin kontinentallaşmağa doğru dəyişməsilə aydınlaşdırır (P.D.Yaroşenko, 1956). Hər iki tərəf alımlar meşə sərhədinin aşağı düşməsində antropogen amillərin rolunu da inkar etmirlər. Tədqiqatçıların əksəriyyəti isə MYS-nin aşağı düşməsini iqlimin dəyişməsilə yox, insanın təsərrüfat fəaliyyəti neticəsində baş verdiyini göstərmişlər.

V.V.Dokuçayev (1949), A.A.Qrossheyv (1936, 1948), D.I.Sosnovski (1943), Q.N.Visotski (1925), V.Z.Qulisaşvili (1953, 1955), L.B.Maxatadze (1957) iqlimin dəyişməsini başqa səbəblə izah edirlər. Onlar son vaxtlar iqlimin quraqlaşmasını insanın təsərrüfat fəaliyyəti (meşələri məhv edilməsi) və bununla əlaqədar eroziya prosesinin güclənməsi ilə izah edirlər.

Torpağın və iqlimin quraqlaşmasını A.A.İzmailski (1893) və A.İ.Voyeykov (1963) da meşələrin yox edilməsi ilə aydınlaşdırır.

V.C.Hacıyev (1970) Azərbaycanda meşənin yuxarı sərhədinin geri çəkilməsini iqlim şəraitinin ot bitkisi üçün əlverişli istiqamətdə dəyişməsilə izah edir.

Apardığımız tədqiqatlar göstərir ki, respublikamızda insanın təsərrüfat fəaliyyətinin tə'siri neticəsində meşənin yuxarı iqlim sərhədi böyük dəyişikliyə uğramışdır. Hazırda demək olar ki, meşənin təbii sərhədi hər yerde antropogen amillərin tə'siri neticəsində pozulmuş, aşağı salınmışdır.

Tədqiqatçılar göstərir ki, respublikamızda meşənin iqlim sərhədində demək olar ki, meşə bitkisinə təsadüf edilmir. Meşənin müasir yuxarı sərhədi respublikamızın dağlıq rayonlarında orta hesabla 1600-2000 m hündürlükdən keçir. Bu hündürlük isə iyul ayının orta temperaturu 14-17° olan yüksəkliyə uyğun gəlir.

Göstərilən hündürlüklərdə yüksək gövdəli məhsuldar meşələr tədricən deyil, birdən-birə çəmənlərlə əvəz olunur. Bu onu təsdiq edir ki, göstərilən yüksəklik meşə bitkisi üçün son kritik inkişaf


həddi deyildir, öksinə burada meşələr olduqca əlverişli iqlim şəraitində bitir. Təbiətdə isə bu cür qanuna uyğunluğun olması qeyri-mümkündür. Belə ki, dəniz səthindən yüksəklik artdıqca iqlim amilləri tədricən dəyişir. Məsələn, dağlarımızda hər 100 metr yüksəkliyə qalxdıqca havanın temperaturu $0,5-0,8^{\circ}$ aşağı düşür. Havanın hərarəti azaldıqca müxtəlif bitkilərin istiliyə təlabatı eyni olmadığı üçün onların növ müxtəlifliyi də dəyişir. Yuxarıda qeyd edildiyi kimi iyulun orta temperaturu 10° olan yüksəklikdən yuxarı, artıq meşə bitkisinin inkişafı üçün şərait olmur, onu çəmən və ya bozqır bitkiləri əvəz edir.

Böyük Qafqazın cənub yamacının (Şəki-Zaqatala zonasının) yuxarı dağ qurşağında yamaclar çox dik və kəskin parçalanmış olur. Bu səbəbdən burada yaşayış məntəqələri əsasən aşağı, bə'zən isə orta dağ-meşə qurşağında yerləşir (cədvəl 2.1.). Bu ərazidə qədim zamandan bəri əkinçilik Qanıx-Həftəran vadisində və aşağı dağ-meşə qurşağında inkişaf etmişdir. Odur ki, meşənin yuxarı iqlim sərhədinin aşağı düşməsinə əsas səbəb uzunmüddətli köçəri məlqaranın yaylaq zonasında, yəni MYS-də sistemsiz otarılması olmuşdur. Burada iqlim sərhədi geri çəkilən ərazidə meşə əsasən çəmən və bozqır-çəmən bitkilərlə əvəz olunmuşdur.


Bu baxımdan, Zaqatala meşə təsərrüfatının Muxax meşəciliyi ərazisində yerləşən çay hövzələri daha səciyyəvidir (şək.2.1.). Burada meşənin yuxarı sərhədi 1800-2000 m-yə endirilmişdir. Muxax çay hövzəsi daha çox antropogen amillərin təzyiqinə mə'ruz qalmışdır. Burada keçmiş Suvagil kəndinin ətraf yamaclarında meşə örtüyü tamamilə məhv edilmiş və keçmiş şərq palidindən ibarət meşələrin yeri qayalıq-daşlıqlara çevrilmişdir. Burada meşəsizləşdirilmiş ərazidə tək-tək palid ağaclarına təsadüf edilir.

Qax rayonunda Qaşqaçay hövzəsində MYS azmeylli cənub-şərqi yamaclarda 1450 m, ona qonşu Kürmükçay hövzəsində İlisu kəndi ətrafında azmeylli yamacda 1550-1650 m-ə endirilmişdir (şək.2.2.). İlisu kəndinin üst tərəfində çaya yönələn yamaclarda orta və yuxarı dağ-meşə qurşaqları güclü pozulmuş, burada ağaç bitkisi tamamilə yox edilmiş, yamaclar şiddetlə səthi və yanğın eroziyasına mə'ruz qalmışdır. Qax rayonunun Lekitçay hövzəsində MYS 1750-1850 m, Qumçay hövzəsində isə 2000-2100 m-dən keçir, Çinarlı kəndindən yuxarıda yamacın azmeylli suayıcı hissəsində isə 1750-1800 m-ə çatır.

Böyük Qafqazın mərkəzi rayonları ərazisində MYS uzunmüddətli yay otlakları kimi istifadə edildiyindən meşələr daha çox dəyi-



Şəkil 2.1. Müasir iqlim sərhəddində meşə örtüyü
(Zaqatala m.t., Muxax meşəciliyi)



Şəkil 2.2. Kürmükçay və Qaşqaçay hövzəsində meşənin müasir yuxarı sərhəddi.

şilməyə mə'ruz qalmışdır. Marşurut tədqiqatlarımız göstərdi ki, bu regionda MYS sün'i olaraq orta hesabla 1800-2000 m-ə endirilmişdir. Kişçayın qolları olan Duluzdərə və Qaynar çayları hövzələrində MYS 1750-1800 m-dən keçir, Kişçayın sol qolları yamaclarının azmeylli suayırıcı hissəsində isə dar dilvari zolaq şəklində 1700-1600 m-ə enir.

Qəbələ rayonunda meşəyə bə'zən əlçatmadı mal-qara otlaya bilməyən qayalıq yamaclarda öz təbii sərhədində təsadüf olunur. Məsələn, Dəmiraparançay hövzəsində «Yüngə» yaylaşlarında MYS 1450 m-ə endirilmiş, ona yaxın çox dik qayalı yamacda meşə 2150-ə qalxır. Vəndamçay hövzəsində «Atyaylaq» sahəsində MYS 1600 m, çox dik yamacda isə 2100 m-dən keçir.

Böyük Qafqazın cənub yamacının şərq hissəsində bütün dağ-meşə qurşaqlarında meşə örtüyü daha intensiv antropogen dəyişikliyə mə'ruz qalmışdır. Belə ki, Pirsaatçay hövzəsində yuxarı dağ-meşə qurşağı tamamilə sıradan çıxarılmışdır, orta dağ-meşə qurşağı isə yalnız sağ sahil yamacında qalmışdır. Qozluçay hövzəsində meşə ilə örtülmə dərəcəsi 5%-dən aşağıdır, burada dəniz səthindən 1400-1800 m yüksəklikdə güclü pozulmuş kiçik meşə sahələrinə rast gəlinir. Qozluçaydan şərq ərazilərdə Çikilçay və Çebotarçay hövzəsində meşə yalnız törmə tipli kolluqlardan ibarətdir.

Kiçik Qafqaz dağlarının (Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın) subalp zonasında və orta dağ-meşə qurşağında isə ərazinin relyefinin nisbətən sakit olması, dağarası çökəkliklərin mövcudluğu qədim zamanlardan bəri insanları özünə cəlb etmişdir. Buna görə də yaşıyış məntəqələri əsasən burada cəmlənmişdir. Bununla əlaqədar Böyük Qafqazdan fərqli olaraq —meşənin iqlim sərhədinin aşağı enməsində maldarlıqla yanaşı həm də əkinçiliyin inkişafi böyük rol oynamışdır. Məhz buna görə də Kiçik Qafqaz dağlarında meşənin yuxarı sərhədi çox böyük antropogen dəyişikliyə uğramışdır. Uzunmüddətli əkinçilik və maldarlığın birlikdə tə'siri nəticəsində meşə demək olar ki, heç harda təbii sərhədində qalmamışdır. Bir çox yerlərdə subalp tipli meşələr tamamilə sıradan çıxmış, onu dağ çəmənləri, kolluqlar və ya qayalıqlar, daşlıqlar əvəz etmişdir. Bununla əlaqədar bu zonada meşəlik faizi kəskin aşağı düşmüşdür.

Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonlarında yamacın şimal cəhətlərində meşənin müasir sərhədi əsasən fistiq və palidlə, Laçın və Qubadlı rayonlarında isə yalnız palidlə qurtarır (cədvəl 2.2.).

Meşənin iqlim sərhədində uyğun seyrək, alçaq boylu subalp meşələrinə olduqca kiçik «ləkələr» şəklində rast gəlmək olar. Məsə-

lən, Gəncə çayı və Tərtər çayı hövzələrində dəniz səthindən 2200-2350 metr yüksəklikdə kiçik sahələrdə tozağac meşəsi vardır, ona vələs, bə'zən palid da qarışır. Tozağac şaxtaya daha çox davamlı olduğu üçün bu şəraitdə palida və vələsə nisbətən daha yaxşı inkişaf edir. Burada tozağac meşəliyinin yuxarı qurtaracağında eni cəmi 10-15 metr olan dar zolaqda boyları 0,5-1,0 metr olan palid və vələs ağacları müşahidə etdik. Bu bir qədər meşənin iqlim sərhədinə uyğun olan subalp meşələrini xatırladır. Lakin burada da intensiv mal-qara otarılması nəticəsində bitki örtüyü pozulmuş və ilkin halını bir qədər itirmişdir.

Gəncə çayının sol sahilində dəniz səthindən 2400-2500 metr yüksəklikdə sıx ardıc kollarına da rast gəlinir. Zəyəm çayının mənbəyində sürünen formalı ardıc kolları qalıqları dağın lap zirvəsinə qədər, 2600-2700 metr yüksəkliyə qalxır. Yeri gəlmışkən qeyd edək ki, hazırda Kiçik Qafqazda dəniz səthindən 1900-2300 metr yüksəklikdə ardıc kolları daha geniş yayılmışdır. Onlar fistiq, palid və tozağac meşələrinin yerində bitir. Buna səbəb əsas ağaç cinslərdən ibarət meşələrin qırılması nəticəsində eroziya prosesinin intensiv inkişafi, yamacların quraqlaşması və münbətiyinin azalmasıdır. Belə sahələrdə ardıc daha yaxşı uyğunlaşa bilir. Şübəsiz, vaxtılı ardıc kolları dağlarımızda dəniz səthindən 2400-2500 metrdən yuxarıda təbii zolaq yaradırmış. Belə zolaq ondan aşağıda yerləşən meşə qurşaqlarını iqlimin mənfi tə'sirindən mühafizə edirdi. Lakin sonralar otlaq sahələrinin genişləndirilməsi məqsədilə bu zolaq qırılaraq və ya başdan-başa yandırılaraq məhv edilmişdir.

Başqa bir yerde - Kürək çayı hövzəsində dəniz səthindən 2350-2500 metr hündürlükdə Kəpəz dağının uçqunlarında alçaq boylu (2 metr) əyri gövdəli tozağaclarına rast gəlinir. Bə'zən ona quşarmudu və keçisöyüdə də qarışır. Orada bu ağaclarla təsadüf edilməsini həmin yerin keçilməzliyi və təsərrüfat cəhətdən yararsızlığı ilə izah etmək olar.

Kontinental iqlimə malik olan Naxçıvan Muxtar Respublikasında dəniz səthindən 3000 metr yüksəklikdə ardıc kollarına rast gəlinir. Yeri gəlmışkən qeyd edək ki, daha çox kontinental iqlimi olan Orta Asiyada (məsələn, Tyanşan dağlarında) ardıc meşələri dəniz səthindən 3700-3900 metrə qədər qalxa bilir.

Respublikamızda meşənin iqlim sərhədi ən yüksəkdən keçməsi ehtimal olunan və vaxtılı geniş meşələrlə şöhrət qazanan Naxçıvan zonası ərazisində meşə qalıqlarına çox az rast gəlinir. Ordubad rayonunun Tillek sahəsində dəniz səthindən 2400-2600 metr yük-

səklidə kiçik qruplar şəklində qarışq palid, görüş, ağacaqayın, titrəkyarpaq qovaq və tozağac meşələrinə təsadüf edilir.

Talışa meşənin müasir yuxarı sərhədi əsasən dəniz səthindən 1500-1800 m yüksəklikdən keçir. Bə'zi yerlərdə, məs, Alar, Lerik və Soru yaşayış məntəqələri ətrafında MYS 1100-1300 m-e enir, yamacın şimal cəhətlərində MYS şabalıdyarpaq palid və fistıqla qurtarır.

2.3. Subalp qurşağının xüsusiyyətləri

Subalp qurşağı çətirləri birleşən yüksək doluluqlu (six) meşələrin yuxarı sərhədi ilə alp qurşağının arasında yerləşir. Burada qısa müddətli yayı olan, ağaç bitkisi üçün az əlverişli xüsusi meşəbit-mə(iqlim) şəraitində ağaclar seyrək, alçaq və əyri gövdəli olur. Ağaç bitkileri fonunda rəngarəng subalp tipli hündür ot örtüyü inkişaf edir. Bitki örtüyü əksər hallarda bütün qış qar altında qalır. Subalp zonasında meşələrin seyrək və alçaq boylu olmasının səbəbi haqqda müxtəlif fikirlər söylənilir. Bə'zi alımlar bunu yüksək dağlıq zonada güclü küləklərin əsməsi, qalın qar örtüyü və ağaç cinsləri cürcətilərinin bitməsi üçün şəraitin ağır olması ilə izah edir.

Diger qrup tədqiqatçılar isə subalp meşələrinin seyrək olmasını haqlı olaraq burada vegetasiyanın başlanması üçün lazımı istiliyin çatışmaması ilə aydınlaşdırır.

Bələ şəraitdə ağaclar sahədə bir-birindən yalnız aralı yerləşdikdə tam günəş radiasiyasını və bitkinin vegetasiyaya başlaması üçün lazımlı olan hərarəti ala bilir. Ağaclar six yerləşdikdə isə onların qəbul etdiyi günəş radiasiyası və istilik çətir altında azalır və ağaç bitkisinin inkişaf etməsi üçün şərait pisleşir.

Subalp qurşağında yarpaqlı ağaç cinsləri (tozağac, quşarmudu, keçisöyüdə və s.) əsasən vegetativ üsulla çoxalır. Bu ağacların pöhzoğları (pöhrləri) əsasən gövdənin (kötүүн) ətrafında yerləşir, qocalmış gövdələr məhv olduqda onun ətrafında yerini cavan pöhrlərə verir və bununla ağaclar uzun ömürlülüyü ilə tə'min edilir. Ağacların toxumla cürcərməsinə hündür ot örtüyü, həmçinin qısa vegetasiya dövrü (2,5-3 ay) mənfi tə'sir göstərir.

Subalp qurşağında intensiv günəş radiasiyasının olması sayəsin-də torpağın səthi yaxşı qızır. Burada ağacların alçaq gövdəli olması onların torpaq səthinin istiliyindən yaxşı istifadə etməsinə imkan yaradır.

Cədvəl 2.4.

Böyük Qafqazda meşənin yuxarı sərhədinin ekoloji tipləri

Dağ sisteminin hissəsi ve onun iqlimi	DSH, m	Təbii iqlim tipləri	DSH, m	Antropogen biki örtüyü tipləri
Qışı soyuq keçən rütubətli qərb hissə	200-2500	Qafqaz qaragılılı, rododendronlu tozağıc meşəli	1600-2000 (2000)	Aşağı va ya normal doluluqu fistiq, qismen vələs meşəsi
	1800-2000	Park şəkilli ağcaqayınlıq	1600-2100	Tozağıc meşəsi ve ya seyrekliyi
	1800-2400	Əyri gördəli tozağıc seyrekliyi	1600-2100	Tirleyarpaq qovaq (az rast gəlinir)
	2000-2400	Palid, tozağıc, quşarmudu seyrekliyi	1400-1800	
Qışı soyuq keçən nisbətən ritbətli mərkəz hissə	2000-2400	Əyri gördəli tozağıc seyrekliyi	1500-2000	Aşağı ve ya orta doluluqu fistiq, bə'zen palid meşəsi
	1800-2300	Palid seyrekliyi	1600-2200	Tozğıc seyrekliyi
Qışı nisbətən soyuq keçən kontinental iqlimişli şərq hissə	1800-2400	Tozağıc seyrekliyi	1800-2300	Ardic kolluğlu (az rast gəlinir)
	2000-2600	Ardic kolluqları	1500-2000	Aşağı va ya normal doluluqu fistiq, vələs, bə'zen palid meşəsi
			1600-2300	Ardic, buyumuzu xasa, gövən və çaytak-nı kolluqları
			1800-2000	Qaraçöhrilik (yalnız Ağsuçayın qolu Qırxbulaqçayın yuxarı axını yamacında)

Cədvəl 2.5.

Kıçık Qafqazda və Dağlıq Talişda meşənin yuxarı sərhədinin ekoloji tipləri

Dağ sisteminin hissesi və onun iqlimi	DSH, m	Təbii (iqlim) ekoloji tiplər	DSH, m	Antropogen bitki örtüyü
Şimal, şimal-şərqi yamac. İqli- mi: serin yayı ve soyuq qış olan nisbətən rütubətli iqlim	2100-2600 2100-2500 2000-2500 1800-2000 2400-2800	KICIK QAFQAZ Seyrək toz ağacılar Seyrək toz-quşarmudu ağacı. Palid-toz-quşarmudu seyrek. Parkşəkili ağcaqayınlar Ardic kolluqları	1600-2000 1800-2200 1600-2300	Aşağı və normal doluluqlu fistiq, vales, qismen ağa- çayın meşəleri Tozağac meşesi və ya sey- rekliyi Ardic kolluqları
Cənub-şərqi yamac. Quru yayı ve soyuq qışı olan kontinental iqlim	2200-2600 2400-2800	alid, ağcaqayın, tozağac, uşarmudu-tozağac meşəleri Ardic kolluqları	1600-2200 1800-2300	Aşağı və ya normal dolu- luqu palid, vales meşəleri Ardic kolluqları
Soyuq qışı olan nisbətən quraq, kontinental iqlim	2000-2400	DAGLIQ TALIS Palid, ağcaqayın-palid, quşarmu- du-palid meşesi (şərqi palidi, Hir- kan ağcaqayını)	1500-2000 1800-2400	Palid (sabalıdyarpaq) və fistiq meşesi Gəvən, ardic kolluqları

Buna görə də ağaç bitkisinin bə'zi alçaq boylu (0,5-1,0 m) nümayəndələri (ardıc kolları, Qafqaz rododendronu) torpağın qızmış səthinə sıxlaraq alp zonasında da yayılı bilir.


Təəssüfle qeyd etməliyik ki, respublikamızın dağlarında subalp tipli meşələr olduqca az qalmışdır. Büyük və Kiçik Qafqazda MYS-nin aşağı düşməsi nəticəsində onun yerində törəmə tipli alp qurşağı yaranmışdır. Hazırda MYS-də əsasən aşağıdakı meşələr yayılmışdır.

Büyük Qafqazda və Kiçik Qafqazın Şimal-şərq yamacında və Talyış dağlarında meşənin müasir yuxarı sərhədi fistiq meşəlikləri ilə qurtarır. Dəniz səthindən 2000-2200 m yüksəklikdə dik cənub baxarlı yamacları fistiq meşələri tutur. Burada meşe az mehsudardır. Çox vaxt fistiq ağacları sırf (təmiz) meşəlik yaradır, bə'zən isə palid, ağcaqayın, tozağac, quşarmudu da bu meşələrin tərkibinə daxil olur.


Büyük Qafqazın cənub yamacında yüksəkliyi 1600-2000 metrdən çox olmayan yan dağ silsilələrində MYS fistiqla qurtarır. Daha yüksək dağ silsilələrində fistiqla qurtaran MYS-ni antropogen tipli sərhəd hesab etmək olar. Hazırda MYS-nin belə tipi daha çox yayılmışdır. MYS-də fistiq meşəsi subalp çəmənliyinə kəskin keçir. Belə çəmənliklər sıradan çıxarılmış palid və tozağac meşələrinin yerində əmələ gəlmişdir. Bunu Zaqatala meşe təsərrüfatının Tala meşəciliyi və Şəki meşe təsərrüfatının Şin meşəciliyi ərazisində aydın görmək olar (şəkil 2.3., 2.4.).

Büyük Qafqazda meşənin müasir yuxarı sərhədində bütün fistiq meşələri aşağı doluluqlu və yaşı ötmüş ağacliqlardan ibarətdir, bu uzunmüddətli mal-qara otarılması ilə bağlıdır. Lakin qoruq şəraitində yüksək dağlıq zonada dəniz səthindən 2000 metr yüksəklikdə mehsuldar sıx fistiq meşələrinə də rast gəlinir. Balakənçayın sol sahilində Zaqatala qoruğu dəniz səthindən 2000 metr hündürlükdə dikliyi 45-52° dərəcə olan yamacda və qoruğun Ağ-Kamal sahəsində MYS-də yüksək doluluqlu fistiq meşəsini qeydə aldıq.

Subalp palid meşəleri daha geniş areala malik olub respublikamızda bütün dağlıq rayonlarda yayılmışdır. Əsasən yamacların güney baxarlarında və sırt hissəsində daşlı-qayalı sahələri tutur. Hazırda subalp tipli palid meşələrinin sahəsi olduqca azalmışdır. Bu meşələr çox yerdə arealının en aşağı sərhədində qalmışdır. Əsasən, dəniz səthindən 1600-2000 m yüksəklikdə yerləşir və nisbetən yüksək mehsuldarlığı ilə seçilir. (III, bə'zən II bonitetli). Dəniz səthindən 2000 metrdən yuxarılarda isə subalp tipli alçaq boylu palid seyrəkliyinə topa halında, orda-burda təsadüf edilir.



Şəkil 2.3. Meşənin müasir iqlim sərhəddində meşə örtüyü
(Zaqatala m.t., Tala meşəciliyi)



Şəkil 2.4. Şinçay hövzəsində meşənin müasir yuxarı sərhəddi.

Cədvəl 2.6.

**Zaqatala qoruğunda yuxarı meşə qurşağında
fıstıq meşələrinin xarakteristikası**

Təcrübe sahəsi	Məşenin tipi	Yerləşdiyi mərvəqe	Ağac və kol bitkiləri	Ot örtüyü
587	Çox dik yamacda az rütubətli ayidöşeyili fıstıqlıq ($C_{2,3}$)	Balakəncayın sol sahilini, DSh-1900-1950 § 45-52°	10F+Ağ, 07-08 or.h=25m, mak.h=29m d=60-80 cm tek-tek quşarmudu	40-50% ayidöşeyi, çətiryarpaq, qaragılı, topal
588	Dik yamacda az rütubətli ayidöşeyili fıstıqlıq ($C_{2,3}$)	"Ağkamal" dağlı Siltiçayın sağ sahilini, DSh-1940 m, C-CS-30-35°	9F1P+Ağ, V,Qar. 07-08 or.h=25m, mak.h=27 m, or.d=60sm, mak.d=140 cm tek-tek doqquzdon, quşarmudu	50%:ayidöşeyi, novruziçeyi, topal, çətiryarpaq
582	Dik yamacda rütubətli ayidöşeyili fıstıqlıq (C_1)	Ağkamal dağlı DSh-1830 m §q-\$q-25-30°	9F1Ağ+P. 07.or.h=24m, mak.h=27m, or.d=64sm, mak.d=86sm. Məsəaltı: quşarmudu, moruq, doq-quzdon, itburnu	30-40%:ayidöşeyi, çətiryarpaq, dəvədabani, etirşah, topal, tek-tek: giciklən, qurtic, çiyəlek.

Subalp zonası üçün səciyyəvi ağaç cinslerindən biri də tozağacdır. Özünün təbii sərhədində toz meşələri daha yüksək mövqə tutub fistiq və palid meşələrini yuxarıdan əhatə edir. Ancaq təbii hələndə tozağac meşələrinə yalnız kiçik «ləkələr» şəklində təsadüf olunur. Büyük Qafqazın cənub yamacında Zaqtala və Qax rayonları ərazisində tozağac meşələri əsasən törəmə tiplidir. Bu meşələr dəniz səthindən 1800-2000 m yüksəklik də fistiq zonasında bitir. Burada tozağac, fistiq meşəsi yox edildikdən sonra şiddətli eroziya prosesinə mə'rüz qalmış yamaclarda bir «pioner» ağaç cinsi kimi yayılır.

Yuxarı meşə qurşağında törəmə tipli titrəkyarpaq qovaq meşələri də mövcuddur. Belə meşələr ən çox istifadəsiz qalmış şum sahələrində və meşə yanğını yerlərində inkişaf edir. Qovaq meşələrini biz, Büyük Qafqaz dağlarında Tala, Kürmük, Şin və Kiş çayları hövzələrində dəniz səthindən 1500-1700 m yüksəklikdə müşahidə etdik. Qovaq meşələrinin törəmə olmasını onun çətri altında inkişaf edən fistiq yeniyetmələri bir daha sübut edir.

Subalp meşələrinin tərkibində bə'zən Trautvetter və ya yüksək dağ ağaçqayını, ayı findığı (ağaçşəkilli findiq), vələs, quşarmudu, başınağac, qarağat, doqquzdon, rododendron və s. ağaç və kollar da bitir.

Trautvetter ağaçqayını ile qurtaran MYS fragmentları şəklində Büyük Qafqazın cənub yamacının qərb hissəsində qalmışdır. Zaqtala qoruğunda Xalagil çayın sağ sahilində dəniz səthindən 1900-2050 m hündürlükdə az meylliyi olan yamacda aşağı doluluqlu (02-03) park şəkilli ağaçqayın meşəliyini tədqiq etdik. Onun tərkibinə tək-tək şərq palidi, tozağac və quşarmudu qarışır. Çətir altında boyu 1,5-2,5 m-ə çatan ot örtüyü bitir.

Talaçayın sağ sahilində dik qayanın yamacında sırf ağaçqayın meşəliyini qeydə aldıq. Burada da meşə altında hündür boylu otlar bitir. Zaqtala qoruğunun «Ağkamal» sahəsində seyrək ağaçqayın ağaclığını təsvir etdik. Burada meşə altı moruq, tiburnu və quşarmudundan ibarətdir. Çətir altında qrup halında ayıdöşəyi bitir.

Tədqiqatlar göstərir ki, harada mal-qara otarılması davam etdirilsə, orada meşənin müasir yuxarı sərhədi geri çəkilməkdə davam edir. İnsan fəaliyyəti dayandırılan sahələrdə isə meşə öz keçmiş sərhədinə tədricən qayıtmaga cəhd göstərir.

Məsələn, bir sırə tədqiqatçıların Krimda (Krim qoruğunda və bir çox yaylaqlarda), Qafqaz qoruğunda apardıqları təcrübələr göstərdi ki, insanın subalp meşələrində mənfi tə'siri dayandırıldıqdə və ona biti-

şik otlaqlarda mal-qara otarılması qadağan edildikdə orada müxtəlif ağac cinslerinin pöhrələri müşahidə edilir və meşə yavaş-yavaş iqlim sərhədində doğru irəliləyir. (Vulf, 1926; Yelenevski, 1939; Mamatdze, 1957; Korçaqin, 1960; Altuxov, 1965; Xanayev, 1976 və s.).

Belə vəziyyəti biz Göygöl qoruğu ərazisində, Laçın rayonunda, Zaqatala qoruğunda, Şəki rayonunun «Töhrə» yaylığında müşahidə etdik. Qax rayonunun «Taxta-qaya» adlanan sahəsində yamacın şimal cəhətində mal-qar otarılması dayandırılmışdır. Bununla əlaqədar olaraq, meşənin müasir sərhədindən 100 metr yuxarıya doğru sıx otlar arasında qrup halında normal inkişaf edən fistiq pöhrəliyi qalmışdır.

Yenə həmin rayonun Sarıbaş kəndinə bitişik güney yamacında dəniz səthindən 1800-2150 metr yüksəklikdə meşənin çəmənə doğru «hücumu» aydın nəzərə çarpar. Burada meşənin kənarında 100-200 metr çəmənliyə doğru qrup halında və tək-tək 10-20 yaşılı palid şıvləri qeydə alınmışdır. Bu, meşənin öz keçmiş sərhədini yenidən tutmasına canlı misaldır.

Meşənin yuxarı sərhədində meşənin təbii bərpasını öyrənmək məqsədilə Zaqatala və Qax meşə təsərrüfatı sahələrində şərq palidi, fistiq, ağcaqayın və toz meşələrində və ona bitişik yay otlaqlarında təcrübə sahələri qoysduq. (Cədvəl 2.7). Bu sahələrdə apardığımız tədqiqat işləri göstərdi ki, yuxarı meşə qurşağına bitişik yay otlaqlarında ümumiyyətlə təbii meşə bərpası getmir. Ağcaqayın qarışıqlı palid seyrəkliyində 3-5 yaşılı yeniyetmələrin sayı 1 hektarda 0,7-4,0 min ədədə çatır. Ağcaqayın palida nisbətən daha yaxşı bərpa olunur (Cədvəl 2.8.). Doluluğu az olan sırf palid meşəliyində yeniyetmələrin sayı 1 hektarda 8,0-22,0 min ədəd olmuşdur. Tozağac seyrəkliyində təbii bərpa zəif gedir. Burada 1 ha-da yeniyetmələrin sayı 1,0-1,5 mindən artıq olmur. Cədvəldən göründüyü kimi yeniyetmələrin çox qismi mal-qara tərəfindən yeyilir və ya zədələnir. Odur ki, 10-15 yaşında olan pöhrələrin boyu 0,5-1,0 metrə çatır, onlar həm də əyri gövdəyə malik olur. Ağcaqayın əsasən kökdən pöhrə vermə yolu ile çoxalır. Tozağac bə'zən kötükdən bol pöhrə verir, lakin mal-qara tərəfindən məhv edilir. Palid toxumdan cücərti verir. Lakin pöhrələr hər il mal-qara tərəfindən yeyildiyində böyümür və kök boğazından yoğunlaşma müşahidə edilir.

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, yuxarı meşə zonasında (Böyük Qafqazın cənub yamacında) cavan, yetişməkdə olan, çox vaxt həttə yetişmiş ağacıqların olmaması insanın sistemsiz təsərrüfat fəaliyyəti, xüsusən mal-qara otarılması ilə bağlıdır. Lakin

Cədvəl 2.7.

**Məşənin yuxarı sərhədində təbii bərpası
öyrənilən sahələrin xarakteristikası**

Təcrübə sahəsi	Deniz səthindən hündürlük, m	Yamaçın cəhəti, dikliyi	Ağaclığın tərkibi	Or örtüyü
26	1850	Ş-q-40°	Seyreklik: 8P2A (150-300) tək-tek: qusarmudu	90-100% topal, çəmən yoncası, kəkotu
27	1750	C-40°	10P, Aş-F (120-200) dol.03	100% topal, böyürtkan 60-100 sm
28	1800	Ş-Ş-q-40°	10F, Aş (150-200) dol.02-03	70% ayıdöşəyi, qaragılı
33	1850	Ş-320°	10P,T,F,Aş (150-250)dol.03	100% topal, ayıdöşəyi, böyürtkan, mercanotu
50	1800	C-360°	7P3Aş (200-300)02-03	90% topal, sürvə, etirşah
51	1800	Ş-30-40°	Seyreklik: 8T2Aş (250-200)01-02	90-100% etirşah, topal, qaymaqcıçık, yonca 10-70sm
52	1800	Ş-35-450°	8T2F, Aş 02 tək-tek: nüşarmudu, söyüd 2,5-4,0 m	50% topal, yonca, etirşah
53	1850	Ş-35-40°	6F2Aş ITIP (200-250)02-03 tek-tek quşar, söyüd	60% topal, etirşah, ayıdöşəyi, 10-60sm
25	1900	Ş2-CS-35°	Olaq	100% çəmən-bozqır otları

Cədvəl 2.8.

Yuxarı meşə qurşağında təbii bərpanın vəziyyəti

Təcrlibə sahəsi	Ağac cinsi	İha-da meşənin təbii bərpası (ədədlə)					İha-da təbii bərpə (ədədlə), boyu					O cümlədən	
		2 yaşa qədər	3-5 yaş	6-10 yaş	>10 yaş (10-15)	25 sm-ə qədər	25-50 sm	50-100 sm	100-200 sm	sağla m	zədələn miş		
26	Ağcaqayın Vələs	2000	-	2000	-	2000	-	1000	-	-	-	2000	-
27	Paldı, Fistiq Vələs Quşarmudu	2000	1000	5000	-	4000	3000	1000	-	-	-	2000	6000
28	Fistiq Ağcaqayın	3000	-	1000	-	5000	-	2000	1000	-	-	1000	-
33	Paldı Vələs Tozağac	-	-	4000	1000	-	1000	3000	2000	-	-	5000	-
50	Ağcaqayın	-	-	2000	-	-	-	2000	-	-	-	4000	-
51	Tozağac	-	-	1000	-	-	-	1000	-	-	-	2000	-
52	Tozağac Ağcaqayın Kollar	-	-	1500	-	-	-	3000	2000	-	-	5000	-
53	Fistiq Tozağac Ağcaqayın Kollar	-	-	500	-	-	-	1500	-	-	-	1500	-
		-	-	500	-	-	-	500	-	-	-	500	-
		-	-	1000	-	-	-	500	-	-	-	500	-
		-	-	1000	-	-	-	500	-	-	-	1000	-
		-	-	1668	832	-	-	4166	-	-	-	832	3334
		-	-	416	-	416	-	2500	-	-	-	832	1668
		-	-	832	416	-	-	832	416	-	-	416	832

Cədvəl 2.9.

**Mal-qara otarlılmayan sahədə təbii bərpanın
vəziyyəti**

Ağac cinsi	1 ha-da məsənin təbii bərpası (ədədlə)			1 ha-da təbii bərpanın (ədədlə), boyu			o cümlədən zəde- ləmmiş			
	2 yaşa qədər	3-5 yaş	6-10 yaş	>10 yaş (10-15)	25 sm-ə qədər	25-50 sm	50-100 sm			
Fıstıq	1666	4333	10666	1666	4999	2339	4333	1666	17998	333
Palid	-	2666	-	-	333	1000	1333	-	2666	-
Vələs	-	-	1999	-	-	-	333	1666	1666	333
Ağcaqayın	-	333	-	-	333	-	-	-	333	-
Cəmi	1666	7332	12665	1666	5665	3339	5999	3332	22664	666

intensiv mal-qara otarıldıqda meşənin təbii bərpasının mövcudluğu burada meşənin bərpası üçün əlverişli iqlim-torpaq şəraiti olmasını göstərir. Yuxarıda qeyd edildiyi kimi meşədə mal-qara otarılması müəyyən dövr müddətində dayandırıllarsa yuxarı meşə qurşağında meşənin təbii bərpası yaxşı gedər. 2.9. sayılı cədvəlin rəqəmləri bu-nu bir daha təsdiqləyir.

Lakin meşəsizləşdirilmiş sahələrdə meşə öz keçmiş sərhədini tutmağa cəhd göstərsə də bu proses çox yerde olduqca ləng gedir. Meşənin çəmən bitkisinə «qalib gəlməsi» üçün un müddətli kəskin mübarizə tələb olunur. Bu prosesi ancaq insan öz zəkası və qadir əməyi ilə təbiətin həyatına feal qarışmaqla tezləşdirməyə qadirdir. Bu cəhətdən vacib məsələlərdən biri sün'i meşələrin salınmasıdır.

Lakin subalp zonasında bu istiqamətdə işlər respublikamızda olduqca az aparılmışdır. Meşə əkinlərinə dəniz səthindən 1600-1800 metrdən yuxarıda rast gəlinmir. Daşkəsən rayonunun «Xoşbulaq» ərazisində dəniz səthindən 1600 metr yüksəklikdə kiçik sahədə salınmış şam meşəsi, həmin yüksəklikdə Gədəbəy rayonunda şam, fistiq, palid və Laçın meşə təsərrüfatının «Turşsu» sahəsində şam əkinləri müsbət nəticə vermişdir.

Tovuz meşə təsərrüfatı yuxarı meşə qurşağında meşələri bərpa etmək üçün meşəsizləşdirilmiş sahələrin ətrafinı dəmir çəpərlə ha-sara alır və qiymətli ağaç cinslərindən istifadə edərək meşə əkinini aparır. Bu təcrübə olduqca yaxşı nəticə vermişdir.

Bu cəhətdən Kəlbəcər rayonunun «İstisu» kurortu ərazisində salınan yaşıllığı xüsusilə qeyd etmək lazımdır. Azərbaycanda ən yüksək ərazidə meşə əkinləri məhz burada aparılmışdır. Bu məq-sədlə kurort idarəsi və Kəlbəcər meşə təsərrüfatı belə sərt iqlim şəraitində bir sıra qiymətli ağaç və kol cinslərini sınaqdan keçirmişdir. Kurort sahəsində və onu əhatə edən dik dağ yamaclarında dəniz səthindən 2200-2300 metr yüksəklikdə aparılan meşə əkinlərinin təcrübəsi göstərdi ki, tozağac, şərq palidi, adi şam, İtaliya qovağı, Bolleyana qovağı, yüksək dağ ağcaqayını, quşarmudu, keçisöyüdü və adi göyruşdən istifadə edib kurortu əhatəye alan bütün yamacları yaşllaşdırmaq mümkündür. Burada 13-15 yaşlı şam ağacılarının orta boyu 2,5 metr, 10-12 yaşlı qovaqların 8,0 metr, tozağacının isə 6,0 metr təşkil edir. Göstərilən yaşlarında ən hündür şam ağacı 4-7 metr, qovaqlar 10-12 metr, tozağac isə 8,0 metr olmuşdur. Geniş meşəsiz çəmənlər fonunda bir-birindən aralı qrup halında əkilən tozağacları özünün aq-çıl gövdələri və geniş yarıçıqlı çətirlərilə kurortda istira-hət edənlərin sevimli gəzinti yerinə çevrilmişdir.

İstisu kurortu ətrafında salınan meşələr çox kiçik sahə tutsa da böyük elmi və təcrübəvi əhəmiyyət daşıyır. Bu təcrubədən istifadə edərək respublikanın digər rayonlarında da subalp meşələrinin bərpa edilməsi meşəcilərin ən vacib vəzifəsi sayılmalıdır.

Beləliklə, yuxarı meşə qurşağında təbii yoılma meşənin çəmənə doğru qalxması və orada sün'i meşə əkinlərinin yaxşı nəticə verməsi subalp meşələrinin bərpasının mümkün olmasını təsdiq edir.

Meşənin yuxarı sərhədini bərpa etmək məqsədilə hər şeydən əvvəl meşənin müasir sərhədindən yuxarıda 100-200 metr enində qoruyucu zolaq ayrılmalı, orada mal-qara otarılması qəti qadağan edilməlidir.

Eroziyaya uğramış, cənuba baxan dik yamaclarda belə «bufer» zolaqları daha enli götürülüb, meşəni iqlim sərhədinə çatdırmaq olar.

Təbii meşə bərpasına şərait yaratmaq üçün xüsusi meşəçilik tədbirləri həyata keçirilməlidir. Meşə əkinin işləri də ən mühüm tədbirlərdən biri sayılmalıdır. Bu məqsədlə, yuyulmuş daşlı yamaclarda əsasən adı şama və ardica nisbətən az yuyulmuş yamaclarda tozağaca, quşarmuduna və yüksək dağ ağcaqayısına üstünlük verilməlidir. Kiçik Qafqazın Naxçıvan ərazisində və Talyışın Zuvant zonasında iqlim şəraitinin quraqlığı nəzərə alınaraq yuxarı meşə qurşağında əsas ağaç cinsi şərq palidi və müxtəlif ardıc növləri hesab edilməlidir. Burada keyfiyyətli meşəliklər salmaq üçün ondan aşağıda yerləşən zonalarda yetişdirilən tınglərdən istifadə etmək düzgün deyildir. Bu məqsədlə yuxarı meşə zonasının öz tingliyi olmalıdır.

Hazırda yüksək dağ meşələrinin vəziyyəti və meşənin yuxarı sərhədinin get-gedə geri çekilməsi böyük təşviş doğurur. Bu hal aşağıda yerləşən meşə və kənd təsərrüfatı sahələrini də təhlükə altına alır. Belə ki, meşənin yuxarı sərhədində əmələ gelən səthi su axımları, uçurumlar ondan aşağıda yerləşən meşələri də bərbad hala salır, bununla da dağlarda su rejimi pozulur və dağidici sellərin covlanına şərait yaranır. Odur ki, MYS-ni bərpa etmək təbiəti mühafizə işində mühüm tədbir kimi qarşıda durur.

2.4. Meşənin aşağı sərhədinin yerləşməsi qanunauyğunluqları

Boreal iqlim şəraitində dağ meşələri aşağı sərhədində meşə-çöl vasitəsilə meşəsiz çöllərlə əvəz olunur. Meşənin meşə-çöl və çöllə əvəz olunmasına səbəb yağışının az və havanın nisbi rütubətliyinin aşağı olmasıdır.

Azərbaycan respublikasının ayrı-ayrı regionlarında meşənin aşağı sərhədi və onun dəyişilmə istiqaməti müxtəlifdir. Büyük Qafqazın cənub yamacında dağ sistemi özünün aşağı hissəsində müxtəlif hündürlüklərdə Qanıx-Həftəran vadisinə (düzənə) keçir. Regionun qərəb hissəsində (Balakən rayonunda) bu hündürlük 350-500 m, Zaqatala, Qax və Şəki rayonunda 400-600m, Oğuz, Qəbələ rayonlarında 600-900 m, İsmayıllı rayonunda isə 450-550 m təşkil edir. Bil-diylimiz kimi Qanıx-Həftəran vadisi yüksək rütubətliyə malikdir, ona görə də göstərilən hündürlüklərdə dağın aşağı kecid sərhədində dağ meşəsi (əsasən iberiya palidi) rütubətli düzən meşəsi ilə, yaxud vadidə meşəsizləşdirilmiş yerlərdə salınan bağlarla (findiq, qoz, şabalıd, alma, armud və s.) kənd təsərrüfatı sahələrilə və yaşayış məntəqələrilə əvəz olunur. Qeyd etmək lazımdır ki, dağın vadiyə kecid hissəsində, meşənin aşağı sərhədi insan fəaliyyətinin tə'siri nəticəsində sün'i olaraq yuxarı qaldırılmışdır. Məsələn, Qax rayonu ərazisində kənd təsərrüfatında istifadə olunan meşəsizləşdirilmiş sahələr 500-1000, bə'zi yerdə 1400 m, İsmayıllı rayonunda 600-700 m, bə'zi yerdə isə 1000-1300 m hündürlükdə rast gəlmək olar.

Qanıx-Həftəran vadisi aşağı (cənub) hissəsində üçüncü dövr yaylasına (Bozqır yaylaya) keçir, burada rütubətli düzən meşələri yenidən iberiya palidi meşəsilə (İsmayıllı rayonunun bə'zi yerində şabalıdyarpaq palid meşəsilə) əvəz olunur. Lakin antropogen amillərin tə'siri nəticəsində Bozqır yaylanın çox yerində palid meşələrinin yerində dəmirqara meşəliyi, qaratikanlı və digər şibləklər, daşdayanlı yarımbozqırlar, taxıl tarlaları, qismən üzümlükler üstünlük təşkil edir. Dik yamaclarda palid meşəsinin mehv edilməsi torpaq örtüyünün güclü eroziyaya uğramasına, daşlı-çinqıllı sahələrin yaranmasına səbəb olmuşdur. Belə yerlərdə isə quraqlığa daha davamlı bitkilər-dən sumaq, sarağan, dağdağan, acılıq, iydəyarpaq armud və gəven inkişaf edir.

Deniz səthindən 200-400 m hündürlükdə (Türyançay və Qanıxçay hövzəsi yamaclarında və 500-700 m hündürlükdə Göyçay çayıının sahil yamaclarında) six parçalanmış relyef şəraitində ardıc və saqqız-ardıc arid meşələri yayılmışdır.

Büyük Qafqazın şimal-şərq makroyamacında meşənin aşağı sərhədi yoxdur. Burada dağlıq ərazi 600 m hündürlükdə Samur-Dəvəçi düzənliyinə keçir. Düzənliyin ərazisində dənizə qədər meşələrin yayılması müşahidə olunur. Bu meşələrdə əsasən uzunsaplaq palid, vələs, qarağac və qovaq bitir, bataqlıq çəmənlərə də təsadüf edilir. Yarimsəhra iqlim şəraitində rütubətli meşələrin mövcudluğu

səthə yaxın yerləşən qrunut suyu və havanın yüksək nisbi rütubətliyi ilə əlaqədardır. Lakin Samur-Dəvəçi düzənliyində meşəsizləşdirilmiş sahələrdə yaşayış məntəqələri, bağlar, kənd təsərrüfatı tarlaları üstünlük təşkil edir.

Böyük Qafqazın şimal-şərqi yamacının şərqi qurtaracağında dəniz səthindən 400-600 m hündürlükdə palid meşələrini friqana qrupları və qismən ardıc, saqqız-ardıc arid meşələri, yovşanlı dağlıq şorangəli yarımsəhra və yarımbozqırılar əvəz edir, 400 metrdən aşağı ərazilərdə yovşanlı, yovşanlı-şorangəli yarımsəhralar yayılmışdır.

Lənkəran regionu ərazisində də meşənin aşağı sərhədi, yə'ni meşənin çölə, yaxud arid tipli seyrəkliliklərə keçidi müşahidə edilmir. Burada Talış dağ sisteminin düzənə (Lənkəran ovalığına) keçid hissəsində həttə yağışının miqdarının çoxalması və nisbi rütubətliyin yüksəlməsi baş verir. Odur ki, dənizkənarı düzənlikdə bataqlıq-sarmaşıqlı və hirkan tipli düzən meşələri bitir. Lakin Lənkəran ovalığının əsas müasir antropogen landşaftı bir-birinə yaxın yerləşən yaşayış məntəqələri ilə vəhdət təşkil edən mədəni landşaftlardır (sitrus və kənd təsərrüfatı bitkiləri).

Regionun şimal hissəsində (Cəlilabad rayonu) də ovalıqda çox kiçik sahələrdə palid-dəmirağac meşələrinin qalıqlarına təsadüf edilir. Burada dəniz səthindən 40-100 metr hündürlüyə qədər efemerli yovşanlı, şorangəli yarımsəhralar və şoran bitkiliyi üstünlük təşkil edir.

3. TƏBİƏTİN MÜHAFİZƏSİNDE DAĞ MEŞƏLƏRİNİN ROLU

Meşələr dağlıq landşaftın əsas komponenti hesab olunur. Onlar torpaq örtüyünü yuyulub dağılmaqdan mühafizə edir, dağlıq ərazinin və çayların su rejimini nizama salır, yaşayış məntəqələrini, əkin sahələrini sellərdən qoruyur. Bunlar göstərir ki, dağ meşələri təbiətin mühafizəsində böyük rol oynayır. Mə'lumdur ki, atmosfer çöküntülərinin böyük bir qismi meşə ilə örtülü olan dağ yamaclarına düşür. Odur ki, dağ rayonlarının hidroloji rejimi məhz bu meşələrin vəziyyətindən və sutənzimedici funksiyasından asılıdır.

Meşəli yamaclarda atmosfer çöküntülərinin bir hissəsi ağacların çətrində qalıb tədricən buxarlanır, digər hissəsi isə yarpaq, budaq və gövdələrlə yavaş-yavaş axaraq meşə döşənəyinin səthinə tökülmür. Bildiyimiz kimi meşə döşənəyi torpaq səthinə ilbəil tökülen yarpaq, budaq qırıntıları, ağaç gövdəsinin qabığı, meyvə, ot qalıqlarının müxtəlif çürümə dərəcəsində müeyyən qalınlığında olan üzvi kütləsinə deyilir. Meşə döşənəyinin susaxlayıcı və torpaqqoruyucu rolü olduqca böyükdür.


Aparılan tədqiqatlar göstərir (Xəlilov, 1962) ki, fistiq meşəliyində digər meşələrə nisbətən döşənəyin ehtiyatı ən çox olur. Belə ki, fistiq meşəsində bir hektar sahədə döşənəyin mütləq quru halda ehtiyatı 13-18 ton, vələs meşəsində 5-7 ton, dəmirqara meşəsində 6,1 ton və arçan (ardic) meşəsində 2,4 ton təşkil etmişdir. (şək.3.1.).

Eynicinsli meşəlikdə meşə döşənəyinin ehtiyatı güney yamaclarında quzey yamaclara nisbətən az olur. Palid meşəsində döşənəyin ehtiyatı cənub yamacda bir hektarda 4,9 ton, qərb yamacda isə 5,4 ton, vələs meşəsində cənub yamacda 5,2 ton, cənub-qərb yamacda isə 7,1 ton təşkil etmişdir.

Təbii halda meşə döşənəyi tərkibində rütubət saxlayır. Onun miqdarı fistiq döşənəyində 35,7-36,3%, vələs döşənəyində 19,7-23,6%, palid döşənəyində 10,4% olur.

Meşə döşənəyi altında (meşədə) torpağın rütubətliyi açıq sahədəkine nisbətən xeyli yüksək olur. Tədqiqatlar göstərir ki, təbii və sün'i salınmış meşəliyin altında torpağın rütubətliyi açıq sahədəkine nisbətən 2,0-2,8 dəfə yüksək olmuşdur. Döşənəyin bu xüsusiyyətinə əsaslanaraq, kənd təsərrüfatında torpağın rütubətliyini saxlamaq üçün müxtəlif növ örtüklerdən istifadə edilir.

Meşə döşənəyi yüksək rütubət tutumuna malikdir. Meşənin tipindən asılı olaraq onun miqdarı 1,0-6,6 mm arasında dəyişir. Döşə-




Şəkil 3.1. Müxtəlif tərkibli sırı ağacılıqlarda meşə döşeyinin miqdarı

nək 10 dəqiqə sün'i yağışyağdırma zamanı 1,0-1,7 dəfə, 40 saat su-da islatdıqda isə 1,6-3,7 dəfə öz çekisindən artıq su hopdurub saxlamaq qabiliyyətinə malikdir.


Mə'lum olduğu kimi dağ meşələrimizin altında qonur və qəhvəyi meşə torpaqları əmələ gelir. Ağacların güclü inkişaf edən kök sistemi bu torpaqlarda topavari-qozvari struktur yaratır.

Apardığımız tədqiqatlar göstərdi ki, şərqi fistığının kök sistemi əsasən torpağın üst səthində yayılmışdır. N.S.Popova (1951) göstərir ki, şərqi fistığının kök sisteminin yayılma radiusu ağacın çətrinin radiusundan iki dəfə böyükdür. Torpağın üst hissəsində qonşu ağacların bir-birinə birləşən sıx kökləri başdan-başa möhkəm sıx tor əmələ getirərək eroziyaya qarşı böyük rol oynayır. Şəquli istiqamətdə isə fistığın kök sistemi zəif inkişaf edir və çox dərinə işləmir. Ölçü işlərimiz göstərdi ki, fistiq meşəsində köklərin 58% torpağın 0-10 sm

qatında (A horizontunda) yerləşir. Aşağı qatlarda kökün miqdarı kəskin azalır. Torpağın 2-ci 10 sm qatında («V» horizontunda) köklərin miqdarı «A» horizontuna nisbətən 2,3 dəfə, «V₂S» horizontunda (30-50 sm dərinlikdə) isə 17 dəfə azalır (şəkil 3.3).



Şəkil 3.2. Torpağın müxtəlif qatlarında vələs və şabalıd köklərinin paylanması (kq/m^3)



Şəkil 3.3. Torpağın müxtəlif qatlarında fistiq və palid köklərinin paylanması (kq/m^3)

Qafqaz vələsinin kök sistemi həm üfüqi, həm də şaquli istiqamətlərdə güclü inkişaf edib torpağın yuyulmadan qorunması üçün daha e'tibarlı sayılır. Tədqiqat işlərimiz göstərdi ki, köklərin 42%-ə qədəri torpağın üst 10 sm qatında yerləşir. Sonrakı 10 sm-lik qatlarında palidda olduğu kimi kök sistemi bərabər miqdarda yayılır, yəni 2-ci 10 sm-lik qatda kökün miqdarı 18%, 3-cüdə 13%, 4-cüdə 12%, 5-cidə 8%, altıncıda 6% təşkil etmişdir. (şəkil 3.2.).

İberiya palidinin kök sisteminin əsas hissəsi torpağın üst qatlarında yerləşsə də fistiqdan fərqli olaraq torpağın aşağı qatlarında genetik horizontlar üzrə bir qədər bərabər yayılaraq xeyli dərinə işləyir (şəkil 3.3). Torpağın A horizontunda (0-10 sm) kökün ümumi miqdarının 28%-i, V qatında (60-20 sm) 32%-i, 3-cü 10 sm-lik qatda 19%-i, 4-cüdə 15%-i, 5-cidə isə 5%-i yerləşir.

Adi şabalıdin kök sisteminin yayılma xarakteri fistığın kök sistemini bənzəyir. Kökün əsas kütləsi (78%-i) torpağın üst 10 sm-lik qatında yerləşir. 2-ci 10 sm-lik qatda kökün miqdarı 21%, 3-cüdə 3%-ə enir. Torpağın "S" qatında köklərə tək-tək təsadüf edilir.

Dəmirqaranın kök sistemi də səthə yaxın olub, ümumi kökün miqdarının 86%-i torpağın 1-ci və 2-ci 10 sm-lik qatlarında yerləşir.

Ardic ağacının seyrək meşəlik yaratmasına baxmayaraq (doluluğu 0,3-0,5) güclü kök sistemi əmələ gətirərək bu baxımdan bir qədər palida yaxındır. Lakin başqa ağac cinslərinə nisbətən ardıcın kökləri çox kobud olub əmici tellər çox zəif inkişaf etmişdir. Onun iri yoğun kökləri yaxşı inkişaf edərək torpağın dənə dərin qatlarına işləyir. Hesablamalar göstərdi ki, torpağın A horizontunda (0-20 sm) ümumi kök sisteminin 79%-i yerləşir. "S" horizontunda (40-50 sm) kökün miqdarı kəskin azalaraq 2,1%-ə enir.

Aparılan tədqiqatlar göstərdi ki, (Xəlilov, 1961) meşə bitkisi meşə döşənəyinin və kök sisteminin köməyi ilə torpağın bütün su fiziki xassələrini yaxşılaşdırır. (şəkil 3.7.).

Təbii meşə altındaki torpaqda 1 mm-dən iri suya qarşı davamlı olan aqreqatlar 87,4%, toz hissəcikləri isə 0,5% təşkil etdiyi halda, torpağın strukturu pozulmuş örüsdə 1 mm-dən yuxarı suya qarşı davamlı aqreqatlar 61,58%, toz hissəcikləri isə 4,5% təşkil edir. Torpaq nümunəsi su içərisində ələkdə silkələndikdən sonra meşə torpağında 1 mm-dən yuxarı aqreqatlar 83,24%-i, örüsdə isə 52,28%-i təşkil edir.


Aqreqatların D.Q.Vilenski üsulu ilə suya davamlılığının analizi göstərdi ki, meşə torpağının üst qatındaki aqreqatların birinin yuyulmasına 2270 sm^3 , öruş torpağının bir aqreqatına 140 sm^3 qırıntı




Şekil 3.4. Ölüörtüklü fistiq meşesinde köklərin şaquli yerləşməsi



Şekil 3.5. Ölüörtüklü fistiq meşesinde köklərin üfüqi yerləşməsi



Şəkil 3.6. Ölüörtüklü fistiq meşəsində vələs köklərinin şaquli yerləşməsi



Şəkil 3.7. Torpağın müxtəlif qatlarında ardıc və dəmirqara köklərinin paylanması (kq/m^3)

nəticəsində doluluğu 0,2-ə endirilmiş meşə torpağının 1 aqreqatının yuyulmasına isə 32,7 sm³ su sərf edilmişdir.


Meşə bitkiləri torpağın həcm çökisine və ümumi məsaməliyinə də müsbət tə'sir göstərir. Tədqiqatlar göstərdi ki, meşə torpağının həcm çökisi 0,70-0,84 arasında dəyişir, üst horizontu yuyulmuş qırıntı nəticəsində seyrədilmiş meşədə torpağın həcm çökisi 1,07, örüşdə isə 1,30 olmuşdur. Buna uyğun olaraq meşə altındakı torpaqdə ümumi məsaməlilik 70,60%, qırıntı yerində 57,08%, örüşdə isə 47,60% olmuşdur.

Torpağın struktur və aqreqat tərkibinin yaxşılaşması və ümumi məsaməliliyinin artması onun susızdırma qabiliyyətini yüksəldir. Mə'lum oldu ki, meşə torpağının susızdırma qabiliyyəti ən yüksəkdir. Belə ki, meşə torpağının susızdırma sür'əti 70-100 mm/dəq-dir; özbaşına (qanunsuz) qırıntı nəticəsində doluluğu 0,2-ə endirilmiş sahədə torpağın susızdırma qabiliyyəti təbii meşəyə nisbətən 40-50 dəfə, örüşə nisbətən isə 60-70 dəfə az olmuşdur. (şəkil 3.10, 3.11, 3.12).

Torpağın susızdırmasına meşə döşənəyi də böyük tə'sir göstərir. Müşahidələr göstərdi ki, meşə döşənəyi olan sahədə torpağın susızdırma sür'əti 110 mm/dəq. olur. Meşə döşənəyi olmayan sahədə isə torpağın susızdırma sür'əti döşənək olan sahəyə nisbətən 10-12 dəfə yavaş, yaxud 10,7-7,1 mm/dəq. olmuşdur.


Yuxarıda verilən rəqəmlər torpağın fiziki xassələrinin qorunmasında meşə bitkisinin rolunu aydın göstərir. Meşənin qırılması və sahədə mal-qaranın hədsiz otarılması isə torpağın fiziki xassələrini pişləşdirir, bunun nəticəsində də eroziya prosesi sür'ətlənir.

Apardığımız tədqiqatlar göstərdi ki, (Xəlilov, 1979) meşə-bərpa qırması aparılan sahələrdə torpaq qatı zədələnməyən yerdə 0,5 sm qatda torpağın həcm kütlesi 0,90, 10-15 sm qatda 1,24 q/sm³ olmuşdur. Həmin sahədə magistral traktor yolunda torpağın 0-5 sm qatında həcm kütlesi 1,20-1-29. 10-15 sm qatında isə 1,33-1,43-ə qalxmışdır. Həcm kütlesinə uyğun olaraq torpağın 0-5 sm qatında torpaq zədələnməyən yerdə məsaməliyi 58,5%, traktor yolunda isə 46,2% olmuşdur. Torpağın bərkiməsi nəticəsində traktor yolunda onun susızdırma qabiliyyəti də pişləşmişdir. Belə ki, əgər torpaq zədələnməyən yerdə torpağın susızdırma sür'əti 92-100 mm/dəq olmuşsa, ağaclar süründülən yerdə 2,6-4,0 mm/dəq, magistral traktor yolunda isə 0,13-0,20 mm/dəq-yə enmişdir. Bununla əlaqədar Balakən meşə təsərrüfatı «Quruçay», İslayılli meşə təsərrüfatının «Qurbanəfəndi», Zaqatala meşə təsərrüfatının «Şeytan-qala» sahələ-




Şəkil 3.8. Otlaqda çəmən bitkisinin köklərinin paylanması

- 1 — şimal cəhət, torpaq yuyulmayıb
- 2 — cənub cəhət, torpaq yuyulmayıb
- 3 — cənub cəhət, torpaq şiddetli yuyulub



Şəkil 3.9. Otlaqda çəmən bitkisinin köklərinin paylanması

- 1 — ciğirlər arasında
- 2 — zəif tapdanmış ciğirdə
- 3 — çox tapdanmış ciğirdə




Şəkil 3.10. Meşəbitmə şəraitinin transformasiya ilə əlaqədar torpağın su hopdurması

1. Aşağı doluluqlu palid meşəsi
2. Palid seyrəkliyi (cığırlar arasında)
3. Palid seyrəkliyi (cığırlarda)
4. Meşənin yerində subalp çəmənliyi


rində meşə bərpa qırması aparılan sahələrdə uzunluğu 200-1500 m, eni 0,3-2,5 m, dərinliyi isə 0,5-2,1 m olan yarğanlar əmələ gəlmışdır. Yüksək dağ meşələri əsasən bol yağmurlar düşən ərazinin dik yamaclarında bitir. Bu meşələr öz çətlərləri və möhkəm kök sistemləri səthi su axımını zəiflədir, dağların su rejimini nizamlayaraq torpağı yuyulmaqdan qoruyur, yamacların çıarpaqlaşmasının, uçqunların və yarğanların inkişafının qarşısını alır və bununla da dağlıcı sellərin zəifləməsində böyük rol oynayır, həm de özündən aşağıda yerləşən əraziləri küləkdən, soyuq hava axınından qoruyur. Təəssüf ki, apardığımız tədqiqatlar nəticəsində aydın olmuşdur ki, respublikamızın bütün dağlarında yuxarıda qeyd edildiyi kimi iqlim sərhədində meşələrə təsadüf etmək çox çətindir. Meşənin müasir yuxarı sərhədi

orta hesabla dəniz səthindən 1600-1900 metr yüksəklikdən keçir, bəzən isə bu sərhəd təsərrüfat üçün daha əlverişli olan az meyilli yamaclarda 1300-1400 metrə endirilmişdir.

Əvvələ qeyd edək ki, meşə bitkisi yüksək dağlıq zonasının sərt iqlim şəraitində necə deyərlər “kövrəkdir. Burada kənardan göstərilən cüz’i bir tə’sir əsrlərdən bəri meşənin inkişaf fəaliyyətində möhkəmlənib formalaşmış təbii prosesləri poza bilər. Yüksək dağlıq şəraitində meşənin yox edilməsi nəticəsində yamacın dikliyi və cəhətində asılı olaraq müxtəlif dəyişikliklər baş verir.



Şəkil 3.11. Yuxarı meşə qurşağında palid seyrəkliyində mal-qara otarılan sahədə torpağın suhopdurma qabiliyyəti



Şəkil 3.12. Meşənin yerində yaranan subalp çəmənlilikdə torpağın suhopdurma qabiliyyəti.
 1 — cığırların arasında; 2 — cığırlarda.

Tədqiqatlar göstərir ki, dağın şimal və az meylli bütün cəhətlərində meşə örtüyü yox edildikdə onu müəyyən müddətdən sonra subalp çəmənləri əvəz etməyə başlayır. Yamacın cənub cəhətlərinin əsasən dik yamaclarında isə meşənin məhv edilməsi arzu olunmayan təhlükəli nəticələrə gətirib çıxarır. Belə ki, öz mühafizəcisindən məhrum qalmış yamaclarda elə bil ki, dərhal müvazinət kəskin pozulur. Uzun əsrlərin yaratdığı münbit torpaq qatı dağlıq şəraitinə məxsus olan güclü leysan yağışlarının tə'sirinə davam gətirə bilməyərək dağılır, sular onu çaylara, dərələrə axıdır.

Təcrübələr göstərir ki, meşədən sonra yaranmış subalp çəmənləri meşənin rolunu özü kimi oynaya bilmir. Meşənin geri çəkilməsi və onun yerində çəmən bitkiləri və kolluqların yaranması torpağın strukturunu və susızdırma qabiliyyətini pisləşdirir. Təcrübələr göstərir ki, çəmən bitkisinin torpaqqoruyucu rolu meşədən dəfələrlə geri qalır. Belə ki, çəmənenin suhopdurma qabiliyyəti seyrək meşəyə nisbətən 2-3 dəfə, normal meşəyə nisbətən isə 8-10 dəfə aşağıdır. Torpağın susızdırma qabiliyyətinə mal-qara otarılması daha çox mənfi tə'sir göstərir. Bu istiqamətdə apardığımız tədqiqat işləri göstərir ki, seyrəklikdə mal-qara cığırları arasında su torpağı 15-18 mm/dəq sür'ətilə hopduğu halda, mal-qara cığırlarında bu sür'ət 2,5-

3,0 dəfə az olmuşdur. (şəkil 3.8; 3.9).

Buna görə də normadan artıq mal-qara otarılan çəməndə leysan yağışları torpağa hopmağa macal tapa bilmir və torpaq səthində güclü su axımı əmələ gətirir, bu da çim qatının dağılmamasına, şırımların və yarğanların yaranmasına şərait yaradır. Ölçü işlərimiz göstərir ki, belə yarğanların uzunluğu 500-1000 metr, eni 10-25 metrə və dərinliyi 10-15 metrə çatır. Bu yarğanların böyüməsi bir ildə 0,5-1,5 metr, enləşməsi 0,5-2,0 metrə çatır. Elə bu səbəbdən də meşəsi az olan və meşənin yuxarı sərhədi daha çox aşağı düşən Kürmük, Tala, Şin, Kiş, Dəmiraparan və Tikanlı çayları hövzələrində daha dağıdıcı sellər müşahidə olunur. Sellərin güclənməsinə bu çayların yuxarı axınlarında yerləşən yay otlqlarında intensiv mal-qara otarılması da böyük tə'sir göstərir.

Katex, Mazım və Balakən çayları hövzələrinin çox hissəsi dövlət qoruğunun sahəsindədir. Burada çəmənlər və meşələr nisbətən yaxşı mühafizə olunduğu üçün eroziya prosesi zəif gedir, sel hadisələri az olur. Bu çayların suyu həmişə duru olur.

Həsənbəy Zərdabi yazırıdı: «Bizim dağlarımız vaxtilə six meşələrle örtülü olmuş, sonra bu meşələr qırılmış və bunun nəticəsində çaylarımızda olan suyun miqdarı azalmışdır».

Professor İ.S. Səfərovun mə'lumatna görə respublikamızda sel qorxusu olan 34 çayın hövzəsinin yalnız 30 faizə qədəri meşə ilə örtülüdür. Meşəlik dərəcəsinin dağ yamaclarında belə azlığı nəticəsində sel hadisələri respublikamızda geniş sahələri əhatə edir. Deməli, heç bir bitki örtüyü meşəni əvəz edə bilmir. Yüksək dağlıq zonada, dik yamaclarda meşəni yaratmaqdə təbiət heç də yanılmamışdır. Çünki bu yamacları yalnız və yalnız meşələr dərinə gedən güclü kökləri və nəhəng yerüstüyü gövdələri ilə tutub saxlamağa, mühafizə etməyə qadirdir. Akademik A.İ. Voyeykov (1963) meşə bitkisinin dağ yamaclarını bərkidici rolunu göstərərək qeyd edir ki, meşələr yerin relyefini yarandığı dövrəki kimi saxlaya bilir. O daha sonra yazar ki, meşə bitkisi elə dik yamaclarda kök sala bilir ki, orada ot bitkisi başdan-başa örtük əmələ gətirə bilməz.

Beləliklə, insan həyatı üçün labüb olan təbii sərvətlərin, yəni torpağın və suyun mühafizəsində bitki örtüyünün, xüsusilə meşələrin rolu misilsiz və əvəzedilməzdır. Başqa sözlə, bitki örtüyünün mühafizəsi torpaq və su mənbələrinin mühafizəsi deməkdir. Yeri gəlmışkən deyək ki, bitki örtüyünün mühafizəsi və artırılması eyni zamanda atmosfer havasını oksigenlə zənginləşdirmək, onu ziyanolu qaz, tüstü və toz qarışıqlarından, xəstəliklərədən mikroblardan tə-

mızləmək, yə'ni insanın sağlamlığını, gümrahlığını və əmək qabiliyyətini qoruyub saxlamaq deməkdir.

Odur ki, mövcud meşələrin mühafizəsini gücləndirmək, hər vasitə ilə onların məhsuldarlığını və qoruyucu funksiyasını yüksəltmək, yeni keyfiyyətli meşəliklər yetişdirmək, yay otlaqları kimi istifadə olunan subalp meşələrindən səmərəli istifadə edərək meşənin öz keçmiş sərhədinə qayıtmamasına kömək etmək, müxtəlif aqrötexniki tədbirləri həyata keçirərək yüksək dağ çəmənlərinin məhsuldarlığını artırmaq günün tə'xirəsalınmaz vəzifələri hesab edilməlidir.

4. DAĞ MEŞƏLƏRİNİN BIOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ

4.1. Fıstıq meşələri

Fıstıq cinsi hələ mezozoy erasının tabaşır dövründən mə'lumdur. Sonralar tabaşır dövrünün fıstıq tipləri böyük polimorfizmi ilə seçilən üçüncü dövr tiplərilə əvəz olunmuşdur. Üçüncü dövrədə fıstıq cinsi indikinə nisbətən böyük areala malik olmuşdur. Y.V. Vulf (1935) qeyd edir ki, həmin dövrədə fıstıq Qrenlandiya, İspaniya, Şpitsbergen adalarından tutmuş Fransa, İtaliya və Balkan yarımadasına qədər, Şimali Amerikada-Alyaskadan Kaliforniyaya kimi, Asiya-ada-Uraldan başlayaraq Uzaq Şərqə qədər olan əraziləri əhatə etmişdir.

Hazırda Yer kürəsində fıstıq növləri o qədər də çox deyildir. Onların əksəriyyəti Aralıq dənizi sahilləri rayonlarına düşür. Ən çox yayılan fıstıq növləri Avropa və şərq fıstığıdır.

Meşə və ya Avropa fıstığı Avropanın şimal hissəsində-düzəndə, cənubunda isə dağ yamaclarında dəniz səthindən 1500 metrə qədər olan ərazidə yayılmışdır.

Şərq fıstığı Qafqazda, Kiçik Asyanın qərb sahillərində, Şərqi Balkanda dəniz səviyyəsindən 2200 metrə qədər yüksəklikdə yayılmışdır.

Bu növlərdən başqa Yer kürəsinin müxtəlif yerlərində Enqlər, Zibolda, Yapon, iriyarpaq və s. fıstıq növləri bitir.

Y.V. Vulf (1935) şərq fıstığının mənşəyini üçüncü dövrə aid edir, qərb (Avropa) fıstığının isə şərq fıstığından töremesini və buzlaşma dövründən sonra Qərbi Avropada yayıldığını göstərir. V.V. Soçava (1949) isə qeyd edir ki, hər iki fıstıq növü biri digərindən asılı olmayaraq üçüncü dövrədə yaranmışdır. Buzlaşma dövründən sonra üçüncü dövr fıstığının sığınacaq yeri Avropa, Krim və Qafqaz olmuşdur. Avropa fıstığı Ukrayna, Belorusiya və Kalinin-qrad vilayətində yayılmışdır.

Fıstığa Krimin dağlıq ərazilərində də rast gəlinir. Bə'zi müəlliflərə görə Krimda həm şərq, həm də Avropa fıstığı bitir. Q.İ. Poplavskaya isə Krimda uzun bizvari yarpağı olan müstəqil Krim fıstığı növünü ayırır. Vulf isə bu fıstığı Avropa və şərq fıstığının hibridi hesab edir.

Şərq fıstığı əsasən Qafqazda bitir. Onun meşəlikləri həmçinin

İran, Türkiye ve Balkan yarımadasının şərqi hissəsində yayılmışdır.

Qafqaz meşələrində şərqi fistığı əsas edifikator hesab olunur. Geniş ərazilərdə yayılsa da bəzən arası kəsilən areala malik olur. Bu əlamət şübhəsiz onun relikt bitki olduğunu təsdiq edir. Qafqazda şərqi fistığı meşəleri Gürcüstan və Azərbaycan respublikalarında, Şimali Qafqazda bitir. Onun yayılmasına ayrı-ayrı rayonların torpaq-iqlim şəraiti böyük tə'sir göstərir. V.Z.Qulisaşvili (1975) qeyd edir ki, Qərbi cənubi Qafqazda fistiq dəniz səviyyəsinə kimi enir və eyni yamacda meşənin yuxarı sərhədinə qədər qalxaraq orada əyri gövdəli ağaçlıq əmələ gətirir.

L.V.Mancavidzeyə (1982) görə Acariyada fistiq meşələri dəniz sahilində başlayaraq 2280 m yüksəkliyə qədər qalxır. O qeyd edir ki, 2200-2400 m yüksəklikdə fistiq əyri gövdəli ağaçlıq yaradır. V.I.Komendar (1966) Ukraynanın Karpat dağlarında fistığın yuxarı yayıldığı sərhədində sürünen formalı fistığın olmasını qarın tə'sirilə aydınlaşdırır. L.Fökete və Blantı (1913) da həmin fikri təsdiq edirlər. Müəlliflərin fikrincə ən yuxarı yayılma sərhədində fistığın kol formalı olması iqlim amilləri və mal-qara otarılmasının tə'siri ilə əlaqədardır. K.Y.Qolqovskaya (1967) Qafqaz qoruğu ərazisində dəniz səthindən 1900-2000 m yüksəklikdə boyu 2 metrə qədər olan əyrigövdəli fistığlığın rütubətsevər kollarla (qaragılıq, dəfnəgilas və xanıməli) birlikdə bitdiyini qeyd edir.

Qərbi Avropada-İsler (1932), Qərbi Qafqazda A.I.Leskov (1932), Krimda Q.I.Poplavskaya (1948), Acariyada isə D.V.Mancavidze (1982) kolformalı fistığın olmasını göstərir. Lakin Azərbaycanda - Böyük və Kiçik Qafqaz dağlarının subalp qurşağında əyrigövdəli və kolformalı fistığa rast gəlinmir. Bu hal görünür burada qar qalaqlarının olmaması əlaqədardır. Belə ki, kol və ağaclar qarın altında şaxtadan mühafizə olunub qala bilir. Fistiq isə soyuğa nisbətən az davamlı olduğundan qar qalaqları olmadıqda həm aşağı temperaturdan, həm də gec düşən şaxtalardan ziyan çəkir. Odur ki, respublikamızda dəniz səthindən müəyyən yüksəklikdən sonra fistiq qurşağının üst hissəsində şaxtaya daha çox davamlı ağaclardan tozağac, quşaramudu və şərqi palidi yayılır.

Şərqi fistığı respublikamızda müasir yuxarı sərhədində ağaç formasında bitir. Burada tək-tək əyrigövdəli və kol formalı fistığa təsadüf olunması yalnız intensiv mal-qara otarılması əlaqədardır. Fistiq mülayim, isti, rütubətli dağ və dəniz iqlimi olan ərazinin ağaç cinsi sayılır. O, müəyyən temperatur rejimi olan ərazilərdə yayılmışdır. Tədqiqatçıların fikrincə fistiq meşələrinin inkişafi üçün əsas

şörtlər vegetasiya dövrünün 5 aydan az olmaması, ilin 245 günündə maksimal temperaturun 5° S-dən artıq olması və orta illik yağmurların miqdarının 500 mm-dən az olmaması hesab olunur. O.Q.Kaplerə görə Şimali Qafqazda fistığın təbii (iqlim) sərhədi vegetasiya dövrünün orta sutkalıq temperaturu $+10^{\circ}$ S-dən, orta illik temperatur $5,5^{\circ}$ -dən və nisbi rütubətlik 50%-dən aşağı olmayan ərazidən keçir.

V.Z.Qulisaşvilinin (1955) fikrincə şərq fistığı Avropa fistığından daha çox soyuğa döyümlüdür. Belə ki, Avropa fistığının yuxarı sərhədi 13° S iyul izotermine düşdüyü halda, şərq fistığının yuxarı həddi iyul ayının izotermi $10,5-11^{\circ}$ S olan yüksəklikdən keçir.

Mayr (1925) qeyd edir ki, fistiq zonası üçün havanın nisbi rütubətiyi 70%-dən aşağı olmayan, mütləq minimum temperatur (-28)-(30°) olan okean iqlimi səciyyəvidir.

Qafqazda şərq fistığı meşələri zonasının iqlimini V.Z.Qulisaşvili (1975) yayı sərin, qışı isə soyuq keçən rütubətli iqlim tipinə aid edib aşağıdakı meteoroloji mə'lumatlarla səciyyələndirir:

Orta illik temperatur $5,6-8^{\circ}$ ən soyuq ayın orta temperaturu - $2,2-5,6^{\circ}$, ən isti ayın orta temperaturu $16,5..18,6$, illik yağmuraların miqdarı $690-1737$ mm təşkil edir.

Azərbaycan respublikasında fistiq meşəsi qurşağının iqlimi V.Z.Qulisaşvilinin iqlim göstəricilərindən xeyli fərqələnir. Belə ki, fistiq meşələri yayılan bə'zi regionlarda orta illik temperatur $10,6^{\circ}$, ən isti ayın temperaturu isə 22° -ə (Qəbələ st.) qalxır, illik yağmurun miqdarı isə cəmi 571 mm təşkil edir (Quba st.) (şəkil 4.1, 4.2).

Xəzər dənizi sahilində tək-tək və qrup halında fistiq ağacları bitən ərazidə orta illik temperatur $11,8^{\circ}$, mütləq maksimum temperatur 42° və ən isti ayın orta temperaturu isə 23° təşkil edir. (Qusarçay st.). Bu iqlim göstəriciləri göründüyü kimi fistiq meşəsi zonasından xeyli yüksəkdir, orta illik yağmurun miqdarı isə xeyli azdır (343 mm). Dəniz sahilində yağmurun qıtlığı, termik rejimin isə yüksək olduğu şəraitdə fistığın bitməsi fikrimizcə hava rütubətinin yüksək olması ilə əlaqədardır. Burada orta illik nisbi rütubət 78.81 (yay dövründə isə $70-74\%$) təşkil edir. Qrunt suyunun səthə yaxın yerləşməsi də fistığın normal inkişafına şərait yaratır. Beləliklə, yağmurun çatışmazlığı bu iki amil tərəfindən kompensasiya olunur.


Şərqi cənubi Qafqazda fistığın aşağı sərhədi $600-700$ metr yüksəklikdən keçir. Onun həmin səviyyədən aşağı enməsinə yağmurun azlığı, havanın nisbi rütubətliyinin aşağı olması, hərarətin isə yüksək olması maneçilik göstərir. Qəbələ meşə təsərrüfatının Vəndam və İsmayıllı meşə təsərrüfatının Topçu meşəçilikləri ərazi-



«Çıraqqala» (Qalaaltı) ətrayında vistiq-vələs, palid meşələri.



Orta dağ-meşə qurşağı meşələri.




Şəkil 4.1. Şərqi fistığının yayıldığı rayonların əsas iqlim göstəriciləri (1 — havanın temperaturu — T ; 2 — yağışının miqdarı — P_{mm} ; 3 — havanın nisbi rütubəti — $f\%$)

sində fistiq meşələri ayrı-ayrı kiçik sahələrdə Qanıx-Əyriçay vadisi-nə – düzən sahəyə çıxır (dəniz səthindən 600-800 m yüksəklikdə). Fıstığın tək-tək ağaclarına isə həmin vadini kəsib keçən çaylar boyu daha aşağı ərazilərdə (məsələn, Sultan-Nuxa kəndində) təsadüf etmək olar. Samur-Dəvəçi düzənliliyində Nabran yaxınlığında bir neçə yerdə fistiq ağaclarının lap Xəzərin sahillərinə yaxınlaşması olduqca maraqlı hadisədir. Burada Xəzər dənizindən 100 metr aralı «əmək ehtiyatı qüvvələri» gənclər düşərgəsinin yanında vələs-palid meşəsi fonunda bir-birinə yaxın yerləşən 6 ədəd fistiq ağacı bitir. Ağacların boyu 22-25 m, döş bərabərində diametri 72-100 sm təşkil edir. Onlar

sağlam olub geniş çetirlərə malikdir. Bu ağacların texminən 180-200 yaşı var. Digər sahədə (13 nömrəli meşə kvartalında) dənizdən 350 m aralıda sıx vələs-palid meşəliyində iki fistiq ağacı bitir. Onlardan birinin boyu 28 m, diametri 140 sm, yaşı texminən 200-250-dir. Təsvir edilən ağacdan 40 metr aralıda yerləşən ikinci fistığın boyu 23 metr, diametri 32 sm təşkil edir. Çetir altında cavan fistiq şivləri müşahidə edilir.

Azərbaycanda fistiq meşələri respublikanın ümumi meşə fondunun 32 faizi qədərdir. Burada Kiçik Qafqazın cənub yamacı rayonları (Laçın, Zəngilan, Qubadlı) və Naxçıvan MR-dən başqa fistiq respublikanın bütün dağ rayonlarında bitir. Kiçik Qafqazın cənub rayonlarında fistığın yayılmasına quru kontinental iqlim şəraiti maneçilik törədir.



Şəkil 4.2. Şərqi fistığı yayıldığı rayonların iqlim göstəriciləri —
Böyük Qafqazın şimal-şərqi yamacında (1 — hava
nın температуру —T; 2 — yağışının miqdarı — Pmm;
3 — havanın nisbi rütubəti — J%)

Kiçik Qafqaz dağlarında fistığın şərq sərhədi Dağlıq Qarabağda Xocalıçayın hövzəsi hesab edilirdi. Sonralar həmin sahədən 50 kilometr cənuba doğru, Hadrut və Xacavənd rayonları arasında Kiçik Kirs dağının şimal hissəsində fistiq meşəsinin olması aşkar edildi. Böyük Qafqazda fistığın yayılması haqda geniş mə'lumat mövcuddur. (Prlipko, 1952). Lakin bu istiqamətdəki materiallarda həmin regionda fistığın şərq hündüru və orada onun müasir vəziyyəti tədqiq olunmamışdır. Belə tədqiqatın aparılması şübhəsiz böyük nəzəri və praktiki əhəmiyyət kəsb edir.

Böyük Qafqazda fistığın şərq hündudunu tə'yin etmək məqsədilə onun Şimal-şərq makroyamacında -Dəvəçiçay, Gilgilçay, Ataçay və Tığçayın hövzələrində, həmçinin cənub makroyamacında-Pirsaatçay və Qozluçay hövzələrində marşrut tədqiqatları yerinə yetirdik.


Tədqiqat göstərdi ki, Quba və Dəvəçi rayonlarında fistığın aşağı sərhədi 550-600 metr yüksəklidən keçir. Burada fistığın geniş yayılma arealı Qalaaltı sanatoriyasından üç kilometr qərbədə yerləşir. Burada fistiq meşəsinin aşağı sərhədi 600 metrə qədər enir. Bu ərazidən şərqə doğru fistiq meşəsinə rast gəlinmir, pöhrədən törənmış cavan vələs-palid meşələri altında fistığın yalnız tək-tək ağaclarına təsadüf etmək olar. Şübhəsiz insan fəaliyyətinin mənfi tə'siri olmazdan əvvəl fistiq meşələrinin sərhədi indikindən aşağıdan və da-ha şerqdən keçirmiş.

Tədqiqat işləri göstərdi ki, Gilgilçayın yuxarı axını yamaclarında onun qolları olan Utuqçaydan (qərbədə) Rəngədərçaya (şərqdə) qədər geniş ərazidə fistiq meşəsi qalmışdır. Bu meşəlik 18 kilometr məsafədə uzanaraq eni 1-2 km olan zolaq əmələ gətirir (şəkil 4.3.).

Böyük Qafqazın şimal-şərq makroyamacında fistığın şərq sərhədi Ataçay və Tığçay hövzəsindədir.

Burada Altıağac kəndinin aşağı hissəsindən başlayaraq «Taraput» dağının şimal yamacı boyu fistiq meşələri Qars kəndinə qədər uzanıb 1-3 kilometr enində zolaq təşkil edir, onun yuxarı sərhədi «Taraput» dağına qədər (1550 metr) qalxır, aşağı sərhədi isə 900 metrdən aşağı enmir. Bu yüksəklidən aşağıda insan fəaliyyəti nəticəsində pozulmuş palid-vələs meşələri yayılmışdır. Vaxtilə fistiq meşələrinin sərhədinin daha aşağıdan keçməsini güman etmək olar (şəkil 4.4.).

Hazırda Altıağac kəndinin qarşısında (Ataçayın sol sahil) yamacın şimal cəhətində dəniz səthindən 1300-1600 metr yüksəklidə pöhrədən törənmış cavan palid-vələs meşəliyində yalnız orda-burda fistığa rast gəlmək mümkündür. Bu ərazidə fistiq meşəliyinin yoxa




Şəkil 4.3. Böyük Qafqazın şimal-şərq yamacında fistığın
şərq sərhəddi.


çıxmاسını yalnız insan fəaliyyətinin mənfi tə'sirilə izah etmək olar. Burada təbii yayılan fistiq meşələri başdan-başa qırılmış, sonralar ağacların özbaşına kəsilməsi və mal-qaranın otarılmasının davam etdirilməsi fistiq meşəsinin yoxa çıxmاسına səbəb olmuşdur.

Böyük Qafqazın cənub yamacında meşə bitkisinin, o cümlədən fistığın şərq sərhədi şimal makroyamacaya nisbətən 25 kilometr qərbdən keçir. Fistığın şərq sərhədinin belə qısalması fikrimizcə cənub makroyamacında iqlimin xeyli quraq olmasına səbəb olmuşdur. Fistığın arealının kiçilməsində insanın təsərrüfat fəaliyyəti də mühüm rol oynamışdır.

Böyük Qafqazın cənub yamacında fistığın geniş yayılma sahəsi Pirqulu qoruğunun şimal yamaclarında yerləşir. Qoruqdan şərqə




Şəkil 4.4. Taraput dağı: şimal yamacda fistiq meşələri, cənub yamacda törəmə tipli kol örtüyü.



Şəkil 4.4a. Utuqçayın (Gilgilçayın qolu) yuxarı axını hövzəsinin müasir (dəyişilmiş) ağac-kol bitkiliyi.

doğru pöhrədən əmələ gəlmış fistiq meşəsinin qalığına Pirsaat çayının sağ sahilində «Qonaqkənd meşəsi» adlanan sahədə müşahidə etdi. Bu sahəni Böyük Qafqazda meşənin şərq hündüru hesab etmək olar. Buradan şərqdə yerləşən Qozluçay hövzəsi demək olar ki, meşəsizdir.

Kiçik meşə sahələri yalnız çayın yuxarı axını yamaclarında dəniz səthindən 1400 metrdən yuxarıda yerləşir. Burada Qozluçayın qollarının yamaclarında 5 yerdə kiçik sahələrdə fistiq ağaclarını qeyd etdiq. Nisbətən böyük fistiq-vələs meşəsini Sarıdaşçayın sağ sahilində «Kayxa» dağının şimal yamacında müşahidə etdi. Bu ağacliqlar meşənin şərq hündudunda fistiq meşəsinin qalıqlarıdır. Təssüflə qeyd etmək lazımdır ki, təbiətin bu yaşıl «abidələri»nin taleyi də təhlükə altındadır. Belə ki, ərazidə yaylaq zonası olmadığı üçün bu meşəliklərdən yay otlqları kimi istifadə olunur. Şirvandan Qonaqkənd (Quba) zonasının yaylaqlarına qoyun sürürləri də Qozluçayın Sarıdaş qolu hövzəsində aparılır. Beləliklə, yaz, yay və payız dövründə mal-qara meşələrə böyük ziyan vurur. Bunun nəticəsində meşə seyrəlir, cavan ağaclar və kollar məhv edilir. Əgər bu vəziyyət davam etdirilsə qısa bir dövr ərzində meşənin mövcud qalıqları da sıradan çıxacaqdır.



Şəkil 4.5. Qozluçay və Gilgilçay çayının yuxarı axarında ağac bitki örtüyünün müasir vəziyyəti.



Göygöl qoruğunda fistiq meşəsi.

Cədvəl 4.1.

**Şərqi yayılma sərhədində fistiq meşəlerinin xarakteristikası
(Böyük Qafqazın şimal-şərqi yamacı)**

Tərtibə sahəsi	Mesənin tipi	Çiraq-qaladan 1 km qərbde, DSh - 920 m, Ş-25-30°	Ağac və kol bitkileri 9F1V(40-60)+Ağ,P,G. dol.08, h=12-13m, d=16-26sm. Məşəaltı: gərməşov, təbii bərpa: tek-tek, fistiq, palid, cöke	30%, “pəncərələrde- 60-70% çətirypaq, tek-tek ayıdöşeyi, benövşə, novruzçıçəyi	Ot örtüyü
B - 38	Pöhredən töremiş rütubətli çətirypaqlı fistiqlı				Tək-tek: novruzçıçəyi, topal, bəzən ölü örtükli
B - 17	Dərədə rütubətli çətirypaqlı və lesli- fistiqlı	Çiraq - qaladan 1 km qərbde, DSh-700m, Ş- ŞŞ2-25-35°	10F(80-100)+P, Qar.V dol.-07, or.h=28m, mak.h=30m. or.d=28cm.		
B - 52	Rütubətli fistiqlı	Ataçayın sağ sahilini, yamacın yuxarı hissəsi, DSh-1230m Ş-25°	10F(80-100), tek-tek ağc., V eləs, or.h=26m, mak.H=28m dol.108, məşə bərpa, qrup halin- da fistiq	20% çətirypaq (2), ayıdöşeyi (tek-tek), topal, dalaşmaz	
B - 177	Qaracobrə yarusu, öülürtüklü fistiqlı	Gülgilçay hövzəsi, Xaltan-Pirbeyli yolunun yanı, DSh- 1400m, Ş-10-15°	10F+V, T, (60-100) dol.05-06, or.h=26m, or.d=40sm, mak.d=100sm, məşəal- ti: qara çöhrə 30-50%	yoxdur	

Cedvel 4.2.

Böyük Qafqazın cənub yamacının şərq hissəsində
fistiq meşələrinin xarakteristikası

Təcrübə sahəsi	Məşənin tipi	Yerləşdiyi mövqə	Ağac və kol bitkiləri	Ot örtüyü	Ehtimal olunan illikin ağachığın tipi
B-64	Qaraçöhrə vələslisi-fistiqlıq (S ₃ D)	Şamaxı rəsədxanmasına yaxın, Q-SQ-15-25° DSh=1400m	6F4V+Ağ, G(60-80), or.d=24sm, h=21m, mak.d=32 cm, tək-tək böyürtkan, təbii bərpası, fış., göy., ağc., vəl., Qaraçöhrə qrupları: h=3-7m, d=4-14 cm	"pencərlərdə": çətir arpaq, novruzçıçayı, topal	Yüksək gövdəli qaraçöhrə yaruslu fistiqlıq
B-67	Ölüörtülü fistiqlıq (S _{2,3})		Qozluçayın adsız sol qolu, DSh-1770m, Ş-40°	10F+V Ağ(150-200), dol.05-06, or.h=18m, maks.H=24m, or.d=52cm, maks.d=70cm	Tək-tək itopal, novruzçıçayı, bənövşə
B-69	Ölüörtülü fistiqlıq (S ₃)		Qırxbulaqçay, Ağsuçayın suayıcı hissəsi, DSh-1850 Ş-30-35°	10F(100-120), or.h=28m, mak.h=30m, or.d=32sm, mak.d=56sm, dol. 08-09 meşəaltı-yoxdur	Ölü örtülü fistiqlıq (S _{2,3})

L.İ.Prilipko (1954) qeyd edir ki, Lənkəran zonasında fistiq meşəleri hirkən tipli meşələrdən yuxarıda, dəniz səthindən 600-700 m-dən başlayaraq 1800 m yüksəklik arasındaki zolaqda yayılmışdır. Lakin apardığımız tədqiqat işləri göstərdi ki, regionda bidominant fistiq-vələs meşəleri dəniz səthindən 250-300 m-ə qədər enir. Məs., Siyablı kəndinin yaxınlığında (Lənkəran çayının sağ sahil) dəniz səthindən 250 m yüksəklikdə 7VZF+P,X+dəm. tərkibli ağaçlığı qeydə alındıq. Hətta Talyışın quraq sayılan hissəsində, Cəlilabad r-nu, Axtaxana kəndinə baxan yamacda dəniz səthindən 380 m hündürlükdə qarışq vələsli-fistiq ağaçlığını təsvir etdik (təcr. sah. M-11.).

4.3 sayılı cədvəldə fistiq və vələs ağaçlılarının xarakteristikası verilir. Cədvəldən görünündüyü kimi fistiq əsasən vələslə qarışq meşəliklər yaradır. Bütün sahələrdə fistiq vələsə nisbətən hündür boyalı və düz gövdəyə malik olur. M-11 sayılı təcrübə sahəsində ağaçlıq ortayaşdır, lakin tərkibində yetişmiş və yaşı ötmüş fistıqlara da təsadüf edilir, bu hal, sahədə sistematik olaraq ağacların kəsilməsilə izah olunur. Burada vələs ağaçlığının 20%-ni təşkil edir, lakin bə'zən üstünlük ona keçir. Bu proses, insan fəaliyyətinin tə'siri nəticəsində tədricən fistiq meşəsinin vələs meşəsilə əvəz olunmasını göstərir. 10 sayılı təcrübə sahəsində ağaclar intensiv kəsilir və mal-qara otarılır. Ağacların eksəriyyətinin təpə hissəsindən və yanlardan qol-budağı balta ilə kəsilmişdir. Odur ki, onların boyları 8-12 metr-dən çox deyildir. Meşəliyin doluluğu 03-04-ə endirilmişdir. Təbii bərpa vələsin və palidin hesabına gedir, bə'zən fistığa da təsadüf edilir. Bu hal gələcəkdə fistiq meşəsinin vələs və palid meşəsilə əvəz olunmasını təsdiq edir. Lakin sahədə mal-qara otarılması bu prosesin qarşısını alır.

Mə'lum olduğu kimi vələs fistığın xarakterik həmrə'yidir. Lakin o daha geniş yayılma amplitudasına malikdir, həmçinin palid meşələrinin tərkibinə daxil olur. Bir çox sahədə vələs meşələri törmə tipli olub intensiv antropogen tə'sir nəticəsində fistiq və palid meşələrinin yerində əmələ gəlmışdır. Bunu həmin sahələrdə yayılan fistiq meşəsi üçün səciyyəvi sayılan ot örtüyü də təsdiq edir.

Fistiq cinsi fistiq fəsiləsinə aiddir. O, düzqamətli sütunvari, boz və hamar qabıqlı gövdəyə malikdir. Yarpaqları ellepsvari, dəyirmi və ya xırda diş-diş olub tünd-yaşıl rənglidir. Fistiq birevli ağaçdır. Yarpaqlanması və çıçəklənməsi eyni dövredə təsadüf edir. Külək vasiyətəsilə tozlanır. Meyvəsi nazik, parıldayan qabıqlı, sıvri uclu, üçüzlü qərzəkli meyvə olub qutucuqda dörd, iki, bə'zən tək yerləşir. Payızda qutucuqlar çatlayaraq dörd yerə bölünür. Hər qərzəkdə bir,

Cədvəl 4.3.

Lənkəran rayonunda fistıq və vələs meşələrinin
xarakteristikası

Təcrlibə sahəsi	Məşəljin tipi	Yerləşdiyi məvqe	Ağac və kol örtüyü	Ot örtüyü	Ehtimal olunan ilkin ağacılıq
M-7	Ölüörtüklü vələsli-fistıqlıq	Lənkəran r-nu, Biləsər kəndində yaxın, DSh-750-800m, Q-12°	8F2V+K(80-250) dol. 07, h=25-31m, d=48sm, mal=140sm, tek-tek söyüd pirkal	Ölüörtüklü, tek-tek aydışəyi, banovşa	Yüksek gövdəli fistıqlıq
M-8	Müxtəlifotlu paliddi-vələslik	Lənkərançayın sol sahilində, DSh-230sm, CSQ-25°	8V2P(80-120), dol. 03-07 h=23m, d=60sm, tek-tek xurma.məsəaltı: eżgil, alça	50-60% boğazotu, atırsah, topal, novruzçıqeyi	Yüksek gövdəli paliddıq
M-9	Ölüörtüklü paliddi-vələslik	Lənkəran r-nu, Həzəzovo kəndində yaxın, ŞŞQ-35°, DSh 80m	9V1P(100-130), dol.05 h=24sm, d=60-80sm	50% bənövşəy, novruzçıqeyi, südleyən	Yüksek gövdəli paliddıq
M-10	Pozulmuş vələsli-paliddi-fistıqlıq	Cəlilabad r-nu, Axtaxana kəndinin təst tərefində	6F2V2A, doluluq 03-04 h=8-12m, d=40-80sm yemisən	qrup halında ayidőşəyi, cil, südleyən	Yüksek gövdəli fistıqlıq
M-11	Az pozulmuş ölüörtüklü vələsli-fistıqlıq	Axtaxana kəndində yaxın, DSh-380m	8F2V(80-110)dol 07, h=25m, d=44-56sm,tek-tek yaşlıomuş fistıq: d=80-120sm, h=30-36m	tek-tek taxilotular	Yüksek gövdəli fistıqlıq
M-12	Ölüörtüklü fistıqlı-vələslik		8V2F:6V4F(100-120) dol. 07-08	tek-tek novruzçıqeyi, banovşa, çətiriyarpaq	Yüksek gövdəli fistıqlıq

nadir halda 2 toxum olur. Payızda fistığın yarpaqları meyvəleri ile eyni vaxtda tökülür.

Yuxarıda qeyd edildiyi kimi fistiq meşələrinin mövcudluğu müəyyən iqlim şəraiti ilə bağlıdır. Belə şəraitdə temperatur fərqi keşkin dəyişilir, havanın nisbi rütubətliyi isə yüksək olur. Avropa fistığının inkişafı üçün atmosfer çöküntüləri minimum 450-500 millimetr, şərqi fistığı üçün isə 420 millimetr olmalıdır. Havanın minimum nisbi rütubətliyi isə 50-70 faiz təşkil etməlidir.

Qafqaz və Karpat dağlarında fistiq meşələ... in əsas massivləri şimal, şərqi və qərb yamaclarını tutur. Yüksəkliyə qalxdıqca havanın və torpağın rütubətliyi artlığı üçün məhsuldar fistiq meşələri cənub yamaclara da keçir.

Fistiq mezofit ağac cinsi sayılır. O, kifayət qədər rütubətli torpaqlarda sırf və məhsuldar meşəliklər yaradır, quru və çox rütubətli yerlərə isə meyl göstərmir. Şərqi fistığı avropa fistığına nisbətən da-ha rütubətsevən və quraqlığa az davamlı növ hesab olunur.

Fistiq soyuğa nisbətən dözümlü ağac cinsi olub subalp zonasına qədər yüksəkliyə qalxır. Ancaq Karpat dağlarında aşağı temperaturdan ziyan çəkir. Yaz dövründə temperaturun mənfi 2-5 dərəcəyə enməsi yarpaq, zoğ və cüçərtilərin donub məhv olmasına səbəb olur. Yuxarı dağ-meşə qurşağında avropa fistığı meşəsində bütün ağacların erkən düşən və yaz şaxtaları ilə zədələnməsi müşahidə olunur. Lakin bununla belə avropa fistığı qısa müddətli mənfi 35 dərəcəyə şaxtaya dözə bilit.

Qeyd edildiyi kimi şərqi fistığı avropa fistığından fərqli olaraq soyuğa davamlıdır. Lakin bu növ aşağı temperaturdan və yaz şaxtalardan zərər çəkir. Qax meşə təsərrüfatının «Taxtaqaya» adlanan sahəsində – meşənin yuxarı sərhədində apardığımız müşahidələr göstərdi ki, əgər fistiq cüçərtilərinin miqdarı toxumun bol olması ilə bağlıdır, onların salamat qalması vegetasiya müddətində hava şəraitindən daha çox asılıdır. Belə ki, 1967-68-ci illərin may ayında haqqında danışdığını ərazidə çoxlu miqdarda fistiq cüçərtiləri qeydə alınmışdır, lakin həmin illər uzun sürən müləyim hava şəraitindən sonra iyünün əvvəllərində qəflətən düşən şaxta və qarın tə'sirindən cüçərtilərin 80 faizindən çoxu donub teləf olmuşdur. 16-17 yaşlı yeniyetmələrin və iri ağacların da təzəcə əmələ gələn tuncmurcuqlarını şaxta vurmaş, sonradan isə budaqlar yenidən pöhrə vermişdir. Qeyd etmək lazımdır ki, dəniz seviyyəsindən 1800-2000 metr və daha yuxarı yüksəklikdə ağacların vegetasiyası bir qədər gec (10-14 mayda) başlayır. Cüçərtilər isə təxminən mayın 20-dən

sonra müşahidə olunur. Belə bir şəraitdə temperaturun kəskin aşağı düşməsi cüçətilərə və körpə ağacların təzəcə inkişaf etmiş tumurcuqlarına məhvədici tə'sir göstərir. «Taxtaqaya» sahəsində ilbəil apardığımız müşahidələrlə müəyyən etdi ki, dəniz səthindən 1800-2000 metr yüksəklikdə körpə fistiq ağacları normal inkişaf edib boy atır. Belə ki, 9 yaşında olan ağacların boyu 55 santimetr, 13-17 yaşında isə 180 santimetr təşkil edir. Müvafiq olaraq cari illik boy artımı 1965-ci ildə 6 santimetr və 20 santimetr, 1966-ci ildə isə 7 santimetr və 29 santimetr olmuşdur. Ayrı-ayrı nüsxələrin boyası görə cari artımları 35-44 santimetre çatır. 1967-1968-ci illərdə isə cavan fistiq ağaclarının yeniyetmələrinin cari boy artımı 7-12 santimetrdən artıq olmamışdır. Bu iyunda düşən şaxtaların mənfi tə'siri ilə izah olunur. Şaxtaların bitkinin inkişafına mənfi tə'siri sonrakı şaxta olmayan illərdə də müşahidə olunmuşdur. Belə ki, 1969-cu ildə fistığın boyası görə cari artımı 13-15 santimetrdən çox olmamışdır.

Fistığın yüksək temperatura olan münasibəti ağacın yaşından asılı olaraq dəyişir. Meşə şəraitində yaşlı fistiq ağaclarının xarici əlamətlərində yay dövründə yüksək hərarətin tə'siri nəzərə çarpılır. İsti quru dövrə torpağın səthində havanın temperaturu 40-45 dərəcəyə çatdıqda isə fistiq cüçətilərinin yarpaqları solmağa başlayır və bitki məhv olur.

Fistiq kölgəyə davamlı ağac cinsidir. Avropa fistığı şərq fistığına nisbətən kölgəyə daha davamlı sayılır. Cavan yaşlarından başlayaraq fistiq ağacı uzun illər ərzində meşə çətiri altında az miqdarda işıqla kifayətlənərək məhv olmur. Çətir altında (kölgədə) 120-150 yaşında fistiq ağaclarına rast gəlmək olar. Lakin onlar zəif inkişaf edərək həmin yaşlarında diametri 10-12 santimetrdən artıq olmur. Kölgəyə davamlı ağac cinsi olmasına baxımayaraq meşədə kölgəlikdə olan cavan fistiq ağacları işıqla tə'min edildikdə böyümə sür'əti 10 dəfəyə qədər artır. Bu istiqamətdə aparılan tədqiqat işləri göstərdi ki, fistiq meşələrində meşəbərpa qırmaları düzgün aparıllarsa, meşənin məhsuldarlığı və torpaqqoruyucu rolu yüksəkdir.

Qırma sahəsində qalan ağaclar sərbəstliyə çıxdığı üçün gövdələrinin diametrinin inkişaf sür'əti 2-3 dəfə artır. Buna «əlavə işıqlandırma» artımı deyilir. Meşədə torpaq səthinə düşən işığın miqdərinin artması nəticəsində cavan ağacların da boyası görə böyümə sür'əti intensiv artmağa başlayır. Bunu nəzərə alaraq seyrək meşəlik altında fistiq şitilləri əkərkən onların işıqla tə'min edilməsi üçün müəyyən meşəçilik tədbirlərinin görülməsi vacibdir.

Fistiq torpaq şəraitinə də tələbkar ağacdır. O, qonur dağ-meşə

torpaqlarında məhsuldar məşəlik yaradır. Fıstıq fakultativ kalsiyefil ağac cinsinə aid edilir. O, həm az əhəngli, həm də əhənglə zəngin olan torpaqlarda yayılmışdır. Yüksək dağlıq zonada fıstıq ağacı çürüntülü-karbonatlı torpaqlarda yüksək məhsuldar məşəlik yaradır. Yəqin ki, belə isti torpaqlar atmosferdə çatışmayan istiliyi kompensasiya edir.

Fıstıq üçün torpağın optimum turşuluq dərəcəsi RN-5,5-6,5 hesab olunur. Respublikamızda rütubətli şəraitdə fıstıq yuxa torpaqlarda da normal ağaçlıq yaradır.

Fıstıq təbii halda toxumla, kötükdən pöhrə verməklə və kök biclərilə artır. Coxalması əsasən toxumla gedir.

Fıstıq ağaçının güclü kök sisteminə malikdir. 15-20 yaşından sonra onun mil kökünün inkişafı dayanır, yan köklerin inkişafı isə sürətlənilir və əsasən torpağın üst qatında yayılır. Qalın torpaqlarda ağacların yan kökləri 1-1,5 metrə qədər dərinliyə işləyir. Əksər hallarda isə köklər ağaçın gövdəsinin dibindən yanlara doğru inkişaf edərək torpağın səthi ilə (meşə döşənəyinin altı ilə) etrafaya yayılır. Yan köklər ağacların çətirindən bir qədər uzaqlara yayılır. Dərin torpaqlarda fıstıq ağaçının küləyə qarşı xeyli davamlı olur. Yuxa, daşlı torpaqlarda isə kök sistemi səthə yaxın yerləşdiyindən külək ağaçının asanlıqla yıxa bilir. Bu hal çox vaxt qırıntı zamanı meşə seyrəldikdə baş verir.

Fıstıq ağaclarının kök sistemi hələ cavan yaşlarından bir-birile birləşir. Bu əlamet fıstıq ağaçının eroziyaya qarşı bir qədər davamlı edir. Dağlıq şəraitində fıstıq ağaclarının yan kökləri həm yamacın yuxarısına doğru, həm də yamacın istiqaməti boyu aşağıya yönəlir, lakin aşağıya doğru inkişaf edən köklər daha dərin işləyir və əmələ gətirdiyi «pəncələrile» ağacları küləyə qarşı dayanıqlı edir.

Fıstıq ağacları sərbəst halda (tək-tək) bitdiyi şəraitdə 20-40, məşəlikdə də 60-80 yaşından sonra toxuma düşməyə başlayır və ömrünün sonuna qədər toxum verir, lakin bol toxum vermə dövrü 150-200 yaşa təsadüf edir.

Respublikamızın dağlarında müxtəlif otlu, topallı, ölü örtüklü, çətirarpaqlı, ayıdöşəyili, qaraçöhrəli, azaliyalı, subalp, dəfnəgilaslı fıstıq meşə tipləri yayılmışdır.

Fıstıq 450-500 ilə qədər ömür sürə bilir. Olduqca məhsuldar məşəlikler yaradır, dağlarımızda boyu 40 metr, diametri 1,0-1,5 metrə çatan fıstıq ağacları bitir. Bu məşələrin hər hektarında 350-500 kubmetr oduncaq ehtiyatı olur. Beşən bir hektarında 700-900 kubmetr oduncaq olan fıstıq meşəsinə rast gəlinir.

Fıstıq məşələrinin xarakterik xüsusiyyətlərindən biri də eyni sa-

hədə ağacların müxtəlif yaşı olmasına. Bu, cinsin kölgəyə davamlılığı və böyümə xüsusiyyəti ilə bağlıdır. Bununla əlaqədar olaraq ilkin, yəni insanın təsərrüfat fəaliyyətində pozulmamış fistiq meşələri mürəkkəb quruluşa malik olur: meşəlikdə boyu 5 metrdən tutmuş 40 metrə qədər çatan ağaclarla rast gəlinir. Ağacların hündürlüyü tədricən dəyişdiyi üçün fistiq meşəliyində mərtəbəlik (yarusluq) ayırmalı çətindir.

Lakin insan fəaliyyətinin mənfi tə'siri nəticəsində dağlarımızın çox yerində fistiq ağacları ilkin quruluşunu itirmişdir. Bununla əlaqədar təbii meşə mühiti dəyişmiş və müxtəlif törəmə meşə tipləri əmələ gəlmüşdir.

Talış dağlarının orta və yuxarı dağ-meşə qurşaqları demək olar ki, meşə örtüyündən tamamilə azad edilmişdir. Nisbətən yaxşı vəziyyətdə meşələr əsasən dəniz səthindən 700-800 metr hündürlüyə qədər olan ərazidə saxlanılmışdır. Fistiq qurşağında toxunulmamış meşə sahəsinə təsadüf etmək çətindir, yaşayış məntəqələri yaxınlığında meşələrə insanların tə'siri daha çox müşahidə edilir. Məsələn, Lerik qəsəbəsi və Cangəmirən kəndi ətrafında bütün fistiq ağaclarının təpə hissəsi və qol-budağı doğranmışdır. Belə pozulmuş fistiq meşələrində meşənin bərpası əsasən vələsin hesabına gedir və fistiqlıqlar tədricən vələs meşələrilə əvəz edilir. Fistiq meşələri seyrəldikcə meşəaltı, həmçinin talalar six gəndalaş və pırkal kolları ilə örtülür. Hazırda Talış dağlarında nisbətən geniş sahələrdə fistiq meşələrinə Lerik və Astara rayonlarında dəniz səthindən 1000-1200 metrə qədər olan ərazidə rast gəlmək olar. Çox nadir hallarda yuxarı meşə qurşağında-dəniz səthindən 1600 metr yüksəklikdə kiçik sahələrdə seyrəlmiş və pozulmuş fistiq meşələrinin qalığına təsadüf etmək olar.

Respublikamızda fistiq meşələrinin sahəsi hazırda da azalmağa doğru gedir. Yalnız 20 il ərzində (1955-1975) Ağdərə, Xankəndi, Tovuz, Gədəbəy və Zaqatala rayonlarında fistiq meşələrinin sahəsi 14 min hektardan çox azalmışdır. Yüksek məhsuldalar fistiq ağaçlılarını digər az qiymətli ağaç cinsləri və kolluqlar əvəz etmişdir.

Fistiq meşəsi yox edilərək kənd təsərrüfatı bitkiləri altında çıxan, sonralar isə yenidən meşə və kol basmış sahələrdə əksər halda fistığa rast gəlinmir. Fistiq kölgə və rütübətsevər bitki olduğu üçün ilk dəfə çılpaq yamacları tutma bilmir. Həmin sahələri qabaqcə əsasən vələs, palid və ağaçqayın tutur. Şübhəsiz müəyyən dövr keçdikdən sonra bu törəmə tipli ağaçlıqlar altında torpaq bərpa olunduqca və meşə mühiti əmələ gəldikcə fistığın inkişafı üçün şərait yaranacaqdır.

Mə'lum olduğu kimi respublikamızın fistiq meşələrində qabaqlar meşə bərpa-qırma işləri aparılırdı. Təkcə 1970-1979-cu illərdə (10 il ərzində) Balakən, Zaqatala, Qax, Qəbələ, İsləməlli, Ağdərə, Xankəndi, Lerik və Lənkəran meşə təsərrüfatlarında 550 min kubmetr ağac, o cümlədən, 300 kubmetr işə yararlı oduncaq əldə edilmişdir. Onu da qeyd edək ki, respublikamızın meşələrini bərpa etmək məqsədilə xüsusi qırma qaydaları tərtib edilmişdir. Bu qaydalara əsəsən ilk növbədə yaşı ötmüş, xəstə, quru və az qiymətli oduncağa malik ağac cinsləri kəsilməlidir. Meşəliyin doluluğu 0,6-0,7-dən aşağı endirilməməlidir. Lakin meşə təsərrüfatları qırma sahəsi ayırankən bu qaydaları pozur, çox vaxt yüksək texniki keyfiyyətə malik olan ağacları da kəsmək üçün tə'yin edir. Odur ki, meşə-bərpa qırmaları zamanı, respublikamızda işə yararlı ağacların oduncağı orta hesabla 55 faiz, bəzən 65-80 faiz təşkil edir. Göstərilən meşə təsərrüfatlarında ayrılan qırma sahələrində düzgün istifadə olunmadığı üçün meşənin doluluğu 0,4-0,5-ə endirilmiş, talalar əmələ gəlmışdır. Belə sahələr səxalaq otları, və kollarla örtülərək körpə ağacların inkişafına maneçilik törədir.

Dağ meşələrində qırma sahələrindən ağacların ağır tırtılı traktorlarla sürüdülüb aparılması meşələrə daha çox ziyan verir. Çox zaman traktor hər bir kəsilmiş ağaca yaxınlaşır, onu yamac boyu sürüyərək düzənə və ya yola gətirir. Belə olduqda qırma sahələri, ağaç sürütlənən yerlər, traktorun altında qalan cavan ağaclar, kollar zədələnir, torpağın strukturu pozulur, məhsuldar torpaq qatı dağılır. Onun susuzdırma qabiliyyəti 100-150 dəfə zəifləyir. Burada həm də eroziya prosesi şiddetlənir, səthi yuyulma çoxalır və yarğanlar əmələ gəlir.

Fistiq meşələrinin gələcək taleyinin təhlükə altında qalacağı ilə əlaqədar respublika meşə təsərrüfatı nazirliyi sonralar meşəqırma planlarını tədricən azaltmışdır. Lənkəran, Lerik. Gədəbəy meşə təsərrüfatlarında meşə-bərpa qırma işi dayandırılmışdır. 1964-cü ildə meşələrimizdən bu üsulla 194 min kubmetr oduncaq qırıldığı halda, 1967-1975-ci illərdə hər il bu rəqəm 131 min, 1977-80-ci illərdə isə 63 min kubmetr təşkil etmişdir. 1981-1985-ci illərdə hər il 28 min kubmetr ağac qırılması planlaşdırılmışdır. Lakin fistiq meşələrinin saxlanması üçün bu tədbirlə kifayətlənmək azdır. Bu meşələrin mühafizəsi və məhsuldarlığının artırılması üçün onların yay otlaqları kimi istifadə olunması, ağacların qanunsuz surətdə qırılması hallarına son qoyulmalıdır. Meşə-bərpaqırması ya tə'limata uyğun aparılmalı, ya da bu iş tam dayandırılmalıdır. Əks halda kiçik sahələrdə

az-çox ilkin vəziyyətini saxlamış orta dağ qurşağıının qiymətli fistiq meşələrini də itirmiş olarıq. Hazırda meşə-bərpa qırıntısı aparılmır.

Fistiq meşələri dağlarımızda sel hadisələrinin mənbəyi olan yamaclarda geniş massivlər şəklində yayılıraq böyük sutənzimedici, torpaqqoruyucu əhəmiyyətə malik olub ərazinin su balansına müsbət tə'sir göstərir. Fistiq meşələri altında torpaq qozvari struktura və yüksək sukeçirici xassəyə malik olur.

Atmosfer havasının təmizlənməsində fistiq meşələri xüsusi yer tutur. Hesablamalar göstərmışdır ki, boyu 25 metr, çətrinin diametri 15 metr, yarpaqlarının sahəsi 1600 kvadratmetr olan bir fistiq ağacı saatda 17 kilogram oksigen buraxır, bunun üçün o, 2,4 kilogram karbon qazından istifadə edir. Bildiyimiz kimi 1 hektar şam meşəsi 36 ton, palid meşəsi 56 ton, fistiq meşəsi isə 63 ton toz saxlayır.

Fistiq meşələri qoruyucu xüsusiyyətləri ilə yanaşı həm də qiymətli xammal mənbəyi hesab olunur. Fistığın oduncağı yüksək texniki keyfiyyətə malik olub möhkəmdir. O, orta ağırlıqda, bərk, elastiqli olub ağ rənglidir. Qaldıqda qırmızımtıl rəng alır, suya qarşı da davamlıdır. Fistığın oduncağı gözəl haşiyəsinə görə seçilir, oduncaqda geniş özək şüaları nüvədən kənara doğru yönələrək onun tangental kəsiyində iyəbənzər dekorativ xal-xal (çil-çil) şəkil alır.

Fistığın oduncağından mebel sənayesində geniş istifadə olunur. Onun faneri şkaf, servant və s. üzərinə çekilir. Fistığın oduncağından tikintidə, binaların daxilində, dəmiryol vəqonları, tramvay, gəmi hazırlanlığında, maşinqayırma, həmçinin təyyarənin müxtəlif hissələrinin düzəldilməsində də istifadə edilir. Ondan eyni zamanda parket, musiqi alətləri, dəmiryol şpalları hazırlanır. Fistığın oduncağı hidrotexniki qurğularda, radioqəbuləcicilərin və televizorların korpuslarının düzəldilməsində də kara gəlir. Qaynatmaq yolu ilə fistiq oduncağından sirkə turşusu, qatran və krezo tərkibində yağı əldə edilir.

Fistığın oduncağının tərkibində 48,2 faiz sellüloz, 26,9 faiz pentozon, 21,8 faiz liqniñ vardır. Oduncağın külündən keyfiyyətli potaş və torta alınır.

Fistiq qərzəkli meyvə ağacı sayılır. Fistığın meyvələri qiymətli qida xassələrinə malikdir. Ləpəsində 4,8-1,2 faiz şəkər, 9,5 milli-qarm askorbin turşusu, 5,2 faizə qədər yağı, 22,3 faiz zülal, 3,6-2,5 faiz kül, həmçinin kalsium, maqnezium, fosfor və dəmir vardır. Fistığın 100 kilogram keyfiyyətli qərezəkli meyvəsindən 23 kilogram yağı və 33 kilogram jmix almaq olar. Yağı iysiz, açıq sarı rəngli və dadlı olur. Ondan yeyinti sənayesində texniki elif yağı əldə edilir.

Fistiq ağacından yaşıllaşdırma işlərində də istifadə etmək olar,

qayçılamanı yaxşı qəbul edir.

Fıstığın yuxarıda göstərilən qiymətli xüsusiyyətlərini nəzərə alaraq bütün meşəcilik tədbirləri, o cümlədən bərpa-qırma işləri ilk növbədə fistiq meşələrinin məhsuldarlığının və susaxlama, torpaq-qoruyucu funksiyasının yüksəldilməsinə doğru yönəldilməlidir.

Pozulmuş və seyrek fistiq meşələrinin məhsuldarlığını yüksəltmək üçün ən əlverişli üsul meşənin təbii bərpasına kömək göstərmək tədbiri sayılır. Qeyd edildiyi kimi çox vaxt doluluğu aşağı salmış fistiq meşələrində və fistığı əvəz edən törəmə tipli ağaclarlıarda meşənin təbii bərpası vələsin və digər az qiymətli ağac cinslərinin üstünlüyü ilə gedir. Odur ki, fistiq seyrəkliyində, həmçinin meşə talalarında və meşənin yuxarı sərhədi aşağı endirilmiş ərazilərdə sün'i fistiq meşələrinin yetişdirilməsi məqsədə uyğundur.

Sün'i fistiq meşələri səpin və əkin üsulu ilə salınır. Meşənin səpinlə salınması meşəcilik nöqtəyi-nəzəricə üstün olmasına baxmayaraq çox vaxt fistiq toxumları gəmircilər, böcəklər və s. tərəfindən məhv edilir. Odur ki, fistiq meşəsi salmaq üçün əvvəlcə tinglikdə əkin materialı yetişdirib sonra onun daimi yerinə köçürülməsi iqtisadi cəhətdən əlverişli sayılır. Respublikamızda fistiq meşələrinin sün'i yolla artırılması işinə nədənsə az fikir verilir.

Şimali Qafqazda və Ukraynada meşə-qırma yerlərində və açıq sahələrdə fistiq meşələrinin salınması müsbət nəticə vermişdir.

Şəmkirçayın hövzəsində (Gədəbəy rayonu) keçən əsrin sonunda (1898-ci ildə) salınan fistiq-şam meşəliyi kiçik sahədə olsa da böyük elmi və praktiki əhəmiyyət daşıyır. Bu meşəlik bir-birinə yaxın iki sahədə salınıb dəniz səthindən 1500 metr yüksəklikdə, dikiliyi 10-15 dərəcə olan yamacın şimal səmtində yerləşir. Burada fistiq və şam cərgələrdə 4-5 ədəd yan-yan və ya hər cinsdən tək-tək əkilmişdir. 80 yaşında yüksək məhsuldar meşəlik əmələ gəmişdir. Hər iki sahədə şamın orta hündürlüyü 30 metr, orta diametri 52 santimetr təşkil edir. Gövdəsinin yoğunluğuna görə isə fistiq şamdan çox geri qalır.(14-16 santimetr).

Ağaclar sıx yerləşdirilən ($1,5 \times 2,5$) və meşəlikdə fistiq 25 faiz təşkil edən sahədə o, boyca şam ağacından geri qalmır. Burada fistiq işıq uğrunda mübarizə apararaq şamı boyca ötüb keçməyə çalışır.

Ağaclar bir qədər seyrək yerləşdirilən ($4,5 \times 2,5$ metr) və fistiq meşəliyin 45 faizini təşkil edən sahədə fistiq ağaclarının boyu şamdan orta hesabla 5,5 metr geri qalır. Bu sahədə fistiq düşən işıqla kifayətlənir və şam ağacları ilə işıq uğrunda mübarizə aparmağa ehtiyac hiss etmir.

Tədqiqat işləri göstərir ki, fistığın sün'i əkinləri yalnız münbüt torpağı olan rütubətli şəraitdə yaxşı nəticə verir. Quru və çox rütubətli torpaq şəraitində isə fistiq meşəsi salmaq məqsədə uyğun deyildir.

Şərqi fistığı ayrı-ayrı yüksəklik qurşaqlarında müxtəlif ağac cinsləri ilə qarışq əkilə bilər. Orta dağ-meşə qurşağında fistığı cökə, gözəl ağcaqayın, çinayıarpaq ağcaqayın və Krim şəmi ilə, meşənin yuxarı sərhədində isə Trautvetter ağcaqayını, adı və qarmaqvari şam, tozağac, ayı findığı, quşarmudu ilə qarışq əkmək məsləhət görülür.

4.1.1. Fistığın antropogen (törəmə) tipləri

Böyük Qafqazın və Kiçik Qafqazın şimali-şərqi yamacının təbii şəraiti burada yüksək məhsuldar fistiq meşələrinin bitməsi üçün əlverişlidir. Böyük Qafqazın cənub yamacında orta dağ qurşağının demək olar ki, hər yerində fistiq meşələri qalmışdır, lakin onlar çox vaxt antropogen amillərin tə'siri altında pozulmuş, əksər hallarda törəmə bitki tiplərinə çevrilmişdir.

Kiçik Qafqazda orta və yuxarı dağ-meşə qurşağında ərazinin geomorfoloji şəraiti həm maldarlığın, həm də əkinçiliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Regionun şimal-şərqi makroyamacında dağarası geniş çökəkliliklərin mövcudluğu yaşayış məntəqələrinin salınması üçün imkan yaratmışdır. Burada dağ yamaclarının uzun illər boyu daim əkinçilikdə və maldarlıq təsərrüfatında istifadə olunması ilə əlaqədar ərazi başdan-başa meşəsizləşdirilmişdir. Əkinçilik üçün daha əlverişli olan geniş massivlər (Dəvəçi, Şamaxı, Gədəbəy, Daşkəsən, Dağlıq Qarabağ regionlarında) demək olar ki, meşədən məhrum edilmişdir.

Orta dağ (fistiq) qurşağında insanın təsərrüfat fəaliyyətinin xarakterindən, müddətindən və intensivliyindən asılı olaraq meşə örtüyünün antropogen dəyişməsi müxtəlif istiqamətdə olmuşdur.

a) Aşağı doluluqlu fistiq meşələrinin yaranması

Nisbətən az meyliyə malik olan yamaclarda fistiq meşələrində qanunsuz özbaşına ağacların kəsilməsi nəticəsi:ndə aşağı doluluqlu ağaçlıq və ya seyrəklik əmələ gəlir. Belə sahələrə əsasən yaşayış məntəqələrinin yaxınlığında rast gəlinir, onlar az məhsuldarlıq ma-lık olur, ağacların təpə hissəsi və qol-budağı kəsilmiş halda olur.

Meşənin yuxarı sərhədində yaşı ötmüş aşağı doluluqlu fistiq meşələrinin, yaxud fistiq seyrəkliyinin yaranması əsasən mal-qara otarılması ilə əlaqədardır. Tədqiqatlar göstərir ki, belə sahələrdə təbii meşə bərpası normal gedir. Lakin intensiv mal-qara otarılması və ağacların qanunsuz kəsilməsi yaşlı ağacların da sıradan çıxaraq meşənin çəmənlə dəyişməsinə səbəb olur.

b) **Fistığın vələslə dəyişilməsi**

Fistiq qurşağındə təsərrüfatın səmərəsiz aparılması ilə əlaqədər olaraq yüksək məhsuldar ilkin fistiq meşələri aşağı doluluqlu və az məhsuldar törəmə tipli fistiq-vələs və ya sırf vələs ağaçlıqları ilə əvəz olunmuşdur.

Böyük Qafqazın cənub yamacında fistiq meşələrinin dəyişilməsi meşə-bərpa qırması və fistiq meşəsinin tamamilə yox edilməsi prosesi nəticəsində baş vermişdir. Məsələn, Kürmükçayın sol sahilində törəmə vələs meşəliyi istifadədən sonra atılmış əkin sahəsində əmələ gəlmışdır. Meşəliyin tərkibinə az miqdarda fistiq, palid və tit-rəkyarpaq qovaq da qarışır.

Xarakterik törəmə tipli vələs meşəsini Ataçayın sol sahilində Altıağac kəndinə yönələn şimal cəhətli yamaclarda qeydə alıq. Vələs üstünlük təşkil edən bu meşənin tərkibinə bir qədər ağcaqayın, görүş, palid, quşarmudu da daxil olur. Hazırda meşəliyin tərkibində fistığın olmaması vaxtilə burada ev tikmək və yanacaq üçün başdan-başa ağacların sistematik kəsilməsi və mal-qara otarılması ilə əlaqədardır. Əks istiqamətli analoji yamaclarda fistiq meşələrinin mövcud olması burada vələs meşəsinin törəmə olmasını təsdiq edir.

Pirqulu qoruğu ərazisindəki nisbətən cavan yaşlı (60-80, bə'zən 30-40) vələs meşələrinin çoxu vaxtilə burada qaraçöhrəli fistiq meşəsinin başdan-başa məhv edilməsile əlaqədardır.

Kiçik Qafqazda fistığın vələslə dəyişilməsi əsasən yaşayış məntəqələri yaxınlığında müşahidə olunur. Məsələn, Dəstəfur çayıının sağ sahilində yamacın şimalı-qərb cəhətində sırf vələs meşəsi bitir. Meşənin tərkibində tək-tək təpəsi kəsilmiş fistiq ağaclarının olması, təbii meşə bərpasında fistığın iştirakı və kənddən bir qədər kənarda analoji yamaclarda qalan fistiq ağaçlıqları buradakı vələs meşəliyinin törəmə tipli olmasını göstərir.

Yaşayış məntəqələri yanında insanın təzyiqi altında çox vaxt fistiq meşəliyin tərkibindən tamamilə çıxır və hazırda da özbaşına qırmaya və mal-qaranın tə'sirinə mə'rız qalaraq kol şəkline düşmüş palid-vələs ağaçlığı əmələ gəlir.


Fıstığın vələslə dəyişilməsi həm də meşənin yuxarı sərhədində müşahidə olunur. Gəncəçayın hövzəsində Alaxançallı kəndindən yuxarı dəniz səthindən 2000-2100 m hündürlükdə cavan yaşı yüksək doluluqlu (0.8,-1,0) vələslik qeydə aldıq. Meşəliyin tərkibində yaşı ötmüş tozağaclarına və tək-tək fistığa rast gəlinməsi onu göstərər ki, fistiq meşəsi başdan-başa məhv edildikdən sonra onun yerində əvvəlcə tozağac meşəsi yaranmış, sonra isə vələslik əmələ gelmişdir. Belə şəraitdə vələs özünü fistiqdan dözümlü göstərir və pöhrə vasitəsilə intensiv çoxalır. Gəncəçayın sol qolu olan Sarışuçayın hövzəsində dəniz səthində 2100 m hündürlükdə 20..30 yaşı vələs ağacları 20-30 ədəd sıx bioqrup yaradır. Vələs belə qrup hələndə yerləşdikdə dözümlü olub digər ağaclar onunla rəqabətə girə bilmir, belə sıx qruplar həm də mal-qara üçün çətin keçilən çəpər (maneə) rolunu oynayır.

v) Fıstığın kolluqlarla dəyişilməsi

Böyük Qafqazın cənub yamacında fistığın kolluqlarla dəyişilməsi insan fəaliyyətinin tə'sirlə yaşayış məntəqələrinin yaxınlığında baş verir. Meşə bitmə şəraitindən asılı olaraq meşəsizləşdirilmiş yamaclar müxtəlif kolluqlarla, çox vaxt böyürtkan və ayıdöşəyi cəngəlliklərilə dəyişilir.

Dəniz səthindən 500-1400 m hündürlükdə yamacın müxtəlif cəhətlərində sırf fistiq və qarışq veles-fistiq, şabalıd-fistiq meşəsinin seyrəkləşdiyi yerlərdə findiq kolluğu formalasılır. Çox vaxt yaranan sıx, bə'zən keçilməz findiq kolluqları fistiq meşəsinin deqradasiyasının ilk mərhələsi hesab olunur. Odur ki, onun tərkibində hələ ağaclarla təsadüf olunmur.

Fistiq meşəsinin findiq kolluğu ilə antropogen dəyişilməsi və əksinə fistiq meşəsinin yenidən bərpa olunması təxminən aşağıda göstərilən sxem üzrə gedir.



Sxemdən görünündüyü kimi antropogen tə'sir dayandırıldıqda 1-2 nəsl keçdikdən sonra tam ilkin ağaçlıq yaranır.

Sıx findiq kolluqlarını Kürümükçayın sol sahili hövzəsində dəniz səthindən 950..1050 m yüksəklikdə vaxtile kənd təsərrüfatı bitkiləri becərilən, sonralar istifadə olunmayan sahələrdə qeydə aldıq.

Fındıq kolluqlarının türkibinin 16-20%-ni ağaç cinsleri (palid, vələs, ağcaqayın) təşkil edir. Bu onu göstərir ki, antropogen tə'sir dayandırıllarsa yaxın gələcəkdə fındıq kolları ağacların sıx çətri altında sıradan çıxacaq.

Xarakterik fındıq kolluğunu Zeyəmçayın qolu olan Fındıqçayın hövzəsində (Kiçik Qafqaz) dəniz səthindən 1400 m yüksəklilikdə dikliyi 28° olan yamacın şimal-şərq cəhətində meşəsizləşdirilmiş massivde qeydə alındıq.(Gədəbəy rayonunun Novo-Saratovka kəndinin yaxınlığında). Burada fındıqlıq sırf kolluq yaradaraq çox sıxdır. Tərkibinə tək-tək doqquzdon kolu daxil olur. Sıx çətir altında meşə mühiti yaranır, seyrək ot bitkisinə təsadüf olunur, meşə otu sayılan çətiryarpaq üstünlük təşkil edir.

q) Kollu dağ bozqırlarının yaranması və dəyişilməsi

Böyük Qafqazın cənub yamacının fistiq qurşağında meşəsizləşdirilmiş sahələri (meşə talalarını) sıx ayıdöşəyi və ya böyürtkan kolları tutmuşdur.

Kiçik Qafqazın orta dağ qurşağında meşəsizləşdirilmiş sahələrə böyük massivlər şeklinde rast gəlinir. Hazırda bu massivlər müxtəlif kollarla (yemişan, dovşanalması, topulqa, eżgil, itburnu, alça və s.) örtülüdür. Lakin bu kollar çox az hallarda xüsusi qruplaşmalar yaradır, onlar əsasən sıx çəmən, bozqırlaşmış çəmən və bozqır bitkiləri fonunda tək-tək və qrup halında yayılmışdır, tərkibində meşəyara-dan ağaç cinslerinin cavan pöhrələrinə də rast gəlinir.

Gəncəçayın sağ sahilində Çanaxçı kəndinə yönələn yamaclarda meşəsizləşdirilmiş sahələrin müxtəlif meşə bitmə şəraitində daşlı-qayalı və müxtəlif kollu bozqırular və ya bozqırlaşmış çəmənləri tədqiq etdik. Vaxtılı həmin sahələr kənd təsərrüfatı bitkiləri altında istifadə edilmiş, kotanların əmələ gətirdiyi terrasların («taxtaların») izləri hələ də müşahidə olunur. Yamacın mikroçəhətindən və dikliyindən asılı olaraq burada çəmənlər, bozqırlaşmış çəmənlər və bozqırular formalışmışdır.

Dik güney yamaclar torpaq və bitki örtüyündən tamamilə məhrum olmuş və səthə çıxan dağ sükurlarından ibarətdir, orada tək-tək ardıc kolları bitir.

Dəstəfur çayının sol sahilində yamacın qərb cəhətində əlverişli meşəbitmə şəraitində kənd təsərrüfatında istifadə edilərək «atılmış» sahələrdə bozqırlaşmış çəmənlər formalışır. Bozqır-çəmən fonunda mal-qaranın daim tə'siri nəticəsində kol şəkilini almış palid, vələs və armuda rast gəlinir, kollardan itburnu, quşarmudu, alça, bə'zən

topulqa bitir. Güman etmək olar ki, meşəsizləşdirilmədən əvvəl burada fistiq meşələri yayılmışdır.

Yamacın cənub baxarlarında isə torpağın intensiv yuyulması ile əlaqədar dağ səxuru səthə çıxmış, meşəbitmə şəraiti kasatlaşmış və quraqlaşmışdır. Belə yerlərdə quru daşlı bozqırılar əmələ gəlmüşdir. Kənddən bir qədər uzaqlaşdıqca daşlı bozqırılarda tək-tək kserofit kollardan zirinc, dovşanalması, yemişan da bitir. Orda-burda mal-qaranın tə'sirilə kollaşmış palidlara da təsadüf olunur.

Talışın orta və yuxarı dağ-meşə fistiq qurşağında kənd təsərrüfatı bitkiləri altında istifadə edilərək «atılmış» sahələrdə törəmə tipli kolluqlar formalaşmışdır. Belə kolluqların tərkibində heç vaxt fistığa təsadüf edilmir, belə ki, şumlanmış və kənd təsərrüfatı bitkiləri altında istifade olunmuş sahələri fistiq tuta bilmir. Kol örtüyündə yemişan, əzgil, itburnu, alça və findığın, ağac bitkilərindən isə palid, cavan yaşılı vələs, azat ağacının mövcudluğu vaxtilə bu yamaclarda meşə bitkisinin yayılmasını sübut edir. Fistığın tamamilə iştirak etməməsi isə meşəsizləşdirilmiş sahələrdə vaxtile fistiq meşəsinin mövcudluğu fikrinin irəli sürülməsini bir qədər çətinlədirir. Lakin 2-20 km, məsafəlikdə analoji yamaclarda fistiq meşələrinin olması vaxtilə burada onun meşələrinin geniş yayılmasını təsdiq edir. Həzirdə burada fistığın olmaması fikrimizcə meşəsizləşdirilmiş sahələrin taxıl altında istifadə edilməsi nəticəsində eroziya prosesinin intensiv inkişafı ilə əlaqədar torpağın üst münbit qatı yuyularaq aparılmış, ana səxur səthə çıxmış, ərazi yarğanlarla parçalanmış və onun yerli quraqlaşmasına səbəb olmuşdur.

Sonralar sahənin şumlanması dayandırılaraq ondan otlaq kimi istifadə edilmişdir. Beiə əlverişsiz mühit şəraitində ağac cinslərindən daha düzümlü sayılan azatağac özünə məskən salmışdır. Sonralar kolların tərkibində palid da peyda olmağa başlayır. Fistiq isə rütubətsever ağac cinsi olduğundan hazırkı quru bitmə şəraitində ilk dəfə sahəni tuta bilmir. Belə güman etmək olar ki, mənfi antropogen təzyiq dayandırıldıqdan və torpaq örtüyü bərpa olunduqdan sonra törəmə tipli fitosenozların ilkin fitosenozlarla dəyişilməsi labüdüyü gözlənilir.

4.2. Palid meşələri

Palid cinsi fistiq fəsiləsinə aiddir. Onun bu fəsiləyə daxil olan şabalıd və fistiq cinsindən fərqi palid qozasının qaidəsinin kasa formalı odunlaşmış çanaqcıqda yerləşməsidir. Hər çanaqcıqda bir ədəd

bir ləpəli qoza yerləşir. Qazıntıların analizi göstərir ki, Amerikada və Avropada palid növlərinin tarixi tabaşır dövrünün sonlarında, Ukraynada eosenə, Volqa boyunda paleosenə, Cənubi Qafqazda isə sarmat əsrinə təsadüf edir.

Vaxtilə palid meşələri dünyada geniş sahələr tutmuş. Hazırda Fransada 2,5 milyon hektar, Çexoslovakiyada 0,3 milyon hektar palid meşəsi mövcuddur. Avropanın qalan ölkələrində palid meşələri (MDB ölkələrini çıxmaq şərtilə) 2 milyon hektardan azdır. Amerikada palid meşələri daha çox sahə tutub 40 milyon hektara yaxındır (Tyurin, 1949).

Palidin növ tərkibi haqqında bir-birindən fərqlənən bir sıra fi-kirlər vardır. Son mə'lumatlara görə palid cinsi özündə 450-500 növ cəmləşdirir. (Menisski, 1982). Onun 19-u keçmiş SSRİ-də, o cümlədən 9-u respublikamızda bitir. Palidin əksəriyyət növləri Şimali Amerikada, Cənubi-şərqi Asiyada və Afrikada yayılmışdır.

Azərbaycanda yabanı halda bitən palid növlərindən uzunsaplaq palid, Araz palidi, İberiya palidi, şərq palidi və şabalıdyarpaq palid növləri daha geniş yayılıraq sərbəst meşəliklər yaradır. Qalan palid növlərinə (kövrək palid, qızılı palid, qumral palid və boz palid) isə tek-tək və qrup halında başqa meşə tiplərində təsadüf edilir.

Palid meşələri respublikamızın ümumi meşə ərazisinin təxminən dörddə birini təşkil edir. Bu meşələrin 40 faizi Böyük Qafqazda, 35 faizdən çoxu Kiçik Qafqazda, 25 faizə qədəri isə Talış zonasında yayılmışdır.

Palid uzunömürülü ağacdır, 1000-2000 ilə qədər yayşayır. Bütün palid növləri birevli bitkilərdir, erkəkcikli və dişicikli bitkilər əsasən bir vaxtda çiçəkləyir. 1520 yaşından e'tibarən hər il toxum verir. Bol məhsul 60-70 yaşlarından sonra 2-3 ildən bir təkrar olunur. Toxumları sentyabr-oktyabr aylarında yetişir, tərkibində sulu karbohidratlar, 56 faiz nişasta, 7 faiz protein, 5 faiz şeker, 5 faiz yağ və s. maddələr vardır.

Palidin oduncağı, yarpağı və kökündə çoxlu aşı maddəsi (tanin) vardır. Yarpaqlarından ədviyyat, toxumlarından kofe və nişasta hazırlanır.

Palidin oduncağı gözəl görünüşlü olub dülgerlikdə, mebel, faner və parket istehsalında olduqca qiymətli sayılır. Oduncağı olduqca davamlı olmaqla bərabər, həm də əyilmə xüsusiyyətinə malik olduğu üçün vaqon hazırlanmasında, gəmiçilikdə, həmçinin kənd təsərrüfatı maşınqayırmasına işində geniş istifadə edilir, çaxır, konyak və pivə çelləkləri hazırlanmasında da qiymətli sayılır.

Palid ağacı uzunömürlüyü və möhtəşəmliyi ilə həmişə və hər yerdə özünə şöhrət qazanmışdır. Dünyada olan bə'zi palid ağaclarını xatırlatmaq yerinə düşərdi.

Xarkov vilayətinin Lyubotina şəhəri ətrafında Poltavaya gedən yolun kənarında möhtəşəm bir palid ağacı yüksəlir. Bu nəhəng ağac Rusyanın görkəmli dövlət xadımı I Pyotr adı ilə bağlıdır. Rəvayətə görə Poltava döyüşü ərəfəsində I Pyotr bu yoldan keçərkən həmin palidin altında düşərgə salmışdır. Həmin vaxtdan e'tibarən o, Pyotr palidi adı ilə məşhurlaşmışdır. Geniş çətrə malik olan (diametri 40 metr) bu ağacın boyu 25 metr, döş bərabərində çevrəsinin uzunluğu 6,8 metrə bərabərdir.

«Şam-palidi» adı ilə məşhur olan ağac Qorki vilayətində Balaxno dağının ətəyində, Volqa çayından 200 metr aralıda yerləşib təbiətin nadir hadisəsi sayılır. Gövdələri bir-birilə təmasda olub «qaynaq edilmiş» (bitmişmiş) bu «əkizlərin»-palid və şamın 100-dən artıq yaşı var. «Uşaqlıq» dövründen indiyə qədər birlikdə ömür süren «əkizlər» bir-birinə heç də maneçilik törətməyib «dostcasına» yasayırlar. Hər iki ağac toxum gətirir. Daha çox işiqsevər şam ağacı boyca paliddan hündürdür.

Dünyada olduqca nəhəng palid ağacları mə'lumdur. A.Kayu göstərir ki, Bellama ətrafında palid meşəsində boyu 45 metri ötən 900-2000 aşlı qocaman palid ağacları vardır.

İngiltərədə Yorkşirde olan möhtəşəm palid ağacının bir metr hündürlüyündə çevrəsinin uzunluğu 16 metrdir. «Toresboy» adlı bu palidin çətri altında 100 atlı yerləşə bilər.

Meşə jurnalları nömrələrində İngiltərədə boyu 50 metr, diametri 9 metr, çətrili altında 4000 adam yerləşə bilən palid nüsxələri qeyd edilir.

Yurkeviç İ.D. (1951) Belorusiyadə Vasilyevič meşə təsərrüfatlarında Avtyutyeviç meşə sahəsində boyu 42 metr, döş hündürlüyündə çevrəsi 9 metr olan nəhəng palid təsvir edir.

Moskva ətrafında Lenin dağında 800 yaşlı palid ağacı bitir. Litvanın Zarasaysk rayonundakı palid Avropanın ən qocaman ağacı hesab edilir. Onun 2000 yaşı olub, diametri 3 metrə çatır. Tək-tək belə qocaman ağaclar keçmişdə geniş ərazilər təşkil edən palid meşələrinin yadigarlarıdır. Bu ağacların çoxu bu və ya digər səbəbdən zədələnmişdir, onların təbiət abidəsi kimi qorunması vacibdir.

Zaporoyedə bir palid ağacının gövdəsi üzərinə həkk olunmuş xatire lövhəsi üzərinə «XIX əsrin yadigarı-Zaporoye palidi» sözü yazılmışdır. Bu ağacın boyu 36 metr, gövdəsinin çevrəsinin uzunluğu 640 santimetr, çətrinin diametri isə 43 metrdir. Yaşı 800-ü

keçmiş bu ağac neçə-neçə alovlu müharibelərdən çıxmış, keçmişin ədalətsiz qurbanlarının şahidi olmuşdur. «Zaporoye» palidi kimi veteran ağaclarla dünyanın bir sıra rayonlarında da rast gəlmək olar. Kalininqrad vilayətinin Laduşkine şəhərində 800 yaşlı qocaman palid ağacı şöhrət qazanmışdır. Polşada 900 yaşı olan 3 ədəd möhtəşəm palıdlar «dostluq ağacları» adı ilə məşhurdur. Poznan yaxınlığında bitən bu ağaclarla polyak, çex, rus adı verilmişdir.

Respublikamızda da nəhəng və qocaman palid ağaclarına rast gəlinir. Belə ağaclar Masallının Hişgədərə, Göy, yin Bığır, Qəbələnin Nic, Şəkinin Dağdibi, Qaxın Tasmalı və Şamaxının Dədəgündən kəndlərində təbiət abidəsi kimi qorunur.

Palid ağacı tarix boyu müxtəlif xalqlar tərəfindən sevilmiş və şöhrətləndirilmişdir. Slavyanlar, qədim yunanlar, romalılar palid ağacına qibtə etmiş, onun haqqında əfsanələr, nəğmələr, nağıllar, dastanlar yaratmışlar. Yunanistanda palidin budağı güc, qüdrət və nəciblik rəmzi əlaməti olmuşdur, müharibədə igidlik göstərən məşhur adamlar palid budağı və yarpağından düzəldilən əklillərlə mükafatlaşdırılmışdır. Qədim yunanlar palid ağacını ilahileşdirərək ona günəş allahı Apollonun adını vermişlər. Palidin çox yaşlı möhtəşəm nüsxələri müqəddəs sayılmışdır.

Qədim Romada palid ağacına yüksək allah –Yupiter adı, meyvələrinə isə ilahi meyvəler adı verilmişdir. Slavyanlar da palidi müqəddəs ağaclar sırasına aid edərək ona qüdrətli şimşək və ildirim allahı-Perunun adını vermişlər. Qədim yazınlarda palid Perun ağacı da adlanır. Slavyanlar palid ağacını müqəddəs hesab edərək onun çətiri altında allaha qurban vermiş, hərbi şuralar çağırmış, mühüm dövlət qərarları qəbul etmişlər.

Palid ağacı qədim zamanlardan insanlara ərzaq məhsulu kimi də kara gəlmişdir. Müxtəlif ölkələrin arxeoloq-alimlərinə görə palid ağacı insanların ilk çörək bitkisi olmuşdur. Sovet arxeoloqları Kirovqrad vilayətində apardığı qazıntılda qurudulmuş palid qozasının ovxantısını tapmışlar, hələ 5000 il əvvəl ondan çörək bisirirləmiş.

Palid ağacı həmişə insanlara kömək olmuşdur. Bu ağac əsasən oduncağına görə qiymətləndirilmişdir. Arxeoloqlar Don çayı sahilində Şuć kəndi yaxınlığında çay gətirmələrinin 6 metr dərinliyində 4000 il bundan qabaq palid ağacının bütöv oduncağından ovulub düzəldilmiş qayiq tapmışlar. Daş əsrinin sonu, bürüncü əsrinin əvvəlinə təsadüf edən bu qayığın uzunluğu 8 metr, eni bir metrdən artıq olub salamat halda dövrümüzə qədər gəlib çatmışdır. Qayıqlar avar yerləri (deşiklər) də yaxşı qalmışdır. Bu nadir və qiymətli eksponat

hazırda Moskva Tarix muzeyinde saxlanılır.

Vaxtilə I Pyotr palid meşələrinin mühafizəsi və artırılmasına böyük diqqət vermişdir. Onun xüsusi göstərişi ilə 1696-cı ildə Tاقانроq ətrafında bir neçə yerdə palid ağacları salınmışdır. Kronşad gəmiçiliyini palid oduncağı ilə tə'min etmək məqsədilə I Pyotr tərəfindən Sestroresk rayonunda palidlıq əkilmışdır. Ədəbiyyat materiallarında qeyd edilir ki, Peterqofa gedən yolun yaxınlığında şəx-sən I Pyotrun özü kiçik sahədə palid meşəliyi yetişdirmişdir. Bu işlərinə görə M.Y.Tkaçenko I Pyotru düzənlərin ilk meşəcisi adlandırmışdır. Həmin dövrdən e'tibarən Rusyanın bir sıra az meşəli rayonlarında palid meşəlikləri salınmışdır.

Son vaxtlar ağaç basdırmaq kimi qədim dövrün nəcib adəti daha çox dəb almışdır. Moskvanın ürəyi sayılan Kremlədə kosmos adı daşıyan üç ədəd cavan yaşılı palid ağaçları bitir. Bunlar 1961-ci il aprelin 14-də insanın kosmosa ilk uçuşuna xatirə olaraq əkilmışdır. Leninqard Meşə-texniki Akademiyası parkının mərkəzi xiyabanında 3 ədəd «Kosmos» palidi bitir. Bu ağaclar Sialkovskinin oğlu və atasına, biri isə Y.A. Qaqarınə xatirədir. Bu xiyabanın salınmasında hələ 1841-ci ildə E.I.Sialkovski özü iştirak etmişdir.

Aşağıda respublikamızın dağlarında meşəlik yaradan palid növləri haqda ətraflı mə'lumat verilir.


+ 4.2.1. İberiya palidi meşələri

Boyu 30 (32) m-ə çatan ağaçdır. Zoqları qırmızımtıl-qəhvəyi rəngli olub tüksüzdür. Yarpaqlarının uzunluğu 6 (7)- 12 (21) sm, eni 3 (5)-6 (7) sm olub uzunsov, tərs ovalvari və ya uzunsov ovalvari formalı, möhkəm dərivarı, üstdən parılılı yaşıł, altdan açıq yaşıldır, tüksüzdür. Yarpaqların qaidə hissəsi bir qədər pazvari, bə'zən azca ürəkvari olub qısa cütulu, 8-11 cüt dilimlərə malikdir. Bu dilimlər bə'zən uc tərəfdən sıxlımsız olur. Yarpaqların saplaqlarının uzunluğu 1-1,5 sm-dir. Üskükklər kasa formalı olub six bozumtul tüklərlə örtülmüş pulcuqlara malikdir.

İberiya palidi Cənubi Qafqazda geniş yayılmışdır. Onun sərhədi Dağıstanada keçir.


İberiya palidi müxtəlif iqlim şəraitlərində bitir. Fıstıqdan fərqli olaraq o, nisbətən quru iqlimi üstün tutur.

İberiya palidi qurşağında orta illik temperatur $10,0-13,3^{\circ}$ arasında dəyişir. (şəkil 4.4). Ən soyuq ayın (yanvar) temperaturu $+1,0$ -dən



1. İberiya palidi. 2.Uzunsaplaq palid.

- $1,1^{\circ}$ arasında dəyişir. Qış şaxtaları zəif olur, mütləq minimum temperatur -20° ilə -26° arasında olur. Ən isti ayın (iyul və avqust) temperaturu $17,4$ - $22,4^{\circ}$, mütləq maksimum temperatur isə 32 - 40° arasında dəyişir (şəkil 4.6).



Şəkil 4.6. İberiya palidi yayıldığı rayonların əsas iqlim göstəriciləri: (1 — havanın temperaturu $-T$, 2 — yağışının miqdarı $-P$ mm, havanın nisbi rütubətliyi $-J\%$).

İberiya palidi meşəsi qurşağında illik atmosfer yağışlarının məiddəti 430 (Xızı) 1327 mm (Qəbələ) təşkil edir. Havanın orta illik nisbi rütubətliyi 73-76% arasında dəyişir, yay aylarında 51%-ə (Zəngilan), 56%-ə (Xankəndi) enir. İberiya palidinin nisbətən az yağışlı və aşağı nisbi rütubətlik şəraitində bitməsi onun kserofit ağac cinsi olduğunu göstərir. Göstərilən iqlim şəraitini iberiya palidinin başdan-başa qurşaq yaratmasına səbəb olur. Lakin tədqiqatlar göstərdi ki,

bu palid növü göstərilən iqlim şəraitindən kənar ərazilərdə də bitir. Burada o, digər edifikatorlardan ibarət meşələrin tərkibində iştirak edir. Rütubətli şəraitdə (Böyük Qafqaz) iberiya palidi adətən yamacların güney baxarlarını, nisbətən quru şəraitdə yamacların bütün cəhətlərini, quru şəraitdə isə (Zəngilan, Cəbrayıl rayonları) yamacların quzey baxarlarını və dərə hissəsini tutur. Apardığımız tədqiqatlar göstərdi ki, arid meşələrin tərkibində də az miqdarda iberiya palidinə təsadüf etmək olar.

İberiya palidi meşələri Kiçik Qafqaz dağ silsiləsinin aşağı və orta hissəsini, Böyük Qafqaz dağ silsiləsinin isə aşağı hissəsini tutur. Apardığımız tədqiqatlar göstərdi ki, Böyük Qafqazda iberiya palidinin aşağı yayılma sərhədi 300 (200) metrə qədər enir.

Respublikamızın düzən ərazilərində iberiya palidi meşələrinə rast gəlinmir. (Samur-Dəvəçi düzənlilikdə relyefin təpəli elementləri müstəsna olmaqla). Bunun əsas səbəbi iberiya palidinin müvəqqəti su durğunluğuna və torpağın duzluluğuna davam gətirə bilməməsidir. Mə'lum olduğu kimi bu iki əlamət düzən əraziləri üçün səciyyəvidir. Belə şəraitdə iberiya palidini uzunsaplaq palid əvəz edir.

Apardığımız tədqiqat işləri göstərdi ki, Böyük Qafqazın cənub yamacında iberiya palidi dəniz səthindən 900-1000 metrə qədər yamacların bütün baxarlarında həm monodominant, həm də özünü, yaxud vələsin üstünlüyü ilə biodominant meşəlik yaradır. Dəniz səthindən 1000-1400 (1500) m yüksəklikdə iberiya palidi yalnız yamacların güney səmtlərində və relyefin qabarlıq hissələrində vələs, yaxud fistığın iştirakı ilə üstünlük təşkil edir.

Respublikamızın dağlarında iberiya palidi kol örtülü və ot örtülü meşə tipləri yaradır. Böyük Qafqazın cənub yamacında (600-1000m), Dağlıq Qarabağda və Laçın rayonunda (1400-1650 m) müxtəlif meylli yamaclarda kol örtülü palid meşələri daha geniş yayılmışdır. Bu meşəliklər əsasən pöhrədən əmələ gəlib sərf palidlıq yaradır. Bəzən tərkibinə vələs də qarışır, tək-tək göyrüş, gözəl ağcaqayın, çöl ağcaqayını, alma və armuda da təsadüf olunur. Meşə altında çoxlu kollar- yemişan, əzgil, murdarça, zoğal, ziyilli və enliyarpaq kərməşov, itburnu, birgöz, dəmirqara və findiq bitir. Nisbətən rütubətli yamaclarda və relyefin çökək yerlərində meşəaltı zoğal və findiq olan meşə tipləri inkişaf edir.

Böyük və Kiçik Qafqaz dağlarında yamacların güney səmtlərinin aşağı hissələrində dəmirqaralı palid meşələrinə də rast gəlinir. Hazırda ilkin (pozulmamış) palid meşələrinə rast gəlmək çətindir. Az-çox təbii halını saxlamış iberiya palidi meşələri yüksək məhsul-

dar (II-III bonitet) olub 1 hektarda 200-400 m³ oduncağa malikdir. Belə meşələri Böyük Qafqazın cənub yamacında (Qəbələ, İsmayıllı rayonları) və Laçın rayonunda tədqiq etdik.

Tədqiqatlarımızın nəticələri sübüt edir ki, hazırda az meşəli olan Bozqır yayla ərazisində iberiya palidindən ibarət meşələr daha çox üstünlük təşkil edirmiş. Hazırda onun qalıqlarına kənd təsərrüfatı sahələrində tək-tək qocaman ağaclar şəklində və kiçik sahədə cavan ağacliqlar halında rast gəlinir. Yaylanın cənub, daha quru hissəsində alçaq boylu (4-6 m) iberiya palidinə arid ardıc meşələrinin tərkibində təsadüf etmək olar. Şübhəsiz burada onun quraqlığa dözümlü növdəyişkənliliyi bitir.

Böyük Qafqazın şərq qurtaracağında aşağı dağ-meşə qurşağı tamamilə yox edilmişdir. Burada Pirsaatçay hövzəsində iberiya palid meşələrinin qalıqlarına dəniz səthindən 900-1000 m yüksəklikdə rast gəlinir. Həmin hündürlükdən aşağı ərazilərində meşənin yerində törəmə tipli kolluqlar (şibləklər) yayılmışdır.

Sis çayı hövzəsində (Şamaxı r-nu) və Pirsaatçayın qolu olan Mustafaliçayın (Canutçayın) sağ sahilində palid və vələslə qarışq iberiya palidi meşələrinin insan tərəfindən çox pozulmuş qalıqlarına rast gəlinir. Bu sahə meşə örtüyünün, həm də palidin Böyük Qafqazın cənub yamacında şərq sərhədi sayılır. Buradan şərqi meşənin qalıqları yalnız törəmə şibləklər şəklində mövcuddur.

Qozluçay hövzəsi ən az meşəli, demək olar ki, meşəsiz hesab olunur. Burada orta dağ-meşə qurşağında (1100-1200 m) vələslə qarışq iberiya palidi meşələrinin insan tərəfindən çox pozulmuş qalıqlarına rast gəlinir. Bu sahə meşə örtüyünün, həm də palidin Böyük Qafqazın cənub yamacında şərq sərhədi sayılır. Buradan şərqi meşənin qalıqları yalnız törəmə şibləklər şəklində mövcuddur.

Dağlıq Talışın aşağı və orta dağ-meşə qurşağında iberiya palidinin əvəzinə şabalıdyarpaq palid meşələri geniş yayılmışdır. Talışın yalnız şimal-qərb (dağlıq) hissəsində iberiya palidinə rast gəlinir. Burada meşənin yuxarı sərhədində o, şabalıdyarpaq və şərq palidi, ağaçqayınla qarışq meşəlik yaradır.

+ Iberiya palidinin antropogen tipləri

Yuxarıda qeyd edildiyi kimli iberiya palidi müxtəlif iqlim-torpaq şəraitlərində dağətəyi zonadan başlayıb (200 m) dağlarda dəniz səthindən 1500 m hündürlüyə qədər qalxaraq geniş areala malikdir. Odur ki, insan fəaliyyətinin mənfi tə'siri nəticəsində gedən dəyişikliklər olduqca müxtəlif istiqamətlərdə gedir.

a) Palidin dəmirqara ilə dəyişilməsi

X Tədqiqatlar göstərdi ki, Bozqır yayla ərazisində dəniz səthindən 500-1000 m yüksəklikdə azmeylli quzey yamaclarda antropogen amillərin tə'sirilə palid meşələrində cinsin dəyişilməsi müşahidə edilmir. Belə bitmə şəraitində az dəyişiklik getdiyindən ilkin məhsuldar palid meşəliyinin qalması üçün əlverişli şərait qalır. Lakin insanın mənfi tə'siri ona maneçilik göstərir və toxumdan əmələ gəlmış yüksək gövdəli paliddiq pöhrədən törəmiş alçaqgövdəli palidlığa çevirilir.


Yayla ərazisində dəniz səthindən 300..800 metr yüksəklikdə müxtəlif cəhətlərə və meylliyyə malik olan yamaclarda antropogen amillərin mənfi tə'siri altında meşəliyin tərkibində əvvəlcə palid ağacı yavaş-yavaş sıradan çıxır. Bir çox hallarda onu mal-qaranın tapdaqları daha davamlı və pöhrədən daha yaxşı inkişaf edən dəmirqara əvəz edir. Törəmə dəmirqara meşəliyində tək-tek və qrup halında qalmış palid ağacları öz düz qaməti və tez böyüməsi ilə fərqlənir, dəmirqara isə əyri gövdəli olub boy və diametrinin inkişafına görə paliddan geri qalır və yavaş-yavaş sıxışdırılaraq məhv olur. Bu, vaxtılık burada palid meşəsinin olmasına təsdiq edir.

Böyük Qafqazın cənub yamacında dəniz səthindən 800-900 metr hündürlükdə yamacın şimal səmtlərində qarışq palid-vələs meşələri yayılmışdır. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində bə'zən üstünlük vələsə keçir. Lakin palid daha uzunömürlü cins olduğundan vələs qocalaraq tez sıradan çıxır. Sonra isə meşəliyin seyrək yerlərində vələsin yeni nəslə bərpa olunmağa başlayır. Beləliklə palid və vələs biri digərinə maneçilik törətmədən bir yerdə ömür sürə bilir.

Böyük və Kiçik Qafqaz dağlarında yamacların güney səmtlərinin aşağı hissələrində dəmirqaralı palid meşələrinə də rast gəlinir. Belə meşələr en çox yaşayış məntəqələrinin yaxınlığında yerləşib seyrək olur. Bu cür meşə tipi insan fəaliyyətinin tə'sirilə məhsuldar palid meşələrinin deqradasiyası nəticəsində əmələ gəlmüşdir.

Böyük Qafqazın cənub makroyamacında iberiya palidi meşələrinin yerində dəmirqara meşələri dəniz səthindən 800-1000 metrdən yüksəyə qalxır. Bu səviyyədən yuxarıda insan fəaliyyətinin tə'siri nəticəsində palid meşələrinin yerini vələslik tutmuşdur.

Kiçik Qafqaz dağlarında isə iqlimin quraq olması ilə əlaqədar törəmə tipli dəmirqara kolluqları çox yayılıb dəniz səthindən xeyli yüksəkliyə qalxır. Laçın və Zəngilan rayonlarında sonradan yaranan belə kolluqlara dəniz səthindən 1300-1400 metrə qədər hündürlükdə rast gəlmək olar.



Şekil 4.7. Palıd meşesinin antropogen dəyişilməsi.


† b) Palidin ardıcla və saqqızağac ilə dəyişməsi

İberiya palidi işiqsevən ağac növü olub quraqlığa, istiyə və qış şaxtalarına davamlıdır. Bu növün quraqlığa davamlılığı quru keçən 1966 və 1977-ci illərdə müşahidə olundu. Həmin ilərin yay aylarında Böyük Qafqazın cənub yamacında aşağı dağ qurşağının güney cəhətlərində və Bozqır yaylada yamacların quzey səmtlərində quraqlığa düzümlü bitki hesab edilən dəmirqara ağaclarının quruması müşahidə olundu. Yayın sonu, payızın əvvələrində yarpaqları solmuş dəmirqara ağacları arasında tək-tək palid ağacı özünün tündyaşıl yarpaqları ilə nəzəri cəlb edir. Bu hal quru daşlı dağ yamaclarında palidin heç bir ayrı ağac cinsi ilə əvəz edilə bilməməsi fikrini bir daha təsdiq etdi.

İberiya palidinin çoxmeyvəli ardıcla və saqqızla əvəz olunması prosesinə az rast gəlinir. Palidin ardıcla dəyişilməsi Həkəri çayı hövzəsində bir neçə yerdə müşahidə olunur. Məsələn, Laçın şəhəri ətrafında uzunmüddətli mal-qara otarılması və ağacların kəsilməsi nəticəsində palid tədricən sıradan çıxmış və onları ardıc əvəz etmişdir. Bunun əsas səbəbi ardıcın torpağa az tələbkar olması və eroziyaya uğramış daşlı yamaclara daha yaxşı uyğunlaşmasıdır. Belə nəticəyə gəlmək olar ki, Laçın şəhəri ətrafında dərələrlə six parçalanmış dik cənub yamaclarda ardıc meşələrinin olması, şübhəsiz təbii haldır. Nisbətən rütubətli olan şimal yamaclarda ardıc meşələri palid meşələrinin yerində əmələ gəlmişdir. Ardıcın burada yayılmasında qonşu güney yamaclarda təbii halda bitən ardıc ağacları mühürn rol oynayır. Laçın şəhəri ətrafında irigövdəli bir-iki əsrlik palid ağaclarının varlığı keçmişdə burada palid meşələrinin olmasına bir daha canlı sübütdür.

Palidin ardıcla əvəz olunmasını biz Tovuz rayonunda Zəyəmçayın sağ sahilində dəniz səviyyəsindən 830m yüksəklikdə və Şəmkirçayın aşağı axınında dəniz səviyyəsindən 650-750 m yüksəklikdə müşahidə etdik.

Palidin saqqızağac ilə antropogen dəyişilməsi prosesi insanların palid meşələrinə intensiv tə'cir göstərməsi nəticəsində Bozqır yayla ərazisində, Böyük Qafqazın şimal-şərq yamacında-Gilgilçay, Ataçay, Tiğçay, Kiçik Qafqazın cənub-şərq yamacında-Sobuçay və Bəsitçay hövzələrində (dəniz səthindən 700-800 m yüksəkliyə qədər) müşahidə olunmuşdur. Bu proses yamacın cənub-cəhətlərində daha aydın müşahidə olunur və uzun müddət davam etdikdə palid meşəliyinin sərf saqqız seyrəkliyinə çevrilməsinə səbəb olur. Seyrəklikdə six, bə'zən keçilməz qaratikan kolları inkişaf edir. Törəmə saqqız seyrəkliyi qrupları zəbt etdikləri yerdə uzun müddət ömür sürür.




Şəkil 4.8. Yamacın şimal cəhətlərində palid meşəsinin antropogen dəyişməsi (Bozqır yaylada)

v) Palid şibləklərlə əvəz olunması

Palid meşələrinin insanın qeyri səmərəli tə'siri altında seyrəlməsi meşəliyin tərkibindən yavaş-yavaş bütün ağac cinslərinin çıxmamasına və kolların çoxalmasına səbəb olur. Yerin relyefindən, yamacın dikliyi, cəhəti, uzunluğu və formasından, torpağın eroziyaya uğrama dərəcəsindən və skeletliyindən, həmçinin torpaqəmələgötürən sükurların kimyəvi tərkibində asılı olaraq olduqca müxtəlif kol qruplaşmaları formalaşır. Müxtəlif tədqiqatçılar belə kol qruplarına müxtəlif adlar verir. Cənubi Qafqazın dağ və dağətəyi rayonlarında

yaranan belə kol qruplaşmalarını ekseriyyat tədqiqatçıları şiblək adlandıır və onları adətən hemimezofil, hemikserofil, kserofil və friqana tipli şibləklərə bölgürler. Kol formasiyalarının belə təsnifatını praktiki cəhətdən uğurlu hesab etmək olar. Belə ki, təbiətdə belə növmüxtəlifliyinin adları yaxşı seçilir və tanınır. Tədqiqatlarımız zamanı biz bu təsnifatı əsas götürərək ona ayrı-ayrı rayonların spesifik şəraitinə uyğun olaraq bə'zi dəyişikliklər etdik. Onu da qeyd edək ki, çox vaxt kiçik bir sahədə iki, hətta üç şiblək tipinin qarışması müşahidə edilir. Belə qarışma mezo və mikrorelyefin müxtəlifliyindən, həmçinin antropogen təzyiqin xarakteri və intensivliyindən irəli gəlir. Bu hal xəritədə müxtəlif bitki tiplərini ayırmada çətinlik törətsə də, onların çöl şəraitində ayrılması şiblək sahələrinin məhsuldarlığını yüksəltmək üzrə müxtəlif təsərrüfat tədbirlərinin yerinə yetirilməsində böyük praktiki əhəmiyyət kəsb edir.



Şəkil 4.9. Palid meşəsinin ardıcılı və ya şibləklərlə antropogen dəyişilməsi.

Hemimezofil şibləklər. Hemimezofil şibləklər əsasən yamacın şimal cəhətlərində nisbətən rütubətlı bitmə şəraitində palid-vələs və vələs meşələrinin seyrəldiyi və ya yox edildiyi yerde yaranır. Azərbaycanın müxtəlif dağ rayonlarında hemimezofil şibləklərin formallaşması müxtəlif istiqamətlərdə gedir.

Bozqır yaylanın meşə talalarında hemimezofil şibləklər rütubətlili və məhsuldar torpağı olan yerlərdə əmələ gəlib giləmeyvə və yabanı meyvə cinslərindən ibarət olur. Burada Daşüz yaylasında dəniz səthindən 500-600 m hündürlükdə yamacın Qanix-Həftəran vadisinə yönələn şimal cəhətlərində tədqiq etdiyimiz sahələrdə hemimezofil şibləklərin tərkibində göyəm və yemişan üstünlük təşkil edir. Sahədə tək-tək vələsin, yabanı gilasın, başları mal-qara tərəfindən dəfələrlə yeyildiyindən kollaşmış palıdların olması burada vaxtilə meşənin mövcudluğunu təsdiq edir. Ağac bitkilərinin antropogen degradasiyası davam etdirildikdə belə şibləklərin tərkibində əsasən mal-qara tərəfindən az yeyilan tikanlı kollardan əsasən göyəm qalır, ona yemişan, əzgil və itburnu qarışır.

Bozqır yaylada dəniz səthindən 250-800 m yüksəklikdə meşəsizləşdirilmiş müxtəlif torpaq şəraitlərində sumaq kolluqlarına rast gelinir. Yamacın az meylli şimal cəhətlərində hemimezofil sumaq şibleyinin tərkibində böyük kana da rast gelinir, yamacın güney baxarında isə sumaq kolluğuna qaratikan və sarağan da qarışır. Sahədə tək-tək palid və vələsin olması burada vaxtilə meşənin mövcudluğunu göstərir. Müşahidələr göstərir ki, sumaq və sarağanın yarpaqları mal-qara tərəfindən iştaha ilə yeyilir, buna görə uzunmüddəti mal-qara otarılması onun qaratikanla dəyişilməsinə gətirib çıxarır.

Böyük Qafqazın cənub yamacının aşağı dağ-meşə qurşağında hemimezofil şibləklərin tərkibində giləmeyvə və yabanı kol cinslərindən alma, alça, zoğal, əzgil, yemişan, böyük kana, itburnu, findiq və s. iştirak edir. Belə şibləklər relyefin çökək hissələrində (dərə, çayyatağı, yamacın şleyfi) əlverişli bitmə şəraitində formallaşır. Dar dərələrdə palid meşələri çox vaxt zoğal və ya alça ilə, yamacların şleyfi hissəsində isə alma ilə əvəz olunur. Belə şiblək qruplaşmaları həmçinin enli dağarası azmeylli yamaclarda, çay yataqlarında və terraslarında əmələ gelir.

Kürmükçayın sol sahilində eni 100-200 m olan dağarası dərədə («Zəyəm-dərə») formalşan meşə-bağda alma, armud, alça, findiq, əzgil, yemişan, tək-tək qoz ağacı bitir. Burada meşə ağaclarından az miqdarda palid, vələs və dəmirqaraya da rast gelinir. Belə meşə-bağlar antropogen amillerin tə'ciri nəticəsində əmələ gelmişdir

Büyük Qafqazın cənub yamacının şərqi qurtaracağında hemimezofil şibləklərə orta dağ-meşə qurşağında (1300-1400 m yüksəklikdə) az meylli quzey yamaclarda rast gəlinir. Burada Sarıdaşçayın sol sahilində dəniz səthindən 1300-1450 m yüksəklikdə meşənin yerində yaranan hemimezofil şibləklər sıx, bə'zi yerdə keçilməz kolluqlardan ibarətdir. Onun tərkibində doqquzdon, iydəyarpaq armud və digər müxtəlif armud növləri, alça, alma, yemişan, itburnu, zoğal, quşarmudu növləri bitir. Tək-tək kolşəkilli, alçaq boylu meşə cinslərinə (palid, qarağac) rast gəlinir.

Kiçik Qafqazın aşağı meşə qurşağında iberiya palidi meşəlerinin hemimezofil şibləklərlə dəyişilməsi fərqləndirici əlamətlərlə ayrıılır. Belə ki, Büyük Qafqazda belə dəyişilmə dəniz seviyyəsindən 600-800 m hündürlükdə güney baxarlarında gedirse, Kiçik Qafqazda yamacın quzey baxarlarında gedir, burada həmin hündürlükdə güney baxarlarda hemikserofil və kserofil şiblək tipləri əmələ gəlir.

Xarakterik hemimezofil tripli şibləklərə Kiçik Qafqazın cənub-şərqi yamacında Zengilan rayonu ərazisində daha çox rast gəlinir, onların tərkibində əsasən sıx yemişan kolluqları üstünlük təşkil edir. Oxçuçay hövzəsində dəniz səthindən 800-900 m yüksəklikdə palid və vələs meşələri pozulmuş hemimezofil şibləklərlə əvəz olunmuşdur, onların tərkibində demək olar ki, həmişə yemişan dominantlıq edir. Ona çoxlu miqdarda alça, əzgil, murdarça qarışır, tək-tək zoğala da təsadüf edilir. Relyefin dərə hissəsində sıx findiq kolları bitir. Təsvir olunan şiblək tipləri kiçik çəmən-bozqır tripli biçənək talaları ilə növbələnir. Belə talalarda tek-tək alma və armud ağacılarına təsadüf edilir. Tədqiqat işləri göstərdi ki, hemimezofil şibləklərin tərkibində çoxlu miqdarda meşə ağacılarına və onların yeniyetmələrinə rast gəlinir, bu da əlverişli meşəbitmə şəraitinin qaldığını göstərir.

Əgər mal-qara otarılması və ağacıların özbaşına kəsilməsi ləğv edilərsə meşə təsərrüfatı tədbirləri aparılmadan qısa müddətdə meşə örtüyünü bərpa etmək olar.

Hemikserofil şibləklər. Hemimezofil şibləklərin əsas dominanti mezofil giləmeyvə və meyvə cinsləri olduğu halda hemikserofil və kserofil şibləklərin tipik komponenti qaratikan sayılır.

Azərbaycanda qaratikan üstünlük təşkil edən hemikserofil və kserofil şibləklər (paliurus kolluqları) aşağı dağ-meşə qurşağında və dağətəyi zonada ən geniş yayılan törəmə tripli bitki formasiyası hesab olunur.

Bir sıra tədqiqitçilərin fikrincə paliurus kolluqları törəmə tripli



Şəki rayonunda iberiya palidinin yerində şibləklər (kolluqlar).



Zəngilan rayonu, Vejnəli dərəsində törəmə tipli kserofil şibləklər.

olub meşələrin məhv edilməsi, mal-qara otarılması və bununla əlaqədar eroziya prosesinin inkişafı nəticəsində əmələ gəlir. L.İ.Priphilko (1949) qeyd edir ki, Azərbaycanda ilkin qaratikanlıq ola bilməz, o yalnız meşə yox edilən yerde yaranır.. D.İ.Sosnovski (1947), T.Q.Larina və N.İ.Rubsov (1972) da (Krimda) paliurus kolluqlarını meşənin yerində törəmə tipli olduğunu söyləyir. Azərbaycanın dağətəyi zonasında və aşağı dağ-meşə qurşağında hemikserofil kolluqların tərkibində tək-tək halında rast gəlinən pöhrədən əmələ gelmiş palid və dəmirqara, həmçinin meşəaltı kollar (yemişan, əzgil, itburnu və s.) da bunu təsdiq edir. Meşəlik seyrəldikcə və antropogen təzyiq davam etdirildikcə bu kolların tərkibinə həm də kserofit kollar (sarağan, sumaq, qaratikan) da daxil olmağa başlayır. Mal-qara qaratikandan başqa bütün digər kolları yediyi üçün yavaş-yavaş sərf qaratikanlıq formalaşır.

Dəniz səthindən 500-800m yüksəklikdə hemikserofil şibləklər yamacın güney baxarlarında əmələ gəlir, həmin yüksəklikdə yamacın quzey baxarlarında palid və dəmirqara pöhrələri üstünlük təşkil edir, qaratikana isə tək-tək və qrup halında rast gəlinərək sərf kolluq yaratır.

Dəniz səthindən yüksəklik aşağı düşdükcə və bununla əlaqədar sahənin quraqlığı, yuyulma dərecəsi və daşlılığı artdıqca belə şəraitdə qaratikan kök pöhrələri və toxumla yaxşı çıxaldığı üçün öz mövqeyini möhkəmlədir. Lakin insanın intensiv təsərrüfat fəaliyyəti davam etdirildikdə dəniz səthindən 400 m-dən aşağıda hemikserofil şibləklər yalnız yamacın şimal cəhətlərində qalır, yamacın güney baxarlarında isə torpaq intensiv yuyulmağa məruz qaldığından daha çox quruluğu ilə səciyyələnir və burada tək-tək saqqızıağac, gəvən, dağdağan və digər ağacların iştirakılık kserofil və friqana tipli şibləklər yaranır.

T.Q.Larina və N.İ.Rubsov (1972) qaratikan kolluqlarını insan fəaliyyətinin tə'siri nəticəsində meşənin son və davamlı deqradasiya mərhəlesi hesab edir.

Qaratikanın aşağı sərhədi yoxdur, ona həm Qanix-Həftəran vadisində, həm də Kürqırğı ərazidə rast gəlinir.

Qaratikan kolluqları daşdayan və dovşantopalı adlı bozqır otları ilə kompleks bitki örtüyü yaradır, lakin aralarında daim mübarizə gedir. Bozqır ot bitkiliyi sıx və möhkəm kök sistemi yaradaraq ağaç və kol cinslərinin əmələ gelməsinə və inkişafına əngel törədir. Qaratikan isə özünün kölgəli çətiri ilə ot bitkiliyi sıxışdıraraq altında meşə mühiti yaradır və eyni zamanda torpağın bərpa olunmasına

kömək edir. Mal-qara ağızı çatmayan yerlərdə (qaratikanın çətri altında) müxtəlif ağaç və kol cinslərinin cücərməsi üçün şərait yaranır.

Bozqır yayla ərazisində hemikserofil və kserofil şibləklərin tərkibində cir nara da rast gəlinir, bə'zən o, 200-300 m (400) yüksəklikdə üstünlük təşkil edir. A.A.Qrossheyem (1936) qeyd edir ki, nar kolu kserofit və mezofit növləri arasında keçid təşkil edir, ona həm quru yamaclarda, həm də çay qırığında rast gəlinir.

Böyük Qafqazın cənub yamacında qaratikan üstünlük təşkil edən hemikserofil şibləklər geniş massivlər əmələ gətirməyib «lekələr» şəklində olur, şiddetli eroziyaya mə'ruz qalmış dik yamacların güney baxarlarında və şleyflərində bu şibləklərə dəmirqara, dovşanılması, yemişan, murdarça və digər kollar qarışır.

Böyük Qafqazın cənub yamacında hemikserofil tipli şibləklərin xarakterik massivləri onun şərqi qurtaracağında –Pirsaatçay hövzəsində yayılmışdır. Burada dəniz səthindən 1000-1200 m yüksəklikdə meşəsizləşdirilmiş dik yamaclarda hemikserofil şibləklər qaratikan, ardıc, murdarça, doqquzdon, iydəyarpaq armud, dovşanalmasından təşkil olunmuşdur. Bu kol növləri çox vaxt qarışq halda bitir, onların biri, ekser halda qaratikan qruplaşmada hakimlik edir. Dik, şiddetli eroziyaya mə'ruz qalmış daşlı yamaclarda ən döyümlüləri pallas murdarçası, iydəyarpaq armud və gəvən olduğunu tədqiq etdik.

Ataçay hövzəsində şibləklər əsasən orta dağ-meşə qurşağında (1200-1500 m yüksəklikdə) dik yamacların güney baxarlarında, əsasən istifadədən sonra «atılmış» kənd təsərrüfatı sahələrində geniş yayılmışdır, torpağın yuyulma dərəcəsindən asılı olaraq qruplaşmada kollardan doqquzdon, gəvən, dovşanalması, alça, iydəyarpaq armud, pallas murdarçası üstünlük təşkil edir, bə'zən mal-qara tərəfindən güclü zədələnərək kollaşmış palidlara da rast gəlinir.

Kiçik Qafqazda paliurus şibləkləri xüsusi bitki qurşağı yaradır, bu kolluqları iberiya meşələrinin antropogen deqradasiyasının son mərhəlesi hesab etmək olar.

Tədqiqatlarımız göstərdi ki, Kiçik Qafqazın «paliurusluqları» Böyük Qafqazın cənub yamacından kəskin fərqlənir. Kol və otların tərkibinə görə bu şibləklər Bozqır yaylanın paliurus şibləklərinə yaxınlaşır.

Kiçik Qafqazın cənub makroyamacında (Laçın şəhəri ətrafında) iqlim şəraitini daha quraq olduğu üçün qaratikan kollarının sərhədi daha yuxarıdan (1400 m) keçərək ardıcıl birlikdə bitir. Həkerçayın sağ sahilində «Markız» adlanan dağın dik yamacının ($30-35^{\circ}$) şimal-şərqi cəhətində yaranan şibləyin tərkibi belədir: 6 Top 2 Dov. alm. 2

Yem. Burada topuluqa və qaratikan yamacın cənub-şərq cəhəti ilə bozqır otları fonunda 1400 m hündürlüyüdə qədər qalxır. L.İ. Prilipko (1968) isə Kiçik Qafqazda qaratikanın yuxarı sərhədini 1000-1110 m qeyd edirdi.

Kserofil və friqana şibləkləri. Kserofil və friqana şibləkləri əsasən arid meşələrinin deqradasiyası nəticəsində əmələ gəlir. Mə'lum olduğu kimi arid meşələrində şiblək elementləri müşahidə olunur, onların sıxlığı meşə dominantlarının çətirlərinin birləşmə dərəcəsindən asılı olur. Bununla əlaqədar olaraq arid meşələri seyrəldikdə və ya yox edildikdə kserofil kollar tez inkişaf edərək kserofil şibləklər əmələ gəlir.

Tədqiqatlar göstərdi ki kserofil şibləklərə iberiya palidi qurşağında da təsadüf etmək olar. Büyük Qafqazın qərb və mərkəzi rayonlarında ərazinin yüksək rütubətliyilə əlaqədar kserofil şibləklərə çox az rast gəlinir. Belə kol qruplaşmaları bir qədər quraqlıq keçən Büyük Qafqazın şərqi qurtaracağında Gilgilçay, Ataçay, Tığçay, Pirsaatçay və Qozluçay hövzələrində nisbətən geniş yayılmışdır.

Kiçik Qafqazın quraqlıq keçən cənubi-şərqi hissəsində (Zəngilan-Laçın rayonlarında) kserofil şibləklər dəniz səthindən daha yüksək ərazilərdə yamacın güney baxarlarında güclü eroziyaya uğramış daşlı sahələrdə formalaşır. Belə yerlərdə arid tipli meşələrin elementlərinin (saqqızıağac, iydəyarpaq armud, iberiya ağcaqayıını) olması torpağın intensiv yuyulması və bərk dağ sükurunun səthə çıxmazı nəticəsində bitmə şəraitinin quraqlaşmasına əlaqədardır. Sahadə tək-tək iberiya palidi ağaclarının və yaxınlıqda palid meşələrinin mövcudluğu burada kserofil şibləyin palid meşəsinin son deqradasiyası olduğunu təsdiq edir.

Palid meşəsi qurşağında friqana tipli şibləklər yalnız bərk dağ sükurları üzərində torpaq qatı tamamilə yuyulduqda əmələ gəlir. Onun tərkibində seyrək qaratikan kolları, iydəyarpaq armud, ardıc, dağdağan, saqqızıağac, gəvən, acılıq, dovşanalması və sumağın rast gəlinir.

4.2.2. Şərqi palidi meşələri

Şərqi palidi ədəbiyyatda iritozcuqulu palid, yüksək dağlarda bitdiyi üçün bə'zən yüksək dağ palidi da adlanır.

Boyu 18-22 (28) m olan ağacdır. Çətiri çadır formalıdır. Gövdəsinin qabığı qalın olub bozumtul qəhvəyi rənglidir, çat-çatdır. Yarpaqları iri, uzunluğu 8-18 sm, eni 3-12 sm, tərs yumurtavarı və ya

uzunsov, six, dərivarı, qaidəsi pazvari və ya ürəkşəkillidir. Yarpaqların saplaşığının uzunluğu 1-2 sm-dir. Qozaların uzunluğu 2-2,5 sm-dir və ölçüsü 4 mm olan six tüklü meyvə saplaşığında yerləşir. Çanaqcıq yarımkürə şəklindədir.

Təbii halda bu ağac növü Qafqazda yayılmışdır. Böyük Qafqazın cənub yamacında onun qərb sərhədi İnquri çayından başlayır. Şərq palidi Şərqi cənubi Qafqaz dağlarında daha geniş yayılmışdır. Onun arealı əsasən dəniz səthindən 1400 metrdən başlayıb 2400 metrə qədər rast gəlinir. Şərq palidi bə'zən dəniz səviyyəsindən 2750 metrə qədər qalxa bilir.

Şərq palidinə Türkiyədə – Oltıçay hövzəsində və Şimali Anadolu – Amazidə rast gəlinir. Onun arealinin kənar həddi Şimali İrandır. Burada Xəzər dənizi sahilində və Mazandaranda şərq palidi müstəqil ada şəklində bitir. Bu sahə şərq palidinin, ümumiyyətlə palid cinsinin cənub-şərq qurtaracağı hesab olunur. Bu növə şərq palidi adı verilməsi məhz bununla izah olunur. Müstəqil bir növ kimi o, ilk dəfə 1938-ci ildə Polşada F.Koqenaqer tərəfindən təsvir edilmişdir.

Şərq palidi müxtəlif şəraitlərdə bitə bilir. On şaxtalı günlərə və 30 dərəcə şaxtaya davam gətirir. Şərq palidi yayılan ərazidə orta illik temperatur 1,8-6, orta illik yağmurların miqdarı 600-1400 mm təşkil edir (şəkil 4.6.).

Şərq palidindən ibarət subalp palid meşələri az sahə tutsa da geniş areala malik olub respublikamızın bütün dağlıq rayonlarında (Böyük Qafqaz, Kiçik Qafqaz və Talyş dağlarında) yayılmışdır. Həzirdə bu dağlarda subalp tipli palid meşələrinin sahəsi olduqca azalmışdır. Belə meşələr çox yerdə arealının ən aşağı sərhədində qalmışdır və əsasən dəniz səthindən 1600-2000 metr yüksəklikdə yerləşir və insanın təsərrüfat fəaliyyəti nəticəsində tədricən sahəsi azalmağa doğru gedir.


Böyük Qafqazın cənub makroyamacında şərq palidindən ibarət meşələr əsasən cənub cəhətləri tutur. Burada qərbədən-şərqə doğru iqlimin nisbetən quraqlaşması ilə əlaqədar olaraq şərq palidi meşələrinin sahəsi artır. Əksər hallarda özündən aşağıda fistiq meşələrlə qurtarır. Daşlı-qayalı yamaclarda ağaclar daha seyrək yerləşir və boyları alçaq olur. Böyük Qafqazın cənub yamaclarında yetişmiş və yaşı ötmüş (250-400 yaş) palid meşələrinə daha çox rast gəlinir. Tədqiqatlar göstərir ki, şərq palidi meşənin yuxarı sərhədində çox vaxt sərf meşəlik əmələ gətirir, bə'zən ona fistiq, ağcaqayı, Radde və Litvinov tozağacı, quşarmudu və sair qarışır. Şərq palidi meşələ-

rində meşəaltı kollar çox zəif inkişaf etmişdir. Çox vaxt meşə altında kol olmur, əksinə ot bitkiləri daha güclü inkişaf edir. Ona görə də palid ən çox ot örtülü meşə tipləri yaradır.

Daha karakterik çoxyaşlı şərqi palidi meşələrini Zaqatala qoruğunda dəniz səthindən 1800-2000 m yüksəklikdə qeydə alıq (cədvəl 4.3.).


Kiçik Qafqaz dağlarında iqlim şəraiti nisbətən quraq keçməsilə əlaqədar olaraq şərqi palidi Böyük Qafqaz dağlarına nisbətən daha geniş sahələr tutur. Kiçik Qafqazın cənub-, makroyamacında Laçın və Qubadlı rayonları ərazisində şərqi palidi yüksək doluluqlu meşəldər meşələr yaradır. (I-III bonitet). Burada ağacların boyu bəzən 28-30 metrə çatır. Bu zonada fistiq meşələri yayılmadığı üçün şərqi palidi aşağı sərhədində gürcü palidi meşələrlə əvəz olunur.

Quru kontinental iqlimi olan ərazilərdə şərqi palidinin sərhədi daha yüksəkdən keçir. Vaxtilə geniş palid meşələri olan Naxçıvan zonasında – Ordubad rayonunun «Tillək» sahəsində dəniz səthindən 2400-2600 metr yüksəklikdə kiçik meşə sahələrində şərqi palidi, göyrüş, aqcaqayın və tozağac ilə birlilikdə bitir. Daha kontinental iqlimi olan Dərələyəz dağında şərqi palidi 2660-2700 metr yüksəkliyə qalxır.



Şəkil 4.10. Palid meşəsinin degradasiyası.

I — Kirs dağında, II — Laçın şəhəri yaxınlığında.



Kürmük çayı hövzəsində meşənin yuxaprı sərhəddində
şərq palıdı ağaçlığı.



Laçın rayonunda qurutmaq məqsədilə "halqalanmış şərq palidi".



Gədəbəy rayonunda "halqalanmış şərq palidi".

**Zaqatala qoruğunda yaşı ötmüş şərq palidi meşəlerinin
xarakteristikası**

Təcrübə sahəsi	Məşənin tipi	Yerleşdiyi mövqe	Ağac və kol bitkileri	Ot örtüyü
581	Rütubətli ayidöşəyili palidiq ($C_{3,1}$)	Ağkamalçayın sağ sahilini (Balakən çayının qolu) DSh-1820m, $\$Q-C\$q-15^{\circ}$	$10P+A\ddot{g} F, dol=04, or.H=28m, mak.h=30m,$ or.d=100sm, mak.d=152sm	100% ayidöşəyi, gicitkan, baldırıqan, topal, turşəng, çətiryarpaq, şehduran, etirşah, dəvədabani
590	Cox dik yamacda rütubətli ayidöşəyili ağcadayınlı palidiq ($C_{2,3}$)	Yenə arada DSh-1930-1980m, C-C\$q-35-40 $^{\circ}$	$9P1A\ddot{g}(300), 03-0-4,$ or.h=23m, mak.h=25m, or.d=50sm, mak.d=80sm. Meşəaltı: itburnu, doqquzdon	80% ayidöşəyi, çətiryarpaq, qirtic, atırsah, şehduran, süurve, topal, at evəliyi
586	Dik yamacda yuxa torpaqda azrütuballı mixtəlifliyli palidiq ($C_{2,3}$)	«Ağkamal» sahəsi, DSh-1950m, C-C\$q-30 $^{\circ}$	$10P(200-300), 0,3-0,4$ mesəaltı: seyrək itburnu, quşarmudu	ayidöşəyi, atırsah, şehduran, qaynaqcıçek, qirtic

Zeyəm çayının qolu olan Çətindərə çayının yuxarı axınında (Gədəbəy rayonu) əlçatmaz qayalıq yerlərdə tək-tək və topa halında tozağac, quşarmudu və şərq palidi ağacları dəniz səthindən 2400-2500 metr yüksəkliyə qalxır.


Dağın Göycə gölünə baxan tərəfində, yamacın şimal cəhətlərində palid meşələrinin sərhədi 2400 metrə çatır. Həmin hündürlükdə doluluğu 0,3-0,6 olan orta yaşı (50-60) pöhrədən töreyən palidlıqları qeydə alıq. Ağacların boyu 6-8 metr, yoğunluğu 8-12 santimetrə çatır. Tək-tək ardıc ağaçına təsadüf olunur. Meşə seyrəldikcə ardıcın miqdarı artır.

Gəncəçay hövzəsində dəniz səthindən 2350 metr yüksəklikdə tozağac meşəsinin yuxarı sərhədi boyu eni 10-15 metr olan dar zolaq şəklində şərq palidi və vələs ağacları bitir. Bu ağaclar alçaqboylu olub hündürlüyü 0,5-1,0 metrdir. Buradakı ağaclar bir qədər meşənin təbii (iqlim) sərhədini xatırladır. Lakin burada intensiv mal-qara otarılması nəticəsində bitki örtüyü pozulmuş və öz ilkin halını itirmişdir.

Tədqiqatlar göstərdi ki, Kəlbəcər rayonu ərazisində çox yerdə palid meşələrinin yuxarı hüdudu xeyli aşağı enmiş və yaxud palid qurşağı tam sıradan çıxmışdır. Kəlbəcərdən İstisu kurortu istiqamətində dəniz səthindən 1700 metrdən başlayaraq ətraf ərazilərdə meşə örtüyü yox edilmişdir. Burada fistiq və palid meşələrinin yerini qrup halında bitən kollar- topulqa, itburnu və s. tutmuşdur. Yalnız bir yerdə -Kəlbəcər -İstisu yolunun qıraqında (Tərtərçayın sağ sahil), dik yamacda ($40-50^{\circ}$) 50-yə yaxın boyları 1-3 metr olan şərq palidi pöhrələri, tozağac, quşarmudu bitir. Kollardan itburnu, kərməşov, dovşanalması, söyüd və doqquzdona rast gəlinir.

Kəlbəcər rayonunda Qaradırnaqçayın (Tutqunçayın qolu) hövzəsində yamacın şimal cəhətində, dəniz səthindən 2000-2200 metr yüksəklikdə şərq palidi üstünlük təşkil edən meşələr yayılmışdır. Burada əsasən orta yaşı və yaşı ötmüş palidlara rast gəlinir. Meşənin tərkibinə tozağac, quşarmudu, söyüd, trautvetter ağaçqayını, çinarilyarpaq ağaçqayın və vələs qarışır. Dəniz səthindən 2200 metrdən yuxarı palid meşələri tozağac ilə əvəz olunur. Bu meşələrin də tərkibinə az miqdarda şərq palidi daxil olur. Burada dəniz səthindən 2310 metrə qədər olan ərazidə boyu 4-6 metr, diametri 4-10 santimetr olan cavan palidlara rast gəlinir, lakin onların çoxu mal-qara tərəfindən məhv edilir. (Cədvəl 4.6).

Başqa bir sahədə Ağqayası çayının hövzəsində (Kəlbəcər rayonu) yamacın şimal səmtində dəniz səthindən 2250 metr hündürlükdə diametri 20-28 santimetr, boyları 8-11 metrə çatan tək-tək




Şəkil 4.11. Palid meşesinin daim mal-qara otarılması və ağacların kəsilməsi nəticəsində deqradasiyası.
(Zəngilan rayonu Bartaz və Qarqulu kəndləri arasında). Yamacın şimal cəhəti d.s.h.:700-900 m.


palid ağaclarına təsadüf edilir. Həmin ərazidə yamacın güney baxarında əlçatmaz qayalıqlarda (dəniz səthindən 2200-2350 metr) tək-tək palid və vələs ağaclarının diametri 24-52 santimetr, boyları 10-15 metr çatır. Burada ən yüksək yerdə şərq palidlərini dağın yal hissəsində dəniz səthindən 2410-2440 metr hündürlükdə qeydə alındıq. Onların boyu 6 metrə qədər, diametrleri 8-10 santimetr təşkil edir. Bu ağaclar vaxtilə ərazinin palid meşələrilə örtülü olduğunu və həmin yüksəkliklərə qədər bitən tozağac meşələrinin çoxunun isə törəmə tipli olduğunu göstərir.

Kıçık Qafqazın şimal-şərqi və cənub-şərqi yamaçlarında pozulmuş şərq palidi meşələrinin xarakteristikası


Təcrübə sahəsi	Məşənin tipi	Yerləşdiyi mövqe	Ağac və kol bitkiləri	Ot örtüyü
889	Az rütubətli müxtəliflərlə palidlik (C_2)	Kəlbəcer r-nu, Qaradumaqçayın sol sah. Bozlu kəndinin üstü $S-25^{\circ}$ - 30° DSh-2000-2200	8P1V1T, Ağ-Söyüd, 04-06 h=18-20m, d=60-80 sm	80-100%: şəhduran, etirşah, göyçicək, dovsəntopalı, qaraqınıq, sürüvə, qirtic
899	Az rütubərvari, qayah-dashlı yamaca da ardıc meşə altılı palidlik (C_{2-1})	Kəlbəcer r-nu, teleçüllənin üstü, yan, Saplar kəndinin üstü, DSh-2170m, $S-S_Q-35-45^{\circ}$	10P+V, 01-02, h=20-24m, d=60-70m, II yarus: ardıc kolları 30% h=2-3m	30-40%: kakotu, cil, etirşah, topal, pişikquyruğu, sürüvə, çobanoxmağı, çobanyastığı, lansei bağayaarpağı
653	Quru dik dashlı yamaca da bozqır ot örtülü palidlik (B_1C)	Şuşa r-nu, Tursu yaylağı, DSh-2030m, CQ-25- 30°	10P(9P1V)(200-300) h=10-21m, d=40-70sm, 02-03. Məşəaltı: iburnu, gərməşov, zirinc, dovsənalması, ardıc	50-60%: kekotu, cil, dovsəntopalı, lansetyarpaq bağayaarpağı, seyrek: şəhduran, pişikquyruğu, çobanyastığı, göyçicək, boymaderən
635	Az rütubətli dik yamaca da, aşağı doluluqlu çəmən-bozqır ot örtülü vələslə-palidlik (C_{2-1})	Laçın r-nu, Alxaşı kəndinin yanı, DSh-1920m, $S-S_Q-35^{\circ}$	8P2V(120-150), 03, h=23m, or.d=110sm, 1ha-da 125 ağac. Məşəaltı:iburnu, gərməşov, yemisan	100%, qım eməle getirir: çəmən Yoncası, şəhduran, dovsəntopalı, qaraqınıq, boymaderən, sürüvə, qirtic. Seyrek: gevən, pişikquyruğu, turşeng, zmqrovotu, cil, qaymaqcıçək




Şəkil 4.12. Bozqır yaylada meşələrin antropogen dəyişilməsi:
Şimal cəhət.




Şəkil 4.13. Bozqır yaylada palid meşələrin antropogen dəyişilməsi: Cənub cəhət.




Şəkil 4.14. Bozqır yaylada palid meşelerin degradasiyası.
 I — Gürcüvan-Pırhəsənli kəndləri arasında
 II — İsmayıllı rayonu Aşıq Bayram kəndinin yanı



Şəkil 4.15. Bozqır yaylada palid meşelerin antropogen dəyişilməsi.



Şəkil 4.16. Kiçik Qafqazın cənub-şərqi hissəsində iberia palidinin antropogen deqradasiyasının son mərhələsi.



Şekil 4.17. Şərqi palid meşələrinin yayıldığı rayonların əsas iqlim göstəriciləri (1 — havanın temperaturu $-T$, 2 — yağıntının miqdarı $-P$ mm, 3 — havanın nisbi rütubətliyi $-J\%$).

Şuşa-Laçın şose yoluun etrafında «Lisoqorsk» (Turşsu) aşırılarında dəniz səthindən 1750-1800 metr yüksəklikdə yaşları 500-700, yoğunluğu 80-120 santimetr olan tek-tek palid ağacları qalmışdır. Həmin yerə yaxın Turşsu sovxozenun yaxınlığında telestansiyanın yanında meşənin yuxarı sərhədində (2100-2160 metr yüksəklikdə) qrup halında şərqi palidi, quşarmudu ağacları bitir. Dikliyi 25-30 dərəcə olan bu güney yamacda kserofit kollardan zirinc, ardıc, körməşov, dovşanşalması kollarına da rast gəlinir. Burada 200-300 yaşılı

şərqi palidi ağaclarına da təsadüf olunur (cədvəl 4.5).

Laçın rayonu ərazisində eksər hallarda meşənin yuxarı sərhədi aşağı enərək dəniz səthindən 1600-1950 metr yüksəklikdən keçir və şərqi palidi ilə qurtarır (şək.4.18.).




Şəkil 4.18. Meşənin müasir yuxarı sərhəddi (Laçın m.t.
Hacisamili meşəçiliyi)

Əksər hallarda burada palid meşələri cavan (25-40), bəzən orta (50-70) yaşılı ve yüksək doluluqlu olur. Məsələn, Kotos kəndi yaxınlığında dəniz səthindən 1850-1950 metr yüksəklikdə dikliyi 35-45 dərəcə olan yamacın şimal-şərqi baxarında 60 yaşılı yüksək doluluqlu palid meşəliyi qeydə alındıq. Meşəliyin tərkibinin 10 faizini vələs təşkil edir, tək-tək armuda da təsadüf olunur. Qarabəyli və Qorcu kəndlərinə yaxın ərazidə 1800 metr yüksəklikdə dikliyi 15-20 dərəcə olan yamacın cənub-qərb cəhetində sırf şərqi palidi meşəliyini qeydə alındıq, burada meşə sıx olub doluluğu 0,9-dur. Bu meşələrin eyni yaşılı və cavan olması onların meşəsizləşdirilmiş yamaclarda sonradan əmələ gəldiyini göstərir. Laçın rayonu ərazisində bu cür

meşə sahələri çoxdur.

Apardığımız tədqiqatlar göstərdi ki, Taliş dağ sisteminin şimal-qərbində (Yardımlı rayonu) ayrı-ayrı kiçik sahələrdə meşənin yuxarı sərhədi daha yüksəkdən keçir. Burada Viləşçay və onun qollarının yuxarı axını hissəsində - «Saxala-baran» dağında, «Ziloni» dərəsində, Alar kəndi yaxınlığında («Kunakumen» meşəsi), əsasən yamacların şimal baxarlarında meşənin yuxarı sərhədi 1800-2200 metrə qədər qalxır (şəkil 4.19).



Şəkil 4.19. Yardımlı rayonu «Ziloni dərəsi» sahəsində ağac-kol bitki örtüyünün müasir (dəyişilmiş) vəziyyəti.

Bu meşələrin xarakterik cəhəti tərkibində şabalıdyarpaq palidin, vələsin və fistığın olmamasıdır. Göstərilən yüksəklikdə həmin cinsləri şərq palidi əvəz edir. L.İ. Prilipko (1954) qeyd edirdi ki, Talişda şərq palidi sırf meşə yaratmir, lakin apardığımız tədqiqatlar göstərdi ki, bu qiymətli ağac növü burada sırf meşəlik də yaradır, bəzən isə onun tərkibinə az miqdarda yüksək dağ ağaçqayını, gürcü palidi və harkan armudu qarışır.

Böyük Qafqaz dağlarının yüksək dağ meşələrində fərqli olaraq burada meşəaltı kollar yaxşı inkişaf edir: yamacın şimal cəhətlərində körməşov, zirinc, alça, itburnu, tek-tek quşarmudu və ardıc, günəbaxar cəhətlərində isə ardıc, dovşanalması və gəvən bitir.

Təsvir olunan ərazidə yüksək dağ meşələrində palid və digər ağac növləri boyanın yoğunluğu görə yaxşı inkişaf edir və normal

meşəlik yaradır. Bu onu göstərir ki, Talışın kontinental iqlimə malik olan yüksək dağlıq zonası (2000-2200 metr) ağaç bitkiləri üçün kritik iqlim şəraiti sayıla bilməz. Bizim fikrimizcə vaxtilə şərq palidindən ibarət meşələr Talış dağlarında daha yüksək hündürlükdə və daha geniş ərazilərdə yayılıbmış.

Şərq palidinin atropogen tipləri

Tədqiqatlar göstərdi ki, şərq palidi meşələrinin altından çıxmış meşəsizləşdirilmiş sahələrdə yerin relyefindən, antropogen təzyiqin xarakteri və intensivliyindən asılı olaraq müxtəlif istiqamətdə dəyişikliklər baş verir.

Böyük Qafqazın cənub yamacında palid meşələrinin yerində meşədən sonra çəmən və çəmən-bozqır bitki örtüyü formalasır, massivin şərq qurtaracağında isə çəmən-bozqır və bozqır bitki örtüyünün fonunda tikanlı kolluqların müxtəlif qruplaşmaları əmələ gəlir.

Şərq palidi meşələrinin digər ağaç cinslərilə dəyişilməsinə çox az hallarda rast gəlinir. Kiçik Qafqazın cənub-şərq yamacında (Laçın rayonunda) nisbətən quru bitmə şəraitində ağacların özbaşına intensiv kəsilməsi və mal-qara otarılması nəticəsində pöhrədən törəmiş palidlıqlar formalasır. Nisbətən rütubetli bitmə şəraitində isə keçmişdə palid meşələrində təsərrüfatın intensiv aparılması nəticəsində palidlıq törəmə tipli sərf vələslik və ya bidominant vələs-köyrüş meşəliyi ilə əvəz olunmuşdur.

Həkəriçayın qolu Ələkçiçayın sağ sahili hövzəsinin şimal yamacında palid və görüsün iştirak etdiyi ortayaşlı (50-60) vələs meşələri yayılmışdır. Meşəliyin tərkibində tək-tək yaşı ötmüş (200-300) palid ağaclarına təsadüf edilir, bu ağaclar yüksək məhsuldar palid meşələrində başdan-başa qırma işi aparılaqları toxumluq ağaclar kimi saxlanılmışdır.

Ələkçiçayın sol sahilində dəniz səthindən 1600 m yüksəklikdə 50-70 yaşlı vələs-göyrüş meşəliyinin tərkibində irigövdəli yaşı ötmüş (200-350 yaşlı) palid ağacları (texminən I ha-da 15-30 ədəd) də vardır, yüksək məhsuldar palid meşələrində fransalılar tərəfindən başdan-başa meşəqırma aparılan sahələrdə bu ağaclar toxumluq ağaclar kimi saxlanılmışdır. Belə meşə sahələrində sıx çətirlərin kölgəsi altında palid cüçətileri məhv olur, buna görə də yaxın gələcəkdə ağaçlığın bərpa olunması gözlənilmir. Toxumdan əmələ gələn yüksək məhsuldar palidlığı bərpa etmek məqsədilə palid cü-



Dibrar dağının yamacında törəmə tipli buynuzlu xasa.



Kalafalıçay hövzəsində, yuxarı meşə qurşağında meşənin yerində ardıc kolları (Laçın rayonu).

ərtılərinin əmələ gəlməsi və inkişafın şərait yaratmaq üçün xidməti və ya qrupla-seçmə qırıntısı aparmaq lazımdır.

Böyük Qafqazda şərqi palidi meşələrinin ardıcılı və gəvən kolluqları ilə dəyişilməsi ərazinin şərqi hissəsində müşahidə olunur. Kiçik Qafqazda yuxarı dağ meşə qurşağında isə fistiq, palid və tozağac meşələrinin yerində törəmə kolluqların qruplaşmalarına hər yerdə rast gəlinir.

Dağlıq Talışın yuxarı meşə qurşağında quru kontinental iqlim şəraitində (dəniz səthindən 1800-2000 m yüksəklikdə) intensiv antropogen amillərin təsiri nəticəsində şərqi palidi meşələri yastıq formali traqant tipli gəvən qruplaşmaları ilə əvəz olunmuşdur, ona çox vaxt ardıcılı kolları, tək-tək zirinc, alça, doqquzdon və dovşanılması da qarışır.

4.2.3. Şabalıdyarpaq palid meşələri


(*Q. Castaneifolia C.A.M.*)

Şabalıdyarpaq palid hirkan mənşəli üçüncü dövr florasının qədim relikti sayılır. Talış meşələrinin əsas edifikator ağac növüdür. Talışda şabalıdyarpaq palid meşələri 50 min hektardan artıq olub Talış meşələrinin 40%-dən çoxunu təşkil edir.

Şabalıdyarpaq palid meşələri Talışda geniş areala malik olub düzən zonadan başlayıb yuxarı dağ-meşə qurşağına qədər yayılmışdır.

Meşədə ağacların boyu 35-45 m-ə, diametri 60-100 (150) sm-ə çatır. Gövdəsinin qabığı tünd boz olub, uzununa dərin çat-çatdır. Yarpaqlarının uzunluğu 9-16 (20) sm, eni 4-8 sm, uzunsov tərs ovalşəkilli, uzunsov ellipsvari və ya uzunsov lansetvarıdır, qaidəyə yaxın hissəsi pazaoxşar dəyirmiləşmiş və ya bir qədər ürəkvarıdır, təpə hissəsi sıvriləşmiş üçbucaqlı dilimlə qurtarır. Yarpaqların yanları 7-12 sm enli üçbucaq şəklində sıvri iri dişlidir. Yarpaqlar qalın, sərt, dirivaridir, üst tərəfdən parlaq, tünd yaşıllı rəngdədir, alt tərəfdən nazik sıx tüklərlə örtülü olub bozumtul ağ və ya ağımtıl yaşıldır. Yarpaq saplaqları qısa olub uzunluğu 1,5-2 sm-dir, üzləri sıx tüklüdür. Çanaqcığı yarımkürəvidir, qozaları iri olub uzunluğu 2,5-3,5 sm-dir, çanaqcıqdan 2-3 dəfə böyükdür, qozalarının uzunluğu 15, eni 22 mm-ə çatır. Mayın əvvəlində çiçəkləyir, qozaları sentyabr-oktyabr aylarında yetişir.

4.20 sayılı qrafikdən göründüyü kimi Talışda şabalıdyarpaq palidin aşağı yayılma sərhədi 14° , yuxarı sərhədi isə 10° orta illik temperatur izotermində düşür. Palidin bu areali yüksək rütubətli şəraitdə



1. Şabalıdyarpaq palid. 2. İritozcuqlu (şərq) palid.



Lerik rayonu Barzavu kəndinin yanında meşənin «şahidi» qurmuş tənha palid ağacı.




Dəvəçi rayonunda «Pir»in yanında meşənin son yadigarı («şahidi») qurmuş palid ağacı.

yerləşir. Lakin şabalıdyarpaq palid üçün orta illik yağışlarının böyük amplitudu da (640-1402 mm) səciyyəvidir.

Talışın düzən ərazisində şabalıdyarpaq palid meşesi çox cüzi sahədə – Hirkan qoruğunda qalmışdır. Bu meşənin tərkibinə göyrüş, qarağac, azat-ağac və vələs daxil olur. Meşəliyin 2-ci mərtəbəsini (yarusunu) dəmirağac, meşəaltıni isə (3-cü yarus) əsasən yemişan və tək-tək alça, əzgil, itburnu, bəzən cir heyva və bigəvər tutur.

Talışın dağlıq hissəsində şabalıdyarpaq palid meşələri əsasən yamacların cənub baxarlarında və yal hissəsində bitir. Aşağı meşə qurşağında şabalıdyarpaq palid meşəsinin tərkibinə dəmirağac, ipək (Lənkəran) akasiyası, azat-ağac, vələs, orta dağ qurşağında yalnız azatağac və vələs qarışır. Yamacların çökək hissələrində qarışq vələs-palid meşəsi bitir.



Şəkil 4.20. Şabalıdyarpaq palid yayılan rayonlarının əsas iqlim göstəriciləri (1 — havanın temperaturu –T,
2 — yağıntının miqdarı –P mm, 3 — havanın nisbi rütubətliyi –J%)

Cədvəl 4.6.

Şabahdyarpaq paldı meşələrinin xarakteristikası

Təc. sah. №-si	Məşəliyin tipi	Yerləşdiyi sahə	Ağac və kol örtüyü	Ot örtüyü	Ehtimal olunan ilkin meşəlik
M-2 25.06.2000	Dəmirağac yarusu azatağachi paldılıq	Xanbulançay gölünün şimal tərəfində, Ç-ÇQ 25-30°	I yarus: 9P Azat+V, dol.06 H=28-30 m, D=32-40 sm II yarus: 10Dəm. Dol.03 H=8-10m, D=12-18sm	Ölü örtüklü	Məhsuldar və-lesli paldılıq
M-3 25.06.2000	Ölüörtüklü paldılıq	Xanbulançay su ambarından 0,5 km şimal tərəfdə Q-ŞQ 20-25°	10P+Dəm Dol.04-05 H=25m, D=44sm, MaxD=64sm.	Cox seyrak bə-növə, cil, boğa-zotu	Yüksek dolu-luqlu paldılıq
M-13	Ölüörtüklü pozulmuş azatağachi paldılıq	Cəlilabad rayonu, Cinar kəndinin yanı, mineral bulağın yanı, DSh-340m, ŞQ-25°	8P2Az(60-80), Dol. 04-15, H=17m, D=38-46sm Məşəaltı armud, əzgil	Seyrak: sarmasıq, cil	Yüksek gövdəli paldılıq
M-26	Kolörtüklü pozulmuş paldılıq	Cəlilabad rayonu, Arıslı kəndine yaxın. DSh-200m, ŞQ- CSQ- 15-20°	10P(60-80)+Az. dol. 05, H=18-20m, D=24-44sm məşəaltı: yemisan, əzgil	Seyrak cil, qo-bantoxmağı	Yüksek gövdəli paldılıq
M-4	Dəmirağac yarusu vəlesli paldılıq	Hırkan qoruğunun şərqi hissə-sində Parakəndən 4 km qərbdə DSh-300m, CSQ-15-20°	6P2V2Dəm(80-120) dol. 0,5, H=24m, or.D=64sm, tek-tek bigəvar, əzgil	20-30% novruz-çıçayı, ayndöşəyi, benövşə, gicitkan	Məhsuldar və-lesli paldılıq
M-5	Qarışq vəlesli paldılıq	Hırkan qoruğunda Xanbulançaydan qırba doğru Daşdətik kəndindən 3 km qərbdə CSQ-12°, DSH-400 m	6P21Ağ 1Xur+A2 (180-250) dol. 05-06, H=25m, D=72sm.	20-30% atırsah, canavar gilesi	Məhsuldar və-lesli paldılıq

Yuxarı dağ meşə qurşağında şabalıdyarpaq palid, iberiya palidi və şərqi palidi bir yerdə bitir. Belə meşəlik yalnız Viləşçayın yuxarı axınında qalmışdır (Yardımlı rayonunda).

Şabalıdyarpaq palid təbii halda İranda və Azərbaycanda bitir.

Şabalıdyarpaq palid mə'lum olduğu kimi yüksək gövdəli məhsuldar ağaçlıqlar yaradır. Lakin hazırda bu meşələrin demək olar ki, əksər sahələri insanın mənfi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində bu və ya digər dərəcədə pozulmuş, digər ağaç cinsləri və ya müxtəlif kol qruplaşmaları ilə əvəz olunmaq mərhələsindədir. Məsrut tədqiqatları zamanı nisbətən az pozulmuş şabalıdyarpaq palid meşəsində təcrübə sahələri qoyulmuş və onların taksasiya göstəriciləri təyin olunmuşdur. Tədqiqatların nəticəsi 4.6 sayılı cədveldə verilir. Cədveldən göründüyü kimi şabalıdyarpaq palid həm monodominant (təcr. Sahəsi M-3, M-26), həm də qarışq ağaçlıq əmələ getirir. M-2 sayılı təcrübə sahəsində ikiyaruslu meşəlik təsvir olunmuşdur. Burada ağaclar daim özbaşına qanunsuz kəsildiyindən müxtəlif yaşlı (80-130 yaşlı) meşəlik yaranmışdır. Təbii bərpa palid, vələs və azatağacın hesabına gedir. Bəzi ağacların diametri 56 sm-ə çatır. Dəmirağacın hamısı pöhrədən töremişdir.

Bu təcrübə sahəsində 300 m şimal tərəfdə yamacın şimal-qərb cəhətində palid sırf meşəlik yaradır. Meşədə ağacların sistemsiz özbaşına kəsilməsi nəticəsində ağaçlığın doluluğu 04-05-ə enmişdir. Topa halında boyu 10-25 sm olan palid yeniyetmələrinə rast gəlinir. Bunlar da mal-qara tərəfindən zədələndiyindən böyümür və meşənin gələcək nəslə məhv edilir.

Cəlilabad rayonu ərazisində iqlimin bir qədər quraqlığı ilə əla-qədar şabalıdyarpaq palid ən çox azatağac ilə qarışq meşəlik əmələ getirir, bəzən üstünlük azatağaca geçir, bu ən çox yaşayış məntəqələrinə yaxın sahələrdə müşahidə olunur. Əksinə, yaşayış məntəqəsində uzaqlaşdıqca, ağaçlığın tərkibində azatağac azalır, sonra təmamilə tərkibdən çıxır və monodominant palidlıq yaranır. Bu göstərir ki, insan fəaliyyətinin təsiri altında azatağacın daha çox pöhrəvermə qabiliyyəti və mal-qara otarılmasına dözümlüyü palidin sıradan çıxmamasına səbəb olur.

Mövcud palid meşələrinin vəziyyəti göstərir ki, insan fəaliyyətinin davam edən mənfi təsiri (ağacların özbaşına qanunsuz kəsilməsi, meşədə mal-qara otarılması) nəticəsində ağaçlığın doluluğu aşağı düşür, palidin yeniyetmələri mal-qara tərəfindən məhv edilir və yüksək məhsuldar palid meşələri pöhrədən töremiş dəmirağac, kolşəkilli azatağac və digər şiblək qruplaşmalarılə əvəz olunur. Bu ha-

qda aşağıda daha ətraflı danışılacaq.

Şabalıdyarpaq palidin ikinci yeganə sığınacağı Bozqır yayla (üçüncü dövr yaylası) və Qanix-Həftəran vadisi (yalnız İsmayıllı rayonu ərazisində) olmuşdur. Burada o, bir neçə sahədə qalmışdır.

Bozqır yaylanın sol sahilinə söykənən quzey yamaclar azmeylli olub zəif parçalanması ilə səciyyələnir. Ona görə də bu sahələrdə meşələr yox edilmiş və kənd təsərrüfatı bitkiləri altında istifadə olunur. Tədqiqatlar göstərdi ki, kənd təsərrüfatı bitkiləri fonunda orda burda rast gəlinən şabalıdyarpaq palidin kiçicik sahələri insan fəaliyyətinin təsirilə pozulmuş pöhrəliklərdən ibarətdir. Bu sahələrə əsasən yamacın nisbətən dik meylli hissələrində təsadüf olunur. Pöhrədən töremiş ağaçlıların formallaşması-insanın daim meşəyə təsirilə izah olunur. Burada palid, kol cinslərilə bə'zən keçilməz cəngəllik yaradır. Lakin o, həmişə üst yarusa çıxaraq çətri altındaki kolları sıxışdırır. Burada şabalıdyarpaq palidin gövdəsi iberiya palidinə nisbətən düzgün gövdəyə malik olur. Belə sahələrdə xidməti qırıntı aparıb yüksək gövdəli şabalıdyarpaq palid meşəsini bərpa etmək olar.

Təsvir olunan ərazidə şabalıdyarpaq palid meşəsinin nisbətən yiğcam sahəsi Quruçayın hövzəsində yerləşir. Bu çay Əyriçayın qolu olmayıb mənsəbini Qoşakəndin yaxınlığından götürür. Burada meşəlik yamacın kənd təsərrüfatında istifadə edilməsi çətin olan dik hissəsində yalmışdır.

Tədqiqatlar göstərdi ki, Quruçay hövzəsindəki şabalıdyarpaq palid meşəliyi Əyriçaydakına nisbətən quru meşə tiplərilə səciyyələnir. Bu hal ərazinin dəniz səviyyəsindən bir qədər aşağıda (700 m-ə qədər) yerləşməsi və ümumi massivin cənub tərəfə yönəlməsilə əlaqədardır. Burada vələs, quraqlığa dözümlü olan dəmirqara ilə əvəz olunur. Dəmirqara meşəlikdə 2-ci yarusu tutur. Meşəliyin tərkibində çöl ağcaqayını və adı görüsə təsadüf edilir. Ona çoxlu miqdarda yabani meyvə ağacları və kolları - alma, zoğal, əzgil, yemişan qarışır. Müəyyən edilmişdir ki, burada şabalıdyarpaq palid digər meşə cinslərinə nisbətən yaxşı böyüməsi ilə fərqlənərək taksasiya göstəricilərinə görə onları keçir. Odur ki, bu palid növü həmin ərazidə meşənin qiymətli və əvəzedilməz edifikatoru hesab olunur. Quruçay hövzəsində diametri 36-40 sm, boyu 12-15 m olan ağaclarla da rast gəlinir, onların yaşı 60-80-dən çox deyildir. Palidin iştirakı və üstünlük təşkil etdiyi ağaçlılar əsasən yamacın quzey cəhətlərində yerləşir.

Əyriçayın sol sahilində qəbristanlıqlarda olan şabalıdyarpaq pa-

lid qrupları böyük maraq doğurur. Onlar antropogen təzyiqə az mərəz qalıb vaxtılıq Bozqır yayla ərazisində geniş yayılan palid meşələrinin «şahidləridir». Onların bəzilərinin aşağıda təsviri verilir.

1) Quşəncə kəndinin qəbristanlığında, dəniz səthindən 760 m yüksəklikdə boyu 16-21 m, döş bərabərində gövdəsinin diametri 40-100 sm olan 7 şabalıdyarpaq palid ağacı bitir. Həmin yerdə qəbristanlığa bitişik sahədə diametri 36-64 sm olan 21 ədəd şabalıdyarpaq palid ağacı saydıq.

2) Həmin kəndin başqa qəbiristanlığında dəniz səthindən 820 m hündürlükdə yaşı 140-200, boyları 17-21 m, gövdələrinin yoğunluğu 46-80 sm olan 14 şabalıdyarpaq palid ağacı qeydə alındıq.

3) Zoğallıq kəndinin qəbristanlığında, dəniz səthindən 920 m hündürlükdə gövədəsinin diametrləri 60-150 sm olan 30 şabalıdyarpaq palid, bir neçə ədəd də vələs və iberiya palidi bitir. Meşəaltı yemişandan ibarətdir.

4) İsmayıllı şəhərinin I km-də «Həzrə-Pir» qəbristanlığında 8 ha sahədə palid meşəliyi mövcuddur. Sahə düzənlilik relyefə malik olub bir qədər şimal istiqamətə yönəlmüşdir. Meşəlikdə şabalıdyarpaq palid üstünlük təşkil edir, ona çoxlu iberiya palidi və tək-tək qarağac qarışır. Meşəlik yüksək doluluqludur (0,6-0,8). Ağacların boyu 25 m-ə, döş bərabərində diametrləri 44-64 sm-ə çatır. Ayrı-ayrı çoxyaşlı şabalıdyarpaq palid ağaclarının boyu 27-28 m, diametrləri 1 m-dən artıqdır.

Şabalıdyarpaq palidin antropogen tipləri

Hazırda şabalıdyarpaq palid meşələri hər yerdə insan tərəfindən pozulmağa mə'ruz qalmışdır. Antropogen təzyiqin xarakterindən və intensivliyindən asılı olaraq bu meşələr müxtəlif dərəcədə pozulmuş, seyrəlmiş və ya törəmə tipli meşə və kolluqlarla əvəz olunmuşdur.

İnsanın tə'siri nəticəsində yüksək məhsuldar palid ağacılıqları pöhrədən törəmiş kol şəklini almış meşəliklərlə dəyişilmişdir. Yamacların quzey baxarlarında meşəbitmə şəraiti yaxşı olduğundan meşələr kəsilərkən və mal-qaraya otalarlarkən torpaq eroziyaya zəif uğrayır. Odur ki, belə sahələrdə palidin üstünlük etdiyi sıx pöhrədən törəmiş meşəlik yaranır.

Lerik şəhərinin ətrafında dəniz səthindən 1450-1600 m yüksək-

likdə ağacların sistematik olaraq kəsilməsi və mal-qara otarılması yüksək məhsuldar palid meşesinin deqradasiyaya uğrayaraq törəmə tipli ağaç-kol qruplaşmalarının formallaşmasına səbəb olmuşdur. Burada alça və yemişan kollarının boyu paliddan 3-4 dəfə artıqdır. Belə ki, mal-qara bu kolları az yeyir, həm də bu kollar mal-qara üçün yem kimi kəsilib aparılmışdır.

Delyavi dağının yamacı boyu Lerikə doğru insanın təsiri gücləndiyi üçün törəmə tipli bitki örtüyünün tərkibində kollar çıxalı, intensiv mal-qara otarılması nəticəsində palid topavari, kürəşəkilli sürünen forma alır.

a) Palidin dəmirağacla əvəz olunması

Talışın dağətəyi və aşağı dağ-meşə qurşağında insan tərəfindən zəif pozulmuş dəmirağac meşələrinə təsadüf etmək çətindir. İki-mərtəbəli palid-dəmirağac meşələrində uzun müddət mal-qara otarılması və ağacların özbaşına kəsilməsi alt mərtəbənin «qələbəsi» ilə nəticələnir, yəni pöhrədən törəmiş təmiz dəmirağac meşəliyi yaranır, palid isə sıradan çıxır. Bu prosesi dəmirağacın vegetativ üsulla intensiv artması qabiliyyətə izah etmək olar. Dəmirağac kəsilərkən kötükdən çıxlu pöhrə verir, o hem də kök pöhrələrilə intensiv çıxalı. Bir hektar pöhrə mənşeli dəmirağac meşəsində kök və kötükdən törəmiş yeniyetmələrin sayı 60-200 min ədədə çatır. Bu pöhrələr sürətlə boy ataraq digər ağaç cinslərinin yeniyetmələrini kölgəsi altında sıxışdırıb aradan çıxarırlar. Bu qədim ağaç cinsi budağı torpaqla temasda olduğu hissədən də kök verməyə başlayır.


Dəmirağac da azatağac kimi mal-qara tərəfindən zədələnməyə çox davamlıdır. Yaşayış məntəqələri ətrafında ağacların intensiv kəsilməsi və mal-qaraya otarılması nəticəsində bütün digər cinslər sıradan çıxır. Dəmirağac kol şəklinə düşür, lakin məhv olmur. Bəzən belə kolluqlar çox sıx və keçilməz olur.

Pöhrədən törəmiş dəmirağac meşələrini dəniz səthindən 200-300 metr yüksəkliyə kimi müşahidə etmək olar.

4.7 sayılı cədvəldə insan fəaliyyətinin təsiri altında pozulmuş dəmirağac meşəliklərinin təsviri verilir.

Göründüyü kimi əksər hallarda meşəliyin tərkibinə palid, vələs və digər ağaç cinsləri daxil olur (təcr. Sah. M-6, AM-6, M-13). İnsan fəaliyyətinin uzunmüddətli təsiri nəticəsində sonda sərf dəmirağaclıq yaranır. AM-5 təcrübə sahəsində sərf dəmirağaclıq 2 yaruslu pa-

İld-dəmirağac meşəliyinin yerində formalaşmışdır. Sahə hazırda mühafizə olunduğu üçün six ağaçlıq əmələ gelmişdir. Ağaçlıq kötük-dən pöhredən törəndiyi üçün ağaclar olduqca qollu-budaqlı, bəzi yerdə keçilməzdir. AM-4 təcrübə sahəsi AM-5 sahəsinə bitişik yerləşir, lakin bu sahə qorunmur, sahədə ağaclar daim kəsildiyindən doluluğu aşağıdır (03-04), tək-tək palid və vələsə təsadüf olunur, lakin onların təpə hissəsi və qol-budaqları daim kəsildiyindən boyları müxtəlifdir (10-18 m). Sahədə mal-qara otarıldığından törpəğin üst qatı bərkiyir, meşə döşənəyi dağıdırılır, eroziya prosesi müşahidə olunur. Kəsildikdən sonra dəmirağac bir kötük-dən onlarla pöhre verib yenidən bərpa olunmağa başlayır. Belə pöhrlərin boyu 0,5-2,0 m-ə çatır, mal-qara yediyindən kollaşır. Sahə qorunarsa burada tez bir



Şəkil 4.21. Palid meşələrinin antropogen dəyişilməsi. I — Lerik rayonu Sori və Çəmənşair kəndləri yanında «atılmış» yamaclar, II-III — Lənkəran rayonu Rvo və Havzovo kəndləri yaxınlığında.

Cədvəl 4.7.

Törəmə tipli demirağac meşərinin xarakteristikası

Təc. sah. №-si	Məşəliyin tipi	Yerləşdiyi sahə	Ağac və kol örtüyü	Ot örtüyü	Ehtimal olunan ilkin məşəlik
M-6	Paldıh demirağacılıq	Xanbulançay su anbarının üstündə, ŞQ-12-15°, DSH- 200-250m	8 Dem 2P(80-120), dol.06 Palid: H=25-30m, D=40- 64sm Demir: H=10-18m, D=18- 32m, məşəltü yoxdur.	Ölü örtüklü, tek- tek novruzçıçayı, tonqalotu	Demirağac ya- ruslu paldılıq
AM-5	Törəmə ölü örtüklü de- mirağaclaş姜	Şovu kəndinin üst hissəsində C-CŞQ-10°	10 Dem, 80-90%, orta D=22sm, max.D=48sm, H=10-13m, tek-tek yemi- şan	tek-tek qırtıcı, benövşə	Demirağac ya- ruslu paldılıq
AM-4 2000 il	Güclü pozulmuş törəmə demirağac seyrekliyi	Yenə orada	10 Dem. -V.P.dol. 03-04 Demirağac: H=5-8m, D=14-28sm. Palid, vəles: H=10-18m, D=28-58sm.	10-20%, talalarda 50% boğazotu, çıl, qırtıcı, əvelik	Demirağac ya- ruslu paldılıq
M-13	Pozulmuş törəmə palidi demirağacılıq	Havzovo kəndinə yaxın, DSH-220 m, Q-30°	7 Dem 2P1V+Xur. Ağ. dol.06. Sınıqliğı-80%, Dəm: H=12-14m, D=10-12sm, Palid: H=20-25m, D=32- 40m.	yoxdur	Demirağac ya- ruslu paldılıq

zamanda meşəlik bərpa oluna bilər. Digər sahələrdə də (M-6, M-13) meşəliyin tərkibində palid, vələs və digər ağaclar qalmışdır. İnsan fəaliyyəti (ağacların kəsilməsi və mal-qara otarılması) davam etdirilərsə, burada da sırf dəmirağaclığın formalaşması gözlənilir.

Qeyd etmək lazımdır ki, Talişin dağetəyi və aşağı dağ-meşə qurşağında cənubdan şimala doğru dəmirağac meşələrinin sahəsi azalır. Cəlilabad rayonunda dəmirağac üstünlük təşkil edən ağacliqların sahəsi 400 ha yaxındır. Onlara kiçik çaylar boyu həm təmiz, həm də qafqaz vələsi, qanadyarpaq yalanqoz, ürəkyarpaq qızılıağac və şabalıdyarpaq palidlə qarışq halda rast gəlinir.

Dağlıq Talişin dik cənub yamaclarında insanın uzunmüddətli təsərrüfat fəaliyyəti nəticəsində kserofil şibləklər yaranır. Belə bitki qruplaşmalarını şabalıdyarpaq palid meşələrinin son deqradasiya mərhələsi hesab etmək olar. Kserofil şibləklərin formalaşması dik cənub yamaclarda güclü eroziya prosesinin inkişafı və bitmə şəraitinin qurulması ilə əlaqədardır, belə sahələrdə quraqlıq dəvamlı kollar – qaratikan, yemişan, heyva, kolşəkilli azatağac bitir.

b) Palidin kol formalı azatağach şibləklərlə əvəz olunması

Lerik və Yardımlı rayonları ərazisində orta və yuxarı dağ-meşə qurşaqlarında 600-1300 (1500) metr yüksəklikdə kənd təsərrüfatı istifadəsindən çıxmış və şiddətli eroziya prosesinə məruz qalmış yamacları kolluqlar tutur. Bu kolluqların çoxu isə yüksək məhsuldar palid-azatağac meşəsinin antropogen deqradasiyası nəticəsində əmələ gəlmışdır. Onların tərkibi əsasən kollaşmış azatağac, cir heyva, yemişan, dovşanalması, əzgil, qaratikan və s. ibarət olur.

Kəndtrafi örys sahələrində intensiv mal-qara otarılması nəticəsində də bütün ağaç və kol cinsləri tab gətirməyərək sıradan çıxır və yalnız kol şəklinə düşmüş azatağac qalır. Mal-qara tərəfindən zədələnməyə olduqca döyümlü, kötükdən bol pöhrəvermə və kök biclərlə intensiv çoxalma qabiliyyəti olan bu ağaç cinsi dik yamacların, yalçın qayaların e'tibarlı siperidir. Hazırkı «ləkələr» şəklində analogi yamaclarda qalan palid azatağac qarışq meşələr kolluqların törəmə tipli olduğunu sübut edir.

Talişin Muğan düzünə yaxın şimal hissəsində palid meşələrinin şibləklərlə əvəz olunması başqa istiqamətdə gedir.

4.8, 4.9 sayılı cədvəllərdən görünür ki, dağetəyi hissədə dəniz

səthindən 80-200 m hündürlükdə azatağaca dəmirağac və yemişan qarışır, 200 m-dən yüksək sahələrdə isə şibləklərin tərkibinə qaratican daxil olmur. Belə qruplaşmaların sıxlığı insanın təsərrüfat fəaliyyətinin dərəcəsindən asılıdır. Təcrübə sahələrində sıxlıq 10-20%-lə 30-60% arasında tərəddüd edir. Belə qanunauyğunluq həm də kolların boylarında da özünü göstərir.

Qeyd etmək lazımdır ki, hazırkı azatağac şibləkləri yüksək məhsuldar azatağac-palid və sərf palid meşələrinin yerində formalaşmışdır. Bunu yaxınlıqda yerləşən analoji yamaclarda kiçik sahələrdə sərf palid və palid-azatağac meşələrinin mövcudluğu sübut edir.

Bunu həmçinin şiblək qruplaşmalarının fonunda tək-tək və topa halında palid və azatağac ağaclarının olması təsdiq edir. Ağacların sistematik kəsilməsi və daim mal-qara otarılması əvvəlcə ağacların seyrəlməsinə, sonrakı mərhələlərdə isə tədricən sıradan çıxmasına və şiblək qruplaşmalarının formalaşmasına səbəb olur. M-3 təcrübə sahəsində ağaçlığın doluluğu seyrəkliyə (0,1-0,2) çevrilmiş, qalan ağacların təpə və qol-budağı kəsilmiş, odur ki, onların boyu 5-15 m-dən çox deyil, diametrləri 40-60 sm təşkil edir. Yeniyetmələr azatağac və paliddan ibarətdir, onlar mal-qara tərəfindən zədələnmiş və yeyilmişdir. Tədricən palid yeniyetmələrinin mal-qara otarılmasına az düzümlü olduğu üçün sayı azalmağa doğru gedir, axırda isə sərf azatağac şibləyi əmələ gəlir. Təsvir etdiyimiz sahədən aşağıdakılardan kəndinin ətrafında güclü antropogen tə'sir altında bütün yamaclar meşəsizləşdirilmiş, şiddətli eroziya prosesinə məruz qalmış və seyrək kolşəkilli azatağac şibləkliyinə çevrilmiş, sahədə kserofil şiblək foquqda diametri 40-80 sm olan iki ədəd meşəliyin «şahidi» - şabalıdyarpaq palid ağacı qalmışdır.

Azatağac şibləklərinə əsasən intensiv insan tə'sirinə məruz qalan kəndətrafi sahələrdə və yollar boyu yamaclarda rast gəlinir. Belə şibləklərin xarakterik sahələri (Yeddibulaq), Çınar, Ləkin, Ağdaş və digər kəndlərin ətrafında yayılmışdır. Eroziyaya uğramış bu yamaclardan hazırda kəndətrafi örüş kimi istifadə edilir. İntensiv mal-qara otarılması rejimi nəticəsində bütün digər kol cinsləri sıradan çıxır və yalnız dəfələrlə mal-qara tərəfində yeyilən azatağacları kol formasında qalır. Belə ekstremal mühit və təsərrüfat şəraitində azatağac özünü mal-qaranın təsirinə qarşı olduqca düzümlü göstərərək torpağı yuyulmuş dik yamaclarda özünü saxlaya bilir, vegetativ yolla, əsasən kök pöhrələrilə (biclərilə) intensiv artır.

Cədvəl 4.8.

Azatağac şibləklərinin xarakteristikası
(Cəlilabad rayonu)

Təc. sah. №-si	Məşəliyin tipi	Yerləşdiyi sahə	Ağac və kol örtüyü	Ot örtüyü	Ehtimal olunan ilkin məşəlik
M-3	Qaratican-yemisanlı azatağac şibləyi (C ₂ B)	Ağdaş kəndinin üstü, DSH- 80m, S-SQ-15-29°	7Az2Qar1Yem, 30-60%, H=0,5-1m, bəzi kolların quruması müşahidə olunur	seyrek, kolların qırğında və altın- da	Yüksək məhsul- dar azatağaclı palıdıqlıq (S _{2,3})
M-46	Yemisanlı azatağac şib- leyi (C _{1,2})	Ləkin kəndinə yaxın «cocağı»n yəni, DSH≈450m, Q-25°	8Az2Yem, 20-30%, H=0,5m	çıl, yonca, qanqal	Yüksək gövdəli azatağach palı- lıq (S ₂)
M-47	Yemisanlı azatağac şib- leyi (C _{1,2})	Musali kəndindən 1km SQ doğru, DSH=620-700 m, SQ- 22°	8Az2Yem, 10-40%, H=0,5m	taxıl otları, çıl	Yüksək gövdəli azatağach palı- lıq (S ₂)
M-48	Yemisanlı azatağac şib- leyi (C ₂)	«Kazankonqu» sahəsi DSH=700m, Q-20-30° suay- rici hissə	6Az4Yem, tək-tək söyüd, armud, H=3-4m, 20-50%	qanqal, boyymad- ran	Yüksək gövdəli azatağach palı- lıq (S _{2,3})

Azatağac şibləklərinin formalaşması
(Çəllabəd rayonu)

Təc. sah №-si	Məşəliyin tipi	Yerləşdiyi sahə	Ağac və kol örtüyü	Ot örtüyü	Ehtimal olunan ilkin məşəlik
M-3	Quru azatağacı palıdıq (B ₁)	Şəhərlər kəndindən üstidə, Q- CQ-25° DSH=560m	8P2AZ, doluluq 0,1-0,2, H=5-15m, D=40-48sm. (azatağac palıd şibleyi)	qanqlı, boymadə- run, taxıl otları	Yüksək gövdəli azatağac-vələşli palıdıq (S ₂)
M-11	Müxtəlif kollu azatağac şibleyi (C ₂₋₁)	Məsədi Hüseynli kəndindən 1 km şərqdə, DSH=200m, S- SQ-20-30°	6AZ2Qar2Yem, 30-60%, tek-tek palıd və azatağac, palıd yeniyetmələri, böyürtkən, yemişan, it- burnu	seyrek: taxıl otları, kasni	Yüksək gövdəli azatağac-vələşli palıdıq (S ₂)
M-24	Müxtəlif kollu azatağac şibleyi (C ₂ B)	Sadətli kəndinin yan, bul- qdan üst tərəfdə, DSH=380m, S-SQ-40°		qaraqnıq, çil, yonca	Yüksək gövdəli palıdıq (S _{2,3})
M-29	Paliuruslu yemişanlı azatağac şibleyi (C ₂₋₁)	İncilli kəndindən 2,5 km cənubda, DSH=170m.	4AZ 4Qar, 2Yem, 40- 50%, H=0,5-2,0(3,0)m.	boymadəren, qan- qlı	Yüksək gövdəli azatağachi fış- dırılıq (S ₂)

M-48 təcrübə sahəsin köhnə xəritədə meşəlik olmuş, müasir azatağac şibləyi son 10 illiklərdə əmələ gəlmışdır. Burada çoxlu kəsilmiş palid və azatağac ağalarının kötükleri vardır. Şibləyin tərkibində bəzən yemişan üstünlük təşkil edir. Sahədə daim mal-qara otarıldığından kolların boyu 0,5-1,0 m-dən çox deyildir. Belə sahələrdə antropogen təzyiq dayandırılsara azatağac meşəliyinin formalasmasını gözləmək olar, əksinə, intensiv mal-qara otarılması davam etdirilərsə başqa kol cinsləri sıradan çıxır və sii azatağac şibləyi yaranır.

Tədqiqat rayonunda (Cəlilabad) azatağac şibləkləri əsasən dik yamaclarda yayılmışdır, belə ki, meşəsizləşdirilmiş az meylli yamaclar üzümlük və ya kənd təsərrüfatı bitkiləri altında istifadə olunur. Dik yamaclarda azatağac şibləkləri uzun dövr ərzində antropogen təsirilə palid-azatağac meşəlerinin deqeredasiyası nəticəsində, həmçinin «atılmış» kənd təsərrüfatı sahələrində əmələ gəlmışdır.

Ayrı-ayrı sahələrdə azatağac şibləklərinə yamacın aşağı az meylli hissəsində rast gəlinir. Belə sahələrdə olduqca sıx, çətin keçilən qarışq yemişanlı-azatağacı-paliurus hemikserofil şibləklər formalasılır. Lakin daim mal-qara otarılması ilə əlaqədar kolların boyu 1 m-dən çox olmur. Burada çox vaxt qaratikanın boyu azatağac və yemişanın boyunu keçir. Bu, qaratikanın mal-qara tərəfindən pis yeyilməsili əlaqədardır. Bəzən azatağacın sıx enli çətirləri arasında mal-qaranın ağızı çatmayan yerdən ağaların nazik şivləri uzanıb qalxır. Bu onu təsdiq edir ki, belə sahələr mal-qaradan mühafizə olunarsa tez bir zamanda azatağac meşəlerinin formalaması baş verir. Kolşəkilli azatağacından düz gövdəli meşəlik yaratmaq üçün burada kollar kök böğazından balta ilə kəsilməli və sahə mal-qaradan qorunmalıdır.

v) **Şabalıdyarpaq palidin kserofil şibləklərlə əvəz olunması**

Yuxarıda aşağı dağ-meşə qurşağında yamacların şimal cəhətlərində və az meylli cənub cəhətlərində insanın təsiri nəticəsində palid meşəlerinin kolşəkilli palidlə və dəmirağacla əvəz olunması haqqda danışdıq. Bundan fərqli olaraq dik yamacların cənub cəhətlərində uzun müddət intensiv antropogen təsir nəticəsində kserofil şibləklər emələ gəlir. Belə bitki qruplaşmalarını şabalıdyarpaq palid meşəlerinin deqredasiyasının son mərhələsi hesab etmək olar.

Ksserofil şibləklərin formallaşması dik güney yamaclarda güclü eroziya prosesi ilə əlaqədar, bitmə şəraitinin xeyli quraqlaşması və orada quraqlığa davamlı cinslərin (qaratikan, yemişan, azatağac, heyva və s.) məskunlaşmasıdır. (Cədvəl 4.11.). Belə şəraitdə kol örtüyünün seyrək topa halında yerləşməsinə baxmayaraq eroziyaya qarşı böyük rol oynayır. Belə ki, onların altında xırda torpaq hissəcikləri toplanır, ot örtüyünün inkişafına və torpaqəmələgəlmə prosesinə şərait yaranır. Kollardan azad olan sahələrdə torpağın güclü yuyulması baş verir. Bununla əlaqədar seyrək kol qruplaşmaları olan yamaclarda təpəcik və çökəkliklər (şirim, oyuq) olan kəskin nəzərə çarpan mikrorelief əmələ gəlir. Qeyd etmək lazımdır ki, kolların arasında mal-qara tərəfindən zədələnən ağacların yeniyetmələrinə təsadüf edilir. Büyürtkan kolları arasında palid və dəmirağac pöhrələrinə rast gəlinir.

Hetta yandırılmış kötüklərdən də dəmirağac pöhrələri inkişaf edir. Bu dəmirağacın uzun müddət pöhrəvermə qabiliyyəti olmasını təsdiq edir. Dəmirağaclar yandırıldığda müəyyən dövrdən sonra onun kök sistemindən pöhrələr inkişaf edərək ətraf ərazini zəbt edir.

Tədqiqatlar göstərir ki, mühafizə etmək yolu ilə bitki və torpaq örtüyünü bərpa etmək mümkündür. Aşağıda dik yamacın cənub cəhətində yan-yana yerləşən iki təcrübə sahəsinin (M-827, M-828) təsviri verilir (cədvəl 4. 10.). Bu sahələr vaxtile kənd təsərrüfatı bitkiləri altından çı-xmışdır. Hazırda M-828-ci sahədə intensiv mal-qara otarılır, ağaç və kol bitkilerinin pöhrələri məhv edilir. Odur ki, başdan-başa bitki örtüyünün yaranmasına şərait yaranmır və torpağın yuyulması müşahidə olunur. Bu sahənin yanındakı sahənin (M-827) ətrafi çəpərlənərək qorunur. Buna görə də sıx, çətin keçilən, boyu 1,5-2,5-ə çatan sumaqkolu ilə örtülmüşdür. Sumaq bitkisinin çətri günəş işığını yaxşı keçirdiyi üçün altında boyu 1-1,5 olan sıx ayıdöşəyi yarusu inkişaf etmişdir. Kolların arasında tək-tək palid yeniyetmələrinə rast gəlinir. Hazırda təsvir olunan sahədə ikiyaruslu fitosenzon yerüstü və kök sistemi torpağı yuyulmadan qoruyur və intensiv torpaqəmələgəlmə prosesi müşahidə olunur.

Azmeylli yamaclarda palid meşəsi yox edilen sahələrdə bə‘zən sıx göyəm kolluğu yaranır, (M-812) ona itburnu və büyörtkan da qarışır. Belə kolluqların tərkibində tək-tək qaratikana da rast gəlinir, o, mal-qara tərəfindən az yeyildiyindən boyca bütün kolları keçir.

Palid meşələrinin yerində daha xarakterik kserofil paliurus şibləklərinin yaranmasına Talişin şimal hissəsində (Cəlilabad r-nu) rast gəlinir.

Cədvəl 4.10.

Talışın aşağı dağ-meyə qurşağından törəmə tipi
şibləklərin xarakteristikası

Təc. sah. №-si	Məşəliyin tipi	Yerleşdiyi sahə	Ağac və kol örtüyü	Ot örtüyü	Ehtimal olunan ilkin məşəlik
827	Dik, azrütubəti yamaçda hemimezofil sumaq şibləyi	Lənkəran r-nu, Tuyadoy çayının sol sahilində, DSH – 420 m, C - 35°	10 sumaq, 100%, h=1,5-2,5 m	–	paldıq
828	Dik, daslı yuyulmuş yamacda kserofil şiblək	Yenə orada yamacın aşağı hissesi, DSH – 400 m, C – 30-35°	Seyrək kolluq (5-10%) azatağacı, yemişan, heyva, qaratikan, sumaq, dəmirəğac pöhrezi	–	paldıq
812	Az meylli yamacda göyəm pöhreliyi	Lerik r-nu, Vistan və Burkendul kəndləri arası, DSH – 720 m, C-CSĞ – 10-15°	Six göyəm kolluğu (60-80%), iburnu, böyürtikan, azatağacı, qaratikan, h=0, 5-1,5 m, tək-tək paldıq pöhreliyi	–	Məhsuldar paldıq

Cədvəl 4.11.

Kserofil şibləklərin xarakteristikası
(Cəlilabad r-nu)

Təc. sah. №-si	Mesəliyin tipi	Yerleşdiyi sahə	Ağac və kol örtüyü	Ot örtüyü	Ehtimal olunan ilkin meşəlik
M-1	Kserofil paliurus şibləyi (C _{1,2})	Dövyyatalibey kəndindən yuxarıda, kiçik çayın sağ sahili, S – 25-40°	Qaratican 5-20%	Seyrek taxił otları, qanqlı, tek-tek keciqlıqlığı	Azatağacı pa- lıdıq (S ₃)
M-2	Kserofil paliurus şibləyi (C _{1,2})	Şətrli çayının sol sahili, DSH – 510 m Q-ŞQ-30°	Qaratican, 10-40%, h=0, 5-1, 0m	80% taxił otları, boymadərən, kas- m, qara yonca, dazzi, bireotu	Azatağacı pa- lıdıq (S ₃)
M-10	Kserofil paliurus şibləyi (C ₂)	Məşədi-Hüseynli kəndinin yəni, DSH – 160 m, Ş-ŞQ-25°	Qar, yem, azatağac, 10- 40%, h=1,5-2, 0m	pışıkqayıruğlu, qurtic, boynda- rən, çobantoxmağı	Azatağacı pa- lıdıq (S ₃)
M-30	Kserofil azatağachi pa- liurus şibləyi (C _{1,2})	Inçilli kəndində yaxın, DSH – 150 m, CŞq - 15°	8 Qar 2 Az 40-60% h=0,5-1,0m	qanqlı, boynda- rən	Azatağacı pa- lıdıq (S ₃)

Talışın şimal hissəsində (Cəlilabad r-nu) iqlimin quraqlığı ilə əlaqədar palid meşəlerinin yerində kserofil paliurus şibləkləri daha geniş yayılmışdır (Cədvəl 4. 11). Belə şiblək tipləri yaşayış məntəqələri yaxınlığında əmələ gelir. Onlar əsasən sərf qaratikanlıqdan ibarətdir. Ona tək-tək kolşəkilli azatağac və yemişan da qarışır.

Azmeylli yamaclarda palid meşəsi yox edilən sahələrdə bəzən six göyəm kolluğu yaranır, ona itburnu və böyürtkan da qarışır.

Orta və qismən yuxarı dağ-meşə qurşağında palid-vələs meşəliyinin antropogen deqradasiyası nəticəsində pöhrədən törəmiş sərf vələslik yaranır.

4. 3. Qafqaz vələsi meşələri (*Carpinus caucasica*)

Dünyada vələsin 15 növü məlumdur. Bu növlərdən Qafqazda və Azərbaycanda altısı (itiucumeyvəli, Goyçay, Şuşa, Şərqi, irimeyvə və Qafqaz vələsi) yayılıb. Bunlardan əvvəlinci 3 növ Azərbaycanın endem bitkisidir. Respublikamızda qafqaz vələsi meşələri geniş yayılmışdır. Ümumiyyətlə vələs meşələri Azərbaycanda tutduğu əraziyə görə fistiq və palid meşələrindən sonra 3-cü yeri tutur.

Qafqaz vələsi – *C.Caucasica*. Boyu 20-25 metr, gövdəsinin qabığı sığallı, açıq-boz, bə'zen ağimsiv olan ağacdır. Yarpaqlarının uzunluğu 5-13 sm, eni 2,5-6 sm, yumurtavari-uzunsov və ya yumurtavari, ucları iti, kənarları ikiqat itidişli, altdan seyrək tükcüklüdür. Qozacıqlarının uzunluğu 5-6 (7) mm, eni 4-4,5 (5,5) mm, yumurtaşəkilli, 5-11 tillidir.


Balkan, Kiçik Asiya, İran və Qafqazda yayılmışdır. Azərbaycanın hər yerində bütün dağ-meşə qurşaqlarında bitir.

İtiucumeyvəli vələs – *C.oxycarpa*. Orta hündürlüyü 25-m-ə çatan ağacdır. Yarpaqları ovalvari olub uzunluğu enindən 2 dəfə böyükür, qaidəsi ürkəşəkillidir. Qozacıqlarının uzunluğu 6-7 mm, eni 3,5-4 mm, qəhvəyi rənglidir. Azərbaycanda Kiçik Qafqazın orta meşə qurşağında bitir.

Göyçay vələsi – *C.geoktshzaica*. Boyu 10 m-ə qədər olan ağacdır. Yarpaqları oval-ellipsvari, uzunluğu 4-8 sm, eni 2,5-4 sm, qaidəsi enli pazvari və ya girdə, oval-silindrəşəkillidir. Büyük

Qafqazın şərqi hissəsində orta dağ qurşağına qədər çinqilli-daşlı və əhəngli yamaclarda bitir.

Şuşa vələsi, dəmirqara – *C. schuschnhaensis*. Alçaq boylu ağacdır. Yarpaqları oval-yumurtavarı, uzunluğu 3-7 sm, eni 2,5-4 sm olub çox vaxt dərtilmiş-itivardır. Meyvə sırgalarının uzunluğu 5 sm, eni 3-3,5 sm olur. Qozacığı ellipsvari, yastılaşmış, nöqtəli vəziciklidir. Böyük və Kiçik Qafqazda aşağı, bə'zen orta dağ-meşə qurşağında meşəaltı kimi bitir.



Şəkil 4.22. Qafqaz vələsinin yayıldığı rayonların əsas iqlim göstəriciləri: (1 — havanın temperaturu $-T$,
2 — yağışının miqdarı $-P$ mm, 3 — havanın nisbi rütubətliyi $-J\%$)

Şərq vələsi, dəmirqara –*C.orientalis*. Bozqabıqlı alçaq boylu ağac və ya koldur. Yarpaqları qısa (1 sm-ə qədər) saplaqda yerləşib, uzunluğu 2-5 sm, eni 1,5-3 sm, oval-ellipsvarıdır. Çanaqcıqlarının uzunluğu 1,5-2,3 sm, eni 7-12 (18) mm, bütöv, dilimsiz, kənarları bərabər olmayan diş-dişdir. Qozacıqları oval-yumurtavarı, azacıq yastıvarıdır.


Şərqi Aralıq dənizi ölkələri, Balkan və Cənubi Avropada yayılmışdır. Azərbaycanın bütün dağlarında, əsasən aşağı dağ-meşə qurşağında, karbonatlı torpaqlarda bitir. Bə‘zən edifikator rolunu oynasa da, əksər hallarda insanın təsərrüfat fəaliyyəti nəticəsində palid və vələs meşələrinin yerində inkişaf etmişdir.

İrimeyvə vələs, dəmirqara – *C.macrocarpa*. Ağacdır. Yarpaqlarının uzunluğu 3-9 sm, eni 2,5-4 sm, oval-ellipsvari, kənarları bərabər diş-diş, qaidəsi girdə- pazvari və ya bir qədər ürəkşəkillidir. Çanaqcığının uzunluğu 3 sm, eni 2 sm, bütöv, dilimsizdir. Qozacıqları enli ovalvari, 5-7 incə tillidir.

Şimali-şərqi İran və Talyış dağlarında aşağı meşə qurşağında, quru yamaclarda bitir.

Respublikamızda Qafqaz vələsi meşələri tutduğu əraziyə görə fistiq və palid meşələrindən sonra üçüncü yeri tutur. Böyük Qafqazda vələs meşələri (respublikamız daxilində) 67 min ha sahə tutur, bu həmin regionda ümumi meşə ilə örtülü ərazinin 17,5%-ni təşkil edir.

Azərbaycanda vələs meşələri bütün dağ meşələrində yayılmışdır. Ona həmçinin Lənkəran və Samur-Dəvəçi düzənliyində və Qanix-həftəran vadisində rast gəlinir. L.İ.Prilipkoya (1954) görə vələs fistığa daha yaxındır. Ona görə də vələs də fistiq kimi əsasən dəniz səviyyəsindən 1000-1500 m yüksəklikdə daha geniş yaılmışdır. Lakin fistiq vələsə nisbətən çox kölgəsevər və çox rütubətsevərdir. Ona görə vələs həm sırf, həm də palid və fistiqla, bəzən ağcaqayınla qarışiq meşəliklər yaradır. Böyük Qafqazın cənub yamacının qərb hissəsində iqlimin kontinentallıq dərəcəsi şərqə nisbətən az olduğundan vələs meşələri makroyamacın şərq hissəsinə nisbətən dəha geniş ərazi tutur. Belə ki, Balakən meşə təsərrüfatında vələs meşələri ümumi meşə ilə örtülü sahənin 30,7%-ni, Şəki meşə təsərrüfatında cəmi 20,1%-ni təşkil edir. Vələs meşələrinin Böyük və Kiçik Qafqazın əsasən orta və yuxarı meşə qurşaqlarında rütubətli iqlim şəraitində bir çox sahələrdə başdan-başa örtük əmələ gətirməsi, həmçinin meşənin yuxarı sərhədinədək qalxması, Samur-Dəvəçi düzənliyində (Yalama meşəsi) dəniz səviyyəsinədək enməsi bu ağac



1. Qafqaz vələsi. 2. Şuşa vələsi. 3. Şərq vələsi.



Tovuz rayonunda qol-budağı dəfələrlə doğranmış vələs ağacı.



Gədəbəy rayonunda meşənin son qalıqları, qol-budağı doğranmış palid, vələs ağacları da məhv edilir.

növünün geniş iqlim amplitudu şeraitinde yayılmasını təsdiq edir.

L.İ.Prilipkoya (1954) görə qafqaz vələsi müləyim rütubətli gillicəli meşə torpaqlarını üstün tutur və belə şeraitdə yaxşı inkişaf edir. O, həm də yuxa, çox skeletli, quru yamaclarda da bitir.

Bir sıra müəlliflərə görə (Povarnitsin, 1936; Dvorakovski, 1948; Kirxner, 1925) vələs turş torpaqları sevmir. Azərbaycanda qafqaz vələsi karbonatlı torpaqlarda yaxşı bitir, Talyış dağlarında o turş sari torpaqlarda da pis bitmir.

Kiçik Qafqazın cənub şərq yamacında Hekeriçay hövəzində iqlimin nisbətən quru olması ilə əlaqədar fistığa rast gəlinmir. Burada vələs meşələri orta dağ-meşə qurşağında əsasən yamacın şimal baxarlarında münbət karbonatlı meşə torpaqlarında yayılmışdır.

Böyük ve Kiçik Qafqazda, həmçinin Talyış dağlarında törəmə tipi sərf vələs meşələri də yayılmışdır. Belə meşələrin əmələ gəlməsi qarışiq fistiq-vələs və palid-vələs meşələrinə antropogen amilin təsirilə əlaqədardır.

Q.F.Axundov qafqaz vələsi növü daxilində üç növmüxtəlifliyi və bir forma ayırrı. Onun müşahidələrinə görə vəlesin bir növmüxtəlifliyi kölgəli və rütubətli bitmə şeraitində yayılmışdır. Kənarları dişli xırda yarpaqlı digər növ müxtəlifliyinə daha quru bitmə şeraitində rast gəlinir. Açıqlıqda, daşlı sahələrdə isə vəlesin daha xırda yarpaqlı növmüxtəlifliyi bitir.

Müxtəlif iqlim və torpaq şeraitlərində bitməsilə əlaqədar vələs bir sıra meşə tipləri əmələ getirir. Azərbaycanda ən çox ot örtükli vələs meşə tipləri yayılmışdır, kollu vələs meşə tiplərinə nisbətən az rast gəlinir. Ölü örtükli vələs meşə tiplərinə isə daha az təsadüf olunur.

4. 4. Adi şabalıd meşələri *(Castanea sativa Mill)*

Şabalıd cinsinə 14 növ daxildir. Bunlardan təbii halda 7 növü Şimali Amerikada, 4 növü cənub-şərqi Asiyada, bir növü (Adi şabalıd – C. sativa) Qafqazda, Azərbaycanda yayılmışdır. Bu növə Aralıq dənizi, Balkan ölkələri, Kiçik Asiya və İtaliyada rast gəlinir.

Boyu 30 (37) m-ə çatan ağacdır. Gövdəsinin diametri 1-1,5 m-ə, açıqlıqda 3 m-ə çatır. Çətri geniş şaxlı-budaqlıdır. Yarpaqları sadə növbəli düzülmüşdür. Uzunluğu 6(15)-20(25) sm, eni 3(4)-7(8) sm-ə bərabərdir, enli və ya uzunsov-lansetvarıdır. Üc tərəfdən bizvarisivri qaidəsində ürəkşəkilli və ya dairəvidir, kənarları iri mişardışlı

olub daxilə doğru əyilmiş iti uclara malikdir. Yarpaq saplaqlarının uzunluğu 1-3 sm-dir. Erkəkcik çicəkləri düz dayanan, sarımtıl sümbülvari sırgalarda, dişicik çicəkləri isə zoğun qoltuğunda 6-8 sm uzunluğunda olan sırgalarda yerləşir.

Meyvələri 1-3 ədəd birlikdə şar formalı kirpiyə bənzər dərivarı qərzəyin içərisində yerləşir. Meyvəsi yetişərkən qərzək 4 hissəyə parçalanır, çatlayır və toxum qərzəkdən çıxır.

Y.D.Xaryuzova (1936) adı şabalıd meşələrinin Əlcəzairdə, Orta Avropada - Portuqaliyadan və İspaniyadan başlamış Belçiya və Bavarliyaya qədər, Kiçik Asiyada və Qafqazda yayıldığını göstərir. Bir çox ölkələrdə şabalıd sün'i ekinlə becərilir.

A.A.Qrossheyem (1952), V.Z.Qulisaşvili (1956) qeyd edirlər ki, keçmiş SSRİ ərazisində təbii halda şabalıd meşələri ancaq Qafqazda – Krasnodar ölkəsində və Cənubi Qafqazda yayılmışdır. Kiçik sahələrdə şabalıd meşələrinə şimalı qərbi Qafqazda və Acar-İmeretiya dağlarında rast gəlinir. Şabalıdin şərq sərhədi Lixava çayına kimi çatır, sonra onun arealı kəsilsər və iberiya palidi ilə əvəz olunur. Böyük Qafqazın cənub yamacında Kaxetiyada yenidən şabalıd meşələrinin arealı başlanır və Azərbaycanın ərazisine daxil olur.

Şabalıd Qafqazda Qara dəniz sahilərindən başlayaraq dəniz səviyyəsindən 1300-1500 m yüksəkliyə qədər qalxır. Onun ən məhsuldar meşələri 500-1000 m hündürlüklərdə yayılmışdır (V.Z.Qulisaşvili, 1956). P.İ.Alentyev (1966) qeyd edir ki, Qafqazda şabalıd meşələri dəniz səviyyəsindən 300-400 m-dən başlayıb, 1000-1200 m hündürlüyə qədər olan ərazilərdə yayılmışdır, cənubda və şərqi şabalıd daha çox yüksəyə qalxır. M.D.Mandcavidze (1982) apardığı tədqiqatlara əsaslanaraq yazıır ki, Acaristanda da şabalıd dəniz səviyyəsindən başlayaraq 1600-1800 m hündürlüyə qədər olan ərazilərdə bitir, lakin onun əsas qurşağı 400 (500) – 1000 (1200) m arasında yerləşir. Bu qurşaqda şabalıd həm sif, həm də qarışq meşəliklər yaradır. P.Q.Kalkin (1956) qeyd edir ki, şimali-şərqi Qafqazda şabalıd dağlarda daha yüksəyə qalxaraq, Cessu çayının yuxarı axarında dəniz səviyyəsindən 2000 m-ə qədər hündürlüyə çatır. V.Z.Qulisaşvili (1950) şabalıdin Zaqqafqaziyada da üfüqi istiqamətdə kəsilen areala malik olduğunu göstərir. Müəllifə görə şabalıd meşələrinə qərbi Zaqqafqaziyada Tuapsedən başlayaraq Böyük Qafqazın bütün yamacı boyu rast gəlinir. Burada Aşə, Şaxe, Soçi, Mzimtə, Gülistan, Kelasuri və digər çayların hözələrində şabalıd geniş sahələri tutur.

Azərbaycan respublikasında təbii halda şabalıd meşələrinə

əsasən Böyük Qafqazın cənub yamacında – Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonları ərazisində rast gəlinir. Bu meşəliklər nisbətən kiçik sahələri tutub əsas e'tibarilə dəniz səviyyəsindən 550-1200 (1300) metr hündürlükdə yamacın rütubətlilişimal, qərb və qismən cənub cəhətlərində yerləşir.

Şabalıd əksər halda palid, vələs və fistiqla qarışq meşəlik yaradır. Bə'zən şabalıd xalis (sırıf) ağaclıq da əmələ gətirir. Kiçik "ləkələr" şəklində belə meşəliklərə Qumçay (Qax), Həmzəlli və Dəstəməz çayları (Qəbələ) hövzəsində təsadüf edilir. Xalis şabalıd ağaclıqları seyrek halda bitir və çox vaxt dağ ətəklərinin nisbətən aşağı yüksəkliklərini (500-900 metr) örtüb, yaşayış məntəqələrinə yaxın yerlərdə yayılmışdır. Tədqiqat işlərimiz göstərdi ki, sərf şabalıd meşələrinin formallaşması insan fəaliyyətinin müsbət tə'sirilə six əlaqədardar. Belə meşəliklər qarışq ağaclıqların tərkibindən başqa cinsləri (palid, vələs, fistiq və s.) kəsib kənar etməklə yaradılır. Bunu təmiz şabalıd meşələrində olan başqa ağac cinslərinin kötükleri və onların çoxlu yeniyetmələri təsdiq edir.

Böyük Qafqazın cənub yamacında şabalıd ağacı təbii yayılan şəraitdə havanın orta illik temperaturu 10-12 dərəcə təşkil edir, yağıntının orta illik miqdari 915-1236 millimetr arasında dəyişir, havanın mütləq maksimum temperaturu 37-38 dərəcəyə çatır, mütləq minimum temperaturu isə mənfi 26 dərəcəyə enir. Havanın orta illik nisbi rütubətliyi 71-76 faiz təşkil edir.

Böyük Qafqazın cənub yamacından başqa şabalıd ağacına qrup şəklində və kiçik sahələrdə iqlim şəraitinə görə bir qədər fərqlənən respublikamızın digər rayonlarında da rast gəlinir. Bura Kiçik Qafqazın Xanlar rayonu (Zurnabad kəndinin ətrafi), Dağlıq Qarabağda – Xankəndi, Xocəvənd, Hadrut rayonları, Böyük Qafqazın şimal-şərq yamacında isə Quba rayonu aiddir.

Bu göstərilən rayonlar havanın orta illik, orta aylıq, mütləq maksimum temperaturlarına görə Böyük Qafqazın cənub yamacı rayonlarından bir qədər fərqlənir.

Təbii qrup halında şabalıd ağacı bitən rayonlarda havanın orta illik nisbi rütubətliyi böyük Qafqazın cənub yamacı rayonlarına yaxındır. Quba rayonunda isə bu göstərici Zaqatala və Qəbələ məntəqələrindən də bir qədər yüksəkdir. Göstərilən rayonlarda atmosfer çöküntüləri Böyük Qafqazın cənub yamacı rayonlarına nisbətən 2 dəfə az düşür. Zurnabadda 416, Xankənddə 535, Çanaxçıda 570, Qubada 519 və Hadrutda 560 mm təşkil edir.

M.S.Medvedyev (1930), V.Z.Qulisaşvili (1950), İ.S.Səfərov

(1964) Qarabağda şabalıdin yabani bitdiyini gösterir. N.H.Axundov (1963) Zurnabadda şabalıdin sün'i salınmasını qeyd edir, Qarabağda isə şabalıdin sün'i olmasını şübheli sayır. V.A.Petrov (1940) Dağlıq Qarabağda şabalıdin yabani halda bitməsini inkar edir.

Yuxarıda göstərilənlərdən belə nəticəyə gelmək olar ki, Azərbaycanın bir çox rayonlarının iqlim şəraiti şabalıdin yetişdirilməsi üçün əlverişli sayıyla bilər. Bununla yanaşı ayrı-ayrı illərdə hava şəraitinin pis keçməsi hətta şabalıdin təbii arealında ona mənfi tə'sir göstərə bilər. Bə'zi ağacların cavan zoğlarını gec düşən şaxtalar vurur.

Şabalıd meşələrinin yayılması və inkişafına tə'sir edən amillərdən biri torpağın karbonatlıq dərəcəsi və kaliumun miqdarı hesab olunur. Tədqiqatçıların eksəriyyəti torpağın karbonatlı olmasının şabalıda mənfi tə'sir etdiyini göstərir.

Böyük Qafqazın cənub yamacında əsasən böyürtkanlı, zoğallı, findıqlı, ayidöşəyili, müxtəlif kollu, ölüörtüklü, müxtəlif otlu şabalıd meşə tipləri yayılmışdır.

Yuxarıda göstərilən bütün meşəliklər daimi insan fəaliyyətinin tə'siri altında olduğu üçün əsasən törəmə meşə tipləri hesab edilir. Bu meşələr yamacın bütün cəhətlərində adətən müxtəlif dərəcədə skeletli, gilli və gilicəli, karbonatsız süxurlar üzərində inkişaf edir.

Kiçik Qafqazın dağlıq ərazisində – Xankəndi rayonunun Sağnax kəndi yaxınlığında, Xocavənd rayonunun Taqavert kəndi ətrafında, Hadrud rayonunun Mədədkənd və Böyük Tağlar kəndləri yaxınlığında dəniz səviyyəsindən 1200-1300 m yüksəklikdə şabalıd ağaclarına rast gelinir.

Burada şabalıd tek-tek neheng ağaclar kimi və qarışq palid-vələs meşələrinin tərkibində (60-80 yaşlı) bitir.

Apardığımız tədqiqat nəticəsində Girs dağının aşağı hissəsində Çanaxçı və Moşxmat kəndləri arasında dəniz səthindən 1160-1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən texminən 100 m-ə qədər aralı məsafədə 20 ədəddən çox şabalıd ağacını qeydə aldıq. Burada şabalıd ağacları doluluğu 0,3-0,7 olan palid-vələs meşəliyinin tərkibinə daxil olur, fistığa rast gəlinmir. Meşə altında müxtəlif sıxlıqda kol cinsləri (findıq, murdarça, alça, göyəm, gərməşov, yemişan, eżgil, itburnu və s.) bitir. Tədqiq edilən sahədə meşənini təbii bərpası başqa ağac cinslərinin (vələs, ağcaqayın, gilas, göyəm, görüs, palid və s.) üstünlüyü ilə gedir. Toxumla əmələ gelən şabalıd cüçətilərinə təsadüf olunmur. Bütün şabalıd ağacları kötük hissədən pöhrelər vermişdir. İri diametrlili

(100-190 sm) ağacların bə'ziləri çürüməyə başlayır və quruyur, burada yixilmiş gövdələrə rast gəlinir. Onları əvəz edən pöhrələrin artıq 20-25 m boyu, 20-50 sm diametri vardır. Tədqiq edilen sahədeki şabalıd ağacları bir-birini dəfələrlə əvəz edən pöhrədən törəyen nəsillərin nümayəndələridir. Zənn etmək olar ki, 150-200 yaşında köhne nəsil öz yerini yenidən əmələ gəlmış yeni cavan nəslə verir.


Şabalıdin neçə yüz illərlə burada möhkəmlənib qalması məhz onun pöhrəvermə qabiliyyətində əlaqədardır. Haqqında danışılan şabalıd ağaclarına yaxın yaşayış məntəqələrinin həyətyanı sahələrində və bağlarda şabalıd ağaclarının becərilməməsi mövcud ağacların yabanlaşmış olması fikrini aradan qaldırır. Meşəlik daxilində həmin ağacların digər edifikator cinslərə qarışması, onların normal vəziyyəti və bol meyvə getirməsi şabalıd ağaclarının burada yabanı halda bitməsi, yə'ni təbii olması fikrini təsdiq edir.

Lənkəran-Astara zonasında şabalıd ağacının bitməsi üçün əlvərişli sayılan subtropik iqlim şəraitində, karbonatsız torpaqlarda bu cinsin təbii halda olmaması məsələsi hələ aydınlaşdırılmamışdır. Y.S.Medvedyev (1930) burada şabalıdin təbii olmasını nəzərdə tutmuşdur.

V.Z.Qulisaşvili (1950) Lənkəran zonasında şabalıdin olmamasını anlaşılmaz bir məsələ hesab edir. S.Q.Nedyalkovun (1974) tədqiqatına görə isə İranın Xəzərətrafi hissəsində şabalıd təbii halda bitir. S.Q.Nedyalkovun (1974) və İ.S.Səfərovun (1979) fikrincə, Talişda şabalıdin təbii halda olmamasının səbəbini keçmiş geoloji dövrlərdəki iqlimin xüsusiyyətlərində araşdırmaq lazımdır. Hazırda bu zonada müxtəlif vaxtlarda əkilmış ağacların yaxşı vəziyyəti, onların normal böyüməsi, bol və sağlam meyvə getirməsi göstərilən tədqiqatçıların fikrini bir daha təsdiq edir.

Yuxarıda göstərilən bütün meşəliklər daimi insan fəaliyyətinin tə'siri altında olduğu üçün əsasən törəmə meşə tipləri hesab edilir. Bu meşələr yamacın bütün cəhətlərində adətən müxtəlif dərəcədə skeletli, gilli və gilicəli, karbonatsız sükurlar üzərində inkişaf edir. Meşənin təbii bərpası başqa ağac cinslərinin üstünlüyü ilə gedir: yamacın şimal baxarlarında rütubətli torpaqlarda fistiq, vələs, güney, nisbətən quru yamaclarda isə palid üstünlük təşkil edir. Təbii meşə bərpası şabalıdlə yanaşı cökə, yabanı gilas, armud, ağcaqayın və sairənin hesabına gedir. Şabalıdin bərpası əsasən pöhrələrlə olub, tək-tək toxumdan əmələ gələn cüçətilərə də rast gəlinir. Lakin bütün körpə ağaclar mal-qara tərəfindən məhv edilir.

Qeyd edildiyi kimi adı şabalıd iqlim şəraitinə müəyyən qədər



Şabalıd.

- 1 — çiçək qruplu zoğ; 2 —erkək çiçək; 3 — dişicik çiçəyi;
- 4 — dişicik çiçəkli çanaqcığın kəsiyi; 5 — çanaqcıq;
- 6 — meyvə-qoza.

plastik, torpaq şəraitinə isə özünəməxsus tələbatı olan ağac növüdür. Bu cəhətləri nəzərə almadiqda əkilən şabalıd bağları və ya meşəlikləri istənilən nəticəni vermir, ağaclar əyri gövdəli, alçaq boylu, az məhsuldar olur və müəyyən dövrdən sonra quruyub sıradan çıxır.

Dağ rayonlarında meşə sahələrinin məhsuldarlığını artırmaq üçün şabalıd ağacı mühüm yer tutur. Respublikamızda bu məqsədlə şabalıd əkinləri əsasən öz vətənində, yə'ni Büyük Qafqazın cənub yamacı rayonlarında salınmışdır. Burada şabalıdin ilk meşə əkinini 1936-cı ildə Qax meşə təsərrüfatının İlisu meşəciliyində salınmışdır. Tədqiqat ilində (50 yaşlı) bu meşəlikdə ağacların orta hündürlüyü 22 metr, orta diametri 38 santimetri olmuşdur. Bu meşə sahəsi "Füzuli bağı" adı ilə məşhur olub İlisu kəndi əhalisinin və ora istirahətə gələn zəhmətkeşlərin ən sevimli güşələrindən sayılır.

Şabalıdin qiymətli əkinləri Balakən, Zaqatala və Qax rayonlarının aşağı və qismən orta dağ-meşə qurşağındadır. Meşə əkinləri əsasən meşə talalarında və açıq sahələrdə salınmışdır. Sün'i meşəliklər yuvacıq üsulu ilə salınıb bir hektara 5000 şitil (hər yuvaya bir şitil) əkilmışdır. İlk iki ildə cərgələr arası kənd təsərrüfatı bitkiləri üçün istifadə edilmişdir. Hazırda çox yerde şabalıd əkinlərinin vəziyyəti yaxşıdır, əksəriyyətinin çətirləri birləşərək meşəlik şəklini almışdır, torpaq səthində 2 sm qalınlığında meşə döşənəyi əmələ gelmişdir.

Tədqiqat işləri göstərdi ki, müxtəlif bitmə şəraitlərində şabalıd yaxşı böyüyür, lakin onun boyası görə artım süreti müəyyən qədər bitmə şəraiti ilə bağlıdır. Zaqatala rayonunun Meşəs kəndi yaxınlığında Talaçayın sağ sahilində dəniz səthindən 800 metr yüksəklikdə kiçik sahədə şabalıd meşəsi salınmışdır. Burada torpaq qatı qalın (55 santimetr) olub orta və ağır gillicəli, çox skeletlidir (25-30 faiz), 55 santimetrdən aşağı qum və çinqıl qatı yerləşir. 15 yaşında şabalıdin orta hündürlüyü 13,5 metr, boyası görə orta illik artımı 90 santimetr, diametrinə görə isə 0,80 santimetr olmuşdur. Balakən rayonunda Mazımcayın az meylli terrasında şabalıd meşəliyi dəniz səthindən 650 metr yüksəklikdə salınmışdır. Bu sahədə torpaq qatı yuxadır (14-20 santimetr), aşağı qatı isə qumqarışıklı çinqıl və çaydaşından ibarətdir. Şabalıdin böyüməsi bu şəraitdə nisbətən zəif getmiş, 25 yaşında boyası görə orta illik artımı 70 santimetr, diametrinə görə isə 1,0 santimetr olmuşdur. Belə çinqılılı daşlı substrat şəraitində şabalıdin normal inkişafı aşağı qatlarda torpağın rütubətli olması ilə əlaqədardır.

Şabalıd ağacı qalınlığı 20-60 santimetr olan qonur dağ-meşə torpaqlarında yaxşı boy atır. Lakin yamacın cənub cəhətlərində quru

bitmə şəraitində daşlı torpaqlarda onun böyüməsi xeyli ləng gedir. Məsələn, Zaqatala meşə təsərrüfatının "Masex" sahəsində, dəniz səthindən 600 metr yüksəklikdə, yamacın cənub cəhətində daşlı, yuxa torpaqda şabalıdin 15 yaşında orta illik boy artımı 40 santimetr təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, şabalıd əkinləri dəniz səthindən xeyli yüksək ərazilərdə də yaxşı nəticə vermişdir. Tədqiqat işləri göstərdi ki, dəniz səthindən 1200 (Zaqatala, "Şamil yol") 1300 metr (Qax rayonu, İlisu kəndi yaxınlığında) yüksəklikdə şabalıd normal inkişaf etmişdir.

Böyük Qafqazın cənub yamacına bitişən bağlı-bağatlı Qanıx-Həftəran vadisində şabalıd ağacı ən qədim zamanlardan bəri həyətyanı sahələrdə, bağlarda becərilir. Şübhəsiz, vaxtile vadidə şabalıdin təbii meşələri də mövcud imiş. Hazırda şabalıdin nəhəng ağaclarına da rast gəlmək olar. Məsələn, Qax rayonunun Qum kəndində çayətrafi terrasda döş bərabərində çəvrəsi 12 metr olan şabalıd ağacı qeydə alınmışdır. Onun hündürlüyü 24 metrdir. Çətrinin diametri 67 metrə çatır. Belə nəhəng ağaclar Zaqatalanın Car, Qəbələ rayonunun Bum, Həmzəli və Vəndam kəndlərində də vardır. Belə ağaclar təbiət abidələri kimi qorunmalıdır.

Zurnabad kəndində (Xanlar rayonu) boyu 9-13 metr, yoğunluğu 1-2 metr olan 4 ədəd əkilmış şabalıd ağacları vardır. Bu ağaclar bol meyvə gətirir. Böyük Qafqaz dağlarının şimal-şərq yamacında Qaraçayın sağ sahilində (Quba rayonu) Nüyədi kəndi yaxınlığında "Oğlangərək" adlanan yerdə də iki ədəd şabalıd ağacı bitir. Dəniz səthindən 700 metr yüksəklikdə az rütubətli qəhvəyi torpaqda bitən 65-70 yaşlı bu ağacların boyu 17-18 metr, diametri 68-115 santimetr təşkil edir. Quba rayonunun Nüyədi, Əskirik və Zərqova kəndlərində həyətyanı sahələrdə 50-60 yaşlı, Yalama meşə təsərrüfatının bağında 29 ədəd 60 yaşlı şabalıd ağacları mövcuddur.

Talış zonasında şabalıd əkinlərinə Lənkəran və Astara rayonları ərazisində rast gəlmək olar. Lənkəran rayonunda dörd yerdə süni yetişdirilən şabalıd ağaclarını tədqiq etdik.

On iri və çoxyaşlı şabalıd ağacı Lənkəran şəhərində təcili yardım stansiyasının həyətində bağdadır. Yüzdən artıq yaşı olan bu ağacın döş bərabərində gövdə çəvrəsinin uzunluğu 305 sm, boyu isə 25 m-dir.

Astara rayonunun Səndərəci kəndində məscidin yanında bol meyvə verən iki iri şabalıd ağacı vardır.

Respublikamızda şabalıd əsasən sırf (təmiz) halında əkilmışdır.

Onun digər ağaclarla qarışq əkinlərinə çox nadir hallarda təsadüf etmək olar. Şabalıdin adı şamla qarışq əkinini tədqiq edərkən aşkar olunmuşdur ki, şabalıd şamı boyca ötüb keçir və orta cərgələrdə onu sıxişdiraraq məhv edir. Şabalıd qozla qarışq əkdikdə (1x2 metr) nəmlı qalın torpaqlarda hər iki cins eyni sürətlə yaxşı boy atır, yuxa, çox daşlı torpaqlarda və quru bitmə şəraitində isə qoz həmişə boyca şabalıddan xeyli geri qalır. Deməli, qoz şabalıda nisbətən bitmə şəraitinə daha çox tələbat göstərir. Ümumiyyətlə, bu iki tezböyüyən cinsin qarışq əkilməsi məqsədə uyğun deyildir.

Şabalıdin xalq təsərrüfatının müxtəlif sahələrində əhəmiyyətinə görə onu ən qiymətli ağaç cinslərindən biri saymaq olar. Şabalıdin yüksək keyfiyyətli oduncağından qiymətli mebel, parket, faner, çalğı alətləri və bəzək detallarının hazırlanmasında istifadə edilir.

Keçmiş dövrdə şabalıd ağacının oduncağı bir qiymətli material kimi başqa yerlərə göndərilmişdir.

Deyilənlərə görə Birinci imperialist müharibəsi zamanı dağılmış Reyn kilsəsinin taxtaları bir neçə yüz il bundan əvvəl Abxaziyadan aparılmış şabalıd ağacından hazırlanmışdır. Oduncağı tünd qəhvəyi rəngli olub, bir qədər palıdı xatırladır, tərkibində aşılıyıcı maddə olan taninlər onu çürüməyə qarşı paliddan da davamlı edir. Bu səbəbdən meşədə yixilmiş şabalıd ağaclarının gövdələri 100 ildən artıq çürüməyib salamat qalır və istifadə üçün yararlı olur. Şabalıd ağacının oduncağından düzəldilən çelləklərdə saxlanılan konyak, çaxır və pive xoşagelən xüsusi dadı, rəngi və ətri ilə fərqlənir. Şabalıdin meyvəsi yeməlidir, ondan bişirilmiş və qovrulmuş halda istifadə olunur. Hazırda Krimda, Qafqazın bütün şəhərlərində, o cümlədən Tiflisdə və Bakıda suda bişirilmiş və qovrulmuş halda şabalıd meyvəsindən geniş istifadə edilir.

Şabalıdin meyvəsindən alınan undan kulinariyada da istifadə edilir, ondan 5-6 faiz xəmirə qatlıqda çörək ləzzətli və dadlı olur. Azerbaycan xörəkləri arasında şabalıdı aş daha çox dəbdədir.

Bir sıra pirojna və konfet məhsullarının hazırlanmasında da şabalıddan istifadə olunur. Tort məhsullarını bəzəmək üçün şabalıdin meyvəsindən istifadə edilir. Şabalıd meyvəsindən kofe, kompot, mürebbə də hazırlanır.

Qənnadılaşmış şabalıd dünya miqyasında böyük ad qazandığın-dan Şərqi Avropa ölkələrinə ixrac edilir.

Şabalıd ağacının meyvəsində, kökündə, qabığında və gövdəsində 10 faizə qədər aşılıyıcı maddə vardır. Onlar dərinin aşılanması üçün işlədirilir.



Qəbələ meşə təsərrüfatı, Vəndam meşəçiliyində şabalıd ağacları.



Lənkəran şəhəri, doğum evinin həyətində şabalıd ağacı.

Y.D.Xaryuzovaya görə 100 kilogram şabalıd ağacı oduncağından 18-20 kq ekstrakt alınır. Şabalıdin meyvelerinin tərkibində çoxlu miqdarda "A, "V, və "S vitamini vardır, yarpaqları "K vitaminiin mənbəyi sayılır. Onun "A, V və S vitamini olan təzə meyvələrində 44-45 faizə qədər su olur. Quru ləpəsinin tərkibində 16-34 faiz nişasta, 4-4,5 faiz şəkər, 8-14 faiz azotlu maddələr, o cümlədən 8-10 faiz zülal vardır. Bundan başqa şabalıd meyvəsinin tərkibində deks-trin və alma, limon və süd üzvi turşuları da vardır. Nəhayət, şabalıd ağacının çiçəkləri bal arıları üçün bol və keyfiyyətli şirə verir.

Şabalıdin yetişdirilməsi və artırılması üçün Böyük Qafqazın cə-nub yamacının dağetəyi və vadi hissəsində yerləşən bütün rayonlar-da (Qəbələ, Oğuz, İsmayılli, Şəki) əlverişli şərait vardır. Ancaq bu-rada şabalıd əkinlərinə az rast gəlinir. Bu rayonlarda yamacların me-şələşdirilməsi işində şabalıddan geniş istifadə olunmalıdır. Qanıx-Həftəran vadisində isə az qiymətli meşə sahələri və kolluqlar rekon-struksiya edilib şabalıdin qiymətli sortlarından ibarət məhsuldar bağların salınması günün vacib məsələsi sayılır.

4.5. Adi qoz meşələri


(*Juglans regia*)

Dünyada qoz cinsinə 40 növ daxildir. Respublikamızda bir növ – adi qoz (cəviz) növü yayılmışdır. Boyu 30-35 m, diametri isə 1,5-2 m çatan geniş çətirli ağacdır. Gövdəsi boz rəngli, cavan yaşlarında sığallı olur, sonralar uzununa çatlar yaranır. Çox yaşlı ağaclarında gövdə tünd qonur rəng alaraq enine və uzununa çatlarla örtülüür. Qo-zun yarpaqları növbəli düzülüüb, mürəkkəbdir, ətirlidir. Çetri gün-bəşəkilli və ya küreşəkillidir, yiğcam, sıx, yaşıl, gözəl və cəzb-edicidir. Qozun meyvələri sentyabrın ikinci yarısında yetişir, müxtəlif ölçüdə olur.

Adi qozun yaxşı inkişaf edən mil kökü və çox uzaqlara yayılan yan kökləri olur. İsliq sevən ağacdır.

Adi qoz öz təbiətinə görə dağ ağacı hesab olunur və yabanı halda Avropa və Asiyadan dağlarında bitir. Bu ağac növünə təbii halda Balkan yarımadasının dağ meşələrində, həmçinin Yunanistan, Bolqarıstan, Rumınıya, Macaristan və Yuqoslaviyada da rast gəlinir.

Yabanı halda adi qoz Elbrus dağında dəniz səthindən 1400 metr, Əfqanistanın dağlarında isə 2700 metr yüksəkliyə qədər qalxır. Orta Asiya respublikalarında qoz təbii halda Özbəkistan, Türkmenistan,



Adi qoz.

Tacikistan və Qırğızistanda bitir. Ən geniş qoz meşesi sahələri Qırğızistanda yayılıraq dəniz səthindən 2300 metr yüksəkliyə qalxır. ("Sarı-çelek qoruğu").

Qoz təbii halda Qafqazda da yayılmışdır. Respublikamızda Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarının aşağı və orta qurşaqlarında müləyim iqlim şəraitinin, bol günəş şüası və yağıntıların olması burada qozun geniş məskən salmasına səbəb olmuşdur. Bu regionlarda qoz meşələrinin mənşəyi haqqında bir çox fikirlər mövcuddur. Bir sıra alımlər (Y.S.Medvedyev, N.A.Buş, P.Z.Vinoqradov-Nikitin, A.A.Qrossheyv və b.) Azərbaycanda qozun cırlaşmış (yabanlaşmış) meşəliklər və sün'i əkinlər halında yayıldığını söyləyir və onun təbii halda bitməsini inkar edirlər. Qazıntılar nəticəsində əldə edilən materiallara əsaslanaraq bir çox tədqiqatçılar isə (İ.V.Palibin, A.A.Məmmədov, Q.M.Qasımov və b.) qozun hələ üçüncü dövrə Cənubi Qafqazda geniş yayılmasını təsdiq edirlər. Lakin sonralar iqlimin kəskin dəyişməsi nəticəsində onun arealı qısaltılmışdır. L.İ.Prilipko (1954), İ.S.Səfərov (1981), Ə.M.Quliyev (1968) Azərbaycanın müxtəlif rayonlarında adı qozun təbii halda yayılmasını göstərirlər. Zəngilan rayonu ərazisində Bəsitçay qoruğunda qozun şərq çinarı ilə qarışq meşə əmələ getirməsi bu fikri bir daha təsdiq edir. Tabaşır dövrünün relikti sayılan çinarla qarışq meşəlik yaratması qozun da qədim ağaç olmasını sübut edir.

Respublikamızda qoz meşəlikləri və ağacları əsasən çay dərələri boyu və az meylli yamaclarda özüne məskən salmışdır. Böyük Qafqaz dağlarının cənub yamacında qoz meşəlikləri əsasən aşağı meşə kurşağında dəniz səthindən 500-1200 metr yüksəklikdə və Qanıx-Həftəran vadisində daha geniş yayılmışdır. Dəniz seviyyəsindən yuxarı qalxdıqca havanın temperaturunun aşağı düşməsi qozun böyümə və inkişafına mənfi tə'sir göstərir. Böyük Qafqazın cənub yamacında dağ dərələrində qoz sırf təmiz ağaçlıq halında bitir, həm də vələs və şabalıdlı qarışq meşəlik əmələ getirir. Burada qoz ağacının yuxarı sərhədi 1400-1500 metrdən keçir, ayrı-ayrı qoz ağaclarına, hətta 1800-1900 metr yüksəklikdə də təsadüf edilir. Qanıx-Həftəran vadisi ərazisində qoz özünəməxsus meşəbağlar yaradır. Bu bağlar əsasən yaşayış məntəqələrinə bitişik olur. Vadının yuxarı (şimal) hissəsində qoz ağacları şabalıd, alma və digər meyvə cinslərlə qarışq bitir, cənub (aşağı) hissəsində isə şabalıd sıradan çıxır. Burada qoz ağaclarına palid, ağcaqayın, ağıyarpaq qovaq, yalanqoz, qızılıağac və s. meşə cinsləri qarışır. Bə'zən qoz

sırf bağ əmələ gətirir. Onun çətri altında findiq və alçaqboylu meyvə ağacları da bitir. Belə bağlar şübhəsiz xalq seleksiyası yolu ilə yaranmışdır. Belə ki, təbii halda bitən qoz və şabalıd qruplarına qarışan meşə ağacları kəsilib kənar edilmiş, bə'zən isə sün'i olaraq qiymətli qoz və meyvə ağacları sortları da əkilmüşdir.

Böyük Qafqazın şimal-şərqi makroyamacında (Quba-Xaçmaz zonası) qoz təbii halda dəniz səthindən 1600 metrə qədər yüksəkliyə qalxaraq küləkdən qorunmuş dərələrdə fistiq, vələs, qovaq, ağcaqayın və s. meşə ağacları ilə qarışq bitir, bə'zən kiçik sahədə sırf meşəlik əmələ gətirir. Xəzərətrafi ərazidə palid, vələs və qovaq meşələrində də tək-tək qoz ağaclarına təsadüf edilir.

Dəvəçiçayı boyu, ən çox isə onun qolu Pirəbədil çayının sahil hissəsində qrup halında bitən iri gövdəli qoz ağaclarına rast gəlinir. Burada kənd təsərrüfatı əkinləri arasında da tək-tək nəhəng qozlar bitir.

Kiçik Qafqaz dağlarında qoz az sahə tutsa da tək-tək, qrup halında və meşəliklər şəklində geniş areala malikdir. Həcikənd meşəliyində və Şəmkirçayı dərəsində tək-tək və qrup halında təbii və yabanlaşmış qoz ağaclarına dəniz səthindən 1200 metr yüksəkliyə qədər rast gəlinir. Dağlıq Qarabağda (Ağdərə rayonu), Tərtərçayı və onun qolları boyu dərələrdə və ona söykənen yamaclarda (Kəlbəcər rayonu) qoz ağacı təbii meşəliklərin komponenti sayılır. Burada 100-150 yaşlı, boyu 20-24 metr, yoğunluğu 60-80 santimetr olan qoz ağacları bitir. Həkəriçay və onun qollarının hövzələrində (Laçın rayonu) qoz ağaclarına daha çox rast gəlinir. Qoz burada palid, cökə, ağcaqayın və başqa ağaclarla qarışq meşəlik yaradır, Bə'zən sırf ağaçlıq əmələ getirərək bol məhsul verir. Yamaclarda və çay dərələrində çoxlu cavan qoz ağaclarına rast gəlinir.

Talışın dağ dərələrində orta meşə qurşağında (Lənkəran, Lerik, Astara rayonlarında) qoz ağacları geniş yayılmışdır. Ə.İ.Quliyev (1968) Talışda 40 yerdə qozun təbii halda bitməsini müşahidə etmişdir. Müəllifə görə kiçik sahələrdə rast gəlinən bu ağacliqların ümumi sahəsi 60 hektar təşkil edir. Burada qoz ağacları eksər hallarda dəniz səthindən 1600 metr yüksəkliyə qədər olan ərazidə yamacın şimal cəhətlərini tutur.

Zəngilan rayonunun dağlıq hissəsində qoz ağaclarına əsasən rütubətli dar dərələrdə rast gəlinir. Araz çayı hövzəsində, Vejnəli kəndinin 4 kilometrliyində, yerli əhalinin "Cəvizlik (qoza "cəvizdə deyirlər) adlandırdığı yerdə 60 ədədə qədər qoz ağacı bitir.

“Cəvizlik sahəsi dərə boyu 1 km məsafədə uzanır və dəniz səviyyəsindən 1020 metr hündürlükdə yerləşir.

Yerli adamların dediyinə görə burada daha çox qoz ağacları olmuşdur, çoxu qocalıb yixılaraq sıradan çıxmış, əvəzinə isə heç kim qoz ağacı əkib-becərməmiş və sayı get-gedə azalmışdır.

“Cəvizlik sahəsindən təxminən 4 kilometr aralıda “Bərələr dərəsi adlanan yerde tək-tək və qrup şəklində qoz ağaclarını tədqiq etdi. Bu dərədə dəniz səthindən 1350 metrdən başlayaraq 1800 metrə qədər olan yüksəkliklərdə qoz ağaclarına rast gəlmək olar. Yuxarılara qalxdıqca ərazinin xüsusi geoloji quruluşu dərədə özünəməxsus “səkilər, yerli əhalinin dili ilə desək “bərələr əmələ gətirmişdir. Qoz ağacları eksər hallarda bu “bərələrdə özünə siğinacaq tapmışdır. Belə “bərələrdə və ya ümumiyyətlə ərazini kəsib keçən sulu dərələrin çoxunda rütubətli və küləkdən qorunan xüsusi əlverişli mikroiqlim şəraiti yaranır. Yamaclardan yuyulub gətirilən münbət torpaq qatı da dərələrdə toplaşaraq qoz ağacının yaxşı böyüməsinə səbəb olur.

“Bərələr dərəsində qoz ağacları bə’zən sərf qruplar halında, çoxt vaxt isə başqa ağac cinslərilə birlikdə qarışq meşəlik əmələ gətirir. Eni 30-60 metr olan dərənin bir yerində, dəniz səthindən 1540 metr yüksəklikdə dikliyi 25-30 dərəcə olan yamacın şərq, cənub-şərq cəhətində tədqiq etdiyimiz meşəliyin 30 faizini qoz, 40 faizini palid. 20 faizini ağcaqayın və 10 faizini göyrüş təşkil edir.

Tədqiq etdiyimiz “bərələrin hər birində 15-30, bə’zən 50 ədəd qoz ağacı bitir. Qoz ağaclarının döş bərabərində yoğunluğu 48-80 sm arasında dəyişir. Bə’zən diametri 1 metri ötən nəhəng qozlara da təsadüf etmək olar.

Zəngilan rayonunda qoz ağacları ilə zəngin olan digər sahə “Abiseyid dərəsi adlanır. Bu dərənin bir hissəsi Vejnəli kəndinə söykənir. Elə kəndin ərazisində də 10 ədədə qədər özü bitən qoz ağaclarına rast gəlinir.

Yerli adamların dediklərinə görə meyvəsini yiğmaq məqsədilə dibindən kəsilib yerə sərilən nəhəng qoz ağacları bu dərələrdə az olmayıb. Balakən və Zaqatala rayonlarında da mürəbbə hazırlığına təhvil vermək üçün sütlə meyvələrini yiğmaq məqsədilə qoz ağaclarının budaqları iti dəhrə və ya balta ilə doğranır, yaxud ağac dibindən kəsilir. Təsvir olunan sahədə diametri 20-36 santimetr olan 4 ədəd cavan qoz ağacları da vardır. İri boylu ağcaqayın və palid ağacları bu qozları sıxışdırır, onların alçaq və əyri gövdə verməsinə səbəb olur. Belə halda xidmeti meşəqırma qaydalarını aparmaqla

qoz ağaclarının normal böyüməsinə şərait yaratmaq vacibdir.

Təsvir etdiyimiz sahə və ondan yuxarıda yerləşən qoz ağacları “Qarama cəviziqlikləri adlanır. Burada boyu 30-35 metr, diametri 130 santimetr çatan nəhəng qoz ağaclarına təsadüf olunur. Yerli adamlar münbit qara rəngli torpağına görə bu ərazini “Qarama” adlandırıb.

Dəniz səthindən 1030 metr yüksəkliklərdə “Abiseyid” dərəsinə sol tərəfdən onun qolu birləşir. Bu “sol bənd” dərəsi adlanır. Bu dərə ilə yuxarı qalxdıqca tək-tək və topa halında 20 ədədə qədər qoz ağacları bitir. Diametrləri 40-80 santimetr olan bu ağaclar əsasən vələs, palid və ağaçqayınla qarışq halda bitib meşəlik yaradır.

Vejnəli kəndinin 70 yaşlı sakını söyləyir ki, hələ onun uşaqlıq dövründə “Abiseyid” dərəsində qoz ağacları indikindən bir neçə dəfə çox olub. Yerli əhali meyvəsinin iriliyinə və formasına görə burada alma, cəviz, üçgül cəviz kimi qoz çeşidləri ayırır.

Zəngilan rayonunda “Ulab” və “Xənəzir” adlanan dərələrdə də qoz ağacları vardır. “Ulab” dərəsi dəniz səviyyəsindən 750-800 metr yüksəklikdə yerləşir, burada bir-birindən müxtəlif məsafədə təbii halda 10 ədəd qoz ağacı bitir. Onların boyu 30-35 metr, diametrləri isə 52-60 santimetr təşkil edir.

Rayonda “Pəri Bartaz” dağından başlayaraq Bartaz kəndinə qədər olan məsafədə dərə uzunu qoz ağaclarına rast gəlinir. Aparlığımız hesablamaya görə burada 300 ədədə qədər qoz ağacı bitir.

Kiçik Qafqazın cənub-şərq makroyamacı ərazisində elmi və tarixi cəhətdən ən maraqlı qoz ağacı massivi Araz çayının sol qolu olan Bəsitçay dərəsində mövcuddur (Bəsitçay qoruğu).

Bəsitçay dərəsində qozun yayıldığı şərait yuxarıda təsvir etdiyimiz qoz ağacları olan dar dərələrdən kəskin fərqlənir. Qoz ağacları burada daim çay axan nisbətən enli dərənin (çaybasarın) yaratdığı xüsusi əlverişli ekoloji şəraitdə şərq çinarı ilə özünəməxsus qarışq meşəliklər əmələ gətirir.

Bəsitçay qoruğunda meşəliyin əsas ağac cinsi şərq çinarıdır. Qoz ağacları meşədə azlıq təşkil etsə də, eksər hallarda boyca çinardan geri qalmır. Hər iki ağac cinsi demək olar ki, eyni sürətlə böyüyür. Bəzən qoz ağaclarının boyu çinardan bir qədər alçaq olur. Çox vaxt bir neçə qoz ağacı topa halında bitir, çinar onlara mənfi tə'sir göstərə bilmir.

Qoruq ərazisində hündürlüyü 25-35 metr, yoğunluğu 1-2 metr olan qoz ağaclarına da rast gəlinir. Belə ağaclara Rəzdərə kəndində də rastlaşmaq olar.



Zəngilan rayonu Sobiçayın sağ sahilində buğda tarlasında qoz ağacları.

Qoruq ərazisində qoz ağacları meşəliyin orta hesabla 10 faizini təşkil edir. O, çox nadir halda sırf ağaçlıq yaradır.

Adi qoz ən qədim zamanlardan bəri dünyanın müxtəlif ölkələrində becərilir. Çində o, hələ eramızdan əvvəl I əsrədə becərilirdi. Hindistanda adi qozun adına ən qədim yazılıarda rast gəlinir. Romanlılar bu qiymətli ağacı bolluq simvolu hesab etmiş, görkəmli gövdəsi, dadlı meyvəsi və qiymətli oduncağına görə onu Yupiter qozu və ya şahzadə qozu adlandırmışlar. Luqlans latin sözü olub Zovis və Glans söz birləşməsindən əmələ gəlib Yupiter qozası deməkdir.

Qədim ağac növü olan adi qoza hətta yuxarı tabaşır çöküntülərində rast gəlmək olur. Bu isə 100 milyon il qədim dövrə təsadüf edir. Qoza ən çox III dövr sūxurlarında rast gəlinir. Həmin dövrədə bu ağac növü Qərbi Avropada və Qrenlandiyada geniş sahələr tutmuş, hazırda isə isti rütubətli iqlimi olan dağ meşələrində-Balkan yarımadasında-Yunanistanda və Bolqarıstanda, cənubi Qafqazda, İranda, Əfqanistanda, Orta Asiya respublikalarında, Himalay dağlarında (Hindistan və Çin) özünə sığınacaq tapmışdır.

Bir çox alimlər adi qozun vətənini İran hesab edir və göstərirler ki, qoz Avropaya, o cümlədən İtaliyaya təxminən eramızdan əvvəl 500-cü illərdə İrandan yunanlar tərəfindən getirilmişdir və sonralar romalılar onu bütün Avropa ölkələrində yaymışlar. Avropada qozun ən qədim əkinləri Balkanda və Aralıq dənizi ölkələrindədir. (Yunanistan, Bolqarıstan, Yuqoslaviya, İtaliya, Fransa, İspaniya). Fransada və İtaliyada qozun əkinləri daha geniş inkişaf tapmışdır. Bolqarıstanda qoz əkinlerinin sahəsi 370 min hektara çatır və hər il 40 min ton meyvə əldə edilir. Adi qozun əkinlərinə həmçinin Yuqoslaviya, Macarıstan, Çexoslovakiya, İsveçrə, Almaniya, Avstriya, Belçika və İngiltərədə də rast gəlinir. Bu ölkələrdə qiymətli qoz sortları alınmış və hazırda intensiv seleksiya işləri davam etdirilir.

Adi qozun əkinləri Rusyanın Avropa hissəsində, Moldaviya, Krim, Zakarpatye, Ukraynanın qərb və cənubi-qərb vilayətlərində aparılmışdır. Rusyanın mərkəzi qaratorpaq vilayətlərində, həmçinin Belorusiya və Pribaltika ölkələrində də tək-tək qoz ağaclarına rast gəlinir. Lakin burada ağaclar şaxtadan ziyan çekir.

Müasir dövrə adi qozun yetişdirilməsi yeni bir mərhələyə yüksək keyfiyyətli qoz sortlarından bağlar salmaq mərhələsinə qədəm qoymuşdur.

Hazırda müxtəlif ölkələrdə yüksək keyfiyyətli qoz sortları mövcuddur. Bolqarıstanda bir sıra nazikqabıq, şaxtaya davamlı qoz sortları əldə edilmişdir. Bu sortların ləpə çıxarı çox olub yağlılığı

yüksəkdir (65-71 faiz). Çexoslovakiyada daş, yarımdaş, kağızı, yarımkəizi, iri və s. qiymətli qoz sortları aşkar edilmişdir.

Fransada 30-dan çox qoz sortu mə'lumdur. Böyüklüğünə görə ən iri (Bomba sortu) və ən xırda (gilənar sortu) meyvəli və salxım sortlara ayrıılır.

Nazikqabılı tezyetişən kağız sortu, tez və gec çiçəkləyən, tərkibi zülal və yaqlarla zəngin, şaxtaya və xəstəliklərə davamlı olan qiymətli qoz sortları mə'lumdur.

MDB-də ən çox qoz sortları Orta Asiyada, sonra isə Krim, Moldaviya, Qafqaz və Ukraynada alınmışdır. Qırğızistanda meşə meyvə stansiyası 12 qiymətli qoz forması yetişdirmişdir. Onlardan nazik qabıq, irimeyvəli, salxımvari meyvəli formalar daha çox əhəmiyyətlidir.

Respublikamızda əhali qoz əkinləri ilə qədimdən məşğuldur. Bir sıra yer və kənd adlarının qoz bitkisi ilə bağlı olması bunu təsdiq edir. Məsələn, Xanlar rayonunda «Qozluq» kəndi, Tovuz rayonunda «Qozlu dərə», Lənkəran rayonunda «Vizitala»-qozlu tala, Lerik rayonunda «Vizəzəmi» kəndi və s. Hazırda bu göstərilən yerlərdə tez-tez qoca yaşı (150-250 yaş) qoz ağacları qalmışdır. Vaxtilə burada geniş sahələrdə qoz bağları mövcud olmuş və yerli əhali bu ağacların barından həm özləri üçün, həm də qazanc mənbəyi kimi istifadə etmişlər. Sonralar qoz ağacının qiymətli odunçağından sənayedə istifadə etmək məqsədi ilə meşələrdə olan qoz ağaclarının ən yaxşı nüsxələri kəsilib məhv edilmişdir. Həyətyanı sahələrdə olan qoz ağacları daha bahə qiymətlə əhalidən satın alınmışdır. Ədəbiyyat mə'lumatına görə Qafqazdan, o cümlədən Azərbaycandan qoz ağacları Amerika, İngiltərə və Fransaya aparılmışdır. Bağlarda yalnız sənaye üçün yararlı olmayan, gövdəsi zədəli, xəstə ağaclar qalmışdır.

Dəvəçi rayonunda da qədim qoz əkinlərinə rast gəlinir. Zöhrəmli kəndinin yanındakı dərədə, dəniz səthindən 550 metr yüksəklikdə, dikliyi 15-20 dərəcə olan yamacın şimalı-qərb səmtində yaşı 100-120 olan qoz bağı mövcuddur. Burada ağacların boyu 18-20 metr, orta diametri 60 santimetr, ən yoğun ağacın diametri 100 santimetirdir. Bağ meşəlik şəklini almışdır. Burada tək-tək tut, heyva və alma ağacları da bitir.

Başqa bir yerdə, Pirebədil çayının sol sahilində, dəniz səthindən 620 metr yüksəklikdə “Qarayanlıq-piri adlanan yerin yanında yaşı yüzə yaxın olan qoz bağı vardır.

Azərbaycanın qiymətli qoz sortları qədim zamandan bütün

dünyada məşhur olmuşdur. Xalqın uzun dövr ərzində seçmə yolu ilə əldə etdiyi "kağızı", "kətan-köynək", "Araz", "Disar", "Dərvish papaq", "nazik qabıq sortlarının sədası Avropa, Amerika və digər ölkələrdən gəlir. Kaliforniyanın məşhur "Evrika" və "Blekmer" sortları vaxtilə (XVIII əsrə) Azərbaycandan aparılan "kağızı" sortundan alınmışdır.

Naxçıvan MR-da qoz əkinlərilə daha qədimdən məşğul olmuşlar. Burada qoz ağacları çay vadilərində, dərələrdə, yol qırıqlarında və meyvə bağlarının kənarlarında əkilmişdir. Muxtar respublikada istehsal olunan qozun 95 faizi Ordubad rayonunun payına düşür. Burada yaşı 150-250, döş bərabərində yoğunluğu 1,5-2,5 metr olan qoz ağaclarına rast gəlinir. Belə ağacların hər birindən 100-200 kiloqram qoz məhsulu yığmaq olur. T.M.Tağıyevin mə'lumatına əsasən Ə.Rəcəblinin rəhbərliyi ilə aparılan tədqiqat işləri nəticəsində qabıqı nazik olan 150 qoz sortu və forması aşkar edilmişdir. Müəllifə görə onlardan ən qiymətliləri "Üstünü", "Ordubad-79", "Əkbəri", "Suğra", "Seyfi" və "Novrəstə" sortlarıdır.

Ə.I.Quliyev (1973) respublikanın Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara zonalarında, Ağdərə və Kəlbəcər rayonlarında qozun seleksiyası ilə məşğul olaraq 396 forma seçmişdir. Kompleks təsərrüfat göstəricilərinə əsasən onların 136-sı yüksək keyfiyyətli və məhsuldar forma hesab edilir.

Müəllifə görə bu formalar keyfiyyət göstəricilərinə görə Krim, Soçi, Moldaviya və Orta Asiya qoz sortlarının çoxundan üstündür. Bol məhsul ilində bu formaların hər bir ağacından 300-400, bəzilərindən hətta 500 kiloqrama qədər meyvə yığmaq olar.

Ə.I.Quliyev tədqiqat apardığı zonalardan 50-dən çox fırlı (şişli) qoz forması tapmışdır. Qeyd etmək lazımdır ki, vaxtilə respublikamızda fırlı qoz formaları çox olmuşdur. Sonralar fırı olan ağaclar daha baha qiymətləndirildiyindən çoxu kəsilmiş və hətta kökündən çıxarılaraq məhv edilmiş və bununla da fırlı qoz formalarının çoxu yoxa çıxmışdır.

Fırlı qoz ağacları xüsusi maraq doğurur. Bəzən olduqca iri fırlara rast gəlinir, onların ölçüləri 1-2 metr, kütləsi 1-1,5 tona çatır. Fırlar ağ və qara rəngli olur. Qara rəngli fırlar daha qiymətli hesab olunur. Fırlar əsasən kök boğazında, bəzən kökdən 1-2 metr yuxarıda əmələ gəlir. Onları kəsdikdə bəzən təkrar yeni fir yaranır. Akademik A.S.Yablokova (1962) görə qoz ağaclarında firın əmələ gəlməsi patoloji hal olmayıb, bitkinin xəstələnməsilə əlaqədar deyildir, bu müəyyən bir mühit şəraitində bitkidə yaranan fizioloji xüsusiyyətdir. Həmin müəllif qeyd edir ki, qozun kök boğazında və

ya gövdəsində fırın əmələ gəlməsi sağlam bioloji, mühafizədici hadisədir, xarici mühit amillərinin tə'siri ilə ağaç zədələndikdə fırlar onu xəstələnməkdən və məhv olmaqdan qoruyur.

Cənubi Qırğızistanda İ.A.Kazarsev tədqiqatlarla müyyəyən etmişlər ki, gövdə və kök boğazında fırı olan ağaclar firsız ağaclara nisbətən həmin şəraitində daha yüksək həyat fəaliyyətinə malik olub, 2 dəfə çox ömür sürür. Müəllifə görə fırı olan ağaclar mexaniki zədələnmələrə, xəstəliklərə və küleyə qarşı daha davamlı olmaqla yüksək məhsuldar olur.

P.Z.Vinoqradov-Nikitine görə isə fırın yaranması patoloji haldır, lakin o ağaca heç bir ziyan vermir, ağac böyüdükcə onun fırı da böyükür.

Hazırda Naxçıvan MR-də M.Nəzərov tərəfindən min ağacdan 100 nazikqablı forma seçilmişdir. (Səfərov İ.S.). Onlardan bəziləri tez yetişən olub 2-ci, 3-cü ili meyvə verir. Hazırda Ordubad rayonunda yerli qoz sortlarının əsasında yeni qiymətli qoz plantasiyaları yetişdirilir.

Respublikamızda qoz əkinlərini əsasən meşə təsərrüfatları aparır. Lakin onlar yuxarıda göstərilən sort ağaclardan istifadə etmirlər. Meşə təsərrüfatlarının yetişdirdiyi sün'i meşələrin 20 faizinə qədərini qoz təşkil edir. Qoz əkinləri həm düzən, həm də dağlıq zonalarda aparılmışdır. Son vaxtlara kimi bütün zonalarda qozluqlar meşə tipində yaradılıb ağacların arası 1,0x1,0, 2,0x2,0, 2,0x1,0 metr götürülmüşdür. Belə sıx ağaçlıqlar salarkən təsərrüfatın qarşısında konkret bir məqsəd qoyulmamışdır. Əkilən ağacların tez bir dövrdə çətirləri birləşərək meşə şəklini almışdır.

Mövcud qoz əkinlərinin tədqiqi göstərdi ki, qoz şabalıda nisbətən torpağın qalınlığına, münbitliyinə, nəmliyinə və xidmət işlərinə daha həssas ağac cinsidir.

Qanıx-Həftəran vadisində nəmli, münbit torpaqlarda qoz daha yaxşı inkişaf edir. Burada meşə tipli sıx əkinlərdə 22 yaşında qozun boyu 19-21 metrə çatır. Bu zonada qoz üçün müvəqqəti su durğunluğu daha təhlükəli sayılır, bu zaman qoz ağacları qurumağa başlayır.

Dağ yamaclarında qozun böyüməsi nisbətən zəif gedir. Bu ərazinin dəniz səthindən yüksəkdə yerləşməsi, torpağın yuxa və az rütubətli olmasına aydınlaşdırılır. Dağlıq zonada qoz əkinləri ensiz kölgəli dərələrdə daha yaxşı nəticə verir. Belə sahələrdə cavan yaşlarında qozun boyası görə orta illik artımı 90-100 santimetr təşkil etmişdir.

Cənuba baxan quru yamaclarda qoz ləng boy atır. Burada 10-20 yaşlı qoz əkinlərinin boyası görə orta illik artımı 35-60 santimetr olmuşdur. Yamacın şimalı-şərqi cəhətində rütubətli münbit torpaq şəraitində qozun 14 yaşlı əkinlərində böyümə sü'rəti quru cənub yamaclara nisbətən 2-2,5 dəfə intensiv getmişdir. (Zaqatala, Qax meşə təsərrüfatı).

Böyük Qafqazın cənub yamacı rayonlarında olan qoz əkinlərini öyrənərkən aydın oldu ki, dəniz səthindən yuxarı qalxdıqca qozun böyüməsi zəif gedir. Belə ki, eyni yaşlı və eyni üsulda salınan qoz ağaçlıqlarında dəniz səthindən 820 metr hündürlükdə qozun orta illik boy artımı 87 santimetr, 1220 metr yüksəklikdə - 69 santimetr, 1320 metr hündürlükdə isə 44 santimetr olmuşdur. Yuxarı dağ-meşə zonasında qozun şaxtalardan zərər çəkməsi müşahidə olunmuşdur.

Qozun digər ağaç cinslərilə qarışq əkilməsi müxtəlif bitmə şəraitində eyni nəticə vermir. Rütubətli torpaq şəraitində qozun şabalıdlı qarışq əkinindən yaxşı nəticə alınmışdır. Quru yamaclarda isə qozun böyüməsi şabalıda nisbətən çox ləng getmişdir.

Qozu Qafqaz xurması ilə qarışq əkdikdə, o çox vaxt xurmanı sıxışdırır. Zaqatala meşə təsərrüfatında rütubətli torpaq şəraitində qoz və qafqaz xurmasının sıx salınmış əkinində hər iki ağaç cinsi eyni sür'ətlə boy atır. Xurma işığa daha çox tələbkar ağaç olduğundan qoz ağacı ilə işığ uğrunda mübarizə apararaq onu boyca ötüb keçməyə çalışır, lakin diametrə görə qozdan xeyli geri qalaraq tədricən məhvə doğru gedir. Nisbətən az münbit və quru bitmə şəraitində hər iki ağaç cinsi torpağa tələbkar olduğu üçün ləng böyüür. Torpağın quru olması qafqaz xurmasına daha çox mənfi tə'sir göstərir. 12 yaşında qoz ağacları boyca xurmanı ötüb keçərək onu çətri altına alıb boğur və tədricən sıradan çıxarıır.

Cavan yaşlarında qoz daha sür'ətlə boy atır. 15-20 yaşından sonra qozun böyüməsi ləng gedir, gövdənin yoğunlaşması isə zəifləmir. Sıx əkinlərdə ilk illər ağaclar daha intensiv boy atır, düz biçimli gövdə əmələ gətirir, çətirləri isə xırda olub ağacın təpə hissəsində yerləşir. Ağacların çoxu çətir təbəqəsinin altına düşür və olduqca az meyvə gətirir.

Dağlıq zonasında bir çox sahələrdə salınmış qoz əkinlərinə vaxtı-vaxtında xidmət göstərilmir, bə'zən mal-qaradan yaxşı qorunmur. Belə sahələr qısa müddətdə ayıdöşəyi və böyürtkan kolları ilə örtülərək qozun məhv olmasına səbəb olur.

Sıx meşə tipli qoz əkinləri Quba, Yalama, Gəncə, Xankəndi, Kəlbəcər, Lənkəran, Ağstafa və Bərdə meşə təsərrüfatları ərazi-

sində də mövcuddur.

Quba meşə təsərrüfatının “Təpəmərc sahəsində dəniz səthindən 1000 metr hündürlükdə 1938-ci ildə sırf qoz əkinin $1,5 \times 2,0$ metr sxemində salınmışdır. Burada mikrobitmə şəraitində asılı olaraq qozun böyüməsi fərqlənir. Yamacın aşarım hissəsində (yalında) qoz çox ləng boy atır. 44 yaşılı ağacların boyu 3-6 metr, diametri isə 4-14 santimetr təşkil edir. Bə‘zi ağaclar çətirini üç hissəsində quru-mağşa başlayır. Aşırımdan bir qədər aşağı hissədə ağacların vəziyyəti nisbətən yaxşılaşmış orta boyu 8 metrə çatır. Yamacın orta və aşağı hissəsində qozun inkişafı bir qədər də sürətlə gedir. Burada ağacların boyu 10-11 metr, döş bərabərində diametri 14-16 santimetr təşkil edir. Təsvir olunan ərazi nisbətən hündürdə yerləşdiyi və torpaq yuxa olduğundan qozun inkişafı üçün əlverişli olmamışdır.

Quba meşə təsərrüfatının “Qızı sahəsində dəniz səthindən 930 metr hündürlükdə, dikliyi 10-15 dərəcə olan yamacın şimal cəhətin-də qoz şabalıdyarpaq palidlə qarışq əkilmişdir. Əkin $1,5 \times 1,5$ metr sxemində aparılıb, qoz və şabalıd cərgələrilə qarışdırılmışdır. Bə‘-zən belə cərgələr sırf qoz və palid cərgələrilə dəyişdirilmişdir. Belə düzgün aparılmayan qarışdırma üsulunda qoz palid tərəfindən sıxışdırılır, bə‘zi ağacların quruması müşahidə olunur. Sahədə topa halında qalmış qoz ağaclarının vəziyyəti yaxşı olub, bə‘zinin yoğunluğu 40 santimetrə çatır. Şabalıdyarpaq palidin boyu 25-28 metrə, orta diametri 32-36 santimetrə, maksimal diametri isə 44 santimetrə çatır.

Yuxarıda göstərilən nöqsanları nəzərə alaraq axır vaxtlar respublikamızın meşə təsərrüfatlarında qoz əkinləri əsasən meyvə təsərrüfatı yaratmaq məqsədilə aparılır. Belə təsərrüfatlarda əvvəlcə meyvə, sonralar isə oduncaq alınması nəzərdə tutulur.

Lənkəran meşə təsərrüfatının Osakucə meşəciliyində (Tükəvilə kəndi yaxınlığında) azmeylli yamacın aşağı hissəsində, cənub-şərq baxarında daşlı qalın torpaqda 1974-cü ildə qoz əkinin 4×4 metr sxemində salınmışdır. Tədqiqat ilində (1983-cü il) ağacların boyu 5-7 metrə, diametri 6-16 santimetrə çatıb çətirləri çox yerdə birləşmişdir, ağaclar məhsula düşüb hərəsinə 5-30 ədəd meyvə vardır. Yaxşı bar verməsi üçün ağaçlıqdə seyrəltmə işi aparılmalıdır. Belə sxem üzrə salınmış ağaçlıqdə seyrəltmə apararkən cərgələri qırıb tamam aradan götürməklə ağaclar arasında 8×8 metr məsafə saxlanmalıdır. 3-4 il keçdikdən sonra çətirlər birləşdiyi dövrə ağaclar yenidən seyrəldilməlidir.

Qoz ağacının tullantısı olmayıb onun hər bir hissəsi insan həyatı və xalq təsərrüfatı üçün faydalıdır. Ona görə İ.V.Miçurin onu “Kom-

binat ağac adlandırmışdır. Odunçağından sənayenin müxtəlif sahələrində istifadə olunur. Qoz ağacının odunçağı üst odunçaqdan və nüvədən (özəkdən) ibarətdir. Özəyi boz qəhvəyi, üst odunçağı isə boz rəngli olur. İsti rayonlara doğru qoz odunçağının rəngi tündləşir. Qafqazda bitən qoz ağaclarının odunçağı bu baxımdan daha yaraşıqlı və qiymətli hesab olunur. Rütubətin tə'sirindən qabarmır, əyilmir, əlverişsiz hava şəraitinə qarşı çox davamlıdır, yaxşı yarılır, kəsilir və cilalanır. Odur ki, onu müxtəlif məqsədlər üçün işlətmə¹ asan olur. Odunçağı, xüsusilə firları yaraşıqlı bəzəyə (teksturaya) malikdir. Mebel sənayesində yüksək çeşidli, keyfiyyətli mebellərin hazırlanmasında geniş istifadə olunur. Qozun bağ formaları bu baxımdan xüsusilə qiymətli sayılır. Belə ağacların odunçağından mö'cüzəli bəzəkli hissələr almaq məqsədilə kök boğazından kəsilir, hətta bə'zən torpaqda yerləşən enli gövdə hissəsilə birlikdə çıxarılır. Qoz ağacı qozasının qabığından linolium, najdaq daşı və tol almaqdə və dinamit hazırlamaqda istifadə edilir. Ondan aktivləşdirilmiş kömür də alınır. Ağacın gövdəsinin qabığından yun və ipək parçaları boyamaq üçün rəngi çıxmayan boyaq alınır. Fransada qozun qərzəyindən alınan döyməc və şirədən kosmetikada istifadə olunur.

Qoz yarpağı insektisid xüsusiyyətə malikdir. Odur ki, əhali ondan xalı və xəz şeyləri güvədən mühafizə etmək üçün istifadə edirlər. Ağcaqanad, ditdili, miğmişa, mozalan, milçək və başqa həşarat qoz ağacından qaçırlar. Odur ki, qədim zamanlardan evlərin yaxınlığında qoz ağacı əkmışlər. Amerika fermerləri qoz ağaclarını ferma və otlaqlarda əkirler. Yayın bürkü günlərdə mal-qara bu ağacların altında həm qızmar günəşdən, həm də həşəratlardan qorunur.

Qozdan ən çox yeyinti sənayesində, kulinariya və şirniyyatda istifadə olunur.

Azərbaycanlıların bə'zi, gürcülerin isə əksər xörəkləri üçün qoz ləpəsindən dadlı, ətirli və qidalı ədvayıatlar hazırlanır. Qoz ləpəsi qatılmış salatlar da dadlı olub xüsusi ətrə malik olur.

Orta Asiya və Şərqi xalqları hələ qədim zamanlardan qoz ləpəsini yeməklə bərabər ondan bir sıra xörəklərin hazırlanmasında da istifadə etmişlər. Qoz özünün müalicəvi xüsusiyyətlərilə də məşhur idi. Görkəmlı təbib əbu-Əli-Sina əsərlərində həmişə qozu qüvvətli qida və müalicəvi xarakter daşıyan bitki kimi təbliğ edirdi.

Son vaxtlar qoz ağacının müxtəlif hissələrindən və meyvəsindən xalq təbabətində və elmi təbabətdə daha geniş istifadə edilir. Yarpağı böyük müalicəvi əhəmiyyətə malik olub, tərkibində çoxlu

"S vitamini, həmçinin "V, "R və "A provitaminı, boyayıcı və aşılacyjıcı maddələr, tanin, efir yağı (0,012-0,029%), inulin, qlikozid, flavonid, inozit, yuqlon və mineral duzlar vardır. Dünyanın müxtəlif ölkələrində xalq təbabətində qozun yarpağını dəmləyərək ondan mə'də-bağırsaq, həmçinin dəri xəstəliklərinin müalicəsində istifadə edilir.

Qozun yetişməmiş qozalarının yaşılı qabığı "S vitamini ilə çox zəngindir. Sütül mevələri tərkibində olan "S vitamininin miqdarına görə hətta limon, itburnu və qara qarağatdan da üstündür. Odur ki, ondan "S vitamini almaq və mürəbbə bişirmək üçün istifadə olunur.

Qozun yarpaqları iriləşdikcə tərkibində "S vitamininin miqdarı artır, vegetasiyanın ortasında (iyulda) maksimuma çataraq yaş çəkisi 2000 milliqram faiz təşkil edir, sonra azalmağa başlayır. Sentyabr-oktyabrda vitaminin miqdarı maksimumun altında birini təşkil edir.

A.K.Qerqelevi (1938) görə qozun yetişməmiş meyvəsində "S vitamininin miqdarı (Moldaviya) 3036 milliqram faiz, meyvə-yanlığında isə (avqustda) 831 milliqram faiz təşkil edir.

Qozun yetişməmiş meyvəsindən alınan askorbin turşusunun konsentrasi tünd-qəhvəyi rəngli olub qoz yarpağının ətrini verən, bir qədər büzücü xassəli mayedir. Onun tərkibində 1,0-2,0 faiz askorbin turşusu, 1-3 faiz tanin, 2,3-2,9 faiz üzvi turşular olub, həmçinin dəmir və kükürd (kalsium-fosfat şəklində) də qeyd edilir. Tərkibində 1,0 faiz askorbin turşusu olan konsentrat xroniki mə'də pozğunluğu olan uşaqlara verildikdə (gündə 12 qram ekstrat) xəstələrin vəziyyəti 2-3 gündən sonra yaxşılaşır.

Alimlərin bir qrupu (Qerqelevi (1938), Bezzubov və s.) qozun yetişməmiş meyvələrindən konsentrat almağı düzgün hesab etmirlər, onlar bu məqsədlə qozun yarpağından istifadə olunmasını daha çox məqsədə uyğun sayırlar.

Qozun yarpağı, gövdəsinin qabığı və budaqlarından alınan cövhər və ya ekstrakt xalq təbabətində mə'də bağırsaq pozğunluğu, yanış və dəri xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Bu məqsədlə xırda doğranmış qurudulmuş 1-2 çay qaşığı qoz yarpağını bir stəkan (200 qram) qaynanmış suda dəmləmək, soyuduqdan sonra süzmək və hər gün 3-4 dəfə yarım stəkan içmək lazımdır.

Qozun yarpağından hazırlanan həlim dəri xəstəliklərini (sızanaq, irinli sərgi, dəmrov, ekzema) müalicə etmək üçün istifadə olunur. Bu məqsədlə 4-5 xörək qaşığı qoz yarpağı 0,5 litr suda 15 dəqiqə qaynadılır. Alınan həlimlə dərinin xəstə hissəsi yuyulur, isladılır və ya vanna edilir. Ağız, boğaz iltihabında, dişin əti yumşaldıqda və

yaxud diş tərpəndikdə ağız nahiyyəsini yaxalamaq üçün bir stəkan cövhər hazırlanır.

Qoz yarpağı yaranı saqlamak xassəsinə malikdir. Bunun üçün ev şəraitində yaraya sürtmək üçün yarpağın ovuntusundan məlhəm hazırlamaq olar. Bu məqsədlə qozun quru yarpağının ovuntusundan 15 qram götürülür, ona 100 qram günəbaxan yağı qatılır, 7 gün keçidikdən sonra həmin qarışq su hamamında 30 dəqiqə qaynadılır. Sonra ona 15 qram mum əlavə edilir və soyuyana rədər qarışdırılır.

Xalq təbabətində sıracə (xərazir) və raxit xəstəliklərinin müalicəsində də qoz yarpağından geniş istifadə edilir (Zemlinski, 1958).

Qoz ağacının kökünün qabığı yaxşı işlətmə dərmanı hesab olunur.

Qozun ləpəsi və yağı qədim vaxtlardan bəri xalq təbabətində özünəməxsus yer tapmışdır. Döyülmüş qoz ləpəsindən zəhər əleyhinə, onun encirlə qarışığından isə həzmi yaxşılaşdırmaq üçün istifadə edilirdi. Üyündülmüş qoz qabığı ən yaxşı qankəsici hesab edildi, yandırılmış qoz qabığını isə yara və xoraların üzərinə səpirdilər. Dəyirmi və lensəkilli qurdular qovub çıxarmaq üçün qoz ləpəsini sehər acqarına yemək lazımdır. Soliteri (yastı qurd) qovmaq üçün isə 30-60 qram qoz yağını şərabə qatıb qəbul etməlidir. Qoz yağı sidikdaş xəstəliyi üçün çox faydalıdır. Göz konyuktivi xəstəliyi zamanı hər gün gözə bir neçə damcı qoz yağı damızdırmaq kifayətdir. Bu yağı qulaq iltihabı zamanı da kara gəlir. Ondan həm də işlətmə dərmanı kimi, yanığa və gecsağalan yaralara sürtmək üçün də istifadə edilir.

Adı qozdan alınan yuqlan preparatı, məlhəm və su-spirit məhlulu şəklində (kompress, yaxalama) dəri vəremi xəstəliyinin, həmçinin stafilakok və strepmokok bakteriyaları ilə zədələnmiş dərinin müalicə olunmasında istifadə edilir. Qoz ləpəsi yağı, zülal və amin turşuları ilə zəngin olduğundan tez həzm olunur.

Xəstələr üzərində aparılan klinik müşahidələrlə müəyyən edilmişdir ki, qoz ləpəsi mə'də seksiyasına faydalı təsir göstərərək onu normaya salır. yüksək mə'də turşuluğu olan xəstələr 50 qram ləpəni 10 gün müddətində qəbul edərsə turşuluq normaya düşür. Müşahidələr göstərmışdır ki, 25, 50, 75 və 100 qram qoz ləpəsini bir dəfə yə yedikdə də turşuluq aşağı düşür. Göstərilən miqdarda ləpəni aşağı mə'də turşuluğu olan xəstələr qəbul etdikdə əksinə turşuluq qalxaraq normaya düşür. Qoz ləpəsi mə'də fəaliyyəti pozğunluğunu və mə'dənin ağırsını zəiflədir.

İngiltərədə qozun ləpəsindən şeker diabeti və ateroskleroz, Cində isə böyrek daşı xəstəliklərinin müalicəsində istifadə edilir.

Adı qozun ləpəsinin tərkibində 58-77 faiz yağ, 12-25 faiz zülal, 5-25 faiz karbohidratlar, 0,3 milliqram askorbin turşusu vardır. Odur ki, qozun ləpəsi yüksək kaloriliyə malik olub həmin miqdarda mal ətinin kalorisindən 7 dəfə artıqdır. 1 kiloqram qoz ləpəsinin 6120 kilokalori qidalığı vardır və ya onun verdiyi kalorinin miqdarı 7 kiloqram kartofun və ya 15 kiloqram südün, yaxud 1 kiloqram mal əti və 2 kiloqram buğda çörəyinin birlikdə verdiyi kaloriyə bərabərdir. Məhz buna görə də İ.V.Miçurin adı qozun meyvəsini “gələcəyin çörəyi kimi də qiymətləndirmişdir. K.Y.Sialkovski isə qoz ağacını gələcəyin bitkisi, bə'zi alimlər isə həyat ağacı adlandırmışdır. Qozun ləpəsindən əldə edilən yağı çox qiymətli və keyfiyyətli olub yeyinti, ətriyyat və lak-boyaq sənayesində istifadə olunur. Bütün bunlarla yanaşı qoz ağacının yarpaqlarının buraxıldığı ətirli efirli maddələr sağlam hava şəraiti yaradaraq mühüm müalicəvi əhəmiyyətə malikdir.

Yuxarıda deyilənlər göstərir ki, qoz ağacı respublikamızda bitən əksər ağaclarдан gəlirli və insan üçün çox faydalıdır. Odur ki, onun meşələrini və bağlarını artırmaq günün vacib problemi hesab edilməlidir.

4.6. Ağcaqayın meşələri

Ağcaqayın ağac cinsi (*Acer*) özündə 150 növ cəmləşdirir. Bə'zi alimlər bu cinsi tabaşır dövrünə, bə'ziləri isə üçüncü dövrə aid edir. Hazırda ağcaqayın bitməyən bir çox ölkələrdə də (Qrenlandiya, Kamçatka, Alyaska), ona paleobotaniki qazıntınlarda rast gəlinir.

Hazırda ağcaqayın növləri bütün Avropada, Qafqazda, Kiçik Asiyada və Şimali Amerikada yayılmışdır.

Ağcaqayın əsasən dağ bitkisi hesab olunur, onun bə'zi növləri düzən ərazilərdə də bitir. Çox vaxt digər meşəliklərin tərkibinə qarışaraq sərbəst ağaçlıq əmələ gətirmir. Lakin onun sırf meşəliklərinə də təsadüf olunur. Məsələn, Başqırdıstanda 174 min hektar sahədə sırf ağcaqayın meşəsi mövcuddur. Respublikamızda ağcaqayın üstünlük təşkil edən meşəliklərin sahəsi az olub cəmi 2,7 min hektardır. Əgər tərkibində ağcaqayın 50 faizə qədər iştirak edən meşəlikləri də hesabaalsa bu rəqəm dəfələrlə yüksək olar. Ağcaqayın əsasən mələyim və rütubətli iqlimi olan rayonlarda yayılmışdır. Onun bir çox növləri Aralıq dənizi ölkələrinde və Orta Asyanın quraq vilayətlərində üçüncü dövrün relikt ağac cinslərilə qarışiq meşəlik yaradır.

Ağcaqayın tezböyüyən ağacdır, küləyə qarşı davamlıdır, torpağı kül elementlərilə zənginləşdirir, bu baxımdan o, hətta qovaq, tozağac və cökədən də üstün yer tutur.

Ağcaqayın 2 qanadlı toxum əmələ gətirir. Xüsusi "konstruksiyyaya malik olan bu qanadlar uçucu aparat vəzifəsini görür. Toxumlar qanadlarla birlikdə vertolyot pəri kimi sürətlə firlana-firlana enir. Bu zaman "hava vinti alınır. Qanadının havada fırlanması onun uçuş müddətini artırır və olduğu yerdən xeyli uzaqlara yayılmasına şərait yaradır. Toxumlar payızda yetişir, bütün qış torpaqda qalır, erkən yazda istilər başlayarkən onlardan çoxlu cüçətilər inkişaf edir.

Ağcaqayın yaxşı balverən ağacdır. Bir hektar ağcaqayın məşəsindən arılar 150-200 kiloqrama qədər, yetişkən bir ağacdan isə 10 kiloqrama yaxın bal toplaya bilir.

Ağcaqayının şirəsi də tozağacının şirəsi kimi sərinlədici içki kimi qədimdən istifadə edilir. Bu şirədən şəkər, sirkə, spirt almaq olar.

Ağcaqayının oduncağından musiqi alətləri və idman əşyaları düzəldilir.

Respublikamızda 8 ağcaqayın növü bitir. Dağlarımızın bu 8 gözəlinə dağətəyi ərazidən başlamış subalp zonasına qədər rast gəlinir. Bu növlər öz xüsusiyyətlərinə və xarici görkəmlərinə görə biri digərindən fərqlənir. Təbiətdə onları bir-birindən ayırmak üçün əsas əlamətləri aşağıda verilir.

Sivriyarpaq və ya çinarilyarpaq ağcaqayın (*A. Platanoides*)

Boyu 30 metrə çatan ağacdır. çətri uzunsov yumurtavarı olub sıxdır. Gövdəsinin diametri döş bərabərində 1 metrə çatır, qabığı tünd qonurvari-boz (qaramtil) rənglidir, dərin olmayan çatları var. Cavan budaqlarının qabığı hamar, qırmızımtıl-bozdur.

Zoqları adətən çilpaq olub parlaq qonur,sarı-yaşıl və ya qırmızımtıl rənglidir. Yarpaqları sadə, 5-7 dilimli, girdə (dəyirmi) görünüşlüdür, barmaq şəklində damarlanır. Hər yarpaq diliminin kənarı qeyri-bərabər iri itidişlidir. Uc tərəfdən uzunsov bizvarıdır. Yarpaqların uzunluğu 5-12 (18) santimetr, eni 8-13 (20) santimetr olur. Üst tərəfdən çilpaq, tünd-yaşıl rəngli, parlaq, alt tərəfdən isə nisbətən açıq-yaşıldır, bə'zən damarlar boyu tükcüklü olur. Payızda yarpaqları narıncı-sarı rəng alır. Çiçəkləri yaşılmıtlı-sarıdır. Toxum saxlayan qanadları-sarı və ya açıq-qonur rəngli olub küt bucaqla və ya üfűqi halda açılır, yetişdikdə qanad iki təktoxumlu qanadçıqlara

ayrılır. Çiçəkləməsi yazda yarpaqlama ilə eyni vaxtda başlayır.

Sivriyarpaq ağcaqayın tezböyüyən ağacdır, 20-25 yaşından sonra böyümə sürəti zəifləyir. 150-200 il ömür sürür. Torpağın münbütliyi və rütubətliyinə tələbkardır, kölgəsevərdir. Az rütubətli və yün-gül gilicəli torpaqlarda yaxşı böyüyür. Durğun sulu və duzlu torpaqlara dözmür. Havanın quraqlığına və küləyə qarşı davamlıdır. Ağac kəsildikdə kötükdən güclü pöhrə verir. Toxumla artırılır. Payızda toxum yığılan kimi səpildikdə yaxşı nəticə verir. Səpini yazda apardıqda 2 ay 5-10 dərəcə temperaturda stratifikasiya tələb edir.

Sivriyarpaq ağcaqayın Skandinaviyanın cənub hissəsi, Avropa və Kiçik Asiyada yayılmışdır. Ona Azərbaycanda Böyük Qafqazın bütün rayonlarında, Kiçik Qafqazın şimal makroyamacında, Talyş dağlarının yuxarı dağ qurşağında rast gəlinir, dəniz səthindən 2000 metrə qədər qalxır.

Sivriyarpaq ağcaqayının oduncağı sıx, bərk olub eyni tərkiblidir, açıq-sarımtıl-ağ rəngli olub parlaqdır, çətin yarıılır, ondan xarratlıqda istifadə olunur, musiqi alətləri, bilyard ağacı və s. hazırlanır. Yaxşı bal verən ağacdır. Yarpaqlarından yun parçaları və xalça iplərini boyamaq üçün sarı rəng alınır. Şirəsinin tərkibində 1,1 faiz kauçuk var.

Sivriyarpaq ağcaqayın olduqca dekorativ ağac olub payızda daha cəzbedicidir. Onun bir çox dekorativ növ müxtəlifliyi və formaları mövcuddur.

Çöl ağcaqayını (*A.campestre*)

Boyu 12-18 metr, diametri 50 santimetrə çatan ağacdır. Bəzən kol şəklində də bitir. Çətri çadırşəkilli və sıx olur. Gövdəsi qonur-vari boz olub, səthi çatlarla örtülüdür. Tumurcuqları açıq-qonur və ya tutqun bozumtuldur. Yarpaqları qalın olub 3-5 dilimlidir, müxtəlif formada olur. Dilimlərin uc tərəfi kütdür. Yarpaq saplaşığı çılpaq və ya tüklüdür. Yarpaqlar üst tərəfdən tünd-yaşıl, alt tərəfdən nisbətən açıq, sarımtıl-yaşıl, çox vaxt tükcükli olur. Payızda açıq-sarı rəng alır. Çiçəkləri sarımtıl-yaşıl olub yarpaqlamadan sonra açılır. Toxumaları sentyabrın sonunda yetişir, qanadları demək olar ki, üfükü açılır. Qanadçıların bir hissəsi toxumun üstünü örtərək sıx qısa tükcüklerlə örtülüdür. toxumlari yasti olub uzun müddət ağacda qalır. Təbii meşəlikdə ağaçlığın 2-ci mərtəbəsini tutur və ya meşəaltı kimi bitir. Kölğəyə dözümlü, quraqlığa davamlı, istisevər ağacdır. Cavan yaşlarında tez boy atır, 100-200 il ömür sürür, toxumla çoxalır, kö-



1 — *Acer psendoplatanus*; 2 — *A.trautvetteri*



Sivriyarpaq ağcaqayın.

1 — çiçək qrupu; 2 — ikicinsli çiçək; 3 — erkək çiçək; 4 — dişik; 5 — meyvə; 6 — meyvənin kəsiyi; 7 — cürcerti; 8 — yarpaq.

tükədən güclü pöhrə verir, köküն zədələnən hissəsindən çoxlu biclər inkişaf edir.

Çöl ağcaqayını bütün Avropada, Aralıq dənizi ölkələrində, Kiçik Asiyada, Şimalı İranda yayılmışdır. Qafqazın bütün rayonlarında bitir. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağlarında, Naxçıvan və Talişin dağlıq hissəsində aşağı dağ qurşağından başlayaraq yuxarı dağ qurşağına qədər rast gəlinir, həmçinin Samur-Dəvəçi düzənlilikdə və Qanix-Həftəran vadisində bitir. Çaybasar və arid tipli meşələrdə də təsadüf olunur.

Çöl ağcaqayını şəhər şəraitində özünü normal hiss edir, qayçılanmanı olduqca yaxşı qəbul edir, ondan parklarda müxtəlif formalar almaq mümkündür. Çöl ağcaqayının payız səpini yaxşı nəticə verir, yaz səpinində toxumları 3 aya qədər +2-8 dərəcə temperaturda stratifikasiya tələb edir.

Çöl ağcaqayının oduncağı sıx olub yüksək keyfiyyətlidir, qonurvari-ağ rənglidir, çətin yarılır, ancaq yaxşı cilalanır.

Yalançı çinaryarpaq və ya ağ ağcaqayın (Yavor) (*A.pseudoplatanus*)

Boyu 40 metrə çatan hündür boylu nəhəng ağacdır. Tek bitkidə çətri çadırabənzər, sıx, meşəlikdə isə enli silindr şəkilli olur. Gövdəsinin yoğunluğu 1,5 metrə çatır. Qabığı boz, kül rənglidir, çatlarla örtülü olur. Çatlar iri hissələrlə gövdədən ayrılib töklür. Tumurcuqları çılpaq, açıq-qonurvari, sarı olur. Yarpaqları 5, bə'zən 3 dilimli, dəyirmi-yumurtavarı olub diametri 14-17 santimetrə çatır. Üst tərəfindən tutqun tünd-yaşıl, çılpaq, alt tərəfindən isə göyümtül və ya ağımtıl, bə'zən isə al-qırmızı rəngli olur. Yarpaq dilimləri qısa, iti, qeyri bərabər dişlidir. Mayda çiçək açır. Çiçəkləri yaşılmıtl-sarı olur. Toxumları sentyabr, oktyabr aylarında yetişir. Təbii halda Karpat, Qafqaz, Qərbi Avropanın cənub və cənubi-şərq hissəsində, Moldaviyada, Qərbi Ukraynada, Kiçik Asiyadanın şimal hissəsində, Aralıq dənizi sahillərində bitir. Respublikamızda Böyük Qafqazın cənub yamacının qərb hissəsində və Kiçik Qafqazın şimal yamacında yuxarı meşə qurşağına qədər qalxır.

Ağ ağcaqayın dağ meşələrinin tərkibinə tək-tək və ya qrup halında daxil olur. Ona Qafqazda bütün meşə qurşaqlarında rast gəlinir, dəniz səthindən 1500-1800 metrə qədər qalxır. Mezofil ağac növü olub kölgəsevərdir, rütubətli torpaqları daha üstün tutur. Şaxtaya dözümlüdür. Yamacın cənub cəhətlərinə meyl göstərmir.

Quru, həmçinin çox rütubətli və duzlu torpaqlarda yaxşı bitmir, 400 ilə qədər ömür sürür.

Yavor tez böyüməsi, gözəl ovalvari çetri, sarı-yaşıl rəngli yarpaqları ilə çox dekorativ ağac sayılır. Onun 50-dən artıq bağ formaları mövcuddur. Toxumla və kötük pöhrələrlə çoxalır. Yazda səpədikdə 0-10 dərəcə temperaturda 3 ay müddətində stratifikasiya tələb edir. Yaxşı balverən ağacdır. Bu gözəl, dekorativ ağcaqayın növü Qafqazın hər yerində park və xiyabanları bəzəyir. Oduncağı gözəl haşiyəli olub, yüksək keyfiyyətlidir. Olduqca yaxşı cila götürür. Dəniz səthindən 600 metrdən yuxarı ərazilərdə becərilməsi məsləhətdir.

Gözəl ağcaqayın (*A.laetum*)

Alçaq boylu ağac olub hündürlüyü 13-14 metrə çatır. Yarpaqları üst tərəfdən çılpaq, alt tərəfdən damarcıqlar boyu adətən tükcüklü olur, damarcıqların künclərində tükcüklər daha sıx olur. Yarpağı 5-7 dilimlidir. Dilimlərin ucları uzunsov itidir, kənarları bütövdür. Çiçekləri yaşılımtıl olub diametri 0,6-0,7 santimetrdir. Toxum qanadlarının uzunluğu 2,5-3,8 santimetrdir. Qanadları küt və ya düz bucaqla açılır. Mayda çiçək açır, toxumları sentyabr, oktyabrda yetişir.

Qafqazda - Qərbi və Şərqi Qafqaz, Kolxida, Mərkəzi və Cənubi Zaqafqaziyada yayılmışdır. Respublikamızda gözəl ağcaqayın Böyük Qafqaz və Talış dağları, Samur-Dəvəçi düzənliyi, Qanıx-Həftəran vadisi, Lənkəran ovalığı meşələrində bitir. Dəniz səthindən 1700 metr yüksəkliyə qədər qalxır.

Gözəl ağcaqayın toxumla artırılır. Yayda düşən toxumlar sonrakı ilin yazında cürcərir. Toxumlar yazda səpədikdə 70 gün müddətində +5-10 dərəcə temperaturda stratifikasiya edilməlidir. Oduncağı ağ rəngli olub gözəldir, ağırdır, yaxşı cilalanır, xarrat işlərində istifadə olunur. Yazda alınan şirənin tərkibində 1,5 faiz şəkər olur.

Hirkan ağcaqayını (*A.hyrcanum*)

Boyu 17 metrə, diametri 70 santimetrə çatan ağacdır. Cavan zoqları qırmızımtıl-qəhvəyi rəngli olub çılpaqdır. Gövdəsinin qabığı tünd-boz-qonur olub çatlarla örtülüdür. Yarpaqları sıx yerləşib 5 dilimlidir. Dilimləri yarpağın orta hissəsinə qədər kəsikdir. Yarpaqları

üst tərəfdən bir qədər parlaq tünd-yaşıl, çilpaqdır, alt tərəfdən açıq göyümsov-sarımtıldır. İyulda sariya çalan çıçəklər açır, toxumları sentyabrda yetişir. Toxum qanadlarının uzunluğu 3-4 santimetr olub paralel aşağıya doğru əyilmişdir, bə'zən qanadların kənarları bir-birinin üstüne düşür.

Hirkan ağcaqayını Kiçik Asiya, Şimali İran və Qafqazın demək olar ki, əksər rayonlarında yayılmışdır. Azərbaycanda Büyük Qafqazın şimal və cənub makroyamaclarında, Kiçik Qafqazın şimal-şərq makroyamacında, həmçinin, mərkəzi və cənub rayonlarında, Naxçıvanın dağlıq hissəsində, Talyışın dağ meşələrində, Qanıx-Həftəran vadisində bitir. Orta dağ qurşağına qədər qalxır.

Hirkan ağcaqayını dəniz səthindən 900-2300 metr yüksəklikdə meşənin kənarlarında bitir. Meğri rayonunda dəniz səviyyəsindən 2500 metrə qədər qalxaraq meşənin son hüdudunu tutur. Dəniz səthindən 1800-2200 metr hündürlükdə kiçik sahələrdə xalis ağaclıqlar yaradır, əksər hallarda şərq palıdı ilə bidominant meşəlik əmələ gətirir. Hirkan ağcaqayını çox vaxt yamacın cənub cəhətlərində nisbətən quru şəraitdə bitir, lakin ona çox quru və daşlı yamaclarda rast gəlinmir. Quraqlığa və şaxtaya davamlıdır, işıqsevərdir. Payız səpinindən yazda yaxşı çıxış alınır. Toxumlar yazda səpildikdə 2 ay stratifikasiya (1-10 dərəcə temperaturda) tələb edir.

Hirkan ağcaqayının oduncuğunu çox bərk olub, açıq-sarı rənglidir, gözəldir, yaxşı cilalanır, xarratlıqdır istifadə olunur. Dekorativ ağacdır.

Trautvetter və ya yüksək dağ ağcaqayını (*A. trautvetteri*)

Boyu 15-16 metr olan çoxbudaqlı, enli çətirli ağacdır. Diametri 1 metrə çatan nəhəng boz şumal gövdəyə malikdir. Yarpaqları 5 dilimli girdə görünüşlüdür. Dilimləri qeyri-bərabər küt dişlidir. Üst tərəfindən tünd-yaşıl rəngli, çilpaq, alt tərəfdən isə göyümstedir. Tər yarpaqları tükcükle örtülü olur, sonralar isə tükcükler yalnız yarpaq damarlarının künclərində qalır. Yarpağın 2 aşağı dilimi üfüqi istiqamətdə və ya aşağı əyilmiş vəziyyətdə olur, 3 qabaq dilimləri isə demək olar ki, eynidir. Mayda açan çıçəklərinin rəngi ağımtıldırdır. Toxum qanadlarının uzunluğu 3,5-7,0 santimetr, parlaq qırmızıdır, qanadlar paralel ayrılır, bə'zən qanadların kənarları bir-birinin üzərini örtür.

Yüksək dağ ağcaqayını Qafqazın endem növü olub Qərbi və

Şərqi Qafqaz, Dağıstan, Kolxida, mərkəzi və cənub-qərbi Zaqqafqaziyada bitir. Azərbaycanda Böyük Qafqazın şimal-şərq və cənub makroyamaclarında və Kiçik Qafqazın şimal makroyamacında yuxarı dağ-meşə qurşağında yayılmışdır. Dəniz səthindən 1600-2500 metr yüksəkliliklərdə bitir, seyrək ağaçlıq yaradır. adətən kölgəli yamaclarda, təzə torpaqlarda tozağacı və quşarmudu ilə birlikdə bitir. Sırf ağaçqayın meşəsi altında qarağat, firəng üzümü, moruq, qafqaz doqquzdonu və digər kollar bitir, bə'zən rododendrona da təsadüf edilir. Canlı örtük çox vaxt boyu 1,5-2,0 metrə çatan hündür boylu otlardan ibarət olur (cədvəl 4.12).

Yüksek dağ ağaçqayının küçətləri və yeniyetmələrinə bə'zən daha hündür sahələrdə (2500-2700 metr) rast gəlinir. Lakin insanın təsərrüfat fəaliyyəti onun yuxarı sərhədini hər yerdə aşağıya endirmiş və ya təmənilə sıradan çıxarmışdır.

Toxumla və ya kötükdən pöhre verməklə çoxalır. Bə'zən qoca ağaclar təpə hissədən quruduqda kök boğazından yeni pöhrlər inkişaf edir. Yüksek dağ ağaçqayını orta dərəcədə kölgəyə davamlı, şaxtaya çox döyümlüdür. Yayın isti keçməsindən və havanın quraqlığından ziyan çekir. Odur ki, cənub-şərqi Zaqqafqaziyada ona təsadüf edilmir, həmin şəraitdə onu Hirkan ağaçqayını əvəz edir, yaxşı balverən ağaçdır. Şirəsində 3 faizə qədər şəkər olur. Oduncağı yüksək keyfiyyətli, açıq-sarı rəngli, gözəl naxışlıdır. Yaxşı cilalanır, yavor və məxməri ağaçqayının oduncağını xatırladır.

4.7. Cökə meşələri (*Tilia*)

Cökə ailəsinə 40 cins, 400-ə qədər növ daxildir. Azərbaycanda cökə cinsinin 3 növü bitir.

Qafqaz cökəsi – *T.caucasica*. Hündürlüyü 25-30 (40) m, diametri 1 m-ə çatan möhtəşəm ağaçdır; çətiri girdə-piramida şəklindədir, yaşıl gövdələrin qabığı çat-çat olub rəngi tünd-bozdur, cavan budaqlarının qabığı hamar, çılpaq, qırmızımtıl-qonurdur. Tumurcuqları uzunsov, qırmızımtıl-qonurdur. Yarpaqları sadə növbəli düzülmüş girdə yumurtavari, ürəkvarıdır, kənarları dərin iti mişarvari-dis-disdir (üçbucaq şəklində), altdan solğun yaşıl, saplaşığının uzunluğu 5-10 (7) sm, eni 4-8 sm-dir. Yarpaq saplaşığının uzunluğu 3-4 sm-dir. Çiçek qrupu salxımlı olub 8-10 çiçəklidir, girdədir, diametri 0,3 sm-

Cədvəl 4.12.

Zaqatala qoruğunda yüksək dağlıq ağaççayının meşələrinin
xarakteristikası

Tecrübe sahəsi	Mesərin tipi	Yerləşdiyi mövqə	Ağac və kol bitkileri	Ot örtüyü
589	Qayalıqda az rütubəlli kölərtikli tozağac-paيدlı ağaççaymlıq (B_2C)	"Ağkamal sahəsi Sülhçayın sağ sahili. DSh-2150m, C-CS-50-60°	4Ağ3P3T, 02-03, Məsələti: quşarmudu, moruq 30-40%	50% aydöşeyi, topal
143	Dik yamacda rütubəlli ağaççaymlıq (C_3)	Xalagöl çayının sağ sahili, DSh-2000-2100m, S-SQ- 35-40°	10Ağ(200), tek-tek tozağac, quşarmudu, qarağat, $h=14-16m$, or.d=48sm, mak.d=60sm	100%: aydöşeyi, balıngan, etirşah, mərcanotu, asırğal, andız, xaçgülü, topal, xəndəkotu, turşəng, $h=1,0-1,8m$

dir, ləçəkləri sarı, erkəkciklərin uzunluğu 6-8 sm-dir. Meyvələri tərs yumurtavari 4-5 tillidir, qutucuğu sıx keçəvari olub uzunluğu 1-2 sm, eni 0,5-0,7 mm-dir. İyun-iyulda ətirli çiçək açır, meyvələri avqust-sentyabrda yetişir.

Krim, Qafqaz, İran, Kiçik Asiya, Azərbaycanda Böyük Qafqaz, Kiçik Qafqaz və Talyş dağlarında orta dağ-meşə qurşağında yayılmışdır.

Prilipko cökəsi – *T.prilipkoana*. Hündür boylu ağacdır, girdə-piramidal çətiri olur. Qafqaz cökəsinə çox oxşayır. Yarpaqları oval və ya ellipsvarıdır, kobud mişardaklı olub uzun dişli (uzunluğu 10 sm, eni 7 sm) olur.

Çiçək qrupu qənədlərinin uzunluğu 2 sm-ə qədər olan saplaqda (qənəqli saplaq) olur. Meyvələri çox uzunsov, dərtilmiş olub uzunluğu 1,2 sm, eni 4-5 dəfə kiçik, 4-5 tilli qutucuqdur. İyunda çiçək açır, meyvələri avqustda yetişir. Prilipko cökəsinə aşağı və orta meşə qurşağında rast gəlinir. Azərbaycanın endem bitkisi sayılır.

Enliyarpaq cökə – *T.platyphylllos*.

Boyu 30-35 m, yaşlı gövdələri çat-çat, cavan budaqları isə hamar, qırmızı-qonurdur. Yarpaqları girdə, uzunluğu 7-9 sm, eni 6-8 sm-dir, alt tərəfdən damalar boyu bəyazvari, parlaq yaşıl üst tərəfdən çılpaq, tünd-yaşıldır. Çiçək qrupu sallaq halda 3-4 çiçəklidir, qönçələri girdə, çılpaqdır; kasa yarpağı lansetvari, üstdən çılpaq, daxildən uzun tüklüdür, ləçəkləri girdədir.

Meyvələri hamar-tilli, küre şəklindədir.

Qərbi Avropa, Ukrayna, Moldaviya, Qafqaz, Azərbaycanda Böyük Qafqaz, Kiçik Qafqaz və Talyş dağlarında, orta meşə qurşağına qədər və Qanıx-Heftəran vadisində meşəliyin tərkibinə daxil olur.


Rekord balverən bitkilər arasında cökə xüsusi yer tutur. Onu demək kifayətdir ki, orta inkişaf etmiş bir cökə ağacından arıların topladığı şirənin miqdarı yüksək balverən bitki sayılan qarabaşığın bir hektar sahəsindən topladığı şirəyə bərabərdir. Bir hektar cökə meşəsindən arılar bir tona qədər bal toplayır. Cökə iyunun sonunda çiçək açır, 12-15 gün davam edən qısa dövrə bal arıları gecə də onun çiçəklərindən şirə çekir. Açıq-sarı rəngli cökə balı ətirli və şəfavericidir.

Cökə cinsinə 45 növ daxil olub onlara şimal yarımkürəsinin mülayim və qismən subtropik iqlimi olan rayonlarında rast gəlinir.

Keçmiş SSRİ ərazisində təbii halda 16 cökə bitir, 11 ekzot cökə növü isə becərilir. Burada təbii halda ən geniş yayılan və böyük xalq



Tilia caucasica. Qafqaz cökəsi.



Xırdayarpaq cökə. 1 — çiçəkli zoğ; 2 — çiçək; 3 — çiçəyin kəsiyi; 4 — dişicik; 5 — yumurtalığın kəsiyi; 6 — meyvə qrupu.

təsərrüfatı əhəmiyyətinə malik olan xırdayarpaq cökə sayılır. Keçmiş Sovet İttifaqında tərkibində cökə üstün yer tutan meşəliklərin sahəsi 2 milyon 577 min hektardır. Bu meşələrin oduncaq ehtiyatı 326 milyon kubmetr təşkil edir. Cökə meşələrinin yaridan çoxu Orta Volqa rayonlarında yayılmışdır.

Cökə haqqında ilk mə'lumatlara eramızdan əvvəl 370-285-ci illərdə Afrikada yaşayan Aristotelin şagirdi Feofrastrin əsərlərində rast gəlmək olar. Stromberqə görə yunanca cökənin adı arıların sevdidiyti ağac deməkdir. Cökənin latinca adı (botaniki adı) tiliya, yə'ni qanad deməkdir. Bu ad ona ağacın çiçək qrupuna birləşən qanadşəkilli yarpaqcığa görə verilib. Xırda qozacıqlar şəklində olan toxumlar bu qanadın ucunda yerləşir. Toxumlar yetişərək tökülen zaman qanadın köməyi ilə uzaqlara aparılırlar. Fırlana-fırlana uçaraq yayılan toxumlar havada ikən avar vəzifəsini görür.

Cökə təbii haldə İngiltərə, Norveç, İsveç və Finlandiya, İranın şimal-qərb hissəsində, şimalı İtaliya və İspaniyada, Karpat sıradağlarının cənub qollarında – Bolqariya və Ruminiyada bitir.

Keçmiş SSRİ-də xırdayarpaq cökədən başqa Altayda Sibir cökəsi, Uzaq Şərqdə isə Mancuriya və Amur cökəsi bitir. Xırdayarpaq cökəyə kiçik sahələrdə, Krim və Qafqaz dağlarında dəniz səthindən 1800 metr yüksəkliyə qədər rast gəlinir.

Cökə əlverişli şəraitdə iri ağac olub boyu 30 metrə çatır, diametri isə 1 metrdən də yoğun olur. Uzunömürlüdür, 400-600 il, bə'zən isə 1000 ildən artıq yaşayır.

Cökə ağacının gövdəsinin qabığı cavan yaşlarında açıq-boz və sığallı olur, yaşılandıqda isə qabığı qalınlaşır, rəngi tündləşir, üzərində uzununa dərin çatlar əmələ gəlir.

Münbit və yumşaq torpaqlarda cökə ağacı dərinə işləyən və yaxşı inkişaf edən güclü kök sistemi yaradır. Dərinə gedən mil kökü və güclü yan kökləri cökə ağacını küləyin tə'sirinə qarşı davamlı edir. Kök sistemi torpaqda həm də mərtəbəlik əmələ gətirir. Köklər dərin qatlardan çəkib gətirdiyi çoxlu miqdarda kül elementlərilə torpağın üst qatını zənginləşdirir.

Cökə ağacı açıqlıqda 10-15 yaşında, meşədə isə 25 yaşından sonra toxum verməyə başlayır. 200 yaşına qədər hər il bol meyvə gətirir. Meyvələri payızda yetişir, onu oktyabrdan başlayaraq bütün qış boyu yiğmaq olar. 1000 ədəd cökə toxumunun çəkisi 30qrama qədərdir. Bol toxum ilində meşəliyin hər hektarından yerə bir milyondan çox, digər illərdə isə 300-700 min ədəd toxum tökülr. Meyvəsinin hər birində 1-2, bə'zən 3 ədəd küreşəkilli toxum olur.

Toxumlar su keçirmeyən sıx qabıqla örtülü olur. Toxumların tərkibində 30 faizdən çox yağ olur.

Cökə tipik gölgəyə davamlı ağaç cinsidir. Onun cüçətiləri daha çox gölgəsevərdir. Xırdayarpaq cökə şaxtaya çox döyümlüdür. O, Kareliya və Uralda 48 dərəcə qış şaxtalarına davam gətirir.

Cökə mezofil ağaç cinsi sayılır. Lakin dövrü keçən quraqlığa da döze bilir. Durğun sulu sahələrdə məhv olur.

Cökə tüstüyə və qazlarla çırklənmiş havaya da döyümlü ağaç sayılır. Bataqlaşmış, duzlu və quru torpaqlardan başqa müxtəlif torpaq şəraitində bitir. Rütubətli, yumşaq, münbət, gilicəli və qumlucalı torpaqlarda daha yaxşı inkişaf edir.

Cökənin mühüm xüsusiyyətlərindən biri də onun bir çox ağaç cinslərindən fərqli olaraq toxumla, pöhrələrlə, qələmlə, həm də kök biclərilə artmasıdır. Toxumla artırıldıqda toxumlar 15 günə qədər stratifikasiya tələb edir. Payızda təzə yiğilib səpilən toxumların yalnız 30-40 faizi cüccərir. Yüksək cüccəti əldə etmək üçün cökənin toxumları hələ qonurlaşmağa başlayan dövrə, qurumamış yiğilmalıdır. Avustarda hələ yetişməmiş yiğilan yaşıl toxumlar da az cüccəti verir.

Meşədə cökənin təbii çoxalması əsasən pöhrələrlə gedir. Ağaç kəsildikdə o, kötükdən güclü pöhrələr verir. Kölgəsevər olduğu üçün pöhrələrin seyrəlməsi tədricən gedir. Cökə qoca yaşlarına qədər pöhrəvermə qabiliyyətini saxlayır.

Cökənin yarpaqlarında çoxlu miqdarda olan kalsium yerə tökülən xəzəlin tez çürüməsinə müsbət tə'sir göstərir. Buna görə də torpaqda yumşaq humus yaranır, onun fiziki xassələri yaxşılaşır və münbətliyi artır. Payızda təzəcə tökülən cökə yarpağında 10 faiz kül olur. Onun tərkibi kalsium (3 faiz), kalium (1,3 faiz), azot (1,9 faiz) və kükürdlə (0,5-1,0 faiz) zəngin olur. Beləliklə, cökə ağacı inkişaf etdiyi torpağın tərkibində dəyişən kalsiumu və çürüntünü artırır, torpağın aktual və dəyişən turşuluğunu azaldır, mütəhərrik azot, fosfor və kaliumun miqdarını çoxaldır, bununla da torpağı qida maddələrilə zənginləşdirir. Cökə kalsium, maqnezium və kaliumun bioloji dövranını sürətləndirməklə özünü də həmin elementlərlə təchiz edir.

Cökə meşələri böyük torpaqqoruyucu, sunizamlayıcı və səhiyyə-gigiyena rolü oynayır. Bununla yanaşı cökə ağacının oduncağı və digər hissələrində xalq təsərrüfatının ayrı-ayrı sahələrində geniş istifadə olunur. İnsanlar ən qədim dövrlərdə bəri cökə meşələrini qiymətli oduncağına görə qırıb tələf etmişlər. Bununla yanaşı keçmiş Rusiyada kənd camaatı cökə ağacının qabağından ayağa

geymək üçün çariq düzəldirdi. Belə çarıqlar tez cırılırdı, hər adam orta hesabla ildə 40 cüt çariqdan istifadə edirdi. Bu məqsədlə milyonlarla cavan cökə ağacları kəsilirdi. Bir cüt çariq düzəltmək üçün bir neçə cavan ağacın qabığını soyub çıxartmaq lazımdı.

Cökə ağacının ağ rəngli çəhrayıya çalan, xırda məsaməli, yüngül, yumşaq, davamlı, çatlamayan elastiki oduncağı çox qiymətli sayılır. O, yaxşı kəsilir, asan yarıılır və yonulur, gözəl pardaxlanır, rənglərlə və antiseptiklərlə hopdurulur. Rütubətin tə'sirindən əyilmir və qabarmır.

Cökənin oduncağından qiymətli taxta, tikinti materialları, faner, kibrıt, karandaş və s. alınır. Oduncaq yumşaq və eynicinsli olduğu üçün taxta protezlər, oyuncاقlar, musiqi alətləri, ev əşyaları, ayaq-qabı qəlibləri, mebellər, bədii çərçivələr, qapılar düzəltmək üçün çox qiymətli sayılır. 1 kubmetr cökə oduncağından alınan müxtəlif məmulatlardan 2 min dollardan artıq gəlir götürmək olar.

Moskvada Ostankino sarayında, Sankt-Peterburq saraylarında, Kiyevin qədim kilsələrində talantlı kəndli ustalarının cökə oduncağından əllə düzəldikləri oyma naxışlar-karnizlər, çiçəklər, məyvələr, gözəl və cəlbedicidir.

Cökə oduncağından alınan faner palid və görüs fanerindən gözəl olmur. Lakin o, yüngül olması, rənglərlə asan hopdurulması və pardaxlanması kimi xüsusi müsbət keyfiyyətlərile seçilir. Kibrıt və faner müəssisələri hər il 1 milyon kubmetrdən artıq cökə oduncağı işlədir.

Konservləşdirilən ərzaq məhsullarına cökə oduncağının iyi çıxmadığı üçün ondan hazırlanan çəlləklər bal, nəhrə yağı, balıq və s. saxlanması üçün çox əlverişlidir.

Cökə ağacının çiçəkləri bir sıra müalicəvi xassələrə malik olub əczaçılıqda və xalq təbabətində geniş işlədir. Ağac çiçək açdığı dövrdə onun çiçəklərini toplayır, qurudur və müalicə məqsədilə dəmləyib içirlər. Cökənin çiçəkləri olduqca xoşətirli, fitonsid xassəlidir. Tərkibində efir yağı (0,05 faiz), mum, şəkər, aşılıyıcı turşular, qlükozid, zülal və sarı piqmentə təsadüf edilir. Cökə çiçəyi bir sıra dərman preparatların və bə'zi markalı likörlerin tərkibinə daxil edilir. Ətriyyat sənayesində ondan efir yağı alınır, onun tərkibində olan fonezolodekolon və duxilərin ətrini saxlayır. Bu qiymətli xüsusiyyətlərinə görə cökənin çiçəkləri aptek idarələri tərəfindən tədarük olunur.

Qabığdan təmizlənmiş cökə toxumunun tərkibində 33 faiz badam yağı tamını verən qiymətli, qidalı yağ olur. Fiziki xassəsinə

görə xörək yağı sayılır. Bu yağ təbabətdə və qənnadı istehsalında çox qiymətlidir. Haválı şəraitdə xarab olmaması və gec donması (-20⁰S-də) cökə yağıının ən üstün cəhətlərindəndir. Toxumlarını sıxıb yağ aldıqdan sonra mal-qara üçün yüksək qidalı jmix qalır.

Cökənin yarpağından xüsusi vitaminlı şirələr hazırlanır. "S" vitamini ilə zəngin olan tər yarpaqlarından isə salat düzəldilir. Rayonlarımızda cökənin təzə yarpaqlarına bükülən dolma ləzzətli olur.

Yuxarıda göstərilən faydalı xüsusiyyətlərlə yanaşı cökə ağacını insanlar əsasən çiçəklərindəki bol nektara görə qiymətləndirmişlər.

Cökə qədim dövrdən bəri gözəl, etirli bir ağac kimi sevilmiş, görkəmli yerlərdə əkilmişdir. Arx, yol, küçə, həyətyanı sahələrdə, su hövzələri və s. yerləri bəzəmək üçün cökə ən dekorativ ağaclardan biri sayılır. Ağaclar çiçək açdığı dövrdə hava sağlam və xoş etirlə dolur. Onun çətri altında istirahət etməkdən adam zövq alır.

Moskvanan yaşıllaşdırılmasında istifadə olunan ağac cinslerinin 70 faizini, Sankt-Peterburq yaşılıqlarının isə 50 faizini cökə təşkil edir. Ukrayna, Belarusiya, Orta və Cənubi Ural, Qərbi Sibir və s. rayonların yaşıllaşdırılmasında da cökə geniş tətbiq olunur. Keçmişdə Moskva kənarı malikanələrin ətrafında salınan cökə xiyabanları indi də adami valeh edir. Ukraynada Vannisadan Nemirov adlı kiçik şəhərə gedən köhnə yol boyu uzun məsafədə qocaman cökə ağacları nə qədər gözəldir. Rəvayətə görə bu ağaclar Suvarovun əsgərləri tərəfindən əkilmişdir.

Kohnə Kiyev şəhərində bir kilsənin yanında nəhəng cökə ağacı bitir, onun təxminən 1000 yaşı var.

Respublikamızın dağ və dağətəyi rayonlarında (Şəki-Zaqatala, Gəncə-Qazax zonaları, Kiçik Qafqaz və s.) da park və küçələrin yaşıllaşdırılmasında cökəyə tez-tez rast gəlinir. Qazax şəhər parkında və mərkəz küçələrində onun əsrlik ağacları vardır.

Şəkinin köhnə şəhər parkında cökədən əsas ağac cinsi kimi istifadə edilmişdir. Artıq onlar iri gövdəli ağaclar olub geniş, sıx, kölgəli çətirlərilə parkı bəzəyir, yeni mehmanxananın qarşısındaki bağa adamlar daha çox toplaşırlar. Sahəcə kiçik olub yeni üslubda yaradılan bu bağ fəvvarelər, rəngarəng gül-çiçek qazonları ilə daha cəlbedicidir. Burada ən çox eldar şamı və cökədən istifadə edilmişdir. Qızmar yay günlərində burada cökələrin sərin kölgəli çətirləri altındakı skamyalarda oturmağa yer tapmazsan.

Oğuz şəhərində yolların yaşıllaşdırılmasında və şəhər parkında cökəyə az rast gəlinsə də o, digər ağaclardan daha yaraşıqlı görünür. Şəhərin mərkəzi küçəsinin yuxarı hissəsində tarix-diyanışunaslıq

muzeyinin həyətində nəhəng cökə ağacı adamı özünə cəzb edir. Yorğunluğu 2 metrdən çox olan bu ağacın gövdəsinə taxılmış lövhədə "2 əsrin yadigarı cökə sözləri yazılmışdır.

Respublikamızda yabanı halda əsasən 2 cökə növü (Qafqaz cökəsi və enliyarpaq cökə) bitir. Hər iki növ Qanıx-Həftəran vadisində, Böyük və Kiçik Qafqaz, həmçinin Talış dağlarının aşağı və orta dağ-meşə qurşağında yayılmışdır. Talışın aşağı və orta meşə qurşağında meşənin tərkibində az miqdarda Prilipko cökəsi də bitir. Respublikamızda cökə ağacı əksər hallarda qarışıq meşəlik əmələ getirir və meşənin tərkibində çox vaxt azlıq təşkil edir. Xalis cökə meşələri, yəni tərkibində 50 faizdən artıq cökə ağacı olan sahələr cəmi 1300 hektar təşkil edir. Əgər tərkibində 50 faizdən az cökə olan ağaclarlılar da hesablanarsa onda respublikamızda cökə meşələrinin sahəsi bu rəqəmdən bir neçə dəfə artıq olar. Meşələrimizdə nəhəng cökə ağaclarına da rast gəlinir. Zaqtala qoruğunda Kortex çayının sağ sahilində kordonun yanındakı ağac qoruğun ən möhtəşəm cökəsi sayılır. Onun döş bərabərində gövdəsinin çevrəsinin uzunluğu 660 santimetirdir. Ağacın gövdəsi 7 metrdən sonra yoğunluğu 80, 60 və 80 santimetr olan 3 iri qola ayrıılır. Ağacın boyu 25 metr, çətrinin diametri isə 30x34 metrdir. Texminən 500 yaşı vardır.

Mazımcay hövzəsində dəniz səthindən 1300 metr yüksəklikdə bir cökə ağacı bitir. Onun boyu 40 metr, döş bərabərində diametri 2,3 metrdir. 300-dən artıq yaşı vardır.

Qeyd edildiyi kimi respublikamızda cökə meşələrinin sahəsi azdır. Lakin bu meşələr arıcılıqda və digər sahələrdə böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, meşə təsərrüfatlarımız bu qiymətli meşələrin vəziyyətinin yaxşılaşdırılmasına lazımi qayğı göstərmir, meşə əkinin işlərində cökədən nədənsə istifadə edilmir. Halbuki, bu qiymətli ağac cinsini həm toxumla, həm də vegetativ üsulla artırmaq çətin deyildir. Meşə təsərrüfatları arıcılıqda yem bazasını möhkəmləndirmək məqsədilə ərazilərində olan cökə ağaclarının sayını və keyfiyyətini nizama salmalı, onlara manecilik göstərən digər azqiymətli ağacları aradan götürməlidir. İkinci dərəcəli ağaclarlıları və seyrəklikləri rekonstruksiya etdikdə, həmçinin talalar, qobu, yarğan və digər sahələri meşələşdiridikdə cökədən istifadə etmək vacibdir.

Park, bağ, meşə zolaqları yaratdıqda, küçə, yol və sənaye mərkəzlərinin yaşallaşdırılmasında, tarllara yaxın sahələrdə ağaclarlılar saldıqda da cökə əsas ağac cinsi kimi əkilməlidir. Şəhərin yaşallaşdırılmasında tinglikdə yetişdirilən 6-7 yaşında iri şitillərdən istifadə edilməsi məsləhətdir.

4.8. Adi xurma meşələri *(Diospyros lotus)*

Adi xurma və ya Qafqaz xurması ebana fəsiləsinə aiddir. Bu qiymətli ağac həmin fəsilənin Azərbaycanda bitən yeganə növü olub üçüncü dövrün mezofil florasının relikti sayılır. Ona respublikamızın bir çox rayonlarında xurnik deyilir. Qərbi Gürcüstanda, Talişda və Cənubi Qafqazın şərq hissəsində (Böyük Qafqaz daxilində) xurma ağacı hündür boylu, düz qamətli ağac şəklində bitir. Bəzən boyu 40 metr, döş bərabərində diametri 60-70 santimetre çatır. Cavan zoqları hamar, yaşılımtıldır. Qoca ağacların gövdəsinin qabıçı uzununa və eninə dərin çatlarla örtülüür. Yarpaqların uzunuğu 5-15 santimetr, eni 4-6 (10) santimetr olub yumurtavari-uzunsov, uzunsov-ellips-şəkilli və ya enli lansetşəkillidir. Üst tərəfdən tünd-yaşıl, tutqun və ya parıldayan, çılpaq, alt tərəfdən göyümtül-yaşıl, qısa tükcüklü və ya çılpaqdır. Yarpaq saplaşığı qısa (1-1,5 santimetr) olub, cod tükcüklüdür. Çiçək tacı qonurvari-qırmızı və tutqun çəhrayıdır. Meyveleri kürevari, ləzzətli olub diametri 10-20 millimetr olur. Hər meyvədə 2-10 ədəd toxum olur. Kal vaxtında meyvənin rəngi yaşıl, sonra sarı kəhrəba və tünd-qonur rəngli olur.

Adi xurma xarici mühitin əsas amilləri olan işiq, rütubət, istilik və torpağa çox tələbkar ağacdır, 160-180 il ömür sürür. Rütubətsever ağac olmasına baxmayaraq havanın quraqlığına qarşı da çox döyümlüdür. Quraqlıq hava şəraitində xurniyin yarpağının səthində sıx tükcükler əmələ gələrək yüksək transpirasiyaya qarşı mühafizə reaksiyası yaradır. Bu zaman həm də yarpaq lövhəcikləri bükulür. Xurmanın bu cür ekoloji xüsusiyyətləri havanın quraqlığına uyğunlaşmasına şərait yaradır.

Xurniyin gövdəsi budaqlardan sürətlə təmizlənir. Bu əlamət qarışq meşəlikdə daha intensiv gedir. Ona görə ağacın çətirləri günəş şüalarını yaxşı keçirir. Xurma ağacının çətiri fistiq meşəliyinin çətrindən 8 dəfə artıq işiq buraxır. Bu cəhətdən o, tipik işiqsevər tozağacına yaxındır.

Xurmanın kök sistemi çox dərinə getmir, lakin yan kökləri yaxşı inkişaf edir. May-iyun aylarında çiçək açır, çiçəkləməsi uzun müdət davam edir. Meşəlikdə işiq düşən şəraitdə 6-7 yaşında meyvə verməyə başlayır. Xurmanın meyvəsi ən tez Lənkəran ovalığında-sentyabrın əvvəlində, sonra Taliş dağlarında-oktyabrın axırlarında, daha sonra isə Şəki-Zaqatala zonasında-noyabrın əvvəllerində yetişir. Hər il bol meyvə gətirir. Normal inkişaf edən xurma ağacı ye-

tişmiş yaş dövründə 150-200 kilogram meyvə getirir. Yazda çiçəkləmə dövründə hava şəraiti əlverişsiz keçərsə nisbətən az bar verir.

Xurma meşələrində meşənin təbii bərpası həm toxumla, həm də vegetativ yolla gedir. Onun köküdən və kökdən törəyən pöhrələri tez boy ataraq düz biçimli gövdə əmələ gətirir.

Lənkəran zonasında xurma meşələrinin sahəsi 10 min hektara çatır. Qərbi Gürcüstanda və Böyük Qafqazda adı xurma geniş yayılıb ona dəniz səthindən 300-1000 metr yüksəkliklərdə rast gəlinir. Abxaziyada, Acaristanda və Kaxetiyada təbii halda xurmaya tək-tək və qrup ağaclar şəklində təsadüf edilir.

Respublikamızda adı xurma kiçik sahələrdə sırf meşəlik əmələ gətirib çox vaxt fistiq, ağcaqayın, qoz, cökə, qızılıağac, vələs, bə'zən çay qırqlarında yalanqozla qarşıq halda bitir. Talişda xurma bə'zən şabalıdyarpaq palıdlı, Böyük Qafqaz dağlarının aşağı meşə qurşağında İberiya palıdı və qarağacla, Qanıx-Həftəran vadisində isə uzunsaplaq palıdlı meşəlik yaradır. Taliş dağlarında xurma meşələrində lianlara rast gelinir, bə'zən daş sarmaşığına təsadüf edilir. Qanıx-Həftəran və Kolxida vadilərində isə xurma ağaclarına lianlardan daş sarmaşığından başqa mərəvcə və hüyəmə də sarmaşaraq onu sıxışdırır. Meşə kənarlarında bə'zən ağaclarla meşə üzümü və ağasımə də dırmaşır. Xurma meşələrində kollar zəif inkişaf etmişdir. Meşə altında yemişan növləri, qara murdarça, eżgil, alça, findiq və doqquzdona rast gelinir. Ot örtüyü isə yaxşı inkişaf edir. Onlardan atəvəliyi, cil növləri, çobantoxmağı, dalaşayan gicitkan, yonca növləri, çinqilotu, qara quşüzümü, qanqurudan, boğazotu, çiyələk, nərgiz, bənövşə və s. göstərmək olar. Qanıx-Həftəran vadisində meşə altda bitən sıx oxotu və böyürtkan kolları bitir.

Vaxtilə Lənkəran zonasında geniş yayılan xurma meşələri insanların mənfi tə'siri nəticəsində azalmışdır. Qabaqlar burada məkkik düzəltmək üçün xurma kökürləri hazırlayan zavod fəaliyyət göstərirdi. Yerli əhalinin dediyinə görə xurmanın meyvəsini asan yiğmaq üçün ağaclarını kəsib yiğirləmiş. Bə'zən onun budaqlarını yazda mal-qaraya da yedizdirirlərmiş.

Adı xurma böyük təsərrüfat əhəmiyyətinə malik olub ondan həm meşəsalma işində, həm də meyvə ağacı kimi istifadə olunur. meyvəsinin tərkibində həm də 13,5 faiz ümumi şəkər, qabığında 2,39 faiz, yarpağında isə 4,3 faiz aşı maddəsi var. Xurmanın meyvəsi xalq təbabətində qəbizliyə qarşı da istifadə edilir.

Adı xurmanın oduncağı göbələk xəstəliklərinə qarşı çox davamlıdır. Bu əlamət oduncağın tərkibində çoxlu miqdarda olan tanninlə-

rin parçalanması ilə aydınlaşdırılır. Təzə kəsilmiş xurmanın oduncağının rəngi açıq sarı olur, günəşin altında qaldıqda aşılıyıcı maddələrin parçalanması nəticəsində oduncaq tündləşir. O, orta dərəcədə ağır olub bərkliyinə görə dəmirağac, şabalıdyarpaq palid və azat-ağacdən geri qalmır. Xurma ağacı çox nektar verən bitki olub arıçılıq üçün də əhəmiyyətlidir. May, iyun (iyul) aylarında arılar üçün bol şirə verir. Arılar xurmanın çiçəklərindən çox həvəslə bal toplayır. Odur ki, Lənkəran, Balakən, Zaqatala rayonlarında xurma ağacları bitən yerlər arı ailələri yerləşdirmək üçün ən əlverişli hesab edilir, xurma balı sarımtıl rəngli olub, qatı və çox şirin olur. Bu ağaclarlar həm də bağ növləri üçün (məsələn, yapon xurması) anac vəzifəsini görə bilir. Hazırda Azərbaycanda xurmanın bir çox qiymətli sortları əkilib becərilir.

Adi xurma dekorativ bitki olub ondan yaşayış məntəqələrinin yaşallaşdırılmasında istifadə etmək məsləhətdir. Çay və arx qırqlarında onu daha çox əkmək məqsədə uyğundur. Adi xurma ağaclarına respublikamızın əksər rayonlarında, həyatyanı sahələrdə, park və bağlarda rast gəlmək olar. Son vaxtlar respublikamızın bütün düzən və aran rayonlarında adi xurma yapon xurması ilə əvəz olunmuşdur. Yapon və ya şərq xurması adı xurmaya nisbətən alçaq boylu ağaç olub hündürlüyü 8-15 metrə çatır. Çətri enli olub kürevəri və ya piramida şəklindədir. Erkəkcik çiçək tacı cürdəkşəkilli, sarımtıl rəngli xırda olub uzunuğu 7-8 millimetrdir. Dişicik çiçək tacı isə iri (diametri 4 santimetrə qədər) olub enli zəngşəkilli, açıq-sarı ağır rənglidir, meyvəsi iri, ətli olub diametri 4-7 santimetrə çatır. Sortundan asılı olaraq meyvənin forması konusvari, dəyirmi (girdə), kürəşəkilli olub rəngi açıq-narincidan ətrəngi qırmızıya kimi dəyişir. Yapon xurması respublikamızda becərilən subtropik bitkiler arasında saxtaya qarşı ən davamlı olub mənfi 20 dərəcəyə dözür. Torpağa az taləbkardır, lakin münbit, rütubətlə tə'min olunmuş torpaqları üstün tutur. Tezböyüyən ağaçdır. Toxumla becərilən ağacları 5-7 yaşında, calaq ağacları isə 2-3 yaşında meyvəyə düşür. Yapon xurmasının 1000-dən artıq sortu mə'lumdur. Onlar biri digərindən meyvəsinin iriliyi, forması, rəngi və tamı ilə fərqlənir. Bə'zi sortlarının meyvəsi çox iri olub 250 qrama çatır. Bu qiymətli bitki cənub-şərqi Asiya ölkələrində, xüsusən Çin və Yaponiyada daha geniş becərilir. Onun meyvəsi həmin ölkələrin əhalisi üçün ən sevimli və gündəlik qida hesab olunur. Yapon xurması qidalı olub, dadlıdır. Tərkibində 25 faiz şəkər, 1,16-1,61 faiz protein, 0,31-0,85 faiz müxtəlif yağlar, 0,61-0,72% kül, 22,653% S vitamini və çoxlu miqdarda karotin vardır.

Yapon xurması 80 ildən çoxdur ki, Qanıx-Həftəran vadisi rayonlarında, Taliş zonasında bir meyvə ağacı kimi geniş becərilir. Son vaxtlar bu qiymətli ağac Gəncə-Qazax zonası rayonlarında və Qara-bağda da özünə yer tapmışdır. Bu baxımdan Gəncə şəhəri, xüsusilə şəhərin “bağbanlar qəsəbəsini ayrıca qeyd etmək lazımdır. Burada yolların qırığında əkilən şərqi xurmasının müxtəlif sortları ilin bütün fəsillərində gözəldir. Yaz və yay aylarında ağacların tünd-yaşıl, parıldayan yarpaqları payızda qırmızı-narinci rəngə boyanır. Yarpaq töküldükdən sonra isə ağaclarda olan bol, sarı, tünd-qonur rəngli iri meyvələr bu qiymətli bitkiyə daha çox orijinalliq verir və ağaclar olduqca cazibədar görünür, onlar hem də çox qiymətli qıdadır.

Tək-tək yapon xurmasına Bakının bə'zi küçələrində və həyətyanı sahələrdə rast gəlmək olar. O, Abşeronun sərt iqlim şəraitinə də tab getirir və bol meyvə verir. Burada xurma az külək tutan yerlərdə əkilməli və vaxtlı-vaxtında sulanmalıdır.

4.9. Ayıfindığı meşələri (*Corulus*)

Ağacşəkilli findiq ədəbiyyatlarda ayıfindığı, gürcü findığı və türk findığı *C.iberica* kimi təsvir olunmuşdur. Yabani halda Qafqazda, Kiçik Asiyada və Balkan yarımadasında bitir. Təbii bitmə şəraitində boyu 28-32 metr, gövdəsinin yoğunluğu 90 santimetrə çatır. Düz qamətli ağac olub gövdəsinin qabığı boz rənglidir. Uzununa çatlı mantar qatı ilə örtülüdür. Budaqları da açıq-boz rəngli uzununa çatlı olur. Çetri sıx, tünd-yaşıl rəngli olub cavan yaşlarında gözəl, dar konusşəkilli və ya piramidal formaya malik olur. 30 yaşından sonra isə ağacın çetri geniş konusvari və ya uzun kürevari şəkil alır. Yarpaqları qalın, yaşıllı rəngli, uzunluğu 5-12 santimetr, eni 4-9 santimetr, dəyirmi, tərs yumurtaşəkilli, ellipsvari, kənarı dişlidir, getgedə daralır və ucu sivriləşir. Birevli, müxtəlif cinsli bitkidir. Çiçəkləri sırgada yerləşir, fevral-mart aylarında çiçək açır. Findıqlar dəstələrdə 2-7 ədəd, bə'zən 14 ədədi bir yerde, təsadüfi halda tək-tək yerləşir. Tükçüklü olan çanaqcığı findığı tam örtür. Findıqları xırda (uzunluğu 1,2-1,8 santimetr, eni 0,9-1,5 santimetr) yumru, geniş ovalvarıdır, qabığı qalın və bərk olur, çətin sınır. Ləpəsi bərk, dadlı və yağlıdır. Meyvələri sentyabrda yetişir, ancaq yetişdikdən sonra da ağacda bir aya qədər qalır. Meyvələr yetişərkən onun üzərini örtən çanaqcıq yapışqanlı olur.

Ağacşəkilli findiq güclü inkişaf etmiş kök sistemi yaradır. Əsas



Ayıfindığı (*Corulus iberica*)

kökdən qalın yan köklər ayrırlaraq torpağın eyni dərinliklərinə işləyir. Həm yan köklərdən, həm də əsas kökdən hər tərəfə ikinci, üçüncü və s. dərəcəli köklər inkişaf edərək yenə torpağın dərinliklərinə işləyir. Beləliklə “hörümçəyə bənzər kök sistemi əmələ gəlir. 15 yaşlı ağacın kökləri 3 metr dərinliyə gedir.

Qafqazda ayıfindığı Azərbaycanın məşələrində-Şəki, Balakən və Qax rayonlarında, Talyşda, Qarabağda, Kəlbəcər rayonunda, həmçinin Gürcüstanda, Zəngəzurda, Abxaziyada, Şimali Asetiyada, Krasnodar ölkəsində qalmışdır. Vaxtılı həmin rayonlarda geniş yayılan bu ağac növü qiyəmtli oduncağına görə qırılıb istifadə olunmuşdur. Qiymətli ağac cinsi olmasının nəzərə alaraq bu məşələrdən toxumluq bazası kimi istifadə olunmalıdır. Odur ki, burada bütün tədbirlər ağacların toxumvermə qabiliyyətini yüksəltməyə və toxum məhsulunu qorumağa doğru yönəldilməlidir. Qafqazın yuxarı məşə qurşağından ayı findığı ağaclarından yiğilmiş toxumlar cənub

rayonları və Rusyanın Avropa hissəsinin mərkəzi rayonları üçün də yararlıdır. Hazırda sün'i salınmış ən yaşlı ayıfindığı ağacları (yaşı 100-dən artıq olan) Xmelnitski vilayətinin Makovsk parkında qalmışdır. Onların boyları 18-22 metr, diametrləri isə 64-104 santimetr təşkil edir. Bundan başqa Rusyanın Avropa hissəsində 15 yerdə yaşı 30-70 olan sün'i yetişdirilən ayıfindığı ağaclarına rast gəlinir. Kiyev dövlət universitetinin Botanika bağında, Belarusiyada Kənd Təsərrüfatı Akademiyasının Botanika bağında, Rostov vilayətində və Qazanda sün'i əkilmış ayıfindığı ağacları mövcuddur.

Başqa findiq növləri kimi ağacşəkilli findiq da hələ yarpağı açılmamış xeyli əvvəl (mart-aprel aylarında) çiçəkləyir. Çarpaz tozlanır. Bə'zən parklarda təklikdə bitən ağacların meyvə verməsi onun öz-özünə tozlanma bilməsini göstərir. Ayıfindığı hər il toxum getirir. Bol toxum ili isə 3-4 ildən bir təkrar olunur. Bol toxum verən ili hər ağacdən 15-20 kilogram təmiz findiq yiğmaq olur. V.N.Vinoqradovun mə'lumatına əsasən 100 yaşlı ayıfindığı ağacının hər biri (Xmelnitski vilayətinin Makov parkında) bol toxum ilində 150-200 kilogram findiq məhsulu verir.

Ayıfindığı kölgəyə davamlı ağacdır, lakin kifayət qədər işıqlı sahədə daha yaxşı boy atır və bol toxum verir. Bu qiymətli ağac növü uzunömürlü olub 200 ilə qədər yaşayır. 40 yaşa qədər yaxşı boy atır. Ağac kəsilərkən kötükdən çexlu pöhrə qalxır. Bu pöhrələr düz biçimli gövdələr əmələ getirir. 40-50 yaşında belə ağacların boyu 10-12 metr, diametri isə 20-30 santimetrə çatır. Ayıfindığı ağacının yan budaqları kəsilərkən zədələnib yaralanır, odur ki, əkilmış hissədən çürüme müşahidə olunmur. Bu ağac sıx yarpaqlı olduğu üçün kölgeli çətri altında qalın meşə döşənəyi əmələ getirir, ot örtüyünün bitməsinə şərait yaranır.

Ağacşəkilli findiq təbii halda Qafqazda yayılaraq çox vaxt dəniz sethindən 1000-1800 metr yüksəklikdə fistiq, palid, vələs, ağcaqayın meşəliklərinin tərkibinə qarışır. Bu meşələrdə ayıfindığının təbii bərpası zəif gedir. Odur ki, meşənin bərpasına kömək etmək məqsədilə meşəliyin sərbəst yerlərində tinglikdə yetişdirilən şitillərin əkilməsi məsləhət görülür. Meşəsiz sahələrdə ayıfindığı digər ağac növləri ilə qarışq əkilməlidir. Hələ indiyə kimi respublikamızın dağlarında ayıfindığının sün'i becerilib artırılması təcrübədən keçirilməyib.

Ayıfindığı ilk yaşlarında zəif böyüyür. Ən intensiv boyatma dövrü 10-40 yaş hesab olunur. Sonra boyaya görə artım zəifləyir, diametre görə isə inkişaf eyni sür'ətlə davam edir.

Ağacşəkilli findiq qısa və şaxtaya çox davamlıdır. Quraqlığa da

dözümlüdür. Ağacların yaşı çoxaldıqca şaxtaya davamlılığı da artır. Yalnız Sankt-Peterburq botanika bağında, yə'ni bu ağac növünün mövcud olduğu ən şimal nöqtəsində bərk şaxtadan zərər çəkir, ancaq qurumur. Ukraynada 30-35 dərəcə, hətta 40-41 dərəcə şaxtaya davam gətirir.

Ayıfindığı quraqlığa davamlı ağac növüdür. Rusyanın Avropa hissəsinin düzən rayonlarında onun yaxşı inkişaf edən sün'i əkinləri bunu təsdiq edir. Ancaq cənub rayonlarında şabalıdı torpaqlarda cavən yaşlarında quraqlıqdan zərər çəkir. Quraqlığa dözümlüyünə görə bu nadir ağac cinsini sarağan, iydə, palid, ağ akasiya, dovşanalması, doqquzdon kimi quraqlığa davamlı ağac və kollarla eyni səviyyədə qoymaq olar. Ayıfindığı istiyə və havanın aşağı rütubətliyinə də xeyli dözümlüdür. Bu baxımdan, o görüş və tatar ağcaqayının da davamlıdır. Bu əlamət ayıfindığının ən quraq rayonlarında suvarma şəraitində becərilməsinin mümkün olmasına əsas verir. Ayıfindığının respublikamızın bütün dağ və dağetəyi rayonlarında dəməyə şəraitində, düzən rayonlarında isə suvarma şəraitində becərmək olar. Yaraşıqlı six çətirə malik olan dekorativ və tezboyuyən bu ağac növündən park və xiyabanların salınmasında, küçə və yolların yaşıllaşdırılmasında, meşəliklərin və meşə zolaqlarının yaradılmasında istifadə etmək vacibdir. Bu məqsədlə respublikamızın dağlarındakı təbii meşəliklərdə ayıfindığının toxum ehtiyatını qoruyub saxlamaq və onu tədarük etmək lazımdır. Tinglikdə becərilən seçilmiş nüsxələrdən toxumluq plantasiyaları yaratmaq və ondan gələcəkdə əsas toxumluq bazası kimi istifadə etmək məqsədəyəngundur.

Ayıfindığı əsasən toxumla artırılır. Bunun üçün ağaclardan tam yetişmiş findıqlar toplanır, yazda və yayda sépilir. Payızda toxumlar stratifikasiya edilmədən, yazda isə zəmirlərdə 0° - 10° -yə kimi temperaturda 4 ay müddətinə stratifikasiya olunaraq sépilir. Yaxşı bitiş almaq üçün toxumluq findıqlar düzgün saxlanılmalıdır. Qozalar yiğilib çanaqcıqdan təmizləndikdən sonra 4-5 gün müddətində kölgədə qurudulur. Bunun üçün toxumlar brezent və ya faner üzərində 4-5 sm qalınlığında töküür və tez-tez qarışdırılır. Stratifikasiya etmək üçün qurudulmuş toxumlar qumla quraşdırılıraq və ya laylay quma düzülərək taxta yesiklərdə saxlanılır. Qum isladılmışdır. Payızda toxumlar eni 4 sm olan dar şırımlarda 6-7 sm dərinliyinə sépilir(1paq.metrə 50-60 ədəd).

Ayıfindığının 2 illik şitilləri əkin üçün yararlıdır. Yaz əkinləri yaxşı nəticə verir. 2-3 illik şitillərlə aparılan əkinlərin bitiş faizi yüksək olur (87-95 faiz).

Ayıfindığının meyvələri dadlı olub tərkibində çoxlu yağ və

zülal saxlayır. Oduncağı davamlı, bərk, zərif, çəhrayı və ya qırmızı-zümtıl rəngli olub çox qiymətlidir. Bu əlamət onun qədimdən qırılıb azalmasına səbəb olmuşdur. Mebel istehsalında və gəmiqayırmada ayıfindığı oduncağına böyük təlabat vardır. Yarpağı və çanaqcığından aşılıyıcı maddələr almaq üçün istifadə oluna bilər.

Çinin dağ meşələrində ayıfindığına bənzər çin qozu bitir. 2000 metr yüksəkliyə qədər qalxır. Bu nəhəng ağaç olub boyu 36 metrə, yoğunluğu isə 3,5 metrə çatır. Suxumide çin qozu ağacının nüsxələri mövcuddur, bu ağaclar normal inkişaf edərək toxum verir. Odur ki, ayıfindığına oxşar bu qiymətli ağaç növünü də respublikamızın ayrı-ayrı bölgələrində sınaqdan keçirməyin elmi və təsərrüfat əhəmiyyəti vardır.

Ayıfindığı ağacları Qafqazda, o cümlədən respublikamızda çox kiçik sahələrdə qalmışdır və sıradan çıxmak təhlükəsi altındadır. Adı qırmızı kitaba salınmış bu qiymətli nadir ağaç növü hər yerdə qorunmalıdır.

4.10. Tozağac meşələri

Tozağac Rusiyada daha geniş yayılmışdır. Bu ağaç bəyaz bığımlı gövdəsi, yaraşıqlı yarpaqları olan sallaq nazik budaqları ilə insanları həmişə özünə özünə cəlb etmiş, onlara sevinc bəxş etmişdir. Tozağac meşələrin gözəli adlandırılır.

Bu ağaçca neçə-neçə şe'r'lər yazılmış, mahnılar bəstələnmişdir. Onun adını daşıyan yaşayış məntəqələri, küçələr, sanatoriyalar, pansionatlar, uşaq bağçaları, körpələr evi, hətta rəqs ansambları vardır. Tozağac ona görə sevilmeyib ki, onun meşələri çoxdur, ona görə sevilib və ürəklərə yol təpib ki, insanların möişətində daha çox kara gəlib. O, hem də həqiqətən gözəl və cəlbedicidir.

Tozağac meşələri keçmiş SSRİ-də 90 milyon hektara yaxın sahə tutur. Sahəsinə görə qaraşam və adı şamdan sonra üçüncü yeri tutur. Rusiyada onun oduncaq ehtiyatı 7 milyard kubmetrdən çoxdur.

Tozağacın müxtəlif növləri keçmiş SSRİ-nin demək olar ki, bütün təbii zonalarında yayılmışdır. Onun qərb sərhədi Kareliyadan başlayıb Belorusiya, Ukrayna və Moldaviyadan keçərək şərqdə Kuriil adalarına qədər uzanır.

Tozağac cinsi tozağac fəsiləsinə daxil olub dünyada 140 növü mə'lumdur. Onun yaridan çoxuna (73 növ) keçmiş SSRİ florasında rast gəlinir. Bundan başqa ölkələrde bitən 25 tozağac növü introduksiya edilmişdir. Bütün bu növlər biri digərindən həm xarici görü-

nüşünə, həm də xalq təsərrüfatında əhəmiyyətinə görə fərqlənir. ağaclar aləmində tozağac qar kimi ağ rəngli qabığı olan ağaç cinslərindəndir. Bu rəngi ona bitulin adlanan xüsusi rəngləyici maddə verir, məhz buna görə də tozağac latinca betula adlanır. Qabığında bitulin olmayan tozağac növləri də vardır. Bu ağacların gövdəsi tünd qırmızı, sarı, tünd-bənövşəyi, boz, bə'zən qaramtıl rəngdə olur. Rusiyada ən geniş yayılan ziyilli tozağac növüdür. Belə ad ona cavan budaqlarında uzununa qatranlı ziyilciklərin olmasına görə verilib. Ziyilli tozağac keçmiş SSRİ-nin Avropa və Asiya hissəsinin düzənliliklərində, həm də Qafqaz, Altay dağlarının yüksək zonasında bitir. Düzən ərazilərdə tozağac növləri geniş massivlərdə yüksək gövdəli məhsuldar meşəliklər yaradır.

Qafqaz dağlarında gövdəsinin rəngi tündvari olan 3 alçaqboylu tozağac növü bitir. Bunlar Medvedyev, Minqreli və Radde tozağaclarıdır. Qunib yaylasında dəniz səthindən 1450-1950 metr yüksəkliliklərdə nadir Radde tozağacı meşəsi qoruq kimi mühafizə olunur. Terek çayının sağ sahilində Sion tozağac sahəsi, Orta Asiyada isə Pamir-Alayda bitən türküstan, alay, Pamir və korjinski tozağac növləri bitən ərazi qoruq e'lan edilmişdir.

Qərbi Cənubi Qafqaz dağlarında boyu 6 metrə çatan Medvedyev tozağacı bitir, o bə'zən sürünən, kol şəklində olur. Radde tozağacından fərqli olaraq bu növün gövdəsinin qabığı ağımtıl, yarpaqları isə iri olur.

Kamçatkada və Saxalində olduqca sərt iqlim şəraitində daş tozağac növü bitir. Bu ağaçın oduncağı bir çox metallardan bərkdir.

Tozağacın ən qiymətli növlərindən birine Kareliyanın ucqar meşələrində rast gəlinir. Bitdiyi yerin adını daşıyan bu nadir ağaç növünün (Kareliya tozağacı) qiymətli oduncağı ən qədim zamanlardan istismar edilmişdir. Bu səbəbdən Kareliya tozağacı tükənmək qorxusu altındadır. Təbii halda cəmi 30 min ədəd ağaç qalmışdır. Yerli əhali arasında «Kareliyanın zoluşkası» adı verilən bu əvəzedilməz ağaç növünün qalıqlarını mühafizə etmək məqsədilə xüsusi qoruq təşkil edilmişdir. Son zamanlar bir çox rayonlarda meşə zolaqlarının salınmasında da Kareliya tozağacından istifadə olunur. Bu yaxınlarda ilk dəfə rus meşəçiləri adı tozağacına Kareliya tolzağacıının xüsusi calaq üsulunu tapmışlar.

Tozağac növlərinin ən kiçik bacısı cırtdan tozağacdır. Bu növ tozağac arealının ən şimalında bitdiyi üçün ona qütb tozağacı da deyilir. Alçaq boylu, adı qələm yoğunluğununda gövdəsi olan bu ağaç növü bütün bitkilərdən dözümlü hesab olunur. Cırtdan tozağac Ark-

tikanın sert, amansız ve fəsadlı iqlim şəraitinə tab gətirir. O, yayda qısa dövr ərzində yaşıllaşır, toxumlayır, sonra isə uzun müddət qarın altında qalır. Cırdan tozağac ağac bitkisinin şimal hüdudu sayılır.

Rusiyada biten bütün tozağac növləri şaxtaya dözümlüdür. Dərinə və yanlara güclü inkişaf edən kök sistemi bu ağaç küləyə qarşı da davamlı edir.

Tozağacın geniş sahələri əhatə etməsi onun toxumlarının çox xırda olması ilə əlaqədardır. Bu toxumlar bir yerdə yiğisib tozcuq meyvə yaradır. Payızda yarpaqlar tökülməyə başlayan dövrdə tozağacın qoşaqlanadlı –toxumları yetişir. Həvada uçaraq kiçik təyyarələrə bənzəyən bu toxumlar geniş sahələrə yayılır. Tozağac toxumlarının 5000 ədədi bir qram gəlir. Bir hektar məşəlik hər il orta hesabla 100 milyon ədəd toxum yayır. Yerə düşən toxumların yalnız bir hissəsi cücerti əmələ gətirə bilir. Onların bə'ziləri elə payızda cücertilər görünür. 15-20 yaşına kimi tozağac intensiv boy atır. O, azömürlü ağac olub 50-60 yaşında qocalır, məhv olur və yerini gölgəsevər ağac cinslərinə verir.

Tozağac yalnız gözəlliyi ilə deyil, öz faydalı xassələrinə görə də həmişə insanlara kömək olmuşdur.

Tozağac məşələri xalq təsərrüfatı üçün xammal mənbəyi hesab olunur. Bu ağacın bütün hissələrində – tumurcuğu, şirəsi, yarpaqları, budaqları, gövdəsinin qabığı və oduncağından istifadə edilir.

Tozağacın sarımtıl rəngli oduncağından alınan yüksək keyfiyyətli faner, mebel öz incəliyi və orijinallığı ilə seçilir. Rusiyada faner istehsalının yarıya qədəri tozağacından alınır. Tozağacın oduncağı kütləvi şəkildə yüngül və möhkəm qaçış xizəkləri hazırlamaq üçün əsas material sayılır. Bundan başqa oduncağından kənd təsərrüfatı maşınları hissələri, müxtəlif alətlərin tutacağı, toxucu dəzgahları üçün detallar, şahmat fiqurları, ayaqqabı qəlibi, müştük, ev əşyaları, qab-qacaq, tūfəng qundağı düzəldilər. Tozağac oduncağından quru destilə yolu ilə kömür, sirkə tuşusu, metil spirti, aseton, qatran, yanmış qaz və sairə alınır. Metil spirti müxtəlif ləklər, formalin və ətir almaq üçün işlədirilir.

Son vaxtlara kimi tozağacın oduncağı davamlı olmadığı üçün tikintidə nisbətən az istifadə olunurdu. Kimya elminin inkişafı və tətbiqi ilə toz oduncağından əldə edilən tikinti materialının möhkəmliliyi polad konstruksiyasından da yüksəkdir, həm də bu material on dəfə yüngüldür. Düyün və digər qüsürü olmayan yeni material eyni zamanda çürümək bilmir, rütubətdən və temperatur dəyişkənlilikin-

dən ziyan çəkmir, ziyanvericilərə, hətta oda qarşı da davamlıdır. Göstərilən müsbət cəhətlərilə bərabər material beton və metaldan xeyli ucuz başa gəlir.

Müasir sənaye sıxlımlı tozağac oduncağı olmadan keçinə bilməz. Ondan dişli çarxlar, podşibniklər üçün oymaq və içliklər, borular üçün aralıq qat hazırlanır. Bu mə'mulatlar möhkəmliyi və davamlığı ilə metaldan geri qalmır.

Tozağac gövdəsinin qabığı geniş işlədir, ondan aşılıyıcı madde alınır, yetişmiş tozağac qabığında 13 faiz tannid olur. Qədim dövrə tozağac qabığı Rusiyada yazı yazmaq və şəkil çəkmək üçün əsas material sayılırdı. Qədim Misirdə yazını inkişaf etdirmək üçün işlədilən papirusu qədim Rusiyada tozağacın soyulan qar kimi ağ rəngli qabığı əvəz etmişdir.

Tozağacın berest adlanan üst hissəsi qatran və müxtəlif sürtgülər almaq üçün qiymətli xammal hesab edilir, qatrandan isə bir çox faydalı sənaye məhsulu əldə edilir. Həvəskarlar berestdən gözəl ev əşyaları-yüngül zərif zənbillər, duzqabı, çörəkqabı və s. hazırlayırlar.

Kareliya tozağacının oduncağı daha qiymətli sayılır. Onun tekrar olunmaz cizgiləri və rəng çalarlarına başqa ağacdə rast gəlmək mümkün deyildir. Ağımtıl-sarı, açıq-qəhvəyi rəngi və müxtəlif çalarlı illik halqlarının qeyri-adi forması adamı heyrete getirir. Kareliya tozağacı kimi fırı tozağac da özünün gözəl naxışlı oduncağı ilə məşhurdur. Yerli əhali qədim zamanlardan bəri Kareliya ve fırı tozağaclarının oduncağından müxtəlif ev əşyaları və bədii qablar, mebellər, mücrü, nadir yazı ləvazimati, şahmat, nimçə, duzqabı, qasıq, çərçivə, vazalar və s. hazırlamışlar. Bu mə'mulatlar bütün dünyada özüne şöhrət qazanmış, dəfələrlə ümumxalq sərgilərində mükafatlara layiq görülmüşdür.

Tozağacın müalicəvi əhəmiyyəti günü-gündən genişlənir. Onun oduncağı üzərində parazit həyat keçirən xırda qara göbələklərdən alınan, çəqi adı ilə məşhur olan preparatlar müxtəlif xəstəliklərə qarşı tətbiq olunur. Çaqidən əldə edilən cövhər əhali arasında çay və müalicəvi vasitə kimi çoxdan bəri istifadə olunur. Müasir təbabətin nailiyyətləri xərçəng şışlarının ilk fazasının müalicəsində çaqının yüksək effekt verməsini təsdiq edir.

Tozağacın gövdəsini çərtib ondan qiymətli şirə alınır. Onun tərkibində 2 faiz şəkər, kalium ($166-266 \text{ mg/l}$), maqnezium ($1,2-12 \text{ mg/l}$) duzları, efir yağı, betulol, makro və mikroelementlər – kalium, natrium, maqnezium, marqans, barium, sink, nikel, titan, xrom, dəmir, mis var. Bu kimyəvi elementlər orqanizmin normal həyat fə-

liyyəti və maddələr mübadiləsi üçün zəruridir. Şirə əsasən içki kimi qəbul olunur, həm də turş və desert şərabların və müalicəvi siropların düzəldilməsində istifadə edilir. Tozağacın tumurcuğunda və şirəsində efir yağı, askorbin və nikotin turşusu, saponinlər, aşı maddəsi, üzüm şəkəri, karotin, qlükozid, inozit və s. maddələr vardır. Ağacın cavan yarpaqları Almaniyada və Avstraliyada sidikqovucu vasitə kimi işlədir.

Tozağac güzel dekorativ bitki olmaqla bərabər, həm də rekreatiya tə'sirinə qarşı davamlı ağac cinsi sayılır. Bu ağacın açıq-yaşıl rəngli zərif çətri və aq rəngli gövdəsi olduqca cəzbedicidir. Zərərlə qazlarla və tozla çırklənmiş havaya, həm də tapdalanmaya qarşı da çox ağac cinslərindən döyümlüdür. Bu əlamətlərinə görə tozağac yaşıllaşdırma işlərində özünə geniş yer tapmalıdır. Respublikamızın dağ rayonlarının iqlim şəraiti bu ağac üçün daha əlverişlidir. Bunuyla yanaşı tozağac kifayət qədər plastik bitki olub olduqca müxtəlif bitmə şəraitlərinə uyğunlaşa bilir. O, hətta Bakı şəhərinin isti küləkli şilət havasında da özünü doğrultmuşdur. Hazırda bu ağac Bakının bulvarını və digər görkəmli yerlərini bəzəyir.

Növləri arasında aq gövdəsi olan sallaq tozağac xüsusi dekorativliyi ilə seçilir. Onun sallanan budaqlarının uzunluğu 2 metrə qədər çatır. İriyarpaqlı, Maksimoviç, Daur, Litvinov və digər tozağac növləri də gözəl dekorativ ağaclarlardır.

Yuxarıda adları çəkilən tozağac növlərindən respublikamızın dağlarında üçü-Radde, Litvinov və sallaq (ziyilli) tozağac növləri yayılmışdır. Aşağıda onların qısa təsviri verilir.

Radde tozağacı (*B.raddena*)

Bu növ Qafqaz florasının endem və relikt bitkisi olub, alçaq boylu, əyri gövdəli, boyu 7-8 metrə çatan ağacdır, bə'zən kol şəklinde olur. Gövdəsinin qabağı qonurvari-aq, qırmızımtıl-çəhrayı və ya çəhrayı-bozdur, budaqları isə tünd-qonur rəngdə olur. Yarpaqları yumurtavari-ellipsşəkilli və ya uzunsov yumurtavarıdır, ucu bizdir. Nisbətən xırda olub, uzunluğu 2-5 sm təşkil edir. Yarpaq plastinkasında yana 5-8 cüt damarcıq keçir. Damarcıqlar boyu tüklü olub plastinkadan 4-5 dəfə qıсадır. Çiçek sırgaları qısa, nisbətən yoğun saplaq üzərində düz durur və ya yana əyilmiş olur, uzunluğu 1,5-2,8 sm olub yumurtavari-ovalvari və ya uzunsovudur.

Qafqazda, əsasən Böyük Qafqazın şimal yamacında Terek, Su-

lak çayları hövzəsindən başlayıb şərqdə Quba rayonuna qədər çatır. Ən çox əhəngli dağ süxurlarında və karbonatlarla zəngin torpaqlarda yayılmışdır. Qusar çayının yuxarı hissəsində-Şahdağda daha geniş mövqə tutur. Ona böyük Qafqazın cənub yamacının şərqi hissəsində də rast gəlinir.

Radde tozağacı adətən əyrigövdəli olub, subalp meşə qurşağının aşağı hissəsində dəniz səthindən 1700-2100 metr yüksəklikləri tutur. Daha yuxarılarda onu Litvinov tozağacı əvəz edir. Radde tozağacı həmişə yamacın quzey cəhətlərini üstün tutur. Daha yuxarılarda onu Litvinov tozağacı əvəz edir. Radde tozağacı həmişə yamacın quzey cəhətlərini üstün tutur, qayalı və daşlı yamaclarda da bitir. Toxumla və kök pöhrələrilə artır. Alçaq və əyri gövdəli subalp meşələri yaradır. Bə'zen sırf «ləke» şəklində, bə'zən də Litvinov tozağacı və quşarmudu ilə qarışiq halda bitir.

Litvinov tozağacı (*B.litwinowi*)

Alçaq, bə'zən isə ortaboylu, əyrigövdəli ağaç olub boyu 15 metrə qədər çatır. Gövdəsinin asan soyulan qabığı ağımtıl olub bir qədər çəhrayıya çalır. Cavan gövdə və budaqlarının qabığı sarımtıl və ya qırmızımtıl-qonurdur. Yarpaq saplağı, nəmçinin yarpağın əsas damarının aşağı hissəsi tüklü olur. Yarpaqlar yumurtavarı və ya rombvari-yumurtaşəkilli, ucları şısdır. Kənarları sadə və ya aydın olmayan ikiqat diş-dişdir, uzunluğu 35-55 millimetr, eni 25-50 millimetrdür. Meyvə sırgaları əyilmiş və ya sallaq halda olub ovalvari və ya uzunsov silindr şəkilli, uzunluğu 20-35 millimetr, eni 8-12 millimetrdür. Çılpaq saplağı olur.

Litvinov tozağacı Qafqazda geniş areala malik olub əsasən Böyük Qafqazda və Kiçik Qafqazın şimal-qərb hissəsində kontinental iqlimi olan rayonlarda yayılmışdır. Ziyilli (sallaq) tozağac ilə birlidə Kubandan başlayaraq Dəveçi rayonuna qədər dəniz səthindən 1500-2100 (2200) metr yüksəkliklərdə rast gəlinir. Bu səviyyədən yüksək ərazilərdə soyuğa daha dəyanəti quşarmudu ilə meşənin son hüduduna qədər qalxaraq seyrək bidominant meşəlik yaradır. Çılpaq və çinqılı yamaclarda toxumla və kötük pöhrələrilə yaxşı artır. Böyük və Kiçik Qafqazın şərqi hissəsində Litvinov tozağacı tipik əyrigövdəli ağacliqlar əmələ getirir. İnsan toxunmayan, əlçatmaz ərazilərdə ona dəniz səthindən 2300-2700 metr yüksəkliklərdə rast gəlmək olar. Murovdağda Tərtər və Həkeri çaylarının yuxarı

hissələrində Litvinov tozağacı şərq palidi ilə birlikdə bitir. Büyük Qafqazın cənub və şimal-şərq makroyamaclarında bə'zən fistiq məşəsinin tərkibinə daxil olur.

Litvinov tozağacı subalp zonasında, məşənin yuxarı sərhədində töküntülərin, uçqunların və yarğanların bərkidilməsində böyük əhəmiyyət daşıyır. Bu məqsədlə dəniz səthindən 1900 metrdən aşağı ərazilərdə aşağıda haqqında danışacağımız sallaq tozağacından istifadə edilməsi daha məqsədə uyğun hesab edilir.

Sallaq (ziyilli) tozağac (*B.pendula*)

Alçaq və ya orta boylu ağac olub hündürlüyü 18-20 metrə çatır, çətri ovalşəkilli, budaqlarının ucları sallaq (eyilmış) vəziyyətdə olur. Yarpaqları yumurtaşəkilli və ya dərtilmiş rombşəkilli, şisucludur. Kənarları qeyri-bərabər, çəpinə yuxarı yönəlmüş, qoşa diş-dişdir. Yarpaq saplağı çıarpaq, nazik, yarpağın özündən 2-3 dəfə qıсадır. Meyvə sırgaları nazik saplaqlı olub silindrşəkillidir. Uzunluğu 20-35, eni 6-9 millimetrdər. Meyvə pulcuqları xırda olub eni və uzunu 5 millimetrə qədərdir.


Sallaq toağacı Qərbi Avropada, Rusyanın Avropa hissəsində, Qərbi Sibir, Altay, Qafqaz-qərbi və şərqi Qafqaz, Dağıstan, Kolxida, Mərkezi, cənub-qərbi və cənubi Qafqazada, Qarabağda yayılmışdır. Sonralar O.H.Mirzəyev (1988, 1998) Azərbaycan florası üçün daha iki tozağac növü – ağtozağac (*B.alba*) və *B.microlepis* aşkar etmişdir.

Qafqazın kontinental rayonlarında və subalp zonasında ziyilli tozağac ilkin ağaçlıqlar yaradır. Qırıntı və yanğın sahələrini də tutur, bə'zən dağ çaylarının daşlı-çınqlı sahələrində bitir. Belə sahələrdə o çox vaxt titrəkyarpaq qovaqla birlikdə bitir.

Ziyilli tozağac Litvinov tozağacı ilə bir yerdə ən çox Büyük Qafqazın şimal makroyamaclarında yayılmışdır.

Azərbaycanda o, Büyük Qafqazın şimal-şərq yamacı (Quba, Qusar rayonları), Büyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın şimal yamacı və mərkezi hissəsində yayılmışdır. Subalp zonasında kiçik sahələrdə məşəliklər yaradır, çox vaxt qədim buz morenlərində məskən salır. Bə'zən çaylar boyu orta dağ-məşə qurşağına enir.

Respublikamızda tozağac subalp zonası üçün xarakterik ağac cinsi sayılır. Özünün təbii sərhədində bu məşələr daha yüksək mövqə tutub fistiq və palid məşələrini yuxarıdan əhatə edir. Su hövzələrinin yuxarı hissələrində maksimum atmosfer yağışları düşən sel



1. Radde tozağacı. 2. Litviov tozağacı. 3. Sallaq tozağacı.

axınlarının yarandığı: ərazidə yayıldığı üçün tozağac meşələri böyük torpaq qoruyucu-sutənzimedici rola malikdir. Lakin dağlarımızda tozağaca öz təbii sərhədində yalnız kiçik «ləkələr» şəklində təsadüf olunur. Məsələn, Gəncəçay və Tərtərçay hövzələrində dəniz səthindən 2200-2350 metr yüksəklikdə kiçik sahələrdə tozağac meşəsi mövcuddur (cədvəl 4.13). Ona quşarmudu, keçisöyüdü, bə'zən palid və vələs də qarışır. Zaqatala qoruğunda Piçiqel sahəsində meşənin yuxarı sərhədi tozağac, ağcaqayın, fistiq və palidlə qurtarır. Tozağac qrupları əsasən yamacın şimal cəhətlərini, dağın yal hissəsini, qayalıq və daşlıq sahələri tutur. O çox vaxt quşarmudu və Trautvetter ağcaqayını ilə birlidə bitir. Burada Kilsəçayın sol sahilində yamacın qərb cəhətində dəniz səthindən 2100 metr yüksəklikdə seyrək toz, palid və üvəz ağaclarına rast gəlinir. Kollardan qarağat, qaragilə, itburnu, moruq, qrup halında Qafqaz rödodendronu, tək-tək azaliya və keçisöyüdü bitir.

Cədvəl 4.13.

Gəncəç hövzəsində yüksək dənizlilik zonada tozağac meşələrinin xarakteristikası

Təcrlübə sahəsi	Məşənin tipi	Yerləşdiyi mövqə	Ağac və kol bitkiləri	Öl örtüyü
692	Dəslə sahada rütubətli müxtəliflər tozağacıq 40°	Zivlançayın sol sahilini. DSh-2320m, S-ŞŞq-30-40°	10T+söyüd, quşarmudu, dol.06, h=6-8m, d=8-14cm. Təbii berpa: tozağacı, quşarmudu, vələs	100%: qırtıcı, ətirşah, sürvə, qaragılı, çiyalek, bölgazotu, tek-tek: qaraqınıq, turşəng, güyçüçük, qaymaqçıçək, ayidəsəyi
896	Dəslə-qayıy sahədə rütubətli müxtəliflər tozağacıq (C_3) 40°	Uzungüneyçayın sol sahilini (Zivlançayın qolu), DSh-2310m, ŞŞq-40°	10T(80-120)-pöhredən töremiş, dol.02-03, h=17m, or.d=48cm, mak.d=68sm. Topa halında: quşarmudu h=7-8m, tek-tek söyüd, ardıc	100%: ayidəsəyi, moruq, topal, turşəng, gicitikan, ətirşah, şəhduran
700	Müxtəliflər törəmə tipili azlı rütubətli tozağacı-vələslik ($C_{2,3}$)	Sarısuçayın sağ sahilini (Gəncəçayın sağ qolu). DSh-2010m, Şq-30-35°	I yarus: tozağac (yaşı-ötmüş) dol. 01-02. h=18-23m, d=50-80 sm/ II yarus: 10V (25-35), h=8m, d=6-12sm. Topa halında: ardıc, canavar giləsi	80%: şəhduran, qırtıcı, orta yonca, qaraqınıq, ifriarpaq bağayarpağı, tek-tek: çiyəlek, zimfrovotu, bölgazotu

Zaqatala meşə təsərrüfatı ərazisində Talaçayın sağ sahilində, dəniz səthindən 2120 metr hündürlükdə dağın yuxarı hissəsinin şimal cəhətində dikliyi 60-80° olan daşlı-qayalı yamacda alçaq boylu (5-7 metr), əyri gövdəli tozağacı qeydə alındıq. Ona tək-tək quşarmudu kolu qarışır. Ot örtüyü qrup halında topal, şehduran və etirşahdan ibarətdir. Göstərilən hündürlükdə meşə örtüyünə yalnız malqara çətin çıxa bilən sıldırım qayalıqlarda təsadüf olunur. Lakin belə yerlərə də keçilər dırmaşaraq körpə ağacları tələf edir. Təsvir edilən ağaclıq vaxtılı meşənin yuxarı sərhədində tozağac meşələrinin geniş yayılmasını təsdiq edir.

Naxçıvanda Ordubad rayonunun Tillək sahəsində ziyilli tozağaca şərq palıdır, görüş, ağaçqayının və titrəkyarpaq qovaqla birlikdə dəniz səthindən 2400-2600 metr yüksəklikdə topa halında rast gəlinir.

Tozağac meşəsi yox edilmiş və digər bəhrəsiz «çılpaq» sahələri qısa bir dövr ərzində ilk dəfə tutu bilir. Ona görə də «pioneer» bitki sayılır. Bu hadisə Kəpəz dağının uçqunlarında olduqca maraqlı keçir. Burada dəniz səthindən 2000-2500 metr yüksəklikdə daş yığınları üzərində ilk dəfə şibyələr inkişaf etməyə başlayır. Onlar dağ sükurlarına öz tə'sirini göstərərək orada mamırların inkişafına yol açır. Sükurların arasında və çatlarında narın torpaq hissəcikləri və qismən humus toplanan yerlərdə ağaç bitkilərindən ilk dəfə əyri gövdəli, alçaq boylu (2-5 metr) tozağac, quşarmudu kolu və keçi soyüdü bitir.

Müəyyən dövr keçidkən sonra onların arasında adı şama təsadüf olunur. Tədqiqat zamanı Kəpəz dağının uçqunlarında toz və şam ağaç qruplarını qeydə alındıq. Belə qruplar get-gedə sıxlışaraq meşə mühiti əmələ gətirir. Çətirlərin altında six qalın mamır örtüyü və meşə döşənəyi yaranır və tədricən çürüyərək münbit torpaq qatına çevrilir. Torpaq örtüyü yarandıqca və qalınlaşdıqca şam və tozağac çətirlərinin altında torpağa tələbkar ağaç cinslərinin (fıstıq, vələs, palid və s.) inkişafına şərait yaranır və müəyyən dövrdən sonra ikimərtəbəli meşəlik əmələ gelir. Üst mərtəbəni şam ağacları tutub hündürlüyü 20-26 metrə çatır. İkinci (alt) mərtəbəni isə fıstıq, soyüd, toz, quşarmudu, palid və vələs tutur. Ağaç cinsləri arasındaki mübarizə nəticəsində müəyyən dövrdən sonra işıqsevər şam, toz, soyüd, palid tamamilə məhv olub sıradan çıxır və sırflı meşəsi yaranır. Təbiətin bu maraqlı hadisəsi, yəni şam və toz ağaclarının Kəpəz dağının zirvəsinə doğru arealını genişləndirməsi, ikimərtəbəli ağacların əmələ gəlməsi və tədricən xalis fıstıqlıqla əvəz olunması prosesləri hazırda da tədqiqatçının gözləri önündə davam edir.

Cədvəl 4.14.

Böyük Qafqazın cənub yamacında tozağac meşələrinin xarakteristikası

Təcrlibə sahəsi	Məşənin tipi	Yerleşdiyi mövqə	Ağac və kol bitkiləri	Ot örtüyü
8	Törəmə tipli rütubəti tozağacılıq (C_3B)	Kürmükay hövzəsinin sol sahilin, «Yezdiyayaqlaq», DSh-1760m, $\vartheta=35-40^\circ$	8T+F, V(40), h=15m, d=12sm, tək-tək itburnu, quşarmudu	60-70%: etirşah, qırtıcı, çiyalek, şehdurən, nane, dilqanadan
589	Qayalı yamacda kol örtülü ağaçqayın-palidlı tozağac (B_2C) seyrekliyi	Talaçayın sol sahili, DSh-1800m, $\vartheta=35-45^\circ$	tozağac, palud, ağca-qayın, quşarmudu, moruq	ayıdosşayı, topal, qaymaqcıçek
3	Qaragılılı-topallı rütubəlli fisüqlü-tozağac seyrekliyi (C_3)	Talaçayın sol sahili, DSh-1800m, $\vartheta=35-45^\circ$	8T2F+Ağ., P..dol.02, h=10m, d=24sm, tək-tək quşarmudu, söyüd	50% topal, qaragılı, ayıdosşayı, etirşah, böyürtikan, şehdurən, sürvə
4	Müxtəlifotlu, rütubəlli eyri gövdəli ağaçqayınlı tozağacılıq (C_3)	Orada, DSh-1800m, $\vartheta=30-40^\circ$	8T2Ağ(100-150), dol. 0,1-02, h=11m, d=32sm	90%: etirşah, topal, çəmen yoncası, sürvə, tek-tek: ayıdosşayı, şehdurən, dilqanadan çiyəlek, dovsəntəpəli

Tozağac qruplarına fistiq meşesi qurşağında da rast gəlinir. Zaqatala rayonunda Muxaxçayın sol sahilində, dəniz səthindən 1800 metr yüksəklikdə yamacın orta hissəsinin 35-40 dərəcə dikliyi olan şimal cəhətində yaşı ötmüş seyrək ağcaqayın-tozağac meşəliyi mövcuddur. Tozağacları gövdəsinin aşağı hissəsindən çürüməyə başlayır. Burada qocalıb yixılan ağaclarla da rast gəlinir. Ağaclar eyni gövdəli olub boyları 8-10 metr, diametrləri isə 32-60 santimetrdir. Ağcaqayınlar isə sağlam olub boyları 17-20 metr, diametrləri 40-60 santimetrdir. Ot örtüyündə topal, ətirşah, qaymaqcıçayı və yonca çoxluq təşkil edir. Sürvə, ayidöşəyi, quzuqulağı, dovşantopali, qaragilə və dilqanadana rast gəlinir. Fikrimizcə təsvir etdiyimiz tozağac meşəliyi törəmə tipli olub fistiqlığın yerində əmələ gəlmışdır.

Zaqatala rayonunda Talaçayın sol sahilində dəniz səthindən 1800 metr yüksəklikdə yamacın şimal cəhətində (35-45 dərəcə) fistiq-tozağac seyrəkliyi tədqiq etdik, ona tək-tək ağcaqayın qarışır. Ağacların orta boyu 10 metr, orta diarnetri 24 sm təşkil edir. Meşə-altında quşarmudu, söyüd bitir. Həmin sahəyə yaxın qarışiq ağcaqayın, tozağac seyrəkliyi qeydə alındıq. Ağacların orta boyu 11 metr, orta diarnetri isə 32 sm-dir. Yayaqlara qonşu sahələrdə fistiq meşəsinin tozağac ilə əvəz olunmasının əsas səbəbi dik yamaclarda intensiv mal-qara otarılmasıdır. Bunun nəticəsində torpağın üst münbit qatı dağlırlı və yuyularaq dərələrə aparılır. Yaranmış daşlı-qayalı sahə tozağacın inkişafı üçün daha əlverişli olur.

Laçın rayonunda «Qabırrı» adlanan sahədə dəniz səthindən 1840 metr yüksəklikdə yamacın şimal-qərb cəhətində sırf cavan (30-40 yaşlı) vələslilik bitir. Tərkibində tək-tək palida təsadüf olunur. Burada yamacın dik hissəsində 3 ədəd qocalmış tozağac qalmışdır. Onların boyu 15 metr, diametrləri 22-52 sm təşkil edir. Şübəsiz burada cavan vələs meşəsi və tozağacları törəmə tipli olub sırf palid meşəsinin başdan-başa kəsilib yox edilməsi nəticəsində yaranmışdır.

Laçın rayonunda tozağac meşəleri Şəlvəçayın yuxarı axını yamaclarında dəniz səthindən 2000-2200 metr yüksəklikdə yayılmışdır.

Fistiq meşesi qurşağında meşəsi yox edilmiş sahələrdə bə'zən ziyilli tozağac məhsuldalar meşəlik yaradır. Hamamçayın sol sahilində (Qax rayonu) dəniz səthindən 1760 metr hündürlükdə («Yezdi dağ»da) sırf tozağac meşəsini tədqiq etdik, tərkibində tək-tək fistiq və vələs də bitir. 35-40 yaşlı bu ağaçlığın orta hündürlüyü 15 metr, orta diarnetri 12 sm (maksimum 20 sm) təşkil edir. Doluluğu 06 olub yüksək bonitetə (II) malikdir. Kəsdiyimiz tozağac modelinin analizi göstərdi ki, 15 yaşına qədər onun boyaya görə inkişafı sür'ətlə olmuş,

Cədvəl 4.15.

**Kiçik Qafqazda yüksək dağlıq quşarmudu-tozağacılıqların
xarakteristikası**

Təcrübə sahəsi	Məşənin tipi	Yerləşdiyi məvqe	Ağac və kollar	Ot örtüyü
872	Dik yamaçda rütubətli müxtəli-fotlu tozağacılıq ($C_{1,3}$)	Daşkesən r-nu, Ağqayacayıñ sağ sahilini ($\dot{\text{S}}\ddot{\text{e}}\text{mkirin qolu}$), DSh-2350-2400m, $\dot{\text{S}}-\dot{\text{S}}\dot{\text{Q}}-$ 35-50° «Mozuoğlunun yurdu»	10T+Söy., quşar., dol.0,5-0,06, h=6-8m, d=8-20sm, tek tek yaşılmış tozağac: d=40-60cm	80% tursəng, atırsah, novruzçıçak, qarağıla
891	Dik yamaçda, az rütubətli, körtükli quşarmudu tozağacılıq ($C_{2,3}$)	Ağqayasuçayım sol sahili (Dəldidgəsuçayın qolu) Çovdar kəndindən üstdə, DSh-2200-2400m, $\dot{\text{S}}-30-$ 40°(Kəlbəcər rayonu)	8T2Quş.+P, Yavor, Qar. dol. 03-07, Meşə-altı 30%; gərməşov, doquzdon, itburnu, qarağat, moruq	70%: çiyələk, şəhduran, das böyürtkan, novruzçıçak
891 ^a	Dik yamaçda az rütubətli, kol örtükli tozağacılıq quşarmudu tozağacılıq ($C_{2,3}$)	Ağqayasuçayım sağ sahili, DSh-2400-2470m, $\dot{\text{S}}-30-40^{\circ}$	8Quşarmudu. 1T1Söyüd, Meşəaltı: 30% doquzdon, qara qarağat	70-80%: qırıç, şəhduran, tek-tək: moruq, sürvə, gicitikan zinqirovutu
890	Dik yamaçda azrütubətli müxtəli-fotlu palıdı-tozağacılıq	Levçayın yuxarı axını, Bozlukändə yaxın, DSh-2250m, $\dot{\text{S}}-40-50^{\circ}$	8T(80-100)2P(60)+söyüd, quşarmudu. dol. 03-04. h=10-12m, d=8-14sm, tek-tək: itburnu, moruq	70-80% atırsah, turşo-ğng, sürvə, topal, sehduran, qırıç



Qafqazmənşəli quşarmudu (*Sorbus caucasigena*)



1 — Qonur quşarmudu; 2 — Yunan quşarmudu; 3 — Ağrıovunduran quşarmudu; 4 — Buasye quşarmudu.

sonra bir qədər ləng getmişdir, gövdəsinin yoğunlaşması isə eyni sürətlə davam etmişdir. 35 yaşlı model ağacının boyası görə orta illik artımı normal olub 42 sm təşkil etmişdir.

Böyük Qafqazın şimal-şərq yamacında tozağacın şərq hüdudu Gilgilçayın qolu olan Utuqçayın suayrıçı yamaclarına düşür. Burada qoca və yaşı ötmüş tozağacları tək-tək və 2-3-ü bir yerde bitir. Bu sahədən şərqə doğru tozağaca təsadüf etmədik. Ataçay hövzəsində «Berezka» adlanan yerde (Dibrar dağı) də tozağaca rast gəlmədik.

Böyük Qafqazın cənub yamacının şərq qurtaracağında tozağaca Ağsuçayın qolu olan Qırxbulaq çayının hövzəsində nisbətən çox rast gəlinir. Burada tozağaclar Qırxbulaq çayının yuxarı hissəsində yamacın suayrıçına yaxın yerində yayılmışdır. Onunla yanaşı quşarmudu, gərməşov və yüksək dağ ağaçqayını bitir. Biz burada boyları 10-12 metr, diametrləri 16-36 sm olan 20 ədədə qədər tozağacı qeydə alıq. Tozağaca Qırxbulaq çayının sağ və sol sahilinin sıldırıım qayalı yamaclarında və uçqunlarda da rast gəlinir. Bu ağaclar alçaq boylu, əyri gövdəli olub, quşarmudu ilə bir yerde bitir. Qırxbulaq çayının daşlı-cincillili subasarsında onlarla cavan tozağaclar vardır. Bu ağaclar çaybasarlarda «pioner» bitki rolunu oynayır.

Pirsaatçay hövzəsində tozağac yalnız onun qolu Uzunçayın suayrıçı hissəsində qalmışdır. Burada sıldırıım şimal yamacda 30-a qədər tozağac bitir. Ona bitişik dik yamaclarda ardıc, gəvən və çayıtkanı kolları yayılmışdır. Tozağacın bu sahədə qalması ağacların əl-çatmaz yerde olmasınaşdır. Pirsaatçay hövzəsində tozağacın olmamasının səbəbi burada yuxarı meşə qurşağının insan fəaliyyəti nəticəsin-də yoxa çıxmışdır.

Pirsaatçaydan şərqdə axan Qozluçayın hövzəsində tək-tək çoxyaşlı tozağaclara çayın sol qollarının dar dərələrinin şimal səmtlərində rast gəldik. Buradakı tozağaclar Böyük Qafqazın cənub yamacında tozağacın şərq hüdudu hesab etmək olar. Bu ərazidən şərqdə Qozluçayın nisbətən böyük qolu sayılan Sarıdaşçayın hövzəsin-də tozağaca təsadüf etmədik.

4.11. Dəmirağac meşələri

Talışın düzən və dağetəyi hissəsində subtropik (çay, sitrus, def-nə və s.) və tərəvəz bitkilərinin sahələrinin genişləndirilməsi ilə əlaqədar dəmirağac meşələrinin sahəsi get-gedə azalır. Az-çox ilkin vəziyyətin saxlamış dəmirağac meşəsi olduqca kiçik sahədə bu və

ya digər dərəcədə podzollaşmış və bataqlaşmış subtropik sarı və ya allüvial torpaqlarda Hirkan qoruğunda qalmışdır. Dəmirağac həm təmiz, həm də iki-üç mərtəbəli mürəkkəb, qarışq meşəlik yadadır. Üst mərtəbədə şabalıdyarpaq palid üstünlük təşkil edir. Ona vələs, azatağac və Qafqaz xurniliyi də qarışır. Bu mərtəbənin hündürlüyü 28-36 metrə çatır. Orta mərtəbəni dəmirağac (12-16 metr), alt mərtəbəni isə samşit, bigəvar və başqa kollar tutur (3-7 metr). Ən çox bigəvərli və ölü örtüklü dəmirağac meşə tipləri yayılır.

Dəmirağacda hələ indiki dövrə kimi bə'zi qədim əlamətlər müşahidə olunur. Yarpaqlarının yarışolmuş halda sonrakı ilin yazına qədər ağaçda qalması onun həmişəyaşılıq əlamətini təsdiq edir.

Dəmirağac meşələrində ağaclar özlerinin və ya qonşu ağacların budaqları ile bitişib cürbəcür möcüzəli formalar əmələ gətirir. Qoruqdan kənar ərazidə hazırda pöhrədən törəmiş dəmirağac meşələrinə daha çox rast gelinir. Belə meşələrin yaranması insanın təsərrüfat fəaliyyəti ilə əlaqədardır. İkimərtəbəli palid-dəmirağac meşələrində uzun müddət mal-qara otarılması və ağacların qanunsuz özbaşına kəsilməsi alt mərtəbənin qələbəsilə nəticələnir, yə'ni pöhrədən törəmiş təmiz dəmirağac meşəliyi yaranır, palid isə sıradan çıxır. Pöhrədən törəme tipli dəmirağac meşəlikləri daha çox yayılmışdır. Belə meşələr dəniz səthindən 200-300 m yüksəkliyə qədər müşahidə olunur. Bu hündürlükdən sonra dəniz səthindən 500-600 metrə qədər palid meşələrinin tərkibində dəmirağacın miqdarı azalır. Daha yuxarıda o, tamamilə meşəliyin tərkibində çıxır.

Dəmirağac soyuğa nisbətən az davamlıdır. O, dik yamaclardan, dağın küləkdəyən və aşırım hissələrində çəkinir və çox vaxt relyefin sakit yerlərində (düzəndə, çayın dərə və terraslarında) özünə məskən salır. Belə yerlərdə dəmirağac tək-tək və qrup halında dəniz səthindən 800-1000 m yüksəkliyə qədər qalxa bilir. L.İ.Prilipko (1954) dəmirağacın bu cür relyef formalarında məskunlaşmasını onun bioloji xüsusiyyətləri ilə izah edir.

4.12. Azatağac meşələri

Hirkan azatağacı iqlim şəraitinə münasibəti baxımından bir qədər plastik ağac cinsi olub dəniz səthindən müxtəlif hündürlüklərdə və müxtəlif iqlim rejimlərində bitərək Lənkəranın düzən ərazisində, quru subtropik Muğan düzündə, həmçinin Talyışın quru kontinental dağlıq hissəsində bitir. Lənkəran zonasında sırf və qarışq azatağac meşələrinə az təsadüf etmək olar. Burada azatağaclar 160-200 ya-

Cədvəl 4.16.

Pozulmuş azatağac meşələrinin təsviri

Təcrübə sahəsi	Meşəliyin tipi	Yerleşdiyi məvqə	Ağac və kol örtüyü	Ot örtüyü	Ehtimal olunan ilkin ağaclıq
M-15	Pozulmuş palidli azatağac meşesi	Cəlilabad r-nu Təmirli kəndində yaxın DSh-160m	10A, 5ASP, dol. 04-06, yemişan 20-30%	Cil, topal	Yüksək gövdəli azat-paldı meşesi
M-16	Güclü pozulmuş palid-azatağac seyrəkliyi	Cəlilabad r-nu, Ağdaş kəndindən yuxarı Şq-10°	SASP(80-120), dol. 02, h=10-15m, ekseriyeti təpə hissədən kesilib. Azat: d=20-40sm, Pald: d=28-60sm, tek-tek qarətkan yemənən	---	<-->
M-17		Cəlilabad r-nu, Oğrubaşaq kəndinin yaxı, DSh-240m, Ş-30°	SASP(50-100) ekseriyəti təpə hissədən kesilib. h=22m, d=24-40sm, 6F4A(20-40), h=1-5m, 40-70%, yemişan, itiburu	seyrek taxıl	Yüksək gövdəli palidliq

şında 36-40 m hündürlüyə və 1-1,5 m diametrə, 1 ha-da oduncaq ehtiyatı 600-800 m³-ə çatır. Tək-tək 300-400 yaşı azat ağaclarına rast gəlinir, onların yoğunluğu 2,0-2,6 m-ə çatır. Belə ağaclar Lerik və Cəlilabad rayonlarında, əsasən qəbirstanlıqlarda qalmışdır.

Məsələn, Lənkəran-Lerik yolunun 40-cı kilometrində «Pin» sahəsində 2 yaruslu mürəkkəb ağaçlığın I yarusunda azatağacın boyu 25-40 m, diametri 90-140 sm təşkil edir, II yarusu samşit tutur, boyları 3-13 m d=6-26 sm-dir. Tək-tək şabalıdyarpaq palid ağaclarının hündürlüyü 32-35 m, diametrləri 100-160 sm təşkil edir, qrup halında dəmirağac da bitir.

Cəlilabad meşə təsərrüfatında palidla qarışq azatağac meşələrin hər yerdə insan tərəfindən pozulmağa mə'ruz qalmışdır (cədvəl 4.16.). Ağacların əksəriyyətinin təpə hissəsi və qol-budaqları balta ilə kəsilmişdir. Meşədə daim mal-qara otarılır. Odur ki, meşəliklər çox yerdə doluluğu 03-02 olan seyrəkliyə çevrilmişdir. I sayılı təcrübə nəticəsində ağaçlığın müxtəlifyaşlı olması sistematik olaraq ağacların kəsilməsi ilə əlaqədardır, cavan yaşı ağaclarala da rast gəlinir. Təbii bərpa əsasən azatağac ilə gedir, onlar dəfələrlə mal-qara tərəfindən yeyilmişdir. Odur ki, boyları 0,5-2,0 m-i keçmir. M-15 sayılı təcrübə sahəsi yolun kenarında yerləşib tərkibində azatağac üstünlük təşkil edir, yoldan və yaşayış məntəqəsindən uzaqlaşdıqca ağaçlığın tərkibində azatağac azalır, şabalıdyarpaq palid isə artır, çox vaxt azatağac sıradan çıxır. Kiçik Sadatlı (Yeddi-bulaq) kəndinin yanında güclü pozulmuş meşəlikdə azatağac dominantlıq təşkil edir. Belə qanuna uyğunluq, yaxud kənddən uzaqlaşdıqca azatağacın azalması M-17 sayılı təcrübə sahəsində də müşahidə olunur. Yaşayış məntəqələri yaxınlığında tərkibdə azatağacın çoxalması insan fəaliyyətində (ağacların kəsilməsi, hədsiz mal-qara otarılması) əlaqədarıdır. Burada meşə və yeniyətmə ağaclar tamamilə mehv edilir.

Belə qanuna uyğunluğun aşkar edilməsi antropogen amillərin təsirile yüksək məhsuldar azatağac-palid meşələrinin tədricən pozulmuş seyrək azatağac üstünlük təşkil edən və ya sərf azatağac meşələrində əvəz olunması prosesinin olmasını təsdiq edir. Bu məsələnin ətraflı təhlili sonrakı bölmədə verilecekdir.

4.12. Qarmaqvari şam meşələri (*Pinus sosnowskyi*)

Şam meşələri respublikamızda olduqca cüz'i sahə tutub ümumi meşələrimizin yarım faizini belə təşkil etmir. Dünya miqyasında isə

şam iynəyarpaqlı meşələrin ən geniş yayılan nümayəndəsidir. Şamın 100-ə qədər növü mə'lumdur. Azərbaycanda iki şam ağacı növü bitir: eldar şamı və qarmarvari şam. V.Z.Qulisaşvili (1956) qarmaqvari şamı buzlaq dövrünün reliktinə aid edir və qeyd edir ki, onun şərq sərhədi buzlaq örtüyünün şərq sərhədi ilə üst-üstə düşür.

Qarmaqvari, Sosnovski və ya Qafqaz şamı - *Pinus sosnowskyi*. Boyu 20-35 m-ə çatan dəyirmi və ya piramida çetirli ağacdır. Gövdəsinin qabığı qırmızımtıl-sarı, nazik lövhələr şəklində soyulur, budaqlarının qabığı isə şumal, boz rənglidir. İynələri düz və ya bir qədər yana əyilir, bərk və itidir, göyümtül yaşıl olub uzunluğu 2-7 sm-dir. Qozaları ovalvari, gödək yumurtashəkillidir, parıldayırlar, bozumtul-qonur rəngli olub uzunluğu 2-5 sm, eni 2-4 sm-dir, asimetrikdir, aşağıya doğru əyilir, tek-tək və ya 2-4-ü bir yerde yerləşir. Qozanın üstünün qalxancığı rombşəkilli olub qırışılıdır, yasti və ya piramida şəkillidir.

L.İ.Prilipko (1954) qarmaqvari şamın Böyük Qafqazın şimal-şərqi yamacında Qusar rayonunun Laza kəndi ətrafında dəniz səthindən 1800-1900 m yüksəklikdə bitdiyini göstərir. Tədqiqatlar zamanı göstərilən yerde şama rast gəlmədi.

Qarmaqvari şama təbii halda respublikamızda həm Böyük Qafqaz, həm də Kiçik Qafqaz dağlarında rast gəlinir. Marşrut tədqiqatımız müəyyən etdi ki, şamın şərqi hüdudu Böyük Qafqazın şimal-şərqi yamacında Qusar çayının sol sahilində Kuzun kəndi yaxınlığındadır. Burada dəniz səthindən 1400 m yüksəklikdə sıldırımqayalı yamacda boyları 1-3,5 m olan 20 ədəd qarmaqvari şam ağacları bitir. Yerli əhali vaxtile ətraf qayalı yamaclarda çoxlu hündür boylu şam ağaclarının olduğunu söyləyir.

Böyük Qafqazın cənub yamacında qarmaqvari şam Filizçay (Balakənçay) hövzəsində dəniz səthindən 800-1000 m yüksəklikdə bitir. Burada 10 hektara yaxın olan sahədə olan şam ağacları qayalı aşırımları və dik, çılpaq qayalıqları tutur. Bə'zi alımlar enliyarpaqlı meşələr əhatəsində bitən bu şamın qonşu Dağıstan meşələrindən keçməsi fikrini irəli sürür, bə'ziləri isə Filizçaydakı şamı Böyük Qafqazın cənub yamacında şam meşələri arealının şərq qurtaracağı hesab edir. Bizim fikrimizcə, Filizçayda şamlar buzlaq dövründən bizə qalan yadigarlardır. Belə dik qayalı yamaclarda şamları əhatə edən və tek-tək ona qarışan enliyarpaq ağac cinsləri (fıstıq, vələs) şamla rəqabətə girə bilmir, belə şəraitdə pioner ağac cinsi sayılan şam mübarizədə "qalib" gəlir. Belə şəraitdə şam meşələri seyrek



Filizçay (Balakənçay) hövzəsində qayalıqda şam ağacları.



Elləroyuğu dağında eldar şamı (şəkil A.Mikayılovundur).

bitir, burada ot örtüyü de zayıf inkişaf edir. Ona göre de belə qayalı sahələrdə şam yeniyetməlerinin böyüməsi üçün əlverişli işıq şeraiti yaranır, müxtəlif yaşı şam ağaclarına təsadüf etmək mümkündür. Lakin apardığımız tədqiqat zamanı bu sahədən 60 km şərqə doğru Qax rayonu ərazisində Kürmükçayın sol sahilində bir qrup şama rast gəlirik. Təbii halda bitən bu ağaclar “Zeyəm dərəsi adlanan sahədə dəniz səthindən 900 metr yüksəklidə dik çəngilli yamacda palid və vələs meşələri əhatəsində bitir. Burada boyları 3-4 metr olan 14 ədəd cavan yaşı şam ağacları saydıq. Şamin bura nə yolla düşməsi maraqlı bir hadisədir.

Kiçik Qafqazda qarماqvari şamın təbii halda kiçik qrupları Tovuz rayonunda bitir. Tovuz rayonu ərazisində şamlığı iki yerdə - Əsrikçay hövzəsində dəniz səthindən 1500-1700 m yüksəklidə və Zəyəmçay hövzəsində 1150-1350 m yüksəklidə kiçicik sahələrdə tədqiq etdik.

Kəpəz-Göygöl şamlığı. Mə'lumdur ki, Kiçik Qafqaz dağlarında, o cümlədən Murovdag sistemi yamaclarında enliyarpaq meşələr yayılmışdır. Bu meşələrdə əsasən fistiq, vələs və palid üstünlük təşkil edir. Murovdagın bir qanadı sayılan Kəpəzdə isə enliyarpaq meşələrlə yanaşı iynəyarpaqlı ağacların bir nümayəndəsi olan qarماqvari şama da rast gəlinir. Enliyarpaq meşələr əhatəsində Kəpəzdə şam meşələrinin yaranmasını tarixi bir hadisə kimi göstərmək olar. Burada şam meşələrinin əmələ gəlməsi, şübhəsiz, XII əsrde baş vermiş, qədim Gence şəhərini alt-üst edən dəhşətli zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsinin uçması hadisəsi ilə bağlıdır. Ele həmin dövrde uçmuş Kəpəz dağı Ağsuçayın qabağını kəsərək Göygölün, Maralgölün və Zəligölün yaranmasına səbəb olmuşdur.

Hazırda Göygöl və Maralgöl ətrafi yamaclarda şam meşələrinin yayılması prosesi davam edir, bu olduqca maraqlı hadisədir. Burada zəlzələ nəticəsində yaranmış daş yığınları üzərində ilk dəfə şibyələr inkişaf etməyə başlayır. Onlar dağ süxurlarına öz tə'sirini göstərərək orada mamırların inkişafına yol açır. Belə ibtidai bitkilər arasında ilk dəfə tek-tek əyri gövdəli tozağac, quşarmudu, keçi söyüdü və şam ağacları bitir. Bu ağaclar çılpaq yamacları ilk dəfə tutduğu üçün «pioner» cinslər adlanır. Şam ağacları burada əvvəlcə tək-tək və qrup şəklində bitir, sonra isə sıx meşəlik yaradır.

Belə şeraitdə şam ağaclarının boyu bitdiyi yerdə asılı olur. Məsələn, daşlar arasında az-çox xırda torpaq hissəcikləri toplanan və nemlik olan yerdə 10-15 yaşı olan şamların boyu 1,0-1,5 metrə çatır, onların böyüməsi ilbəil sür'ətlənir, qaya üzərində isə həmin

Göygöl ətrafındaki şam meşələrinin xarakteristikası

Təcrlibə sahəsi	Məşənin tipi	Yerleşdiyi mövqə	Ağac və kol bitkiləri	Ot örtüyü
718	Rütubətli, daşlı yaşılma- mırı fistiqlı-şamlıq (B ₃ C)	Göy-göl, DSh-1770m	Iyarus: 10Ş(150-200), dol.04- 06, h=24,5m, or.d=38sm, mak.d=64sm II yarus: 6F2Söy2Toz, qusar-, veləs, palid. h=7-10m, sixlüg 30-40%, tek-tek moruq, it- burnu	Sümürge, göyçiqək, çiyə- lek, manur bütün torpaq səthini örtür.
719	Rütubətli daşlı yaşılma- mırı şamlıq (B ₃ , B ₃ C)	Göy-göl, DSh-1700m, Ş-ŞŞQ-15-25°	10Ş(150-200), dol.05-06, or.h=23m, mak.h=26m, or.d=36sm, mak.d=56sm	Səthi bütöv yaşılınan örtür, sümürge, göyçiqək, etirşah, cil
720	Rütubətli, daşlı müxteli- fotlu, yaşılınanlı şamlıq B ₃ , B ₃ C	Göygöl, DSh-1730m, Q-21°	10Ş+V, F, bəzən: 5ŞŞF, V. or.h=25m, mak.h=27m, or.d=72sm. Meşəlti: qusar- mudu, itburnu, ardic, zirinc	Torpaq fragmənti olan yer- də: cil, qirtic, şehduran, qaraqınıq, canavar giləsi, çiyəlek, etirşah, toyçiqəyi, yaşlı mamır-60-70%
721	Daşlı tozağacı-şamlıq (B ₃)	Göy-göl DSh-1700 m	8Ş2T+P(150-250), şam: h=15-20m, toz: h=6-7m. Me- şəlti: qusarmudu, itburnu, ardic, zirinc	
715	Rütubətli daşlı tozağac seyrekliyi, manır- müxtelişfolu, tek-tek şamlar	Maral-göl. DSh- 2010m, Ş-ŞQ-34-40°	10Tdol.02, h=4-7m, d=4-6sm, tek-tek qusarmudu, germen- sov, ardic, fistiq: d=5sm, h=4- 5m. Zədəd şam: h=14-15 m, d=30cm	50% mamır, ot örtüyü 60- 70% cil, şehduran, qaynaq- çiqək, kəkonu, tək-tək qır- tic, sümürge

Daşı çəməni
Şibyeli-mamırı,
quşarmudu və
ya söyüdü
tozağacıq



Dağ süxuru
qalaqları →
Şibyeler və yaşı
mamırlar
(A)

Tozağacı,
quşarmudu,
söyüdən ibarət
seyrəklilik (A,B)

Tək-tək şam, fısıq,
yələs iştirak edən →
tozağacı-quşarmudu
seyrəklilik (A,B)

Müxtəlifotlu
yəşil mamırı ikidir
yaruslu
tozağacı
fısıqlıq (B,C)

Müxtəlifotlu
yəşil mamırı ikidir
yaruslu
tozağacı
fısıqlıq (C)

Yaşlılmamırı
müxtəlifotlu və →
ya müxt. otlu
vələslə fısıqlıq,
tek-tek yaşı
ötmiş şam
ağacıları (C)



Şibyeli, yaşıl
mamırı surf
tozağacıq (B)

Müxtəlifotlu-yəşil
mamırı ikiyarusu
tozağacı şamlıq (B)

---2500-2600 --- 2000-2500 --- 1800-2000 (2150) --- 1600-1800 (1900) M
Kəpəz dağında dağ süxurları üzərində dəniz səthindən müxtəlif
hündürlüklerde şam meşələrinin formalşması və deyişimi.

yaşda ağacın boyu 0,5-0,7 metr olub, böyüməsi də çox ləng gedir və çətri kütləşir. Qayalıqlar arasında bitən şamlar arasında moruğa, daş böyük kana, kəkotuna, cilə və yağıotuna rast gəlinir. Tədqiqat zamanı Kəpəz dağında axırıncı şam ağacını dəniz səthindən 2280 metr yüksəklikdə müşahidə etdik. Qrup şəklində və tək-tək yeni əmələ gələn şam ağaclarının əsasən 10-30 yaşı vardır. Burada bir neçə ədəd də 80-100 yaşı olan şama təsadüf etdik. Bu ağaclar düz gövdəli olub boyları 14-15 metr, diametri isə 30-40 sm təşkil edir. Cavan şam ağacları və yeniyetmələr ən çox «ana» ağacların ətrafında özünə məskən salır və Kəpəz dağının zirvəsinə doğru öz arealını genişləndirir. Lakin Azərbaycanın müasir iqliminin tə'siri nəticəsində (rütubətli müləyim iqlim) şam meşələri buranın daimi, köklü «sakini» olaraq qalmır və tədricən öz yerini enliyarpaq ağaç cinslərinə verir. Bu proses necə gedir? Apardığımız tədqiqatlar göstərir ki, Göygöl ətrafında az meylli yamaclarda şam meşələri altında qalın məmər örtüyü və meşə döşənəyi yaranır. Sonralar onlar çürüyərək münbit torpaq qatı əmələ gətirir. Torpaq örtüyü yarandıqca və qalınlaşdıqca şam ağaclarının altında torpağa tələbkar enliyarpaq ağaç cinsləri müşahidə olunur. Beləliklə də, şam meşələri öz çətiri altında torpağı münbitləşdirməklə özünə ciddi rəqib qazanmış olur. Torpağın münbitliyi artdıqca şam ağacları altında fistiq, vələs və palidin inkişafı üçün əlverişli şərait yaranır. Müəyyən dövrdən sonra ikimərtəbəli meşəlik əmələ gəlir. Birinci mərtəbəni boyları 20-26 metrə çatan şam ağacları tutur, ikinci mərtəbədə isə fistiq üstünlük təşkil edir. Ona çoxlu miqdarda vələs, az miqdarda palid, cökə, görüs və ağaçqayın qarışır. İkinci mərtəbəni tutan ağaclar alçaq boylu (4-5 metr), əyri gövdəli olur. Meşə altında quşarmudu, doqquzdon, böyürtkan, moruq və tək-tək ardıcıl rast gəlinir.

Ayrı-ayrı sahələrdə bitmə şəraitindən, meşəliyin tipindən asılı olaraq şam ağaclarının hündürlüyü 18-26 m, orta diametri 26-36 sm, bir hektarda oduncaq ehtiyatı 200-500 kubmetr təşkil edir.

Hazırda Göygöl ətrafında ikimərtəbəli meşəliyin əmələ gəlməsi prosesi davam edir. Dağın 1800-1900 metr yüksəkliyində bu proses daha şiddetli gedir, buru şam meşələrini əhatəyə alan fistiq meşələri bir qədər də sürətləndirir. Bu yüksəklikdən yuxarı isə Kəpəzin daş qalaqları subalp çəmənləri ilə həmsərhəd olur. Belə şəraitdə meşənin sıxlaması zəif gedir və şam meşələri daha uzun dövr hökm sürə bilir.

İkimərtəbəli şam-fistiq meşələri altında torpağın çımlaşması və güclü kölgəlik şəraitində cavan şam ağacları yaxşı inkişaf edə bilmir. Əger tək-tək cavan şam pöhrələri müşahidə olunursa da belə

şəraitdə normal böyüye bilmir, nazik, əyri, kövrək gövdə əmələ getirir, ancaq on yaşa kimi ömür süre bilir və quruyaraq məhv olur. Odur ki, enliyarpaq ağac cinslərinin çətri altında əmələ gələn, olduqca işiqsevər şam yeniyetmələri böyüüb cavan ağaçlı həddinə belə çata bilmir. Digər tərəfdən birinci mərtəbəni tutan irigövdəli şam ağacları qocalaraq tədricən sıradan çıxır, onu əvəz edə biləcək cavan şam ağacı nəslə kəsildiyindən öz yerini fistiq və vələsə tehvil verməyə məcbur olur. Hazırda Göygöl ətrafında fistiq meşələri içərisində tək-tək qalmış 200-300 yaşlı, boyu 30-36 metrə, diametri 100-110 santimetrə çatan qocaman «mayak» şam ağacları bunun canlı şahidləridir. Bu qoca ağaclar da vaxt keçdikcə aradan çıxır və təmiz fistiq meşəliyi yaranır.

Şübhəsiz, zəlzələ baş vermişdən əvvəl Kəpəzin hər yerində fistiq meşələri yayılıbmış, buna dağın zəlzələdən uçmayıyan hissəsindəki fistiq meşələri şahiddir. Zəlzələ zamanı əmələ gəlmış dağ uçqunları üzərində münbət torpaq şəraitinə alışan fistiq ağacı inkişaf etməyə qadir olmadıqından orada şam «pioner» ağac cinsi kimi inkişaf etməyə başlamışdır.

Qarraqvari şamın Qafqazda arealı əsasən buzlaşma dövrünə uyğun gəlir. Odur ki, bu şamı buzlaşma dövrünün relikti hesab edirlər. Buzlaqlar geri çəkilərkən şam bir «pioner» ağac cinsi kimi çılpaq, torpaqsız yamacları, qayalıq və daşlıqları tutmağa başlamışdır. Hazırda Şimali Qafqazda bu proses davam etməkdədir.

Respublikamızın ərazisində, o cümlədən Göygöldə mövcud şam meşələrinin mənşeyini buzlaqların geri çəkilməsi prosesi ilə izah etmək düzgün olmazdı (Filizçaydakı şamlar istisna olmaqla).

Şübhəsiz, dağlarımızın yamacları buzlaqlar geri çəkilərkən şam meşələri ilə örtülü olmuşdur. Holosen dövründə iqlimin dəyişməsi ilə əlaqədar olaraq şam meşələri tədricən öz yerini fistığa və digər enliyarpaqlı meşələrə «tehvil» vermişdir. Respublikamızda şamın fistiq, vələs və palıdı əvəz olunması prosesi bütövlükdə başa çatmışdır.

Zəyəmçay və Əsrikçay hövzələrində şamlıqlar

Yuxarıda qeyd edildiyi kimi qarraqvari şama Tovuz rayonunun Zəyəm və Əsrik çayları hövzələrində də rast gəlinir. Burada gürcü palıdı meşələrinin əhatəsində şamın bitməsi fikrimizcə yalnız antropogen amillərin tə'sirilə bağlıdır. Şam güclü eroziyaya uğramış daşlı-qayalı yamaclarda bir «pioner» ağac kimi bitir. Fikrimizcə şam ağacı buraya qonşu Göygöl şamlığından keçmişdir.

**Zeyənçay hövzəsində şam meşesinin
xarakteristikası**

Təcrübə sahəsi	Məşənin tipi	Yerleşdiyi mövqə	Torpaq	Ağac və kol bitkili
681	Quruvəri- palidli-şamlıq (B _{1,2})	Tovuz r-nu, Bal- Şamlıq, DSh-1150- 1350 m, CQ-30-35°	yuxa, ana suxur səthə çıxır, qayanın qırıntı məhsulu	I yarus: 10S(40-80), dol.0,2-0,6, or.h.=18m, mak.h=22m, or.d=20sm, mak.d=40sm, tək- tək şamlar (150-200), h=36m II yarus: 10P+V, Dəmirgara, təpə hissesi kəsilib, h=3-6m, sıxlığı 40-60%, tek-tek palid: h=15-18m, d=40-60sm, tek-tek sa- rağan
682	Quru qayal- daşlı palidlıq (B ₁)	681-in yanında, DSh- 1300m, C-CQ-35°	Bərk suxur səthə çıxır ve ya qırıntı məhsulu	10P təpə hissədən kəsilib, h=4-8m, d=20- 40sm, tek-tek P: h=15-18m, d=40-60sm, tək-tek şam: h=4m
682*		yenə arada DSh-1320	Bərk suxur səthə çıxır ve ya qırıntı məhsulu	Şam qrupu (30-40), dol. 07, h=12-13m, d=12sm, mak.d=16sm, şam palidi sıxışdır.

Cədvəl 4.19.

**Əsrikcəy hövzəsində (Böyük-Qışlaq kəndinin yan) şam meşələrinin
xarakteristikası**

Təcrlibə sahəsi	Məşənin tipi	Yerleşdiyi mövqə	Ağac və kol bitkiləri	Ot örtüyü
676	Ciliortikli quruvan şamlıq (Şha), (C _{1,2} B)	Böyük-Qışlaq kəndinin yanı. DSh-1520m, C- CŞq-30-35°	10Ş or.h=16m, mək.h=20m, or.d=32sm, mək. d=42sm, dol.0,5.	20% cil, dilqanadan, ço- banyastığı, qırtıcı, çiyəlek
676 ^a	Daşlı-qayalı quru sahədə şamlıq (B ₁)	676-nın yanı DSh-1520m, C-35-40°	10Ş(20-30), h=5-7m, tek- tek itburnu	20% kəkotu, qrup halında cil, qım yaradır
679	Quru qayalıdaşlı sahədə ardıcılı şamlıq	676-dan 3 km qərbədə DSh-1600 m, C-25°	10Ş(35-40) or.h=12m, or.d=24sm, qrup halında ardic h=0,5-1,5	10% cil, çiyəlek, kəkotu, qırtıcı, dilqanadan, pişik- quyrğu, lanset. bağayar- pağı
680	Quru qayalıdaşlı sahədə ardıcılı şamlıq	Orada, yamacın üst hissə- sində DSh-1650m, C-30- 35°	10Ardic h=2m, dovş- nalması, yemisan, zirinc, topulqa-20-60%, h=1-2m. Tek-tek və qrup halında şam (40-50): palid, vəle- sin kötükləri	5% cil, kəkotu, göyçək, lansetvari bağayarpaq, qırtıcı, çiyəlek, şehduran, dilqanadan, qaraqınıq, tək-tək moruq

Kəpəzdəki-Göygöldəki şamlıqdan fərqli olaraq Tovuz rayonunda quraqlıq tipli şam meşələri yayılmışdır. Burada iqlimin nisbətən quraq olması və ot örtüyünün zeif inkişaf ilə əlaqədar şamın təbii bərpası olduqca yaxşı gedir. Bu sahələrdə şam meşələri çox dik yamacların güney cəhətlərində məskən salır, burada torpaq örtüyünün arası kəsilmədən sethi yuyulması müşahidə olunur. Göygöl şamlığı isə yamacın şimal cəhətlərində iri daş qalaqları fonunda inkişaf ədir. Odur ki, burada intensiv çürüntü və torpaq əmələ gəlməsi prosesi gedir.


Əsrik çayı hövzəsində Böyük Qışlaq kəndi ətrafında şam ağacları eroziyaya uğramış daşlı yamaclarda da özünə yeni məskən salır və arealını genişləndirir. Meyilliyi 35-40 dərəcə olan daşlı-qayalı sahələrdə cavan yaşı şam meşəliyi əmələ gəlmişdir. Burada bir kvadratmetr sahədə 15-30 ədədə qədər 1-5 yaşında olan şam yeniyetmələri müşahidə etdik.

Qeyd etmək lazımdır ki, 25-30 yaşında şam meşəliyinin boyu 6-7 metrə çatır. Yaş artıqça ağacların boyası görə böyüməsi sür'ətlənir. Belə ki, həmin meşəlikdə son 10 ildə ağacların böyüməsi qabaqkı illərə nisbətən iki dəfə intensiv getmişdir. Lakin təsvir olunan sahədə mal-qara otarılması nəticəsində cavan ağaclar zədələnərək məhv edilir, bə'ziləri isə yastıq şəklində kol formasını alır. Bu ərazidən üç kilometr qərbədə dik daşlı yamacın cənub cəhətində 3 hektar sahədə 40 yaşı şam ağacları bitir, onun tərkibinə yaşı 10-20 olan palid və qismən vələs qarışır, meşənin təbii bərpası əsasən həmin ağaclarla gedir, bu isə şam meşəsinin gələcəkdə palid və vələslə əvəz olunmasını göstərir.

Böyük Qışlaq kəndini əhatə edən eroziyaya mə'rüz qalmış daşlı cənub yamaclarda cavan yaşı şam ağaclarına rast gəlinir, meşəsizləşdirilmiş şimal yamaclar isə çəmən-bozqır otları ilə örtülü, onların yaratdığı çim qatı şamın bitməsinə maneçilik törədir.

Hazırda Əsrikçay hövzəsində bir tərəfdən daşlı-qayalı yamacları şam ağacları zəbt edir, digər tərəfdən isə şam meşələri palid, vələs və fistiqla əvəz olunur. Tədqiqat göstərdi ki, başqa ağac cinslərinə rast gəlinməyən sərf şam meşəliyində də meşənin təbii bərpası vələs, palid və fistığın üstünlüyü ilə gedir. Lakin onlar mal-qara tərəfindən məhv edilir. Tək-tək rast gəlinən şam küçətileri isə meşənin kölgəli çətrinin altında «boğulub» sıradan çıxır. Zeyənçay hövzəsində Bala-Şamlıq kəndinin yaxınlığında iki mərtəbəli şam meşəsi bitir. Burada birinci mərtəbəni boyu 18-21 metr olan şam ağacları tutur, bu ağacların 40-80 yaşı var, orta diametrləri 20 santimetredir. Tək-tək 150-200 yaşı olan qoca şamlara təsadüf edilir. Meşəliyin

İkinci mərtəbəsini boyları 2-3 metr olan palid ağacları tutur, ağaçlığın bu mərtəbəsi şübhəsiz şamın seyrək çətri altında sonradan yaranmışdır. Hazırda şam yeniyetmələrinə daşlı-qayalı tala yerlərində rast gəlmək olar. Six meşə çətri altında baş qaldıran şam cücertiləri az işiq gördüyündən sonradan əyri gövdəli şiv emelə getirir, yaxud tez sıradan çıxır. Meşənin təbii bərpası əsasən palid və vəlesin hesabına gedir. Şübə yoxdur ki, vaxtılı burada bu ağac cinsləri meşəlik yaradırmış. Gələcəkdə şam meşəsinin palid və vəleslə əvəz olunması gözlənilir. Ətraf ərazilərdə eyni tipli dağ yamaclarında yayılan palid-vələs meşələri bu fikri təsdiq edir. Burada torpaqsız sal qayalıqlarda tək-tək 100-120 yaşlı şamlar bitir. Onların kökləri dağ sükurlarının çatlarına işləyir. Qonşu ərazidə güclü eroziya prosesinə uğramış daşlı yamaclarda 30-40 yaşlı şam qruplarına rast gəlinir, burada aşınmaya mə'rüz qalmış və oxalanmış dağ sükurları üzərində kiçik sahədə six şam meşəsi bitir.



Şam meşəsinin formalaşması və ilkin palid meşəsinin bərpa olunması.

Tərkibində rast gəlinən tək-tək palid ağacları boyca şamdan geri qalaraq onun çətri altında məhv olur. Meşə döşəneyi və mamır örtüyü yaranan şam meşələrində şam ağacının cücertilərinə təsadüf olunmur, belə yerlərdə meşənin bərpası palid və fistıqla gedir. Bu onu göstərir ki, ərazinin iqlim torpaq şəraiti enliyarpaqlı meşələrin

bitməsi üçün daha əlverişlidir. Buna baxmayaraq orta və aşağı meşə qurşağında güclü eroziyaya uğramış daşlı yamaclarda başqa ağaç cinsləri inkişaf edə bilmədiyi halda, qarmaqvari şam məhsuldar məşlik yaradaraq böyük torpaqqoruyucu rolu oynayır.

Qarmaqvari şamdan ibarət meşələrin hazırda Qafqazda geniş sahələri qalmaqdadır. Şimali Qafqazda təbii şam meşələrinin sahəsi 140,5 min hektar, Gürcüstanda 72,5 min hektar, Ermənistanda 2,2 min hektar təşkil edir. Azərbaycanda isə vur-tut cəmi 230 hektar təbii halda bitən qarmaqvari şam meşəsi mövcuddur. Onun 10 hektarı Filizçayda, 70 hektara yaxını Tovuz rayonu ərazisindədir, 150 hektarı isə Kəpəz dağının payına düşür.

Şam meşələrinin mühafizəsi və artırılması

Respublikamızda qarmaqvari şam meşələrinin həm tarixi, həm də yüksək kurortoloji, torpaqqoruyucu və estetik əhəmiyyətini nəzərə alaraq Goygölde və Filizçayda bir qoruq kimi mühafizə olunur.

Əsrik və Zeyəm çayları hövzələrində olan şamlıqların mühafizəsi qənaətbəxş deyildir. Bu sahələrdə daim malqara otarıldığından şam cüçətileri və cavan ağacları zədələnərək, sıradan çıxır. Bu sahələrdə olan mövcud şam meşələrini mühafizə etmək məqsədilə ətrafi dəmir torla hasarlanmalıdır. Şam meşəliklərinə yaxın yerləşən eroziyaya uğramış daşlı, çilpaq yamaclarda yerli şam ağaclarının toxumu yığılb səpilməlidir.

Qusarçayın sağ sahilində yamacın daşlı-qayalı şimal cəhətində 20 ədədə yaxın təbii halda cavan qarmaqvari şam ağacları bitir. Onların boyları 1-3,5 metrə çatır. Kuzun kəndinin yaşılı sakinləri vaxtile ətraf ərazilərdə iri şam ağaclarının mövcudluğunu və sonralar insan tərəfindən məhv edildiyini söyləyir. Mövcud ağaclar da mühafizə edilməpsə, bir neçə ildən sonra şübhəsiz onlar da sıradan çıxarıla bilər.

Yuxarıda deyilənlər göstərir ki, qarmaqvari şam republikamızın dağlarında «pioner» ağac növü kimi uçqunlarda, çilpaqlaşmış dağ süxurları üzərində, şiddetli eroziyaya mə'rüz qalmış sahələrdə bitir: digər bitkilər üçün behrəsiz sayılan belə yerlərdə şamın bərpası yaxşı gedir və tez böyüyərək normal məşəlik əmələ gətirir. Odur ki, dağ rayonlarında digər ağac cinsləri üçün yararsız sahələrdə qarmaqvari şamdan geniş istifadə edilməlidir. Respublikamızda yalnız iki yerde Altıağac məşəciliyində və Kişçay hövzəsində kiçik sahədə bu şam növündən məşəlik salılmışdır.

Kiççayın sağ qolu sayılan Duluzdere çayı hövzəsində «Çalmıx» adlanan sahədə əkilən qarmaqvari şam six ağaçlıq yaratmışdır. Burada şam ağaclarının boyu 23-25 m, orta diametri 28 sm, ən iri ağaçın diametri isə 40 sm-ə çatır. Lakin hazırda ağacların qanunsuz kəsilməsi və sahədə mal-qara otarılması yaxın gələcəkdə insan zəhməti ilə yaradılan şamlığın yoxa çıxmamasına səbəb ola bilər. Odur ki, «Çalmıx» şamlığını mühafizə etmək üçün ətrafi hasarlanmalı və xidməti qırma işləri aparılmalıdır.

Hələ keçən əsrin sonlarında Gədəbəy və Şamaxı rayonlarında kiçik sahələrdə adı şamdan ibarət meşəliklər salınmışdır. Gədəbəy rayonunda həmin dövrə əkilən şamlıqların ümumi sahəsi 20 hektara yaxın olub, onlara Şəmkirçay hövzəsində Qalakəndə yaxın yerdə rast gelinir. Hazırda bu əkinlər yüksək məhsuldar meşəliyə çevrilib ağacların boyu 24-28 metr, diametri 30-50 santimetr, bir hektarda oduncaq ehtiyatı isə 400-500 kubmetrə çatır.

Abşeron meşə təsərrüfatının Altıağac sahəsində Qızılıqazma kəndinin yaxınlığında, dəniz səthindən 1260 metr yüksəklilikdə az-meylli yamacın (10°) cənub cəhətində 1924-cü ildə yaradılan adı şam ağacı tingliyinin qalığı durur. Burada biz 170 ədəd şam ağacı saydıq. Onların boyları 25-30 metr, döş bərabərində orta diametri 26 sm, ən iri ağaçın yoğunluğu 54 santimetrdür. Ağaclar çox six yerləşdiyindən hazırda təbii seyrəlmə gedir, boyca geri qalan nüsxələr quruyaraq sıradan çıxır.

Krim şamının əkinlərinə respublikamızda 1930-cu illərdən sonra başlanmışdır. Onun meşələrinə çox kiçik sahələrdə Böyük və Kiçik Qafqaz dağları rayonlarında və Lənkəranda rast gelinir. Maraqlıdır ki, adı və Krim şamı növləri eroziyaya uğramış dik yamaclarda olduqca yaxşı nəticə verir. Son zamanlar belə əkinlər dağlıq rayonlarda daha geniş tədbiq olunmağa başlanılmışdır. Bu cəhətdən Laçın meşə təsərrüfatının öz ərazisində və kolxoz-sovxoz torpaqlarında saldıqları adı və Krim şamı meşəlikləri diqqətəlayiqdir. Burada əkin materialı təsərrüfatın öz tingliyində yetişdirilir. Yüksək keyfiyyətli şitillərlə salınan bu meşəliklər tez böyüüb inkişaf edir.

Gələbəcər rayonunda, Tərtərçayın sol sahilində, dəniz səthindən 2150 metr yüksəklilikdə «İstisu» kurortu yanında 35 ədəd adı şam ağacı vardır. 1967-ci ildə əkilən bu ağaclar indi özlərini normal hiss edir. Onların boyu 7-8 metrə çatır.

Tovuz, Gədəbəy, Laçın, Xankəndi və Quba meşə təsərrüfatları ərazisində son 30 il ərzində salınmış Krim şamı meşələri də təqdirəlayiqdir.



Şəmkirçayın sağ sahilində XIX əsrin sonunda almanların yetişdirdiyi adı şam meşəsi (Gədəbəy rayonu, Qalakənd).



Gədəbəy qəsəbəsi ətrafında sun'i salmış Krim şamı meşəliyi.

Lakin bu göstərilənlərlə yanaşı təəssüflə qeyd etmək lazımdır ki, respublikamızın dağlıq hissəsində sün'i şam meşələrinin ümumi həcmi olduqca azlıq edir. Halbuki meşə təsərrüfatları və digər ərazilərdə kənd təsərrüfatı bitkiləri və ağaç cinslərinin inkişafı üçün yararsız sayılan eroziyyaya uğramış daşlı yamaclar olduqca geniş yayılmışdır. Be'zən belə sahələrdə palid, görüs, ağaçqayın, yaxud meyvə ağacları əkilir və müsbət neticə alınnır. Ancaq təcrübə göstərir ki, belə bəhrəsiz yamaclarda yüksək keyfiyyətli məhsuldar şam meşələri yetişdirmək mümkündür.

Bütün bunları nəzərə alaraq respublikamızda meşəsalma və yaşıllaşdırma işlərində şamin müxtəlif növlərinə diqqət artırılmalıdır. Bu məqsədlə aşağı və orta dağ qurşaqlarında Krim və İtaliya şəmına, yuxarı dağ qurşağında isə adı və qarmaqvari şama daha çox yer verilməlidir.

4.14. Qaraçöhrə

(*Taxus baccata L.*)

Həmişəyaşıl ağaç növləri arasında adı Azərbaycanın qırmızı kitabına salınan, üçüncü dövrün relikti giləmeyvəli qaraçöhrə müstəsna yer tutur.

Qaraçöhrənin bioekoloji xüsusiyyətləri

Dünyada 8 qaraçöhrə növü mə'lumdur. Bunların iki növü Rüsseniyada bitir: giləmeyvəli (yaxud Avropa qaraçöhrəsi) və Uzaq şərq qaraçöhrəsi və ya itiuclu qaraçöhrə (*T. cuspidata*).

Uzaq şərq qaraçöhrəsinə bir-birindən xeyli aralı ərazilərdə – Xabarovsk vilayətinin cənubunda, Primoryedə və Saxalində rast gəlinir.

Giləmeyvə qaraçöhrə (*T. baccata L.*) – boyu 25-28 m, döş bərabərində diametri 1-1,5 m-rə çatan ağaçdır. Çətri yumurtavari silindr şəkilli, olduqca sıx, eksər hallarda çoxtəpəli olur. Gövdəsinin qabığı nazik, qırmızımtıl-qonur, əvvəlcə hamar, sonradan uzunsovçatlı olub lövhəvari soyulur. Gövdəsi çoxlu miqdarda yatmış tumuruqlarla örtülü olub işığa çıxdıqda bol pöhrə verir. İynələrinin uzunluğu 20-25 mm, eni 2-2,5 mm, kənarları büükülmüş, cilpaq, üstdən tünd-yaşıl, parlaq, aydın görünən orta damarlı, altdan solğun yaşıldır. Saplığının uzunluğu 1-2 mm-dir. Yuxarı yönəlmiş zoqlarda iynələr spiralvari, üfiqi zoqlarda isə ikicərgəli düzülmüşdür, 2-4 il tökülmür. Aprel-mayda çiçək açır. Toxumlarının uzunluğu 6-8 mm, eni 5 mm, oval-yumurtavarı, azacıq yasti, 2-4 tilli, çox bərk, qonur-

vari, xırda nöqtəli qabıqlıdır, toxumları örtən meyvəyanlığı parlaq-qırmızı rənglidir, oduncağı, iynələri və qabığının tərkibində alkalo-id-taksin olub zəherlidir.

Azərbaycanda giləmeyvəli qaraçöhrə yayılmışdır. Bu nadir ağac növü vaxtilə, Avropada, Kiçik və Şərqi Asiyada, Şimali-qərbi Afrikada Atlas dağları, Türkiyə, İran və Suriyada geniş sahələr tuturmuş. Hazırda bu rayonlarda ona tək-tək və qrup halında rast gəlmək olar. Ədəbiyyat mə'lumatına əsasən Qafqazda bu qiymətli ağac növünün kiçik sahələrdə meşəliyinə 110 yerdə təsadüf olunmuşdur (Ruquzov, 1972). Bunlardan ən böyüyü Batsara meşəsi (800 ha) və 700 ildən çoxdur ki, mühafizə olunan Xostin meşəsi (238 ha) hesab olunur. Batsara dərəsində indiyə kimi qalmış qaraçöhrə meşəsi ərazinin genişliyinə və ilkin halını saxlamasına görə dünyada ən gözəl və cəzibədar meşə sayılır. Dilican rayonunda Tarsaçay hövzəsində 25 hektar qaraçöhrə meşəsi mövcuddur. Burada ağacların boyu 28-30 metr, yaşı 400-500 ilə çatır. Həmin ərazidə yenə 4 yerdə sahəsi 6-10 hektar olan qaraçöhrə ağaçlığı vardır.

Karpatda 80 yerdə qaraçöhrə ağacının bitdiyi yer aşkar edilmişdir. Krimda isə ona tək-tək və qrup şəklində rast gəlinir.


Alp dağlarında qaraçöhrə dəniz səthindən 1360-1500 metr, Piriney və Karpat dağlarında 1600 metr, Qafqazda 2100 metr, Tavr dağlarında (Türkiyə) 2300 metrə qalxır.

Qaraçöhrə meşəleri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda az sahə təşkil etsə də, bu ağacın yayılma areali olduqca böyükdür. Ona Qara dənizdən tutmuş Xəzər dənizinə kimi olan ərazidə dağ meşələrində rast gəlmək olar. Azərbaycanda qaraçöhrə ağacı tək-tək və qruplar halında Böyük Qafqaz dağlarının cənub yamacı rayonlarında (Balakəndən Şamaxiya qədər), Kiçik Qafqaz dağları rayonlarında (Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Dağlıq Qarabağ) və Talyış dağlarında dəniz səthindən 400-1800 metr yüksəkliklərde bitir. Qaraçöhrə ən çox Girdman ilə Vendam çayları arasında orta dağ-meşə qurşağında dəniz səthindən 1100-1600 metr yüksəklikdə bitir. Qərb rayonlarında isə ona ən çox Kiş və Qatexçay hövzələrində rast gəlinir.

Giləmeyvəli qaraçöhrə uzunömürlü ağacdır. Əlverişli şəraitdə 3 min il və daha uzun ömür sürür. Qarışiq qaraçöhrə meşəsində alt mərtəbədə yerləşən qaraçöhrə ağaclarının yaşı ondan üst mərtəbəni tutan digər ağaclardan və ətraf sahələrdə olan enliyarpaqlı meşələrin yaşından 2-3 nəsil artıq olur. Cavan yaşlarında qaraçöhrə olduqca ləng böyükür. 100 yaşında cəmi 10-12 metr hündürlüyə çatır. Bu yaşından sonra boy artımı sür'ətlənir. Qafqazda çox yaşılı qaraçöhrə

ağacılarının boyu çox vaxt 24-26 metr, diametri isə 1,5 metrə qədər olur. Batsara qaraçöhrə meşəsində ən iri qaraçöhrə ağacının boyu 32,5 metr, diametri 160 santimetr təşkil edir. Bə'zi tədqiqatçılara görə Qafqazda qaraçöhrə ağacının boyu 35 metrdən yuxarı qalxır. Çünkü, həmin hündürlüyü çatdıqda ağac təpə hissəsindən quruyur, qurumuş təpə budağının yerində isə 2-3 yenisi inkişaf edir.

Qaraçöhrə erkən yazda çiçək açır, ağacın tünd-yaşıl budaqları zərif xırda çiçəklərlə örtülürlər. Meşəlikdə erkək nüsxələrə də rast gəlinir, onların qızılı sırgaları olur. Qaraçöhrənin ən yaşlı ağacıları hər il boyvermə qabiliyyətinə malikdir. Belə ağaclar ilbəil 6-7 sm böyükür. Qaraçöhrə ağacının uzun ömür sürərək ən yaşlı dövründə belə normal boy verməsi onun relikt xassəsi, indiki dövrdə isə rudiment xassəsi hesab edilir. Çox təpeli çətir yaratması, yəni qurumuş çətirlərin təpə hissəsinin təzələnməsi isə bu ağac cinsinin inkişafda olması qanuna uyğunluğunu göstərən xassədir.



Şəkil 4.23. Qaraçöhrə yayılan rayonlarının əsas iqlim göstəriciləri: (1 — havanın temperaturu $-T$; 2 — yağıntının miqdarı — P_{mm} ; 3 — havanın nisbi rütubəti — $J\%$)

Qaraçöhrə tipik kölgəsevər ağaç olub tarix bəyə meşəliyin alt mərtəbəsində başqa ağaç cinslərinin çətiri altında inkişaf etməyə uyğunlaşmışdır. Odur ki, ağaclar alt mərtəbədən üstə, yə'ni açıqlığa doğru çıxdıqda işiq və istilik rejimində, həmçinin havanın nəmliyində kontrast gücləndiyi üçün onların təpə hissəsi quruyur, onun əvezinə yeni şəraitə uyğunlaşan yenisi əmələ gəlir.

Çox güman ki, vaxtilə qaraçöhrə daha uca boylu və uzunömürlü ağaç cinslərinin gölgəsində (çətir altında) bitmişdir. Belə şəraitdə o, daha hündür boyalı olmuşdur. Sonralar üst mərtəbəni tutan ağaclar uzun dövrlərdən bəri iqlimin dəyişməsi ilə əlaqədar olaraq məhv olub sıradan çıxmışdır. Bu zaman qaraçöhrə özünü bir qədər alçaq boylu ağacların altında inkişaf etməyə uyğunlaşdırılmışdır.

Yaşı ötmüş qaraçöhrə ağacları pis inkişaf edir. Düzdür, ağaclar altında çoxlu qaraçöhrə cüçətiləri əmələ gəlir, ancaq ilk yaş dövründə onların 90 faizdən çoxu məhv olur, qalanı isə ikinci ili yoxa çıxır. Çox nadir halda üç yaşılı şivlər müşahidə olunur. Bu vəziyyət həmin yerde torpaq şəraitinin qaraçöhrə cüçətiləri üçün daha əlverişli olmaması ilə aydınlaşdırılır. Belə torpaq şəraitini isə qaraçöhrə ağacları özü yaradır. Belə ki, ağaç uzunömürlü bitki olduğu üçün öz çətri altında uzun illər boyu meşə döşənəyi və turş torpaq şəraiti yaradır. Belə torpaq şəraiti onun özü üçün də əlverişli olmur, ona görə də bura başqa ağaç cinsləri pənah gətirir.

Belə vəziyyətə görə L.Maxatadze qaraçöhrəni məhv olmağa doğru gedən ağaç cinsi hesab edir. A.Doluxanov isə bu fikirlə razılışmır. O, qeyd edir ki, belə proses adətən təmiz, səx qaraçöhrə meşəsində yaranı bilər. Əgər qaraçöhrə ağacları meşəliyin 10-20 faizini təşkil edərsə, onun yeniyetmələri belə şəraitdə normal inkişaf edir. Səx qaraçöhrəlik olan yerlərdə isə müəyyən dövr keçdikdən sonra bu ağaç yavaş-yavaş yerini başqa ağaç cinslərinə verir, lakin özü də məhv olmur. Onun gələcək nəslə yeni ərazi zəbt etməyə başlayır. Adətən yeni qaraçöhrə qrupları olduğu yerdə xeyli uzaqlara «köçür».

Deməli, qaraçöhrənin bioloji və ekoloji xüsusiyyətləri onun geniş massivlərdə yayılmasına imkan verir. O, səx meşəlik yaratdıqda isə oranın torpaq şəraitini özünə qarşı dəyişdirir. Məhz ona görə də hər yerde kiçik qruplarla və tek-tək, başqa ağaç cinslərilə qarışq halda bitir. Qaraçöhrənin bu xüsusiyyətləri onun qalmasına və yayılmasına mənfi tə'sir göstərər və hełə insan yaranan dövrə kimi onu sıradan çıxara bilərdi. Lakin həyat uğrunda mübarizə prosesində, təbii seçmə nəticəsində yeni şəraitdə uyğunlaşaraq möhkəm mövqə tutmuş qaraçöhrə bir sıra bioloji keyfiyyətləri özündə möh-

kəmlədib saxlamış və müasir dövrə kimi yaşayıb qala bilmüşdir. Bu xüsusiyətlər hansılardır? Bunlardan ən qiymətli onun qabıq, oduncaq və iynələrinin zəhərli, toxumlarının isə yeməli olmasına. Ağacın zəhərli yarpaqları neçə milyon illər onu vəhi heyvanların zədələnməsindən mühafizə etmiş və arealının genişləndirilməsinə şərait yaratmışdır.

Azərbaycan tibb institutunda müəyyən edilmişdir ki, qaraçöhrənin bütün hissələrində rast gəlinən alkoloid-taksin ilk tə'sir edici ən təhlükəli zəhərdir. O, əsasən əsəb sistemini və həzm orqanlarını pozur. Qaraçöhrə iynələrində taksindən başqa efedrin və qlükozoid taksikatın aşkar edilmişdir. Qabığında və iynələrində 10 faizə qədər aşılıyıcı maddə vardır.

Qaraçöhrənin toxumları həm dadlı, həm şirin, həm də parlaq qırmızı rəngə malik olub quşları özünə cəlb etmiş, onun artmasında və yayılmasında böyük rol oynamışdır. Belə ki, quşlar bu toxumlarla qidalanır, onları mə'dələrində «stratififikasiya» edir, «səpinə» hazırlayıv və ərazilərdə yayırlar.

Əgər güman etsək ki, qaraçöhrənin yarpaqlarının toksik (zəhərli) xassəyə malik olması təbii seçmə nəticəsində baş vermişdir, onda zənn etmek olar ki, ağacın bu xassəsi olduqca qədim və bəlkə də bu nadir növün yeni yaradığı dövrə təsadüf edir.

Qaraçöhrənin indiki dövrə kimi qalmasına səbəb olan başqa xüsusiyəti onun yüksək pöhrevirmə qabiliyyətidir. Bu xassəni olap qoca yaşlarında belə özündə yaxşı saxlaya bilir. Bundan əlavə bu ağac həm də bol toxumvermə qabiliyyətinə malikdir, əlverişli şəraitdə isə toxumla yaxşı çoxalıb artır.

Qaraçöhrənin uzunömürlü olmasına səbəb olan ən vacib bioloji keyfiyyətindən biri də oduncağının ziyanverici həşəratlara və göbelək xəstəliklərinə qarşı olduqca düzümlüyü, bərk clması və çürüməyə qarşı davamlılığıdır. Maraqlıdır ki, oduncağının özək hissəsi tamamilə boş (oyuq) olan ən qocaman qaraçöhrə ağacları da normal çətir əmələ getirməkdə davam edir. Qaraçöhrə saxtaya və küləyə qarşı da xeyli davamlı bitki sayılır. Ağacın sıx çətirlərində yüz kiloqramlarla toplanan qar, onun hətta nazik budaqlarını sindira bilmir. Budaqlar buz bağladıqda da ziyan çəkmir, başqa ağac növləri isə zədələnə bilir. Güclü küləklər əsən yerde bitdikdə qaraçöhrə sıx çətir yaradır. O, olduqca plastik ağac cinsi olub iqlim şəraitinə görə bir-birindən kəskin fərqlənən rayonlarda inkişaf edə bilir. Rütubətlı iqlimi daha üstün tutur. Qafqazda ona dəniz səviyyəsindən tutmuş meşənin yuxarı sərhədinə kimi rast gəlmək olar.

Qaraçöhrənin yuxarıda deyilən xassələri onu göstərir ki, bu nadir qiymətli bitki olduqca qədim relikt ağac növüdür, onda müasir geoloji dövrümüzdə də məhvolma əlaməti müşahidə olunmur və yüksək həyat fəaliyyətini davam etdirmək qabiliyyəti vardır.

Zaqatala dövlət qoruğunda azaliyalı qaraçöhrəlik

Dağlarımızda qaraçöhrənin meşəlik yaradan xarakterik bir sahəsi Zaqatala dövlət qoruğu ərazisindədir. Bu meşəlik respublikamızda sahəcə ən geniş qaraçöhrəlik hesab olunur, 7 hektardır. Mə'lum olduğu kimi Zaqatala dövlət qoruğu Cənubi Qafqazda təşkil olunmuş ilk qoruqlardan olub zəngin bitki örtüyünə malikdir. Lakin üçüncü dövrün qiymətli relikt ağacı sayılan qaraçöhrə qoruq üçün daha məraqlı obyekt olub müstəsnalıq təşkil edir. Bu meşəlik qoruğun mürəkkəb relyef şəraitində Xalagel silsiləsinin şərq yamacında dəniz səthindən 1600 metr yüksəklilikdə yerləşir. Ora çatmaq üçün Qatexçayı boyu atla yarım gün yol gedirən. Sonra həmin çay keçərək dağ cığırı ilə keçib neçə-neçə dağlar, dərələr aşırsan və Qatexçayıın sağ qolu Cənazəçayı dərəsinə enirsən, sahilə çatmamış Cənazəçayıın sağ yamacında 5-6 ədəd boyları 10-15 metr, yoğunluğu 30-50 santimetr olan qaraçöhrə ağacları bitir. Əsl qaraçöhrə meşəsini görmək üçün isə Cənazəçayıın sol sahilinə keçmək lazımdır. Həmin sahildə dağın çaya bitişik, meylliyi 40-70 dərəcə olan daşlı-qayalı cənub-şərqə baxan yamacında vələs, palid, titrekyarpaq qovaq və aqca-qayıın ağaclarından ibarət seyrək meşəlik bitir. Ağacliqdə bə'zən gövdəsinin yoğunluğu 80 santimetrlər olan iri palidlara da rast gəlmək olar. Çətir altında və talalarda sıx azaliya kolları yayılmışdır, 100-150 metr yamac boyu qalxdıqdan sonra bu meşəlik fistiqlıqla əvəz olunur, ona tek-tək qaraçöhrə ağacı qarışmağa başlayır. Daha yuxarıya qalxdıqca meşəliyin tərkibində qaraçöhrə ağaclarının miqdarı çoxalır, üstünlük gah da qaraçöhrəyə keçir. Hər iki halda fistiq ağacları meşəliyin birinci mərtəbəsini təşkil edir, boyları uca olub 25-30 metrə, gövdələrinin yoğunluğu isə 60-100 santimetrə çatır. Qaraçöhrə ağacları meşəliyin ikinci mərtəbəsini tutub boyları 8-12 metr gövdəsinin yoğunluğu isə 20-30 santimetrə çatır. Bə'zən hündürlüyü 20-25 metr, yoğunluğu 48-60 santimetrlər olan qaraçöhrə ağaclarına da rast gəlinir, tek-tək ağacların diametri hətta 100 santimetrdən çox olur. Meşəlikdə bir neçə aqcaqayına da təsadüf olunur.

Meşə altında yenə də azaliya kolları üstünlük təşkil edir. Ona az məqdarda görməşov və doqquzdon kolu da qarışır.

Zaqatala qoruğundakı qaraçöhrəliyi Qəbələ və Lerik qaraçöhrə meşəliyindən ayıran ən nəzərəçarpan xüsusiyyəti meşə altında azaliya kolunun olmasıdır. Üçüncü dövr florasının bu relikt bitki növünə sarı rododendron və ya xanıməli kolu da deyilir. Azaliya kolları iyun və iyul aylarında açan ətirli, iri parlaq sarı çiçəklərilə biçimli qaraçöhrə ağaclarına qeyri-adi yaraşlıq verir. Meşə talalarında və meşəliyin seyrek yerində xanıməli kolu daha sıx bitir, olduqca bol çıçək açır. Meşəliyin doluluğu artıqca bu kolun miqdarı azalır. Meşəliyin daha sıx yerində azaliya tək-tək bitərk zəif, alçaq boylu kolcuq şəklini alır.

Qafqazda bitən 5 rododendron növündən yalnız azaliya həmisəyaşıl olmayıb qışda yarpaqlarını tökür. Rütubətli iqlim şəraitində bitməsinə baxmayaraq bu kol digər rododendron növlərinə nisbətən çox vaxt quru, gündəyər işıqlı cəhətlərdə yuxa, daşlı yamaclarda özünə məskən salır.

Təsvir etdiyimiz ərazidə ayrı-ayrı kiçik sahələrdə qaraçöhrə digər ağaç cinslərinin qarışıqlığı olmadan təmiz qruplar yaradır. Qarışlıq qaraçöhrə – fistiq meşəliyində qaraçöhrə ağacları boyca alçaq olmasına baxmayaraq yaşca fistiq ağaclarını bir neçə əsr örtüb keçir. Fistiq ağaclarının 200-250, qaraçöhrə ağaclarının 800-1000 yaşı vardır. Beləliklə, qaraçöhrə, fistiq ağaclarının bir neçə nəslini yola salır, özü isə həmin ərazidə mövqeyini daha da möhkəmlədir.

Qarışlıq və təmiz qaraçöhrə meşəlerinin doluluğu 0,6-0,7-dir. Ot örtüyü seyrək bitir, onun tərkibinə bənövşə, sarmaşıqlar, qırtıcı, çətiriyarpaq, topal, çöl noxudu, ayıdosəyi və s. daxil olur. Bəzən ağaçlıq daha məhsuldar olub doluluğu 0,8-1,0-ə çatır. Belə yerlərdə ağacların çətirləri tam birləşərək qalın, qaranlıq meşəlik yaranır, torpaq səthinə işıq düşmədiyi üçün ot və kol bitkisi bitmir. Çətir altında yarpaq və digər töküntülərdən ibarət qalın ölü örtük əmələ gəlir, belə şərait torpağın turşuluğunun artmasına səbəb olur.

Tədqiqat gösterdi ki, qaraçöhrə meşəliyinin təbii bərpası zəif gedir, ağaçlıqda tək-tək və ya qrup halında cavan fistiq şivlərinə rast gəlinir. Bu yeniyetmələr meşəliyin yalnız seyrək yerində böyüyüb ağaç həddinə çata bilir, sıx çətir altında isə məhv olub sıradan çıxır.

Uzaq keçmişdən bizə xəbər verən qaraçöhrə meşəliyinin Zaqatala dövlət qoruğunda qalıb dövrümüzə kimə gəlib çatmasının əsas səbəbi həmin ərazinin təbiətin əlçatmaz guşəsində yerləşməsi və insan tərəfindən toxunula bilməməsidir.

Zaqatala meşə təsərrüfatı ərazisində də bir çox yerdə qaraçöhrə qruplarına rast gəlinir. Məsələn, «Böyük Bulanıq» adlanan yerdə 0,4 hektar, «Maqadur»da 100 hektardan çox, Şeytanqalada isə 10 hektar sahədə qaraçöhrə meşəsi bitir.

Zaqatala qaraçöhrəliklərində hərtərəfli tədqiqat işləri apararaq qədim dövrün yadigarı, təbiətin nadir incisi olan bu ağac cinsinin sirlərini açmaq böyük nəzəri və praktiki əhəmiyyətə malikdir.

Qaraçöhrənin şərq areahı

Böyük Qafqaz dağlarında (respublika daxilində) qaraçöhrəyə demək olar ki, dağ çaylarının bütün alluvial – delyüvial və prolyüvial terraslarında rast gəlmək olar.

İsmayıllı dövlət qoruğu ərazisində qaraçöhrənin maraqlı bir sahəsini tədqiq etdik. Burada Axoxçayın sağ sahilində qaraçöhrə ağacları vələs-fistiq meşəsinin altında üçüncü dövrün həmişəyaşıl kolu olan budaqlı danaya ilə bir yerde bitir. Bura respublikamızın ərazisində danayalı qaraçöhrəli fistiq meşəliyinin yegane bitdiyi yer sayılır. Burada qaraçöhrə ağacları müxtəlif yaşılı olub sixlığı 40-50 faizə çatır, ən yoğun ağacın diametri 44 santimetrə çatır. Nədənsə ərazidə bütün qaraçöhrə ağaclarının çətirleri yuxarı hissədən sınb düşüb, yerli əhali bu hadisəni orada güclü qarın düşməsi ilə aydınlaşdırır, lakin bildiyimiz kimi qaraçöhrə qar örtüyünə və küləyə qarşı burada bitən bütün ağac növlərindən davamlıdır.

Axoxçayın sağ sahilində «Qız qalası» dağının aşağı hissəsində və bu çayın sağ qolunun dərəsi boyu qaraçöhrəyə hər yerdə rast gəlinir. Qalanın altındakı dik yamacda və qayalıqlarda həmişəyaşıl budaqlı danaya meşəliyin çətiri altında six örtük əmələ gətirərək geniş sahəni əhatə edir və olduqca cəzbədici peyzaj yaradır.

Apardığımız tədqiqatlar göstərdi ki, Böyük Qafqaz dağlarının cənub yamacında qaraçöhrənin ən geniş yayıldığı ərazi Şamaxı rayonunun payına düşür. Fikrimizcə bunun əsas səbəbi bu ərazidə karbonatlı süxurların yayılmasıdır. Bildiyimiz kimi qaraçöhrəyə turş torpaqlarda rast gəlinsə də o, əhəngli-karbonatlı torpaqları daha üstün tutur. Buna görə də o, kalsiyefil (kalsiuma tələb göstərən) ağac cinslərinə aid edilir. Pirqulu dövlət qoruğu ərazisində qaraçöhrə sırf və qarışq fistiq-vələs və palid meşələrinin çətiri altında bitir.

Ona əsasən kiçik qruplar şəklində rast gəlinir. Belə qruplarda qaraçöhrə ağacları müxtəlif yaşılı olur, ona görə də onlar müxtəlif

ölçülü olurlar, boyları adətən 3-7 metr, döş bərabərində yoğunluqları 4-14 santimetr arasında dəyişir, cavan pöhrlərə və cüçətilərə az təsadüf edilir. Şamaxı rəsədxanasının yaxınlığında müxtəlif yaşa malik olan fistiq-vələs meşəlikleri üstünlük təşkil edir. Belə meşəliklərdə ağacların yaşı 40-80 arasında dəyişir. Bunların daxilində tək-tək çoxyaşlı iri gövdəli fistiq, palid və aqcaqayına da rast gəlinir.



Şəkil 4.24. Azərbaycanda giləmeyvəli qaraçöhrənin yayılması.

Belə ağacların boyu 25 metrdən çox, döş hündürlüyündə diametrləri 60-80 santimetrə çatır, onlar şübhəsiz meşə qırması zamanı kəsilməyən ağaclardır. Ağaclığın tərkibində pöhredən törəyən vələs və fistığın cavan yaşılı kiçik qrupları yayılmışdır. Bəzən qaraçöhrələrin boyu belə ağac qruplarının boyuna bərabər olur. Əksər halda qaraçöhrə ağaclarının hündürlüyü yarpaqlı ağac növlərindən 2-3 dəfə alçaq olur. Bu sahələrdə qaraçöhrə sayca enliyarpaqlı ağac növlərindən artıq olur. Bu zaman onların boyu 4-5 metr (7 m), orta diametri 10 santimetr, ən iri ağacın yoğunluğu 26 santimetrə bərabər olur. Belə qaraçöhrə ağaclarının yaşı 10-dan 80 ilə qədər dəyişir.

Cədvəl 4.20.

**Pirqulu qorugunda qaraçöhrə yaruslu palid, vələs meşəlerinin
xarakteristikası**

Təcrübe sahəsi	Məşənin tipi	Yerləşdiyi mövqə	Ağac və kol bitkiləri	Ot örtüyü	Ehtimal olunan ilkin ağaclıq
B-207	Qaraçöhrə yaruslu palidi vələslik ($C_{2,3}$)	Sis çayı hövzəsi, Rəsədxanannın yaxınlığında, C-CSq-5-10 ⁰ DSh-1340m	I yarus: 9V1P(80-100), or.h=20m, mak.h=22m, F.d=56sm, mak.d=68sm, dol. 0,3-0,4 II yarus: 10V+F (pöhrədən töremiş) h=10-14m, d=8-16sm, dol.04. III yarus: topa halında qaraçöhrə sıxlığı 30%, h=2-6m,d=4-12cm. Məsəaltı: tək-tek ezzil, böyürtkən, enliyarpaq gərməşov	"pəncərələrdə: bənövşə, qirtic, çətirarpaq, novruzçiçək	Yüksek gövdəli qaraçöhrə yaruslu vələsli-fistiqlı ($S_{2,3}$)
B-208	Qaraçöhrə yaruslu palidiq (C_2)	yene orada: C-15-20 ⁰	10P+G, Ağ., V(100-120)or.h=24m, or.J=52cm, mak.d=80sm. Məsəaltı: qaraçöhrə, sıxlığı 50-60%, h=1,5-6,0m, D=4-12sm	"pəncərələrdə: bənövşə, topal, novruzçiçək	Yüksek gövdəli vələsli-fistiqlı palidiq (S_2)

Meşəlik six olduğundan kollara və ot bitkisinə rast gəlinmir, bə'zən tək-tək enliyarpaq gərməşova, otlardan isə çətiryarpağa və novruzçıçeyinə təsadüf edilir.

Pirqulu dağının şimal yamaclarında əsasən 25-40 yaşlı vələs meşələri yayılmışdır. Bu meşələrin tərkibində qırma zamanı kəsil-məyib saxlanılan ağacların yaşı 120-160-a çatır. Hər yerdə qaraçöhrə ikinci mərtəbəni tutur. Dağın təpəsinə doğru qaraçöhrə ağaclarının sayı azalmağa başlayır.

Pirqulu dağının azmeylli cənub yamaclarında keçmişdə aparılan meşə qırmasından sonra üçmərtəbəli, mürəkkəb quruluşlu meşəlik yaranmışdır. Üst mərtəbəni vələs və palid, ikinci mərtəbəni isə temiz vələs pöhrəliyi tutur, tərkibinə tək-tək fistiq da daxil olur, onun çoxlu cüçətilərinə də rast gəlinir. Bu hal yaxın gələcəkdə həmin sahədə fistiq-vələs meşəsinin yaranacağını göstərir.

Meşəliyin üçüncü mərtəbəsini 2-6 metr hündürlüyü olan qaraçöhrə qrupları təşkil edir. Təsvir olunan sahədə üçmərtəbəli meşəliyin qaranolıq çətri altında kol və otların bitməsinə şərait yaranır. Ona görə də ölüörtülü meşə tipi yaranır. Dik cənub yamacda qaraçöhrə örtüklü təmiz palid meşəliyi inkişaf edir. Ağaçlığın tərkibinə az miqdarda ağcaqayın, göyrüş və vələs də qarışır, bu ağaclar boyca paliddan geri qalır. Çətir altında qaraçöhrə qrupları az-çox bərabər yayılıraq ərazinin 50-60 faizini örtür.

Pirsaatçayın qolu sayılan Mustafalıçayın sağ sahilindəki qaraçöhrəlik böyük maraq doğurur. Bu sahə Pirqulu qoruğunun qonşuluğunda yerləşib «Canut meşəsi» adıla məşhurdur. Burada meylli 30-45⁰ olan dik yamacın şimal-şərq cəhətində ikimərtəbəli meşəlik bitir; birinci mərtəbəni gürcü palidi, sivriyarpaq ağcaqayın və adı göyrüş tutur, əsasən palid üstünlük təşkil edir, bə'zən üstünlük ağcaqayına keçir. Birinci mərtəbədə ağaçlığın yaşı 80-100 olub, boyu 21-23 metr, orta diametri 36 santimet, ən iri ağacın diametri isə 52 santimetdir, doluluğu 06-dır. İkinci mərtəbəni sıxlığı 70 faiz təşkil edən qaraçöhrəlik tutur, bu yarusun hündürlüyü 12-14 metr, orta diametri 14 santimet, ən yoğun ağacın diametri isə 32 santimetdir.

Qaraçöhrə ağacları əsasən pöhrədən törəmiş olub bir kökdən 2-15 ədəd pöhrə (gövdə) ucalır. Ağaçlığın nisbətən seyrək yerində toxumdan qalxan cavan qaraçöhrə, fistiq və vələsə rast gəlmək olar.

Canut meşəsi nəinki Şamaxı rayonunda, hətta respublikamızda böyük sahəli qaraçöhrəlik sayılır. Burada tək-tək və qrup şəklində qaraçöhrə yayılan ərazi 400 hektardan artıqdır, Canut meşəsində irigövdəli qaraçöhrə ağaclarının olmaması yalnız insan fəaliyyətilelə əla-

qədardır. Belə ki, ağaclar daim kəsilir, böyüməyə «macal» tapmır. Təsvir olunan sahədə fistığa az rast gelinir. Şübhəsiz vaxtilə burada qaraçöhrəli fistıqlıq geniş sahələr tuturmuş. Tez-tez aparılan meşə-qırma işləri fistığın sıradan çıxmasına səbəb olmuş, onu nisbətən döyümlü ağaç cinsləri – palid, ağcaqayıν və görüş əvəz etmişdir.

Təsvir olunan sahədə insanın mənfi tə'siri dayandırılsara qaraçöhrəli fistıqlıq meşə tipi müəyyən dövr keçidkən sonra yenidən bərpə oluna bilər. Bu sahədən şərqdə, o cümlədən Qozluçay hövzəsində qaraçöhrəyə rast gəlmədik. Deməli, Canut meşəsini cənub yamacda qaraçöhrənin şərq sərhədi hesab etmək olar.

Marşrut tədqiqatı göstərdi ki, Böyük Qafqaz dağlarının şimal-şərq yamacında cənub makroyamaca nisbətən qaraçöhrəyə az rast gelinir. Burada o, əsasən bir-birindən xeyli aralı tək-tək və qrup halında yayılmışdır. Az-çox xarakterik qaraçöhrəlik sahəsi Yuxarı Xənəgah kəndinin yaxınlığında dəniz səthindən 900-1000 metr yüksəklikdə yerləşərək, fistıq-vələs meşəliyinin alt mərtəbəsini təşkil edir. Digər xarakterik qaraçöhrə sahəsi Quba rayonunun Xaltan kəndindən 3 kilometr şimalda yerləşir. Burada da qaraçöhrə fistıq-vələs meşəsinin ikirciğ mərtəbəsini tutaraq sıxlığı 30-60 faiz təşkil edir. Belə meşə tipinin həmin ərazidə eni 100-300 metr, uzunu 500 metrdir. Bə'zən qaraçöhrə olduqca sıx bitib keçilməz olur. Onların boyu 1,5-6,0 metr, bə'zən 7-10 metrə çatır. Təəssüflə qeyd etmək lazımdır ki, sahə yaxşı mühafizə olunmur. Tədqiqat ilində burada yüzdən çox təzəcə kəsilmiş qaraçöhrə ağaclarının şahidi olduq.

Gilgilçaydan şərqə doğru Ataçay və Tixçay hövzələrində qaraçöhrəyə çox az təsadüf etmək olar. Onun şərq sərhədi Tixçayın Qarabulaq qolunun hövzəsində qurtarır. Bu çayın sol sahilində köhnə Qars və Qarabulaq kəndləri arasında dəniz səthindən 1000-1200 metr yüksəklikdə dik şimal yamaclarda vələs palid meşəsinin çətri altında tək-tək və qrup halında qaraçöhrəyə təsadüf etdik. Burada yanğın nəticəsində onlarla qurumuş və yerə yıxılmış qaraçöhrə ağaclarına rast gelinir. Qarabulaqçayın sağ sahilində Varafta adlanan dağın yamacında meşəliyin çətri altında tək-tək qaraçöhrə bitir. Buradan şərqdə nə fistıq ağaçına, nə də qaraçöhrəyə təsadüf etmədik.

Örtüksüz qaraçöhrə meşələri

Belə fikir vardır ki, vaxtilə qaraçöhrə qoruyucu örtüksüz şəraitdə, yə'ni qarışqı yox, təmiz meşəlik halında bitmişdir. Sonralar iqlimin dəyişilməsi, yə'ni havanın rütubətliyinin azalması və digər səbəblər

nəticəsində o, ağacların alt mərtəbəsinə keçməyə məcbur olmuşdur.

Respublikamızda tək-tək və qrup halında qaraçöhrə ağaclarına hər yerde enliyarpaq ağac cinsləri çətrinin kölgəsində rast gəlinir. Bu cəhətdən Qəbələ rayonunun Həmzəlli kəndindəki, Lerik və Qırxbulaq qaraçöhrəliyi müstəsnalıq təşkil edir.

Həmzəlli qaraçöhrəliyi

Həmzəlli kəndi qəbiristanlığında bitən qaraçöhrə ağacları da qarışq meşəlik yaradır. Lakin çox vaxt qaraçöhrə üst mərtəbəyə keçir, ona tək-tək ağcaqayın, şabalıd, görüş, bir neçə ədəd vələs, qrup ilə qafqaz xurniyi də qarışır. Ağaclıqda qaraçöhrənin orta diametri 46 santimetr, ən yoğun ağacın diametri 130 santimetr, orta boyu 22 metr, ən iri ağacın boyu isə 28 metrdir. Burada gövdəsinin çevrəsi 8,5 metr olan şabalıd ağacı da bitir. Bu ağac meşəlikdə ən yoğun ağacdır, onun təpə budaqlarının quruması müşahidə olunur. Vələs, ağcaqayın, görüş ağacları da qoca yaşılı olub 60-120 santimetr diametrə, 25-30 metr hündürlüyü çatır.

Qəbiristanlıqda qaraçöhrə sıx, qaranlıq meşəlik yaradır. Bə'zi yerde torpağın səthinə günəş şüası düşmədiyindən ot örtüyü inkişaf edə bilmir, tökülən iynələr və yarpaqlar ölü örtük əmələ getirir. Az günəş şüası düşən yerlərdə isə seyrək ayıdosşəyi bitir. Belə qaranlıq şəraitdə kol və ağac cüçərtilərinin bitməsinə də şərait yaranmir və ağacların sayı get-gedə azalmağa doğru gedir. Belə ki, tədqiqatçılar burada 1940-cı ildə 343 ədəd qaraçöhrə ağacı qeydə almışlar, indi isə ondan 264 ədəd qalmışdır. Ancaq hələ də burada çətirlər sıx birləşir. Bu hali gələcəkdə meşəlik üçün təhlükəli saymaq olmaz. Belə ki, bu ağaclar hələ bizdən sonra da neçə-neçə nəsilləri yola salacaq və seyrəldikcə ağac cüçərtilərinin inkişafına şərait yaranaqdır. Sahə hazırda tarixi bir abidə kimi mühafizə olunur.

Lerik qaraçöhrəliyi

Lerik rayonundakı qaraçöhrə meşəliyini Qafqazda qoruyucu örtüksüz şəkildə, yəni təmiz ağaclıq halında (digər ağac cinslərinin qarışığı olmadan) bitən yeganə meşə sahəsi hesab etmək olar. Bu isə qaraçöhrə ağacının yalnız ağac kölgəsi altında inkişaf edə bilməsi fikrini aradan qaldırır və onun vaxtilə örtüksüz halda, təmiz meşəlik

yaratması fikrini təsdiq edən canlı sübutdur. Fikrimizcə burada üst mərtəbəni tutan başqa ağaç cinsləri sıradan çıxarılmışdır. Sonradan isə six qaraçöhrə çətri altında digər ağaç cinslərinin əmələ gəlməsi-nə şərait olmamışdır. Bu sahə ilk dəfə 1926-cı ildə A.A.Qrosheyəm tərəfindən tədqiq edilmişdir. Onun sonrakı tədqiqatçısı A.İ.İvaşenko olmuşdur (1946-cı ildə).

Maraqlıdır ki, meşəliyin güney dik yamacda yerləşdiyinə baxmayaraq, ağaclar normal inkişaf edir, təpə hissəsində quruma müşahidə olunmur. Bu meşəlik keçmiş Hamarat kəndi yaxınlığında (indi burada kənd yoxdur), Sanqadabulaq adlı kiçik çayın sol sahilində «Alçalıq» adlanan ərazidə bitir. Sahə dəniz səthindən 1200-1300 metr yüksəklilikdə, dikliyi 25-30° olan yamacın cənub-qərb cəhətində yerləşir. Bu qiyəmtli sahə təxminən 2 hektardır. Meşədə ağaclar müxtəlif yaşılı və müxtəlif ölçülüdür. Burada 150-yə qədər qaraçöhrə ağaçının döş hündürlüyündə yoğunluğunu ölçüdük. Tədqiqatın nəticəsi göstərdi ki, ağacların miqdarının 55 faizini 32-60 santimetr, 25 faizini 16-28 santimetr və 20 faizini isə 60 santimetrdən yoğun ağaclar təşkil edir. Diametri 84-104 santimetr olan 13 əded qaraçöhrə saydıq. Ən iri ağaçın diametri 130 santimetrə bərabərdir. Ağacların ən iriləri meşəliyin orta hissəsində, cavan nazik ağaclar isə kənarında yerləşir. Orta hissədə çətir çox six birləşib tam kölgəlik yaradır. Ağacların gövdələrinde kötüyünə qədər yan budaqlar ayrılır və aşağıya doğru sallanır. Ağaclar normal giləmeyvə getirir. A.İ.İvaşenko yan budaqlarda illik halqları saymaqla meşəlikdə olan ağacların çoxunun mindən artıq yaşı olduğunu tə'yin etmişdir.

Meşədə başqa ağaç cinsi olmayıb çətir altında tək-tük əzgil və alça kollarına rast gəlinir. Meşənin doluluğu 0,4-0,5, çətirlərin sıxlığı isə 50-70 faiz, bəzən 90 faizə çatır. Meşə altında seyrək gicitikan, ətirşah, boyaqotu, çiyələk, boymadərən, yonca, quzuqlağı, çobantoppuzu otları bitir. Ayıdöşeyinə də rast gəlinir. Sahənin üst hissəsində yamacın dik daşlı yerində meşə seyrəlir. Ona ardıc, yemisan, itburnu, doqquzdon və gəvən qarışır.

Təsvir olunan ağaclığı geniş meşəsiz ərazi əhatə edir. Qaraçöhrə meşəliyinin burada mövcudluğu olduqca böyük maraq doğurur. Fikrimizcə meşənin burada qalmasının bir səbəbi qaraçöhrənin «müqəddəs» ağaç hesab edilərək, toxunulmaması, digər səbəbi isə onun iynələrinin (yarpaqlarının) zəhərli olub mal-qarə tərəfindən zədələnməməsidir. Meşəliyin ətrafindakı ərazidən hazırda otlaq kimi istifadə olunur. Bu qaraçöhrə meşəsinə müəyyən qədər mənfi tə'sir göstərir, sahədə 3 əded kəsilmiş qaraçöhrə ağaçına rast gəldik.

Meşəltində yeniyetmə və cavən ağacların olmaması şübhəsiz bura-da intensiv mal-qara otarılması əlaqədardır. Burada ilboyu inək, qoyun, keçi otarılır. Yayın isti günlərində mal-qara körpə ağacları dırnaqlarılıb basıb məhv edir.

Sanqadabulaqçayın sol sahilində təsvir olunan meşəlikdən 150-200 metr aşağıda 30 ədəd qədər başqa qaraçöhrə ağacı qrupu vardır. Burada da qaraçöhrə təmiz meşəlik halında bitib, ona başqa ağac cinsi qarışmir.

Talış dağlarında qaraçöhrə ağacları həm də enliyarpaq meşəliyin alt mərtəbəsində bitir. Yardımlı rayonu meşələrinde tədqiqat apararkən Alar kəndinə yaxın dəniz səthindən 1700-1820 metr yüksəklikdə palid-vələs meşəliyi altında bir-birindən çox aralı 6 ədəd qaraçöhrəyə rast gəldik. Bu ağacların təxminən 500-600 yaşı var. Boyları 5-7 metr, yoğunluğu isə 14-36 santimetrdür. Yerli əhali qaraçöhrəni müqəddəs ağac hesab edir, ona «peyğəmbər ardıcı» deyirlər.

Qırxbulaq qaraçöhrəliyi

Ağsuçayın qolu olan Qırxbulaq çayının hövzəsində xarakterik örtüksüz qaraçöhrə sahələrinə rast gəlinir («Araxçın sahəsi»). Burada qaraçöhrə özünün ən kənar arealına, dəniz səthindən 1900-2000 metr yüksəkliyə çatır və meşənin yuxarı sərhədini tutur. Burada meşəliyin kənarında dəniz səthindən 2050 metr hündürlükdə ardıc kolları fonunda tənha qaraçöhrə ağacı bitir. Ardıc kollarına gərməşov, itburnu, zirinc kolları qarışır. Daşlı sahələrdə, töküntülər üzərində çaytikanı üstünlük təşkil edir. Tənha bitən bu qaraçöhrə ağacının boyu 4 metr, döş ərəberində yoğunluğu 18 santimetrdür. Ağacın bir neçə üst və alt budaqları balta ilə kəsilib. Alt budaqları qoyunlar tərəfindən «qırxılıb» (yeyilib). Tək ağacdən 100 metr aşağıda onlarla qaraçöhrə ağacları bitir, boyları 3-4 metr, yoğunluqları 14-18 santimetr təşkil edir. Bu ağaclar tək-tək və qrup halında ardıc, gərməşov, çaytikanı, zirinc, alça, itburnu kolları fonunda yayılmışdır. Bu kollar bəzi yerdə six cengəllik yaradır. Meşə ağaclarından boz quşarmuduna, cir gilasa və ağaçqayına rast gəlinir.

Yamac boyu aşağı endikcə qaraçöhrə ağaclarının sayı artır. Meşənin yuxarı sərhədində qaraçöhrə ağacları açıqlıqdır, yəni örtüksüz bitir. Belə şəraitdə onlar enli, (15 metrə qədər) çoxlu qollu-budaqlı six çətir əmələ gətirir. Burada qaraçöhrə ağacları çox dik, eroziyyaya uğramış yamaclarda yayılaraq e'tibarlı sıpər rolunu oynayır və tor-

pağı yuyulub dağılmaqdan qoruyur. Be' zi qaraçöhrə ağaclarının kök boğazında yoğunluğu 40-48 santimetre çatır. Boyu 20-100 santimetre olan pöhrələrə də rast gəlinir.

Qaraçöhrə ağaclarının və pöhrələrinin hamısı mal-qara tərəfindən zədələnmis və ya yeyilmişdir. Yuxarıda qeyd edildiyi kimi bir sıra ədəbiyyatlarda qaraçöhrə budaqlarının və iynələrinin zəhərli olması göstərilir. Təsvir olunan ərazinin yanında qoyun ferması yerləşir, burada olan alçaq boylu qaraçöhrələr, onun pöhrələri, iri ağacların isə aşağı budaqları mal-qara tərəfindən yeyilir. Maraqlıdır ki, həmin sahədə olan yarpaqlı ağac növlərini (palid, aqcaqayın və s.) qoyunlar qaraçöhrəyə nisbətən az iştaha ilə yeyir, odur ki, giləmeyvəli qaraçöhrə ağacının zəhərli olması fikrini bir daha aydınlaşdırmaq lazımdır. Ola bilsin ki, bu ağacın zəhərli olmayan formaları da mövcuddur.

Tədqiqat aparılan ərazidə qaraçöhrə ağacları düz inkişaf edən çətir əmələ gətirmir. Bu hal qaraçöhrə çətirlərinin yarpaqlı ağacların çətirləri altında olmaması və iqlim amillərinin tə'siri ilə aydınlaşdırılır. Şübhəsiz təsvir olunan dağ yamaclarında qaraçöhrə vaxtile qarışq palid, vələs və fistiq meşəsinin çətiri altında bitirmiş. Bu ağaclar insanlar tərəfindən kəsildikdən sonra qaraçöhrələr örtüksüz qalmışdır. Uzun illər ərzində üçüncü dövrün bu qiymətli ağacı güclü inkişaf edən six çətirlər yaradaraq öz şəklini dəyişmiş və örtüksüz şəraitə uyğunlaşa bilməşdir. O, həm də antropogen amillərin tə'sirlərinə (əsasən mal-qaraya) qarşı daha davamlı olmuşdur.

Qırxbulaqçayın yuxarı hissəsində yayılan qaraçöhrə ağacları əsasən pöhrədən əmələ gəlməşdir. Lakin, bu ərazidə iri qaraçöhrə ağaclarının olmasına göstərən dəlillər mövcuddur. Belə ki, burada bir-iki əsr bundan qabaq kəsimliş qaraçöhrə ağaclarının hələ indiyə kimi çürüməyən yoğun (60-80 santimetr) kötüklərinə rast gəlinir. Lakin bu «şahidlər» uçqunların və töküntülərin altında qalaraq itir. Bu ərazinin yaxınlığında yerləşən Avaxıl və Dəmirçi kəndlərinin köhnə tikililərində (1-2 əsr əvvəl) yoğun qaraçöhrə tirləri də keçmişdə iri qaraçöhrə ağaclarının olmasını sübut edir.

«Araxçın» sahəsinin aşağı hissəsində orta dağ-meşə qurşağında qaraçöhrə digər meşəaltı kollarla (yemişan, görməşov, murdarça və s.) birlikdə meşəliyin ikinci yarusunu tutur. Çətir altında bitən qaraçöhrə ağacları xarici görkəminə görə örtüksüz bitən ağaclardan fərqlənir. Burada, yə"i yarpaqlı ağacların kölgəsi altında qaraçöhrə ağaclarının çətirləri seyrək inkişaf edərək cavan küknar və ağaşam ağaclarını xatırladır, onların illik artımları olduqca yaxşı nəzərə çarpir.

Qaraçöhrənin təsərrüfat əhəmiyyəti və mühafizəsi

Qaraçöhrənin oduncağı qonur-qırmızı olduğuna görə onu çox vaxt qırmızı ağaç da adlandırırlar. Möhkəm, gözəl, yaxşı cilaalanmış oduncağından mebel, kiçik hədiyyələr, mücrü, gəmiçilikdə sualtı qurğuların hazırlanmasında və dülgerlik işində istifadə edilir.

Başqa iynəyarpaqlılardan fərqli olaraq qaraçöhrə ağacında qatran yoxdur. Lakin onda efedrin alkoloidi, toksin, toxumunda 30 faizdən çox yağı, yarpağında toksikatin qlükozasi və s. vardır.

Dünya miqyasında qaraçöhrə meşəlerinin azalmasına, yoxa çıxmasına səbəb yalnız müntəzəm davam edən insan fəaliyyəti olmuşdur. Qaraçöhrənin oduncağından keçmişdə kaman və oxların düzəldilməsi onun ən qədimdən istismar olunmasını göstərir.

Antik dövrədə qaraçöhrə bədbəxtlik və kədər ağaç hesab edilmişdir. Qaraçöhrədən düzəldilən tabutlarda misir fironlarını dəfn etmişlər. Qədim Romada qaraçöhrə ağacının budaqları matəm mərasimlərinin adəti əşyasi olmuşdur. 1983-cü ildə İngiltərədə sualtı arxeoloji tədqiqatı zamanı 1536-cı ildə batan gəmi tapılmışdır, onun içində qaraçöhrə oduncağından düzəldilmiş 2500 ədəd ox və 139 ədəd kaman olmuşdur.

Bir metr uzunluğunda olan bu iri kamandalar 450 il keçməsinə baxmayaraq sudan və dəniz orqanizmlərindən heç bir ziyan çəkməyib çox yaxşı vəziyyətdə qalmışdır. Kamanların dəmir ucluqlarından isə əsər-əlamət qalmamışdır. Keçmiş müharibələrdə minlərlə qaraçöhrə ağaç məhv edilmişdir. Əfsanələrdə deyilir ki, Xust qalasını Krim xanlığının hücumundan müdafiə etmək məqsədilə Zakarpate döyüşçüləri qaraçöhrə ağaç oduncağından top güləlləri hazırlamışlar. Belə güləllər ağır, möhkəm və elastiki olub dəydiyi yerdə qalmayaraq sıçrayıb başqa səmtə, yönəlmış və düşmənə zərbə çalmaqdə böyük rol oynamışlar.

Avropada XIV əsrde gəmiçiliyin inkişaf etdiyi dövrədə qaraçöhrənin kütləvi məhv edilməsinə başlanılmışdır. Ondan ən çox gəmi maçtaları (dorları) hazırlanırmış. Onun yüksək keyfiyyətli oduncağa malik olması insanları həmişə özünə cəlb etmiş və hər yerdə məhv edilməsinə başlıca səbəb olmuşdur. Respublikamızda qaraçöhrə ağaclarının azalmasının əsas səbəbi ondan tikinti materialı, üzümlük-lərdə şpalər, elektrik direkləri, ot tayası üçün payalar, yarımqırzəmi tikililərdə örtük kimi istifadə edilməsi olmuşdur.

Qaraçöhrə xüsusi gözəl dekorativ görünüşə malik olub həmi-

şəyaşıl iynəyarpaqlı ağacdır, çətri yumurtavari silindr şəkilli olub, six tünd yaşıl iynələrdən təşkil olunmuşdur. İynəyarpaqları yumşaq, yasti, ucu sıvri olub, uzunluğu 4 santimetr, eni isə 2 millimetr olur. Bu iynələrin üst tərəfi parlaq, tünd yaşıl, alt tərəfi isə açıq yaşıl rənglidir. Onlar yan budaqlarda növbəli düzülərək ağacın çətrinə qeyri-adi yaraşlıq verir. Yarpaqlar ağacda 4-8 il qalır və tədricən yenisi ilə əvəz olunur. Yaşıl ağacların gövdəsi xırda çatlı, qırmızımtıl-bozdur. Cavan budaqlarının qabığı isə hamar olub qırmızı-qonur rənglidir. Toxumları xırda, ucu sıvri, yumurtavari olub üstü moruğa oxşar, qırmızı giləvari, lətli təbəqə ilə örtülü olur (ona görə də bu növ, giləmeyvəli qaraçöhrə adlanır). Hər il bol meyvə götürür. Gözəl meyvələri avqust və sentyabrda yetişərək uzun müddət yetişmiş hədə (noyabra qədər) ağacın üstündə qalır. Bu xassələrinə görə də o, yaşıllaşdırma işlərində müstəsna qiymətli ağac növü hesab edilir. Qaraçöhrə qayçılamanı olduqca yaxşı qəbul edir və ona verilən formanı uzun müddət saxlaya bilir. Qayçı ile düzəldilən dekorativ çəpərlərin, bardyurların və bəzəkli kompazisiyaların yaradılması üçün ən klassik növ sayılır. Hələ qədim romalılar qayçılamaqla qaraçöhrədən insan və fantastik heyvan füqurları yaradırmış. İynələrin rənginə və çətrinin formasına görə qaraçöhrənin bir sıra dekorativ formaları mövcuddur. Məsələn, qızılı, ağıllı, sütunvari, sallaq, kürəvari, cirdan, yaşıl, sarı iynəli və s.

Qaraçöhrə hazırda bir çox ölkələrdə bəzək bitkisi kimi becərilir. Lvov, Rostov, Ujkorod, Odessa, Volqoqrad, Kiyevdə qaraçöhrədən düzəldilən bardyurlar və həndəsi fiqurlar xüsusən qışda olduqca cəlbedicidir. Bu ağaca bə'zən Bakı və Gəncə şəhərlərində yaşıllaşdırında rast gəlinir. Respublikamızda bu qiymətli ağac növünü dağ rayonlarında dəniz səthindən 1800 metrə qədər istifadə etmək məsləhətdir.

Yuxarıda göstərilən bioloji keyfiyyətlərini və meşələrinin olduqca azalmasını nəzərə alaraq qədim dövrün nadir relikt bitkisi sayılan giləmeyvəli qaraçöhrə ağacının bütün dünyada qırılması qadağan edilmişdir. Hazırda onun meşə sahələri və tək-tək ağacları dönyanın hər yerində qorunur.

Göründüyü kimi respublikamızda qaraçöhrə sahələri çox azdır, təbiətin bu qiymətli həmişəyaşıl incisi Zaqatala və İsmayılli dövlət qoruqlarında yaxşı mühafizə olunur. Qalan yerlərdə isə qaraçöhrə ağaclarının qorunmasını qənaətbəxş hesab etmək olmaz. Pirqulu dövlət qoruğunun «Araxçın» sahəsində qaraçöhrə ağaclarına qonşuluqda yerləşdirilən qoyun fermaları böyük ziyan vurur. Burada qara-

cöhrə meşənin yuxarı sərhədinə qədər qalxıb böyük elmi əhəmiyyət kəsb edir, onun ciddi qorunması olduqca vacibdir. Həmin qoruğun qonşuluğunda yerləşən «Cənut» meşəsində qaraçöhrə ağaclarına bir tərəfdən mal-qara otarılması, digər tərəfdən turistlər ziyan yetirir. Geniş ərazidə olan bu qiymətli qaraçöhrəliyin Pirqulu dövlət qoruğuna birləşdirilməsi və lazımı səviyyədə mühafizə olunması təbiətin qorunması işində günün vacib məsələsi kimi qarşıda durur.

Xaltan qaraçöhrəliyinə insanlar tərəfindən daha çox divan tutulur, burada daim mal-qara otarılır, ağaclar qanunsuz olaraq kəsilir. Böyük Qafqazın şimali-şərq yamacında mövcud olan bu nadir meşə sahəsi qiymətli təbiət abidəsi kimi qorunmalıdır.

Talışda Lerik rayonundakı qaraçöhrəlikdə ağacların qanunsuz kəsilməsinə az təsadüf edilir. Lakin sahə ilboyu mal-qaraya otarılır. Bu isə gələcəkdə bu meşəlik üçün təhlükə törədə bilər. Bu sahə də qiymətli təbiət abidəsi e'lan edilib ciddi mühafizə olunmalıdır.

Qeyd edildiyi kimi Böyük və Kiçik Qafqaz dağları meşələrində qaraçöhrə tek-tək və qrup halında yayılmışdır. Lakin bu ağacların kəsilməsi hallarına tez-tez rast gəlinir. Odur ki, onlar böyüüb iri ağac şəklini ala bilmir. Belə vəziyyətlə heç cür razılaşmaq olmaz. Qoruqlarımızda, meşə təsərrüfatları ərazisində bitən qədim dövrün yadigar relikti, təbiətin solmaz incisi olan bütün qaraçöhrə ağacları qorunub gələcək nəsillər üçün saxlanmalıdır.

Qaraçöhrənin artırılması

Yaşillaşdırma işlərində qaraçöhrədən ən qədim dövrlərdən bəri istifadə edilir. Onun 50-yə yaxın mədəni forması mövcuddur.

Qaraçöhrə toxum və ya vegetativ yolla artırılır. Onun payızda yığılmış təzə toxumlarını səpdikdə yazda cüccərir. Toxumlar saxlanıb yazda səpilərsə 1-2 ildən sonra cücerti verir. Toxumlar yarpaq çüruntüsü və qum qarışığı yüngül torpağa səpilir. Torpaq az rütubətli halda saxlanılır. Qaraçöhrənin cücertiləri olduqca yavaş böyükür, onları günəşin yandırıcı tə'cirindən qorumaq lazımdır. Qaraçöhrə şitilləri 4-5 yaşında ikən “məktəbciyə köçürürlər və ya onların boyları 10-12 santimetrə çatdıqda torpaq-kəsekələ qarışq halda daimi yerinə ekilir.

Qaraçöhrə vegetativ yolla çilinglərlə, calaqla və basdırma qələmlərlə artırılır. Çilinglər yuyulmuş iri çay qumu olan yesiklərə basdırılır və soyuq oranjeriyalarda və ya şitiliklərdə saxlanılır. Bir ilə kimi bu çilinglər kök atır.

Qaraçöhrənin basdırma qələmlərlə artırmaq üçün ağacların aşağı budaqlarını çərtir, onları əyib torpaqda kiçik şırımlara salır və ağacdan düzəldilən qarmaqlarla bərkidirlər, sonra üzərini münbüt torpaqla örtürler.

Respublikamızın bütün dağlıq rayonlarında qaraçöhrəni artırmaq olar. Onu yalnız meşənin çətri altında əkmək lazımdır. Yaşıllaşdırma işlərində qaraçöhrənin park və xiyabanlarda ağacların kölgəsində əkmək məsləhətdir.

5. DAĞ MEŞƏLƏRİNİN MÜHAFİZƏSİ, BƏRPASI VƏ SƏMƏRƏLİ İSTİFADƏSİ

Yuxarıda deyildiyi kimi Azərbaycanın dağ meşələri böyük kəmiyyət və keyfiyyət dəyişkənliyinə uğrayaraq təbii və sün'i landsafların ekoloji tarazlığına mənfi tə'sir göstərir. Bununla əlaqədar pozulmuş meşələrin və meşənin yerində yaranan ekosistemlərin yaxşılaşdırılması və bərpasına yönəldilən tədbirlər sisteminin həyata keçirilməsi günün ən vacib və aktual məsələsi hesab olunur.

5.1. Meşə ekosistemlərinin məhsuldarlığının yüksəldilməsi və bərpası tədbirləri

Meşənin və meşədən sonra yaranan ekosistemlərin kompleks tədqiqi mövcud meşə örtüyünün mühafizəsi, meşəsizləşdirilmiş sahələrdə meşənin bərpası və törmə fitosenozların rekonstruksiyası üzrə tədbirlərin hazırlanmasına imkan verir.


Meşə örtüyünün antropogen pozulması, ağac cinslərinin tərkibinin dəyişməsi bir halda meşəbitmə şəraitinə az tə'sir göstərir, digər halda isə meşəbitmə şəraitinin kəskin pozulmasına səbəb olur. Birincə halda törmə tipli bitki örtüyündə müvafiq meşəçilik tədbirlərini həyata keçirməklə ilkin meşəni bərpa etmək mümkün olur. Meşəbitmə şəraiti kəskin pozulduqda isə ilkin meşə tipini bərpa etmek qeyri mümkündür. Odur ki, belə törmə bitki tiplərinin məhsuldarlığını artırmaq məqsədilə digər üsüllardan istifadə etmək lazımdır.

Aşağı dağ-meşə qurşağında və dağetəyi zonada azmeylliyi olan kölgəli yamaclarda aşağı doluluqlu palid-dəmirqara meşəliyi və ya seyrəkliyi, yaxud törmə tipli sırf dəmirqaralıq əmələ gəlmişdir.

Nisbətən rütubətli meşəbitmə şəraitində yaranan belə törmə meşəliklərdə çox vaxt palid, görüs və ağaçqayının təbii bərpası müşahidə olunur, lakin o dəmirqara kollarının çətrinin kölgəsi altında məhv olur. Toxumdan əmələ gəlmış ilkin ağaçlığı bərpa etmək üçün edifikator ağac cinslərinin yeniyetməlerinin inkişafına şərait yaratmaq tələb olunur. Bu məqsədlə, meşəni mal-qaranın tə'sirindən qorumaqla, təbii bərpaya kömək göstərməklə, ikinci dərəcəli ağacları və kolları sıradan çıxarmaq yolu ilə («işıqlandırma») tədbirlərin yerinə yetirilməsi vacibdir.

Dağ rayonlarında yaşayış mənteqələrinə yaxın sahələrdə və yollar boyu meşə örtüyü mal-qara tərəfindən və ağacların özbaşına kəsilməsi nəticəsində kəskin pozulmuşdur. Belə sahələr azqiyəmtli

ağacıqlar ve kolluqlardan ibarət olub eroziya prosesi nəticəsində meşəbitme şəraiti ilbəil pisləşməkdə davam edir. Təcrübələr göstərdi ki, belə sahələrin ətrafi bərkidilərək ciddi nəzarət altında qorunduqda orada normal meşəliyi bərpa etmək olur (Şəkil 5.1, Laçın rayonlarında). Burada daim mal-qara tərəfindən zədələnən kolşəkilli ağacıları kök hissədən kəsməklə düz gövdəli pöhrələr əmələ gelir. Belə pöhrələrin çətirləri 10-15 ildən sonra birləşdikdən sonra «dəhliz»lər açmaq və qiymətli ağac cinsləri əkməklə rekonstruksiya işi aparmaq lazımdır. Eroziyadan qorxulu dik yamaclarda ($20-25^{\circ}$ və dik) ağaclığın çətirləri birləşdikcə tərkibində azqiyəmtli və əyri gövdəli ağacılar kənar edilərək əsas ağac cinsləri (palid, vələs, ağcaqayın, göyrüş) saxlanılmalıdır.



Şəkil 5.1. Laçın rayonunda qırmızı oduncaqlı ilkin şərq palidi meşəsi.

Dik yamacların güney baxarlarında yaranan törəmə kolluqlarda torpaq qatı yuyulmuş, çox yerdə ana süxur səthə çıxmış, meşəbitmə

şeraiti quraqlaşmışdır. Belə sahələrdə antropogen tə'siri kənar etməklə ilkin bitki örtüyünün bərpa edilməsi uzun-dövr tələb edir.

Odur ki, orada yeni meşə əkinləri aparmaq lazımlı gəlir. Lakin belə əlverişsiz bitmə şeraitində edifikator ağac cinsi olan palıdı və torpaq münbitliyinə tələbkar qızıl və şabalıdı yetişdirmək müsbət nəticə vermir. Meşə örtüyünü bərpa etmək üçün torpağın münbitliyinə və nəmliyinə az tələbkar olan və pozulmuş meşəbitmə şeraitində məhsuldar meşə landşaftı yaratmağa qabil olan ağac cinslərindən istifadə etmək lazımdır. Meşə əkinini təcrübəsi gördi ki, dağətəyi zonada dəniz səviyyəsindən 500-600 m hündürlükdə quru bitmə şeraiti olan daşlı yamaclarda eldar şamı, badam, saqqızıağac, püstə, dağdağan və iydəyarpaq armud, aşağı dağ meşə qurşağında yuyulmuş daşlı yamaclarda eldar şamı və krim şamı, orta dağ-meşə qurşağının eroziyaya uğramış yamaclarında – qarmaqvari şam, adi şam və krim şamı, yuxarı meşə qurşağında isə adi şam, tozağac və quşarmudu yaxşı bitərək normal meşəlik yaradır.

Meşə əkinini aparılan eroziyaya uğramış yamaclarda 1-2 nəsl dövründə sün'i salınmış meşələr altında torpaq qatı bərpa olunandan sonra həmin ağac cinslərinin ilkin (edifikator) ağaclarla dəyişilməsinə şübhə etmək olmaz.

Böyük Qafqazın cənub yamacında orta dağ-meşə qurşağında yaşayış məntəqələri yaxınlığında ağacların özbaşına kəsilməsi və malqara otarılması nəticəsində ilkin fistiq meşələri pöhrədən törəmiş vələslikdə və ya kolluqlarla dəyişilmişdir. Belə sahələrin çoxunda əlverişli meşə-bitmə şeraiti qaldığı üçün meşə-bərpa işləri təbii bərpaya köməklik göstərmək istiqamətində aparılmalıdır.

Kiçik Qafqazın ve Talyş dağlarının orta dağ-meşə qurşağında yaşayış məntəqələri ətrafında geniş massivlərdə meşəsizləşdirilmiş sahələr, seyrəkliklər, aşağı doluluqlu meşəliklər və kolluqlar əməl gəlmişdir. Bu sahələrin məhsuldarlığını artırmaq üçün meşənin təbii bərpasına kömək göstərməklə yanaşı, həm də meşə əkinini tədbirləri həyata keçirilməlidir.

Yuxarı dağ-meşə qurşağı meşə sahələrinin məhsuldarlığını yüksəltmək üçün böyük ehtiyata malikdir, bu ehtiyatlar meşənin yərində əmələ gəlmış çəmənlər, seyrəkliklər və dağ bazqırından ibarətdir. Burada görülen hər bir tədbir subalp meşələrinin saxlanması və bərpasına yöneldilməlidir.

5.1. sayılı cədvəldə respublikanın ayrı-ayrı dağ-meşə qurşaqlarında antropogen amillərin tə'siri nəticəsində bu və ya digər dərəcədə pozulmuş meşə sahələrinin xarakteristikası, onların məhsul-

darlığının yüksəldilməsi və meşə-bərpa tədbirləri verilir.

Bu tədbirlər kompleksini işləyərkən meşə torpaqlarının ekoloji qiymətləndirilməsi, bonitirovkası və münbitliyinə görə meşə-meliorativ qruplaşdırılması üzrə aparılan tədqiqatların nəticələrindən də istifadə edilmişdir (Məmmədov, 1986, 1992, 1997).

5.2. Xüsusi mühafizə olunan təbiət obyektləri

Hazırda insanın ətraf mühitə tə'sirinin gücləndiyi bir dövrdə çox vaxt təbiətdə ekoloji müvəzənin pozulması müşahidə edilir. Xeyli meşə sahələri məhv edilərək, yaşayış məntəqələri və şum altında istifadə olunur, otaqlar sıradan çıxır. Bununla əlaqədar ola-raq təbiətin bu və ya digər dərəcədə ilkin vəziyyətdə qalmış ərazilərinin, obyektlərinin yaxşı qorunub saxlanması günün vacib problemi kimi qarşıya çıxır. Belə sahələrdə indiyə qədər yoxa çıxmamaq qorxusu olan bitki və ya heyvan növləri, bütöv təbii ekosistemlər (land-şaftlar), su mənbələri qalmışdır.

Təbiətin mühafizə edilmə formalarının qarşıya qoyduğu konkret vəzifələri müxtəlif olsa da məqsəd eyni olub elmi, tarixi, təsərrüfat və estetik əhəmiyyət kəsb edən bu və ya digər təbii kompleksi, bitki və heyvan növünü dağılmaqdan, məhv olmaqdan qoruyub saxlamaqdır. Təbiətin qorunub saxlanan formalarından qoruqları, yasaqlıqları, milli parkları, ayrı-ayrı qiymətli təbiət obyektlərini göstərmək olar.

Qoruqlar təbiətin canlı laboratoriyası sayılır. Qoruq ərazilərində insanın bütün təsərrüfat fəaliyyəti dayandırılır və orada yalnız mühafizə və elmi tədqiqat işləri aparılır.

Yasaqlıqlar qoruqdan fərqli olaraq hansı təşkilatın ərazisində yerləşirse həmin təşkilata baxır (məs. fermer, meşə təsərrüfatı və s.). Yasaqlıqlarda ovetmə, mal-qara otarma, yer şumlamaya qismən icazə verile bilər. Yasaqlıqda bütün təbiət kompleksi deyil, onun ayrı-ayrı komponentləri qorunur.

Respublikamızda flora və faunanın mühafizə olunub saxlanması məqsədilə 15 dövlət qoruğu və 18 yasaqlıq yaradılmışdır.

Apardığımız tədqiqatlar nəticəsində respublikamızın müxtəlif təbii zonalarında nisbətən az ilkin vəziyyətini saxlamış, lakin məhv olmaq təhlükəsi olan qiymətli meşə obyektləri aşkar edilmişdir. Onların mühafizəsi məqsədilə yeni qoruq, yasaqlıq və qiymətli meşə obyektlərinin təşkili üzrə tövsiyyələr hazırlanmışdır. Aşağıda yalnız dağ meşələri yayılan ərazidə aşkar etdiyimiz qoruq, yasaqlıq və qiymətli meşə obyektlərinin qısa xarakteristikası verilir.

Cədvəl 5.1.

Müxtəlif meşələrinə şəraitində pozulmuş meşələrin və törəmətipli meşə sahələrinin məhsuldarlığının yüksəldilməsi və meşələrin bərpası tədbirləri

Sıra №-si	Pozulmuş meşələrin və törmə tipli bitki qruplaşmalarının tipi	Meşə bitmə şəraitü	Dəniz sahindən hündürlük, relyef, torpaq	Pozulmuş meşə sahələrinin məhsuldarlığının yüksəldilməsi və meşə bərpa tədbirləri
I. Dağetiyi hissə və aşağı dağ-meşə qurşağı				
1.	Aşağı döluqliq (06-ya qədər) pozulmuş iberiya palidi meşəleri. Tərkibində çoxlu ikinci dereceli cinslər (dəmirqara, kol cinsləri) istirak edir. Böyük Qafqazın cənub yamacında yayılmışdır.	C ₁ , C _{1,2}	DSH-400-800 m, yamacın cənub cəhətləri, yüksəlməsi və ya zəif agac yuyulmuş qonur dağ-meşə torpağı	Mal-qara otarılması və qanunsuz qırmaq, qadağan etmek, xidməti qırma yolu ilə ağaclığın cins tərkibinin yaxşılaşdırılması
2.	Edifikator cinslərin (iberiya palidi, şabalıd, qafqaz valəsi) üstünlük etdiyi aşağı döluqliq (02-04) meşəleri. Böyük Qafqazda yayılmışdır.	D _{2,3} , C _{2,3} , D _{2,3}	DSH-1000-1100 m, dikliyi 25-30° olan yamacın şimal cəhətləri, orta malı, qalınlığı (30-50 sm) qonur dağ-meşə torpağı.	Mal-qara otarılması və özbaşına qırmaq, qadağan etmek, ikinci dereceli və xəstə ağaclar kənar edilməli.
3.	Aşağı döluqliq ağaçqayın, görüş və iberiya palidi meşəleri. Böyük Qafqazın şimal-sərq yamacında yayılmışdır.	C ₂	DSH-600-1000 m, dikliyi 20-25° olan yamacın şimal cəhətləri. Orta qalınlığı (30-40 sm) qonur dağ-meşə torpağı.	Mal-qara otarılması və dayandırılıcılarda torpağı sahəciklərle yumşalıtmaq və ibiryə palidi toxumlarını sepmə
4.	Törəmə tipli vələslili-palidli dəmirqara meşəliyi. Tabii bərpa qeyri qənaətbehəkdir. Böyük və Kiçik Qafqazda yayılmışdır.	C _{2,1} , C ₂	Xidməti və rekonstruksiya meşə qırması apararaq ikinci dereceli cəhətləri, qonur cinsləri sıradan çıxarmaq, iberiya palidi toxunlarını sepmək.	

5.	Tərkibində tək-tək və qrup halında fistiq ağacı olan pozulmuş vələs meşələri. Büyük Qafqazda yayılmışdır.	C ₂ , C _{2,3}	DSh-800-1000 m, yamacın şimal cəhətleri, yuyulmamış qonur meşe torpağı	Çətin altında 2 illik fistiq şitilləri
6.	Dik yamacda ikinci dərəcalı ağac cinslərinən (dəmirqara) ibarət seyreklik. Tərkibində palda rast gelinir.	B ₁	DSh-550-700 m, dikliyi 30-35° olan yamacın cənub cəhətləri. Torpağı güclü yuyulmuş, daşlıdır.	Mal-qara otarılmazı və ağacların kəsiliməsi qadağan edilmeli. Təcrübələr göstərir ki, etrafı çəperləndikdən 10-15 il sonra meşe örtüyü və torpaq berpa olunur.
7.	Meyvə-giləmeyvə cinslərinin (zoğal, findiq, yemişan, göyan, əzgil, alma, armud, alça) üstünlük etdiyi heminezofil şibləklər, tək-tək meşe edifikasiornu rast gelinir. Böyük Qafqazda yayılmışdır.	C ₂ , C _{2,3}	DSh-600-900 m, yamacın şimal cəhətleri, 10-15° torpağı: qonur dağ-meşe, bə'zen çəmən-leşmiş	Xidmeti qırma və ya yabanı qurşağından cənub etmek yolu ilə meşe-bağların yaradılması
8.	Qaratikan, iydeyarpaq armud, Pallas murdarçası, qoqquzdon, zirinc, iburnu, gəvən, topulqa, doqquzdon, dövsanalması, germenşov üstünlük etdiyi hemikserofil şibləklər	C ₁ , C ₂	DSh-600-1200 m, dağlıy়ey zona da yamacın şimal cəhətleri, aşağı qurşağından isə cənub istifadə edərək rekonstruksiya cəhətləri, 20-35°, torpağı - qonur dağ-meşe bozqırlaşmış, dərəcədə yuyulmuş	Krim şəmi və eldar şamından Krim şəmi və eldar şamından aşağı istifadə edərək rekonstruksiya cənub etmek, meye və giləmeye istiňlilik teşkil edən sahələri qorumaq və xidmət etmək yolu ilə meşe-bağ yaratmaq
9.	Qaratikan, sumaq, topulqa, doqquzdon, iydeyarpaq armud, dovsanalması, ardıc, zirincin iştaraklı ile kserofil şibləklər və ya meşədən sonra daşlı bozqırılar	B ₁ , B ₀	DSh-400-1000 (1200) m, dikliyi 15-40° olan yamacın bütün cəhətləri, torpağı - boz-qəhvəyi bozqırlaşmış, güclü yuyulmuş, daslı	Eldar şəmi və krim şamından bütün istifadə edib meşəlik salmaq və cənub istifadə edib meşəlik salmaq və cənub istifadə edib meşəlik salmaq və ibarəti ibarəti
10	Friqana şibləyi (gəvən, acılıq, saqqız, Pallas murdarçası) və ya yovşan yarmımsəhərəsi	B ₀₀ , A ₀₀	DSh-200-800 m, yamacın bütün cəhətləri, 15-35°, torpağı - güclü yuyulmuş; berk və gillili sütürərlər	Püstə və badamdan istifadə edərək bağlar yetişdirilmək

11	Mesədən sonrakı çəmənlər, meşə-bozqırular, aylı-döşeyi və böyürükən cəngəlliyi	C ₂ , D _{2,3}	DSh-700-1000 m, azmeylli yamacların şimal cəhətleri, dar və adı qoz, yaxud pekan bağları dərələr, torpağı - bozqırlaşmış, salmaq çamərləşmiş, qalın.	Şabald (karbonatsız torpaqlarda)
				II. Orta dağ-mıse çurşağı
1.	Dik yamaclarda aşağı doluluqlu vələstili-fistiq və fistıqlı vələs məşələri. Tabii bərpə yaxşı gedir. Böyük və Kiçik Qafqazda yayılmışdır.	C _{2,3} , C ₃	Dikliyi 25-35° olan yamacların şimal cəhətleri, DSh-1200-1800 m, torpağı - yuxa qonur dağ-mıse.	Mal-qara otarılması və ağacların qadağan kəsilməsi
2.	Pozulmuş aşağı doluluqlu vələstili-fistiq məşəliyi və ya seyrəkliyi. Bütün dağ sistemlərində yayılmışdır.	C ₃ , D ₃	Yamacların bütün cəhətləri, 10-20°, DSh-1200-1700 m, torpağı - qalın qonur dağ-mıse, ba'zen təpəsi kəsilmiş və xəstə ağacları kənar etmək.	Mal-qara otarılması və ağacların qadağan kəsilməsi
3.	Dik yamacda vələs və ya palidin üstünlük etdiyi seyrəklik və ya aşağı doluluqlu məşəlik. Tabii bərpə palid və vələstili gedir. Mal-qara tərəfindən zədalətmüşdür. Kiçik Qafqazda yayılmışdır.	C ₂ , C _{2,1}	DSh-1300-1600 m, yanacın cənub cəhətleri, 25-35° torpağı - yuxa, daşlı gicil yuyulmuş.	Mal-qara otarılması və özbəşinə olunmalı. Hazırlanmış sahələrdə palid toxumu sepmək. Təpəsiz və xəstə ağaclar kəsilib götürülməli.
4.	Güclü pozulmuş palid, ba'zen fistiq üstünlük təşkil edən seyrəklik. Meşənin bərpası qeyri qənaətbəxşdir. Kiçik Qafqazda yayılmışdır.	C _{2,1} , B _{2,1}	DSh-1400-1700 m yanacın cənub cəhətleri, 20-40°. Torpağı güclü edilsin. 4-5 ilden sonra hissə hissə krim şəmi şitilləri ekmek, tədricən ikinci dərəcəli və təpəsi kəsilmiş ağaclar kəsilib götürülməli.	Mal-qara otarılması və ağacların qadağan kəsilməsi
5.	Azmeylli yamacda meşədən sonrakı çəmənlər (otlaq və biçənək kimi istifadə olunur).	C ₃ , D ₃ , C ₂ , D ₂	DSh-1300-1600 m.	Bığənek kimi istifadə etməli. Təbii bitkiliyi yaxşılaşdırmaq.

6.	Dik yamacda meşeden sonraki çemener (eesen meşe talarları).	B ₂₋₁ , B ₂ C (C ₂)	DSh-1300-1700 m, yamacın bütün cehetleri. Torpaq – yuxa dağ-çemən (çəmen-meşe) daşlı.	Torpağı arası kəsilən xəndeklər ve sahəciklər şəklinde hazırlamaq, krim və ya adı şam sitilləri eknek, şitillərin etrafını daşla müçalamaq.
III. Yuxarı dağ-meşe qurşağı.				
1.	Dik qayalı yamacda eyri gövdəli tozgac seyrekliyi (sirf və ya fistiq və ağcaqayın qarışığı) B. və K. Qafqazda az yayılıb.	C ₁ , B ₃ B3	DSh-1800-2100 m, yamacın şimal cəhətleri, torpaq – çəmen-meşe, etmek, 2-3 ilden sonra «yuvaciq-güclü» yuyulmuş, dağ sülxunu, qayalıq sethe çıxır.	Mal-qara otarılmasını qadağan etmek, 2-3 ilden sonra «yuvaciq-güclü» yuyulmuş, dağ sülxunu, larda» fistiq şitilləri ekmek.
2.	Aşağı doluluqlu palid (şərq palidi), C ₂₋₃ , Təbii berpa-palid, ağcaqayın-palid meşesi. Təbii, berpa-palid, ağcaqayın, vələs və fistuqla gedir. Mal-qara tərefindən zədələnir. Geniş yayılıb.	C ₂₋₃ , D	DSh-1800-2000 m, yamacın şimal cəmub cəhətleri, 30-40°. Torpağı-dayandırılmış, dağ çəmen-meşe, yumşaq çimli. Mal-qara otarılmasını qadağan etmek, 2-3 ilden sonra «yuvaciq-güclü» yuyulmuş, dağ sülxunu, larda» fistiq şitilləri ekmek.	Mal-qara otarılmasını qadağan etmek, 2-3 ilden sonra «yuvaciq-güclü» yuyulmuş, dağ sülxunu, larda» fistiq şitilləri ekmek.
3.	Fistığın üstünlük etdiyi (ağcaqayın qarışır) seyraklık və ya aşağı doluluqlu ağacılıq. Bütün dağ sistemlerinde geniş yayılıb.	C ₂₋₃ , C ₃	DSh-1800-1900 m, yamacın şimal cəhətleri, 25-35°. Torpağı – qalın çəmen-meşe.	Mal-qara otarılmasını qadağan etmek, 2-3 ilden sonra «yuvaciq-güclü» yuyulmuş, dağ sülxunu, larda» fistiq şitilləri ekmek.
4.	Ardic, gəvən, buyuzlu xasa cəngəlliyi. Təbii berpa fistiq, palid, ağcaqayınla zəif gedir.	C ₂ , C ₃	DSh-1800-2200 m, Yamacın müxtəlif cəhətleri, 20-30°, torpağı yuyulmuş - müxtəlif deracədə çəmen-meşe.	Mal-qara otarılmasını qadağan etmek. Tədricən kol cinslərini kenar etmek yolu ilə təbii berpaya sərait yaratmaq.
5.	Tək-tak ağaclar olan meşeden sonrakı çemənler. Meşenin berpasi getmir. Geniş yayılıb.	C ₂₋₃ , C ₃ C ₂	DSh-1800-2300 m, yamacın şimal cəhətleri 25-35°. Müxtəlif quşarmudu, qalınlıqlı və skeletli dağ-çemən istifadə edib məşə salmaq.	Mal-qara otarılmasını qadağan etmek. Tədricən kol cinslərini kenar etmek yolu ilə təbii berpaya sərait yaratmaq.

5.2.1. Yüksək dağlıq meşə qoruqları və yasaqlıqları

Alaxançallı yasaqlığı. Gəncəçayın sol sahilində Daşkəsən rayonunun Alaxançallı kəndinə yaxın ərazidə dəniz səthindən 2100-2400 m yüksəklikdə nisbetən az pozulmuş tozağac meşəliyi bitir. Ona şərqi palidi, quşarmudu və vələs qarışır. Meşəliyi yuxarıdan ardiç kolları zolağı əhatə edir. Bu meşələr böyük torpaqqoruyucu - sutənzimedici əhəmiyyət daşıyır. Lakin ərazinin yay otlağı kimi istifadə olunması meşələrin pozulmasına və qoruyucu funksiyasının aşağı düşməsinə səbəb olur.

Təsvir etdiyimiz yüksək dağlıq meşə sahəsinin yasaqlıq kimi mühafizə olunması təklif olunur.

Ağqaya qoruğu. Gədəbəy rayonunda Şəmkirçayın qolu sayılan Ağqaya çayı hövzəsində «Mozuoğlunun yurdu» adlanan sahədə (Ağqayaya yaxın) meşənin yuxarı sərhədi 2560 metrə çatır. Ərazidə xarakterik tozağac və şərqi palidi meşəsi qalmışdır. Meşəliyin tərkibində fistiq, vələs, ağaçqayın, meşə altında kollardan əzgil, yemişan, itburnu, moruq, böyürtkan bitir. Meşənin tam yuxarı sərhədində tozağac üstünlük təşkil edir.

Apardığımız tədqiqat təsdiq edir ki, göstərilən ərazinin rəngarəng bitki örtüyü hələ az-çox təbii vəziyyətini saxlayır. «Ağcaqaya» adlanan sahədə yayda istirahət edənlər orada çadır qurur, mal-qara otarır və qanunsuz ov edirlər. Bu isə ərazidəki qiymətli təbii bitki örtüyünün yoxsullaşmasına, heyvanların həmin yerlərdən didərgin düşməsinə gətirib çıxara bilər.

Yuxarıda göstərilən qanunsuzluqların qarşısını almaq üçün ərazinin təxminən 2500-3000 hektardan çox hissəsinin qoruq e'lan edilməsi təmamile məqsədəyəyündür.

Tutqunçay qoruğu. Kiçik Qafqazda Tərtərçayın böyük sağ qolu sayılan Tutqunçayın sol sahilində dəniz səthindən 2300-2500 m yüksəklikdə ziyyilli tozağac və Litvinov tozağacı üstünlük təşkil edən xarakterik meşə sahəsi qalmışdır. Yamacın cənub cəhətində şərqi palidi bitir. Lakin ərazidə yay dövründə istirahətə gələnlər tərəfindən ağaclar kəsilir, sahə mal-qaraya otarılır. Bu isə meşənin yuxarı sərhədinin aşağı düşməsinə, qiymətli meşə sahələrinin kolluqlara çevrilməsinə, eroziya prosesinin inkişafına və sel hadisələrinin baş verməsinə səbəb olur.

Təsvir edilən nadir meşə sahəsinin qoruq e'lan edilməsi həm də Tutqunçay hövzəsindəki «İstisu» bulaqlarının qorunub saxlanmasına zəmin yaradar.

5.2.2. Mövcud qoruqların ərazisinin genişləndirilməsi

Pirqulu qoruğu. Pirqulu qoruğu ərazisindəki meşələr Böyük Qafqazın cənub yamacında meşənin şərq hüdudu hesab olunur. Bu baxımdan burada bitki və heyvanat aləminin qorunub saxlanması böyük nəzəri və tarixi əhəmiyyət kəsb edir. Lakin müasir sərhədlərinde Pirqulu qoruğu yerləşdiyi regionun bitki örtüyünü tələb olunan səviyyədə səciyyələndirə bilmir.

Mustafalıçay hövzəsində yerləşən «Cənub» meşəsini qoruq ərazisine birləşdirməyi teklif edirik. Bu ərazidə meşəaltı qaraçöhrə olan geniş meşəlik mövcuddur. Lakin hazırda o, lazımı səviyyədə mühafizə olunmur.

İsmayıllı qoruğu. Qorluğun müasir sərhədləri regionun bütün landşaft qurşaqlarını əhatə etmir. Odur ki, onun sərhədini şimaldan Baş Qafqaz silsiləsinə qədər genişləndirərək yuxarı meşə və alp çəmən qurşaqlarını qoruğa daxil etmək məqsədə uyğundur. Yalnız belə olduqda qoruq həmin regionun floristik faunistik kompleksini lazımı səviyyədə mühafizə edərək özünün tam funksiyasını yerinə yetirə bilər.

5.2.3. Relikt və qiymətli meşə sahələrinin mühafizəsi

Respublikamızın dağlıq ərazisində az-çox öz ilkin vəziyyətini saxlayan qiymətli və relikt ağac cinslərindən ibarət meşəlik sahələri mövcuddur. Lakin bu sahələr antropogen amillərin tə'sirilə pozulur və yavaş-yavaş məhvə doğru gedir. Belə sahələrin qorunub saxlanılması təbietin mühafizəsi işində xüsusi əhəmiyyət kəsb edir. Aşağıda onların bə'zilərinin təsviri verilir.

a) Qaraçöhrə sahələri.

Araxçın qaraçöhrə sahəsi. Ağsu çayının qolu olan Qırxbulaq çayın yuxarı hissəsində «Araxçın» adlanan yerdə, dəniz səthindən 1900-2000 m yüksəklikdə qaraçöhrə ağacılığı bitir. Meşənin yuxarı qurtaracağı boyu qaraçöhrə örtüksüz təmiz meşəlik yaradır. Araxçın qaraçöhrəliyi böyük torpaqqoruyucu rol oynamaqla, həm de böyük elmi qiymətə malikdir. Odur ki, bu sahəni mal-qaradan mühafizə edərək xüsusi qorunan bitki qrupuna aid etmək lazımdır.

Lerik qaraçöhrə meşəliyi. Qafqazda örtüksüz bitən yeganə qa-

raçöhrə sahəsidir. Bu meşəlik Sanqadabulaq adlanan kiçik çayın sol sahilində, dəniz səthindən 1200-1300 m yüksəklikdə, dikliyi 25-30⁰ olan yamacın cənubi-qərb baxarında yerləşir. Meşəliyin sahəsi 2 ha olub orada 150 qaraçöhrə ağacı bitir. Lerik qaraçöhrəliyinin etrafı bərkidilməklə təbietin qədim abidesi kimi qorunmalıdır.

Həmzəlli qaraçöhrəliyi. Qanix-Həftəran vadisində Qəbelə rayonunun Həmzəlli kəndinin qəbirstanlığında qarışq qaraçöhrə, ağaçqayın, şabalıd, görüs və qafqaz xurması meşəliyi mövcuddur. Meşəlikdə 260-dan artıq irigövdəli qaraçöhrə ağacı bitir. Tarixi abidə kimi qorunması tövsiyə olunur.

Xaltan qaraçöhrə meşəsi. Quba rayonunun Xaltan kəndindən 3 km şimalda yerləşir. Burada qaraçöhrə fistiq-vələs meşəsinin ikinci yarusunu tutur. Qaraçöhrə yarusunun sıxlığı 30-60% arasında dəyişir. Enliyarpaqlı meşə massivi fonunda qaraçöhrəlik sahəsinin eni 100-300 m, uzunluğu 500 m təşkil edir. Təəssüflə demək lazımdır ki, meşəlik yaxşı mühafizə olunmur. 100-dən artıq kəsilmiş qaraçöhrə ağacının kötüklərini qeydə aldıq.

Yuxarı Xanagah qaraçöhrəliyi. Quba rayonunun Yuxarı Xanagah kəndinin yaxınlığında dəniz səviyyəsindən 900-1000 m hündürlükdə yerləşir. Fistiq-vələs meşəsinin ikinci mərtəbəsini tutur. Sahadə kəsilmiş ağaclarla rast gelinir və mal-qara otarıılır.

Cənub qaraçöhrə meşəliyi. Pirqulu qoruğunun qonşuluğunda (qoruqdan kənardı) Mustafəliçayın (Cənutçayın) sağ sahilində dik yamacın (30-45⁰) şimalı-şərq baxarında iki yaruslu meşəlik mövcudur. Birinci yarusda palid, ağaçqayın və görüs bitir. İkinci yarusu isə qaraçöhrə tutur. Bu meşəlik respublikada ən böyük qaraçöhrəlik olub sahəsi 400 ha-dir. Bura Böyük Qafqazda qaraçöhrənin şərq həddi hesab olunur. Cənub qaraçöhrəliyi turistlər tərəfindən pozulur, ağacların özbaşına kəsilməsi və mal-qara otarılması müşahidə olunur. Odur ki, sahə Pirqulu qoruğuna daxil edilərək xüsusi mühafizə olunmalıdır.

Axoxçay qaraçöhrəliyi. İslmayilli qoruğunda Axoxçayın sağ sahilində fistiq-velös meşəsinin ikinci yarusunu tutur. Budaqlı danaya meşəlikdə qrupla bitir və üçüncü yarus təşkil edir. Bu, danaya bitən yegane qaraçöhrə meşəliyi xüsusi qorunmalıdır.

Cənəzəçay qaraçöhrə meşəsi. Xalagöl silsiləsinin şərq yamacında Cənəzəçayın (Qatexçayın qolu) sol sahilində, dəniz səviyyəsindən 1600 m hündürlükdə mürəkkəb relyef şəraitində, dik yamacın (30-50⁰) cənubi-şərq baxarında yerləşir (Zaqatala qoruğunda). Fistiq meşəsinin ikinci yarusunu tutur. Fistiq ağaclığının yaşı

200-250, qaraçöhrənin yaşı isə 800-1000 təşkii edir. Bu qaraçöhrəliyin səciyyəvi cəhəti burada meşəltinin azaliya kolundan (sarı rododendron) ibarət olmasıdır.

b) Qarmaqvari şam ağacıqları.

Zəyəmçay şam meşəliyi. Tovuz rayonunun Bala-Şamlıq kəndinin yanında Zəyəmçay hövzəsində dəniz səviyyəsindən 1150-1350 m hündürlükdə yerləşir. Meşəlik dağ süturunun aşınmış məhsulu üzərində iki yarusdan təşkil olunmuşdur. Birinci yarusu 50-90 yaşı şam ağacı (19-22 m), ikinci yarusu isə iberiya palidi (3-4 m) tutur.

Əsrikçay şamlığı. Tovuz rayonunun Böyük-Qışlaq kəndinin yanında Əsrik çayı hövzəsində, dəniz səviyyəsindən 1520-1650 m hündürlükdə daşlı-qayalı dik yamacın cənub baxarında yerləşir. Monodominant ağaclar olub müxtəlif yaşılidir.

Filizçay şamlığı. Büyük Qafqazın cənub yamacında Filizçay hövzəsində dəniz səviyyəsindən 800-1000 m yüksəklikdə dar çay dərəsinin qayalı yamaclarında müxtəlif yaşı seyrək şam ağacları bitir. Bu şam seyrəkliyi son buzlaq dövrünün relikti kimi qorunmalıdır.

v) Şərq palidi ağacıqları

Sarıbaş palid meşəsi. Kürmükçay hövzəsində (Qax rayonu), Sarıbaş kəndinin yuxarı hissəsində yerləşərək həmin kəndi leysan yağışlarının dağıdıcı tə'sirindən mühafizə edir. Meşəliyin 300 yaşı var.

Talış yüksək dağlıq palid meşəsi. Viləşçayın yuxarı axarı hissəsində «Saxala-Baran» adlanan dağda dəniz səviyyəsindən 2100-2200 m yüksəklikdə, yamacın şimal baxarında sırf və qarışiq şərq palidi meşəliyi vardır. Qarışiq meşəlikdə şərq palidinə hirkan ağaç-qayını, hirkan armudu və iberiya palidi qarışır. Bu meşəlik vaxtile Talışın yuxarı meşə zonasında şərq palidinin geniş yayılmasını və antropogen amilin tə'siri neticəsində onun çox yerdə məhv edilməsini təsdiq edir. Bu meşəlik böyük qoruyucu rola malik olub, həm də tarixi əhəmiyyət kəsb edir. Odur ki, o, qiymətli təbiət abidəsi kimi qorunmalıdır.

Laçın rayonunda şərq palidi meşəlikləri. Laçın rayonunda Piçənis çayı və onun qolu olan Nağdalıçay, həmçinin Şəlvəçayın yuxarı axını yamaclarında dəniz səthindən 1600-2000 m yüksəklikdə kiçik sahələrdə şərq palidi bitir. Bu meşəliklər insanın təsərrüfat fəaliyyətinin tə'sirilə müxtəlif dərəcədə pozulmuş vəziyyətdə olub

cavan və orta yaşıdır (40-80 il). Tərkibində tek-tek və qrupla yaşı 250-300-ə çatan iri gövdəli ağaclarla da təsadüf edilir. Belə neheng «mayak»lar keçmişdə meşə qırma zamanı kəsilməyib saxlanılan ağaclar olub döş bərabərində yoğunluqları 60-100, bəzən 140 sm-ə çatır (şəkil 5.1.).

Bəzəni sahələrdə palid meşələri iki mərtəbəli olur. Birinci yarusu yetişmiş və yaşı ötmüş palid ağacı qrupları (150-200 il) tutur. Bu yarusun doluluğu orta hesabla 0,2, 20-25 m çatır. İkinci yarusda isə doluluğu 0,4-0,5, hündürlüyü 8-10 m olan cavan yaşı (40-60 il) və lesli-palid meşəliyi bitir. Yamacın rütubətli yerlərində meşəlikdə üstünlük vələse keçir.

Yaxın keçmişdə təsvir edilən pozulmuş meşəliklərin yerini yüksək məhsuldar palid meşələri tuturmuş. Yeri gelmişkən qeyd edək ki, bu meşələrdəki palid ağaclarının oduncuğunu respublikamızın digər regionlarında yayılan şərqi palidindən özünün qırmızımtıl, gözel baxımlı teksturası ilə ayırlır. Lakin bu ağacın qırmızı palid növü olduğu hełə təsdiq edilməmişdir.

Piçənis çayının sağ sahilində «Cidalar» adlanan dağın şimali-şərqi yamacında dəniz səthindən 1600-2000 m yüksəklilikdə (26N^o-li meşə kvartalında) 100 hektara yaxın sahədə xarakterik palid meşəsi qalmışdır. Yetişmiş və yaşı ötmüş bu palid meşəliyinin tərkibinə çoxlu miqdarda vələs və cökə qarışır.

Təsvir olunan palidlığın mühafizəsi elmi əhəmiyyətə malikdir.

q) Adı şabalıd ağaçları.

Yuxarıda qeyd edildiyi kimi Azərbaycanda şabalıd meşələri çox az sahə tutur və onların müasir vəziyyəti qənaətbəxş deyildir, insanın meşəyə daim təsərrüfatsız münasibəti neticəsində daha da pisləşməkdə davam edir.

Qum şabalıdı. Qax rayonunun Qum kəndi yanında yerləşir. Burada şabalıd əsasən yamacların şimal, qismən cənub cəhətində həm sırf, həm də iberiya palidi, fistiq və vələslə qarışq meşəlik emələ getirən findıqlı-ayıdöşəyi, daş böyürtkanlı və müxtəlif kollu-findıqlı meşə tipləri yaradır. Bu meşəliklər fistiq-vələs meşələri fənnunda ayrı-ayrı kiçik sahələrdə bitir.

Çinarlı şabalıdı. Qax rayonunun Çinarlı kəndi etrafında dəniz səviyyəsindən 900-950 m hündürlükdə dikliyi 20-30° olan yamacın cənub baxarında yerləşir. Burada şabalıdlıq yuxa, çox skeletli torpaqda formalasaraq vələslə bidominant ağaçlıq yaradır, ona tək-tək titrəkyarpaq qovaq da qarışır. Meşəaltı zəif inkişaf edib findıq və

əzgildən ibarətdir, ayıdöşəyili meşə tipi yaradır.

Ələsgər şabalıdılığı. Zaqatala rayonunun Ələsgər kəndinin yaxlığında deniz səthindən 750 m yüksəklikdə dikliyi 20° olan yamacın şimal-qərb baxarında yerləşir. Burada şabalıdılıq 80-90 yaşlı olub gilli sükür üzərində formalasaraq ayıdöşəyili müxtəlif kollu tipli sərf ağaçlıq yaradır.

Mamrix şabalıdılığı. Zaqatala rayonunun Mamrix kəndi yaxlığında dəniz səthindən 680 m hündürlükdə dikliyi $8-12^{\circ}$ olan yamacın cənubi-qərb baxarında yerləşir. Burada şabalıd qafqaz vəlesi və iberiya palidi ilə polidominant ağaçlıq yaradır. Yaşı 90-130-dur.

Həmzəlli şabalıd meşələri. Onun əsas sahələri Qəbələ rayonunda Həmzəlli çayının hər iki sahili yamacında və bu çayın qolu olan Duruca çayının terrasında dəniz səthindən 800-900 m hündürlükdə əsasən dik yamacların şimal, şərq və cənub-şərq baxarlarında yerləşir.

Bu şabalıdıqlar müxtəlif yaşlı və müxtəlif doluluqlu olub monodominant ağaçlıqlar şəklində yayılmışdır. Onların yaşı 80-200-dən 200-300 arasında dəyişir. Tərkibinə tək-tək qoz və armud qarışır. Burada daşböyürtkanlı-ayıdöşəyili və müxtəlif kollu şabalıd meşə tipleri bitir.

Vəndam şabalıd meşələri. Qəbələ rayonunun Vendam kəndinin yanında Dəstəməz adlı kiçik çayın hövzəsində dəniz səthindən 700-800 m yüksəklikdə yerləşir. Burada dikliyi $20-30^{\circ}$ olan yamacların şimal və şimalı-şərq cəhetlərində gilli sükurlar üzərində doluluğu 06 olan sərf terkibli şabalıdılıq formalasmışdır (yaşı 80-130). Meşə altı yaxşı inkişaf edib zoğal, yernişan, əzgil, daş böyürtkandan təşkil olunmuşdur.

Çanaxçı şabalıd ağacları. Dağlıq Qarabağda Çanaxçı və Moşxmat kəndləri arasında dəniz səthindən 1150-1200 m yüksəklikdə az meylli yamacın şimalı-şərq baxarında yerləşir. Burada şabalıd ağacları doluluğu 03 olan palid-vəles meşəliyi fonunda bir-birindən 90-120 m arasında bitir. Bütün ağaclar kötük pöhrələrindən əmələ gələrək yaşları 160-220-yə çatır.

5.2.5. Sün'i yaşıl abidələrin qorunması

Respublikamızın dağlıq ərazisində kiçik sahələrdə qiymətli sün'i salınmış meşəliklərə rast gəlinir ki, onlar dağ meşə yetişdirmənin nümunəvi sahələri kimi xüsusi diqqətə layiqdir. Lakin bu sahələr də lazımı seviyyədə qorunmadığı üçün məhv olub sıradan

çixmaq təhlükəsi altındadır. Odur ki, onlar uçota alınaraq müvafiq meşə təsərrüfatı tədbirləri həyata keçirib mühafizə olunmalıdır.

Qalakənd sün'i palid meşəsi. Keçən əsrin sonunda Gədəbəy rayonunda Qalakənd kəndinin yaxınlığında Şemkir çayın sağ sahilində salınmışdır. Burada bir-birinə yaxın iki sahədə iberiya palidi üstünlük təşkil edən sün'i meşəlik mövcuddur. Birinci sahə dəniz səthindən 1570 m yüksəklikdə yamacın cənubi-şərq baxarında yerləşir. Əkin 1894-cü ildə xəndeklərdə aparılmışdır. Ağaclığın tərkibi: 4P4G1V1Ar.

İkinci sahə dikliyi 15-20⁰ olan yamacın şimal baxarında yerləşir. 1900-cu ildə xəndeklərdə yaradılan bu meşəliyin tərkibi belədir: 5P5G + Qar., F.

Qalakənd sün'i şam meşəsi. 1900-1905-ci ildə Şemkirçayın sol və sağ sahili yamaclarında, dəniz səviyyəsindən 1350-1590 m yüksəklikdə 4 yerdə həm sırf tərkibli şam, həm də fistiq və iberiya palidi ilə qarışq şam meşəliyi salınmışdır. Çayın sağ sahilində Qalakənd kəndi ilə üzbeüz sahədə sırf şam meşəsində tək-tək qafqaz kükənarı və qafqaz ağşamına da təsadüf olunur. Bu şam meşələri yüksək məhsuldar olub I-II –bonitetlidir. Lakin insanın mənfi tə'siri nəticəsində (ağaclar dibindən, yaxud təpə hissəsindən (yolka üçün) kəsilir, sahədə mal-qara otarılır) meşənin vəziyyəti pisləşmişdir.

Qiymətli Qalakənd şamlıqlarını saxlamaq üçün ciddi mühafizə olunmalıdır.

Abşeron meşə təsərrüfatının Altıağac meşəciliyində, Qızılıqazma kəndinin yanında, dəniz səthindən 1260 m hündürlükdə 1924-cü ildə qarmaqvari şam əkinini aparılmışdır. Burada iki kiçik sahədə sün'i şam meşəsi mövcuddur. Onların birində hündürlükləri 26-30 m olan 74 ağaç, digərində isə hündürlüyü 23-26 m olan 93 şam ağacı var. Xidməti qırma (seyrəltmə) apararaq ətrafi bərkidilərək qorunmalıdır.

Çalmix şam-vələs meşəliyi. Şəki meşə təsərrüfatında, Kişçayın qolu Duluždərə çayının hövzəsində «Çalmix» adlanan yerdə dikliyi 15-20⁰ olan yamacın cənub baxarında 1926-ci ildə iki yerdə qarmaqvari şam və qafqaz vələsi əkinini aparılmışdır. Hər iki sahədə meşəlik çox sıxdır (doluluğu 0,9-1,0). Vələs ağaclarının boyu 17-20 m, şam ağaclarının boyu isə 24-26 m təşkil edir. Meşəlikdə özbaşına ağaclar kəsilir, sahədə mal-qara otarılır. Sahənin ətrafi bərkidilərək mühafizə olunmalıdır.

Təpəmərc qoz ağacı meşəsi. Quba meşə təsərrüfatının «Təpəmərc» adlanan sahəsində dəniz səviyyəsindən 1000 m yüksəklikdə 1938-ci ildə salınan sırf qoz ağacı əkinini mövcuddur. Meşəbitmə

şəraitindən asılı olaraq ağacların vəziyyəti və taksasiya göstəriciləri müxtəlifdir.

Qızı qoz ağacı meşəsi. Quba meşə təsərrüfatının «Qızı» adlanan sahəsində, dəniz səviyyəsindən 920 m yüksəklikdə qızılı buxarlı yamacda yerləşir. Palıdla qarışq salınan bu meşəlikdə ağaclar cərgələrdə qarışdırılan yerdə palid qoz ağacını sixsədir. Qoz ağacı ayrı-ayrı qruplarla əkilən sahədə isə normal meşəlik yaranmışdır.

5.3. «Yaşıl abidələrin» mühafizəsi

Vaxtılı respublikamızın ərazisinin çox hissəsi meşə ilə örtülü olmuşdur. Sonralar əkinçiliyin və maldarlığın sür'ətli inkişafi, təbiətdən istifadə edərək, onun sərvətlərinə lazımi qayğının göstərilməməsi meşələrin azalmasına, bir çox yerlərdə isə təmamilə yoxa çıxmamasına səbəb olmuşdur.

Meşəsizləşdirilmiş ərazilərdə hazırda rast gəlinən kolluqlar, kol şəklində salınmış ağaclar vaxtılı burada meşənin mövcudluğunu sübut edir. Lakin elə meşəsiz massivlər də var ki, orada meşənin izindən əsər-əlamət belə qalmamışdır.

Meşəsi yox edilmiş ərazilərdə az-çox təbii şəklini saxlamış ağaç qruplarına və kiçik meşə sahələrinə insanların «müqəddəs» saydıqları yerlərdə – «Pir»lərdə, qəbiristanlıqlarda təsadüf etmək olar. Belə sahələrdə insanlar ağaclara toxunmur, onları kəsməyi «günah» hesab edir, daha doğrusu qorxur. Odur ki, belə yerlərdə ağaclar neçə-neçə əsrlər yaşayaraq, «abidələşir», qocalaraq quruyur, yixılır, necə deyərlər, öz əcəli ilə mehv olur. Belə «abidələrə» ən çox Quba, Dəvəçi və Şamaxı rayonlarında rast gelmək olar. Onların daha yaxşı mühafizə olunub saxlanması elmi və-tarixi əhəmiyyət kəsb edir.

1. Dəvəçi rayonunun Zöhramlı kəndinin yanında dəniz səthinindən 550 metr yüksəklikdə yamacın şərqi cəhətində kiçik sahədə yaşı ötmüş palid meşəsi vardır. Bu meşəlik «Pirnaxır-Rivanda-piri» adı daşıyır. Ona görə ağaclar «müqəddəs» hesab edilərək kəsilmir. Burada möhtəşəm palid ağaclarının yaşı 200-dən çoxdur, orta hündürlüyü 20 metr, ən böyük ağacın boyu 24 metrdir. Ağaclığın orta diametri 60-80 santimetr, ən yoğun ağacın diametri isə 120-130 santimetirdir. Meşəlik seyrəkdir. Meşəaltı kollara, cavan və körpə ağaclara rast gəlinmir, tek-tek yemişan koluna təsadüf olunur. Bunun səbəbi meşəlikdə bütün ilboyu mal-qaranın otarılmasıdır. Meşənin seyrək olması da məhz bununla əlaqədardır. Bu sahədə ağacları

kəsib aparan yoxdur. Lakin müəyyən dövr keçidkən sonra onlar qocalaraq quruyur, yixılır və meşə tədricən seyrəlir. Deməli, meşənin yalnız baltadan qorunması kifayət deyildir. Onu insanın bütün mənfi tə'sirlərindən mühafizə etmək vacibdir.

2. Pirəbədilçayın sol sahilində, dəniz səthindən 620 metr yüksəklikdə «**Qarayanlıq piri**» yerli əhali arasında məşhurdur. Bu sahə Pirəbədil kəndindən təxminən 3 kilometr cənubda yerləşir. Burada kiçik sahədə yaşı 2 əsrli keçmiş palid meşəliyi mövcuddur. Ağaclar nəhəng olub, yoğunluğu 1,0 metrdən artıqdır. Bə'zilərinin döş bərabərində diametri 1,5 metrə çatır. Palid ağaclarının boyu 30-35 metrə çatır. Təsvir olunan sahədə topa halında doluluğu 0,8-0,9 olan sıx vələslək də bitir, ona tək-tək görüs və palid da qarışır. Burada ağacların yaşı 80-nə yaxın olub, boyları 30 metrə çatır, bə'zən meşəliyin 2-ci yarusunu təşkil edir. Maraqlıdır, yamacın bir qədər az meylli (cənub-şərq cəhəti) hissəsində diametri 48-52 santimetr olan 2 fistiq ağacı da bitir. Lakin burada da mal-qara otaları. Bu isə gələcəkdə fistığın tamamılıq yoxa çıxmamasına səbəb ola bilər.

«**Qarayanlıq pir**»in yanında kiçik sahədə dikliyi 19-15 dərəcə olan yamacın şimal-qərb cəhətində qoz meşəsi vardır. Buraya **Şıx Daşdəmirin qozluq sahəsi** və ya «**Qozluq piri**» deyilir. Bu qozluq bir əsr qabaq əkilmişdir. Burada hazırda ağacların bir-birindən arası 10-15 metr, orta diametri 60 santimetrdır, bə'zi ağacların yoğunluğu 86 santimetrə çatır, hazırda ağacların bə'ziləri qocalaraq quruyur, hər yixılan ağacın kök boğazından 2-8 pöhrə inkişaf edir və yenidən ağac əmələ gelir. Pöhrədən yaranmış belə gövdələrin boyu 10-12 metr, diametri 10-16 santimetrə çatır. İndi qozluq təbii meşə şəklini almışdır. Altında qrup halında alça, yemişan, əzgil kolları bitir. Sıx ot örtüyündə etirşah, qırtıq, çətiriyarpaq üstünlük təşkil edir, pişik-quyruğu və qaymaqcıçeyinə də rast gelinir.

3. «**Çinar-baba**» piri Dəvəçi rayonunda Çinarlar kəndinin yanında, dəniz səthindən 900 metr yüksəklikdə yerləşir. Bura keçmiş qəbiristanlıq hesab olunur. Burada bir kökdən döş bərabərində yoğunluğu 80, 70 və 80 santimetr, boyları 30 metrə çatan 3 nəhəng çinar gövdəsi ucalır. Çinarın yanında boyu 30 metr, diametri 1,5 metrə çatan tək palid ağacı, 8 nəhəng görüs ağacı, tək ağcaqayın bitir. Bu ağacların yoğunluğu 20-80 santimetr olan 8 qoz ağacı əhatə edir.

«**Çinar-baba**» adlanan yerin lap yanında sahəsi 3-4 hektar olan qəbiristanlıqda bidominant vələs-görüs və palid-vələs meşəliyi bitir. Burada palid ağacları görüs, vələs və ağcaqayılardan nəhəngliyilə seçilir, düz gövdəli boyları 35 metr, yoğunluqları 60-100

santimetre çatır. Yamacın yuxarı hissəsində, şimala baxan cəhətində meşənin tərkibinə 5 ədəd fistiq ağacı daxil olur. Onların yoğunluğu 20-42 santimetr arasında dəyişir. Bu ağacların yaşı paliddan azdır. Bu onu göstərir ki, fistıqlar sonralar palid ağaclarının çətiri altında özünə sixinacaq tapıb inkişaf etmişlər.

4. Qonaqkənddən Utuq kəndinə gedən yolda Utuqçayın qolu-nun sağ sahilində, dəniz səthindən 1250 metr yüksəklikdə «Pir» adlanan qəbiristanlıqda onlarla palid ağacı bitir, onların gövdələrinin yoğunluğu 28-32 santimetr təşkil edir, diametri 54 santimetr olan bir ədəd də görüş və onlarla çöl ağaçqayını var. Burada yoğunluğu 32 santimetre çatan iri yemişan ağacları çox cəlbedicidir.

«Pir»in ətrafindakı yamaclar tamamilə meşədən məhrum edilmiş, güclü eroziyaya mə'ruz qalmışdır, çox yerdə ana sükür qaya şəklində səthə çıxmışdır. Bu yamaclarda tek-tək və qrup halında ardıc, zirinc, gərməşov, yemişan kollarına, balta və mal-qara tərəfindən kol şəklində salınmış palid ve vələsə rast gelinir.

5. Dəvəçi rayonu Sadan kəndinin yaxınlığında dəniz səthindən 370 metr yüksəklikdə, dikliyi 15 derecə olan yamacın şimal-şərq cəhətində, geniş meşəsiz ərazidə «Pir-Vahid» adlanan yerdə boyu 13-15 metr olan 2 palid ağacı bitir. Onlardan birinin döş bərabərində diametri 32 santimetrdür, o birisi kök boğazından iki gövdə əmələ gətirib yoğunluqları 44 və 18 santimetrdür. Bu ağacların yanında diametrləri 28, 24 və 32 santimetr olan 3 qarağac vardır. Palid ağacının altında boyu 5-7 metr olan 2 iydəyarpaq armud ağacı bitir.

Sadan kəndinin yanında başqa bir yerdə, tek qəbirin üstündə (dəniz səthindən 400 metr hündürlükdə, yamacın şimal-qərb cəhətində) yegane palid ağacı bitir. Onun boyu 13 metr, diametri 62 santimetrdür.

Yuxarıda göstərilən ağacları əhatə edən yamaclarda bir ədəd də olsa iri ağaca rast gəmək çətindir. Bu meşəsizləşdirilmiş yamaclarda indi dəfələrlə mal-qara ağızından çıxmış kolşəkilli palidlara, yemişan, qaratikan, sumax, dovşanalması, doqquzdan və s. kollara təsadüf edilir.

6. Şamaxı rayonu Dədəgünəş kəndinin yaxınlığında, yerli əhalii tərəfindən «müqəddəs ocaq» hesab edilən «Dədəgünəş piri» adlanan yer vardır. Burada dəniz səthindən 1050 metr yüksəklikdə, dikliyi 15-30 derecə arasında dəyişən yamacın cənub cəhətində ağaçqayın-vələs-palid meşəliyi bitir, yaşı 120-200-dir. Ağaclığın orta diametri 52 santimetr, ən iri palid ağacının yoğunluğu 1 metrdən artıqdır. Meşəliyin tərkibinə cəmi 6 ədəd fistiq ağacları qarışır, onların

boyu 25 metr, diametrləri 20-26 santimetr təşkil edir, ən yoğun fistiq ağacının diametri 60 santimetrdır.

7. «Keçdiməzpir» - Şamaxı rayonu Sabirli kəndindən 3 kilometr cənubda Keçdiməz dərəsinin sağ sahilində dəniz səthindən 600 metr yüksəklikdə yerləşir. Burada meyliyi 30-40 dərəcə olan yamacın şərqi cəhətində 200 ədədə qədər saqqızıağac bitir. İri ağacların 300-500 yaşı olub yoğunluqları 40-96 santimetr arasında dəyişir, boyları 8-12 metrdir. Pirin yanındaki 40-a qədər möhtəşəm saqqızlar meşəlik yaradır. Pirin ətraf yamaclarında təl tək cavan saqqız ağaclarına rast gəlinir. Təsvir olunan sahədə saqqız ağaclarının indiyə qədər qalması onların qəbiristanlıqda olub «müqəddəs» sayılmasıdır. Saqqız ağaclarının altında tək-tək nar, qaratikan kolları, kəvər və dəvətikani bitir.

Hazırda «Keçdiməz pir»ində ağacları kəsən yoxdur, lakin onların altında daim mal-qara otaları, bürkü yay günlərində ağacların çətri altında qoyunlar və qaramal kölgələnir, bunun nəticəsində torpaq tapdaq edilir, onun strukturu pozulur, ot örtüyü inkişaf etmir. Bu səbəbdən leysan yağışları zamanı torpaq qatı şiddetli yuyulmağa mə'ruz qalır, ağacların kökləri səthə çıxır. Qocaman saqqızlar quruyaraq yıxılır, onları əvez edəcək nəsil yaranmır. Bu hal Böyük Qafqazın cənub yamacındaki elmi və tarixi əhəmiyyət daşıyan yeganə saqqız meşəliyini təhlükə altına alır. Odur ki, bu sahənin ətrafi dəmir torla hasarlanıb qorunmalıdır.

Yuxarıda təsvir olunan ağacları qrupları və meşə sahələri meşəsi yox edilmiş massivlərin əhatəsində yerləşir. Bu sahələrə bitişik olan meşəsiz yamaclarda insan fəaliyyətinin mənfi tə'siri davam etdiyi üçün meşə örtüyü bərpa oluna bilmir. Meşədən məhrum olmuş bu yamaclar bu və ya digər dərəcədə eroziya prosesinə mə'ruz qalmış, münbüt torpaq qatı dağılıb, yarğanlar əmələ gəlmüşdür. Bu cür ərazilərdə quraqlaşma prosesi müşahidə olunur, meşəsiz sahələr bozqırı, hətta yarımsəhraya çevirilir. Burada pöhredən töremiş kolşəkilli ağaclara, seyrək kolluqlara rast gəlmək olar.

Haqqında danişdiğimiz «yaşıl abidələr» meşə landşaftı və meşə iqlimi yarada bilməsə də tutduğu və ona bitişik sahənin mikroiqlimini müəyyən qədər yaxşılaşdırır. Geniş meşəsiz ərazilərin fonunda yerləşdiyi üçün belə kiçik yaşlılıqlarda geniş meşə massivlərinə nisbətən quraqlaşma müşahidə olunur. Yuxarıda təsvir etdiyimiz nisbətən böyük sahəli «yaşıl abidələr»də rütubətsevər fistiq ağacına təsadüf olunur. Bu ağacları keçmiş fistiq meşələrinin yadigarları hesab etmək olar. Cox yerde isə fistiq cinsi-palid, ağcaqayın, göyrüş

kimi nisbetən kserofit ağac növlərilə əvəz olunmuşdur. Deməli, müasir «yaşıl abidələr» keçmişin ilkin bitki örtüyünü həmişə təmsil edə bilməz. Lakin onlar vaxtilə bu ərazilərin meşəli olduğunu göstərən «canlı şahidlər»dir.

Respublikamızda qoruq rejimi yalnız dövlət qoruqlarında və «yaşıl abidələrdə» deyil, həmçinin bütün meşə təsərrüfatı meşələrində yaradılmalıdır.

Meşə massivlərində qoruq rejimi təşkil edildikdə ərazidə təbiətin müvazinətdə saxlanmasına imkan yaranır. Bu eyni zamanda qonşu sahələrdə təbiətin digər sahələrinə də müsbət tə'sir göstərir, oranın iqlimini yaxşılaşdırır, bitki örtüyünü və heyvanat aləmini zənginləşdirir, çaylarda su rejimini nizama şalır və s.

Hazırda respublikamızın meşə sahələrində qoruq şəbəkələri get-gedə genişləndirilir. Lakin bütün meşələrin qoruq edilməsi iqtisadi cəhətdən düzgün sayıla bilməz. Belə ki, qoruq olmayan ərazilərdə meşə sərvətindən xalq təsərrüfatının müxtəlif sahələri üçün səmərəli istifadə olunması vacibdir. Lakin bu o demək deyildir ki, qoruqdan kənarda qalan meşələrin mühafizə olunmasına diqqəti azaltmalıdır. Qeyd edək ki, qoruq meşələrimizin sahəsi 30 min hektar olub respublikada ümumi meşə örtüyünün yalnız 3,3 faizini təşkil edir. Az sahə tutan bu meşələr Azərbaycanda geniş ərazidə olan rəngarəng meşə örtüyünü bütövlükde təmsil edə bilməz. Doğma respublikamızın hər bir ağacı, kolu meşə sahəsi bizim üçün qiymətlidir, əzizdir və onlar da təbiətin əvəzedilməz yadigarları kimi yüksək səviyyədə qorunmalıdır. Lakin hazırda meşələrimizin mühafizəsi və ondan səmərəli istifadə edilməsi işində bir sıra çatışmazlıqlara rast gəlirik, yaşılı sərvətimizi qoruyub onu daha da zənginləşdirmek işində mövcud imkanlardan lazımı dərəcədə istifadə etmirik.

Dağ və düzən meşələrinin çox yerində ağacların özbaşına kəsilməsi, meşənin mal-qaraya otarılması adı hal olmuşdur. Yaşayış məntəqələri ətrafında, yolların kənarında ağacların budaqları qırılır, kötüklərində ocaq qalanır, əksər ağacların gövdələrinə balta yaraları vurulur, onları qurutmaq məqsədilə gövdəsinin aşağı hissəsi balta ilə kəsilib «halqalanır».

Hazırda aşağı və orta dağ qurşağı meşələri qaramal, yüksək dağ meşələri isə qoyunlar üçün yay otlaqları, düzən meşələri isə qışlaqlar kimi istifadə olunur. Bunun nəticəsində mehsuldar meşələr kolluqlarla əvez edilir və ya təsərrüfat üçün tam yararsızlaşaraq dağlıq ərazidə daşlıqlara, qayalıqlara çevrilir, düzəndə isə meşə yox edilən yerde bataqlıqlar, şorlaşmış sahələr və bozqırular yaranır. Deməli,

insan meşəni yox edir, əvəzinə isə təbiətə heç nə qaytarır. Əksinə, gələcək nəslə həm qiymətli meşədən, münbüt torpaq sahəsindən, həm də təmiz havadan məhrum etmiş olur. Odur ki, meşələrin mühafizəsi işini yaxşılaşdırmaq günün vacib problemi hesab edilməlidir.

Təcrübələrin nəticələri göstərdi ki, düzən zonada meşə əkinin işləri aparmayıb, sahələri lazımi qaydada mühafizə etmək və sün'i suvarmaq yolu ilə də ilkin meşələri bərpa etmək mümkündür. Bu tədbirin müsbət nəticə verməsini təsdiq edən bir neçə nüvəl göstərək.

Ağdaş rayonu Abad kəndinin yaxınlığında şumlanıb tərəvəz bitkiləri becərilən kiçik meşə talalarında bir kvadratmetr sahədə ağıyarpaq qovağın orta hesabla 30 ədəd cüçərtisini müşahidə etdik. Sürətlə inkişaf edən bu cüçətilərin orta boyu ilk ilində 70 sm təşkil edir, bə'zi yeniyetmələrin bir yaşında hündürlüyü hətta 140 santimetrə çatır. Deməli, suvarılan sahədə təbii olaraq meşəlik yarana bilir.

Ağstafa meşə təsərrüfatı ərazisində və Sabirabad rayonunda Arazın Kürə qarışlığı yerden aşağıda subasar sahələrin hamisində kifayət qədər qovaq və söyüd cüçətiləri müşahidə olunur.

Qarayazı qoruğu ərazisində Kürün sahil hissəsində ayrı-ayrı sahələrdə bir kvadratmetrdə Sosnovski qovağının və ağıyarpaq qovağın orta hesabla 40-60 ədəd bıryaşlı şivlərinin sayıdıq.

Ağdaş meşə təsərrüfatının «Bıçaxçı» sahəsində və Sabirabad meşəciliyində Kürün subasar sahilində bir kvadratmetr sahədə orta hesabla 140 ədəd qovaq və 30 ədəd söyüd cüçərtisini hesaba aldiq. Mayın sonunda qovaq şivlərinin boyu 60 santimetrə, söyüdünkü isə 80-100 santimetrə çatır. Təessüflə qeyd olunmalıdır ki, əmələ gələn bu körpə ağaclar elə birinci ilin payız-qış aylarında mal-qara tərəfindən məhv edilir. Göründüyü kimi qovaq və söyüd tez boy atan ağac cinsləri olub ilk yaşında 70-100 sm böyükür. Bu onu göstərir ki, Kür və Araz sahillərində sahələr 2-3 il yaxşı mühafizə olunarsa orada tam mə'nasında tuqay meşələrini bərpa etmək mümkündür.

Düzən zonada palid və saqqız yayılan quraqlıq şəraitdə meşənin təbii bərpası zəif gedir. Mal-qaradan qorunduqda isə bə'zi sahələrdə meşənin bərpası müşahidə olunur. Məsələn, Bərdə rayonunda Tərtər çayının Kürə töküldüyü yere yaxın ərazidə olan seyrək palid-saqqız meşəliyi 2-3 il mal-qaradan qorunduğu üçün bir hektarda 7 min ədəd cavan palid şivləri əmələ gəlmüşdir.

Ağstafa meşə təsərrüfatının Soyuqbulaq meşəciliyində dəmir yolunun yaxınlığında tikanlı məftillə hasarlanıb mal-qaradan və özbaşına kəsilməkdən mühafizə olunan ərazidə iri gövdəli palid me-

şəliyi qalmışdır. Burada ağacların çətri altında kifayət qədər cavan ağaclar müşahidə olunur. Tikanlı məstilin xaricində qalan ərazidə isə il boyu mal-qara otarılır, ağaclar qanunsuz kəsilir. Burada keçmişdə məhsuldar palid meşəsinin yerində yalnız tək-tək qolbudağı, başı kəsilmiş ağaclara təsadüf etmək mümkündür.

Dağ yamaclarında da mühafizə yolu ilə meşələri bərpa etmək, məhsuldarlığını artırmaq üçün imkanlar vardır. Məsələn, Laçın rayonunun Mirik kəndindən başlamış Minkəndə qədər çayın sağ sahilini boyu ayrı-ayrı sahələr yaxşı mühafizə olunur. Bunun nəticəsində burada kolluqların yerində six cavan meşəlik əmələ gəlmişdir. Həmin çayın sağ sahilində üç yerdə sahələrin qorunması ilə əlaqədar seyrek kolluqlar meşəyə çevrilmişdir. 1962-ci ildən bəri Laçın meşə təsərrüfatının sərəncamına keçirilmiş 14 min hektara yaxın kolxoz meşələri yaxşı mühafizə olunduğu üçün məhsuldarlığı artmış, torpaqqoruyucu rolu yüksəlmüşdür. Tovuz meşə təsərrüfatında Şamlıq kəndindən yuxarıda yerləşən ərazidə 1950-ci ildən bəri qoruq rejimi təşkil edilmişdir. İndi burada yamacın şimal-şərq cəhətində yüksək doluluqlu fistiq-vələs meşəliyi bərpa olunmuşdur.

Şəki rayonunda Kiş kəndinə yaxın yerləşən yamacın şimal-qərb cəhəti uzaqdan yaşıl meşəsilə adamı özüne cəlb edir. Bu sahə ciddi nəzarət altında qorunur. Burada indi palid, vələs, göyrüş, ağcaqayın və sairə cinslərdən ibarət normal meşəlik əmələ gəlmişdir. Bu sahəyə bitişik mühafizə edilməyən qonşu ərazilərdə isə məhsuldar palid meşələrini kolluqlar əvəz etmişdir. Ona görə güclü yağışlar zamanı burada şiddetli eroziya prosesi müşahidə olunur, torpaq qatı yuyulub aparılır, yarğanlar əmələ gəlir.

Subalp zonasında insanın təsərrüfat fəaliyyəti dayandırıldıqda müxtəlif ağac cinslərinin bərpası müşahidə olunur və meşə tədricən təbii sərhədinə doğru irəliləyir. Belə vəziyyəti biz Göy-göl və Zaqatala qoruqları, Laçın meşə təsərrüfatı ərazisində, Şəki rayonunun Töhre yaylağında müşahidə etdik. Qax rayonunun «Taxta-qaya» adlanan sahəsində yamacın şimal cəhətində 30 ildən çoxdur ki, mal-qara otarılmır. Bunun nəticəsində meşənin müasir sərhədindən 100 metr yuxarıya doğru six otlar arasında qrup halında çoxlu körpə fistiq ağacları əmələ gəlmişdir, onların vəziyyəti yaxşı olub normal inkişaf edir. Yenə həmin rayonun Saribaş kəndinin yanında dəniz səthindən 1800-2150 metr yüksəklilikdə meşənin çəmənə doğru irəliləməsi aydın nəzərə çarpır. Burada kəndi sel basmasın deyə, onun yuxarı tərəfində yerləşən palid meşəsi çoxdan bəridir ki, yerli əhali tərəfindən qorunur, orada mal-qara otarılmasına yol verilmir. Meşə-

nin kollarında 100-200 metr çəmənə tərəf olan sahədə topa halında və tək-tək 10-20 yaşlı cavan palid ağacları bitir. Bu qruplar bə'zən sıx, keçilməz olur. Qorunan sahədə eroziya prosesinin qarşısı tamamilə alınmışdır. Bu hal meşənin öz keçmiş sərhədini yenidən tutmasına nümunəvi bir misaldır. Qorunan sahəyə bitişik yamaclar mal-qaradan lazımı dərəcə mühafizə olunmadığı üçün orada meşəlik tamamilə sıradan çıxmış və eroziyaya uğrayaraq çox yerde ot örtüyündən də məhrum olub çılpaqlaşmışdır.

Düzdür, belə misalların sayını davam etdirmək olar. Lakin bu ol-duqca kiçik sahələri əhətə edir. Respublikamızın meşə təsərrüfatlarında isə seyrək meşələrin sahəsi 60 min, kolluqların sahəsi isə 40 min hektara çatır. Bunların çoxunda heç bir əlavə xərc və ağır zəhmət çəkmədən ciddi qoruq rejimi yaratmaq yolu ilə meşələri bərpa etmək, onları tədricən öz ilkin vəziyyətinə qaytarmaq olar və vacibdir.

Heç bir başqa ne'metlə əvəz oluna bilmeyən meşələrimizin bərpa edilməsi kimi məs'uliyyətli bir işin həyata keçirilməsində meşə təsərrüfatlarında ciddi dönüş yaranmalıdır. Bu vacib və mühüm tədbirin yerinə yetirilməsində meşə işçilərinə təbiəti mühafizə təşkilatları və geniş xalq kütlələri yaxından kömək göstərməlidir.

Yadda saxlamaq lazımdır ki, bəşəriyyətin ən qiymətli sərvəti olan meşə həmişə həyatın əsası olmuş və olacaqdır.

Babalarımızın qan-təri ilə bize çatdırılan ana təbiəti, onun torpağını, meşələrini, heyvanat aləmini göz bəbəyi kimi qorumaq və onu daha da zənginləşdirib gələcək nəslə təhvil vermək borcumuzdur.

5.4. Kurort meşələrinin səmərəli istifadəsi

Kurort və sanatoriyaların yaxınlığında olan gözəl tərtibli meşələr kurort meşələri adlanır. Kurort meşələri günəş radiasiyasını dəyişərək ərazinin mikroiqlim şəraitini yaxşılaşdırmalı, küləyin sür'ətini zəiflədərək istirahət zonasında havanın rütubətini nizama salmalıdır. Normal kurort meşələri özündə serinlik saxlamaqla yanaşı, havanı xəstəlik törədən mikroblardan təmizləyərək böyük sanitär-gigiyena əhəmiyyəti daşımalıdır. Oksigen, efir maddələri və fitonsidlərlə zəngin olan ətirli, saf meşə havasında yüngül nəfəs almaq olur, maddələr mübadiləsi də intensiv gedir. Meşənin gözəl təbiəti, sakitliyi və rahatlığı istirahət edənlərin halına, əhval-ruhiyyəsinə müsbət tə'sir göstərir.

Mə'lum olduğu kimi Xəzər sahilində Ümumittifaq kurort zonasının yaradılması barədə 1983-cü ilin ayında qərar qəbul edilmişdir. Bu qərarda Yalama-Nabran, Giləzi-Zarat, Şimali Abşeron və Lənkəran kurortlarının yaradılması nəzərdə tutulmuşdur. 1982-ci ilin iyununda «Xəzər dənizinin qərb sahilində Ümumittifaq Yalama-Nabran kurort zonasının inkişafı haqqında tədbirlər» barədə olan qərar bu işin əsasını təşkil edir.

Yalama-Nabran ərazisinin bol günəş şüası, düzən meşələri, meyve bağları, saf havası, mavi dənizi, qızmar kəhrəba qumlu çimərliyi, şəfali çeşmələri və s. bir-birini tamamlayır. Bu baxımdan Xəzərin qərb sahilini vahid əvəzolunmaz ərazi hesab etmək olar.

Yalama-Nabran kurort zonasında mövcud düzən meşələri kurort quruculuğu işində böyük rola malikdir. Məhz bunu nəzərə alaraq zəhmetkeş kütłələrinin sağlamlığı qayğısına qalmaq məqsədile partiya və hökumətimiz tərəfindən müasir kurortlarımızın ətrafında 22 min hektar kurort meşələri sahəsi ayrılmışdır. Onun ən böyük massivi, yəni 15,2 min hektarı Xəzər dənizinin qərb sahilində yerləşib Yalama meşəsi adı ilə məşhurdur. Bu meşəlik Xəzər dənizi boyu dar zolaq şəklində uzanaraq dəniz səthindən 500 metr yüksəkliyə qədər qalxır. Yalama meşəsində əsas ağac cinsləri uzunsaplaq palid və gürcü palidi sayılır. Burada palid meşələri ümumi meşə ilə örtülü ərazinin üçdə ikisini təşkil edir (10 min hektardan çox). Sahəsinin böyüklüğünə görə ikinci yeri vələs meşələri tutur (2700 hektar). Bu meşələr əsasən törəmə tipli olub palid meşələrinin yerində əmələ gəlmişdir.

Relyefin çökek rütubətli yerlərində ağıyarpaq qovaq meşələri, xırda çaylar boyu isə dar zolaq şəklində qızılıağac və söyüd meşələri bitir, burada qızılıağaca və ağaçqayın növlərinə də rast gəlinir. Yalama meşələrində kol cinslərdən murdarça, gərməşov, bırgöz, zirinc, nar, zoğal, çaytikanı, suma, heyva, alma, armud, əzgil, yemişan, böyürtkan, itburnu və s. bitir.

Tədqiqat işləri göstərdi ki, Yalama meşələri insanın təsərrüfat-sız fəaliyyəti (ağacların qanunsuz kəsilməsi, mal-qara otarılması və s.) nəticəsində öz ilkin vəziyyətini tamamilə itirmişdir. Burada 4 min hektardan artıq meşə sahəsi seyrəkliyə çevrilmişdir. Meşələrin sanitər vəziyyəti də yaxşı deyildir. Burada geniş miqyasda yayılan ziyandevicili və xəstəliklər palid və qarağac meşələrinin qurumasına səbəb olmuşdur. Mövcud meşələrin yuxarıda göstərilən tələbatı ödəməsi üçün kompleks meşəcilik tədbirləri həyata keçirərək onların sanitər-gigiyena, dekorativ, estetik, həmçinin torpaqqoruyucu və

sutənzi medici xassələrini yaxşılaşdırmaq olduqca vacibdir. Bu məqsədə ilk növbədə kurort meşəsinin sərhədi dəqiq müəyyənləşdirilməli ve hasara alınmalıdır. Sonra isə ərazinin müasir bitki örtüyünün iri miqyaslı xəritəsi tərtib edilməlidir. Bu xəritənin əsasında kurort meşələrinin tələbinə cavab verən müasir bitki örtüyünün rekonstruksiya edilməsi tədbirlərinin layihəsi hazırlanmalıdır.

Meşə quruluşu materialları və apardığımız tədqiqatların nəticəsinə əsaslanaraq Yalama meşələrini əsl kurort meşələrinə çevirmək haqqında layihə hazırlayarkən aşağıdakı təkliflərdən istifadə olunmasını məqsədə uyğun hesab edirik.

Yalama kurort meşə zonasında ilk növbədə ərazinin nadir və tükenməkdə olan bitki növləri müəyyən edilməli, zərərverici və xəstəliklərə mübarizə tədbirlərini həyata keçirmək məqsədilə məşəpatoloji yoxlama işləri aparılmalı, ziyanverici və xəstəliklərin yayılma mənbəyi müəyyənləşdirilməlidir. Meşə mühafizəsi içinde zəhərləyici maddələrdən istifadə olunmasına az yol verilməlidir. Burada əsasən meşə təsərrüfatı və bioloji tədbirlərin tətbiq olunması məqsədə uyğundur. İlk növbədə sanitar qırma işləri apararaq quru, xəstə ağaclar meşədən kənar edilməlidir.

Yalama kurort meşələrində qoruq və kurort zonalarının ayrılmısını təklif edirik. Qoruq zonasında həmin ərazi üçün qiymətli ağaç cinsləri sayılan palid və qovaqdan ibarət düzən meşə landşaftı bir təbiət abidəsi kimi qorunub saxlanmalı, müxtəlif meşəçilik tədbirlərini həyata keçirərək bu meşələrin davamlılığı, ömrü artırılmalı, estetik görünüşü daha da yaxşılaşdırılmalıdır.

Kurort meşə zonasında isə aparılacaq tədbirlər zəhmətkeşlərin tam istirahət etməsinə imkan yaratmağa doğru yönəldilməlidir. Bu məqsədə mövcud meşələrin normal funksiyası saxlanılmaqla rekreasiya həcmi artırılmalıdır. Kurort meşələrinin rekreasiya davamlılığını artırmaq məqsədilə meşə sahələrində abadlıq işləri görülür: piyada marşrut yolları, mənzərəli yerlərə gedən yaxın və uzaq məsafləli gəzinti cişərləri düzəldilir, qısamüddətli istirahət üçün çardaxlar, skamyalar, yağışdan daldalanmaq üçün örtüklər, idman və oyun meydançaları təşkil edilir. Park və qoruq zonasından fərqli olaraq burada istirahət edən vətəndaşlar müxtəlif istiqamətdə gəzisməyə çıxməq, göbələk, meyvə, giləmeyvə, dərman bitkiləri yiğmaq imkânına malik ola bilər.

Yuxarıda qeyd edildiyi kimi meşənin heyvanat aləmi olmasaydı, orada ağaclar və bütövlükdə bitki örtüyü məhv olub sıradan çıxardı. Heyvanat aləmindən məhrum olmuş meşə həm də estetik vüqarını

itirər, olduqca maraqsız görünərdi. Təsəvvür edək ki, meşə ciğiri ilə uzaq yol gedirsən və heç bir heyvanla rastlaşmırısan, yaxud quşların cəh-cəhini eşitmirsən. Əgər belə olsayıdı, meşə olduqca cansız görünərdi. Əksinə, meşədə gəzərkən bülbü'lün cəh-cəhi, sarıköynəyin məlahətli melodik səsi, qurqurun meşədə olan sirrləri xəlvəti, sakit-sakit bizə açmaq istəməsi hissi və s. insanda şən əhval-ruhiyyə oydır, ona sanki ilham verir, əsəbini sakitləşdirir. Bununla da meşə əsl istirahət guşəsinə çevirilir. Bə'zən meşədə heyvan izi gördükcə sevinirsən və onunla rastlaşmaq arzusu ilə izə düşüb uzaqlara getməli olursan. Ağacların arasından adamın qarşısına çıxan maral, cüyür, ayı, dovşan və s. uzun müddət unudulmur, hər dəfə xatırladıqda xoş həyəcan keçirirsən.

Meşədə ayrı-ayrı heyvan növlərinin rekreatiya əhəmiyyəti müxtəlifdir. Bə'zi kəpənəklər və həşəratlar müstəsna olmaqla əksər gözə görünməz onurğasız heyvanlar bu cəhətdən qiymətli hesab olunmur. Gözə görünən xırda və iri heyvanlar, məsələn, maral, cüyür, dovşan, dələ, kirpi, quşlar, gəmirici və yırtıcı ov heyvanları rekreatiya baxımından daha qiymətli sayılır. Göy-göl və Zaqtala meşələrində bu cür heyvanlar istirahətə gələnlərə həm canlı şəkildə göstərilir, həm də muzeydə onların rüqəvvaları nümayiş etdirilir. Türyançay qoruğu binasında təşkil edilmiş muzey də təqdirəlayıqdır.

Qeyd etmək lazımdır ki, ziyanverici həşəratlar kurort meşələrinin sanitar və rekreatiya vəziyyətini aşağı salır. Yalama meşələrində bə'zi illər dəyişik ipəksarıyanın həddindən artıq çoxalması nəticəsində bir tərəfdən ağaclar yarpaqdan məhrum olaraq çıpalqlaşır, digər tərəfdən isə meşə sahələri həşəratların tirtilləri ilə çirkənir, onları tapdaladıqda isə adama xoşagelməz tə'sir bağışlayır.

Meşədə qış qarışçası artdıqda isə gəzintiyə çıxan adamın üst-başı ağacdan hörümçək kimi sallanan tirtillərə bulaşır, onlar üzə-gözə dırmaşıdqda isə tez tez meşədən qaçmağa çalışırsan.

Odur ki, istirahət üçün nəzərdə tutulan kurort meşələri təmiz olmalı və estetik cəhətdən adamın zövqünü oxşamalıdır. Belə sahələrdə zərərvericilərə qarşı bioloji mübarizə tədbirlərinin aparılması daha məsləhətdir.

Kurort meşələrində bərpa işləri apardıqda dekorativ, gözoxşayan, bol nektarlı ağaç və kol cinsləri-ipək akasiyası, cökə, şabalıd, qafqaz xurması, ağcaqayın növləri, çınar, dəmirağac, yemişan, moruq, alça, əzgil, alma, armud və s. istifadə edərək xeyirli həşərat və quşları meşəyə cəlb etməyin böyük əhəmiyyəti vardır.

Hazırda dünyanın bir sıra ölkələrinin milli park və qoruqlarında

turistlərə göstərmək üçün xüsusi təsərrüfatlarda vəhşi heyvanlar qorunub saxlanılır. Məsələn, Afrikanın bə'zi qoruqlarında pələng, şir və s. kimi ən qorxulu yırtıcı heyvanları istirahətə gələnlər yaxın məşafədən böyük maraqla müşahidə edirlər. Bə'lə qoruqlara dünyanın hər yerindən həvəsle axışib gəlirlər. Avropa ölkələrində və MDB-də də belə qoruqlar vardır. Şübə yox ki, vəhşi heyvanları heyvanxanada tor və ya çərçivədə gördükdə adamın sanki onlara yazığı gelir. Bu heyvanlarla təbiət qoynunda rastlaşdıqda, təbii hərekətlərini müşahidə etdikdə işə onlar nə qədər vüqarlı və görkəmli görünür. Goy-göl qoruğunda sübh çağdan, yaxud şər qarışarken mərallar daim toplaşdıqları yerə gələrkən dağlar gözəli sayılan Goy-göl daha təmtəraqlı görünür. Vəhşi heyvanlarla yaxından görüş, həm də onları yaxşı tanımaqdə adama kömək edir.

Yeni təşkil olunacaq Xəzərsahili kurort meşələrinə qiymətli vəhşi heyvanlardan maral, cüyür, quşlardan qırqovul, turac və s. gətirib buraxmaq, bu meşələrin heyvanat aləmini daha da zənginləşdirmək olduqca vacib məsələdir.

Ümumittifaq Naftalan kurortu, respublika əhəmiyyətli İstisu, Şuşa, Hacıkənd, Şəki kurortları, yerli Lənkəran, Məsallı, Astara, Qalaaltı, Sirab, Darıdağ, Qax kurortlarının ətrafında da kurort meşələrinin təşkili nəzərdə tutulmuşdur.

Talış zonası kurortları ətrafında kurort meşələri, mövcud təbii meşə landşaftı əsasında yaradılmalıdır. Burada xüsusi qırma işləri aparıb ağaclığa forma verməklə yanaşı həm də azqiyəmətli meşəliklərin və kolluqların rekonstruksiyası yerinə yetirilməlidir. Bu zaman öz orijinal gövdəsi və çətri ilə seçilən ağaclar saxlanılmalı, qrup halında yerli dekorativ (ipek akasiyası, azatağac) və ekzotik iynəyarpaqlı ağac cinsləri əkilməlidir. Meşə çətri altında işə yerli həmisişəyəsil kolları (şümşad, danaya, bigəvər) topa şəklində əkmək məsləhətdir. Bunlar qış aylarında xüsusilə gözəl görünür.

Şəki rayonu Kişçayı hövzəsində nəzərdə tutulan kurort meşələri pozulmuş, töreme ağacılıq və kollardan ibarətdir. Hazırkı vəziyyətində bunlar zəif torpaqqoruyucu və estetik xüsusiyyətə malikdirlər. Meşənin bu göstərilən müsbət funksiyalarını yenidən bərpa etmək üçün ilk növbədə möhkəm qoruq rejimi yaratmalı, ağacların mal-qaraya otarılması və özbaşına kəsilməsinə yol verilməməlidir. Sonra bə'zi sahələrdə hissə-hissə rekonstruksiya işi apararaq azqiyəmətli meşəliklər davamlı, uzunömürlü və yüksək fitonsid xassələri daşıyan ağac və kollarla əvəz edilməlidir. Meşənin kənar hissələrində, çaya və yola birləşən sahələrdə qrup halında iynəyarpaqlı ağac

cinsləri (Krim şamı, küknar, qaraçöhrə) və öz yarpaqları, meyvələri ilə nəzəri cəlb edən ağac və kollar (quşarmudu növləri, şabalıd, çinar, qoz, findiq, alma, tozağac, cökə, yavor və s.) əkilməlidir.

Əlverişli iqlim xüsusiyyətləri, gözəl çimərlikləri, müalicəvi əhəmiyyəti, hidrogen-sulfat suları ilə şöhrət qazanmış Abşeron kurortları-Merdəkan, Zaqlulba, Bilgəh və Buzovna qəsəbələrində yerləşir. Abşeronun çətin torpaq şəraiti, havasının yüksək hərarəti və tez-tez əsən güclü küləkləri burada bitkilərin normal inkişafına xeyli ziyan vurur. Odur ki, salinan yaşıllıqların taleyini əsasən ağac və kol cinslərinin düzgün seçilməsi həll edir. Düzdür, indiyə kimi Abşeronun yaşıllaşdırılması üzrə xeyli işlər görülmüşdür. Lakin burada kurortların müasir yaşıllıqları indiki dövrün təlabatını həle lazıminca ödəmir. Belə ki, sanatoriyaların yaşıllaşdırılması üçün Bakı şəhərində və Abşeron yarımadasında sınaqdan çıxmış qiymətli, ətirli, dekorativ, çiçəklənməsi uzun müddət davam edən ağac və kollardan az istifadə olunmuşdur. Bunlardan ipək akasiyası, ətirli doqquzdon, hind yasəməni, çinar, samşid, daşpalıd, sidr növləri, yapon əzgili, İtaliya şamı, Hələb şamı, Pitsunda şamı, Virgin ardıcı, Qazax ardıcı, dəmirağac, püstə, adı dəfnə ağacı və başqalarını göstərmək olar.

Naftalan kurortu yalnız respublikamızda deyil, həm də dünyanın başqa yerləri üçün yeganə sayılır. Burada müalicə kompleksinin əsas amilini neft maddələri təşkil edir. Lakin yaxşı istirahət etmək üçün burada yaşıllıqlar istirahət edənlərin müasir tələbatını ödəmir. Yayı qızmar, quraq, küləkli, qışlı isə soyuq keçən bu kurort yerinin mikroiqlimini yaxşılaşdırmaq üçün burada müxtəlif kompozisiyalı yaşıllıqların və meşə-parkların salınması vacibdir.

1930-cu ildən başlayaraq kurort daxilində yollar, xiyabanlar boyu və korpuslar arasında eldar şamı, sərv, tut, tuya, qovaq növləri, meliya, iydə, ərik, göyrüş, ağaçqayın, əncir, nar, gavalı, armud, gilas, katalpa, doqquzdon, samşit, yasəmən, birgöz və s. cinslərdən ibarət 90 minə qədər ağac və kol əkilməsidir.

1959-cu ildən başlayaraq kurortun cənubi-şərqində 20 hektardan artıq ərik, alma, gilas, şäftalı, üzüm və nar bağları salınmışdır. 1965-ci ildə kurort ətrafında meşə-parklar yaratmaq üçün Naftalan meşə təsərrüfatı təşkil edildi. Yaşıllaşdırma məqsədilə kurortun yaxınlığında 2 hektar sahədə tinglik yaradıldı. Bununla belə, meşə təsərrüfatı yaşıllaşdırma işində xeyli iş görəsə də istifadə etdiyi ağac və kolların müxtəlifiyi sahəsində əsaslı dönüş yaranmadı. Kurort ərazi-sini daha füsunkar və cazibədar etmek üçün burada həmişəyaşıl ağac və kollardan geniş istifadə lazımdır. Bu baxımdan həmin əra-

zi üçün daşpalıd, adı dəfnə ağacı, zeytun, samşit, sidr ağacı əvəz-dilməzdirdir.

Yüksək dağlıq kurortu olan «İstisu» (Kəlbəcər) mineral suyu müalicə əhəmiyyətinə görə dünyada məşhur «Karlovı-Vari» (Çexoslovakıya) suyundan üstün hesab olunur. Hazırda burada gözəl istirahət və müalicə korpusları tikilmişdir. Lakin kurortda istirahətin əsas amillərindən biri olan yaşılıqlar çox azdır.

Hazırda İstisu kurortunu əhatə edən bütün yamaclar demək olar ki, «çılpaqdır»-meşəsizdir. Bu yamaclar vaxtilə tozağac, şərq palıdır və digər ağac və kol bitkiləri altında olmuşdur.

Kurortun ətraf yamaclarının meşələşdirilməsi ilə əsasən Kəlbəcər meşə təsərrüfatı, kurortun daxilindəki binaların, yolların ətrafinin yaşallaşdırılması ilə isə kurort idarəsi məşğul olur. Burada kiçik sahələrdə istifadə olunan toz, qovaq, adı görürüş, alma, armud, quşarmudu, bədmüsək, ağcaqayın ağacları yay fəslində bu yerləri xeyli gözəlləşdirir. Qışda isə kurort ərazisi tam çılpaqlaşır.

İstisu kurortunun yüksək dağlıq zonada yerleşməsi burada geniş miqyasda ağac və kol cinslerinin əkilməsinə xeyli əngəl töredir. Bu ərazidə gələcəkdə böyük sahələrdə yaşallaşdırma işləri aparmaq üçün adı şam, Krim şamı, küknar növləri, Qazax ardıcı, Qafqaz ardıcı, Litvinov və Radde toz ağacları, çinaryarpaq ağcaqayın, titrəkyarpaq qovaq, quşarmudu, şərq əzgili, adı və qarameyvəli dovşanalması, zirinc və sairədən istifadə etmək məsləhət görülür. İynəyarpaqlı və yarpağını tökən ağac cinslerinin qrup halında qarışdırılıb əkilməsinə xüsusi diqqət yetirilməlidir.

5.5. İrimiqyashlı xəritələrdə bitki örtüyünün antropogen dinamikasını öyrənmək yolu ilə meşə-bərpa tədbirlərinin hazırlanması

Bitki örtüyünün antropogen dinamikasını xəriteləşdirmək məqsədilə respublikanın 3 səciyyəvi regionu üçün (Böyük Qafqazın şimal-şərq makroyamacı, Böyük Qafqazın cənub yamacı, Qozluçay hövzəsi və Kiçik Qafqaz-Həkəriçay timsalında ilkin və müasir bitki örtüyünün irimiqyashlı xəritələrini tərtib etdik.

Belə xəritələrin tərtibində əsas məqsəd bitki örtüyünün antropogen dinamikasının istiqaməti və intensivliyini aşkar edərək həmin regionlarda əsas bitki örtüyünün mühafizəsi, bərpası və ondan səmərəli istifadə olunması üzrə elmi cəhətdən əsaslanmış tədbirlər sistemi

mini hazırlamaqdır.

İlkin bitki örtüyü xəritəsi insan fəaliyyətinin tə'sirilə pozulma-
miş ilkin fitosenozların yayılmasını əks etdirir.

Müasir bitki örtüyünün xəritəsi isə antropogen amillərin tə'siri-
lə bitki ekosistemlərində gedən dinamik hadisələri göstərməklə bit-
ki qruplarının müasir vəziyyətini əks etdirir. Müasir bitki örtüyü xə-
ritəsində biz həm indiyə kimi qalan şərti ilkin meşə qruplarını, həm
də bütün törəmə bitki qruplarını (törəmə meşə fitosenozları, şiblək
tipləri və ot qruplarını) göstərməyə çalışmışıq. Bununla yanaşı, törə-
mə bitki qruplarının tərkibində tək-tək və qrup halında qalmış ilkin
bitki örtüyünün qalıqlarını (izləri)-meşə edifikasiatorlarını, həmcinin
sinantrop ağac növlərini göstərməyə cəhd etmişik. Bu göstərilən
elementlər dinamiki proseslərin proqnozlaşdırılması və praktiki təd-
birlərin əsaslandırılmasında müəyyən əhəmiyyətə malikdir.


Böyük Qafqazın şimal-şərq makroyamacı (Vəlvəliçaydan
Tiğçaya qədər) üçün tərtib olunmuş ilkin və müasir bitki örtüyü xə-
ritələrini (Şəkil 5.2, 5.3) tutuşdurduqda görürük ki, vaxtilə bu region-
un ərazisinin xeyli hissəsi təbii fistiq meşələrilə örtülü olmuşdur,
ərazinin yarından çoxunda isə ilkin gürcü palıdı meşələri yayılmışdır.
Bu regionun şərq hissəsində kiçik sahələrdə aridipli meşələr də
mövcud olmuşdur.

Şərq palıldından ibarət meşələr bu regionda yüksək dağların ol-
maması ilə əlaqədar keçmişdə az sahədə bitirmiş. Müasir bitki xə-
ritəsindən göründüyü kimi, belə meşələr tamamilə sıradan çıxarılmış
və onları törəmə ardıcılıcənəlliyi əvəz etmişdir. Həmin xəritədən
aydın görünür ki, fistiq meşələrinin həm üfüqi, həm də şaquli arealı
daralmışdır. Məhv edilmiş yüksəkgövdəli fistiq ağaçlılarının yerin-
də törəmə palıd və vələs meşəlikləri formalaşmışdır. Yaşayış mən-
təqələri ətrafında dik yamaclarda fistiq meşələri öz yerini kserofil,
azmeylli yamaclarda isə mezofil və hemikserofil şibləklərə vermiş-
dir. Gürcü palıldından ibarət meşələrin yerində kserofil, çox dik ya-
maclarda isə friqana tipli bitki qrupları əmələ gəlmişdir.

Təbii arid meşələri insan fəaliyyətinin tə'siri nəticəsində «bed-
lənd» sahələrə və ya friqana şibləyinə çevrilmişdir.

Böyük Qafqazın cənub makroyamacının şərq qurtaracağında
meşə örtüyünün insan fəaliyyətinin tə'sirinə daha çox mə'ruz qal-
lığı Qozluçay hövzəsinin ilkin və müasir bitki örtüyü xəritələrindən
(Şəkil 5.4, 5.5) görünür ki, hövzənin yüksəkliyi böyük deyildir. Onun
ən hündür hissəsi «Gülümdostu» dağlı olub yüksəkliyi 2000 m-ə qə-
dərdir. Ona görə də hələ aqrokultur dövründən əvvəl şərq palıdı


meşələri burada az sahə tutmuş və sonralar insan tərəfindən bütövlükdə məhv edilmişdir. Bu meşələrin yerini sıx, sürünen ardıc kolları tutmuşdur.




Şəkil 5.2. Böyük Qafqazın şimal-şərqi yamacının ilkin bitki örtüyünün xəritə-sçemi.

Qozluçay hövzəsində dəniz səthindən 1200-2000 m yüksəklikdə insanın bitki örtüyünə fəal tə'sir göstərdiyi vaxtdan əvvəl fistiq və fistiq-vələs meşələri yayılmışdır. Hazırda bu meşələrin kiçik sahələrdə qalıqlarına pozulmuş vəziyyətdə rast gəlmək olar. Fistiq ağacı edifikasiatorluq edən meşələr əsasən hemimezofil və hemikserofil şibləklərə əvəz edilmişdir. Belə şibləklərin tərkibində ilk (fistiq) və törmə fitosenoqların (vələs, palid) «şahidlərinə» rast gəlmək clar.


Yuxarıda təsvir edilən regionlardan fəqli olaraq Həkeriçay hövzəsi respublikanın daha quraqlıq hissəsində yerləşib Kiçik Qafqazın ən iri çay hövzələrindən biri sayılır. Burada yarımsəhradan tutmuş alp çəmənlərinə qədər (3600 m) bütün təbii bitki qurşaqları yayılmışdır.



Şəkil 5.3. Böyük Qafqazın şimal-şərqi yamacının müasir ağaç-kol bitkiliyinin xəritəsi.




Şəkil 5.4. Qozluçayın hövzəsinin ağaç-kol bitkiliyinin xəritə-sxemii.



Şəkil 5.5. Qozluçayın orta və yuxarı axınında ilkin meşə örtüyünün xəritə-sxemi.

İlkin bitki örtüyü xəritəsindən (şəkil 5.6.) göründüyü kimi, insan fəaliyyətinin tə'sirinə qədər Həkəriçay hövzəsi alp qurşağından aşağı başdan-başa meşə ilə örtülü olmuşdur. Dəniz səthindən 2400-2600 m yüksəklidə 500 m enində tozağac, quşarmudu-tozağac seyrəkliyi dar zolaq təşkil edirmiş. Müasir bitki örtüyü xəritəsindən (şəkil 5.6.) göründüyü kimi, hazırda belə bir zolaq sıradan çıxmış və onu subalp çəmənləri əvəz etmişdir. Tozağacı öz təbii sərhədində orada-burada yalnız ağaclar şəklində görmək mümkündür.

Həkəriçay hövzəsində əsas meşə landşaftı şərq palidindən ibarət olub vaxtilə 10-14 km enində geniş zolaq yaradırmış. Həkəriçayın qolları olan Şəlvəçay və Piçənisçay hövzələrində palid meşəsi zolağı 8-10 km geri çəkilmiş və ya ona bir-birindən ayrılmış qruplarla rast gəlmək olar. Digər qolun (Əhmədliçayın) hövzəsində şərq palidi qurşağı tamamilə məhv edilmişdir. Sıradan çıxarılmış palid meşələrinin yerini törəmə çəmən, çəmən-çöl və şiblekli çəmənlər tutmuşdur. Eroziyaya uğramış dik, daşlı yamaclarda isə palidi ardıc cəngəlliyi əvəz etmişdir, onun tərkibinə itburnu, zirinc, çaytikanı, topulqa və s. kollar daxil olur.




Şəkil 5.6. Hekeriçay hövzəsinin müasir bitki örtüyünün xaritə-sxemi.

Şərqi palidi zolağından aşağıda ilkin bitki örtüyü yamacın güney cəhətlərində məhsuldar gürcü palidi meşələri olmuşdur. Belə meşələrin eni yamacın uzunluğundan asılı olaraq 4-6 (8) km təşkil edilmiş. Hazırda gürcü palidi meşələri kiçik ərazilərdə qalmış və əsasən antropogen amillərin tə'sirilə pozulmuşdur. Bu kiçik meşə massivlərinə töre möşə şiblək qrupları fonunda rast gəlinir.


Hekeriçayın dağətəyi zonasında töremətipli şibləklərin tərkibində gürcü palidinin tək-tək nüsxələrinə təsadüf etmək olar. Burada bitmə şəraitinin quraqlaşması ilə əlaqədar tərkibə yerli sinantrop

ağac növleri-saqqız, çoxmeyvəli ardic, dağdağan, iydəyarpaq armud da daxil olur.

Hekeriçayın aşağı axınında ilkin arid meşələri çox az qalmışdır. Bu meşələrin xarakterik massivləri Kiçik Hekeriçay və Xoçyədikçay qolları hövzəsində yerləşir. Kiçik Hekeriçayın əsas hövzəyə qarışlığı yerdən aşağıda arid meşələrinin izləri kserofil və friqana şibləkləri fonunda bir-birindən xeyli aralı yerləşən tənha saqqız və dağdağan ağacları şeklinde müşahidə olunur.



Şəkil 5.7. Hekeriçay hövzəsinin müasir ilkin bitki örtüyünün xaritə-sxemi.



Şəkil 5.8. Hekeriçay hövzəsinin müasir ilkin (I) və müasir (II) bitki örtüyünün diaqramı.


Ayrı-ayrı regionlarda və ya çay hövzələri üçün tərtib olunmuş ilkin və müasir meşə örtüyünün xəritələri həmin ərazilərdə qiymətli populyasiyaların və fitosenozların mühafizəsi və bərpası tədbirlerinin hazırlanmasında əsas sayılır. Bu xəritələrin əsasında hər bir region üçün müasir bitki sərvətlərindən səmərəli istifadə edilməsi xəritə-sxemləri tərtib edilmişdir (şək.5.9, 5.10). Bu tədbirlerin hazırlanmasında ilkin və törmətipli fitosenozların müasir vəziyyəti və bitmə şəraitinin (torpağın) transformasiya dərəcəsi nəzəre alınmışdır. Xəritə-sxemlərdə göstərilən hər bir konkret sahə üçün təklif olunan tədbirin geniş izahı xüsusi cədvəllərdə verilmişdir (cədvəl 5.2, 5.3, 5.4).

Böyük Qafqazın şimal-şərq və cənub yamacında (Qozluçay hövzəsi) ekoloji şərait az dəyişilən və ilkin bitkiliyin bərpası mümkün olan sahələrdə çətir altında torpağın yumşaldılması, fistiq şitillərinin ekilmesi, təbii bərpaya xidmət və s. tövsiyyə olunur.

Palid meşələri yerində yabani meyvə və giləmeyvə cinslərindən (saqqız, iydəyarpaq armud və s.) ibarət törmətipli fitosenozların potensial imkanlarının tam istifadəsi möqsədilə onları calaq etmək yolu ilə meşə-bağların yaradılması məsləhət görülür.



Şəkil 5.9. Büyük Qafqazın şimal-şərq yamacının müasir bitki örtüyünün səmərəli istifadəsi xaritə-sxemi.



Şəkil 5.10. Qozluçay hövzəsinin bitki örtüyünün səmərəli istifadəsi xaritə-sxemi.

**Böyük Qafqazın şimal-şərqi yamacında müasir bitki
örtüyünün səmərəli istifadə olunması üzrə
təklif olunan tədbirlər**

Sahənin sırası	Sahənin müasir vəziyyəti	Təklif olunan tədbirlər
1.	Fistiq meşələri	Mühafizəni gücləndirmək
2.	Pozulmuş vələs və palıdlı vələs meşələri	İnsanın mənfi tə'sirindən qorunmaçı, məhsuldarlığını və qoruyucu funksiyasını yüksəltmək üzrə müvafiq meşəçilik tədbirlərini həyata keçirmək
3.	Tək-tək və qrup halında fistığa rast gəlinən pozulmuş vələs meşələri	Torpağı yumşaldaraq ora fistiq toxumlarını və 2 illik şitillərini əkmək
4.	Güclü parçalanmış və duzlu gil süxurlar səthə çıxan yamacda ardıc seyrəkliyi	Ardıc yasaqlığı təşkil etmək
5.	Kserofil şiblək fonunda söyüdyarpaq armud rast gəlinən saqqız seyrəkliyi	Saqqız ağaclarına püstə calağı etmək yolu ilə mə'dəni meşəbağlar yetişdirmək
6.	Müxtəlif yabanı meyvə və giləmeyvə qarışığı və ya bozqır və çəmən-bozqır fonunda söyüdyarpaq armud seyrəkliyi	Yabanı meyvələr ağaclarını calaqla etmək yolu ilə mə'dəni meşəbağlar yetişdirmək
7.	Bozqır bitkilik fonunda armud seyrəkliyi	Armud ağaclarını peyvənd etmək, çoxillik ot sapını aparmaq, sahədən biçənək kimi istifadə etmək
8.	Meşədən sonrakı çəmənləşmiş-bozqır bitkiliyi	Təbii ot örtüyünü yaxşılaşdıraraq biçənək kimi istifadə etmək
9.	Dəniz səthindən 300-800 m hündürlükdə az meylli yamaclarda «atılmış» qoz, alma, armud bağları olan hemimezo-fil şibləklər	«Atılmış» bağları qoruyub bərpa etmək və mövcud cinslərdən ibarət yeni bağlar salmaq
10.	Nisbətən az meylli yamacda çəmən-bozqır bitkiliyi fonunda hemimezofil şibləklər	Təbii ot bitkisini yaxşılaşdırmaq, məvcud ağacları saxlamaqla biçənək kimi istifadə etmək (mal-qara otarmamaq şərtilə)

11.	Yuyulmuş daşlı yamaclarda (1000-2000 m yükseklikde) kserofil, qismən hemikserofil şibləklər	Krim şəmi və ya adi şam meşəsi yaratmaq
12.	Qrup halında yabanı meyvə cinsləri (söy. armud, sumaq, nar, yemişan, saqqız) olan dik yamaclarda kserofil şiblək	Mühafizə etmək və xidmət aparmaq yolu ilə yabanı meyvə bağlı yaratmaq
13.	Gil, çinqlı səthə çıxan yamaclarda kserofil və friqana şibləkləri	Terraslarda qərzəkli bağlar (badam, püstə) yetişdirmək
14.	Tezyuyulan («hərəkt edən») gilin səthə çıxdığı yarımsəhra	Mal-qara otarılması qadağan edilsin
15.	Mövcud bağlar	
16.	Üzümlükler	

Cədvəl 5.3.

Qozluçay hövzəsində:

1.	Fistiq meşəsinin qalıqları	Mühafizəni gücləndirmək
2.	Vələs, palid-vələs meşəsi	Çətir altında fistiq şitilləri əkmək, açıq sahədə (tala) isə qarışqı fistiq şam meşəsi yetişdirmək
3.	Hemikserofil şiblək	Qarışqı şam-palid meşəsi salmaq
4.	DSH 1500 m-dən yuxarıda daşlı yuyulmuş yamaclarda dağ bozqırları (çəmən bozqırıları)	Adi şam meşəsi salmaq
5.	Çoxlu yabanı meyvə ağacları olan hemimezofil və hemikserofil şibləklər	Mühafizə və xidmət yolu ilə meşə-bağlar yaratmaq
6.	Gil süxurlar səthə çıxan friqana şibləyi və ya yarımsəhra	Mal-qara otarılmasını qadağan etmək. Yamacın az meylli hissəsində püstə, badam və ardıc əkmək.
7.	Şum yeri	Çoxillik bitkilər altında istifadə etmək
8.	Subalp zonasında ardıc kolluğu	Yanğından mühafizə, mal-qara otarılmasını məhdudlaşdırmaq
9.	Meşədən sonrakı çəmənlər	Otarma normasına riayət etmək
10.	Qozluçay yatağı boyu arası kəsilən çaytikanı kolu topaları	Mühafizə və xidmət etmək, çaytikanı gile və bağlı yaratmaq

Cədvəl 5.4.

Həkəriçay hövzəsində müasir bitki örtüyünün səmərəli istifadə olunması üzrə təklif olunan tədbirlər

Sahənin Nösi	Sahənin müasir vəziyyəti	Bitki örtüyündən səmərəli istifadə edilməsi yolları
1	2	3
1 ^a	Zəif pozulmuş alp və subalp çəmənləri	Təbii bitki örtüyünün yaxşılaşdırılması: otlaq dövriyyəsinin və normal otarmanın tətbiqi
1 ^b	Cənub cəhətlərdə subalp və bozqırlaşmış çəmənlər	Biçənək altında istifadə edilməsi
2 ^a	Meşədən sonrakı seyrəkkollu bozqırlaşmış subalp çəmənləri	Mal-qara otarılması qadağan edilsin, meşə əkinin: adı şam, şərq palidi, toz, quşarmudu, ayı findığı
2 ^b	Az meylli yamaclarda meşədən sonrakı çəmənlər	Təbii bitki örtüyünün yaxşılaşdırılması, hissə-hissə otarmanın tətbiq etməli
2 ^v	Dik, yuyulmuş yamaclarda meşədən sonrakı çəmənlər	Biçənək kimi istifadə etməli
2 ^q	Tək-tək ağaclar olan meşədən sonrakı çəmənlər	Meşənin təbii bərpasına kömək tədbirləri
3 ^a	Daşlı bozqırlaşmış çəmənlər fonunda subalp şibləkləri	İnsanın bütün təsərrüfat fəaliyyəti dayandırılmalıdır
3 ^b	Nisbetən az meylli yamaclarda subalp şibləkləri	Biçənək kimi istifadə etməklə yabanı meyvə-giləmeyvə kollarını saxlamalı
4	Şərq palidi meşələri:	
4 ^a	Az meylli yamaclarda aşağı və normal doluluqlu meşəliklər	Mal-qara otarılması və ağacların qanunsuz kəsilməsinin qarşısını almalı
4 ^b	Dik, eroziyaya uğramış yamaclarda seyrəkliklər və aşağı doluluqlu meşəliklər	Mal-qara otarılması dayanırmalı, yumşaldılmış sahəciklərdə palid və ya ağcaqayın toxumu səpilməli
5	Vələs meşələri:	
5 ^a	Normal doluluqlu təmiz vələs meşələri	Xidməti və səhiyyə qırma üsulu-nu tətbiq etmək
5 ^b	Qarışiq palid-vələs meşəliyi	Meşənin seyrək yerlərində torpağı yumşaldaraq palid toxumu səpilməli
6	Gürcü palidi meşələri:	

6 ^a	Zəif pozulmuş meşəliklər	Mühafizə işini gücləndirməli
6 ^b	Torpağı zəif yuyulmuş pozulmuş meşəliklər	Hazırlanmış sahəciklərdə palid toxumu səpilməli, təpəsi kəsilmiş və xəstə ağacları sahədən kənar etməli
6 ^c	Şiddətli yuyulmuş, süxuru səthə çıxan sahələrdə çox pozulmuş meşəliklər	Mal-qara otarılması dayandırılsın, 4-5 ildən sonra ayrı-ayrı sahələrdə krim şamı əkilməli, azqiyəməli və təpəsiz ağaclar tədricən sahədən çıxarılmalı
7	Təkrar şumlama terraslarında meşəliklər	Xidməti qırma üsulu tətbiq edilərək məhsuldar palid meşəliyi yaradılmalı, terrasların qazma hissələri («taxtalar») biçənək kimi istifadə edilsin
8	Təkrar şumlama terraslarında biçənək və k/t sahələri	Çoxillik yem bitkiləri altda istifadə etməli
9	Ardic qarışığı gürcü palidi - dəmirqara meşəliyi	Xidməti qırıntı aparıb tədricən dəmirqara ağacları kənar edilməli, sahəyə palid toxumları səpilməli.
10	Eroziyaya uğramış daşlı-qayalı yamaclarda çox pozulmuş meşəliklər və ya seyrəkliklər	İnsanın bütün təsərrüfat fəaliyyəti dayandırılmalı
11	Ardic və saqqızlı-ardic seyrəklikləri və ya meşəlikləri	Yangın və mal-qaradan mühafizə olunmalı, təbii meşə bərpasına kömək, saqqız ağaclarına püstəni calaq etməli
12	Seyrəkkolu bozqırlaşmış çəmənlər	Təbii ot bitkisini yaxşılaşdırmaq, mövcud qoz, alma, armud və s. ağacları saxlamaqla calaq edilməli
13	Hemimezofil şibləklər	Xidməti qırma apararaq yabanı meyvə ağaç və kolları calaq etməklə meşə-bağlar yaratmaq
14	Dəniz səthindən 1000 m-dən yuxarı sahələrdə olan hemikserofil və kserofil şibləklər	Krim şamı ilə meşə əkinin, yabanı meyvə və giləmeyvə üstünlük təşkil edən sahələrdə onlara qulluq edərək meşə-bağ salmaq
15	Dəniz səthindən 1000 m-dən aşağı sahələrdə olan hemikserofil və kserofil şibləklər	Eldar şamı, püstə, badam, dağdağan, söyüdyarpaq armuddan istifadə etməklə meşə-bağ salmaq
16	Friqana tipli şibləklər	Mal-qaradan qorunmalı, hissə-hissə püstə-badam əkmək

	Azmeylli yamaclarda kənd təsərrüfatı sahələri	Çoxillik ot səpini. Sahədə tarlaq-ruyucu meşə zolaqları yetişdirmək: orta və yuxarı dağ zonasında adı şam, krım şamı, şərq palidi; dağətəyi zonada: püstə, badam, dağdağan, eldar şamı, söyüdyarpaq armud
17	Çay yatağı	Müasir ağacları qorumaq, qoz və tut ağacından bağ salmaq.

Böyük Qafqazın dağətəyi hissəsində (əsasən Vəlvəliçay-Pire-bədilçay arası ərazilərdə) keçmişdə salınmış, hazırda baxımsızlıqdan pozulmuş halda olan qoz, alma, armud bağlarını müvafiq tədbirlər həyata keçirib bərpa etmək vacibdir.

Böyük Qafqazın həm şimal-şərq, həm də cənub yamaclarında meşənin yerində yaranmış bir sıra yabani meyvə cinslərindən (yemişan, sumaq, nar, iydəyarpaq armud və s.) ibarət kserofil şibləkləri mühafizə edərək lazımi tədbirlər görmək yolu ilə yabani-meyvə meşə-bağları yaratmaq mümkündür. Eroziyaya uğrayan meşəsizləşdirilmiş bəhrəsiz yamaclarda quraqlığa davamlı cinslərdən (püstə, badam) istifadə edərək bağların salınması böyük əhəmiyyət daşıyır.

Təcrübələr göstərdi ki, Dəvəçi, Şamaxı və Zəngilan rayonlarında bu istiqamətdə terraslarda yaradılan bağlardan hazırda yaxşı məhsul götürülür.

Törəmə hemimezofil şibləklərin yerində fistiq meşələrini bərpa etmək üçün, indiyə qədər qalmış tək-tək ağacların çətiri altında fistiq şitillərini əkmək məsləhət görülür. Meşə talalarında və meşəsiz sahələrdə isə qarışq şam-fistiq meşəsi yetişdirmək məqsədə uyğundur. Yaşlı meşə əkinlərinin təcrübəsi göstərir ki, yamacın şimal cəhətlərində fistiq və şamı (adi şam) cərgələrdə və qrup halında əkdikdə yüksək məhsuldar (I-II boninet) meşəlik yaratmaq olar.

Yamacların güney cəhətlərində isə sırf adı və krım şamı meşəliyi yetişdirmək məsləhət görülür.

Həkəriçay hövzəsində subalp zonasında meşənin yerində eroziyaya uğramış dik yamaclarda formalasən çəmənlərdən yalnız bincənek kimi istifadə etmək olar. Az məhsuldarlıq malik olan seyrək kollu subalp çəmənlərində isə mal-qara otarılması dayandırılması, adı şam, şərq palidi, tozağac, quşarmudu, ayifindigindən istifadə edərək meşə əkinlərinin aparılması tövsiyyə olunur.

Həkəriçayın meşə zonasında meşə fitosenozlarının və törəmə

bitki qruplaşmalarının vəziyyətindən asılı olaraq təbii bərpaya kömək, xidməti və səhiyyə qırmaları təklif olunur.

Meşesizləşdirilmiş ərazilərdə meşə-bərpa tədbirləri hazırlanarkən hər bir konkret sahədə müasir bitki örtüyünün vəziyyəti, yerin relyefi və torpaq-iqlim şəraiti nəzərə alınmışdır. Azmeylli və quzey yamaclarda meşəbitinə şəraiti az dəyişilmiş sahələrdə əkin və səpin üçün yerli ağac cinslərdən istifadə edilməsi məsləhət görülür: aşağı və orta dağ-meşə qurşağında iberiya və şabalıdyarpaq palid, adı qoz, sivriyarpaq ağcaqayına üstünlük verilməlidir.

Həkəriçay hövzəsində meşəsizləşdirilmiş massivlərin çoxu cənub cəhetlərin dik yamaclarında yerləşir. Dəniz səthindən hündürlük, torpağın yuyulma və daşlılıq dərəcəsindən asılı olaraq meşə əkinin üçün müxtəlif ağac cinslərdən istifadə olunması tövsiyyə olunur. Dəniz səthindən 500-600 metr yüksəkliyə qədər püstə, badam, iydəyarpaq armud, dağdağan, innab, eldar şamı, bundan yuxarıda yerləşən sahələrdə krim şamı, adı şam, badam, dağdağan, rütubətli dərələrdə adı qoz, çaybasar sahələrdə isə şərq çinarı, çaytikanı, tut və iyidən istifadə edilməsi məqsədə uyğundur.

Tədqiqat olunan regionların ərazisində aşkar edilmiş qiymətli meşə (botaniki) obyektlərinin mühafizəsi üçün müvafiq tədbirlər tövsiyyə olunur.

6. AZƏRBAYCANIN ARID MEŞƏLƏRİ

Arid tipli meşələr respublikamızın dağətəyi zonasında vegetasiya dövrünün çox hissəsi rütubəti çatışmayan quraq iqlim şəraitində inkişaf edib böyük sutənzmimleyici, torpaqqoruyucu əhəmiyyəti kəsb edir. Bu meşələr yayıldığı ərazi vəhşi heyvan və quşlar üçün əlverişli siğınacaq mənbəyi və yem bazası hesab olunur. Onlardan ən geniş yayılanı ardıc ağaçlıqları yüksək fitonsid xassəli olduğu üçün havanı saflaşdıraraq ərazinin iqlimini sağlamlaşdırır. Arid meşələr dağətəyi yamacların landşaftını estetik cəhətdən bəzəyir, qədim dövrün yadigarı sayılaraq zəmanəmizin keçmişindən xəbər verir və təbiətin sırrını açmaqdə bizə köməyə gəlir.

Azərbaycanda arid tipli meşələrin qalıqlarına Bozqır yaylada, Həkeri və Araz çaylarının aşağı axını yamaclarında, Naxçıvan MR-də, Ellər oyuğu dağında, qismən Büyük Qafqazın şimalı-şərq yamacında (Gilgilçay, Ataçay, Tıxçay hövzələrində) və Qobustanda rast gəlinir. Göründüyü kimi, arid tipli meşələr sahəcə az olsa da yayıldığı ərazi çox genişdir. Bu onu göstərir ki, belə meşələr vaxtilə olduqca böyük massivlərdə yayılıbmış. Mə'lum olduğu kimi, respublikamızın arid meşələri yayılan dağətəyi zonasında qədim dövrlərdən bəri əhali əkinçilik və maldarlıqla intensiv məşğul olmuşdur. Bununla əlaqədar ilkin (bakirə) arid tipli meşə örtüyü burada kökündən antropogen dəyişikliyə uğramış, mövcud bitki formasiyaları əsasən törəmə, bozqır-kserofil tiplidir. Müasir bitki tiplərinin hansı antropogen dəyişiklikləri keçməsi haqda fikirlər yürütülmək xüsusi tədqiqatların aparılmasını tələb edir. Bu istiqamətdə apardığımız elmi-tədqiqat işləri təsdiq edir ki, keçmişdə insanın müdaxiləsi olmayan dövrde arid tipli meşələr daha geniş əraziləri tutmaqla yüksək məhsuldarlığa malik olmuşlar, bu sahələrin bə'zi yerlərində iberiya palidi meşələrinin mövcudluğu da istisna edilmir.

Respublikamızda bu istiqamətdə lazımı konkret materiallar yox dərəcəsindədir. Bununla belə insanların meşələrə mənfi tə'siri artlığı bir vaxtda üçüncü dövrün qiymətli və nadir ağaç cinslərindən ibarət arid tipli meşə sahələrinin aşkar edilməsi, onların qorunub gelecek nəsillər üçün saxlanılması böyük elmi, tarixi və təsərrüfat əhəmiyyəti kəsb edir.



Juniperus polycarpos.
Çoxmeyvəli ardıc. a — ayrıca budağı.



Juniperus oblonga.
Uzunsov ardıc: a — iynəsi; b — meyvəsi.

6.1. Arid meşələri haqqında anlayış

A.A.Qrosheym (1948) Cənubi Qafqazın seyrək arid meşələrini bozqır ot örtüyü fonunda kserofil ağac cinslərindən təşkil olunub çətri birləşməyən «işıqlı meşələr»dən ibarət olan xüsusi bitki tipinə aid edir.

V.Z.Qulisaşvili (1975) arid meşəsini meşəsiz yarımsəhralıqlıdan meşə zonasına keçid zonası hesab edib onu cənub tipli meşə-çöl adlandırmışdır.

L.İ.Prilipko (1954) isə qeyd edir ki, arid seyrəkliyi meşə olmayıb cənubi Qafqazın isti quru iqlimli bə'zi rayonlarına xas olan özünəməxsus xüsusi kserofil bitkidir.

Arid meşələrini etraflı öyrənmək və onların bitmə şəraiti ilə əlaqəsini izah etmək üçün aşağıda respublikanın müxtəlif regionlarında rast gəlinən arid meşələrinin edifikasiatorlarının (komponentlərinin) və formasiyalarının səciyyəsi və onların antropogen amillərin tə'siri nəticəsində dəyişilmə istiqamətləri üzərində dayanaq.

6.2. Arid meşələrinin komponentləri

6.2.1. Ardıc (*Juniperus*)

Ardıc sərvkimilər fəsiləsinə aiddir. O, həmişəyaşıl ağac və ya kol formasında, bə'zən də yerəyatan kol halında olur.

Respublikamızın bir sıra rayonlarında yerli əhali ardıcı arçan adlandırılır. Orta Asiya respublikalarında isə bu ağac arça adı ilə məşhurdur.

Ardıcın yarpaqları iynəşəkilli və ya pulcuqvarıdır. İynələri çöl tərefdən katikula qatı ilə, onların ağızçıqları isə mum təbəqəsi ilə örtülü olur. Bu elamətlər buxarlanmanı xeyli zəiflədir. Odur ki, ardıc toz və şam ağaclarına, müxtəlif enliyarpaqlı kollara və ot bitkilərinə nisbetən suyu 3-8 dəfə az buxarlandırır. Bu, onun quraqlığa davamlı olduğunu göstərir.

Ardıc uzunömürlü bitkidir. Onun növlərindən və ekoloji şəraitindən asılı olaraq yaşı 200-dən 2000 ilə qədərdir.

Dəniz səviyyəsindən yüksəkliyə qalxdıqca isə daha yaşlı ağaçşəkilli ardıc növlərinə təsadüf edilir. Krim və Qafqazda bitən ardıc ağaclarının 300-350, Orta Asiyada isə 2000 il və daha çox yaşı

vardır. Ən yaşlı ardıc növü Türküstən ardıcıdır. Onun daha yaşlı ağaclarına Tyan-Şan və Pamir dağlarının yuxarı zonalarında rast gəlmək olar. İqlim və torpaq şəraitində asılı olaraq, ardıcın böyüməsi, inkişafı çox ləng getdiyi üçün bununla əlaqədar onun yaşı da artır.

Türküstən ardıcı 2000 ildən çox, yarımkürəvi ardıc 1500 il, Zərəfşən ardıcı 1000 il, hündürboy ardıc 600 il, qırmızı, çoxmeyvəli və ağıriyili (kəsginiyili) ardıc növləri isə 400 ilə qədər yaşayır.

Dünyada 70-ə qədər ardıc növü mə'lumdur. Onun yer üzərində yayılma arealı geniş olub, 70° şimal en dairəsi ilə 12° cənub en dairəsi arasında yerləşir. Şimal yarımkürəsinin bütün müləyim qurşaqlarında, həmçinin Mərkəzi Amerikada, Afrikada, Himalay dağlarında, Çində, Tayvan adasında, Meksikada ardıc meşələrinə rast gəlmək olar.

Ardıc İran və Əfqanıstan meşələrinin əsas ağaç cinsi hesab olunur. İranda isə ardıc meşələri Türkmen-Xorasan dağlarında və Elbrus dağının cənub yamaclarında geniş massivlər əmələ getirərək, 1,3 milyon hektar sahəni tutur. Əfqanıstanda ardıc meşələrinin sahəsi 500 min hektarı təşkil edir.

MDB-də ardıc meşələri Orta Asiyada, Qazaxistanda, Sibirdə, Qafqazda və Kırımda yayılmışdır. Bu meşələrin ən geniş massivləri Orta Asiya respublikalarının ərazisine düşür. Ardıc meşələrinin bu respublikalarda tutduğu ərazi 2 milyon, meşə ilə örtülü sahəsi isə 673 min hektardır.

Ardıc meşələrinin Qırğızistanda Tyan-Şan dağlarında olan ən böyük massivi qoruq e'lan edilmişdir.

Respublikamızda ardıc meşələri az da olsa, onun yayıldığı sahə çox böyükdür. Bu ondan irəli gəlir ki, ardıc növləri müxtəlif şəraitdə bitir. Ardıc meşələrinə azmeylli yamaclarda, rütubətli və münbət torpaqlarda, həm də qayalıqlarda, quru və daşlı sahələrdə rast gəlmək olar.

Ardıc kiçik sahələrdə topa şəklində olub, respublikamızda yayılma areali 100-2500 metrdir. Naxçıvan MR-da ardıc kolları Qapıcıq və Keçəl dağlarında dəniz səviyyəsindən 3200 metr hündürlükdə yerləşir. Bu, oranın iqliminin kontinental olması ilə əlaqədardır. Mə'lum olduğu kimi iqlimin kontinentallığı artıraqça dağlarda meşə daha yüksəkliklərdə bitir. Ən çox kontinental iqlimi olan Orta Asiya respublikalarında ardıcın yüksəkliyə yayılma sərhədi dəniz səviyyəsindən 3000-3600 metr hündürlükdədir. Əfqanıstanda çoxmeyvəli ardıcın Hindiqış ərazisində dəniz səviyyəsindən hündürlüyü 3800 metrə qədərdir.

Yer üzerindeki ardıcın 70 növündən Qafqazda 8-i, Orta Asiyada 7-si bitir.

Bu növlər bir-birindən bioloji xüsusiyyətlərinə, iynələri, qozaları, toxumları, gövdələri və çətirlərinin quruluşuna görə fərqlənir. Ardıcın bə'zi növlərinin boyu 20-30 metrə çatır.

Ardıc meşələrinə müxtəlif təbii zonalarda və iqlim qurşaqlarında-tayqadan tutmuş subtropik qurşağa qədər, isti və quru dağətəyi zonadan başlamış rütubətli soyuq alp zonasınınadək olan qurşaqlarda rast gəlmək mümkündür.

Ardıc növləri müxtəlif tip bitki örtüyü yaradır. Aralıq dənizi və Şimali Amerikanın arid dağ rayonlarında ardıc növləri sıx və seyrək meşəliklər əmələ gətirir. Müləyim qurşaqlarda ardıcın bə'zi növləri kükñar, şam və enliyarpaqlı meşələrdə əsas ağaç cinsi və ya kol ki-mi çətir altında bitir.

Orta Asiya, Krim və Qafqazın ardıc növləri seyrək, quru, «işiqli» meşəliklər əmələ gətirir. Daur, Qazax, Sibir, sahil və alçaqboy ardıc növləri yerəyatan formada olur.

Təbiətdə ardıc növlərinin birini digərindən düzgün ayırmak üçün onların morfoloji xassələrini, bioloji xüsusiyyətlərini və yayılma areallarını bilmək lazımdır.

İnyəyarpaqlı ardıc növlərinin iynələrinin uzunluğu 15-30 santimetr, eni 1,5-4,0 millimetr olur. İynələr zoqlarda üç-üç oturur. Pulcuqyarpaqlı ardıc növlərində pulcuqşəkilli iynələrin uzunluğu 2-3 millimetr, oval-romb formada, budaqlarda sıx birləşərək kiremit kimi bir-birini örtür, zoqlarda isə cüt-cüt olur.

Azərbaycanda 6 ardıc növü vardır. Aşağıda bu növlərin morfoloji, bioekoloji xüsusiyyətlərinin təsviri verilir.

Kəskiniyli ardıc (*J.foetidissima*)

Respublikamızın bə'zi rayonlarında bu növə qara arçan da deyi-lir. Boyu 10, bə'zən 15-16 m, gövdəsinin diametri isə 1 metrə çatır. Çətiri sıx enli piramida və ya günbəzşəkilli olur. Gövdəsinin qabığı boz və ya qırmızımtıl-boz rəngə çalır. Pulcuqşəkilli iynələrinin uzunluğu 1-3 millimetr olub, lansetvarıdır, rəngi tünd yaşıldır. Qo-zalarının eni 12-18 millimetrdir, yetişdikdə göy, daha sonra isə qo-nur və qırmızımtıl-qara rəngdə olur.

Bu ağaç növüne Şimali Qafqazda, Krimda, Cənubi Qafqazda - Msxetdən tutmuş Şamaxıya qədər olan ərazidə təsadüf edilir. Na-

xçıvanda dəniz səviyyəsindən 2000 metr yüksəkliyə qalxır. Bozqır yaylasında quru daşlı yamaclarda geniş sahələrdə seyrək meşəliklər əmələ getirir. Qobustanda da qara arçana təsadüf olunur.

Kəskinili ardıcın meşələri Türkiyədə, Balkan yarımadasında, Suriyada, Livanda və Kipr adasında yayılmış və dəniz səviyyəsindən 1000-2100 metr hündürlüyə qədərdir. O, Aralıq dənizi sahilərində Livan dağında Livan sidr ağacı və ağ şamla 1300-2000 metr yüksəklikdə qarışq meşəlik yaradır. Kipr adasında arid tipli dağ meşələrinin tərkibində ardıc Kalabır şamı və qara şamla, sidr ağacı və həmişəyaşıl sərvlə birlikdə bitir.



Juniperus foetidissima.

Kəskinili ardıc: a — budağı; i — meyvəsi.

Kəskinili ardıc quraqlığa çox davamlı, istisəvər və torpağa az tələbkardır. 300-400 ildən artıq yaşayır.

Qara arçanın iynə yarpaqlarında və meyvələrində 2-2,5 faizə qədər efir yağı vardır. İynələrində 230 milliqram-faizə qədər S vitamini olur.

Kəskinili ardıc dekorativ ağacdır, dağətəyi zonanın yamaclarında onun qəribə və yaraşıqlı çətir formaları bitir. Bu qiymətli ardıc növündən respublikamızın quraq rayonlarının daşlı, şoran torpaqlarında meşəsalma və yaşıllaşdırılmasında geniş istifadə etmək olar.

Coxmeyvəli ardıc

(*J.polycarps*)

Pulcuqşəkilli iynəsi olan bu ardıc növü şərq ardıcı da adlanır. Respublikamızda isə ona ağ arçan da deyilir. Boyu 10-12, bə'zen 15-16 metrə, diametri isə 80-100 santimetrə çatır. Çətiri sıx, enli piramida şəklində olur. Gövdəsinin qabığı qırmızımtıl-boz rəngdədir. Yetişmiş meyvələrinin eni 6-7 millimetr, kürəvi şəkildə, qara-göyümtül rəngdə olur.

Şərqi Gürcüstanda, Şərqi Dağıstanda və Cənubi Qafqazda yayılmışdır. Zəngəzur və Göyçə gölünün güney sahillərində, Dərələyəzədə dəniz səviyyəsindən 1800-2200 metr yüksəklikdə seyrək meşəliklər yaradır.

Coxmeyvəli ardıc meşələrinə Türkiyə, İran və Əfqanıstanda da təsadüf olunur. Onlar Cənubi-Şərqi İranda və Qərbi Himalayda dəniz səviyyəsindən 1700-3000 metr hündürlükdə Jerarda şəmi və digər quraqlığa davamlı ağac növləri ilə qarışq meşəliklər əmələ getirir.

Kəskinili ardıc kimi, ağ arçan da respublikamızda en geniş yayılan növlərdəndir. Onun seyrək tipli meşələrinə Kiçik Qafqazda Şəmkir və Zəyəm çaylarının aşağı axımında, Büyük Qafqazın şimalı-şərq yamacı rayonlarında, Naxçıvanda, Qobustanda rast gəlmək olar. Bozqır yaylanın quru daşlı yamaclarında geniş massivlər əmələ getirir.

Coxmeyvəli ardıc işiqsevər, torpağa isə az tələbkar bitkidir. 300-400 ilə qədər yaşayır. Kəskinili ardica nisbətən ağ arçan quraqlığa daha çox davamlıdır, çox gec böyüyən ağacdır, lakin onun inkişafi bütün il boyu, hətta qış dövründə də davam edir.


Coxmeyvəli ardıc dekorativ ağacdır. Dekorativliyinə, quraqlığa və şaxtaya davamlığına görə ondan Azərbaycanın quraq rayonlarında Bozqır yaylada, Qobustanda, Naxçıvan MR-da, Talyışın Zuvant zonasında meşəsalma və yaşıllaşdırma işlərində geniş istifadə etmək olar.

Qırmızı ardıc

(*J.rufescens*)

Hündürlüyü 2 metrdən 4-6 metrə qədər olan ağacdır. Yarpaqları uzun tikanlı olub, sivri iynəşəkəllidir, uzunluğu 12-20, eni isə 2 millimetrdür. Yetişmiş qozları qırmızımtıl-qonur rəngdə, kürəvi şəkildə, diametri 6-12 millimetrdir.

Qırmızı ardıc Krim, Qafqaz və Kiçik Asyanın isti rayonlarında, bütün Aralıq dənizi ölkələrində yayılmışdır. Azərbaycanda ona Bö-



Şekil 6.1. Çoxmeyvəli ardıcın yayıldığı rayonların əsas iqlim göstəriciləri (1 — havanın temperaturu —T; 2 — yağıntının miqdarı — P_{mm}; 3 — havanın nisbi rütubəti — J%)

yük və Kiçik Qafqaz dağları rayonlarında, aşağı və orta dağ qurşaqlarında, Bozqır yaylada quru, daşlı-çinqıllı yamaclarda rast gəlmək mümkündür.

Qırmızı ardıcın quraqlığa və küləyə davamlı, işiqsevən, torpağa az tələbkar bitkidir. Oduncağı qırmızımtıl olub, xüsusi kəskin iyə malikdir.

Qırmızı ardıcın müxtəlif cazibədar formaları mövcuddur. Payız dövründə göy iynələrin arasında nəzəri cəlb edən qonur-qırmızı rəngli meyvələri adamı heyran edir. Bu ağac növünün dekorativliyi

çoxdan bəri insanların diqqətini cəlb etmişdir. Qırmızı ardıc Avropana XVIII əsrin ortalarından becərilir. Nikita Botanika bağında 1813-cü ildən, Özəbekistan EA Botanika bağında isə 1955-ci ildən əkiliən ağaclar mövcuddur. Bu ağac növündən Azərbaycanın quraq ərazilərində quru, daşlı yamaclarda meşəsalma işində, həmçinin küçə və parkları yaşıllaşdırmaq üçün istifadə etmək məsləhət görülür.

Uzunsov ardıc (*J.oblonga*)

Bu, Qafqaz ardıcı da adlanır. Boyu 10 metrdir. Orta Asiyada isə hündürlüyü 16 metrə çatan ağacıları da vardır. Yarpaqları iynəşəkilli olub, uzunluğu 16-30 millimetrdır. Qozalarının rəngi qara-göyümtül olub, kürəvi və ya ellipsşəkillidir, diamteri 8-9 millimetrdır.

Azərbaycanın bütün dağlarında ona aşağı qurşaqlardan tutmuş subalp zonasına qədər topa halında rast gəlmək olar. O, meşənin yuxarı sərhədində six keçilməz kolluqlar yaradır.

İşiqsevəndir, şaxtaya davamlı, torpağa az tələbkardır, quraqlığa isə nisbətən dözümlüdür.

Cırtdan ardıc (*J.pygmaea*)

Budaqları yerəyatan alçaqboylu koldur. İynələri xırda olub, uzunluğu 10-13 millimetrdır. Adətən bir yerdə six toplaşaraq kırəmit kimi bir-birinin üzərini örtür. Çətiri isə yastıq forma yaradır. Meyvələri qara, kürəvi olub, diametri 6-9 millimetrdır.

Qafqaz dağlarında yayılmışdır. Bu növ Kiçik Asiyada bitir, Azərbaycanda Böyük və Kiçik Qafqazın subalp zonalarında təsadüf olunur.

Qazax ardıcı (*J.sabina*)

50-100 santimetr hündürlükdə alçaqboylu, çox vaxt yerəyatan koldur. Yarpaqları 2,5-3,0 santimetr uzunluqda ellipşəkilli, ucları sıvri, bə'zən də küt olur, kəskin iyə malikdir. Budaqlarının qabığı qırmızımtıl-boz və yaxud da qonura çalır. Meyvələri dəyirmi, ovalşəkilli və ya kürəvi olub, uzunluğu 5-8 millimetrdır, rəngi qara-

göyümtüldür.

Qazax ardıcı geniş coğrafi areala malikdir. Ona Cənubi və Cənubi-Şərqi Avropada, Krim dağlarında, Qafqazda, Altayda, Cənubi Uralda, Sibirdə və Qazaxistanda, Sayan və Tyan-Şan dağlarında rast gəlmək olar.

Azərbaycan dağlarında meşənin yuxarı sərhədində subalp zonasında yayılmışdır, bə'zən alp zonasında 3000 metr yuxarı qalxır.

Qazax ardıcı şaxtaya çox davamlı, torpağa az tələbkar, quraqlığa kifayət qədər dözümlü, işiqsevən bitkidir. Toza tüstüyə qarşı davamlıdır, xarici görünüşünə görə çox yaraşıqlı bitki olub, çətiri dekorativ formaya malikdir.

Qələmlə çoxalır, bir yerdən başqa yerə köçürüldükdə yaxşı bitir. Subalp zonada daşlı və çinqilli yamacları bərkitmək üçün istifadə etmək olar.

Yuxarıda adı çəkilən ardıc növlərindən başqa, respublikamızda yaşallaşdırılarda işlənən bir neçə ardıc növünə də rast gelirik. Bundan ən qiymətliyi Virginiya ardıcıdır.

Virginiya ardıcının vətəni Şimali Amerikadır. Burada ardıc təbii halda həm dağların quru yamaclarında, həm də çox rütubətli dərələrdə bitir. Əlverişli şəraitdə hündürlüyü 25-30 metr çatır. Gövdəsinin budağı boz və ya qırmızımtıl-bozdur. Meyvələri tünd göy rəngdədir, xırda olub, diametri 5-8 santimetrdır.

Avropada XVII əsrin ortalarından əkilir. Suvarma şəraitində Qafqazda, Orta Asiyada, Ukraynada və Belarusiyada sün'i becərilir. Bu rayonlarda o, tək-tək və topa ağaclar şəklində meşə kənarlarında yaşallaşdırılarda istifadə olunur. Onu yaşıl çəper düzəltmək məqsədi ilə əkirler.

Virginiya ardıcı nisbetən tez boyatan dekorativ ağacdır. Bu ağacların dekorativ bağ formaları da vardır. Onların piramida, sütunvari, sallaq, kürəvi və yerədöşənən formaları daha çox əkilir. Bu formaların bə'zilərinin iynə yarpaqları gümüşü, bə'zilərininkin isə qızılı rəngdə olur.

Virginiya ardıcı torpağa az tələbkar olduğuna görə şoranalılmış torpaqlarda da davam gətirir. Ancaq münbit və rütubətli torpaqlarda daha yaxşı inkişaf edir, o, işiqsevən ağaç olub, gölgəyə də davamlıdır. Tüstüyə və toza qarşı dözümlüdür.

Respublikamızda Virginiya ardıcı dekorativ ağaç kimi çoxdan əkilir. Ona Gəncədə, Qubada, Zaqatalada, Lənkəranda, Mərdəkanda Botanika bağında rast gəlmək olar.

Virginiya ardıcı Azərbaycan üçün perspektiv ağaç növüdür. On-

dan respublikamızın aşağı dağ-meşə qurşağı və dağətəyi rayonlarında meşəsalma və yaşıllaşdırında geniş istifadə edilməsi vacibdir.

Ardıcın çoxtərəfli faydalı xassələri insanları qədimdən özünə cəlb etmişdir. Onun oduncağı çürüməyə qarşı davamlı olmaqla, həm də yüngül və olduqca möhkəmdir. Tikintidə ardıc 400-500 ildən çox qalır. Odur ki, yerli əhali ardıc oduncağını qədim vaxtlardan tikinti işlərində istifadə etmişdir.

1981-ci ildə Sankt-Peterburq arxeoloqları Qırğızistanda 2 min il əvvəl kəsilən ardıc ağaclarının hələ indiyə qədər çürüməyən tirlərini tapmışlar.

Cənubi Tyan-Şan, Kopet və Pamir dağları rayonlarında ardıc yeganə tikinti materialı hesab olunur. Hələ orta əsrlərdə burada dağ-mə'dən işləri, duluzçuluq və dəmirçilik sənəti də ardıc oduncağından alınan kömürə əsaslanırdı. Vaxtile insanlar ardıc oduncağından iş alətləri və ev əşyaları-xış, həvəngdəstə, kasa, yaba, usaq beşiyi, masalar, sandıq, yəhər və s. hazırlayırdılar. Əsrimizin 30-cu illərində ardıc oduncağı karandaş istehsalında, sün'i mərmər və bədii fanerlərin hazırlanması işində şöhrət qazanır. Bu məqsədle ardıc oduncağı xaricə ixrac edilir. Dünyada ad qazanmış «Faber» firmasının buraxdığı karandaş ardıc oduncağından hazırlanırdı. Məşhur qədim Buxara və Səmərqənd saraylarının örtüyü ardıc ağacı sütunları üzərində dayanır.

Ardıc ağacının tullantısı olmayıb sənayedə onun hər bir hissəsindən istifadə olunur, çürüməyə olduqca davamlı olan oduncağı xoş balzamiyili, qırmızı kərpici rəngli, gözəl teksturalı olub yüksək fiziki-mexaniki xassəyə malikdir, asan mişarlanır, yaxşı yonulur və pardaxlanır. Ondan xarratlıq və rəssamlıq işlərində geniş istifadə olunur, qələm, musiqi alətləri, suvenirlər və s. hazırlanır. Ardıcdan alınan qətrandan hasil edilən maddə ağac mə'mulatını lakkamaq üçün çox qiymətlidir.

Ardıc ağacının budaqları, iynələri və qozaları tərkibində 5 faizə qədər efir yağları saxlayır. Az təpilan bu yağ çox faydalıdır. Ondan təbabətdə çürüyən ağır yaralar müalicə etməkdə, skorbuta (sinqaya) qarşı, sidikqovucu və ağrını sakitləşdirən dərman kimi müvəffəqiyyətlə istifadə olunur. Ardıcın qozalarından alınan ekstrakt stafilocok bakteriyalarına qarşı antibiotik xassəyə malikdir.

Bu deyilənlərdən əlavə ardıc ağacının müxtəlif hissələrindən likyor, araq, pivə, şərab, sirop, aseton, furfurol, qarışqa və sirkə turşusu, qlükoza, aşılıyıcı maddələr, boyaq və vitaminlər alınır. İynələrində və meyvələrində 30-70 mq faizə qədər S vitamini olur. Köhnə

SSRİ-də ədviyyat və ətriyyat mə'mulatlari üçün hər il külli miqdarda (250-300 ton) ardıc qozalarından istifadə edilirdi.

Ardıc meşələrinin səhiyyə-gigiyena və müalicə-profilaktiki əhəmiyyəti əvəzedilməzdır. Onu demək kifayətdir ki, bir hektar ardıc meşəsi sutka ərzində atmosferə 30 kiloqrama qədər fitonsid adlanan maddələr buraxır; bu maddələr havanı saflaşdırır və bir sıra mikroblastların, bakteriyaların, göbələklərin zərərli tə'sirindən qoruyaraq bir şəhərin havasını təmizləmək üçün kifayət edir. Orta Asiya respublikalarında istirahət evləri və kurortların yaradılması üçün ardıc meşələri olan ərazi olduqca əlverişli hesab edilir.

Şəhər və yaşayış məntəqələri ətrafında yaşıllıqların, xiyabanların salınmasında ardıc növlərindən istifadə edilməsi həm estetik, həm də gigiyena cəhətdən olduqca sərfəlidir. Respublikamızın məshur müalicə ocaqları sayılan Naftalan, İstisu və Abşeron kurortları ərazisinin torpaq-iqlim şəraiti müxtəlif ardıc növlərinin yetişdirilməsi üçün daha əlverişlidir. Təəssüf ki, hələ indiyə kimi bu qiymətli ağac cinsinin növlərinə lazımi diqqət yetirilmir.

Ardıc meşələrinin yamaclarda torpaqqoruyucu və dağ çaylarının su rejimini nizamlayıçı rolu onun xalq təsərrüfatında ən əhəmiyyətli xüsusiyyəti hesab olunur. Odur ki, ardıc meşələrinin qorunub saxlanması günün vacib problemi kimi irəli sürürlür.

25 yanvar 1982-ci il «Pravda» qəzetində «İnsan və təibət» rubrikası altında «Ardıcın taleyi necə olacaq» və yenə həmin il mayın 13-də «Pravda» qəzetində «dağları ardıc qoruyub saxlayır» adlı geniş həcmli məqalelər dərc edilmişdir. Həmin məqalelərdə ardıc meşələrinin məhv edilməsi neticəsində baş verən acınacaqlı hadisələrdən, bu meşələrin insan həyatında hərtərəfli əhəmiyyətindən, onların mühafizəsinin gücləndirilməsi və sahəsinin artırılması tədbirlərindən bəhs olunur.


a) **Böyük Qafqazın ardıc meşələri**

Böyük Qafqaz dağlarının cənub yamacının (Şəki-Zaqatala zonası) aşağı dağ-meşə qurşağında ağaçsəkilli ardica (çoxmeyveli və kəskinliyili ardıcıclarla) rast gəlinmir. Burada hətta şiddətli eroziyaya uğramış, ardıc üçün əlverişli sayılan daşlı qayalı yamaclarda belə tək-tək ardıc koluna təsadüf etmək çətindir. Bizim fikrimizcə, rütubətli geniş Qanıx-Həftəran vadisi cənub yamacın dağlarını quru dağətəyi zonadan (Bozqır yayladan, Bozdağdan) ayırır və ardıcın oradan dağlıq zonaya keçməsinə maneçilik törədir.

Cədvəl 6.1.

**Bozqır yaylada arid meşələrinin
xarakteristikası**

Təcrübə sahələri-nin S.S.	Məşə-bütme şəraiti tipi	Sahənin olduğu yer	Topaq	Ağac və kol bitkili
507	Mamırlı-müxtəlif oflu quru ardıcıraq (C_1B_0)	Qax r-nu, DSN-370m \dot{S} -SQ-20-25° (Qanix çayı hövzəsi)	Boz-qahvəyi, zəif və orta yuyulmuş	8 Ar.q.m. I Ar.qir. Isaq, h=4-6m, d=16-20sm, tekət: acılıq, zirinc
508	Cox quru, daşlı yamaclarда Qanix çayının sol sahilini, «Si-çandağı» sahəsinə yaxın, \dot{S} -SQ-20-35°	Qanix çayının sol sahilini, «Si-çandağı» sahəsinə yaxın, \dot{S} -SQ-20-35°	Müxtəlif derecədə yuyulmuş bozqırhvəyi, daşçınqlı doluluğu 04, örtülmə derecesi-70-80%	2 Ar.q. Isaq, 7 Ar.q.m. 2 Ar.q. Isaq, h=4-6m, d=14-20sm
731	Qobularla parçalanmış yamaclarда qarışkanlı ardıcıraq (B_0)	Göyçay r-nu, Mirzə Hüseynli kəndi, DSN-100-150m, \dot{S} -SQ-20-30°	Gilli süxurlar üzərində çətirli tərəfərdən qarışkanlı ardıcıraq (B_0)	6 Ar.q.i. 3 Ar.q. Isaq. Do-huluğu-0,3-0,4, h=1,5-4m, d=4-6sm, kollar-30%-qarışkanlı, acılıq, doqquz-don
742	Six yerganlar döşündə çox-quru dağın keçidi hissəsi, DSN-150m, \dot{S} -SQ-40°	Türşənçayın sağ sahilini, Boz-Kür-Araz ovalığına mentləri	Kollar altında torpaq fraq-qoxu balta ilə kəsilib	Kiçik topalar halında 10 Ar+Saq, h=1-1,5m,



Bozdağın saqqız-ardıc meşəsi.



Qanıxçay hövzəsində ardıc ağacı.

Cədvəl 6.2.

**Bozdağda saqqızlı – ardıcıl ardı meşəlerinin
xarakteristikası**

Təcrlübə sahələri- nin s/s	Məşə -biume şəraitü tipi	Sahənin olduğu yer	Torpaq	Ağac və kol bitkili
555	Gil süxurları üzərində qaratikanlı çox quru saqqızlı ardıcılıq (C_{po} , B_{po})	Qəbələ r-nu, Savalan kəndinin yan, DSN- 200m, $\$-30-45^{\circ}$	Gil süxurları səthə çıxan, boz-qəhvəyi müxtəlif dərəcədə yuyulmuş	8Ar2Saq, $h=3-5\text{m}$, $d=4-10\text{sm}$, qaratikan (5), acılıq (1) 30-60%
555*	Gil süxurları üzərində qara tikanlı yovşanlı quru saqqızlı-ardıc sey- rekliyi ($C_{\text{po}}-B_{\text{po}}$)	Yenə orada C-15-20°	Gil süxurları torpaq fragmentleri	Topa həlində ardıc, saqqız, kollar-20-30% qaratikan (5) yovşan (5)
730	Yarğınlarla six parçalanmış sa- həde yovşanlı çox quru saqqızlı ardıc seyrekliyi (B_{po})	Göyçay rayonu Mirzə- Hüseynli kəndinin yanı DSN-130m, Q-25-30°	Yumşaq gil süxur	Topa halında 4Ar.ç.m. 4Ar.qır.2Saq. $h=2-4\text{m}$, $d=4-6\text{sm}$, seyrek: qaratikan, acılıq, yovşan (5)

Böyük Qafqazda arid tipli ardıc meşələri (kəskiniyli və çox-meyvalı ardıc növlərindən ibarət) əsasən Bozqır yayla (Bozdağ) ərazisində və Böyük Qafqazın şimali-şərq makroyamacının şərqi qurtaracağında Gilgilçay və Tığçay hövzələrində yayılmışdır. Kiçik ardıc ağacıları qrupu Qobustanda (Kiçikdağda) mövcuddur.

a) **Bozqır yaylanın ardıc meşələri**

Bozqır yayla ərazisində Göyçay və Əlicançayları arasında və Qanıxçay hövzəsində olan ardıc meşələri respublikamızda ən böyük ardıc meşəsi massivləri hesab olunur.

6.1. ve 6.2. sayılı cədvəllərdə Qanıx və Turyançayları həzələrində yayılan ardıc meşələrində qoyulmuş təcrübə sahələrində meşələr az toxunulduğundan sıxlığı orta hesabla 50-70 % təşkil edir.

Qeyd etmək lazımdır ki, Bozdağ sistemi ərazisi qədimdən bəri yerli əhalinin otlaq sahələri olduğundan oradakı meşəliklər intensiv istismar edilmişdir. Odur ki, bizim dövrümüzə ardıc meşələri nisbətən uzaq və əlçatmaz yerlərdə qalmışdır. Burada meşələr əsasən dikliyi 20-50° olan yamacların şimal cəhətlərində yayılmışdır. Bu meşəliklər relyefin intensiv parçalanma şəraitində suyun dağıdıcı tə'sirinə az davamlı və asan yuyulan gilli sükurlar üzərində inkişaf edib böyük torpaqqoruyucu əhəmiyyətə malikdir. Ərazinin yarğar və dərələrlə parçalanma dərəcəsi bir 1 km^2 ərazidə 8-10 km təşkil edir. Belə, olduqca əlverişsiz ekoloji şəraitdə ardıc meşələrinin yayılmasını A.V.İvanova (1946) ərdicin bioloji xüsusiyyətləri ilə bağlı olduğu ilə izah edir. Odur ki, belə şəraitdə digər ağac bitkiləri inkişaf edə bilmədiyindən ardica rəqabət göstərən digər ağac növü yoxdur.

Ardıc ağacı güclü, dərinə işləyən və etrafa geniş yayılan kök sistemlə torpağı möhkəm bərkidir və onu yuyulmaqdan qoruyur.

Boyu 11 metr, diametri 60 santimet, çətinin diametri 8-9 metrə bərabər olan 200 yaşılı ardıc ağacının yuyulmuş sahədə torpağın səthinə çıxan yan köklərinin uzunluğu 26 metrə çatır. Yumşaq gilli sükurlar üzərində inkişaf edən bu meşələr öz çətirləri altında suyun dağıdıcı tə'sirinə daha davamlı, əlverişli strukturlu torpaq qatı yaradır və bununla da eroziya prosesinin qarşısı alınmış olur. Belə ki, ardıc meşələri altında torpağın üst qatında bir millimetrdən iri olan suyadavamlı torpaq aqreqatlarının miqdarı 62-64 faiz olduğu halda, onun yanında ana sükur səthə çıxan sahədə yalnız 3 faiz olmuşdur.

Buna görə də ardıc meşələri altında inkişaf etmiş torpaqlar yuyulmaya qarşı xeyli davamlıdır.

Tədqiqatlarımız göstermişdir ki, meşə altından götürülmüş torpaq aqreqatlarından birinin suyun tə'siri ilə dağılmasına orta hesabla

205-250 millilitr su teləb olunmuşsa, torpaqmələgötürən gil səxurun həmin ölçüdə olan aqreqatların su ilə dağılmışına cəmi 0,7-0,9 millilitr su getmişdir. Deməli, meşə altındaki torpaq səxura nisbətən suyun dağıdıcı tə'sirinə qarşı 250-360 dəfə çox davamlıdır.

Bununla əlaqədar olaraq meşə altında olan torpaq, suyu daha yaxşı sızdırı bilir. Aydın olmuşdur ki, 50 millimetr hündürlüyündə su sütunu ardıc meşəsi altında torpağa 4 dəqiqə 45 saniyə ərzində, onun yanında bozqır otlar olan sahədə isə 8 dəqiqə 40 saniyə və ya 2 dəfə gec hopmuşdur. Məhz bu əlamətlərə görə Bozdağın ardıc meşələr yayılan şimal cəhətləri cənub cəhətlərə nisbətən eroziyaya az uğramış və relyef zəif parçalanmışdır.

Bozdağın cənuba baxan yamacları meşəsiz olduğu üçün şiddetli eroziya prosesinə mə'rız qalaraq çox dik və sıldırıım yamacların yanmasına səbəb olmuşdur. Bu yamaclarda çılpaq yumşaq gil səxurlar yağış sularının tə'ciri ilə müxtəlif ölçülü şırımlara ayrılmışdır. Denudasiya prosesləri burada müxtəlif şəkildə möcüzəli qayalıqların əməle gəlməsinə şərait yaratmışdır.

Cənub yamaclar əsasən çılpaq (bitkisiz) olub orada ardıc ağaclarına yalnız yamacın aşağı və az meylli hissələrində seyrək halda və kol şəklində rast gəlinir.

Kəskiniyi və çoxmeyvəli ardıclar Bozdağın əsas bitki növləri hesab olunur, hər ikisi bùrada seyrək meşəliklər yaradır. Bə'zən meşəliyin tərkibinə tək-tək rmizi ardıc və Qafqaz ardıcı da qarışır. Çoxmeyvəli ardıc pulcuq...paqlı ardıc növləri arasında ən quraqlığa davamlı olub daha kserofit sahələri tutur. Uçurumlarda, yalçın qayaların üzərində yerə sərilmiş kol halını alaraq çox yarışıqlı şəkil yaradır.

Ardıc meşələri çox vaxt saqqızağac ilə qarışq halda bitir, bə'zən təmiz meşəlik də yaradır. Meşə altında kollardan şərq doqquzdonu, murdarça, qaratikan, cir nar, sarağan, acılıq və s. bitir. Ağacların hündürlüyü 6-8 metr, diametri isə 20-30 santimetrə çatır.

Canlı örtük kserofit otlardan təşkil olunub tonqalotu, məryəmnoxudu, daraqotu, dovşantopali, boymadərən, süpürgəgülü, çoban-toxmağı, yovşan və s-dən ibarətdir. Efemer ot örtüyü mayın axırlarında, iyunun əvvəlində quruyur, payız, qış və yazda havanın rütubətli keçməsi ilə əlaqədar olaraq ardıc meşələri yayılan ərazi yaşıł ot örtüyünə bürünür.

b) Şimal-şərq makroyamacın ardıc meşələri

Böyük Qafqazın şimal-şərq yamacında ağaçsəkilli çoxmeyvəli ardıc növü əsasən Gilgilçay və Tığçay hövzələrində bitir. Üçüncü

dövrün bu nadir ağacının xarakterik meşəliyi əsasən Gilgilçayın hövzəsindədir. Burada ardıc meşələri xüsusi ekoloji şəraitdə bitərək öz quruluşu və müstəsna xüsusiyyətlərlə respublikanın başqa rayonlarındakı ağaçşəkilli ardıc meşələrindən fərqlənir.

Gilgilçay hövzəsindəki ilk ardıc ağacları dəniz səthindən 500 metrdən başlayır və çayın yuxarılarına doğru çoxalır. Burada ərazi-nin quraqlaşması və ardıc meşələrinin bitməsi iqlimin dəyişilməsilə əlaqədar deyildir. Çünkü, mə'lumdur ki, dəniz səthindən yüksəkliyə doğru qalxdıqca yağışlarının miqdarı artır, istilik azalır və buna görə də meşə-bitmə şəraiti yaxşılaşır, təsvir olunan ərazidə ardıc meşələrinin mövcudluğu dağ yamaclarının litoloji-geomorfoloji xüsusiyyətlərlə əlaqədardır. Belə ki, ardıc yayılan ərazidə, Təngəaltı silsilesinin cənub yamacında Quba rayonunun Orduç kəndindən başlayaraq Gilgilçayın qolu olan Şəkarelçaya qədər 15-18 kilometr məsafədə yamaclar asan yuyulan duzlu və gipsli süxurlardan ibarət olduğu üçün güclü parçalanmaya mə'rüz qalmış, bununla da özüne-məxsus arid tipli landşaftın yaranmasına səbəb olmuşdur.

Təngəaltı silsilesində xarakterik ardıc seyrəklikləri Dehnə, Pucuq, Orduç, Gəmyur kəndlərile Yesurgi dağının arasında dəniz səthindən 800-1300 (1400) metr hündürlükdə yerləşir. Burada ardıc ağacları başdan-başa örtük əmələ gətirməyərək səthə çıxan gilli süxurların fonunda, əsasən yamacların quzey cəhətlərində və meyliliyi az olan yerlərdə yayılmışdır. Ərazidə gilli süxurlar yağışlar zamanı dövrü olaraq dağılır, səthi yuyulma nəticəsində dərələrə aparılır, buna görə də bitki örtüyünün formallaşmasına imkan yaranır. Təngəaltı silsilesində ardıc seyrəkliyi arid landşaftın yalnız 10-15 faizini təşkil edir. Yamacın şimal cəhətlərində ardıc bə'zən normal doluluqlu meşəlik əmələ gətirir. Ardıc əsasən sırf halda bitir, tək-tək iberiya palidinə da təsadüf edilir, o ardıca nisbətən ekstremal şəraitdə zəif inkişaf edir.

Relyef şəraitində asılı olaraq Təngəaltı silsilesində müxtəlif tipli ardıcılıq yaranır. Mamır örtülü normal doluluqlu ardıcılıq və topulqalı ardıcılıq (quzey cəhətlərdə), qaratikanlı ardıcılıq (daşlı-çınqlı yamaclarda) və yovşanlı ardıc seyrəkliyi (yamacın şərq və cənub baxarında).

Yamacın az meylli yal hissəsində iberiya ağaçqayını qrupunu müşahidə etdik.

Tədqiqatlar göstərdi ki, Gilgilçayın hövzəsində təbii və törəmə tipli ardıcılıqlarda iri gövdəli və çoxyaşlı ağaclarla təsadüf olunur. Ayrı-ayrı sahələrdə ən böyük ağacların boyu 8 metrə, yoğunluğu 16-

20 santimetre çatır. İri ağacların olmaması yalnız ve yalnız ardıcıların insanlar tərəfdən qanunsuz keşilməsidir.

Böyük Qafqazın şimal-şərq yamacında Gilgilçaydan qərbdə çoxmeyvəli ağacşəkilli ardica rast gəlinmir. Bu çaydan şərqdə axan Ataçayın hövzəsində də ardıc bitmir. Bu hali, göstərilən ərazilərdə gilli duzlu sükurların olmamasılə aydınlaşdırmaq olar. Ataçaydan şərqdə keçən Tığçayın Qarabulaq, Dizavar, Təngçay və Gərmiyançay qollarının hövzəsində çoxmeyvəli ardıc yenidən özünə yer tapır. Burada da ardıc əsasən duzlu, gilli sükurlar üzərində yayılmışdır. Gilgilçayın ardıc meşələrinə nisbətən burada ardıc qrupları dəniz səviyyəsindən xeyli aşağı sahələrdə, yəni 500-700 (800) metr yüksəkliklərdə bitir. Bu yüksəklikdən yuxarı ərazilərdə yamaclar bərk sükurlardan təşkil olunduğundan burada yarpaqlı ağaclar (palıd, vələs) və törəmə tipli kol qruplaşmaları (şibləklər) yayılmışdır.

Dizəvarçay hövzəsində bə'zən ardica daşlı sükurlarda da rast gəlinir. Burada ardıcın xarakterik sahəsi «Yazdağ» deyilən ərazidə yerləşir. O, iberiya palidi ilə seyrək meşəlik yaradır. Bu iki ağaç növü qrup halında bitdiyindən, biri digərinə maneçilik göstərmir, ardıc əsasən yamacın dik və yal hissələrini, palid isə çökəklikləri tutur. Bu meşəlikdə qaratikan, doqquzdon, itburnu və sairə kollar yaxşı inkişaf edir. Ot örtüyü bozqır, bə'zən yarımsəhra bitkilərindən ibarətdir. (məryəm noxudu, kəkotu, yovşan və s.) «Yazdağ» sahəsində əvvəlki illərdə baş verən yanğın nəticəsində məhv olmuş ardıc sahələrinə də rast gəlinir. Yanğından sonra ardıc uzun illər bərpa oluna bilmir. Göstərilən kol cinsləri isə kökdən pöhrə verərək yenidən həyata qayıdır. Təsvir olunan sahədə yamacın az meylli hissəsində yüz ədədə qədər saqqız, ardıc ağaçı, tək-tək iberiya palidi və iberiya ağcaqayını qeydə alıq. Bu ağaclar yanğından nisbətən az ziyan çəkmiş, sonralar pöhrə verərək yenidən yaşıl libaslarını geyinmişlər. «Yazdağ» ərazisində yüz hektara yaxın ərazidə ardıc meşəsi yanıb sıradan çıxmışdır.

Gərmiyan və Təngçayları hövzəsində dəniz səthindən 500 metr yüksəkliyə qədər yamaclar çilpaqlaşmış gilli-duzlu sükurlardan təşkil olunmuşdur. Dəniz səthindən 500-700 (800) metr yüksəkliklərdə çoxmeyvəli ardıc cənub yamaclarda seyrəklik, bir qədər az meylli sahələrdə isə normal meşəlik əmələ getirir. Daha sıldırımlı yamaclar da sürünən formalı ardıclar məskən salır. Ərazidə yamacların əksəriyyətində törəmə tipli şibləklər yayılmışdır, onların tərkibində tək-tək ardıc, söyüdyarpaq armud bitir.

Tığçay hövzəsində dəniz səthindən 700-800 metrdən yuxarıda

yerleşen yamaclar Baş Qafqaz silsiləsinə birləşir. Burada əsasən pahid və vələs meşələri üstünlük təşkil edir. Gərmiyançayın hövzəsini Böyük Qafqazda çoxmeyvəli ardıcın şərq sərhədi hesab etmək olar.

Qeyd etmək lazımdır ki, Gilgilçay hövzəsində seyrək ardıc meşələrinin ümumi sahəsi 13 min hektara yaxındır. Lakin ilboyu bu ərazidə mal-qara otarılması, ağacların qanunsuz kəsilməsi və yanğın hadisəsi bu qiymətli meşə sahəsinin daha da seyrəlməsinə və sıradan çıxmamasına səbəb ola bilər.

Odur ki, burada yasaqlıq təşkil edib onun mübəfizəsi vacib məsələdir.

v) Qobustanda ardıc qrupları

Ardıc ağacının vaxtilə Qobustanda və Abşeron yarmadasında geniş yayılmasını göstərən dəllillər vardır. Nardaran mayakının yanında dənizə tərəfə baxan uçurumda və onun üst tərəfində düzənlik sahədə qırmızı ardıc növü kollarına rast gəlinir. Burada kollar bir-birindən aralı yerləşib 0,5-1,5 m diametrlı sıx, dəyirmi yastıq şəklindədir. Qırmızı ardıc növünə Abşeronda Nardaran mayakından qərbdə «Kəkkilikdağ»da, Qaradağ stansiyasından 5 km qərbdə «Osmandağ»da və Xirdalan qəsəbesinin ətrafında rast gəlinir.

Qobustanda Duvanni stansiyasından 6 km məsafədə qayalıqlarla qorunmuş ərazidə kiçik sahədə («Kiçikdağ»da) ardıc ağacları indiyə kimi qalmışdır. Burada çoxmeyvəli ardıc növü bitir. Bu ağaclıq «Qaraatpiri» adlanıb «müqəddəs» hesab olunur və ona görə də insanlar tərəfindən toxunulmayıb indiyə kimi durur. Bu sahədə 15 ədəd çox yaşılı, 30 ədəd isə cavan ardıc ağacları vardır. Ən iri ağacın yaşı 350-500-ə qədərdir. Ağacların gövdəsinin aşağı hissəsində çevrəsi 70-100-200 sm-ə, boyu 4-6 m-ə çatır.

Bütün bunlar vaxtilə Abşeron və Qobustanda arid tipli ardıc meşələrinin olmasını təsdiq edir.

Kiçik Qafqazın ardıc meşələri

Böyük Qafqazdan fərqli olaraq Kiçik Qafqaz dağlarının bütün yüksəklik qurşaqlarında ardica rast gəlmək olar. Lakin burada da ardıc meşələri geniş sahə tutmayıb kiçik ləkələr, dar zolaqlar şəklində yayılmışdır.

Xarakterik ardıc meşələri Kiçik Qafqazın cənub-şərq hissəsində yayılmışdır. Onları öyrənmək məqsədilə xüsusi tədqiqat işləri aparılmışdır. Aşağıda burada yayılan ardıc meşələrinin təsviri ətraflı verilir.



Həkəriçayın sol sahilində ardıc ağacı.



Qobustanda “Qaraatlı” pirində çoxmeyvəli ardıc.

Qeyd etmək lazımdır ki, Kiçik Qafqazın cənub-qərb regionu Azərbaycan resp. daxilində demək olar ki, eyni iqlim şəraitinə malikdir. Burada yüksəklik qurşağı üzrə iqlimin və bitki örtüyünün dəyişilməsi müşahidə olunur. Tədqiqatlar göstərdi ki, bitki örtüyünün dəyişilməsində yüksəkliklə yanaşı ərazidən axan çayların istiqaməti və bununla əlaqədar hövzədə yamacların baxarlıqları mühüm rol oynayır. (.. sayılı sxemlərə bax). Belə ki, Meğri rayonu ərazisində dağ çayları Araz çayına doğru perpendikulyar cənub istiqamətinə yönəlmüşdir. Onun yaxınlığında Vejnəli dəresi hövzəsində dağların istiqaməti bir qədər cənubi-şərqə doğru yönəlir. 1.1. sayılı sxemdən göründüyü kimi Bartaz çayı şərqə daha çox istiqamət götürür, onun qonşuluğundan axan Sobunçay və Bəsəitçay demək olar ki, qərbən şərqə doğru yönəlir (Azərbaycan daxilində) və bununla əlaqədar burada ərazinin çoxunu şimal cəhətli yamaclar tutduğu üçün rütubətlik çoxalır, dağ-kserofil bitkiləri, o cümlədən ardıc meşələri az yayılmışdır.

Oxçuçay 600-700 m-dən aşağı ərazilərdə qərbən-şərqə doğru axır. Bu hündürlükdən yuxarı çay istiqamətini dəyişerek şimali-qərbən cənubi-şərqə doğru yönəlir. Hövzənin bu hissəsində çayın sol sahilində yamacların eni 1,5-2,0 km olub perpendikulyar olaraq cənuba baxır. Burada relyef kəskin parçalanaraq dik yamaclardan ibarətdir. Məhz çayın bu hissəsində seyrək ardıc meşələri yayılmışdır.

Həkərçay öz aşağı axınında şimali-qərbən cənubi-şərq istiqamətində axır. Hövzənin bu hissəsində cənub baxarlı yamaclar üstünlük təşkil edir. Buna görə də ərazidə quraqlığın və bununla əlaqədar kserofil bitkilərin yenidən artması müşahidə olunur.

Dendroflorasının tərkibinə və bitki örtüyünün ümumi vəziyyətinə görə Kiçik Qafqazın cənubi-şərq hissəsində aşağıdakı sahələri ayırmak olar. (6.2., 6.3. sayılı sxemlər və 6.3 sayılı cədvəl).

1. Sığirt – Qızqala sahəsi;
2. Xanazur – Bəsəitçay sahəsi;
3. Oxçuçay – həkerçay sahəsi:

Sığirt – Qızqala sahəsini Kiçik Qafqazın şərq qurtaracağı hesab etmək olar. Bu sahə Kiçik Qafqazın ən quraqlıq hissəsi sayılır (Azərbaycan daxilində).

Bu kiçik sahəni də bitki örtüyündəki fərqə görə iki massivə bölmək olar: Ağbənd-Sürtün və Vejnəli massivləri.

Ağbənd-Sürtün massivi 1400 ha yaxın olub sahənin cənubunda yerləşir və daha çox quraqlığı işə seçilir. Massivdən çay axmır. 5



Həkəriçayın sol sahilində ardıc ağacı.



Qobustanda Qaraatlı pirində çoxmeyvəli ardıc.

Cədvəl 6.3.

Kiçik Qafqazın Cənub makroyamacında əsas meşə və kol formasiyalarının qurşaqları üzrə paylanması

Mülləq hündürlüyü, m	Iqlim	Sığır-Qızqala sahəsi	Xanazur-Basıtçayı sahəsi	Oxçuçay-Həkeriçayı sahəsi
300-500	Quraq, yağıntı-300-380mm, ortaillik temp. $14-13^{\circ}$, mütləq mak. tem. $42-40^{\circ}$, mütləq min. $18-19^{\circ}$	Yovşanlı frıqana şibləyi: qaratikan, Pallas murdarçasi, sarağan, arid saqqız meşəliyi fraqməntleri, dərələrde nar qrupları	Yovşanlı frıqana şibləyi; kserofil Yovşanlı frıqana şibləyi: qaratikan, Pallas murdarçasi, tek-tek saqqız ve dəğdəgan	
500-800 (1000)	Quru, yağıntı 400-500 mm, orta illik temp. qızılı $13-11^{\circ}$, mütləq maks. saqqız meşəlikləri, ibériya palidi, araz palidi, ağaçqayım qrupları), kserofil şibləklər, dərələrde qoz ağacı	Arid meşələri (ardic, saqqız ardic, badam-ardic, ibériya palidi, araz palidi, araz saqqız ağacı), kserofil şibləklər, dərələrde qoz ağacı	Qaratikan və topulgənnin üstünlüyü ilə Arid meşələr (ardic kserofil və hemikserofil şibləklər, saqqızlı-ardic), kserofil və hemikserofil şibləklər, dərələrde qoz ağacı	
800 (1000) -1600	Yağıntı 550-750 mm, ortaillik tempatur $10-6^{\circ}$, mütləq maks.temp. $36-30^{\circ}$, mütləq min. tem. $20-24^{\circ}$	Sərf qarışq palid və vələs meşəliyi, seyrekliyi, aşağı doluluğu meşədən sonraşı şibləklərin fraqməntleri, tərkibində meşə cırırlığı, kserofil şibləklər, dərələrde qoz ağacı	Sərf qarışq palid və vələs meşəliyi, pəhəlidlid, damırqara pöhliliklər, kserofil şibləklər, dərələrde qoz ağacı	

bulaq mövcuddur. Bu massiv üçbucaq şeklində olub təpə hissəsi (eyni zamanda ən yüksək nöqtəsi). Sığır dağıdır (1371 m). Üçbucağın əsası Araz çayı heab olunur. Burada yamaclar quru qobularla six parçalanaraq əsasən cənub cəhətə yönəlmüşdir. Bitki örtüyü arid meşələrinin yerində əməle gəlmiş törəmə friqana şibləklərindən, çoxmeyvəli ardıc üstünlük təşkil edən və çoxlu saqqızağac, iberiya ağcaqayını iştirak edən arid seyrekliklərindən təşkil olunmuşdur. Badam ağacları üstünlük edən seyrekliklər «Sürtün» sahəsində mövcuddur. Hazırda Ağbənd-Sürtün massivi otlaq kimi istifadə olunur, burada mal-qaranın hədsiz otarılması eroziya prosesinin güclənməsinə və təbii arid ağacları qalıqlarının məhv olub sıradan çıxmasına səbəb olur.


Vejnəli massivi Vejnəli dərəsi hövzəsində yerləşir. Onun ən yüksək nöqtəsi Bartaz dağıdır (2270 m). Ərazi xırda çaylarla, yarğan və dərələrlə güclü parçalanıb dik yamaclardan və qayalıqlardan ibarətdir.

Ümumi sahəsi 2600 ha-a yaxındır, onun 400 ha-ı səthə çıxan ana sükurlar və qayalıqlardır. Meşə örtüyü dəniz səthindən 1200 m-dən yüksəkdə yayılıb 400 ha-dan çox deyildir. Həmin hündürlükdən aşağı ərazilərdə törəmə şibləklər, çoxmeyvəli və kəskinili ardıcın üstünlük təşkil etdiyi arid meşəlikləri yayılmışdır, tərkibinə çoxlu miqdarda saqqız, iberiya ağcaqayını və badam qarışır. Arid meşəliklərinin sahəsi 600 ha-dan artıqdır. Lakin onlar bütöv massiv təşkil etməyib çox vaxt ayrı-ayrı kiçik sahələrdən ibarətdir.


Xanazur-Bəsətçay sahəsindəki bitki örtüyünün xarakteristikası aşağıda verilir.

Vejnəli dərəsinin suayırıcısı ilə Bartazçay hövzəsi arasında kiçik məsafədə (5 km-ə yaxın) yamaclar Araz çayına doğru yönəlmüşdir. Massiv bir neçə dərələrlə parçalanıb xüsusi hövzəyə malik deyil. Burada «Xanazur» sahəsində yuxarıda və Gövşənlibulağı ətrafında dəniz səthindən 900-1400 m yüksəklidə palid və vələs meşəlikləri qalmışdır. 900-1000 m-dən aşağı ərazilərdə əsasən törəmə şibləklər yayılmışdır, onların tərkibində çox vaxt ağac derivatlarına (palid, ağcaqayın və s.) rast gəlinir. Bu massivin dağetəyi hissəsində dik və sıldırımlı daşlı yamaclarda kiçik sahələrdə və qrup halında ardıclarla rast gəlmək olar. 700 m hündürlükdə nisbətən az meylli yamaclar üzümlük altında istifadə olunur. Təsvir olunan massiv, şimalı-şərq hissəsində Bartazçay hövzəsi ilə qonşudur. Burada 900 m-dən yuxarı ərazilədə meşələr yamacların quzey cəhətlərində qalmışdır. Güney baxarında isə meşələrin sərhədi çox vaxt sün'i olaraq 1300-1400 m-

ə qaldırılmış, onları kserofil şibləklər əvəz etmişdir. Bartaz kəndi ətrafında və ondan aşağı ərazilərdə Araz çayına qədər dağ yamacları meşəsizləşdirilmişdir. Burada nisbətən, az meylli yamaclarda üzümlükler salınmışdır, onların da arasında arid meşələrin qalıqları – tək-tək saqqızagacları qalmışdır.



Şəkil 6.2. Zəngilan rayonunun cənubi-şərqi hissəsinin müasir (dəyişilmiş) ağac-kol bitkiliyi.



Şəkil 6.3. Bəsitçay və Sobiçay hövzələrinin müasir
(dəyişilmiş) ağaç-kol bitkiliyi.

Xanazur-Bəsitçay sahəsində Sobiçayın hövzəsi xeyli rütubətli olması ilə seçilir. Ərazinin nisbətən rütubətli olmasını çayın qərbədən şərqi doğru axması, şimala baxan sağ sahil yamacının enli olması (8-10 km) ilə aydınlaşdırmaq olar. Çayın sol sahili güney yamacları isə ensiz olub 2-4 km təşkil edir. Bununla əlaqədar hövzənin çox hissəsini şimal baxarlı meşəli yamaclar təşkil edir. Sol sahildə gödək güney yamaclar isə törəmə tipli dağ kserofil bitkilərilə örtülmüşdür.

Bəsitçay (Xaçınçay) nisbətən iri çay olub Sobiçayda olduğu kimi hövzənin çox hissəsini quzey (şimal) yamaclar tutur. Belə ki, onun sağ qolları sayılan Topçayın uzunluğu 25 km-dən artıq, Kotanlar dərəsinin uzunluğu isə 30 km-ə yaxındır. Cənuba baxan sağ sahil yamaclarını kəsən dərələr isə gödəkdir. (5 km-ə qədər). Odur ki, hövzədə meşə örtüyü belə əlverişli (rütubətli) şəraitdə nisbətən yaxşı vəziyyətdə qalmışdır.

Oxçuçay-Həkəriçay sahəsi Xanazur-Bəsitçay sahəsinə nisbətən quraqlığı ilə səciyyələnir.

Oxçuçayın uzunluğu Azərbaycan Respublikası daxilində 30 km təşkil edir, burada meşəlik faizi çox aşağıdır. Dəniz səthindən 600 m yüksəkliyə kimi (Araz çayı burada 300 m hündürlükən axır) bütün yamaclar meşəsizdir. Meşə örtüyünün kiçik sahədə qalıqları (palid üstünlük təşkil edən) yalnız çox pozulmuş kolluqlar şeklinde Zəngilan şəhərinin yaxınlığında 500-600 m yüksəklikdə müşahidə olunur. Burada dəmir yolu stansiyasına yaxın 450-500 m yüksəklikdə qayalı yamacda çox kiçik sahədə saqqız seyrəkliyi qalmışdır. Bu hündürlükdən aşağıdakı yamaclarda seyrək bozqır bitkileri və yovşan yarımsəhrası fonunda kserofil və friqana tipli şibləklər yayılmışdır, tək-tək saqqız ağacına və dağdağana təsadüf olunur. Oxçuçay hövzəsində Süsəndağı yamaclarında ayrı-ayrı kiçik massivlərdə ardıc seyrəkliyi bitir.

Laçın, Qubadlı və Zəngilan rayonlarını kəsib keçən Həkəriçay hövzəsində ardıc meşələri daha geniş sahə tutur. Bu meşələr əsasən çaya bitişik olan güclü parçalanmış yamaclarda bitir. Ardıc meşələrinin bu ərazidə yayılması Həkəriçayın eroziya bazisinin aşağı düşməsi neticəsində ərazinin kəskin parçalanması, eroziya prosesinin şiddetlənməsi, dik yamaclarda ana sūxurun, qayalıqların səthə çıxmazı ilə əlaqədardır.

Müşahidələr göstərdi ki, Həkəriçay hövzəsində eyni qayda olaraq dəniz səthində yüksəkliyə qalxdıqca qarışq meşəliyin tərkibində ardıcın miqdarı azalır, palid isə çoxalır. Yamacın cənub baxarında şimal cəhətlərə nisbətən adətən ardıc meşələrinin sərhədi daha yüksəkdən keçir. Ardıc meşəsinin aşağı sərhədi isə əksinə, şimal cəhətlərdə daha çox enir. Bu meşələrin yayılmasında şaquli zonallığın pozulmasının başlıca səbəbini insan fəaliyyəti hesab etmək olar. Belə ki, ardıc meşələri ilə həmsərhəd olan palidlıqlar insan fəaliyyətinin tə'siri neticəsində seyrəldikcə eroziya prosesi güclənir, yuyulmuş belə daşlı yamaclarda isə ardıc tədricən özünə məskən salmağa cəhd göstərir.

Tədqiqatlar göstərdi ki, Həkəriçay hövzəsində ağaç şəklində bitən pulcuqyarpaqlı ardıc növləri (keşkinli və çoxmeyvəli ardıc) dəniz səthindən 1000-1100 metrə qədər qalxa bilər. Bu hündürlük-dən yuxarı meşədən azad edilmiş və eroziyaya uğramış yamaclarda ardıcın yerini digər kol cinsləri-yemişan, eżgil, doqquzdon, dovşanlanması və s. tutur. Bunların arasında tək-tək kolşəkilli cırtdan və qırmızı ardıc növlərinə təsadüf etmək olar.

Həkəriçay hövzəsində yamacın cənub cəhətlərində eroziyaya uğramış quru-daşlı yamaclarda ardıc meşələri seyrək bitir, ona digər ağaç cinsi qarışır, bə'zən tək-tək palıda təsadüf etmek mümkündür. Belə sahələrdə seyrək qaratikan və murdarça kollarına da rast gəlinir. Yamacın nisbətən rütubətli şimal cəhətlərində isə ardıc meşəliyinin tərkibinə tək-tək saqqızağac, dağdağan, iberiya palıdır və görünüş də qarışır. Burada qaratikan, topulqa və doqquzdon kolları six meşəaltı yaradır.

Həkəriçay hövzəsində ardıc meşələrinin seyrək olmasına baxmayaraq böyük torpaqqoruyucu əhəmiyyətə malikdir. Ancaq bir sıra hallarda orada mal-qara otarılması və yanğın hadisələri meşələrin daha da seyrəlməsinə, bə'zən bitki örtüyünün tamamilə yoxa çıxmamasına səbəb olur (Cədvəl 6.4).

Ardıc ağacları ve kolları bitdiyi yerde və ətraf ərazidə torpağı eroziyadan qoruyur, özündən yuxarıdan yuyulub getirilən torpaq hissəciklərini və bitki qalıqlarını tutub saxlayır. Ona görə də ağacların dövrəsində kiçik təpəcikler yaranır.

Tədqiqat işləri göstərdi ki, bütün arid ardıc meşələri antropogen amillərin intensiv tə'sirinə mə'rüz qalmışdır. Odur ki, eksər hallarda onlar friqana və kserofil şibleklər fonunda seyrəkliliklər, ayrı-ayrı qruplar halında yayılmışdır. A.V.İvanovaya (1946) görə belə seyrək yerləşən ağaclar bir-birindən asılı olmayıaraq inkişaf edərək edifikasiator rolu oynaya bilmir və bitki qruplaşmasının yalnız bir komponentini ifadə edir.

Arid ardıc meşələrinin xarakterik sahələri Kiçik Qafqazın cənub-şərq hissəsində Sığirt-Qızqalası sahəsinin Ağbənd-Sürtün və Vejnəli massivlərində, həmçinin Həkəriçayın Başarət massivində (Qubadlı rayonu) yayılmışdır. Vejnəli kəndinin yuxarı hissəsində «Abiseyid» dərəsinin sıldırıım qərb və cənub-şərq baxarlı yamaclarında ağaçşəkilli ardıclar ayrı-ayrı qruplar halında dəniz səthindən 1100-1200 m-ə qədər qalxır. Belə keşkin relyef və bitmə şəraitində alçaq doluluqlu (0,3-0,4) saqqızlı ardıc meşəliyini qeydə aldıq. Ağaclığın tərkibi dəyişkəndir: 7Ar3S; 8Ar2S, əlçatmaz sıldırıım

Cədvəl 6.4.

Həkəriçay hövzəsində ardıc seyrəklilikləri

Təcrlibə sahisi	Məşəbitmə səraiti	Sahənin olduğu yer	Torpaq	Ağac və kol bitkiləri
628	Dəşdayanlı bozqır fonunda qaratikanlı quru daşlı ardıc seyrəkliliyi (B_1C)	Sol sahil, DSh-900 m, C-CQ-25-35°	boz-qəhvəyi, güclü yuyulmuş, daşlı, daşlılıq-40%	Tək-tək və qrup halında çoxmey-veli ardıc 10-15%, qaratikan 20% $h=1-2\text{m}$
629	Six qaratikanlı quru ardıc seyrəkliliyi (C_1)	Yenə orada DSh-890m, SQ-30-35 (45°)	Açıq qonur-mesə, orta yuyulmuş daşlılıq 5-10%	7Ar.3Saq., tek-tek dağdağan, palid, görüs, iberiya ağcaqayın, $h=4-6\text{m}$, $d=8\text{sm}$, qaratikan (5), doqquzdon, topulqı 40-70%
632	Quru qayalıqda kollu ardıc seyrəkliliyi (B_1)	Sağ sahil, $S_Q-30-45^{\circ}$, DSh-910m	qəhvəyi-mesə yuyulmuş	10Ar.dol.0,1-0,2, $h=6-7\text{m}$, $d=13-32\text{sm}$, tək-tək və qrup halında sıyrılmış formalı ardıclar, tek-tək pöhrədən töreyen pahlı $d=8-28\text{sm}$, tək-tək doqquzdon, dovsqanlaşması, qaratikan
631	Çox quru qayalı -daşlı yamaçda qaratikanlı ardıc seyrəkliliyi (B_0)	Sağ sahil, DSh-940 m, C-CSq-20-25°	boz-qəhvəyi güclü yuyulmuş, çox vaxt səthə çıxan qavalıq	10Ar. dol.0,3, $h=6\text{m}$, $d=20-28\text{sm}$, qaratikan 20%
624	Quru daşlı-qayalıqda qaratikanlı ardıc seyrəkliliyi (B_0)	Sağ sahil, güclü parçalanmış yamac, CSq-20-35° DSh-960m	boz-qəhvəyi, güclü yuyulmuş, daşlı, çinqılı	Ardıc 5-10%, $h=2-3\text{m}$, $d=6-10\text{sm}$, kolluluq-20%: qaratikan (5), doqquzdon (1), gəvən (1).

qayalıqlarda yalnız ardıc bitir. Kollardan topulqaya, qaratikana, saraqana, acılığa rast gəlinir. Dəniz səthindən 1100-1200 m-dən sonra ardıcı iberiya palidi, veles və digər yarpaqlı ağaclar əvəz edir.

6.5. sayılı cədvəldə Vejnəli-Qızqalası sahəsindəki ardıc meşəliklərinin təsviri verilir. Cədvəldən göründüyü kimi ardıc seyrəklik və ya aşağı doluluqlu meşəlik yaradır və tərkibinə həmişə xeyli saqqızağac qarışır (20-30%).

Burada qayalıq səthə çıxan dik yamacın yuxarı hissəsində dəniz səthindən 900-1000 m yüksəklikde ardıc qarışq meşəlik yaradır və ekoloji şəraitin müxtəlifliyi bir çox ağac və kolların (iberiya palidi, araz palidi, saqqızağac, iberiya ağıcaqayını, çoxmeyvəli ardıc, kollar-dan isə sarağan, qaratikan, topulqa, Qazax ardıcı, Pallas murdarçası, acılıq, doqquzdon və s.) inkişafına şərait yaradır.

Kiçik yamacın (uzunluğu 100 m) quzey cəhətində (təc. sahəsi B-119) doluluğu 04-04 olan ardıc meşəliyi qeydə alıq. Nisbəten yüksək doluluğu olan belə ağaçlıqlara kiçik ləkələr şəklində çox az rast gəlinir. Lakin təsvir olunan sahə də insan tərəfindən pozulmuşdur, orada mal-qara otaları, yanmış ağaclara da rast gəlinir. Şübhəsiz təsvir olunan massivdə vaxtile yamacın şimal cəhətlərində yüksək doluluqlu ardıc meşəleri mövcud olmuş, sonralar insan tərəfindən mehv edilmişdir. Qonşu analoji yamacda meşə örtüyü tamamilə mehv edilmişdir, orda-burda tək-tək boyu 3-5 m olan saqqız ağaclarına rast gəlinir. Meşəsizləşdirilmiş bu sahə qaratikan, topulqa, Pallas murdarçası, acılıq kolları ile örtülmüşdür (örtmə dərecəsi 30%). Ot örtüyündən dovşantopalı və kəkotu üstünlük təşkil edir, tək-tək şiyava, dilqanadana, cile, çobantoxmağına və yovşana təsadüf olunur. Cədvəldən göründüyü kimi ağac çətirlərinin kölgəsi altında (təcrübə sahəsi B-119) tək-tək qaratikan kolu bitir, ot örtüyü isə çox seyrək olub yalnız cildən ibarətdir. A.İ.İvanova (1946) kol və ot zəif inkişaf edən belə meşəliyi «kölgəli» ardıc tipinə aid edir. Digər analoji yamacda aşağı doluluqlu ardıc meşəliyində (təc. sahəsi B-129) çətrin seyrək olması müxtəlif kollar (qaratikan, topulqa və s.) ilə əlaqədar və yarımsəhra elementi (yovşan) iştirak edən bir çox bozqır otlarının və yarımsəhranın formalaşmasına əlverişli şərait yaranmışdır. Belə şəraitdə kol və ot bitkiləri ardıc üçün ciddi «rəqib» hesab olunur.

Cədvəldeki qalan sahələrdə (təcrübə sahələri B-117, B-118, B-129) ardıc meşəliyinin, seyrək olması relyef şəraiti ilə, yaxud da antropogen amillərin tə'siri ilə bacıdır. Sıldırım qayalı dik yamaclarda meşə ağacları bütöv örtük yarada bilmir və kserofit ağac və kol cə-

Cədvəl 6.5.

Kiçik Qafqazın cənub yamacında (Zəngilan r-nu) saqqızlı ardıc arıd məşələrinin xarakteristikası

Təcrübə sah. sira sayı	Məsəe-bitmə şəraitü tipi	Sahənin olduğu yer	Torpaq	Ağac və kol bitkiləri
B-117	Qayalıqda ardıc sey- rekləyi ($B_{0,0}$)	«Qızıqlala» sahəsi DSN- 900-1000m, cənub b- axar	Güclü yuyulmuş boz-qəhvəyi, qaya- lıq	Topa halında və tek-tek çoxmeyvəli ar- dic, saqqız. Doluluq 0,1-0,2. h=4-6m, d=8-20sm, tek-tek: dağdağan, iberiya, ağcaqayın, kollar: Pallas mundarcası, cir- nar, qaratikan, doqquzdon, acılıq, sarağan
B-118	Qayalı yamacda qara- tikanlı saqqızlı-ar- dicliq ($B_{0,0}$)	Yenə orada, 880m, S-30-60°	DSN- Əsasən qayalıq, boz-qəhvəyi tor- pağın fraqmentləri	7Ar3Saq, doluluğu 0,2-0,3, Ardic: h=4- 6m, d=6-40sm. Saqqız: h=3-5m, d=8- 24sm. Kollar: 30%, qaratikan, acılıq, Pallas mundarcası, tek-tek ençil
B-119	Normal doluluqlu saqqızlı-badamlı ar- dicliq (C_1)	Yenə orada, asağı hissəsində, DSN- 650-700m, S-SQ-25- 30°	qəhvəyi dağ-mesə	7Ar2Saq! Bad.doluluğu-04-05, h=3-5m, d=8-16sm, tek-tek-qaratikan
B-129	Seyrek müxtəlif kollu yovşanlı saqqızlı- ardicliq (C_1B)	Vejnali derəsinin sağ sahili. DSN-800-900m, SQ-25-35°	Qəhvəyi dağ-mesə, qaya çıxıntıları	7Ar 3Saq, bad. doluluq-03, Ardic: h=6- 7m,d=20-44sm; saqqız h=4-6m, d=18- 30cm, topa halında: qaratikan, topulqa, acılıq.



Zəngilan rayonu, Vejnali dərəsinin sağ sahil yamacında
3-4 əsrlik ardıc ağacları.

inslərindən ibarət seyrəklik əmələ gəlir.

Təsvir etdiyimiz sahələrə qonşu olan yamaclarda ardıc, daha seyrək ağaçlıq yaradır, bunun səbəbi isə yalnız insan fəaliyyəti ilə əlaqədardır. Cədvəldə göstərilən təcrübə sahələrində 1983-cü ildə baş verən yanğın nəticəsində çoxlu yananağaclara rast gəlinir. Burada ardıc və saqqızın yaşı ötmüş nüsxələri mövcuddur. B-118 sayılı təcrübə sahəsində ardıcın bir kötüyündən iki iri gövdə inkişaf edib. Boyu 11-12 m, çəvrəsi 154 və 158 sm-dir., ağacların təpə hissəsi balta ilə kəsilmişdir. B-129 sayılı təcrübə sahəsində isə saqqız ağaclarının boyu 8 m, döş bərabərində diametri isə 40-60 sm-ə çatır. Tədqiqatlar göstərdi ki., indiki dövrə qədər ardıcın işəyaralarlı gövdəsi olan nüsxələri qalmamışdır, onlar kəsilib ev tikintilərində istifadə olunmuşdur. Zəngilan rayonu Vejnəli kəndində vaxtilə yeraltı evlərin tikintisində istifadə edilən uzunluğu 10 metrdən çox, diametri 1 metrə çatan düz ardıc tirləri buna sübutdur. Bu tirlər rütubətdən çürüməyib indiyə qədər çox yaxşı vəziyyətdə qalmışdır. Bütün bu deyilənlər Sığır-Vejnəli sahəsində vaxtilə yüksək məhsuldalar, az-çox yuxarı doluluqlu ardıc meşərinin bitməsini sübut edir.

Tədqiqat işləri göstərdi ki, təsvir olunan regionda pulcuqyarpaq ardıc meşələrinin təbii bərpası olduqca zəif gedir. A.V.İvanova (1946) və L.İ.Prilipko (1954) qeyd edirlər ki, ardıcın yeniyetmələrinə mənfi tə'sir göstərən əsas amil mal-qara otarılmasıdır. Bununla yanaşı A.V.İvanova (1946) ardıc meşələrinin bərpasına engel törədən təbii amillərə ardıcı başqa bitkilərin sıxışdırmasını, xırda torpaq hissəcikləri olmayan daşlı-çinqıllı substrat, daşlı töküntülərin axıcılığı və torpağın çımlılıyini aid edir. L.İ.Prilipko (1950) belə amillərdən substratin quru olması ilə əlaqədar ardıc cüçətilərinin quruyub məhv olmasına, bə'zən isə six ot örtüyü və şibyə-mamır örtüyünün olmasını göstərir.

6.2.2. Eldar şamı *(Pinus Eldarica Medw)*

Eldar şamı Azərbaycanın endemik ağac növü cinsi olub dünyada təbii halda yeganə bitmə yeri respublikamızda Qabırrı çayının sağ sahilində Elləroyuğu dağıdır. Alımlerin fikrincə, bu şam Azərbaycanda vaxtılık geniş yayılıraq Gəncə şəhərine kimi gəlib çatmış. Sonralar yaşayış mənteqələrinə yaxın olduğu üçün başdan-başa qırılmış, hazırda təbii halda yalnız Gürcüstan və Azərbaycan respublikalarının sərhədində Elləroyuğu dağının əlçatmaz qayalıqlarında yamacın şimal cəhətlərində qalmışdır. Eldar şamı burada 220 hektar sahə tutub olduqca quraq şəraitdə müxtəlif ardıc ağacı növləri ilə birlikdə bitərək arid tipli seyrəklik yaradır. Ona tək-tək saqqızıağac da qarışır. Eldar şamının təbii halda bitdiyi yer dəniz səthindən 300-600 metr yüksəklikdə yerləşir. Burada yağmur olduqca az olub illik miqdarı 200 mm-ə qədərdir. İyul və avqust aylarında ən yüksək mütəqə temperatur 40-42 dərəcəyə qalxır. Yanvar ayında isə 18-20 dərəcə saxta olur, həm də güclü küləklər əsir. Elləroyوغunda eldar şamı ağaclarının boyu 9-12 metr, diametri 36-52 santimetr təşkil edir.

Eldar şamının təbii yayıldığı ərazi səhra, yarımsəhra və bozqırlardan təşkil olunmuşdur, burada kserofit kollar üstünlük təşkil edir, onlardan dovşanalması, qaratikan, acılıq, xırda meyvəli albalı, Pallas murdarçası, zirinc, gevən və s. göstərmək olar. Şam ağaclarında bol qozalar olur. Toxumları yalnız üç ildən sonra cücerir. Təbii bərpa olduqca zəif gedir, tək-tək 10-20 yaşılı cavan ağaclarla rast gelinir. Təbii bərpaya kömək məqsədilə meşə-təsərrüfatı tədbirlərinin aparılması vacibdir. Bunun üçün payızda və erkən yazda əraziyə

şamın toxumları səpilməlidir. Hazırda ətraf ərazilərdə mal-qara otarılır, bu isə şamın yayılmasına mənfi tə'cir göstərir. Hazırda eldar şamı sahəsi Göy-göl qoruğunun filialı hesab olunur.



Pinus eldarica
Eldar şamı. a — qozası.

Yeganə ərazidə indiyə kimi qalmış eldar şamı sahəsi bir çox alimləri özünə cəlb etmişdir. Hələ 1841-ci və 1870-ci illərdə İ.Kovalevski bu sahəni təqddiq etmişdir. Sonralar 1880-ci ildə L.Mlokoseviç burada tədqiqat işi aparmışdır. 1901-ci ildə Y.Medvedyev bu şamın müstəqil bir növ olduğunu müəyyən etmişdir. Daha sonralar D.İ.Sosnovski, A.A.Qrosheyym, İ.S.Səferov, A.İ.Kolesnikov, Ə.M.Hüseynov və H.M.Ağayev eldar şamı üzərində dərin tədqiqat işləri aparmışlar. Adı dünya florasının kitabına düşmüştür.

Elləroyuğu dağının ağırbitmə şəratində eldar şamı özündə bir sıra qiymətli fizioloji və ekoloji keyfiyyətlər qazanmışdır. Bunlara

əsaslanaraq, bu qiymətli ağaç cinsi ən ağır torpaq-iqlim şəraitində sınaqdan keçirilmiş və çox yerde özünü doğrultmuşdur. Professor İ.S. Səfərov göstərir ki, yayın maksimum hərarəti, havanın quraqlığı, sərt küləklər və iqlimin digər mənfi amilləri eldar şamı üçün o qədər də zərərli deyil. Bu ağaç hətta 45-48 dərəcə hərarətə davam gətirir. İ.S. Səfərov mənfi 27-28 dərəcə mütləq minimum temperaturu eldar şamının həyatı üçün son hədd hesab edir.

Azərbaycanda ilk dəfə eldar şamı ağacları hələ keçən əsrin sonlarında Gəncədə və Şüvalanda əkilmışdır. Onun nisbətən geniş sahələrinə hazırlı Abşeronda rast gəlmək olar. 1930-cu ildən sonra Zığ parkında, Mərdəkanda, Buzovnada, Maştağada eldar şamından yaşıllaşdırma işlərində daha çox istifadə etmişlər. Abşeron şərait üçün bu əvəzedilməz həmişəyaşıl ağaç növü 50-ci ildən sonra Bayılətrafi yamaclarda, Əhmədlidə, Zabratda, Sumqayıt şəhərində, Ceyranbatan gölünün ətrafında daha geniş sahələrdə əkilmışdır.

1968-ci ildən bəri Dəvəçi rayonunda quru şoran dik yamaclarda salınmış eldar şamı meşələri xüsusi qeyd edilməlidir. Burada dik yamaclarda şam ağacı terraslarda püstə və badamla qarışq əkilmışdır. Qışda həmin ağaclar yarpaqlarını töksə də şam, onları soyuqdan və küləkdən qoruyur. Vaxtilə yarımsəhra şəraitində gözyorucu, daşlı, bəhrəsiz yamaclar indi təbietin ən yaşıl bir guşəsinə çevrilmişdir. Ağaclar boy-aşa çatdıqca bu ağacların gözəlliyi ilbəil artır. İndi bu yamaclar ilin bütün fəsillərində füsünkardır. Erken yazda püstə və badam ağaclarının əlvan çıçıkları, yayın qızmarında ağacların yaşıl örpeyi, payızda püstə və badamın tökülməyə hazırlaşan sarı qızılı yarpaqları, qış mövsümündə isə şamın geniş yaşıl çətlərləri adəmi valeh edir. İndi burada sün'i salınmış meşələrin sahəsi 500 hektardan çoxdur. Hazırda bu necib işi Dəvəçi meşə təsərrüfatı davam etdirir.

Abşeronda, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin yaşıllaşdırılmasında indi də eldar şamı əsas yer tutur. Abşeron şəraitində bu ağaçın tayı-bərabəri yoxdur. Odur ki, yaşıllaşdırma məqsədilə əkilən ağacların 40 faizindən çoxunu eldar şamı təşkil edir. Hazırda Bakı şəhərini əhatə edən yamaclar eldar şamı ilə bəzənmişdir. Təkcə Bayılın daşlı-qayalı yamaclarında, başqa ağaç cinsləri davam gətirə bilməyen şəraitdə 40 hektar sahədə şam meşələrinin salınmasında 60 mindən artıq şam şitilləri əkilmışdır. Bu ağaclar Şəhidlər xiyabanından başlamış Şixov çimərliyinə qədər uzanır və Bakını hər tərəfdən yaşıl dona bürüyərək onu daha da füsunkar edir.

Yarımsəhra zonasında yerləşib tez-tez şiddətli küləklərə və iri fabrik-zavodlar tərəfindən çirkənməyə məruz qalan Bakı və Sum-

qayıt şəhərlərinə daha çox yaşlılıq lazımdır. Bu şəhərin mikroiqlimini yaxşılaşdırmaq, havasını saflaşdırmaq və əhalisinin kütlevi istirahətinə şərait yaratmaq məqsədilə 7 sentyabr 1971-ci ildə Azərbaycan Nazirlər Sovetinin "«Abşeronda iri meşə-park zonası yaradılması» haqda xüsusi qərarı olmuşdur. Hazırda bu məs'ul işi həyataya keçirərkən eldar şamı, həmişəyaşıl ağaç olan daşpalıd və zeytündən yene də əsas ağaç növləri kimi geniş istifadə olunur.

Eldar şamının hədsiz quraqlığa düzümlüyü və torpağı az tələbkar olması ondan müxtəlif məqsədlər üçün istifadə edilməsinə imkan verir. Hazırda respublikamızın bütün dağetəyi və əsasən düzən rayonlarında yaşayış məntəqələrinin yaşıllaşdırılmasında, park və xiyabanların salınmasında, torpaqqoruyucu meşə zolaqlarının yaradılmasında, tuqay meşələrinin bərpa olunması işlərində eldar şamına geniş yer verilir.

Respublikanın əməkdar meşəcisi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü İ.S. Səfərov uzun illər boyu apardığı tədqiqat işlərinə əsaslanaraq belə nəticəyə gəlmüşdür ki, eldar şamını Cənubi Qafqaz şəraitində dəniz səthindən 1300-1400 metr yüksəkliyə qədər olan ərazilərdə yetişdirmek olar.

Quraqlığa davam gətirməsi, şoran torpaqlarda bitməsi, toz və zəhərli qaz qarışıqlarına qarşı düzümlü olması eldar şamının şöhrəti-ni respublikamızdan çox-çox uzaqlarda yaymışdır. Onun şitilləri başqa yerlərə ilk dəfə Azərbaycandan aparılmışdır.

1920-ci ildən başlayaraq Gürcüstan respublikasında yaşıllaşdırma və meşəsalma işlərində eldar şamından geniş miqyasda istifadə olunur.

Dağıstanda və Krasnodar ölkəsində eldar şamı ilə qumluqların bərkidilmesi gözəl nəticə vermişdir. Pütün Orta Asiya respublikalarında da ən çətin iqlim-torpaq şəraiti olan ərazilərdə eldar şamına xüsusi diqqət verilir. Burada o, qumların bərkidilməsində, meşə zolaqlarının salınmasında və yaşıllaşdırma işləndə ən perspektiv və qiymətli ağaç cinsi hesab olunur.

Vətəni Azərbaycan sayılan eldar şamı qiymətli bioloji-ekoloji xüsusiyyətlərinə və təsərrüfat əhəmiyyətnə görə digər ölkələrin quraqlıq rayonlarında da özünə şöhrət qazanmışdır. Hazırda ona Fransada, Ruminiyada, bə'zi Ərəb ölkələrinde-Suriyada, Misir Ərəb respublikasında da rast gəlmək olar.

Təcrübələr göstərir ki, dağlıq şəraitində qarmaqvarı və eldar şamı ilə yanaşı təbii halda respublikamızda olmayan adı şam, Hələbşamı və Krim şamı da yaxşı bitir.

6.2.3. Araz palidi meşələri

Hündürlüyü 15 (18) m olan ağacdır. Birillik zoğları six, boz tükcüklü, sonralar çıarpaqlaşan bozumtul-qonur, tünd-qəhvəyi və ya qırmızımtıl qonur rəglidir. Yarpaqların uzunluğu 6-8 (13) sm, eni 2-7 sm, uzunssov, ellipsvari, kobud, üst tərəfdən yaşıł, parıldayan, çıarpaq, alt tərəfdən açıq yaşıł, çıarpaq və ya six, boz, xırda seyrək tükcüklerə örtülüdür. Tam (büttöv) kənarlıdır və ya bir neçə enli, küt dişli yaxud qısa 5-12 dilimli, dərin və ya az gözə çarpan oyuqlara malik olub, qaidəsi ürekvari, uc tərəfdən küt, üçbucaqlı və ya sivridir. Yarpaqlarının saplaşığının uzunluğu 0,5-1,5 sm-dir. Meyvəsi-qozası xırda olub, qısa saplaqlıdır. Üsküyə bənzər çanaqcığı keçəvari tükcüklü olub, sıxılmış pulcuqludur, avqust-sentyabr aylarında yetişir.

Araz palidi Cənubi Azərbaycanda və Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazın cənubunda-Zəngilan rayonunda quru daşlı yamaclarda digər ağaclarla (dağdağan, vələs, saqqız, iberiya ağaçqayını, qarağac, söyüdyarpaq armud, kəskiniyli ardıc və s.) aşağı bonitetli qarışiq seyrək meşəlik yaradır, bə'zən sərf ağacliğina da təsadüf edilir. Qonşu Zəngəzur vilayətində daha geniş sahələrdə yayılmışdır. Seyrək ağacliqlar arasında tek-tek və topa halında kserofit kollara rast gəlinir. Onlardan ən xarakterik növlərindən karvanqiran, iberiya doqquzdonu, çoxmeyvəli gilanar, acılıq, cir nar, topulqa, yemişan, Pallas murdarçası, qaratikanı göstərmək olar.

Araz palidi digər palid növlərindən fərqli olaraq quraqlığa olduqca davamlı, torpaq şəraitinə az tələbkardır. Araz palidi özünün aşağı hüdudunda arid seyrək ağacliqlarla sərhədlənir, onun yuxarı sərhədi dəniz səthindən 1000 m yüksəkliyə, iberiya palidi qurşağına qədər qalxır.

Hazırda Araz palidi meşələrində ağaclar dəfələrlə balta ağızın-dan çıxmış və pöhredən əmələ gəlmışdır. Bu meşələrin son qalıqları sıradan çıxmak üzrədir.

6.2.4. Saqqız ağaç meşəlikləri

Saqqız püstə cinsinin Azərbaycanda yabani halda yayılan növü olub, üçüncü dövrün ən qiymətli relikt ağaclarından biridir. O, həm də mastika, skipidar və kütyarpaq püstə adı ilə məshhurdur. İkivelili bitkidir. Aprel və may aylarında çiçək açır, meyvəsi avqustda yetişir. İlaşırı və ya iki ildən bir bol meyvə məhsulu verir. Ağaclar seyrək yerləşdikdə daha çox meyvə gətirir. K.S.Əsədova (1981) görə nor-

mal inkişaf etmiş 60-80 yaşlı bir ağacdan 5-10 kq meyvə toplamaq olar. A.A.İsmixanovanın (1964) Sultanbud meşesində apardığı tədqiqatı göstərdi ki, bol məhsul ilində ortayaşlı bir hektar saqqızağac meşesi sahəsində 84 tona qədər meyvə olur.

Saqqızağac yavaş böyüyən bitki olub uzun ömürlüdür. 800-1000 ilə qədər yaşayır. İşləqsevən bitki olub kürəşəkilli çətirə, dekorativ görünüşə malikdir.

Saqqızağac yayın yüksək hərərətinə (40^0), qış şaxtalara (- 30^0) və güclü küləklərə tab gətirən bitkidir. Torpağa və onun nəmliyinə az tələbkar olub yüksək dərəcədə əhəngli və xlərdəzlu torpaqlara davam gətirir.


Saqqız olduqca faydalı ağac cinsidir. Oduncağı qaraşamın, dəmirəğacın və zoğalın oduncağı kimi ağır olub suda batır, olduqca davamlı və bərkdir. Xoşagələn etri və gözəl haşiyəsi var, yaxşı sıgal götürəndir. Tokarlıq və dülgerlik işlərində ondan qiymətli mə'mulat alınır. Mexanizmlərdən ötrü podşipnik və dişli carxlar düzəldilir. Saqqız ağacının oduncağından alınan qətran da yüksək texniki keyfiyyətə malikdir, aviasiya, elektronika və kimya sənayesində işlədir. Qətran həm də boyaqçılıq və əczaçılıqda kara gəlir.



Pistacia mutica.
Saqqız ağacı.

Saqqızağacın meyvelerinde 60%-ə qədər yağı, 20-24%-ə qədər zülal maddələri vardır. Ondan texniki yağı almaq üçün istifadə olunur, bu yağıdan sabun və şam da hazırlanır. Yarpaq, qabıq və oduncuğından əldə edilən tannidlər dərinin aşılanması üçün əvəzedilməz xammaldır.

Saqqızağacın meyvəsi yeməlidir. Qovrulmuş halda istifadə olunur. Məisətdə findığı, qozu və badamı əvəz edir. Xalq təbabətində qədimdən işlənir. Zəngilan rayonunun Vejnəli, Bartaz və digər kəndlərində saqqızağacın meyvəsindən şorba bisirirlər. Burada bu meyvəyə çəttəquş deyirlər. El arasında əhalinin qədimdən işlətdiyi «Bir dağarcıq çəttəquşum var, ele bil bir küpə yağım var» məsəli saqqız ağacı meyvəsinin qiymətli olduğunu bir daha təsdiq edir. Vejnəlinin qocaman sakinləri deyirlər ki, indiyədək bu kənddə heç kəs mə'də və bağırsaq ağrısından şikayət etməmişdir, səbəbi de çəttəquş meyvəsi yeməyimizdir. Taliş zonasında da saqqızağac meyvəsinin qabığını qaynadıb ondan alınan maye ilə mə'də xəstəliklərini, Ərəbistanda isə meyvəsinin yağı ilə ciyər xəstəliyini müalicə edirlər.



Şəkil 6.4. Saqqızağac yayılan rayonlarının əsas iqlim göstəriciləri (1 — havanın temperaturu –T; 2 — yağışının miqdarı – Pmm; 3 — havanın nisbi rütubəti – J%)

Saqqızağaca dünyanın bir çox yerində rast gəlinir. O, şərqi Aral dənizi rayonunda, Kiçik Asiya, İran və Əfqanistanda daha çox yayılmışdır. Keçmiş SSRİ ərazisində saqqız əsasən Krımın cənub sahilində, Şimali Krimda və Qafqazda yayılmışdır.

V.Z.Qulisaşvili (1975) yaxşı vəziyyətdə saqqız ağacliqlarının Vaşlovan qoruğunda (Şərqi Gürcüstan) mövcud olmasını qeyd edir. Hemin müəllif ardıc seyrəkliyinin friqana tipli bitki örtüyü fonunda, Novorossiyski şəhəri ətrafında təbaşir dağlarında isə dağdağan və ardıclla qarışq halda bitdiyini göstərir.

Respublikamızda saqqızağac meşəlikləri az sahə tutsa da onun coğrafi arealı genişdir. Kiçik sahələr və topa şəklində saqqız şəquli istiqamətdə dəniz səthindən 50 m-dən başlayaraq 1200 m və daha yüksəyə qalxır. Ona Böyük Qafqazda –Dəvəçi rayonunda, Bozqır yaylada, Qobustanda, Kiçik Qafqazda-Qubadlı və Laçın rayonlarında, Naxçıvan MR-də, Qarabağda, Kür qırğındı, Ellər oyuğunda eldar şəmi sahəsində rast gəlinir.

Saqqızağacın təbii yayıldığı ərazi mülayim-isti yarımsəhra və ya yay dövründə rütubətlik azlığı müşahidə olunan quru-çöl iqlimi ilə səciyyələnir. (şək. 6.4) Bu rayonlarda havanın orta illik temperaturu $12,5-14,2^{\circ}$, ən soyuq ayın (yanvar) orta temperaturu $1,4-1,9^{\circ}$, ən isti ayın (iyul) orta temperaturu $24,3-26,4^{\circ}$ arasında dəyişir. Yay dövründə bə'zən mütləq maksimum temperatur 39° (Qubadlı) və 41° -yə (Dəvəçi, Ağdaş) qalxır. İlın soyuq dövründə mütləq minimum temperatur $-16-18^{\circ}$ -yə enir. Havanın orta illik nisbi rütubətliyi 66-76% təşkil edir, yay dövründə isə 0, 55-56%-ə qədər enir. Saqqızağac yayılan ərazidə orta illik yağmurların miqdarı 323 mm (Yevlax) və 486 mm (Qubadlı) arasında dəyişir. Qeyd etməlidir ki, saqqızağac əsasən ardıc, bə'zən isə digər kserofil ağacların növləri ilə qarışq meşəlik yaradır. Onun qarışqsız (sərf) ağacliqlarına çox az təsadüf olunur.

Respublikamızda ardıc-saqqız arid meşələr Bozqır yaylada (Bozdağ) Qanıx, Turyançay və Əlican çaylarının sahil yamaclarında nisbətən geniş yayılmışdır.

Qarışq saqqız-ardıc meşəsinin nisbətən geniş sahələri Bozqır yaylasının cənubundakı Bozdağda dəniz səviyyəsindən 400 m hündürlüyə kimi olan ərazidə yayılmışdır. Hazırda bu meşələr əsasən uzaq və əlçatmaz yerlərdə qalmışdır. Dik yamaclar, keçilməz dar dərələr ardıc və saqqız ağaclarının «yegane sığınacağı» olmuşdur. Belə sahələrdə saqqız və ardıc ağaclarından başqa, digər ağaç cinsi tab gətirə bilmir. Bu ağaclara quraqlığa daha çox davamlı kol cinslə-

rindən doqquzdon, murdarça, qaratikan, cir nar, sarağan qarışır. Ərazidə ot örtüyü kserofit bitkilərdən ibarət olub tonqalotu, daraqotu, çobantoxmağı, yovşan və sairdən ibarətdir. Ot örtüyü mayın axırında, iyunun əvvəlində quruyur, payız, qış və yazda havanın rütubətli keçməsile əlaqədar olaraq saqqız-ardic meşələri yayılan ərazi yaşıł ot örtüyünə bürünür. Tədqiqatlar göstərdi ki, qarışq saqqız-ardic meşəliyində ağaclar kəsilərkən temiz saqqız ağacı meşəsi yaranır. Belə ki, ardıc ağacı kəsilərkən pöhrə vermir, saqqız isə kəsilən zaman kötükdən bol pöhrəvermə qabiliyyətinə malikdir. Tədqiqat zamanı diametri 40-70 sm olan saqqızağac kötüyünün hər birindən 20-30 ədəd pöhrə saydıq. Bu pöhrələr 2-4 m hündürlükdən budaqlara ayrılaq geniş və seyrək kürəşəkilli çətir əmələ gətirir. Beləliklə, pöhrədən törəmə sərf saqqız meşəliyi yaranır.

Üçüncü dövr yaylasında dəniz səviyyəsindən 400-660 m yüksəklikdə palid meşəsi zonasında tək-tək və topa ağaclar şəklində saqqız ağaclarına təsadüf olunması maraq doğurur. Belə əlaməti palid zonası üçün xarakterik hesab etmək olmaz. Bu, yalnız intensiv və uzun sürən insan fəaliyyətinin nəticəsidir. Belə ki, həmin ərazidə palid meşəsində saqqız ağacına heç vaxt rast gəlmirik. Çünkü, istiyə, işığa daha çox tələbkar olan bu ağac öz bioloji xüsusiyyətlərinə görə palidla rəqabətə girə bilmir. Başqa ağac cinsi dözməyən şiddetli eroziyaya uğramış daşlı quru yamaclarda yalnız saqqızağac uyğunlaşaraq dərinə gedən güclü kök sistemi yaradır.

Göyçay, Türyançay, Əlicançay və Qanix çaylarının kəsib keçdiyi boz dağların saqqız-ardic meşələri bu yerlərə xüsusi gözəllik verir, təbiətini zənginləşdirir. Bu meşələr eyni zamanda yerüstü hissələri və ətrafa geniş yayılan güclü kök sistemi vasitəsilə torpağı yuyulub dağılmaqdan qoruyur, ərazidə iqlimi nizama salır. Hazırda Türyançayın sağ sahili qoruq e'lan edilib yaxşı mühafizə olunur. Qeyd etmək lazımdır ki, çayın sol sahilində geniş massivdə daha xarakterik saqqız-ardic meşələri mövcuddur. Bu ərazinin Türyançay qoruğuna birləşdirilməsi olduqca vacib və məqsədəuyğundur.

Respublikamızın ən qiymətli saqqız meşəliyi Qarabağ düzündə, Xaçınçayın sol sahilində yerləşib Sultanbud meşəsi adı ilə məşhurdur. Burada palid-saqqız meşələrinin sahəsi 2 min hektara yaxındır. Vaxtile saqqız ağacı meşələri Qarabağ və Mil düzündə geniş sahələr tuturmuş.

Yarimsəhra şəraitində bitən seyrək saqqız-palid meşəsi ərazinin təbiətini canlandırır, ora xüsusi gözəllik verir. Burada saqqız ağaclarının boyu 10-18 m-ə, döş bərabərində diametri isə 1 m-ə çatır.

Çetirləri çadırabənzər, sıx və çox gözəldir, yer səthini yaxşı kölgələndirir, payızda bol qırmızımtıl rəngli toxumları olan salxımlar əmələ gətirir. Meyveləri yetişərək yaşılmıtlı rəng alır. Meşə altında və talalarda cir nar, yemişan, qaratikan kolları yayılmışdır.

Böyük Qafqazın cənub yamacında saqqızağac bitmir. Bu baxımdan cənub yamacın şərq qurtaracağında Ləngəbiz silsiləsində Keçdiməz dərəsində eyni adlı Pir sahəsində və onun ətrafında dəniz səthindən 500 m yüksəklikdə kserofil şibləklər fonunda seyrək saqqızağacı ağaçlığı böyük maraq doğurur. Burada çox yaşılı saqqızağacıların boyu 12-15 m, döş bərabərində yoğunluğu 40-100 sm-ə çatır, topa halında nar və qaratikan kollarına rast gəlinir.

Keçdiməz piri sahəsindəki saqqızağac meşəliyi, nəinki Ləngəbiz silsiləsi ərazisində, hətta Böyük Qafqazın cənub yamacında yeganə saqqızlıq sayılır. Burada Pir sahəsində 200 ədədə yaxın saqqızağac saydıq. Burada ağaçlığın qalması onların kəsilməsinin günah sayılmasıdır. Lakin sahədə mal-qara otalarır. Yayın qızmar saatlarında ağacların altında sürülər gölgələnir, torpaq tapdalanır, bərkivir, yamac dik ($30-40^{\circ}$) olduğundan yağış zamanı su torpağına hopmayıb güclü səthi axım əmələ gəlir və intensiv yuyulmağa məruz qalır. Odur ki, ağacların kök sistemi səthə çıxır. Cavan ağaclar mal-qara tərəfindən məhv edilir, saqqızlığın burada qalması təhlükə altındadır. Qeyd etmək lazımdır ki, Pirə qonşu sahələrdə də saqqızağaclarına təsadüf edilir. Lakin onlar kəsildiyindən yenidən pöhrədən törrəyir və ağaç böyüməyə imkan tapmir, burada ağacların boyu 4-5 m, diametri 10-14 sm təşkil edir.

Təsvir edilən sahə qiymətli botanika obyekti kimi mühafizə edilməsi, meşənin təbii bərpasına şərait yaratmaq istiqamətində tədbirlər görməklə yanaşı boş sahələrdə püstə və saqqızağac səpini aparmalıdır.

Saqqızağaca Böyük Qafqazın şimalı-şərq makroyamacında da az rast gəlinir, bu regionda saqqızının qərb sərhədi Gilgilçay (çayın aşağı axını) olduğu müəyyən edilmişdir. Burada çayın sol sahilində dəniz səthindən 190-240 m yüksəklikdə saqqızağacı ağacları həm yamacın quzey cəhətlerində (dikliyi $25^{\circ}-30^{\circ}$), həm də güney baxarında ($30-40^{\circ}$) yayılmışdır. Yamacın şimal (quzey) cəhətində saqqızağac qaratikan üstünlük təşkil edən kolluqların (70-80%) fonunda (cədvəl 4.1) bitir. Meşəliyin tərkibinə iydəyarpaq armud çox qarışır, qrup həndə zirinc, Pallas murdarçası, dovşanmasına da rast gəlinir, tək-tək itburnu koluna təsadüf olunur. (B-45 sayılı təcr. sahəsi). Ot örtüyündə taxıl otları dominantlıq edir. Yamacın cənub (güney) cə-

hətində isə saqqızağacı 3-4 ədəd bir yerdə cir nar kolları fonunda bitir (təcr. sah. B-45), tək-tək iydəyarpaq armud və qrup halında qaratikan qarışır. Ot örtüyü seyrək olub məryəmnoxudundan ibarətdir, yamacın aşağı hissəsində isə üstünlük yovşana keçir. Qobuların dib hissəsində həm ağaç cinsləri (saqqız, armud), həm də kollar nisbətən əlverişli bitmə şəraiti tapdığından yaxşı inkişafına və vəziyyəti-nə görə seçilir.

Təsvir olunan regionda saqqızın digər bitmə yerini Çarxana kəndinin yaxınlığında (Dəvəçi rayonu) Gilgilçay və Ataçay hövzəsinin arasında adsız bir kiçik çayın sağ sahilində qeydə alıq. Burada dəniz səthindən 100-140 m yüksəklikdə, dik yamacın şimal cəhətində saqqız ağacları tək-tək və qrup halında hemikserofil şiblək fonunda bitir. (B-42 sayılı təcr. sahəsi). Bu yüksəklikdən yuxarı şibləklərin tərkibində gölşəkilli palid nüsxələrinə rast gəlinir. Yamacın suayırıcı hissəsinə yaxın (500 m-dən yuxarı) palidin pöhrədən törəmiş və insan fəaliyyətinin tə'sirilə pozulmuş ağaçlığı mövcuddur. Bu isə təsvir olunan sahədə saqqızın törəmə tipli olmasının mümkününü təsdiq edir (cədvəl. 6.6.).

Floristik nöqtəyi nəzərincə olduqca maraqlı seyrək saqqız ağacları B-42 sayılı təcrübə sahəsindən cənub istiqamətdində təxminən 10 km məsafədə Ataçayın sağ sahilində Aşağı və Yuxarı Fındıqan kəndlərinin (Dəvəçi rayonu) arasında yayılmışdır. Burada dəniz səthindən 400-500 m yüksəklikdə yamacın şimal baxarlarında saqqızağac iydəyarpaq armudla qaratikan və yovşan kolları fonunda gözəl landşaft yaradır. Bu hündürlükdən yuxarı qalxdıqca seyrək saqqız ağaçlığı pöhrədən törəmiş və dəfələrlə balta altından çıxmış və mal-qara tərəfindən zədələnmiş boyu 0,4-4,0 m olan kol formalı palid meşəliyinə keçir. Təsvir olunan massivdə saqqızağac seyrəklilikləri Ataçaya yönələn və dərin olmayan qobuların yamaclarında bitir. Aşağıda bir neçə təcrübə sahəsinin təsviri verilir (6.7 sayılı cədvəl. Təcr. sah: B-54 və B-55). Burada I qobunun şimal cəhətində (Fındıqan kəndindən çay yuxarı istiqamətdə) 100 nüsxəyə qədər saqqızağac saydıq. Onların bə'zi topaları nisbətən six olub örtmə dərəcəsi 50%-ə yaxındır, topa halında qaratikan və zirinc kollarına da rast gəlinir.

2-ci qobunun yamaclarında saqqız sırf ağaçlıq yaradır, ona tək-tək iydəyarpaq armud qarışır, ağaclar xeyli seyrək yerləşir, boyları 7-8 m, döş bərabərində diametri 8-18 sm təşkil edir. Kol örtüyü qaratikan və zirincdən ibarətdir. Bu qobuda 90 nüsxəyə qədər saqqızağac bitir.

**Böyük Qafqazın Şimalı-şərqi yanacında saqqızın
olduğu yerlər**

Tec. sah. s/s	Məsə-bitmə şəraitü	Sahənin olduğu yer	Torpaq	Ağac və kol bitkileri	Ot örtüyü	Ehtimal olu- nan ilkin ağacılığın tipi
B-42	Törəmə müxtə- liif kolluqlar fonunda saqqız ağacları (B ₁)	Dəveçili Cərkəz kəndi saqqız şəhəri Ş-30-35°	r-nu, boz veyi, şurur çoxıntıları	Qarataikan (5), dovşanalması (5), iydeyarpaq armud (1), saqqızlar dilqanadan (1), topa halında: h=4-5m, d=4-10sm	40% çobantoxmağı (1), məryəm (S _{1,2}) noxudu, yemlik	Quru palidliq
B-45	Törəmə müxtə- liif kolluqlar fo- nunda saqqız ağacları	Gülğicayın sol boz qəhvəyi DSN- Ş-muş ŞQ-25-35°	seyrək zirinc, Pallas orta yuyu- tek-tek dovşanalması, itburnu, bir neçə əded saqqız ağacı h=4- 6m, d=6-12sm	Qarataikan - 70%, cir nar (30%), çobantoxmağı, qırıcıq do- minanthlıq edir. Çoxlu boyadotu, xasa, yenilik, dilqanadan, topal qarşır. tək-tək: südleyən, biyan	4-50% taxıl otlarmından çobantoxmağı, qırıcıq do- minanthlıq edir. Çoxlu boyadotu, xasa, yenilik, dilqanadan, topal qarşır. tək-tək: südleyən, biyan	Quru palidliq
B-46	Törəmə kolluğu fomunda saqqız ağacları	nar Yene orada eks 200-240m, CŞ- 30-40 (B ₀)	boz qəhvəyi DSN- Ş-muş ŞQ-25-35°	70-80% 9 Dəmirqara I Qarati- yukan, tek-tek saqqız ağacları: h=3-5m.	20% məryəm noxudu, Quru palidliq asağı hissəsində yovşan üstünlük edir.	Quru palidliq

Cədvəl 6.7.

**Ataçayın hövzəsində saqqız seyrəkliklərinin
xarakteristikası**

Tec. sah. s/s.	Məşə-bitmə şe- raitı	Sahənin olduğu yer	Topaq	Ağac və kol bit- kili	Ot örtüyü	Ehtimal olu- nan ilkin ağacıq tipi
B-54	Dərədə pöhreden törəniş qarati- kanlı saqqız sey- rəkliyi ($B_1 C_0$)	Ataçayın sağ sahili, Findigən k. yaxınlığı, DSN-400- 470m, Ş-SŞQ- ŞQ	boz orta yuyulmuş	qəhvəyi 10S+Ar. iy., topa halında: qaratikan, zirinc. Saqqız: $h=4-7$ m, d=8- 10cm	20-50% toxmağı, dilqanadan, ağbiğ	Şoban- adi (S_1)
B-55	Dərədə qarati- kanlı saqqız sey- rəkliyi ($B_1 C_0$)	Findigən kendi- nin yaxınlığı, DSN-400-450 m	boz zəif yuyulmuş	qəhvəyi, deyarpaq halında qaratikan saqqız: $h=3-6$ m, $d=10-14$ sm	10Saqq+Armudiy topa yovşan nəntliq saqqız: $h=3-6$ m, $d=10-14$ sm	50%, ağbiğ və yovşan domi- nantlıq Topa halında: məryem noxu- du, kəkotu, adi dilqanadan, göyçicək

3-cü, nisbətən sahəsi böyük olan qobuda saqqız ağacları yamacların bütün cəhətlərində yayılmışdır. Bu sahədə 300-dən çox saqqızağac qeydə alındıq, dəfələrlə balta ilə kəsilən, alçaq boylu iyidəyarpaq armudun six topalarına da rast gəlinir. Saqqızının boyu 3,5-5,0 m, döş bərabərində diametri isə 6-14 sm arasında dəyişir. Bir kötükdən 2-dən 8-ə qədər gövdə (pöhre) qalxır.

Ataçay hövzəsində təsvir olunan saqqız seyrəklikləri yovşan yarımsəhrası və qaratikan koluqları fonunda yayılmışdır. Ot örtüyündə həmçinin bozqır ot növlərində ağıbığ, kəkotu və məryəm noxudu dominantlıq edir.

Xızı qesəbəsindən şərq istiqamətdə texminən 20 km-lik məsa-fədə Tıxçay hövzəsində, dəniz səthindən 600 m yüksəklikdə Gilezi-Altağac yolunun üstdə yamacın şimalı-qərb cəhətində sün'i salınmış sarağan və şabalıdyarpaq palid əkininin içinde bir nüsxə saqqızağac bitir, boyu 4 m-dir. Yəqin ki, bu ağacı Büyük Qafqazın şimalı-şərq yamacında saqqızın şərq sərhədi hesab etmək olar.

Saqqızağac Kiçik Qafqazın cənubi-şərq yamacında (Zəngilan və Qubadlı rayonları) daha geniş yayılmışdır. Burada o, əsasən ardıcılıqla təşkil edən arid meşələrinin tərkibində bitir. Tədqiqatlar göstərdi ki, saqqızağac üstünlük təşkil edən meşəliklərə çox az rast gəlinir. Bele sahələri biz Qızqala-Vejnəli sahəsində və Oxçuçayın hövzəsində tədqiq etdik (6.8. sayılı cədvəl). Cədveldən göründüyü kimi həmin sahələrdə saqqız seyrəkliyi dik daşlı yamaclarda bitir. Lakin, qeyd etmək lazımdır ki, saqqız ardıcıl birlikdə bitdikdə o, həmişə ardıcıl nisbətən az meylli sahələri və yamacın aşağı dik olmayan yerlərini «seçir». Hər iki halda meşəaltı yaxşı inkişaf etmiş kserofit kollardan təşkil olunur. Ot örtüyü də yaxşı inkişaf edən bozqır otlarından ibarətdir, yarımsəhra elementinin (yovşan) də təsadüf edilir. Bütün sahələrdə saqqız dəfələrlə balta ilə kəsilmiş ağacların kötüyünün pöhrelərində töremiş ağaçlıq yaradır. Bə'zən tek-tək çoxyaşlı iri gövdəli saqqızlara da rast gəlmək olar. 130 sayılı təcrübə sahəsində kök boğazında diametri 60 sm olan saqqızağac qeydə alındıq. Ən iri ağacın yoğunluğu 215 sm, boyu 12 m, çətrinin diametri 10x11 m-ə bərberdir.

Tədqiqat işləri göstərdi ki, «Abiseyid» dərəsinin (Zəngilan rən-nu) sol sahilində, dəniz səthindən 900-1100 m yüksəklikdə (cənub-qərb cəhət) saqqız ardıcıl qarışq meşəlik yaradır. Dik qayalı yamaçdakı seyrəklikdə 70-80%-ni ardıcıl, 20-30%-ni isə saqqız təşkil edir. Six inkişaf edən meşə altında topulqa və qaratikan üstünlük edir, onlara az miqdarda sarağan kolu da qarışır.

Cədvəl 6.8.

Kicik Qafqazın yamacında (Zəngilan rayonu)
saqqız seyrəkliklərinin xarakteristikası.

Tec. sah. s/s	Məsə-bitmə şəraitü tipi	Sahənin olduğu yer	Torpaq	Ağac ve kol bitkili	Ot örtüyü	Ehtimal olunan ilkin ağaclığın tipi
B-124	Qarətikanlı badamlı- saqqızlıq (B ₁)	“Sürtütün yanında. DSN-700- 780 m, \$Q-30-35°	boz qəhvəyi sahəsinin güclü skeletli	7Saq3Bađ. doluluğu 03. Saqqız: 50%, kekotu, Ba- qanadan, yovşan, dam:H=3-4m, d=6-18sm. Kollar: dovşantopalı 30% qarətikan, topulqa, itikanı		Saqqızlı ardıcı- lı, yovşan, meşəsi (V, S)
B-130	Yovşanlı, qarətikanlı ardıclı saqqızlıq (C ₁₋₀)	“Vejnəlidəresinin sağ sahili DSN-550- 650m, \$-SQ-30-35°	boz qəhvəyi, skeletli	9Saq 1Ar, doluluğu-03-04. h=5- 8m, d=10-28sm. Topa halında qarətikan, Pallas murdarəssi, seyraf: dovşanalması toxmağı, çoban- topalı, dilqanadan, boymadəren		Yüksək məryəm noxudu (1), doluluqlu çoban- saqqız-ardıclı dovşan- meşəsi (S ₁)
B-152	Süxur “çixıntılarında saqqız seyrəkliyi	Oxçucayın sahili, DSN-450- 500m, C-35-50°	sol Süxur çixin- tilar, ve qı- rintıları	10Saq(50-80)doluluğu h=5-6m, d=12-20cm. 10%-Pallas murdarçası(5), qarati- kan(3)	02-03,	30-40% yovşan Kollar



Cəbrayıl rayonu Hovuslu kəndi ətrafında kserofil şiblək və friqana bitkiliyi fonunda saqqız ağacları.

3-cü qobuda Ataçay boyu yuxarı ərazilərdə saqqıza tək-tək və ya ayrı-ayrı bioqrup şəklində rast gəlinir. Təsvir olunan 3 qobudakı ağaclarlardan başqa Ataçayın sağ sahilində 400-ə yaxın saqqız ağacları saydıq. Bu çayın sol sahilində dəniz səthindən 400-600 m yüksəklikdə şiddətli parçalanmış yamaclarda da saqqızın ayrı-ayrı topalarına rast gəlinir. Ataçay hövzəsində saqqızın ən hündürdə olan nüsxəsini dəniz səthindən 650 m yüksəklikdə Xızı qəsəbəsinin yaxınlığında qeydə alıq. Bu tək ağaç qaratikan kolları fonunda bitib boyu 5 m, diametri 12 sm-ə bərabərdir. Onun yanında tək-tək iydəyarpaq armud və çox pozulmuş palid meşəliyi mövcuddur.

«Abiseyid» dərəsinin sağ sahilində dəniz səthindən 900-1100 m hündürlükdə nisbətən az meylli yamacın cənubi-şərq cəhətindəki meşəlikdə həm saqqız, həm də iberiya palidi dominantlıq edir. Burada iri gövdəli ağaclarla da rast gəlmək olar. Ölçü işləri göstərdi ki, ən iri saqqızağacın döş bərabərində diametri 108 sm (erkək nüsxə), boyu 8 m-ə bərabərdir. Saqqızağacın yanında diametrləri 36-44 sm olan palid ağacları da bitir. Kollardan adətən qaratikan, doqquzdon, dovşanalması, topulqaya rast gəlinir. Ot örtüyündə yovşan, solmazçıçək və boymadərəni qeyd etmək olar. Bidominant palid-saqqız ağacliğında cins dəyişilməsi prosesi nəzərə çarpır, bu çox vaxt saqqızın «xeyrinə» olub sərf saqqız meşəliyi formalaşır. Bu proses antropogen amillərin tə'siri ilə baş verərək bitmə şəraitinin quraqlaşması ilə bağlıdır. Palidin saqqızla əvəz olunmasını həmçinin Bartaz, Sobi və Bəsət çayları hövzələrində müşahidə etdik. Bu haqda aşağıda söhbət açılacaq.

Bozdağ və Böyük Qafqazın şimali-şərq yamacına nisbətən təsvir olunan regionda saqqızın yuxarı sərhədi iqlimin quralığı ilə əla-qədar daha yüksəkdən keçib dəniz səthindən 1100 m-ə qədər qalxır.

«Bərələr dərəsi»-nin sol sahilində (Vejnəli kəndindən yuxarı) dik yamacın cənubi-şərq cəhətində dəniz səthindən 1210 m yüksəklikdə seyrək palid meşəsinin əhatəsində boyu 12 m, diametri 48 sm olan bir saqqızağac qeydə alıq. Anna İvanovanın (1950) tədqiqatına görə Arpaçay hövzəsində saqqızağac 1480 m qədər qalxır.

Saqqızağacın aşağı sərhədi demək olar ki, dəniz səviyyəsi hündürlüyüne qədər enir. (məs. Tərtərçayın Küre qovuşduğu yerdə).

Aparlığımız tədqiqatlar nəticəsində respublikamızın ayrı-ayrı ərazilərində qədim dövrdən qalmış nehəng saqqız ağacları aşkar edilmişdir. Belə saqqız ağaclarına bə'zən tək-tək, bə'zən topa halında kəndlərin ətrafında, qəbiristanlıqlarda və əkin yerlərində rast gəlirik. Şübhəsiz, bu ağaclar keçmiş meşələrin bizə çatan yadigarları-

dir. Respublikamızın ərazisində olan belə ağacların abidə kimi qorunmasını tə'min etmək olduqca vacibdir, onlar böyük elmi əhəmiyyət kəsb edir. Aşağıda bə'zı xarakterik xüsusiyyətlərlə seçilən saqqızağalarının qısa təsviri verilir:

1. Qasım İsləyilov rayonunda Qızılhacılı kəndinə gedən yolun sağında açıq bir sahədə bitən tənha saqqızağac küreşəkilli, yaraşıqlı çətirilə uzaqdan adamı özüne cəlb edir. Ağacın boyu 8 m, diametri 36 sm, çətrinin proyeksiyasının sahəsi 64 m^2 -dən çox, yaşı 150-dən artıqdır.

Qızılhacılı kəndinin qocaman sakinlərinin söylədiklərinə görə, vaxtile həmin ərazidə saqqız və digər ağac cinsləri geniş sahə tutmuş. Sonralar xüsusi mülkiyyət sahibləri/əkin yeri əldə etmək məqsədilə meşələri mehv etmiş, bu tək saqqızı isə gölgələnmək üçün saxlamışlar. Ağacın vəziyyəti yaxşıdır. Abidə kimi qorunması vacibdir.

2. Pir saqqız ağacı-Qubadlı rayonunun Gədəklər kəndinin qəbiristanlığında yamacın cənub cəhətində bitir. Burada yovşan, qaratican və qaramix kollarından və efemer otlarından başqa qeyri bitkiyə rast gəlmirik. Ağacın boyu 8 m, döş bərabərində diametri 80 sm, çətrinin proyeksiyasının sahəsi 60 m^2 , yaşı 300-dən artıqdır. Bə'zi budaqları quruyub tökülmüşdür. Gövdəsi və budaqlarından saysız-hesabsız əski parçaları asılmışdır. Dibində çoxlu daş yığınları vardır. Yerli sakinlərin dediyinə görə guya kim Pir saqqız ağacının yanına gəlib, ona əski qırığı asarsa, bütün arzuları yerinə yetər. Pir hesab edildiyi üçün bu ağaca heç kəs toxunmur. Onun mühafizəsi üçün bə'zi tedbirler görülməlidir: quru budaqları kəsilməli, dibindəki daşlar kənaraya yığılmalıdır.

3. Qardaş saqqızlar-Qubadlı rayonu ərazisində, Həkeriçayın sol sahilində topa halında bitmişdir. Bu saqqız ağaclarının boyu 5-6 m, döş bərabərində diametrləri 26-30 sm, yaşları 200-250-yə qədərdir. Qardaş saqqızlar adlanan bu ağaclar «müqəddəs» sayılaraq yaxşı mühafizə olunur. Ətraf kəndlərdə kim-kimə alqış edirse «ömrün qardaş saqqızlar kimi uzun olsun» deyirlər. Qardaş saqqızların mal-qaradan qorunması üçün etrafına tor meftil çəkilməlidir.

4. Tək saqqızağac Zəngilan rayonunun Bartaz kəndi ərazisində geniş əkin sahəsində qalmışdır. Ağacın boyu 8 m, diametri 26 sm, çətrinin proyeksiyasının sahəsi 30 m^2 -dir. 200 ildən artıq yaşı vardır. Tək saqqıza yaxın ərazidə daha neheng saqqız ağacları mövcuddur. Təsvir etdiyimiz ağac əkin yerində tənha bitdiyindən ona tək saqqız adı vermişlər.



Qubadlı rayonu Gədəklər kəndi yanında saqqızığac.

5. Saqqızlı düz- Zəngilan rayonunun Vejnəli kəndi yanındakı Məvludaşı deyilən yerde, yamacın cənubi-şərqi tərəfində kiçik sahədir. Burada çoxlu küreşəkilli, geniş çətiri olan saqqız ağacları bitir. Sahənin ortasından kənd yolu keçir. Vaxtilə yoluñ hər iki tərəfində çoxlu saqqız ağacları var imiş. Hazırda burada 120-yə qədər sağlam saqqız ağacı qalmışdır. Bu ağacların boyu 5-6 m, döş berabərində diametri 20-40 sm, çətirlərinin proyeksiyasının sahəsi 100 m^2 -ə çatır. Düzənlilikin hər iki tərəfi bir qədər aralıda sıldırımla yamaclara söykenir. Bu yamaclarda da saqqız ağacları geniş yayılmışdır. Bə'zi yerde saqqız Araz palidi ilə qarışq halda bitir. Saqqızlı düzəndən aralıda Xəçəmaş deyilən yerde geniş sahədə ardıc-palid meşəsi vardır. Burada da saqqız ağaclarına təsadüf olunur. Meşəlikdə yoğun gövdəli, hündürboylu ardıc ağaclarına da rast gəlirik. Bə'zi ardıcıların boyu 20 m-ə, diametrləri 40-50 sm-ə çatır. Hazırda respublikamızda belə iri ölçülü ardıc ağaclarına nadir hallarda rast gəlirik. Çox təəssüf ki, bu ağaclar yaxşı mühafizə edilmir, yerli əhali tərəfindən qışda kəsilərək mal-qaraya yem kimi verilir. Saqqız ağacları isə kəsilərək odun kimi yandırılır. Təsvir olunan ərazidəki saqqız, ardıc və palid ağaclarının mühafizəsi üçün qorυq rejimi təşkil edilməlidir.

6. Muğanlı saqqızı-Zəngilan rayonunun Muğanlı kəndinin yaxlığında düzən bir yerde bitir. Onun qameti, gözəl, yaraşlı, enli küreşəkilli çətri adamı heyran edir. Qızmar yay günündə onun dibində çoxlu mal-qara daldalanır. Muğanlı saqqızının 200-ə yaxın yaşı vardır. Boyu 15 m, gövdəsinin diametri 46 sm, çətrinin proyeksiyası 125 m^2 -dir.

7. Göybənd saqqızı-Zəngilan rayonunun Əmirxanlı kəndi ilə Bartaz stansiyası arasında keçmişdə Göybənd deyilən yerde, Araz çayından 200-300 m kənarda yerləşir.

Dövlət sərhədində olduğundan yaxşı qorunur. Boyu 12 m, gövdəsinin yoğunluğu 70 sm-dir. 250-yə yaxın yaşı vardır, çətrinin proyeksiyası 150 m^2 sahəni əhatə edir. Vejnəli kəndinin 115 yaşı sakını Nağı Allahverdiyev (1975-ci ilde vəfat etmişdir) söhbət edirdi ki, «Mənim yaxşı yadimdadır, Göybənddə nəhəng bir saqqızağac var idi ki, altında 1500 qoyun-keçi gölgələnirdi» Sonralar bu ərazi-dən dəmir yolu çekilən dövrə həmin saqqızağacı güclü külək yixir. O, 2-3 il buranın əhalisini oduncaqla tə'min edir. Ağacın yixıldığı yerde böyük bir çala yaranmışdır.

8. Ağcabədi rayonu Muğanlı sovetliyinin Höyük kəndində bir yerde 20 ədəd saqqızağac bitir. Bu yer saqqızılıq adlanır. Ağacların hündürlüyü 7-9 m, diametri 40-90 sm-dir. Yaşları 400-ə yaxındır.

Höyük kənd sakini Bəhman Həsənov söyləyir ki, kəndin qocaman adamları burada geniş sahədə meşəlik olduğunu eşitmışlar. Mövcud saqqızı ağacları isə keçmiş meşələrin qalığıdır. Təbiətin qədrini bilən, ona hörmət bəsləyən Bəhman kişi bu saqqızılığı hasara alıb qoruyur.

Göründüyü kimi, respublikamızın bir çox dağ və dağetəyi rayonlarında çoxlu saqqızağaca rast gəlirik. Bu ağaclar püstə üçün əvəzedilməz anac (qələm) vəzifəsini görə bilər. Bu isə saqqızağac sahələrində calaqçılıq işi aparmaq üçün asan və real imkanlar yaradır. Bu imkandan səmərəli istifadə edib respublikamızda geniş sahələrdə püstə ağacları yaradılması günün vacib məsələsi hesab edilməlidir.

6.2.5. Badam ağacıqları

Badam da kserofil arid meşələrin xarakterik bitkisi sayılır, lakin o, bu meşələrin tərkibində az iştirak edir. Badam seyrek meşəliklərə adətən digər ağaç cinsləri üçün az əlverişli olan çox dik daşlı yamaclarda qarışır. Azərbaycanda yabani halda 3 badam növü bitir. (adi, dağ və nair badamı).

Adi badam (*A.communis*)

Boyu 4-8 m-ə çatan ağacdır, bə'zən kol halında bitir. Qabığı boz-qara rənglidir. Budaqları çılpaq, tikansız olub çoxlu qısa budaqcıqlara malikdir. İllik zoqları qırmızımtıl-qəhvəyi və ya qəhvəyi, çoxillik budaqları isə boz-qəhvəyi və boz-qonur rənglidir. Yarpaqları lansetvari və ya dar ellipsşəkilli olub uzunluğu 3 (4)-6(9) sm, eni 1,5-2 (2,5) sm, saplaqlı, qaldəsi girdəvarı və ya pazvari, ucları itivarı və ya küt, çılpaq, kənarları xırda mişardıslı və vəziciklidir. Çiçeklər uzunluğu 3-5 mm olan çiçək saplağı üzərində durur. Meyvelərin uzunluğu 3-3,5 (4) sm, eni 2-3 sm, qərzəkli, əyri yumurtavarı və ya uzunsov-yumurtavarı, yasti, qeyri-bərabəryanlı, qaidəsi yastıkəsik, ucları dərtilmiş və iti, yaxud kütdür. Çərdəyinin uzunluğu 3-4 sm, eni 1,5-2,5 sm, qalınlığı 0,8-1,6 sm-dir, yasti, bə'zən lansetvari, qaidəsi girdə qeyri-bərabəryanlı, uc tərəfdən dərtilmiş və ya itidir.

İran, Balkan, Kiçik Asiya, Aralıq dənizinin qərb hissəsi və Qafqazda yayılmışdır. Azərbaycanda Büyük Qafqazın şimal-şərqi yamacında, Kiçik Qafqazın mərkəzi və cənub hissəsində bitir.

Fensel badamı, dağ badamı (*A.fenzliana*)

Boyu 3-4 m olan qollu budaqlı iri koldur. Budaqları uzun olub purpur alqırımızı, şaxəli olub, uc tərəfi tikanlıdır. Yarpaqlarının uzunluğu 6-8 sm, eni 1,5 (2) sm, saplağının uzunluğu 1,5 sm, ellipsis-lansetvari, dalğavari dişlidir, çılpaq, dərivari, parlaq, qaidəsi pazvari, üstdən parlaq yaşıl, altdan tutqun yaşıldır. Ləçəkləri ağ və ya çəh-rayı, oyuq və girdəşəkilli olur. Meyvələri kürəvari, dianetri 2,5-3,5 sm, quru, məxmərə bənzər keçətülü olub, bir tərəfdən azacıq basıqdır. Toxum yetişdikdə onu örten qərzək iki ləpəyə parçalanır, üstü xırda deşik-deşik olan toxum (çəyirdək) qərzəkdən ayrılır. Fevrallarda çiçəkləyir, meyvəsi avqust -sentyabrda yetişir. Meyvəsinin dadi acitəhərdir. Azərbaycanda Kiçik Qafqazın mərkəzi və cənub rayonları (ən çox Zəngilanda), Naxçıvan, Diabarda orta dağ qurşağına qədər rast gəlinir.

Nairi badamı (*A.nairica*)

Alçaq boylu (1-2 m), güclü budaqlanmış, şəxəli çətirli tikanlı budaqcılqlara malik olan koldur. Yarpaqları xırda uzunsov lansenvari, uzunluğu 20-30 mm, eni 5-8 mm, çılpaq, dərivari, saplağının uzunluğu 8-10 mm-dir. Çiçəkləri yumurtavarı və ya demək olar ki, girdədir, üzəri torvari şırımlıdır. Kiçik Qafqazın cənub hissəsində və Naxçıvanda quru daşlı və qayalı yamaclarда bitir.

Bozqır yayla (Bozdağ) ərazisində dağ və nair badamına orda-burda tək-tək çox seyrək rast gəlinir. Dağıstanın kserofil seyrək meşələrində badamin tək-tək nüsxələrinə təsadüf etmək olar. (Lvov, 1964).

Dağ badamı en soyuğa davamlı badam növü olub ona Naxçıvan MR-də dəniz səthindən 1700-1900 m-dən başlayıb 2300-2400 m yüksəkliyə qədər rast gəlmək olar. Onunla birlikdə kollardan dovşanması, gəvən, acılıq və s. bitir.

Talışın Zuvant zonasında dağ badamı digər kserofil kollarla birlikdə friqana tipli bitkililik yaradır. Burada Kelvəz və Göydərə kəndləri arasında dəniz səthindən 1600-1870 m hündürlükdə «Qalaça dağında», «Babaden» dərəsində və «Qurd yuvası» adlanan yerde qrup halında boyu 1-3 m olan badam kolları bitir. Bu sahələr yamacın cənub baxarında yerləşib daşlıq-qayalıqdır. Ot örtüyü olduqca seyrək olub (10-15%) bozqır və yarımsəhra növlərindən (yovşan,

kəkotu, şiyav, ağbiğ, məryəm noxudu, boymadərən, süpürgəgülü) ibarətdir. Tək-tək və topa halında gəvən, Pallas murdarçası, yemişan, dovşanalması, itburnu və tikanlı acılığa da rast gelinir. Təsvir olunan ekstremal bitmə şəraitində tədqiqat ilində (1974-cü il) badam kolları bol meyvə getirmiştir.

Zəngilan rayonunda badam 800 m yüksəklikdə peyda olur, onun yuxarı sərhədi 1400-1450 m yüksəklikdə müşahidə edilmişdir. Burada badama həm arid meşələri, həm də kserofil şibləklərin tərkibində rast gelinir. «Sürtün» massivində temiz (...) badam ağaçlıqları iberiya ağaçqayını, saqqızıağac və ağaçşəkilli pulcuqyarpaqlı ardıc növləri ilə qarışq meşəliklərlə növbələnir. Kiçik Qafqazın cənub-şərq yamacında bu massiv ən xarakterik və sahəcə böyük massiv sayılır. (300 ha-dan artıq). Göstərilən massivdə biz iki sahənin təsvirini apardıq. (6.9. sayılı cədvəl, B-122 və B-123 sayılı təcrübə sahələri). Bu sahələrdə badam kolları pöhrədən töreme mənşəli olub bir kök boğazından (köküdən) 1-10 gövdə qalxır. Təsvir olunan massivdə relyef elementlərinin bitki və torpaq örtüyünə tə'siri çox aydın müşahidə olunur. Belə ki, yamacın şimal cəhətləri nisbətən inkişaf etmiş az skeletli torpaqlara malik olub eroziya prosesi zəif müşahidə olunur. Belə yamaclar topulqa üstünlük təşkil edən kolluqlarla örtülmüşdür, burada qaratikan az iştirak edir. Burada seyrək meşəliklərin tərkibinə xeyli iberiya ağaçqayını qarışır, bə'zən o, edifikator rolunu oynayır. Ot örtüyündə yalnız bozqır növləri iştirak edir, yovşana yalnız nadir halda təsadüf etmək mümkündür.

Yamacların cənub cəhətləri - daşlı-cincillili olması, çox vaxt ana sūxurun səthə çıxması, daşlı substrat “hərəkət etməsi, yüksək quraqlığı və bununla əlaqədar kəskin kontinentallığı ilə səciyyələnir. Buna görə də ağaclar daha seyrək yerləşib tərkibinə iberiya ağaçqayını daxil olmur. (B-122 sayılı təcrübə sahəsi). Meşəaltı da seyrək olub qaratikan üstünlük təşkil edir, tək-tək Pallas murdarçası qarışır. Ot örtüyündə bozqır otlarla bərabər yovşana da rast gelinir. Burada yamacın qabarıq suayıcı hissəsi torpaq örtüyündə məhrum olub iri daş və qayalıqlardan ibarətdir, belə yerlərdə yalnız ardıc ağaclarına təsadüf olunur. Yamacın batıq, qobu hissələri isə elverişli meşəbitmə şəraiti ilə səciyyələnir, orada bitişik yamaclardan yuyulub gətirən xırda torpaq küssəcikləri toplanır, six topulqa kolları, qaratikan bitir, tək-tək doqquzdona rast gelinir. Burada kollar yaxşı inkişaf edib boyları ətraf yamaclardakı kollardan hündür olur. İberiya ağaçqayını da belə şəraitdə yüksək taksasiya göstəriciləri ilə xarakterizə olunub boyları 10-12 m, döş bərabərində diametrləri 40-48 sm təşkil edir.

Cədvəl 6.9.

Kıçık Qafqazın Cənub yamaçında (Zəngilan r-nu) badam seyrəkliklərinin təsviri:

Təcrübə sahəlerinin s/s	Məsə bitmə şəraitü tipi	Sahənin olduğu yer	Torpaq	Ağac və kol bitkili	Ot örtüyü
B-122	Qaratakanlı badam seyrəkliyi	“Sürtün” sahəsinin yanında. DSN-700-1000m, S-CS-25-35°	boz-qəhvəyi, güclü yuyulmuş, torpaq səthində daşlılıq derecesi 50-60%	10Bad. 20-30%, h=4-6m, kollar: qaratikan (5), Pallas mürdarçası (1), itikan (S)	yovşan (1), keköyü(3), dovşanpalı(3), şimal (1), adi dil qanadan(1), məryem noxudu(1).
B-123	Müxtəlif six kollu ağcaqayın-ardıc-badam seyrəkliyi	Yenə orada, DSN-700-1000m, S-30°	boz qəhvəyi, süxur qırıntıları-30-40%	4B4Ağ2Ar+Dağ 30-40%; Badam: h=4-6m, ağcaqayın:h=4-7m, d=8-20sm. qaratikan (5), topulqa(4), tek-tek dovşanalması 40%	dovşanpalı (4), dilqanadan (1)

Bununla belə, yamacların həm şimal, həm də cənub cəhətlərində badam kolları normal və demək olar ki, eyni boy inkişafı və vəziyyəti ilə səciyyələnir. Bu badamın quraqlığa daha çox düzümlülüyü ilə, əksinə iberiya ağcaqayının (həmçinin qaratikanın və doqquzdonun) torpağa və onun rütubətliyinə nisbətən tələbkar olması ilə əlaqədardır.

“Sürtün massivindən başqa Zəngilan rayonunda badam kolları qruplarını çox pozulmuş və seyrəlmış arid ağaçlıqları və şibləkləri tərkibində qeydə alıq. Onların bəziləri aşağıda təsvir olunur.

1. «Xaça-maş» adlanan sahədə dəniz səthindən 800-900 m yüksəklikdə dikliyi $25-35^{\circ}$ olan yamacın şərqi və cənub-şərqi cəhətində karbonatlı sükurlardan ibarət daşlı qayalı sahədə 400 ədədə qədər badam kolları bitir. Boyları 3-5 m-ə çatır. Kolların çoxu 50 sm hündürlükdən 3-5 budaga ayrılır. Bəzisi yaşılı nüsxələrin kök boğazında diametri 24-28 sm-ə çatır. Tədqiqat ilində (1983-cü il) bol meyvə götirmişdir. Badamların arasında boyu 3-5 m, diametri 8-12 sm olan saqqız ağacları bitir. Yamacın yuxarı hissəsində bir neçə ədəd də ardıcıl rast gəlinir. Sahənin 10-12 %-ni qaratikan kolları örtür. Ot örtüyündə yovşan, daşdan üstünlük təşkil edir, tərkibində çoxlu məryəmnoxudu, kəkotu, tək-tək solmazçıçək qarışır.

2. Bartaz və Qarqulu kəndləri arasında, mütləq yüksəkliyi 828,5 m olan dağın cənub baxarında, dəniz səthindən 700-800 m yüksəklikdə, çətin əl çatan qayalıq sahədə qaratikandan ibarət kserofil şiblək fonunda 100-ə qədər badam və topa halında saqqızıağac bitir. Burada həmişə mal-qara otarılması məşənin bərpa olunmasına əngel törədir.

3. Vejnəli kəndinin yuxarı hissəsində «Bərələr dərəsi» adlanan sahədə, dəniz səthindən 1450 m yüksəklikdə, dikliyi $25-30^{\circ}$ olan yamacın şərqi, cənubi-şərqi baxarında badam kolları digər kserofil kollarla birlikdə kserofil şiblək əmələ getirir. Tərkibi: 3Bad 5Top 1Dağ 1Dov-Qaratikan, tək-tək, itburnu, kolşəkilli palid. Yamac əsasən çilpaq sükurlardan ibarətdir. Tək-tək iberiya ağcaqayını, yalnız bir ədəd dağdağan (boyu 6 m, diametri 18 sm) qeydə alıq. Badam kollarının boyu 3-4 m-dir. Bol meyvə götürir. (1983-cü ilə).

4. «Armudlu yahı» deyilən sahədə dəniz səthindən 1400-1500 m yüksəklikdə dağ badamına daha çox rast gəlinir. O, iydəyarpaq armud, saqqızıağac ilə seyrək məşəlik yaradır. Kollardan topulqa, qaratikan, doşanalması bitir.

5. Vejnəli dərəsinin sağ sahilində dikliyi $30-40^{\circ}$ olan, çox yerdə ana sükur səthə çıxan yamacın şimali-şərqi cəhətlərində, dəniz səthindən 750-850 m yüksəklikdə acılığın iştirakı ilə topulqa üstünlük təşkil edən kserofil şiblək fonunda boyu 3-4 m olan tək-tək badam

ağacı, diametri 32-58 sm-ə çatan çoxmeyvəli ardıc və bir neçə ədəd saqqızıağac bitir.

6. «Qızqalası» sahəsinin cənub baxarının aşağı hissəsində, dəniz səthindən 700-780 m yüksəklikdə, yamacın şərqi cəhətində şibləklərin fonunda seyrək ardıc və saqqız ağacları ilə birlikdə onlarla badam kolları qeydə alındıq. Boyları 4-6 m, daimetrləri 8-16 sm təşkil edir.

7. Tək-tək badam ağaclarına bə'zen palid və vələsin iqlim klimaksi qurşağında təsadüf etmək olar. (edafik klimaks). Belə hadisəni Laçın rayonunun Ağcayalı kəndinin yaxınlığında eyni adlı kiçicik dikliyi 50-60° olan qayalı-daşlı güney baxarında, dəniz səthindən 1400 m yüksəklikdə iberiya doqquzdonunun üstünlüyü və topulqa, dovşanalması, zirinc, Pallas murdarçası, itburnunun seyrək iştirakı ilə özünəməxsus friqana tipli şiblək formalaşmışdır. Burada 10 ədəd qədər badam qeydə alındıq. Onlardan biri çoxyaşlı olub diametri 30 sm, boyu 8,5 m-ə çatır. Badamdan başqa qayalığın yarpaqlarında bir neçə ədəd iberiya ağcaqayını, iberiya palidi və 10-a qədər dağdağan bitir. Ot örtüyü seyrək olub əsasən bozqır növlərindən (kəkotu, məryəm noxudu) ibarətdir.

Dağ kserofil bitkiliyinin palid-vələs meşəsi qurşağında belə edafik klimakslar əsasən antropogen mənşəli olub uzun müddət insan fəaliyyətinin meşyətə'siri nəticəsində əmələ gəlmışdır.

6.2.6. İberiya ağcaqayını ağaçlıqları

Boyu 8 m-ə çatan alçaqboylu ağacdır. Gövdəsinin qabığı boz rənglidir. Yarpaqları qalın, 3 dilimli, uzunluğu 7 sm, eni 9 sm, üst tərəfi tünd göyümtül-yaşıl, parlaq və çılpaq, alt tərəfi açıq və ya tutqundur. Dilimlərin adətən kənarları bütöv, ucları girdə və ya küt, bə'zen isə 1-2 küt dişlidir. Qanadları iti bucaqla ayrılır, bə'zen bir-birinə paralel olur. May-iyunda çiçək açır, toxumları iyul-avqustda yetişir. Qafqazda yayılmışdır. Azərbaycanda Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan və Talyışın dağlıq hissəsində aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər, Bozqır yaylada və Kür düzündə rast gəlinir. Yamacların daşlı, quru güney cəhətlərini üstün tutur. Adətən arid tipli meşələrin tərkibinə daxil olur. Quraqlığa çox davamlı, işıqsevərdir.

İberiya ağcaqayını ağcaqayın cinsinin ən kserofil növü hesab olunur, lakin o, pulcuqyarpaq ardıc növləri, badam və saqqızla müqayisədə nisbetən az kserofil ağac sayılır. Ona görə də arid zona-da bu ağac az-çox inkişaf etmiş torpağı olan gölgəli yamaclarda bitir.

Bozdağ ərazisində iberiya ağcaqayınına çox az təsadüf etmək

olar. P.L.Lvov (1964) özünün «Dağıstanın meşeleri» adlı kitabında İberiya ağaçqayısının Dağıstanın dağeteyə seyrək meşəliklərində olmadığını, Zəngəzurda isə geniş yayıldığını göstərir.

İberiya ağaçqayınlarına az miqdarda Böyük Qafqazın şimalı-şərq makroyamacında, Böyük Qafqazın cənub yamacının şərqi hissəsində, Kiçik Qafqazın şimal, mərkəzi və cənub rayonlarında, Naxçıvanın dağlıq ərazisində rast gəlinir. Aşağı dağ qurşağından başlayıb yuxarı dağ qurşağına qədər qalxır.

Kiçik Qafqazın cənubi-qərb hissəsində (Zəngilan rayonunda) İberiya ağaçqayısını çox vaxt arid meşələrin tərkibinə daxil olur, bə-zən dağ yamaclarının quru, daşlı güney cəhətlərində də ona rast gəlinir. Respublikanın bu regionunda İberiya ağaçqayısının kiçik sahələrdə təmiz (sərf) ağaçlıqlarına da təsadüf olunur.

Zəngilan rayonunda «Vejənəli dərə»-nin sağ sahilində ağaçqayınlı meşəliyini qeydə alıq. (B-128 sayılı təcrübə sahəsi). Bu meşəliyin tərkibinə çoxmeyvəli ardıcılıq və adı görüs qarışır. Ağacların qarışıması topa şəklindədir. Təmiz (sərf) İberiya ağaçqayınlı ağaçları yüksək doluluğa malikdir. Təsvir olunan sahədə meşəliyin doluluğu 05-08-ə çatır. 40 hektara yaxın bu sahə kserofil meşələr yayılan regionun ən xarakterik ağaçqayınlı ağaçlığı sayılır. Bura yerli əhali arasında «kakeyin meşəsi» adı ilə məşhurdur. («kakeyin» İberiya ağaçqayınlının yerli adıdır). Təsvir olunan meşəlikdə meşəlti six topulqa kollarından ibarətdir. Bu sahədə qonşu qərb, şimalı-qərb yamacda doluluğu 03 olan seyrək ardıcılıq meşəliyinin tərkibinə İberiya ağaçqayınlı və adı görüs də qarışır, meşəlti six, çətin keçilən topulqa kollarından ibarət olub doqquzdon, qaratikan, acılıq və alça da qarışır.

B-116 sayılı təcrübə sahəsində İberiya palidi topa-topa kserofil kolluqlar fonunda bitir. Ağaçqayınlı və görüsün yaxşı vəziyyətdə olan yeniyetmələrinə rast gəlinmir. İberiya ağaçqayınlarına qarışqı badam ağaçlıqlarında da rast gəlmək olar. (6.10 sayılı cədvəl, B-123 sayılı təcrübə sahəsi). Burada yaxşı meşəbitmə şəraiti olan mikrosahələrdə badam İberiya ağaçqayınlını tərəfindən sıxışdırılır.

6.2.7. ARMUD (*Purus*)

Avrasiya və Şimalı-qərbi Afrikada armudun 60 növü, Qafqazda 26 növü (onun 19-u Qafqaz üçün endem növü sayılır), Azərbaycanda isə 16 növü mö'lumdur. Bu növlərin aşağıdakı 9-na arid meşələrin tərkibində rast gəlinir.

İberiya ağcaqayınqlarının təsviri

Təcrlibə sah. s/s.	Məşə-bitmə şəraitü tipi	Sahənin olduğu yer	Torpaq	Ağac və kol bitkiləri	Ot örtüyü
B-116	Müxtəlifkollu ağcaqayınlıq (C_1B)	“Qızqalası” sahəsi, DSN-880-950m, $35-45^{\circ}$	Qəhvəyi dağ-meşe, qaya çıxıntıları	8AĞ1K1P, topa halında, orta doluluq-0,3. Yarı (60-80), $h=14$ m, $d=20-40$ sm kollar: topulqa (5), doqquzdon (1), tek-tek: qaratikan, dovşanılması	topal, ayrıqotu, dilqanadan, boymadərən
B-128	Topulqalı ardılıc ağcaqayınlıq (C_1B)	“Vejneli” dərəsinin sağ sahili, DSN-930m, Qərb- $35-40^{\circ}$	Qəhvəyi dağ-meşe	7AĞ(40-60)2Ar 1K, $h=5-6$ m, $=12-20$ sm, orta doluluq 0,4,six topulqa kolları $h=0,5-1$ M, tek-tek: dovşanılması, acılıq, doqquzdon, qaratikan.	“Pencərələrdə-dilqanadan, qırtıcı.

Zəngəzur armudu

(*P.zangezura*)

Boyu 10 m-ə qədər olan tünd qəhvəyi qabıqlı (sonradan bozvari-qəhvəyiye çevrilən), tikansız ağacdır. Yarpaqları ellipsvari, uzunluğu 5-9 sm, eni 3-5 sm, qaidə hissəsi girdə, ucu küt və ya iti, kənarları xırda dişli, üstdən tünd-yaşıl, çılpaq və ya altdan damarlar boyu tüklüdür; saplaşının uzunluğu 2-5 sm-dir.

Meyvələri qalxancıqdə 7-8 ədəd yerləşir, armudvari və ya girdə, qalın saplaqlı, diametri 2 sm-ə qədərdir. Azərbaycanda Kiçik Qafqazın cənub hissəsində arid meşələrdə bitir.

Radde armudu

(*P.raddeana*)

Tikansız, alçaq boylu (5 m-ə qədər) ağacdır. Yarpaqları altdan six tüklü, üstdən cavan olarkən torlu-keçəvari, sonradan çılpaq, uzunsov-ellipsvari, iti mişar-dişli, uzunluğu 6-8 sm, eni 2-4 sm-dir, saplaşının uzunluğu 3-4 sm-dir. Meyvələri xırda, kürəvarıdır, saplaşığı meyvədən 2 dəfə uzundur.

Azərbaycanda Kiçik Qafqazın cənubunda, aşağı dağ qurşağında arid meşələrin tərkibinə daxil olur.

Voronov armudu

(*R.voronovii*)

Boyu 8-9 m, six, girdə çətirli, qabığı boz rəngli, budaqları ti-kanlı ağacdır. Yarpaqları rombşəkilli, bə'zən lansetvari, ellipsvari, kənarları bütöv, uzunluğu 7-7,5 sm, eni 4-4,5 sm, çılpaq, dərivari, üstdən parlaqdır. Çiçək qrupu azçıçəkli, çiçəkləri xırdadır (diametri 3 sm), meyvələri xırda olub-uzunluğu 2,5 sm, eni 3 sm, yastı kürəvari, yaşıl, qırmızımtıl nöqtəlidir, Qafqazada bitir. Azərbaycanda ona Kiçik Qafqazın cənub hissəsində seyrək meşəlikdə rast gəlinir.

Suriya armudu

(*P.syriaca*)

Boyu 5-10 m, qırmızımtıl qabıqlı ağacdır. Çətiri dar süpür-gəvarıdır. Yarpaqları çılpaq, dərivari, ellipsşəkilli, uzunsov yumur-tavarı və ya enli lansetvari, qaidəsi girdə, bə'zən pazvari, küt və ya

iti, kənarları dişli, uzunluğu 3 sm, saplağı qalındır.

Kiçik Asiya, İran, Kipr adası və Qafqazda bitir. Azərbaycanda Kiçik Qafqazın cənubu, Naxçıvanda aşağı və orta meşə qurşağında yayılmışdır.

Eldar armudu

(*P.eldarica*)

Boyu 1 m-ə çatan, dağınıq budaqlı tikanlı koldur. Budaqları boz, çıarpaqdır. Yarpaqları xırda, tərsinə yumurtavarı, uzunsov və ya rombşəkilli, uzunluğu 2-3,5 sm, eni 8-13 mm, çıarpaq, yaşıl, kənarları aşağı tərəfdən bütöv, yuxarı hissəsi az miqdarda xırda iti dişlidir; saplağı nazikdir.

Azərbaycanda Bozqır yayla və Eller oyuğu dağında arid meşələrində bitir.

Sallaq armud

(*P.nutans*)

Boyu 13-15 m, sallaq dar çetirli ağacdır. Budaqları nazik, uzun, sallaq, tikansızdır. Yarpaqlarının uzunluğu 5-7 sm, eni 2,5 sm, nazik ellipsvari, aşağı və yuxarı tərəfdən daralan pazvari, iti xırda dişli, çıarpaq, üst tərəfdən parlaq yaşıl, alt tərəfdən solğundur. Çiçek qrupu çox çiçəklidir; çiçəkləri xırda olub diametri 2,5-3 sm-dir. Meyvəsi xırda, uzunluğu 2,5-3 sm, diametri 2 sm, yaşıl, uzunsov, sancaqşəkilli saplaqlıdır, Qafqazda bitir. Azərbaycanda Kiçik Qafqazın cənub hissəsində, Naxçıvanda orta dağ qurşağında arid meşələrin tərkibinə daxil olur.

Vsevolod armudu

(*P.vsevolodi*)

Boyu 5-8 m olan ağac, bə'zən koldur. Gövdəsinin qabığı hamar, bozumtul rənglidir. Yarpaqlarının uzunluğu 2,7-4 sm, eni 5-17 mm, lansetvari və ya ellips-lansetvari, qaidə hissəsi pazvari, uc tərəfi iti və ya küt, kənarları bütöv, qıraq hissəsi xırda tükcüklü, alt və üst tərəfi çıarpaqdır; meyvəleri kürəvi-armudşəkilli, diametri 1,8-2,2 sm, kal ikən torvari-tüklü, yetişdikdə çıarpaq olur; meyvə saplağı qalın və meyvənin özündən 1,5-2 dəfə uzundur, Azərbaycanda Böyük Qafqazın şərqində, Altıağac və Xızı kəndlərinin ətrafında seyrək meşəlikdə, kolluqlarda, həmçinin Qobustanda bitir.




1 — Qafqaz armudu; 2 — İydəyarpaq armud;
3 — Sosnovski armudu

Söyüdyarpaq (iydəyarpaq) armud (*P.salicifolia*)

Boyu 8-10 m-ə çatan sıx çatırlı, budaqları tikanlı koldur, gövdəsi bozumtul, hamar qabıqlıdır. Cavan zoğları qırmızımtıl rənglidir. Yarpaqları topa ilə yerləşir. Dar və ya enli lansetvari, uzunluğu 5-10 sm, eni 5-15 mm, kənarları bütöv, iti və ya kütvari, alt və üst tərəfdən ağimssov-boz-gümüşü ipəkvari tükcüklidür. Yarpaq saplığı çox qıсадır (10-15 mm). Çiçəkləri çoxçiçəkli qalxancıqdə yerləşir. Meyvələri tək-tek, iri, kürəvari və ya armudşəkilli, sarımtıl-qəhvəyi və ya qızılı rəngli olub nöqtələrlə örtülüdür, meyvə saplığı çox qısa, qalındır, meyvələri demək olar ki, oturandır.

Kiçik Asiya, İran, Qafqazda bitir. Azərbaycanda Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan, Qobustan, Bozqır yayla, Samur-Dəvəçi düzənliyi, Kür düzənliyi, aşağı və orta dağ qurşağında, arid məşələrin tərkibində, meşəsizləşdirilmiş ərazilərdə yayılmışdır.

Söyüdyarpaq armud respublikanın arid zonasında ən geniş yayılan armud növü hesab olunur. O, yüksəkliyə görə geniş diapazonda yayılıraq həm dağetəyi zonada arid seyrəkliliklərinin tərkibində, həm də orta dağ-meşə qurşağında meşəsizləşdirilmiş massivlərde, kənd təsərrüfatı bitkiləri altında istifadə edilən ərazilərdə bitir. Bunula əlaqədar söyüdyarpaq armud müxtəlif iqlim şəraitlərində yayılmışdır. (şək.6.5.)



**Şəkil 6.5. İydəyarpaq armudun yayıldığı rayonların əsas iqlim göstəriciləri (1 — havanın temperaturu -T;
2 — yağışının miqdarı - Pmm; 3 — havanın nisbi rütubəti - J%)**

İydəyarpaq armud, armud cinsinin ən kserofil növü sayılır. Ona eroziyaya uğramış daşlı yamaclarda, qayalıların çatlarında tez-tez rast gəlmək olur, lakin az-çox torpaq örtüyünə malik olan az meylli sahələri daha üstün tutur. Ona görə de söyüdyarpaq armud, az meylli yamaclarda kənd təsərrüfatında istifadə edilərək sonradan «atılmış» torpaqlarda geniş yayılmışdır.

Böyük Qafqazın dağetəyi zonasında-Bozqır yayla ərazisində söyüdyarpaq armuda olduqca müxtəlif bitmə şəraitlərində, həm şiddətli yuyulmuş dik yamaclarda, həm də qalın torpaqlarda rast gəlinir. O, Bozqır yaylanın qərb hissəsində Şəki və Qax rayonları ərizisində geniş yayılmışdır. Burada aparılan mərsrut tədqiqatları zamanı söyüdyarpaq armudu saqqız ağacı ilə birlidə qrup halında və tək-tək dəniz səthindən 250-500 m yüksəklikdə hər yerdə müşahidə etdik. Həmin ərazidə dik, sildirim yamacların şimal cəhətlərində kiçik qruplar halında ardıcıllara da təsadüf edilir.

Qax rayonunun Bozqır yaylaya aid ərazisində palıda rast gəlinmir. Qeyd etmək lazımdır ki, bu ərazi ən qədim dövrlərdən bəri yaz-qış otlaqları kimi istifadə olunur. Ona görə də burada təbii bitki örtüyündə əsər əlamət qalmamışdır. Ərazinin hər yerində söyüdyarpaq armudun, saqqız ağacının və qrup halında ardıcılların yayılması vaxtile burada arid meşələrin yayılmasını təsdiq etməyə imkan verir.

Bozqır yaylanın qərb hissəsində palıdin olmamasını iqlim səbəbləri ilə aydınlaşdırmaq olmaz, belə ki, ərazinin bir qədər şərq hissəsində Şəki camışçılıq sovxozunun yanında və «Daşbulaq» sahəsində analoji şəraitde palid ağaclarının, həmçinin pöhrədən töremiş palid-dəmirqara kolluqlarının mövcudluğu keçmişdə burada palid meşəlerinin geniş yayılması və iydəyarpaq armudun isə töremə tipli olması haqda neticə çıxarmağa və'dar edir.

V.P.Maleyev (1939) Şimali-qərbi Qafqaz şəraitində iydəyarpaq armudun mənşeyini və yayılmasını insanın təsərrüfat fəaliyyəti ilə, əsas e'tibarilə isə mal-qara otarılması ilə izah edir.

Bozqır yayla ərazisində iydəyarpaq armudun töremə tipli olmasına Şəki rayonunun Daşbulaq kəndi və «Çarqot» adlanan dağın arasında dəniz səthindən 450-550 m yüksəklikdə az meylli yamaclarda ($5-15^{\circ}$) kənd təsərrüfatı əkinlərində və istifadədən sonra «atılmış» sahələrdə tək-tək iydəyarpaq armudla bərabər cavan palid ağaclarının mövcudluğu da sübut edir. Burada camışçılıq sovxozunun yaxınlığında çoxyaşlı iri gövdəli palid ağaclarının yanında tək-tək və qrup halında iydəyarpaq armudlara da rast gəlinir.

Qeyd etmək lazımdır ki, Bozqır yayla ərazisində törəmə tipli palid və dəmirqara ağacıqlarının tərkibində iydəyarpaq armuda təsadüf etmək çətindir. Ona hər yerdə meşəsizləşdirilmiş massivlərdə rast gəlinir, kənd təsərrüfatı sahələrində və «atılmış» əkinlərdə isə daha yaxşı yayılır. Bütün bu deyilənlər bizi belə qənaətə gəlməyə imkan verir ki, hazırda tək-tək və qrup halında rast gəlinən iydəyarpaq armud ağacıları «ışıklı» meşələrin (arid meşələrin) qalıqları olmayıb, çox hallarda palid meşələri məhv edilən yerlərdə törəmə tiplidir.

Ola bilər ki, saqqız və iydəyarpaq armuddan ibarət arid ağacıqları vaxtilə Bozqır yaylada dəniz səthindən 200-400 m yüksəklikdə yamacların cənub cəhətlərini tutmuşdur. Bu yüksəkliyə qədər bütün quzey cəhətli yamacları və bu yüksəklikdən yuxarı yamacların bütün cəhətlərində palid meşəlikləri üstünlük təşkil etmişdir. Antropogen amillərin tə'siri nəticəsində yamacın cənub baxarlarında intensiv eroziya prosesinin baş verməsile əlaqədar bitmə şəraiti quraqlaşmış, bitki örtüyü seyrəlmüş, hazırda tək-tək ağacılar qalmışdır. Fikrimizcə dik, sıldırıım yamaclarda vaxtilə ardıc seyrəkliklərinin də mövcudluğunu labüddür.

Böyük Qafqazın şimali-şərq makroyamacında iydəyarpaq armud (yerli adı «qərbi»-dir) daha geniş yüksəklik diapazonuna malik olub, ona 100 m-dən başlayaraq 1600 m yüksəkliyə qədər rast gəlmək olar. Lakin, meşə zonasında az-çox meşəliklər qalan yerlərdə iydəyarpaq armudu müşahidə etmək çətindir. Burada onu hətta törəmə tipli seyrəldilmiş palid meşəliklərində də tapmaq qeyri-mümkündür. Bu, iydəyarpaq armudun meşəyaranadan ağac cinsləri ilə «rəqabətə» gire bilməməsi ilə əlaqədardır.

Böyük Qafqazın şimali-şərq yamacında iydəyarpaq armudun qərb sərhədi Şabrançayın hövzəsindən keçir. Dəvəçiçay hövzəsində və ondan şərqde yerləşən Əmirxanlıçay, Gilgilçay və Tığçay hövzələrində ona çox sahələrdə rast gəlmək olar.

Lakin, burada iydəyarpaq armud dəniz səthindən 600 m-dən yuxarı qalxmır. Gilgilçayın yuxarı axını və Vəlvəliçayın orta axını (Qonaqkənd rayonu) ərazilərində meşəsizləşdirilmiş sahələrdə və törəmə tipli kolluqların tərkibində iydəyarpaq armud bitmir. Yəqin ki, bu həmin massivlərin nisbətən çox rütubətli olması ilə bağlıdır.

Dəvəçi rayonunda iydəyarpaq armud əsasən kənd təsərrüfatı bitkiləri altında istifadə olunan sahələrdə yayılmışdır. Məsələn, Məşrif kəndi ilə Dəvəçi şəhəri və Qozluq kəndi ilə Məşrif kəndi arasında dəniz səthindən 350-400 m yüksəklikdə üzümlüklərdə iydəyarpaq

armud dağınıq halda bitir. Burada ona həm də meşəsizləşdirilmiş yamaclarda çəmən-bozqır bitkiliyi fonunda və dəmirqara, qarağac, yemışan, itburnu kolları ilə birlikdə tez-tez rast gəlmək olur. Armud ağaclarının arası təxminən 5-15 m təşkil edir, onlar müxtəlif yaşı olub, bəzilərinin boyu 7-5 m, diametrləri 24-28 sm təşkil edir. Armudla bərabər tək-tək və qrup halında iberiya palidi, iberiya ağcaqayını, çöl ağcaqayınına da rast gəlinir. Bu onu göstərir ki, vaxtilə bu yamaclar iberiya palidinin üstünlük təşkil etdiyi meşəliklərlə örtülü olmuşdur. Kol qruplaşmalarının, həmçinin iydəyarpaq armud ağaclarının meydana gəlməsi insanın təsərrüfat fəaliyyəti ilə əlaqədardır.

Gilgilçayın aşağı axını ərazilərində iydəyarpaq armud çox quru bitmə şəraitlərində bitir. Burada dəniz səthindən 200-240 m yüksəklikdə o, yamacların quzey baxarlarında örtmə dərəcəsi 30%-ə qədər olan qaratikan və zirinc kolluqları fonunda yayılmışdır, tərkibinə tək-tək saqqızıağac da qarışır. Dik yamacların cənub baxarında isə armud six cir nar kolluqları arasında bitir.

Quba-Bakı yolu boyu Dəvəçi şəhərindən başlayaraq «Beşbarmaq» dağına qədər meşəsizləşdirilmiş yamaclarda qaratikan kolluqları arasında hər yerdə tək-tək və topa halında iydəyarpaq armuda rast gəlinir.

Tıxçay hövzəsində iydəyarpaq armud dəniz səthindən 450 m-dən başlayaraq peyda olmağa başlayır. Burada dəniz səthindən 600 m yüksəklikdə topa halında yayılan qaratikan, zirinc, dovşanalması və doqquzdon kolları arasında bir neçə nüsxə iydəyarpaq armuda ağaclarını qeydə aldıq.


Beləliklə, iydəyarpaq armud növü quraqlığa davamlı ağac və kol cinslərinin həmrəhi sayılır.

İydəyarpaq armudu biz həm də Ataçay hövzəsində dəniz səthindən 500 m-ə qədər olan ərazilərdə qeyd aldıq. Burada Xalac və Fındıqan kəndləri arasında yamacların müxtəlif baxarlarında tək-tək armud ağacları qaratikan kolluqları və yovşan yarımsəhrası fonunda bitir. Onun ayrı-ayrı nüsxələri alçaq boylu kollaşmış palidlərlə birlikdə suayricina (870 m) qədər qalxır.

Xalac kəndindən yuxarı 500 m-dən başlayaraq 1100-1300 m-ə qədər yamaclar fistiq və palid üstünlük təşkil edən meşələrlə örtülüdüyündən iydəyarpaq armud bitmir. Burada iydəyarpaq armud, adı çəkilən meşə ağacları ilə bir yerdə inkişaf edə bilmez. Lakin bu armud növünə göstərilən hündürlükdən yuxarı (1100-1300 m-dən) meşəsizləşdirilmiş yamaclarda, çox vaxt isə «atılmış» kənd təsərrüfatı sahələrində yenidən rast gəlinir.



Cəbrayıl rayonu, Sirik kəndi yaxınlığında söyüdyarpaq armud ağacıları.



Dəvəçi rayonunda törəmə tipli şibləklər fonunda söyüdyarpaq armud ağacıları.

Altıağacdan başlayaraq Yarımca kəndinə doğru (Ataçayın yuxarı axını və onun qolu Xalacçayın hövzəsi) dəniz səthindən 1300-1500 m yüksəklikdə yamacların cənub cəhətləri 1300-1500 m yüksəklikdə tək-tək və qrup halında iydəyarpaq armudla örtülüdür, ona hərədən digər armud növləri, alça, gəvən və s. qarışır. Yerli əhalinin dediyinə görə təsvir olunan ərazi vaxtilə kənd təsərrüfatı bitkiləri, əsasən kartof altında istifadə olunmuş, bununla əlaqədar torpağın üst qatı yuyulub aparılmışdır. Buna görə də belə sahələrin kənd təsərrüfatında istifadəsi dayandırılmış, burada iydəyarpaq armud və müxtəlif kollar inkişaf etməyə başlamışdır. Haqqında danişılan massiv qərb istiqamətində «Taraput» adlı dağın zirvəsinə qədər uzanır. (Altıağac qəsəbəsinin yuxarı hissəsi). Burada iydəyarpaq armudu tək-tək və dağınıq qrup halında həm dağın aşağı, dərə-yarğanlarla güclü parçalanmış hissəsində, dəniz səthindən 1000-1300 m yüksəklikdə, həm də dağın yuxarı az meylli hissəsində dəniz səthindən 1300 m-dən başlamış zirvəsinə qədər (1560m) müşahidə etmək olar.

Güclü eroziyaya uğramış yamaclarda iydəyarpaq armud müxtəlif kollarla (doqquzdon, dovşanalması, alça, itburnu, gəvən, Pallas murdarçası və b.) birlikdə bitir. İydəyarpaq armud ağacılarını həm də digər armud növlərinin sıx topa halında bitən ağaçlığında qeydə alıq, burada bu armud növü işiqsevər bitki kimi topa ağaçlığının kənarlarını tutur.

Altıağac qəsəbəsindən yuxarı (1400 m-dən başlayaraq) cənub istiqamətində Aladaş silsiləsinə doğru «atılmış» əkinə az yararlı hala düşmüş sahələrdə iydəyarpaq armud müxtəlif kol qruplaşmaları tərkibində tək-tək və 2-3 ədəd bir yerde Böyük Qafqaz silsiləsinə qədər (1600 m) qalxır. Burada armudların bə'zi nüsxələri irigövdəli, enli küre şəkilli çətirli ağaclar kimi gözə çarpır. Belə ağacların döş bərabərində diametri 40-60 sm-ə çatır. Lakin eksər hallarda iydəyarpaq armudlar dəfələrlə mal-qara tərəfindən yeyilmiş kol şəklində olur.

Böyük Qafqazın cənub yamacında Balakəndən tutmuş Şamaxıya qədər iydəyarpaq armuda rast gəlinmir. O, bu ərazidə yalnız Qanix-Həftəran vadisindən cənubda Bozqır yaylada geniş yayılmışdır. (yuxarıda bu haqda söhbət aparılıb).

Böyük Qafqazın cənub yamacında ilk iydəyarpaq armud ağacları Ağsuçay hövzəsində peyda olur, Pirsaatçayı hövzəsində isə o, əsasən meşəsizləşdirilmiş massivlərdə geniş yayılmışdır. Pirsaatçayın sol sahilində «Qonaqkənd meşəsi»-nin önündə dəniz səthindən 1100-1300 m yüksəklikdə iydəyarpaq armuda törmə kol qrup-

laşmaları arasında hər yerdə rast gəlmək olar. Kol qruplaşmalarının tərkibində çox vaxt qaratikan dominantlıq edir, bəzən topulqa, qara murdarça üstünlük təşkil edir. Bir yerdə dikliyi 35° olan yamacın şərqi baxarında iydəyarpaq armud üstünlük edən bitki qruplaşması qeydə alındıq. Onun tərkibinə çoxlu miqdarda Pallas murdarçası, doqquzdon, qaratikan və gəvən qarışır, tək-tək itburnu, dovşanalması və ardıc koluna da rast gəlinir.

Təsvir olunan massivdən şərqə-Qızmeydan kəndinə doğru qaratikan yoxa çıxır, burada əkin yerlərində və «atılmış» kənd təsərrüfatı sahələrində yalnız iydəyarpaq armud bitir. Qızmeydan kəndinin şimali-şərqi istiqamətində Yapalaxçay (Pirsaatçayın qolu) hövzəsində bütün meşəsizləşdirilmiş sahələrdə iydəyarpaq armuda tək-tək və qrup halında rast gəlinir. Onunla birlikdə armudun başqa növləri, zirinc, yemişan də bitir, tək-tək kol şəklində düşmüş palida da təsadüf olunur. Dəniz səthindən 1500 m-dən yuxarı iydəyarpaq armud kəşkin azalar və ardıc kolları üstünlük təşkil edir, ona az miqdarda zirinc qarışır. Belə mənzərə suayricına qədər (1700m) müşahidə olunur.

Qozluçay hövzəsində iydəyarpaq armud Sarıdaşçayın Qozluçaya qovuşduğu yerdən aşağı ərazilərdə bitir. Həmin yerdən Pirbəyli kəndinə qədər çayın sol sahili boyu cənuba baxar dik yamaclarda ardıc kolları bitir, onun tərkibinə çoxlu miqdarda iydəyarpaq armud qarışır. Çayın nisbətən az meylli ($20-30^{\circ}$) sağ sahili yamacları dəniz səthindən 1300-1500 m yüksəklikdə sıx törəmə tipli kolluqlarla örtülmüşdür. Burada ən çox yayılan bitki iydəyarpaq armud sayılır. Onunla birlikdə armudun başqa növləri, alça, yemişan növləri, itburnu, zoğal, Qafqaz quşarmuduna da rast gəlinir. İydəyarpaq armud ağaclarının boyu 6-7 m, diametrləri 20-24 sm təşkil edir. Kolların tərkibində tək-tək boyu 5 m-ə çatan mal-qara tərəfindən kol şəklində salınmış ağaç cinslərinə (palid, qarağac, alma) də təsadüf edilir. Bu, vaxtilə ərazinin meşə ilə örtülü olmasını təsdiq edir. Lakin, bu ərazidə meşə bitkisinin edifikatorları şübhəsiz göstərilən ağaç cinsləri olmamışdır (palid, qarağac və s.). Fikrimizcə təsvir olunan yamac vaxtilə fistiq üstünlük təşkil edən meşəliklərlə örtülü olmuşdur. Onun sıradan çıxmazı yalnız insan fəaliyyətinin tə'sirilə bağlıdır. Yəni, önce fistiq meşəleri möhv edilərək sahə kənd təsərrüfatı bitkiləri altında istifadə olunmuş, sonralar istifadəsiz qalmış belə massivləri kolluqlar basmışdır.

Qızmeydan kəndinin cənubi-şərqə Xilmilli kəndinə doğru kənd təsərrüfatı sahələri fonunda və dayaz qobuların vaxtilə əkin altda olmuş, sonralar istifadəsiz qalmış nisbətən dik yamaclarında tək-tək

iydəyarpaq armuda, zirincə və itburnuya rast gəlinir.

Marşrut tədqiqatları göstərdi ki, iydəyarpaq armud Qobustan ərazisində de bitir. Xilmilli kəndinin yanında dəniz səthindən 700 m yüksəklikdə tək-tək və topa halında iydəyarpaq armud, itburnu, göyəm, Pallas murdarçası və zirincə birlikdə bitir. Tək-tək və qrup halında iydəyarpaq armuda həmçinin Mərəzə qəsəbəsinin yanında rast gəlmek olar. Onlar balta ilə kəsildiyində boyları 1-2 m-dən çox olmur. Ümumiyyətlə, Qobustan ərazisində iydəyarpaq armuda az rast gəlinir, burada kollar əsasən daşlı sahələrdə bitir. Onlardan Pallas murdarçasını, acılığı, dovşanalmasını, doqquzdonu, itburnunu göstərmək olar. Tək-tək hallarda dağdaşan və yemişana da təsadüf edilir.

Çikilçayın (Çebotarçay) yuxarı axını ərazisində meşə örtüyü məhv edildiyindən iydəyarpaq armud ağacı daha geniş yayılmışdır. Burada yamacların müxtəlif baxarlarında dəniz səthindən 1300-1600 m yüksəklikdə iydəyarpaq armud tək-tək və ya qrup halında böyük massivlər halında özünəməxsus seyrəkliklər şəklində gözəl landşaft yaradır. Qobuların dib hissələrində armudun müxtəlif növləri, alça, yemişan növləri, itburnu, ağcaqayın növləri və tək-tək kol formalı palıdlar sıx qruplaşmalar yaradır. Şübhəsiz, meşəsizləşdirilmiş və hazırda kollarla örtülü bu sahələr keçmişdə kənd təsərrüfatı bitkiləri altında istifadə olunmuşdur.

Kiçik Qafqazın cənubi-qərb hissəsində Zəngilan rayonu ərazisində arid meşələrin tərkibində iydəyarpaq armuda az rast gəlinir, bunu burada torpağın üst qatının intensiv yuyulması və daşlı substratin "hərəketdə olmasına" aydınlaşdırmaq olar. Belə şəraitdə iydəyarpaq armudun toxumları çətin uyğunlaşır və cücerti vermir. Bu barədə Anna İvanovna (1950) qeyd edir ki, iydəyarpaq armuda bərkiməmiş töküntülərdə rast gəlinir. O, skeletliyində asılı olma-yaraq inkişaf etmiş torpaqları daha üstün tutur.

Dəlləkli kəndinin (Zəngilan r-nu) yaxınlığında şiddetli yuyulmuş daşlı yamacda diametri 48 sm-ə çatan bir neçə ədəd irigövdəli iydəyarpaq armud ağacı bitir. Yəqin ki, bu ağacılar həmin sahədə orada torpaq örtüyü mövcud olan vaxt həyata gelmiş, hazırda ora otlaq kimi intensiv istifadə edildiyindən və ağacıların gölgəliyi yayın qızmar vaxtı mal-qara tərəfindən sıxınacaq olduğundan ana süxur və ağacıların kökləri səthə çıxır.

Iydəyarpaq armud Zəngilan rayonundan şimali-şərqi istiqamətdə Cəbrayıł, Laçın və Hadrut rayonları ərazisində geniş yayılmışdır. Sirik kəndi (Cəbrayıł r-nu) yaxınlığında dəniz səthindən 1250-1300 m yüksəklikdə tək-tək və qrup halında döş bərabərində diametri 32-

80 sm, boyu 10-12 m, çetirlerinin diametri 10..15 m olan iri ölçülü iydəyarpaq armud ağacları bitir. Sirik kəndindən şərqə doğru Çaxmaxçayın sol sahili boyu meşəsizləşdirilmiş massivlərdə (dəniz səthindən 1100-1400 m hündürlükde) çəmən-bozqır bitkiləri və seyrək kollar fonunda tək-tək və 2-3 ədəd birlikdə bir-birinə yaxın yerləşən çoxlu miqdarda iydəyarpaq armud ağaclarına rast gəlinir. Şübhəsiz, bu sahələrdə vaxtilə kənd təsərrüfatı bitkiləri becərilmiş, sonralar dayandırılmışdır.

Cəbrayıl rayonu ilə Bunyadlı, Şahvəlli və Aragül kəndləri arasında dəniz səthindən 700-900 m yüksəklilikdə nisbətən az meylli yamaclarda meşəsiz sahələrdə dağının halda yayılmış irigövdəli armud ağacları olduqca gözəl landşaft əmələ gətirir. Bu ağacların habitusu yüksək dekorativliyi ilə səciyyələnir.

6.2.8. DAĞDAĞAN (*Celtis*)

Yarpaqlarını tökən boz qabıqlı ağaclarıdır. Yarpaqları növbəli düzülmüşdür. Qalın, kənarları dişli və ya tam kənarlıdır. Çiçikləri ikicinslidir, tek erkəkcikli çiçəkləri də vardır. Erkəkcik çiçəkləri 4-7 erkəkciklidir və kiçik dəstələrlə zoğun aşağısında yerləşir. Çiçek yanlığı sadədir, 4-7 bölümlüdür, yumurtalığı bir yuvalıdır. Şimal yarımkürədə tropik, subtropik və müləyim iqlim zonalarında bitən 60 növdən Qafqazda və Azərbaycanda təbii halda 3 növü bitir.

Qafqaz dağdağanı (*S.caucasica*)

Hündürlüyü 27 m-ə, gövdəsinin diametri 100 sm-ə çatan, yarpağını töken geniş çetirli ağaacdır. Gövdəsinin qabığı hamar boz rənglidir. Cavan budaqları qonur və ya qonur-qırmızımtıl rənglidir. Yarpaqları qalın dərivari, yumurtavari, lansetvari formada olub ucdan sıvridir. Üstdən kelekötür tünd-yaşıl, çılpaq və ya seyrək tükcüklidir, alt tərefdən bozumtlu yaşıl və tükcüklidir, uzunluğu 4-10 sm, eni 3-5 sm olur. Yarpaq saplaşığı 2-5 sm olub çılpaqdır. Aprel ayında çiçəkləyir. Meyvəsi oktyabr-noyabr aylarında yetişir. Meyvəsi küre formasında, qırmızımtıl-sarıdır, üstdən göyümtül ləkələri var, çeyirdəyi üstdən basıqdır, zəif qonur rənglidir. İranda, Şimali Əfqanistanda, Orta Asiyada, Qazaxistanda yayılmışdır. Qafqazda və

Azərbaycanda Böyük və Kiçik Qafqazda, Qobustanda, Lənkəran düzənliyində, meşəli və meşəsiz sahələrdə qayalıqlarda təsadüf edilir. Dəniz səviyyəsindən 1500 m yüksəkliyə kimi qalxır. Uzunömürlüdür, 600 ilə kimi yaşayır. Torpağa az tələbkar, quraqlığa davamlı bitkidir. Kök pöhreləri və toxumla çoxalır.

Mədəni halda Zaqtala, Şəki, Balakən, Füzuli, Zəngilan, Naxçıvan və s. rayonlarda becərilən yaşlı nüsxələrinə təsadüf edilir.

İlk dəfə Qafqazdan təsvir edilib.

Hamar dağdağan

(*S.glabrata*)

Boyu 15 m, gövdəsinin diametri 80 sm olan alçaqboylu ağaçdır. Gövdəsinin qabığı hamardır. Rəngi bozdur. Cavan zoqları qəhvəyi və ya qonur rənglidir. Yarpaqları ucdn sıvriləşmiş, yumurtavari formada olub, qaidə hissəsi pazvari və ya az üzərkvarıdır. Kənarları xırda mişardışlıdır. Aprel-may aylarında çiçəkləyir, meyvəsi sentyabr ayında yetişir. Meyvəsi küre formasındadır, meyvə saplığı uzundur (4-5sm). Krimda və Qafqazda yayılıb. Azərbaycanda Böyük və Kiçik Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəkliklərə qədər olan meşələrdə, Naxçıvanda, Lənkəranda düzənliklərdə bitir. Toxumla yaxşı artır. İşiqsevən, torpağa az tələbkar, quraqlığa davamlı bitkidir. Mədəni halda qədimdən becərilir. Uzunömürlüdür., 700 ilə kimi yaşayır. Yararlı keyfiyyətlərini nəzərə alaraq dağ yamaclarının meşələşdilməsində və yaşayış məntəqələrinin (xüsusən düzən və dağetəyi rayonlarda) yaşıllaşdırılmasında faydalı bitkidir.

İlk dəfə Qafqazdan təsvir edilib.


Tunefor dağdağanı

(*S.tournefortii*)

Hündürlüyü 12 m-ə, gövdəsinin diametri 100 sm-ə çatan ağaçdır. Çetiri six olub, kürə formalıdır. Cavan budaqları açıq-qəhvəyi və ya sarımtıl rənglidir. Be'zən seyrək tükcüklerlə örtülüdür. Yarpaqları ellipsvari və ya oval formalıdır. Qaidə hissəsi dairəvi və ya çəpinə kəsimli haldadır.

Meyvəsi kürəşəkilli olmaqla uzun saplaqlıdır, tünd qonur və ya qaramtil rəngdədir. Aprel ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr aylarında yetişir. Toxumu və kök bicləri ilə çoxalır. İşiq və istisevən, torpağa az tələbkar bitkidir. Quru iqlim və torpaq şəraitin-

də, eroziyaya uğramış dağ yamaclarında aparılacaq meşəsalma və yaşıllaşdırma işlərində istifadəyə yararlıdır. Orta Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Əfqanıstanda mədəni halda əkilməsi mə'lumdur.



1 — Qafqaz dağdağanı; 2 — Vələsyarpaq dağdağan;
3 — Hirkan azatı.



Bozqır yaylada dağdağan ağacları (Qax rayonu).



Tovuz rayonunda qol-budağı doğranmış palid, vələs ağacları.

Azərbaycanda Naxçıvanda dağlıq, qayalıq və quraqlıq yerlərdə bitir. Respublikamızın bir çox rayonlarında mədəni halda əkilmış 400 il yaşı olan nüsxələrinə təsadüf edilir.

İlk dəfə Qafqazdan təsvir edilib.

Dağətəyi və dağ zonalarında dağdağan əsasən eroziyaya uğramış daşlı yamaclarda, qayalıqların çatlarında bitir. Anna İvanovna (1950) dağdağanın belə sahələrə uyğunlaşması onun termofilliyi və geniş yayılan güclü kök sistemi olması ilə izah edir.

Kiçik Qafqazın cənubi-şərq hissəsində dağdağan həm də Bəsitleçay hövzəsində geniş yayılmışdır. Burada çayın sol sahilində dağdağan yamacın aşağı hissəsində dik daşlı-qayalı yerlərdə və töküntü sahələrinde bitir.

Dağdağan dağlarda xeyli yüksəkliyə qalxır. Vejnəli dərəsinin (Zəngilan rayonu) yuxarı hissəsində dəniz səthindən 1400 m yüksəklikdə qayalıq yerlərdə topulqa kolları fonunda 10 ədədə qədər dağdağan ağacını qeydə alıq; onlar 80-100 yaşa, 5 m-ə qədər boyaya, 10-14 sm diametrə malikdir, ağacların əksəriyyətinin təpə hissəsində quruma müşahidə olunur, tək-tək iberiya ağaclarına da təsadüf olunur.

Lakin tədqiqatlar göstərir ki, dağdağan yalnız əlverişli aerasiyaya və rütubətliyə malik yaxşı inkişaf etmiş torpaqda işıqlı yerlərdə və alluvial torpaqlarda yüksək gövdəli ağaclar əmələ gətirir. Bəsitleçay qoruğunda çayın sol sahilində dağdağan çinar və qoz ağacı ilə qarışq meşəlik yaradır. Burada bir qayda olaraq dağdağan Bəsitleçay yatağının nisbətən hündür yerlərində özünə meskən salır. Narın torpaq qarışan çaydaşı yığınlarında bu üç ağac cinsi aşağı doluluqlu meşəlik yaradır, burada dağdağan ağaclarının boyu 10-12 m, diametrləri 24-32 sm təşkil edir, tək-tək əncilə, yemişana və qaratikana rast gəlinir. Belə şəraitdə çinar və qoz çay yatağı relyefinin aşağı (çökək) yerlərində yaratdığı meşəliyə nisbətən (dağdağan iştirak etməyən) alçaq gövdəli ağacliq əmələ gətirir.

Vejnəli dərəsinin sağ sahilində «Cəvizli dərə» adlanan yerdə tək-tək qoz və dağdağan ağaclarına dəniz səthindən 1200-1300 m yüksəkliyə qədər rast gəlinir.

«Sürtün» dərəsi (Zəngilan rayonu) sahəsində 800 m hündürlükdə 10 ədəddən artıq dağdağan ağacları bitir, ən iri dağdağanın döş bərabərində çevrəsi 198 sm təşkil edir. İri dağdağan ağaclarına həmçinin köhnə kənd yerlərində də rast gəlinir.


7. ARID MEŞƏLƏRİNİN ANTROPOGEN DƏYİŞİLMƏSİ

Yuxarıda qeyd edildiyi kimi respublikamızda arid tipli meşələr əsasən Acınohur ön dağı ərazisində (Bozdağda), Kiçik Qafqazın cənubi-şərq yamacında geniş yayılmışdır. Kiçik sahələrdə onun qalıqlarına həmçinin Böyük Qafqazın şərq qurtaracağında dağətəyi zonda rast gəlmək olar. Arid tipli meşəliklər əsas e'tibarilə ardıc seyrekliklərindən ibarətdir. Onların digər komponentləri sayılan saqqızağac, Gürcü ağcaqayını, badam, iydeyarpaq armud və dağdağan çox nadir hallarda təmiz ağaclarlıqlar yaradır.

Ardıc meşələrinin antropogen deqradasiyası və ya dəyişilməsi yerin relyefindən, torpaqəmələgətirən sűxurlardan və insanın təsərrüfat fəaliyyətinin intensivliyindən asılı olaraq müxtəlif istiqamətlərdə gedir.

7.1. Ardıcın saqqızağacla əvəz olunması

Ardıc meşələrinin tərkibinə əksər hallarda saqqız ağıacı daxil olur. Tədqiqatlar göstərdi ki, saqqızağac ilə ardıcın qarışq bitdiyi meşəlikdə ağaclar kəsilərkən, sərf saqqızağac meşəliyi yaranır, çünkü ardıc ağıacı kəsildikdə pöhrə vermir, saqqızağac isə kəsilən zaman kötükdən bol pöhrəvermə qabiliyyətinə malikdir. 506 sayılı təcrübə sahəsində (7.1. sayılı cədvəl) 40-70 sm diametrlı bir kəsilmiş saqqız ağıacından 20-dən 50 ədədə qədər pöhrə saydıq. Belə pöhrələr 1.5 m hündürlüyündə 2-4 gövdəye ayrılaraq enli kürəşəkilli seyrək çətir əmələ getirir. 741 sayılı təcrübə sahəsində təmiz (sərf) saqqız ağaclığı törəmə tiplidir, burada kəsilən ardıc ağacları kötükdən pöhrə vermədiyi üçün qurumuşdur, kök boğazı hissəsində diametri 20-40 sm olan kəsilmiş saqqız ağacları isə kötükdən 10-16 ədəd pöhrə vermişdir. Burada yetişmiş və çox yaşlı saqqızlara rast gəlinmir. Bütün bunlar onu göstərir ki, Bozqır yayla ərazisində pöhrədən yaranan saqqız ağacları qarışq meşəliklərin başdan-başa kəsilməsi nəticəsində əmələ gəlmışdır. Saqqızın toxumla bərpasına olduqca nadir hallarda təsadüf etmək mümkündür. V.Z.Qulisaşvili (1948) saqqız ağıacının toxumla bərpasının zəif olmasını, əsasən, ot örtüyünün mənfi tə'sirilə izah edir. Saqqızın qeyri qənaətbəxş toxumla bərpasını, kötükdən yaxşı pöhrə verməsini həmçinin L.I.Prilipko (1954), Ç.M.Ağamirov (1975), A.V.İvanova (1946), A.A.İsmixanova (1968) və b. qeyd edirlər.



Şekil 7.1. Saqqız-ardıc meşesinin degradasyonu.

İ.K.Trosko (1950) gösterir ki, ardıcı kəsərkən o, məhv olmur və kol şəklində pöhrə əmələ gətirir. Lakin apardığımız tədqiqatlar göstərdi ki, dağətəyi zonanın quru şəraitində kök boğazından (kötük-dən) kəsilən ardıc ağacları pöhrə vermir, pulcuqyarpaqlı ardıcların təpə hissesi və budaqları kəsildikdə ağaclar eni 2-4 m olan küreşəkilli çətirli dekorativ forma alır, iynəyarpaq ardıc növlərini kəsdikdə isə ağaclar uzun yan gövdələrə malik sürünən formaya çevirilir.

Az meylliye malik olan yamaclarda ardıc saqqızla əvəz edilərək parkı xatırladan sırf saqqız ağaçlığı əmələ gelir, burada saqqızın seyrək çətirləri altında dovşantopalı üstünlük təşkil edən sıx ot örtüyü yaranaraq ardıc toxumlarının cücməsinə əngel törədir.

Bozqır yaylanın qərb hissəsində Qax rayonu ərazisində, dəniz səthindən 350 m yüksəklikdə dikliyi 10° olan yamacda təsvir etdiyimiz sırf törəmə saqqızəğac meşəliyində ot örtüyündə yovşan əsas fon yaradır, digər sahədə isə dovşan topalının iştirakı ilə acılıq kolları üstünlük təşkil edir (506 sayılı təcrübə sahəsi). Türyançay qoruğunda yamacın şimal baxarında (741 sayılı təcrübə sahəsi) isə canlı örtükdə yovşan dominantlıq edir, burada ağacların çətiri altında vəziyyəti yaxşı olan bir neçə ədəd ardıc yeniyetmələrini müşahidə etdik (cədvəl 7.1).

Zənn etmək olar ki, dağətəyi zonada vaxtile saqqız-ardıc meşəlikləri yüksək doluluqlu mehsuldar ağacliqlar şəklində geniş yayılmışdır. Hazırda bu ağacların seyrək olmasını, əsasən, onların kəsilməsi ilə izah etmək olar.

Bozdağ ərazisinin Kür-Araz ovalığına söykənən yamaclarının eksəriyyəti vaxtile meşə ilə örtülü olmuşdur. Ardıc və saqqız ağaclarının burada iri nüsxələri mövcud olmuş, lakin onlar kəsilib aparılmışdır. Hətta indi də Qax rayonu ərazisində Qanıxçay hövzəsində çətin əlçatar yerlərdə az miqdarda diametri 60-100 sm-ə çatan irigövdəli ardıc və saqqız ağaclarına rast gəlinir.

Hazırda mövcud ardıc meşələrində iri ağaç kötüklerinin qalığı, ardıc ağacından düzəldilən və hələ indiyə kimi çürümeyən böyük darvazalar, dam tikmək üçün işlədilən tirlər və sütunlar vaxtile respublikamızda həmin meşələrin daha çox sıx və məhsuldar olmasına sübutdur.

Cədvəl 7.1.

**Pöhrədən töreñə saqqız meşəlliklərinin
xarakteristikası**

Təcərribe sah-nin s/s	Məsə-bitmə şəraitü tipi	Sahənin olduğu yer	Torpaq	Ağac və kol bikiləri	Ot örtüyü
506	Az meyli yamacda acılıqliq quru saqqız seyrəkliyi (C_1)	Qax r-nu "Arçanlıq" sahəsi, $\S\S Q-10-15^\circ$, DSN-330m	Orta qalınlıqlı boz (gil qehvəyi stixurları üzərində)	10S+Ar, doluluğu 03-04, h=6-7m, d=28-60sm, Kollar: acılıq - 60-70%	50%, dovsantopali, cil
741	Qarətitikanlı-acılıqliq-mamur ortülü quru töreñə pöhrədən saqqız meşəliyiy (C_1)	Turiyançay qoruğu, turiyançayın sağ sahil, DSN-260m, $\S\S Q-20^\circ$	Qehvəyi dağ-meşe	10S, sıxlığı 40-50%, h=4-6m, d=4-8sm. Kollar: qarətitikan, doqquzdon	50-60% dovsantopali, pişikqayıru, boymadəren, topal, mollabası, mamur 50-60%

7.2. Ardıc meşələrinin kserofil və friqana tipli şibləklərlə və yarımsəhra bitkiliyi ilə əvəz olunması

Yuxarıda deyildiyi kimi ardıc meşələrinin çətirleri seyrəldikcə meşəaltı kolların miqdarı artır. Əger palid meşələri antropogen tə'sir altında şiddetli pozulduqda təmiz və az-çox sıxlığı olan hemikserofil paliuruslu şibləklərin yaranması ilə nəticələnirse, ardıc meşələrinin seyrəldilməsi və ya yox edilməsi neticəsində qaratikan kolunun üstünlüyü ilə seyrək kserofil şibləklər yaranır. A.İ.İvanova (1946) ardıcın qaratikan kolluqları ilə dəyişilməsini insan fəaliyyəti ilə əlaqələndirərək qeyd edir ki, qaratikan mal-qara otarılmasına qarşı dö-zümlü olmaqla, həm də ardıc yeniyetmələrini məhv edir. İnsanın təsərrüfat fəaliyyəti gücləndikcə və eroziya prosesi intensiv inkişaf etdikcə qaratikan kolları da sıradan çıxır. Friqana tipli bitkilik əmələ gelir.

Bozqır yaylanın ərazisində marşrut tədqiqatları göstərdi ki, ardıc və saqqızağac ayrı-ayrı kiçik qruplar şəklində Bozdağın Kür-Araz ovalığına söykenən yamaclarına qədər rast gəlinir. Burada güclü kserofitizm müşahidə olunur, odur ki, ardıc yovşan fonunda bitir, seyrək halda qaratikana, daşdayana və məryəmnoxuduna təsadüf olunur. Belə bitkilik əsasən yamacın gölgəli baxarlarında və qobuların dib hissəsində formalaşır, yamacların güney cəhetlərində isə qartikana təsadüf etmək çətindir. Bu cür eksteremal şəraitdə qaratikanın zəif inkişafını L.İ.Prilipko (1949), onun bir qədər mezofilisi ilə izah edir.

7.2 sayılı cədvəldən göründüyü kimi Bozqır yayla ərazisində friqana tipli şibləklər, əsasən, yamacların cənub cəhətlərində müşahidə olunur. Buradakı friqana tipli bitkilik, palid meşələrinin yerində əmələ gelən friqanadan kəskin fərqlənir. Bozdağ ərazisində sükurlar çox kövrek duzlu gillərdən ibarət olan sahələrdə arid meşələrinin yerində səhrani xatırladan özünəməxsus «Frigana» qrupları əmələ gelir. Belə sahələrdə adətən qaratikana, saqqıza, dağdağana və iydəyarpaq armuda rast gəlinmir. Ot örtüyü çox seyrək olub, sahenin 5-15%-ni təşkil edir, əsasən yovşan, məryəmnoxudu, süpürgəgülü, qarağacdan ibarət olur. Kol bitkiləri tək-tək və qrupla yayılır. Tərkibində gəvən, acılıq, çox nadir hallarda tək-tək ardıc və sarağan daxil olur.

Təsvir olunan ərazidə intensiv eroziya prosesi hazırda da davam edir. 1983-cü ildə payızda leysan yağışından sonra friqana tipli bit-

Cədvəl 7.2.

**Bozqır yaylada fırqana şibleklərinin
xarakteristikası**

Təc. sah. s/s	Məşə-bitmə şəraiti tipi	Sahənin olduğu yer	Torpaq	Ağac və kol bitkiləri	Ot örtüyü	Ehtimal olu- nan ilkin meşə tipi
732	Duzlu gid üzərində fırqana elementi olan yarımsəhra ($B_{0,0}$)	Göyçay r-nu, Mirzə-hüseynli k., DSN-120-160m, C-35-40°	Kövrək gil süxunu	tek-tek ardic, saragan, kaver məryəm noxudu (1), süpürge güllü (3)	8-10% yovşan (5) Nisbatən yüksek долу- luqlu ardıcılıq (V_0)	
743	Duzlu giller üzərində seyrek kolluq	Turiyançayın sağ sahil, DSN- 150m, C-CŞq-30-40°	«---»	tek-tek kaver, acılıq, 5-10%	tek-tek dəvətkanı, dovşan topalı, yov- şan	Ardic seyrek- liyi (S_0V)
556	Gil süxurlar üzərində yarımsəhra fonunda kəverli fırqana şibəyi ($B_{0,0}$)	Xaldan k. yam, DSN-80m, C- 25°	şiddəli yuy- ulmuş gil süxur səhə çixır	Kəver 30%	Çayır (5), yovşan (3), məryəm noxudu (2)	Quru ardıcılıq (S_0)
557	Gəvenli fırqana şibəyi ($B_{0,0}$)	Xaldan kəndi ilə Oğuz de- neciyinin arası DSh-140m, CQ-40°	gil süxur, səhəda daşlılıq 80%	7Gəven3Kəvə r, 30%	Çayır (3), yovşan (3), məryəm noxudu (2)	Çox quru ar- dıcılıq ($S_{0,0}$)
557*	«-----»	Yene orada, qarşidakı ya- maçda, ŞQ-35°, DSN-140m	«-----»	7Gev.1qaratik an1Pal, mur.	Yovşan (3), məryəm noxudu (2)	Quru ardıcılıq (S_0)

kilik yayılan ərazidə (Bozdağda) apardığımız müşahidə göstərdi ki, sahədə sıx və dərin olmayan şırımlar əmələ gəlir, axar yağış sularının tə'siri ilə bu şırımlar dərinləşir, çünki asan yuyulan az qalın duzlu gil qatının altında bərk suyadavamlı gil qatı yerləşir. Suyun tə'siri ilə torpağın üst qatı asan parçalanır və xırda hissəcikləri yuyulub aparılır.

Beləliklə, seyrek friqana bitkiliyi «hərəkət» edən və ya «axıcı» substart üzərində formalasır, burada kolların kobud kökləri səthe çıxır. Belə şəraitdə kollar diametri 5-7 sm olan yoğun köklər əmələ getirərək üfüqi istiqamətdə uzaq məsafələrə gedir, bə'zən bu köklərin bir-birinə sarınması müşahidə olunur. Kəvər bitkisi də güclü kök sisteminə malik olub kolun kök boğazında diametri 5-8 sm-ə çatır.

“Hərəkətdə olan substart şəraitində, uzun müddət davam edən eroziya nəticəsində ərazinin relyefində hamarlanma prosesi gedərək torpaq örtüyü də bərpa olunmağa başlayır, friqana şibləkləri isə yerini yovşan yarımsəhərasına verir. Onun fonunda tək-tək kəvər və topa halında qaratikan kolları bitir. Bu cür proses əsasən Bozdağ sisteminin Kür-Araz ovalığına keçid hissəsində müşahidə olunur.

Ardıc meşələri zonasında hazırda da insan fealiyyətinin tə'siri altında friqana bitkiliyinin sahəsi artmaqdə davam edir. Bu prosesdə ərazinin güclü parçalanması və yamaclarda denudasiya hadisəsinin intensiv getməsile əlaqədar geomorfoloji amil də böyük rol oynayır.

Kiçik Qafqazın cənubi-şərq yamacının dağətəyi zonasında (Həkkəriçay hövzəsi, Zəngilan, Qubadlı və Cəbrayıl rayonları ərazisində) dəniz səthindən 300 m-dən başlayaraq 600 m yüksəkliyə kimi meşəsi yox edilmiş sahələrdə əsasən friqana, 600-800 (1000) m yüksəklikdə isə kserofil tipli şiblək qrupları fornlanaşır. Lakin, yamacın baxarından, dikliyindən və insanın tə'sirinin intensivliyindən asılı olaraq bu şiblək tipləri biri-birilə qarşıq bilər. Şibləklərin fonunda tək-tək saqqızıağac, dağdağan, iydeyarpaq armud, ardica da rast gəlinir.

İlkin bitki örtüyü tipinin dəyişilməsi istiqaməti antropogen amillərin xarakteri və intensivliyindən asılıdır. İnsan, heyvandarlıqla yanaşı, əkinçiliklə məşğul olan ərazilərdə bitki örtüyünün dərindən dəyişilməsinə səbəb olmuşdur. Belə yerlərdə friqana tipli bitkilik qruplarına çox nadir hallarda ağac bitkilerinin qalıqlarına təsadüf etmək olar.

Haqqında danışılan bölgədə ilkin arid meşələrində deqredasiyanın istiqamətini və dərəcəsini öyrənmək məqsədilə müxtəlif istiqamətlərdə marşrut hərəkətlər yerinə yetirilmişdir.

Hekeriçayın sol sahili marşrutunda çay boyu deniz səthindən 350-550 m yüksəklikdə eni 3 km, uzunluğu 30 km məsafədə friqana tipli şibləklər zolaq təşkil edir. Bə'zi yerdə ilkin bitki örtüyündə əsər-əlamət qalmamışdır, belə massivlər insanın uzunmüddətli intensiv tə'ciri nəticəsində yovşanın üstünlüyü, Pallas murdarçası və qaratikanın seyrək iştirakı ilə yarımsəhraya çevrilmişdir. 30 km məsafədə yamaclarda tək-tək saqqızıağac, dağdağan, iydəyarpaq armudun mövcudluğu şibləklərin arid meşələrinin yerində törəmə tipli olduğunu təsdiq edir.

Friqana şibləklərinin təsviri (7.3. sayılı cədvəl) göstərir ki, onlar güclü eroziyaya uğarmış və daşlı yamaclarda yaranır, belə sahələrdə kollar relyefin çökək hissələrində və gölgəli baxarlarında cəmleşir. Yamacların cənub baxarlarında isə tək-tək qaratikan kolları yovşan yarımsəhrası fonunda bitir.

Hekeriçayın sol sahili boyu meşəsizləşdirilmiş massivlərdə arid meşəliklərinin «şahidlərini» Çaytumas kəndinin yanında friqana tipli şibləklərin fonunda müşahidə etdik, burada boyu 8 m, gövdəsinin diametri 48 sm olan bir ədəd saqqızıağac bitir. Kəndin üst tərəfində də bir neçə saqqızları qeydə aldık.

Xanlıq kəndində (Qubadlı r-nu) təsərrüfat mağazasının yanında boyu 7 m, gövdəsinin diametri 44 sm olan başqa bir saqqız ağacına rast gəldik. Bu ağacdən 150 m aralıda təpənin üstdə «Pir» sayılan digər saqqızıağac bitir. Yaşayış məntəqələrinə bitişik yamaclarda saqqız ağacından başqa orda-burda dağdağana və iydəyarpaq armudlara təsadüf olunur. Hekeriçayın sol sahilində çay boyu 30 km məsafədə meşəsiz massivlərdə ardıcın olmaması fikrimizcə arid meşələrinin vaxtılıq insanın fealiyyəti ilə məhv edilməsi ilə əlaqədardır. Ağacşəkilli ardıclar başlangıcını Çullu kəndinin yuxarılarından götürən Hekeriçayın kiçik qolu hövzəsində peyda olmağa başlayır. Burada deniz səthindən 600-650 m yüksəklikdə yamacın şimalı-qərb cəhətində kserofil tipli şibleyin fonunda saqqızıağacdan başqa çox meyvəli ardıc da iştirak edir. (7.1.4. sayılı cədvəl, B-126 sayılı təcrübə sahəsi). Lakin burada insanın intensiv tə'siri ilə əlaqədər çox yaşlı iri ağaclarla rast gəlinmir, ağacların boyu 5 m-dən çox deyildir. Sahədə intensiv mal-qara otarılır. Çoxlu kəsilmiş ardıc kötükleri vardır. Təsvir olunan sahəyə bitişik yamacın şimal cəhətlərində ardıcın üstünlük təşkil etdiyi arid meşəlikləri mövcuddur, lakin onlar ağacların müntəzəm olaraq kəsilməsi ilə əlaqədar deqradasiyaya uğrayır. Təsvir olunan sahədə Hekeriçayı boyu, Laçın şəhərindən də bir qədər yuxarıya qədər ardıc seyrəkliklərinə arası kəsilən “ləkələr

Cədvəl 7.3

Arid meşələri yerində friqana şibləklərinin
xarakteristikası

Təc. sən. s/s	Məşə-bitmə şe- raiti tipi	Sahənin olduğu yer	Torpaq	Ağac və kol bitkiləri	Ot örtüyü	Ehtimal olu- nan ilkin meşə tipi
B-101	Seyrek kollu tö- remə dağ yarım- sehrası (B_0)	Mincivan kəndi- nin yan. DSN- 400m, C-25-30°	Şiddətli yuyul- muş boz-qəh- səthdə veyi, daşlılıq 80%	tek-tek qarati- kan, gəvən	yovşan, məryəm noxu- du, 30%	səqqız seyrek- liyi (V,S)
B-125	Seyrek kollu tö- remə dağ yarım- sehrası (B_0)	Həkeriçayın sol sahili, Xanlıq kəndi, yaxınlığı, DSN-450-500m, ŞQ-20-35°	Şiddətli yuyul- muş boz-qəh- səthdə veyi, daşlılıq-60%	topa halında: qaratican, Pallas murdarçası, yamacın aşağı hissəsində 2 nüsxe yemişan, tek-tek səqqız, dağdağan	30% yovşan, məryəm noxu- du, dilqanadan, boymadəran, kəkotu	Səqqızlı-ardic seyrekliyi (V,S)

şəklində rast gəlinir. Lakin onlar da insan tərəfindən insafsızcasına məhv edilir.

Həkəriçayın sağ sahili boyu aparılan marşrut tədqiqatları göstərdi ki, dəniz səthindən 300-500 m yüksəklikdə yamacların quzey baxarları kserofil, güney baxarları isə friqana tipli qaratikanın üstünlük təşkil etdiyi şibləklərdən təşkil olunmuşdur. Burada da şibləklərin fonunda arid meşələrinin "şahidlərinə tək-tək ağac cinslərinə rast gəlinir. Mamar kəndinin yaxınlığında "Şirinsu adlanan bulağın yanında relyefin dərə hissəsində 10 ədədə qədər saqqız ağacı, 20 ədədə yaxın dağdağan, 3 qaraağac və 4 ədəd ağacşəkilli yemişan qalmışdır (cədv.). Saqqız ağaclarının gövdələrinin diametrləri 28..48 sm, boyları 10-14 m, dağdağan ağaclarının gövdələrinin diametri 16-52 sm aralarında dəyişir. Təsvir olunan ərazi "Pir kimi tanınır. Odur ki. ağacların kəsilməsinə təsadüf olunmur, lakin sahə intensiv mal-qaraya otarılır. Bulağın üst tərəfində yamacın şimal cəhətini kserofil şiblek örtür (B-147 sayılı təcrübə sahəsi). Şibləyin fonunda tək-tək saqqızı və badama rast gəlinir. Saqqız ağaclarının hamısı pöhrədən törəmə olub cavan yaşıdır. Coxyaşlı saqqız ağacları yalnız qəbiristanlıqda qalır. Məsələn, "Şirinsu bulağına yaxın yerdə qəbiristanlıqda (Mollalı kəndi yaxınlığında) diametrləri 40-58 sm olan irigövdəli saqqızağac bitir, onun yanında isə bir neçə ədəd cavan yaşılı saqqızlar var. Mollalı kəndi ətrafında dəniz səthindən 500-700 m yüksəklikdə yamaclar törəmə tipli şibləklərlə örtülü olub tək-tək iydəyarpaq armuda və saqqızıza təsadüf olunur. Kserofil şibleklərdə friqana tipli şibləklərə nisbətən tək-tək ağaclar şəklində arid meşələrinin qalıqlarına daha çox rast gəlinir.

Zəngilan rayonunda xarakterik friqana tipli şibləklər müşahidə olunmur, onlara yalnız yaşayış məntəqələri yanında dəniz səthindən 300-500 (600) m yüksəklikdə dik, eroziyyaya uğramış yamaclarda rast gəlinir. Şübhəsiz belə şibləklər törəmə mənşəli olub insanların olduqca intensiv tesərrüfat fəaliyyəti ilə əlaqədar arid meşələrinin yerində əmələ gəlmışdır. Məsələn, Mincivan qəsəbəsinin yaxınlığında cənub baxarlı yamaclarda ağaca, kola təsadüf halda rast gəlmək olar. Burada qəsəbənin evlərinə yaxın yerdə dərin olmayan qobularда cavan yaşılı alyant ağaclarına rast gəlinir. Belə yamacların səthi çıraqılla, sükür qırıntıları ilə örtülü olur. Yamacların aşağı hissəsində suayırıcına doğru qaratikan kollarının miqdarı artır. Onlar çox vaxt dar qobuların dib hissəsində bitir. Ot örtüyündən cil, yovşan üstünlük təşkil edir, məryəm noxuduna da çoxlu miqdarda rast gəlinir.

Cədvəl 7.4.

Arid meşələri yerində kserofil şibləklərin xarakteristikası
(Kiçik Qafqazın cənub yamacı)

Təc sa h.s/s	Məşə-bitmə şəraitü tipi	Sahənin olduğu yer	Torpaq	Ağac və kol bitkiləri	Ot örtüyü	Ehtimal olunan ilkin meşe tipi
B-120	Arid elementi kserofil (B ₀)	Ağbənd kəndinə yaxın, “Xacamas səhəsi (Zəngilan ra- yonu), DSN- 590m, Ş-30- 40	boz qəhvəyi, şid- detli yuyulmuş, ana sıxıur sethe çixır	Topa halında: qaratikan, Pallas murdarçası, topulqa, tek-tek ardic h=3-4m, d=10-28sm	50-60%, topal, yovşan, kəkotu, qobantoxmağı , yemlik, dovşantopallı	normal dolululuq ardic meşəliyi (V ₁ S ₁)
B-121	Arid elementi kserofil (B ₀)	meşə olan şiblek	Yene orada, DSN-600m, C-30-40°	boz qəhvəyi, şiddəlli yuyulmuş, güclü daşlı	topa halında: qaratikan, Pallas murdarçası 20%, ardic, tek-tek: saqqızıağac	sadıqrızlı ardic meşəliyi (V ₁ S ₁)
B-126	Arid seyraklıının komponentləri iştirak kserofil (B ₀)	“Bala-Sultanlı kəndinə yaxın DSN-600- 650m, SQ-20- 30°	boz qəhvəyi şiddəlli yuyulmuş, sethin daşlılığı	4Pal.nur-4qaratikan, 2Ar, gevən Ardic: h=4-6m, saqqızı: h=5-7m	50%, topal, məryəm noxudı, kəkotu boymadəren	Saqqız-ardic meşəsi (S ₁)

Mincivan qəsəbəsindən başlayaraq Dəlləkli kəndinə qədər intensiv antropogen tə'sir nəticəsində demək olar ki, hər yerdə kserofil şibləklər friqana şibləklərinə dəyişilmiş və ya ona keçid məhələsindədir. Dəlləkli kəndi ətrafında dəniz səthindən 300-400 m yüksəklikdə bütün yamaclar güclü eroziyaya uğrayaraq yüksək dərəcədə daşlıdır. Tək-tək qaratikan kollarına təsadüf olunur. Qobuların dib hissəsində adətən cir narlı rast gəlinir. Dəlləkli kəndinin yaxınlığında bulaqdan bir az aralı dərədə bir neçə yüz ədəd cir nar kolu bitir. Şaxtalı qışlarda bu kolların quruması müşahidə olunur. Odur ki, çox vaxt nar kolları küləkdən qorunmuş «isti» dərələrdə özlərinə məskən salır. Təsvir olunan dərəni əhatə edən yamaclarda seyrək kolların fonunda tək-tək bitən iydəyarpaq armudlara təsadüf olunur. Ölçü işlərile aşkar olundu ki, onların gövdələrinin döş bərabərində diametrləri 38-40 sm təşkil edir. Orda-burda tək-tək saqqız ağaclarına da rast gəlmək olar. Qeyd etmək lazımdır ki, bu ağaclar nə yerli əhali tərəfindən, nə də təbiəti mühafizə təşkilatları tərəfin-dən qorunmur. İsti yay günlərində bu ağacların çətirləri altında mal-qara gölgələnir.

Odur ki, torpaq örtüyü güclü yuyulmağa mə'ruz qalır, ağacların kök sistemlərinin səthə çıxması müşahidə olunur.

Kserofil şibləklərin deqradasiya olunaraq friqana şibləklərilə dəyişilməsini Oxçuçayın aşağı axını ərazisində (çayın sol sahilində) Cahangirbeyli və İçəri Muşlan kəndləri arasında da müşahidə etdik. Burada alçaq dağlıq relyef qobu və yarğanlarla güclü parçalanmaya mə'ruz qalmışdır. Dəniz səthindən 350-490 m yüksəklikdə yamac-larda kollara təsadüf edilmir. Yalnız orda-burda relyefin dərə hissə-sində tək-tək və topa halında qaratikan, cir nar və Pallas murdarçası bitir. Seyrək ot örtüyündə yovşan üstünlük təşkil edir, ona çoxlu miqdarda məryəm noxudu qarışır. Yamacın aşağı hissələrində dəvə-tikanı və üzərriyə də təsadüf edilir.

Oxçuçayın sol sahilində İçəri-Muşlan kəndindən başlayaraq çay boyu yuxarı, kolların miqdarı artır, lakin insanın güclü tə'sirinə mə'ruz qalmışdır. Burada «Tyaqaç-Tatar» təpəsinin ən hündür yerində (dəniz səthindən 494,6 m) bir ədəd alçaq boylu saqqız ağacının dişi nüsxəsi bitir. Ağacın boyu 6 m, gövdəsinin yoğunluğu 52 sm-dir. «Mayak» kimi dayanan bu ağacı Araz çayı tərəfindən uzaq məsafədən görmək olur. Bu ağacın yanında boyu 3 m-ə qədər olan bir neçə cavan yaşılı saqqız ağacı da bitir.

Mincivan qəsəbəsindən Cəbrayıl şəhərinə qədər təpəli relyefə malik olan ərazi dəniz səthindən 600 m-ə qədər meşəsizləşdirilib və

kənd təsərrüfatı bitkiləri altında istifadə olunur. Təbii bitki örtüyü yarımsəhra bitkiliyində ibarət olub əsasən yovşan və ağbiğ otundan təşkil olunmuşdur.

Çəbrayıl rayonu ərazisi daxilində İncəçay və Çələbilər çayları hövzəsində seyrək kolluğun ayrı-ayrı elementləri olan belə yarımsəhralar 15-20 km. enində enli zolaq yaradır. Dəniz səthindən 600-700 m hündürlükdə yarımsəhra zolağı kserofil şibləklərə keçərək 600-800 (1000 m) yüksəklikdə müstəqil şibləklər zolağı əmələ gətirir.

Kserofil şiblək zolağı üst tərəfdən meşədən sonra yaranan hemikserofil və ya hemimezofil şibləklərlə sərhədlənir, bə'zən palid meşəsinin qalıqlarına da təsadüf etmək olar.

Kserofil şibləklərin tərkibində arid meşələrinin qalıqlarına tək-tək ağaclar şəklində rast gəlinir. Bu zolağın aşağı hissəsində tək-tək saqqız ağacları, bə'zən dağdaşan bitir, yuxarı hissəsində isə ağaçsəkilli ardıcıllara da təsadüf olunur.

Çaxmaxçay hövzəsində apardığımız marşrut tədqiqatları zamanı Havisli kəndinin yanında qobularla sıx parçalanmış massivdə dəniz səthindən 650 m yüksəklikdə kserofil şibləklərin fonunda boyu 7-8,5 m, diametri 50-80 sm olan iki ədəd saqqız ağaç qeydə alındıq. Ona yaxın məsafədə yerləşen təpəlikdə qəbirlərin yanında diametri 24-52 sm olan yenə 2 ədəd saqqız ağaç bitir. Bu ağaclar «ilahi» ağaclar sayıldığından əhali tərəfindən kəsilmir. Çaxmaxçayın sol sahilində dəniz səthindən 800-900 m yüksəklikdə dik yamachlı sahələrdə tək-tək və topa halında ardıc, saqqız və palid ağaclarına rast gəlinir. Bütün bu ağaclar arid və palid meşələrinin qalıqları hesab olunur. Lakin onlar hazırda əhali tərəfindən məhv edilir.

Arid meşələrinin yerində əmələ gelmiş kserofil və friqana şibləklərinin xarakterik sahələri Zəngilan rayonunun cənubi-qərb hissəsində də geniş yayılmışdır. (Şək.7.). Yamacların aşağı hissəsində əsasən yovşan yarımsəhrası fonunda yaşı 100-dən artıq, döş bərabərində diametrləri 40-50 sm olan ardıc və saqqız ağacları bitir. Burada Araz çayından (Ağbənd stansiyasından) başlayaraq dəniz səthindən 300-500 m yüksəklikdə keçmiş seyrək arid meşələrinin yerində güclü eroziyaya uğramış dik daşlı güney yamaclarda tək-tək və topa halında qaratikan və Pallas murdarçası olan friqana tipli şibləklər yaranmışdır, tək-tək ardıc və saqqız ağaclarına da təsadüf olunur. Dəniz səthindən 500 m-dən yuxarı ərazilərdə arid meşələrinin qalıqları rast gəlinən kserofil şibləklər yayılmışdır.

Beləliklə, insanın mənfi tə'siri və bununla əlaqədar eroziya prosesinin intensiv inkişafı arid meşələrinin törəmə tipli kol bitkiləri ilə

Cədvəl 7.5.

**Törəmə kserofil şibeklərin
xarakteristikası**

Təc. sah.s/s	Məsə-bitmə şəraiti tipi	Sahənin olduğu yer	Torpaq	Ağac və kol bitkiləri	Ot örtüyü	Ehtimal olunan ilkin məşəlik
B-147	Arid məşəliyi elementi olan kserofil şiblek (C ₀ B ₀)	Həkəriçayın sağ qolu, Mamar və Mollalı kendinim arası. “Şirinsu bulağının yanı Ş-35-40°	boz-qəhvəyi, yuyulmuş	9 Qaratikan 1 pal, m40-70% 2 aded badam: h=4-5 m. tek- tek saqqızağac	50-60%, kəkotu, sürtünen yonca, məryəm noxudu, çobantoxnagi, dovşantopali, topal, tək-tək yovşan	Saqqız ardıc- badam məşəliyi (S ₁ V ₁)
B-150	Arid məşəliyi elementi olan kserofil şiblek (C ₀ B ₀)	Oxcuğayın sol sahili, Pirçivan st. Yaxınlığı, DSN-450m, C- 30°	boz qəhvəyi, şiddətli yuyulmuş, səthde daşlılıq 50%	qaratikan (5), Pallas murdarcası (2), 10-20%, bir neçə ədəd cavan yaşlı saqqızıclar: h=3- 4 m	20% yovşan	Saqqız seyrekliyi (S ₁)

əvəz olunması ilə nəticələnir. (şək.7). Dəniz səthindən yüksəklikdən, yamacın dikliyi və cəhətindən, torpaqəmələgətirən süxurun xarakterindən və insanın tə'sirinin dərəcəsində asılı olaraq törəmə kol qrupları öz floristik tərkibi və sıxlığı ilə biri digərindən fərqlənir.

Kiçik Qafqazın cənub makroyamacında, yaşayış məntəqələri ətrafında eroziyyaya uğramış dik, daşlı yamaclarda arid meşələrinin axırıncı deqredasiya mərhələsində qaratikan və Pallas murdarçasının üstünlük etdiyi friqana şibləkləri yaranır, onların çətirləri altında quraqlığa davamlı bitkilərdən etirli yovşana, məryəmnoxuduna və s. rast gəlinir. Nisbətən az meylli yamaclarda yovşanın dominantlığı ilə kolsuz yarımsəhra inkişaf edir. Dəniz səthindən 500-600 m yüksəklikdə və daha yuxarı ərazilərdə arid meşələri yerini kserofil şibləklərə verir. Burada kollar bir qədər çox sıxlığa malik olur, onun tərkibinə topulqa, gəvən və digər kollar da daxil olur, ot örtüyü də nisbətən sıx olub tərkibində step otları üstünlük təşkil edir.

Bozqır yaylada friqana şibləkləri «axar» substrata malik olan duzlu gil süxurları üzərində əmələ geldiyi üçün Kiçik Qafqazda duzsuz, bərk və ya skeletli süxurlar üzərində formalasən friqana şibləklərindən fərqlənir. Bozqır yayladakı friqana şibləkləri duzadavamlı kollardan gəvər, gəvən və dəvətikani seyrək bitən səhrəni xatırladır.

Şibləklərin fonunda ağac derivatlarından saqqızağac, iydəyarpaq armud, ardıc, dağdağanın mövcudluğu onların törəmə olmasını və arid meşələrinin yerində əmələ gəlməsinə sübutdur.

8.ARID MEŞƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ BƏRPASI

8.1. Qoruq və yasaqlıqların təşkili

Təbii mühitə insanların tə'siri artdığı bir dövrdə qiymətli və nadir meşə sahələrinin aşkar edilməsi və onların qorunub gələcək nəsillər üçün saxlanması təbiətin mühafizəsi işində böyük əhəmiyyət kəsb edir.

Vaxtilə respublikamızın dağetəyi zonasında geniş ərazilər tutan arid tipli meşələr hazırda çox kiçik sahələrdə qalmışdır. İnsanın uzun dövrlük intensiv təsərrüfat fəaliyyəti nəticəsində bu meşələr müxtəlif kol qrupları-şibləklərlə əvəz olunmuşdur. Mövcud arid meşələrinin qalıqlarının qorunub saxlanması böyük elmi, tarixi və təsərrüfat əhəmiyyəti kəsb edir.

Respublikamızda aşağıdakı arid meşələrində qoruq və yasaqlıq yaradılması tövsiyyə olunur.

Gilgilçay ardıc yasaqlığı (sxem 8.1)

Təngaltı silsiləsinin cənub yamacında Orduç, Pucuq kəndələri və Yesurki dağı arasında (Gilgilçayın sol sahilində) Dəhnə kəndi ətrafında və İstisu çayı hövzəsində xarakterik ardıc seyrək meşələri yayılmışdır.

Hazırda yüksək torpaqqoruyucu əhəmiyyətə malik olan bu ağacıqlar intensiv mal-qara otarılması nəticəsində məhvə doğru gedir. Buradakı ardıc meşələrini qoruyub saxlamaq və onların qoruyucu funksiyasını yüksəltmək məqsədilə 13 min hektara yaxın sahədə yasaqlıq təşkil edilməsi təklif olunur. Ərazidə ardıc seyrəkliklərində elmi tədqiqatların inkişaf etdirilməsi perspektivləri böyündür.

Laçın arid meşəsi qoruqu

Bu qoruğa Laçın şəhərinin ətrafında Həkeriçayın sağ və sol sahilində yayılan ardıc meşələri daxildir(sxem 8.2). Burada Həkeriçayın sol qolu olan Yağlıdere hövzəsində ardıc meşəsi 3 kilometr enində geniş zolaq təşkil edir. Qoruğun yuxarı sərhədi Mollalar kəndinin yaxınlığında, aşağı sərhədi isə Minkəndçayın (Əhmədliçayın) Həkeriçaya qarışlığı yerde qurtanır.

Həkəriçay qoruğunda arid meşəsinin səciyyəvi xüsusiyyəti saq-qızağacın olmamasıdır, burada ardıcırı sırf meşəlik yaradır. Tək-tək dağdağana rast gəlinir, kiçik sahələrdə sıx gürcü ağaçqayını meşəliyinə təsadüf edilir.

Həkəriçay qoruğunun ardıcırı meşəleri böyük torpaqqoruyucu, iqlim yaxşılaşdırıcı gigiyena və estetik əhəmiyyət kəsb edir. Lakin burada ağacların kəsilməsi və daim mal-qara otarılması meşələrin seyrəlməsinə və sıradan çıxmına səbəb olur.


Laçın qoruğunun Başarat filialı

Qoruğa Həkəriçayın Xoçyədik və Kiçik Həkeri qollarının hövzəsində olan (Qubadlı rayonu ərazisində) arid meşəleri daxil olur. Bu arid meşə sahəsi Kiçik Qafqazda (Azərb.Res.daxilində) ardıcırı meşəsinin ən böyük massivi sayılır (8.3.sxem). Onun eni 20 kilometre çatır. Lakin ərazidə ardıcırı bütöv meşəlik yaratmış və yamacın şimal cəhətlərində yarpaqlı meşələrlə növbələşir. Dəniz səthindən yuxarıya qalxdıqca meşənin tərkibində yarpaqlı ağac cinsləri çoxalır. Yamacın cənub cəhətlərində dəniz səthindən 1000 metr yüksəkliyə qədər xarakterik saqqız-ardıcırı seyrək meşələri, şimal cəhətlərində isə qarışqı arid, palid, ağaçqayın, görürüş meşələri yayılmışdır. Qoruqda ardıcırı dəniz səthindən 1300 (1400) metrə qədər yüksəkliyə qalxır.

Başarat sahəsində arid meşələrinin qorunması olduqca aşağı səviyyədədir. Burada yüz hektarla ardıcırı meşəsi yanğın nəticəsində sıradan çıxmışdır. Ərazinin hər yerində özbaşına ağac kəsilməsi və mal-qara otarılması müşahidə olunur.

Laçın qoruğunda və onun Başarat filialında meşələr hasara alınmalıdır və təbii meşə bərpasına kömək göstərən tədbirlər aparılmalıdır.


Vejnəli arid meşəsi yasaqlığına Vejnəli dərəsində dəniz səthindən 1200 m yüksəkliyə qədər olan ərazidə saqqız-ardıcırı meşələri daxildir. Yasaqlığın şimalı-şərq sərhədi Qızqalası dağından Araz çayına qədər uzanan suayırıcı xətti, cənubi-qərb sərhədi Sığirt dağından Araz çayına qədər olan ərazidə qayalı suayırıcı xətti, şərq sərhədi isə Araz çayı hesab olunur.(1-li sxem). Ərazidə arid meşələri friqana və kserofil şibləklər fonunda kiçik sahələr təşkil edir. Seyrək meşələrin sahəsi 600 hektara yaxındır, tərkibinə ardıcırı, saqqız-zağac, gürcü ağaçqayını, badam və Araz palidi daxil olur. Vejnəli yasaqlığında mal-qara otarılması qadağan edilməli, ardıcın təbii bərpasına kömək edən tədbirlər həyata keçirməli əsasən ardıcırı şitilləri əkməlidir.




Şəkil 8.1. Gilgilçay yasaqlığı.

Qobustan ardıcılığı Qobustan qəsəbəsindən cənuba doğru 4 kilometrlik məsafədə «Kiçik dağ»da yerləşir. Burada çoxmeyvəli ardıc növü bitir. Bu ağacliq «Qaraatpiri adlanan ərazidə olub «müqəddəs» sayılır ve ona görə de insanlar tərefindən toxunulmayıb indiyə kimi durur. Bu sahədə 15 ədəd çox yaşı, 30 ədəd isə nisbetən cavan ardıc ağacları vardır. Ən iri ağacın yaşı 350-500-e qədərdir. Ağacların aşağı hissəsində çəvresi 70-100-200 santimetr, boyları isə 4-6 metr çatır.

Bu ardıcılıq vaxtile Qobustanın meşəli olmasını təsdiq edir. Həzirdə burada ağacların kəsilməsi və intensiv mal-qara otarılması Qobustanın yeganə yaşıl tarixi abidəsinin taleyini qorxu altına alır. Qobustan ardıcılığı hasara alınaraq ciddi mühafizə olunmalıdır.



Şəkil 8.2. Laçın ardıc qoruğu.



Şəkil 8.3. Laçın qoruğunun Başarat filialı.

Quruçay şabalıdyarpaq palid yasaqhğı. Üçüncü dövrün qiyometli relikt ağaçsı sayılan şabalıdyarpaq palida Böyük Qafqazda yalnız İsmayıllı rayonu ərazisində Göyçay və Girdmançay arasında rast gəlinir. Burada Bozqır yayla ərazisində kiçik sahələrdə pöhredən töreyən və insanın təsərrüfatsız fəaliyyətinin tə'sirilə pozulmuş şabalıdyarpaq palid qruplarına təsadüf olunur.

Tədqiqat nəticəsində Bozqır yayları kəsib keçən Quruçayın hövzəsində nisbətən az toxunulmuş şabalıdyarpaq palid meşə sahələrinə rast gəlinir.

Qoruq üçün ayrılmış ərazidə Zoğallıq kəndinin yanında kiçik sahədə fistiq meşesi də bitir. Bu sahə Bozqır yayla ərazisində yeganə fistiqlıq sayılır.

Hazırda antropogen **amillərin** təzyiqi altında göstərilən qiyometli meşə sahələrinin məhv olub sıradan çıxması qorxusu vardır. Ərazidə qoruq yaradılmasının məqsədi Quruçay hövzəsindəki şabalıdyarpaq palid meşə sahəsini və yeganə fistiq meşəliyini mühafizə edib saxlamaqdır. Burada ilkin şabalıdyarpaq palid meşəsinin bərpa olunması dinamikası üzərində elmi-tədqiqat işlərinin aparılması da böyük əhəmiyyət kəsb edir. Yasaqlığın sahəsi 2500 ha-dır. (8.4. sayılı sxem).

Sultanbud saqqızağac yasaqlığı. Respublikamızda ən qiymətli və xarakterik saqqız ağacı meşəliyi Qarabağ düzündə olub «Sultanbud» meşəsi adı ilə məshhurdur. Bu meşəliyin sahəsi 2 min hektardan çox olub Bərdə və Ağdam rayonları ərazisində yerləşmişdir. Sultanbud meşəsində əsas ağac cinsi saqqız və uzunsaplaq palid hesab olunur.

Hələ 1930-cu ildə Sultanbud saqqızağac meşəsinin mühafizə olunmasının vacibliyini nəzərə alıb qoruq e'lan edilməsi haqda xüsusi qərar çıxarılmışdır. Çox təəssüf ki, həmin qərar kağız üzərində qalmış, həyata keçirilməmişdir. Sonralar bu əvəzedilmez saqqızağac meşəliyinin qoruğa çevrilməsi baredə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Təbiəti Mühafizə Komitəsi, 1980-ci ildə isə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyi yenidən layihə hazırlamışdır.

Hazırda Sultanbud sahəsində intensiv mal-qara otarılması nəticəsində saqqız meşəsinin vəziyyəti pisləşir və sahəsi azalmağa doğru gedir.


Kür-Araz ovalığında vahid və nadir Sultanbud saqqızağac meşə sahəsinin qoruq e'lan edilməsi olduqca vacib məsələdir.

8.2. Mövcud qoruqların ərazisinin genişləndirilməsi

Türyançay qoruğu

Ardıc meşələrinin az toxunulan və kənd təsərrüfatı sahələrindən uzaqda yerləşən geniş massivi Türyançayın sol sahilinə düşür. Bu isə qoruq ərazisi üçün çox əlverişlidir. Bura vaxtile Türyançay qoruğunun ərazisinə daxil idi. 1961-ci ildə ərazi naməlum səbəbə

göre qoruqdan alınmışdır. Hazırda Qəbələ meşə təsərrüfatına daxil olan bu ərazinin Türyançay qoruğu ilə birləşdirməyi məqsədə uyğun sayırıq. Qoruqda mühafizə işini daha da gücləndirmək üçün şose yolu boyunca və mal-qaradan qorunan sahələrin ətrafını dəmir həsrle hasarlamaq lazımdır.



Şəkil 8.4. Quruçay yasaqlığı.

Türyançayın Qanıx filialı

Bozdağ ərazisində digər böyük ardıc meşeliyi massivi Qanıx çayı ilə bitişir. Bu ərazi özünün mənzərəsi və gözəlliyi ilə Türyançay qoruğundan heç də geri qalmır. Bu yerlər əlçatmadıqdan, burada iri gövdəli ardıc ağaclarına tez-tez rast gəlmək olar. Burada diametri 50-80 sm, hündürlüyü 10-13 m olan ardıc və saqqız ağacları vardır. Sarıca qışlaqlarında otarılan mal-qara bu əraziyə böyük ziyən vurur.


Qanıx çayı boyunca yerleşən ardıc meşələrində qoruq rejimi

teşkil etmək vacibdir. Qışlaqlardan mal-qaranın girməməsi üçün meşənin etrafına lazımi yerlərdən tikanlı məftillər çəkilməlidir.

8.3. Qərzəkli-meyvə və giləmeyvə təsərrüfatları

«Sığır-Qızqalası» qərzəkli meyvə təsərrüfatı

Qərzəkli meyvə təsərrüfa üçün təklif olunan bu ərazi Zəngilan rayonunun cənubi-qərb qurtaracağında Araz çayının sahil yamaclarında yerləşir. Ərazinin ən yüksək nöqtəsi Sığır dağı sayılıb yüksəkliyi 1371 m-dir, ən aşağı nöqtə, Araz çayının səthi olub dəniz səthindən hündürlüyü 300 m-dir. (8.5 sayılı sxem).



Ərazinin iqlimi quru olub illik yağmurların miqdari 350-450 mm, havanın orta illik temperaturu $11-13^{\circ}$, mütləq maksimal temperaturu isə $39-42^{\circ}$ -dir.

Təklif olunan təsərrüfatın sahəsi 1400 ha-dır. Massiv quru dərələrlə parçalanaraq yamaclar əsasən cənuba, Araz çayına doğru yönəlir.

Bitki örtüyü törəmə kserofil və friqana tipli şibləklərdən təşkil olunub tərkibində seyrek qaratikan, Pallas murdarçası, topulqa, saraqan, acılıq, Qazax ardıcı və dovşanalması bitir. Şibləklər fonunda sahə qrup halında çoxmeyvəli ardıc, saqqızağac, gürcü ağcaqayını seyrəklikləri yayılmışdır. Burada xarakterik badam seyrəkliklərinə də təsadüf edilir. Dərələrin rütubətli yerlərdə tək-tək qoz ağacları bitir.

Təklif olunan tesərrüfatda saqqız ağaclarından püstə üçün və yabanı badamlardan isə mədəni badam sortları üçün anac (qələm) kimi istifadə olunması məsləhət görülür.

Şibləklər yayılan yamaclarda yaxşı püstə və badam sortlarından istifadə edərək terras üsulu ilə meşə bağlar salınmalıdır, meşə ağaclarından gürcü ağcaqayını və dağdağandan istifadə etmək olar. Nisbətən rütubətli dərələrdə isə qoz ağıacı və nar kolları ekmek məqsədə uyğundur. Təsərrüfatda əldə olunan təcrübələrdən gələcəkdə qonşu ərazilərdə — Oxçuçay və Həkeriçay hövzələrində, həmçinin respublikanın digər quraqlıq regionlarında istifadə etmək olar.

Ləngəbiz qərzəkli və giləmeyvə təsərrüfatı

Bu təsərrüfat Ləngəbiz silsiləsinin cənub yamacında dəniz səthindən 200-600 m yüksəklikdəki ərazidə təklif olunur. Tesərrüfatın qərb sərhədi yasamal adlanan kiçik çay, şərqi sərhədi Acıdəresu çayı, şimal sərhədi Pirsaat çayın suayrıçı xətti, cənubi sərhədi isə Şirvan düzənliyi hesab edilir.

Ərazidə meşə örtüyünün qalıqlarına Alpaud kəndinin yaxınlığında dik yamacda, Komandərəsibaşı dağının şimal yamacında, Qaraquş və Sanqalan dağlarının yamaclarında və Göylərdağ kəndinin yaxınlığında Keçdimez dərəsinin sol sahilində rast gelinir.

Meşə qalıqları yemişan, cir findiq kolları, göyrüş və kol şəkilli palid ağaclarından ibarətdir. Ərazi sıx quru dərələrlə parçalanaraq böyük olmayan müxtəlif baxarlı yamaclarla malikdir. Yamacların gölgəli cəhətlərində qaratikan və sumaqdan təşkil olunmuş hemikserofil şibləklər, dik gündeyər cəhətlərində isə seyrek gəvən və qara-

tikan kserofil şiblekleri yayılmışdır.

Bico dərəsində köhnə eyniadlı kəndin atılmış həyətyanı sahələrində onlarla qoz və calaq tutağaları «Keçdimez» dərəsində «Pir-də» isə onlarda çoxesrlik saqqız ağacları bitir.

Təsvir etdiyimz təsərrüfatın ərazisində aşağıdakı tədbirlərin həyata keçirilməsi məsləhət görülür:

1) Ərazidə şiblekler və üzümlükler fonunda rast gəlinnən keçmiş meşəlerin «şahidlərinin» bir təbiət yadigarı kimi mühafizəsi böyük elmi, tarixi əhəmiyyətə malikdir. Onların sahəsi təxminən 200 ha yaxındır.

2) Xarakterik sumaq və yemişan şiblekleri cir meyvə tədarükü məqsədilə qorunub saxlanılmalıdır.

3) Keçdimez dərəsində cavan saqqız ağaclarından püstə üçün əvəzedilməz ağaç (qələm) kimi istifadə etmək olar.

4) Ərazinin güney yamaclarında püstə, quzey yamaclarında və quru dərələrdə isə qarışq püstə, badam ağacları salmaq məsləhətdir.

5) Mövcud qoz və tut ağacları mühafizə edilməli, sulu dərələr boyu (Keçdimez, Bico, Yasamal və s.) qoz ağaçlıqları salınmalıdır.

8.4 Qiymətli meşə (botanika) obyektləri.

Tədqiqatlar zamanı respublikanın müxtəlif regionlarında müxtəlif yüksəklik qurşaqlarında az-çox öz ilkin vəziyyətini saxlamış qiymətli arid ağacları aşkar edilmişdir (şam, saqqızağac, qoz, badam, və s.). Lakin hazırda bu sahələr intensiv antropogen amillərin tə'sirilə pozulur və yavaş-yavaş məhvə doğru gedir. Belə sahələrin qorunub saxlanması təbiəti mühafizə işində, elmi və tarixi əhəmiyyət kəsb edir.

Qarmaqvari şam meşəlikləri

Əsrikçay şam meşəliyi. Əsrikçay hövzəsində Tovuz rayonunun Büyük Qışlaq kəndi ətrafında dəniz səthindən 1620-1650 olan daşlı qayalı sahələrdə 30-40 yaşlı şam meşəsi bitir, burada eroziyaya uğramış daşlı yamaclarda şam arealını genişləndirir. Lakin mal-qara otarılması neticəsində cavan ağaclar zədələnərək məhv edilir, bə'ziləri isə yastıq şəklində kol formasını alır. Bu ərazidən 3 km qərbdə dik daşlı yamacın güney cəhətində 3 ha sahədə 50 yaşlı şam ağacları bitir, tərkibinə yaşı 15-25 olan palid və qismən veles qarışır.

Hazırda Əsrik çayı hövzəsində bir tərəfdən daşlı-qayalı ya-

macları şam ağaçları zəbt edir, digər tərəfdən isə şam meşələri palid, vələs və fistiqla əvəz olunur.

Zəyəmçay şam meşəliyi. Zəyəmçay hövzəsində Tovuz rayonunda Bala-Şamlıq kəndinin yanındı dəniz səthindən 1150-1350 m yüksəklikdə yamacın cənub cəhətində aşınmış dağ sükurları üzərində ikiyaruslu şam meşəsi bitir.

Burada birinci yarusu (mərtəbəni) boyu 18-22 olan şam ağacı tutur, bu ağacların 50-90 yaşı var, orta diametri 20 sm-dir. Tək-tək 150-200 yaşı olan qoca şamlara təsadüf edilir. Meşəliyin 2-ci yarısunu boyları 2-3 m olan palid ağaçları tutur, ağaçlığın bu mərtəbəsi şübhəsiz şamın seyrek çətiri altında sonradan yaranmışdır.

Əsrik və Zəyəm çayları hövzələrində olan şamlıqların müdafiəzəsi qənəətbəxş deyildir. Bu sahələrdə daim mal-qara otarıldığından şam cüçətiləri və cavan ağaçları zədələnərək sıradan çıxır. Bu sahələrdə olan mövcud meşələri mühafizə etmek məqsədilə ətrafi dəmir torla hasarlanmalıdır. Şam meşəlerinə yaxın yerləşən eroziyaya uğramış daşlı çılpaq yamaclarda yerli şam ağaçlarının toxumları yiğilib səpilməlidir.

Qabırrı eldar şamı meşəliyi. Eldar şamının dünyada təbii halda yeganə bitmə yeri respublikamızda Qabırrı çayının sağ sahilində Elleroyuğu dağıdır. Bu şam növü burada 220 ha sahə tutub olduqca quraq şəraitdə müxtəlif ardıc növləri ilə birlikdə bitərək arid tipli seyreklik yaradır. Ona tək-tək saqqızağac qarışır. Kollardan dovşanlaşması, qaratikan, acılıq, zirinc, gəvən, xırda meyvəli albalı bitir. Eldar şamının təbii halda bitdiyi yer dəniz səthindən 300-600 m yüksəklikdə yerləşir.

Eldar şamı sahəsində təbii meşə bərpası olduqca zəif gedir. Əmələ gələn yeniyetmələr isə mal-qara otarılması nəticəsində tələf edilir. Hazırda bu sahə Göygöl qoruğunun filialı sayılır. Qabırrı sahəsindəki yeganə endem relikt eldar şamı massivində müstəqil qoruq təşkil olunmasını məqsədə uyğun hesab edirik.

Saqqız ağaçları sahələri

Fındığan saqqızlığı. Xızı rayonunun Fındığan kəndi yaxınlığında (Ataçayın sağ sahilində) xarakterik saqqızağac qrupları bitir. Burada saqqız ağaçlarına üç qonşu dərədə yovşan yarımsəhərası və qaratikan üstünlük təşkil edən şibləklər fonunda rast gəlinir, tərkibinə iydəyarpaq armud və zirinc qarışır. Təsvir olunan ərazidə min ədədə yaxın saqqız ağaçları saydıq. Hazırda bu ağaclar əhalı tərəfin-

dən kəsilir və intensiv mal-qaraya otarılır. Bu nadir saqqızlığı qoruyub saxlamaq elmi cəhətdən böyük əhəmiyyət kəsb edir.

Əyricə palid-saqqız meşəliyi. Tərtərcayın Kürə qovuşduğu yerdə kiçik sahə təşkil edir. Ağaclığın 200-300 yaşı olub doluluğu 03-dir. Meşəaltı kollar göyəm və qaratikandan ibarət olub yaxşı inkişaf etmişdir. Sahə daim mal-qara otarılmamasına və ağacların qanunsuz kəsilməsinə mə'rız qalır və sıradan çıxmazı təhlükəsi var. Odur ki, nadir qiymətli meşə obyekti kimi mühafizəsinin gücləndirilməsi vacibdir.

Qarayazı palid-saqqız meşəliyi — Ağstafa rayonunun Muğanlı və Sadıxlı kəndlərinin yaxınlığında yerləşmişdir. Meşəlik uzunsaplaq palidin və ya saqqız ağacının üstünlüyü ilə biodominant ağaclarlardan təşkil olunub, kiçik sahədə biodominant palid-qaraağac ağacliğinə da təsadüf olunur. Ağacların yaşı 150-200 arasında dəyişir. Meşəliyin doluluğu aşağı olub 02-04 təşkil edir. Ağacların çoxu insan tərəfindən pozulub, eksəriyyətinin budaqları və təpə hissəsi kəsilib. Sahənin Qarayazı qoruğuna daxil olmasına baxmayaraq daim mal-qaraya otarılır, qanunsuz ağaclar kəsılır və köklənir. Sahənin sıradan çıxmaq təhlükəsi var, onun ciddi qorunmağa ehtiyacı var.

Qoz ağaçı sahələri

Mə'lum olduğu kimi adı qoz ağaçı meşəlikləri əsasən Büyük Qafqaz, Kiçik Qafqaz və Talış regionlarında rütubətli meşə zonasında yayılıb dəniz səthindən 1600 m-ə qədər qalxır.

Kiçik Qafqazın cənubi-şərq regionunda Zəngilan və Qubadlı rayonları ərazisində quru iqlim şəraitində (arid bitki qrupları fonunda) topa halında rast gəlinən qoz ağacları böyük maraq doğurur. Onların mühafizə olunub saxlanması təbiəti mühafizə işində böyük əhəmiyyət kəsb edir. Aşağıda onların bə'zi xarakterik sahələri təsvir olunur.

«Cəvizlik» sahəsi – Zəngilan rayonunda Vejnəli kəndindən 4 km aralıdakı dərə boyu 1 km mesafədə dəniz səthindən 1000 m yüksəklikdə 60 ədəd qoz ağaçı bitir. Ağacların boyu 20-30 m, diametrləri 60-100 sm təşkil edir. Vaxtilə bu qoz ağaclarını yerli adamlar öz aralarında bölüşdürülmüş və hər kəsə düşən ağacın məhsulunu özü yığmışdır. Buna görə də qoz ağaclarına sahiblərinin adı verilmişdir. Bə'zi ağaclara isə öz müstəsna xüsusiyyətlərinə görə «yel cəviz», «kalma cəviz» və s. adlar qoyulmuşdur.

Yaşlı adamların dediyinə görə burada daha çox qoz ağacları ol-

muşdur, onların çoxu qocalıb sıradan çıxmış, əvəzinə isə heç kim qoz ağacı əkib becməmişdir.

Hazırda göstəriiən ərazidə mal-qara otarıldığından təbii bərpa getmir. Odur ki, sahənin ətrafi hasarlanmalıdır.

«Bərələr dərəsi» sahəsində qoz ağacları dərənin özünəməxsus «səkilərində», yerli əhalinin dili ilə desək «bərələrdə» dəniz səviyyəsindən 1350 metrdən başlayaraq 1700 metrə qədər olan yüksəkliklərdə bitir. Hər bir «bərədə» 5-30, bə'zən 50 ədəd qoz ağaçına rast gəlinir. «Bərələr» dərəsində qoz ağacları bə'zən sırf qruplar, çox vaxt isə ağaçqayın, palid və göyrüşlə birlikdə qarışq halda ağaçlıq əmələ getirir. Qoz ağaclarının döş bərabərində yoğunluğu 48-80 sm arasında dəyişir. Bə'zən diametri 1 m ötən nəhəng qoz ağaclarına da təsadüf etmək olar.

«Abuseyid» dərəsi Veyneli dərəsində dəniz səthindən 800-1200 m yüksəklikdə bitir. Qoz ağaclarılıb birlikdə çox vaxt meşə ağaclarından palid, vələs, ağaçqayın, dağdağan, yabanı meyvə kollarından isə yemişan, zoğal, itburnu və alça bitir. Dərəni əhatə edən dik quru yamaclarda ardıc və saqqız seyrəkliyinə rast gəlinir.

«Bartaz» dərəsi sahəsində Bartaz kəndindən başlayaraq Pəri-Bartaz dağına qədər olan 15 km-lik məsafədə dərə boyu 300 ədəd-dən çox qoz ağacı vardır. Dərənin yamaclarındaki meşələrdə palid, göyrüş və ağaçqayın ağacları bitir.

Zəngilan və Qubadlı rayonları ərazisində quru iqlim şəraitində belə rütubətli münbət dərələr bir neçə 100 km məsafələrdə uzanır. Belə sahələrdə qoz ağaçlıqları salmaqla tonlarla qoz meyvəsi məhsulu götürmək olar. Yaradılacaq ağaçlıqlar həm də böyük torpaqqoruyucu, sutənzimedici və estetik əhəmiyyəti kəsb edəcəkdir.

Badam ağaçlıqları

- Zəngilan rayonu «Xaçamaş» adlanan sahədə dəniz səviyyəsindən 800-900 m yüksəklikdə dikliyi $25-35^\circ$ olan yamacın cənub və cənub-şərq baxarlarında karbonatlı süxurlarından ibarət daşlı-qayalı sahədə boyları 3-5 m-ə çatan 400 ədədə qədər badam kolu bitir. Bə'zi yaşlı nüsxələrin kök boğazında diametri 24-28 sm-ə çatır. Ağaclar bol meyvə getirir. Badam ağaclarının arasında saqqız və ardıc ağaclarına da rast gəlinir.

- Zəngilan rayonunda «Bərələr» dərəsi adlanan sahədə dikliyi $20-30^\circ$ olan yamacın cənub-şərq baxarında badam kolları bitir. Ya-

mac əsasən çilpaq süxurlarından ibarətdir. Bitki örtüyünün yamacı örtme dərəcəsi 40-60%-dir. Onun tərkibinin 30%-i badam, 50%-i topulqa, 10%-i doqquzdon, 10%-i dovşanalması, tək-tək kolşəkilli palid təşkid edir. Badam kollarının boyu 3-4 m-dir. Bol meyvə getirir.

— Zəngilan rayonunda «Armudlu yal» deyilən sahədə badam kolları iydəyarpaq armud və saqqızıağac ilə birlikdə seyrək meşəlik emələ getirir. Kollardan topulqa, dovşanalması və qaratikan bitir.

— Talışın Zuvant zonasında Kəlvəz və Göydərə kəndləri arasında dəniz səviyyəsindən 1600-1870 m yüksəklikdə «Qalaça» dağında, «Babaden» dərəsində və «Qurd yuvası» adlanan yerdə qrup halında boyu 1-3 m olan badam kolları bitir. Bu sahələr yamacın cənub baxarlarında daşlıq-qayalıqdə yerləşir. Tək-tək və topa halında gəven, Pallas muradarçası, yemişan, dovşanalması, itburnu və tikanlı acılığa rast gəlinir. Badam kolları bol meyvə getirir.

8.5. Arid meşələrin bərpası

Tədqiqat işləri göstərdi ki, ardıcın təbii bərpası toxum vasitəsilə olub əsasən qrup halında ağacların çətirləri ətrafında müşahidə olunur. Bə'zen tək-tək ardıc yeniyetmələrinə kötüklerin, daşların kölgə düşən tərefində də rast gəlmək olar. Ardıc toxumları yalnız elverişli şəraitə düşdükde cücerti emələ getirir. Belə şərait isə meşə döşənəyi və mamır örtüyü olan yerdə yaranır. Belə yerlərdə torpağın qızmasının qarşısı alınır, toxumlar qurumayaraq cücerməyə imkan tapır. Əvvəlcə şisir, bərk hissəsi çatlayır və cücerir. Birinci il cücerti 2-3 santimetr boy verir. Kök sistemi isə 10-15 santimetr inkişaf edir. İlk yaşında cücertilərin vəziyyəti vegetasiya dövründə düşən yaqmurların miqdərindən asılıdır. Bozdağ ərazisində iyul-avqust ayları çox vaxt quraq keçdiyi üçün cücertilərin 80-90 faizi məhv olur. Rütubətli keçən illərdə isə cücertilərin qalma faizi çoxalır.

Açıq sahələrdə ardıc yeniyetmələrinə çox təsadüf halda rast gəlmək olar. Burada torpağın üst qatı bərk qızır, quruyur. Belə şəraitdə ardıc toxumları da quruyaraq cücerme qabiliyyətini itirir.

Tecrbələr göstərir ki, ümumiyyətlə ardıc meşələrində meşənin təbii bərpası zəif gedir. Bu əlamət ardıc meşələri yayılan ərazidə torpağın daşlı və quru olması, torpaq sahəsinin çox qızması, toxumların çoxunun boş olması, onların tez-tez həşəratlarla zədələnməsi və ya gəmiricilər və vəhşi heyvanlar tərəfindən yeyilməsi ilə aydınlaşdırıla bilər.

Ardıc meşələrində təbii bərpaya mənfi tə'sir göstərən əsas sə-

bəblərdən biri də orada daim mal-qara otarılmasıdır. Belə ki, mal-qara cüçətileri tapdalayır və ya yeyərək məhv edir. Mal-qara həd-dən artıq otarıldıqda isə torpaq bərkivir, onun susaxlama və susıdırma qabiliyyəti pisləşir, meşə döşənəyi, ot və mamır örtüyü dağıdır. Beləliklə, ardıc yeniyetmələri məhv edilərək meşələr get-gedə seyrelir və azalır. Hazırda meşə təsərrüfatı işçiləri ardıc meşələrində təbii bərpaya kömək etmək məqsədile meşə döşənəyi və mamırın arasına 3-5 sm dərinlikdə ardıc qozası salır və yaxud torpaq müxtəlif üsullarla yumşaldılıb toxum səpilir və s. Lakin göstərilən tədbirlər istənilən nəticəni vermir. Odur ki, Orta Asiya respublikalarında 50 ildən çoxdur ki, sün'i ardıc meşələrinin yetişdirilməsi üzrə geniş miqyasda təcrübə işləri aparılır. Gərgin-tədqiqatlardan sonra yalnız 1962-ci ildən sonra ardıc meşələrinin yetişdirilməsində müsbət nəticələr alınmışdır. Bunun üçün qabaqcadan əkin materialı xüsusi su-varılan tingiliklərdə yetişdirilir. Tingiliklərdə səpmək üçün ardıcın təzə yiğilmiş və stratifikasiya olunmuş keyfiyyətli toxumlarından istifadə olunur. Payızda qozalar yiğilan kimi xəndeklərdə qum və mamırla qarışdırılaraq stratifikasiya edilir. Belə toxumlar erkən yazda səpilir və ya səpin üçün sonrakı payızə saxlanılır. Payızda səpi-ləcək toxumlar yay dövründə süzgeclə müntəzəm olaraq 5-6 dəfə isladılır.

İlk illər tinglikdə ardıc cüçətiləri gölgeləndirilir. Bunun üçün gündəyən tərəfdən işıqlı (seyrək) şitlər qoyulur və ya tezböyüyən enliyarpaqlı ağac cinslərinin səpini aparılır. İkinci yaşdan sonra gölgeləndirmə işi dayandırılır. 3-4 yaşında ardıc şitilləri daimi əkin yerinə köçürürlər. Ardıc şitilləri erkən yazda, bə'zən isə payızda əkilir. Əkin 0,3x0,4 metr ölçülü yuvalarda və ya terraslarda aparılır. Əkindən sonra yuvalar meşə döşənəyi, mamır, peyin və ya ağac ke-pəyi ilə 3-4 santimetr qalınlığında mulçalanır.

Türkmənistanda tinglikde əkin materialı kiçik polietilen torbalarda və briketlərdə yetişdirildikdən sonra torpaqla birlikdə meşə əkinin sahəsinə köçürürlər. Torflu briketlərdə və kiçik polietilen torbalarda yetişdirilmiş ardıc şitilləri 2-3 yaşında qapalı kök sistemi ilə birlikdə meşə əkinində istifadə edildikdə bu üsul daha yaxşı nəticə verərək 90-100 faiz bitiş alınmışdır. Belə əkində kök sistemində nəmlilik yaxşı saxlanılır, zərif kökcükklər zədələnəmir və şitillər yüksək həyat fəaliyyətini saxlayır. Hazırda bu üsul Türkmenistanda istehsalatda geniş tədbiq edilir.

Orta Asiya respublikalarında son zamanlar hər il yüz hektarla yeni məhsuldar ardıc meşələri salınır, təkcə Qırğızistanda meşə t-

sərrüfatlarında hər il yüz min ədəd standart şitil hazırlanır.

İndiyə kimi həmin respublikalarda min hektardan çox sahədə müxtəlif ardıc növlərindən ibarət sün'i məşəliklər salınmışdır. Öz-bəkistanda sün'i ardıc məşələrinin sahəsi hazırda 2 min hektardan çoxdur. Təəssüf ki, hələ indiyə qədər respublikamızda bu qiymətli cinsdən ibarət məşələrin salınması işi ilə məşğul olunmur. Halbuki Bozdağ, Qobustan, Ceyrançöl, Naxçıvan, Talışın Zuvand zonasında ardıc məşələrinin salınmasına böyük ehtiyac vardır. Respublikamızda bu istiqamətdə əldə olunan nəticələr kifayət deyildir. Odur ki, məşə təsərrüfatları ardıc məşələri yetişdirilməsi işinə başlamalıdır.

Yuxarıda deyilənlərlə yanaşı respublikamızda ardıc məşələrinin mühafizəsi və bərpası işi istiqamətində aşağıdakı işlərin də yerinə yetirilməsi vacibdir.

Türyançay və Laçın qoruğunda xarakterik ardıc məşəliyində daimi toxumluq təsərrüfatı və müvəqqəti seleksiya yolu ilə davamlı və məhsuldar ardıc formaları aşkar etməli, həşaratlara qarşı mübarizə tədbirləri hazırlamalı, yüksək keyfiyyətli ardıc toxumları və əkin materialı əldə etmək üzrə təcrübələr aparmalıdır.

Respublikamızın müxtəlif coğrafi regionlarında ardıc məşələrində stasionarlar təşkil etməlidir. Bu stasionarlarda kompleks elmi tədqiqat işləri apararaq uzun illərdən bəri ardıc məşələrində baş verən dəyişkənlikləri aşkar etmək, seyrək ardıcıqlarda, həm də talaillarda təbii bərpaya kömək və məşə yetişdirilməsi üzrə yeni üsullar tədqiq etmək, ardıc məşələrində gedən spesifik torpaq proseslərini öyrənmək lazımdır. Əldə edilən kompleks nəticələrdən istifadə edərək mövcud ardıc məşələrinin qorunub saxlanması və artırılması üzrə elmi cəhətdən əsaslanmış tədbirlər layihəsi hazırlanmalıdır.

8.5.1. Saqqız və püstə ağaclılarının artırılması

Qeyd edildiyi kimi saqqızağac püstə cinsinin yabanı halda yayılan növü hesab olunur. Bioloji xüsusiyyətlərinə görə hər iki növ bir-birinə yaxındır. Lakin, qeyd etməlidir ki, püstə saqqız ağacına nisbətən sənaye (yeyinti) nöqtəyi nəzərincə daha qiymətli sayılır. Odur ki, saqqız ağacı bitən zonada püstenin yetişdirilməsi daha məqsədə uyğundur. Yuxarıda deyildiyi kimi respublikamızın bir çox dağ və dağetəyi rayonlarında çoxlu saqqız ağacına rast gəlinir. Bu ağac-lar püstə üçün əvəzedilməz anac (qələm) vəzifəsini görə bilər. Bu isə saqqız ağacı sahələrində calaqçılıq işi aparınaq üçün asan və real

imkanlar yaratır. Bu imkandan istifadə edib respublikamızda geniş sahələrdə püstə ağaçlıları yaradılması vacib məsələ sayılmalıdır.

Püstənin vətəni Orta Asiya, Kiçik Asiya və Yaxın Şərqi ölkələri sayılır. Orta Asiyada yabani halında püstə quru subtropik kontinental iqlimi olan ərazidə yayılmışdır.

Azərbaycan Respublikasında isə püstə ən qədim zamanlardan bəri mədəni halda becərilir.

Azərbaycanda püstə əkinlərinə en çox Abşeron-Keşlə, Maştağa, Pirşağı, Buzovna, Saray, Mərdəkan, Türkən, Novxanı, Bilgəh, Şüvəlan, Nardaran, Kürdəxanı və s. yaşayış məntəqələrində rast gəlirik. Bakı şəhərində püstə ağacının biri Şirvanşahlar sarayının həyətində, digeri isə Lermantov və B. Sərdarov küçələrinin kəsişdiyi yerde mövcuddur. Bu ağacların bir əsrden çox yaşı vardır. Şixov qəsəbəsindəki qəbiristanlığının yaxınlığında 3 püstə ağacı vardır.

Püstə bağları əsasən meyvəsinə görə salınır. Onun ləpəsindən yeyinti sənayesində tort, dondurma və s. hazırlanmasında istifadə olunur. Hindistan, İran və Əfqanistanda püstədən duza qoyulmuş və qovrulmuş halda bir çərəz kimi istifadə edirlər. Türkiyə və Yunanistanda püstənin ləpəsindən milli şirniyyatlar, o, cümlədən rahatühl-hulqum hazırlanır. Avropa ölkələrində və Amerikada püstənin yaşıl ləpəsindən bir sıra qənnadı mə'mulati düzəldirlər.

Seleksiyaçılar tərəfindən bir çox yüksək keyfiyyətli püstə sortları alınmışdır. Azərbaycan EA Genetika və Seleksiya İnstitutu is-tehsalat üçün irimeyvəli və məhsuldar Abşeron sortları ayırmışdır. İ.M. Axundzadə (1954) respublikamızda becərilməsi məsləhət görülen Keşlə-201E, Keşlə-286A, Keşlə-300A, Keşlə-510A, Əmirhacılı-936A, Əmirhacılı-938A, Əmiryacılı-942A və s. sortları qeyd edir. Türkmenistanda Ümmümitifaq Elmi Tədqiqat Quru Subtropika İnstitutu tərəfindən qıqant və ekstra adlı iki qiymətli püstə sortu alınmışdır.

Püstə toxumla, pöhrələrlə və calaq üsulu ilə artırılır. Səpin əsas üsul hesab olunur. Püstə bağı salınarkən ilk növbədə irimeyvəli yerli sortlardan istifadə edilməsi məqsədə uyğundur. Səpin üçün toxum, yaxşı inkişaf etmiş, bol məhsul getirən, yüksək keyfiyyətli meyvesi olan sağlam ağaclardan yiğilir. Sonra iri və sağlam toxumlar seçilərək quru, yaxşı binalarda saxlanılır. Toxum 2-3 il cürcərmə qabiliyyətini saxlayır, səpin üçün 70-80% bitişə olan sonuncu ilin toxumlardan istifadə olunur. Stratifikasiya edilmiş toxumlardan daha çox və e'tibarlı cürcətilər alınır. Bu məqsədlə püstə toxumları yuyulmuş qumda 45 gün müddətində saxlanılır. Bə'zen stratifikasiya

üsulundan tez istifadə olunur. Bunun üçün püstənin meyvələri isti suda (40° -yə qədər) 12-15 saat müddətində saxlanılır. Sonra toxumlar yaş kisələrə doldurulub 9-12 gün isti yerdə saxlanılır və her gün əz-əz isladılır. Tacikistan meşə təsərrüfatında püstə toxumları dərinliyi 50-100 sm olan 1x5-6 m ölçülü çalalarda stratifikasiya olunduqdan sonra səpilir.

Dağ yamaclarında püstə terraslarda becərilir. Terras düzəltmək mümkün olmayan yamaclarda səpin üçün torpaq 2x1 və ya 2x1,5 m ölçülü sahəciklərdə hazırlanıb şahmat şəklində yerləşdirilir. (bir hektarda 500 ədəd sahəcik). Hər sahəcikdə 3-5 ədəd yuvacıq düzəldilir. Hər yuvacığa 5-6 ədəd toxum səpilir. Bir hektara 3-5 kq toxum səpilməlidir. Toxumların sıvri hissəsi üzü aşağı qoyularaq 4-6 sm dərinliyində basdırılır.

Səpin fevralın sonu, martın əvvəlində aparılır. Əgər toxumları gəmiricilərdən qorumaq mümkün olarsa, səpin vaxtı noyabr və dekabr ayları tə'yin oluna bilər. Payız səpinində toxumların stratifikasiyası tələb olunmur. Gəmiricilərdən mühafizə etmək məqsədilə səpin qabağı toxumlar zəif fenol məhlulu ilə çilənir.

İlk illər cavan şivlərə yaxşı qulluq edilməlidir. 3-5 il müddətin-də torpaq yumşaq, həm də alaq otlarından təmiz halda saxlanılmalıdır. Səpin yuva üsulu ilə aparıldığda 12-15 yaşlı püstə əkinlərində seyrəltmə işi görülməlidir. Hər yuvada 3-5 ədəd sağlam bitki saxlamaq lazımdır (V.N.Zapryaqayeva, 1954).

Sənaye əhəmiyyətli geniş massivlərdə və həyətyanı sahələrdə püstə bağları suvarma və dəmye şəraitində salınır.

Respublikamızda calaq üçün ağac hazırlamaq məqsədilə saqqız ağacı toxumunun səpinindən də istifadə etmək olar. Püstə ağacı saqqız ağacına çox yaxşı calaq edilir. 2-3 yaşlı şitillərin kök boğazında yoğunluğu 8-10 mm-ə çatdıqda calaq edilir. Saqqız ağacına püstənin calaq edilməsini yaz, yay və payız aylarında aparmaq olar.

Təcrübələr göstərdi ki, eroziyaya uğrmış kənd təsərrüfatı bitkiləri üçün yararsız sayılan yamaclarda düzəldilmiş terraslarda qərzəkli bitkilərin yetişdirilməsi yaxşı nəticə verir. Bu məqsədlə terraslar yamacın meylliyindən asılı olaraq müxtəlif üsullarla hazırlanır.

Azərbaycanın müxtəlif rayonlarında apardığımız, həmçinin digər mövcud tədqiqatların nəticələri göstərdi ki, meylliyi $8-14^{\circ}$ olan yamaclarda təkrar şumlama, $14-18^{\circ}$ olan sahələrdə plantaj, $18-40^{\circ}$ olan yamaclarda isə buldozerlə düzəldilən terraslar daha effektli olur.

Təkrar şumlama üsulu ilə terraslar düzəldikdə əvvəlcə yamacda horizontlar üzrə xətlər çəkilir. Sonra isə adı 4 və ya 5 gövdəli kotanla çəkilən xətlər boyu dəfələrlə birtərəfli şumlama aparılır. Şumlama yamacda terraslar alınana qədər davam etdirilir. Qərzəkli ağac cinslərindən 2 cərgəli bağ salmaq üçün yaradılan terrasların eni 6-6,5 m olmalıdır.

Plantaj üsulu ilə terras düzəldikdə sahə nivellirlənir. Terrasların yeri müəyyən edilir. Sonra yamacın yuxarı hissəsindən başlayaraq plantaj kotanı ilə birtərəfli şumlama aparmaqla torpaq çevirilir və eni 5-5,5 m olan zolaqlar yaradılır. Kotanın ilk gedişində şumun dərinliyi 20, ikincidə 40, üçüncüdə 50, sonrakı gedişlərində 70-80 sm-ə çatdırılır. Zolaqlar arasında 80-100 sm enində şumlanmamış zolaqlar saxlanılır. Belə zolaqlar yağış sularının və yuyulmanın qarşısını alır.

Şumlanmış zolaqlarda yamacın yuxarısından başlayaraq qreydlərlə terras yatağı düzəldilir. Qreyderin 4-5 gedisindən sonra terras yatağı başa gelir.

Yamacın meylliyi 15-18°-dən çox olarsa təkrar şumlama və plantaj üsulu ilə terras düzəltmək mümkün olmur. Bu zaman buldozerlə terraslar düzəldilir. Dəvəçi, Şamaxı və Zəngilan rayonlarında püstə və badam bağları salmaq üçün bu üsuldan istifadə olunmuşdur. Terras düzəldərkən D-492-A universal buldozerindən, VNİİLM konstruksiyası əsasında yaradılmış T-4 markalı və ya Orta Asiya ETMTİ-nin konstruksiyası ilə düzəldilən Tr-2A markalı terras düzəldənlərdən istifadə edilir.

Teraslarda ilk püstə səpinləri 1968-1971-ci illərin mart ayında Dəvəçi rayonu ərazisində aparılmışdır. Dəvəçi rayonunda terraslar da əkilən püstə ağacları ilk dəfə 8 yaşında meyvə vermişdir.

8.5.2 Badam ağaclarının artırılması

Vaxtilə dağlarımızda badam çox yayılmış, hazırda isə çox kiçik sahələrdə qalmışdır. Bu sahələrdən meyvə tədarükü üçün istifadə etmek qeyri-mümkündür. Bə'zi dağlarda yabani badamları calaq etmək məsləhətdir. Mədəni sortlar əlde etməkdə mövcud təbii badamlar genetik fond rolunu oynaya bilər.

Badam mədəni halda olduqca çox becərilir. Hazırda onun sün'i əkinləri Cənubi İspaniya, Portuqaliya, İtaliya, Fransa, Yunanistan, Suriya, Fələstin, Türkiyə, Ərəbistan, İran, İraq, Tunis, Əlcəzair, Mərakeş və Kaliforniyada geniş yayılmışdır. Mərkəzi Asiyada (Əfqanı-

stan, Pakistan) badam az becərilir. Hindistanda (Kəşmir, Pəncab) ona lap az təsadüf etmək olar.

Aralıq dənizi ölkələrində və Kaliforniyada badam əkinləri daha geniş vüs'ət almışdır.

MDB-də badamın becərilməsi (Orta Asiya və Cənubi Qafqazda) qədim tarixə malikdir. Tarixi mə'lumatlara görə, Azərbaycanda eramızdan əvvəl badamın ləpələrində çörək bişirilirmiş. Buxara və Fərqañədə badam əkinlərinə daha üstünlük verilir.

Badam Azərbaycanda əsasən, Abşeronda, Naxçıvan zonasında, Mil və Qarabağda, az miqdarda Gəncə, Qazax zonasında, Samur-Dəvəçi düzənliyində, Zəngəzur rayonlarında, Şərqi Gürcüstanda becərilir. Dağıstanda badam əkinlərinə Dərbənd rayonunda təsadüf edilir.

Qafqazın Qara dəniz sahillərində badam əkinlərinə Tuapsedən tutmuş Anapaya qədər olan ərazilərdə rast gəlinir. Badam əkinləri Krimin cənub sahilini rayonlarında və az miqdarda bozqır hissəsində inkişaf etmişdir. Moldaviyada meyvə gətirən badam ağaclarına Kişinyovda, Bender və başqa rayonlarda rast gəlinir. Ukraynanın cənubunda Odessa vilayətində badam bar gətirir. Kiyevdə (Botanika bəttində) meyvəverən badam ağaclarının olması və Rusiyada badamın Miçurin sortlarının yetişdirilməsi onun daha soyuq şimal rayonlarına köçürülməsinin mümkün olduğunu göstərir.

Hazırda Orta Asiya və Cənubi Qafqaz respublikalarında, o cümlədən, Azərbaycanda xüsusi badam sovxozları təşkil edilir.

Adı badam ağacı və ya kol şəklində olub, boyu 3-12 m-dir. Gövdəsi qəhvəyi-qara rənglidir. Çətiri düzgün olmayıb, qollu-budaqlı və ya aşağıya əyilmiş, bə'zən piramida şəkillidir. Güclü və dərinə işləyən kök sistemine malikdir.

Badamın qoz meyvələri dəyirmi və ya basıq silindr formalı, üst hissəsi küt və ya bizvari, yaxud yana əyilmiş halda olur. Meyveyənlığı açıqyaşıl rəngdə olub, yetişərkən açılır. Qozası açıq sarı, bə'zən qəhvəyi rənglidir. Ləpənin üstündə açıq qəhvəyi rəngli nazik qabığı olur. Ləpəsi ağ rəngli, şirin və ya az ağımtıl olur. Meyvəsi çiçəklənmədən 4-5 ay sonra yetişir.

Badam toxumla, kök pöhrələrile və calaqla artırıllı. Toxumla yetişdirilən badam ağacları 3-4 yaşında meyvə verməyə başlayır. Calaqlı edilmiş ağaclar 2-3-cü il meyvə verir. Tam meyvəyə düşmə 12-15 yaşdan sonrakı dövredə təsadüf edir. Badam 100-130 il ömür sürür, 40-50 yaşdan sonra meyvə məhsuldarlığı azalmağa başlayır. Yüksək pöhrəvermə qabiliyyətinə malik olduğu üçün çətirini tez

bərpa edə bilir, kökündən də çoxlu bıclər əmələ gətirir. Badamın çiçək açması yaz dövrünün temperatur rejimində asılıdır. Orta Asiya şəraitində, adətən, fevralın ikinci yarısında, martda, Azərbaycanın subtropik rayonlarında mart ayında, Zəngəzurda martın sonu-aprelde, Krimda mart-aprel aylarında, Dağıstanda aprelin ikinci yarısında-mayda (D.N.Krilov), Moldaviyada aprelin əvvəlində (E.P.Xramov) çiçək açır. Abşeron şəraitində badimin çiçəkləməsinə bə'zən dekabrda, fevralda təsadüf edilir. Qış dövründə adətən çiçək tumurcuqlarından bir hissəsi açılır, baharda isə ağaclar yenidən çiçək açır. Badamin erkən çiçəkləməsi onun qış və yaz yağmurlarından istifadə etməsinə imkan yaradır. Çiçəkləri çapraz tozlanır.

Badam nisbətən soyuğa davamlı bitki sayılır. Bu cəhətdən ərik və şaftalıdan döyümlüdür. Türkmenistanda mənfi 20-24 dərəcə, Tacikistanda mənfi 26 dərəcə, Zəngəzurda mənfi 30 dərəcə, Ukraynada mənfi 33 dərəcə qısamüddətli şaxtalara davam gətirir. Meyvə ağacları arasında badam ən işiqsevər bitki hesab edilir. Odur ki, əkin sıx aparıldıqda ağacların çətiri süpürgə formasını alır və kollaşır.

Badamın mayalanması həşəratlar vasitəsilə gedir. Eyni sortlu ağaclar, adətən, meyvə gətirmir. Badam istisəver bitki olduğu üçün, tozlanması yüksək temperatur şəraitində gedir. Odur ki, erkən çiçək açdıqda, hətta şaxta olmadıqda ağacların məhsuldarlığı çox aşağı olur. Yüksək rütubətli havada və müsbət 9-13 dərəcə temperaturda tozcuq açılmış (A.A.Rixter). Belə şəraitdə arılar fəaliyyətdə olmur. Çiçəklənmə dövründə başlayaraq, meyvənin yetişməsinə qədər 100-120 gün davam edir.

Badamın əsas xüsusiyyətlərindən biri də onun quraqlığa döyümlü olmasıdır. Yarpaqları intensiv buxarlanmaya malik olduğu üçün yüksək temperatura və havanın olduqca aşağı rütubətliyinə (10%-ə qədər) davam gətirir. Torpaq çox rütubətli olduqda badama mənfi tə'sir göstərir, onun su durğunluğuna dözümü yoxdur.

Yarıməsəhra quraqlıq şəraitində yüksək yay temperaturu dövründə yarpaqda su azalır, bu vaxt yarpaqların buxarlanması intensivliyi zəifleyir, torpağın rütubətliyi 2-3% endikdə isə özünü müdafiə məqsədilə ağaclar yarpaqlarının çox hissəsini tökür.

Qeyd edildiyi kimi, badamın kök sistemi güclü inkişaf edir. İlk mündə mil kökü dərinliyi çox işləyir, 2 yaşında mil kökün uzunluğu 2 m-dən çox, 10-15 yaşlarında isə 6 m-ə çatır. Ağacların yan kökləri çətirindən çox-çox uzaqlara yayılır. A.A.Rixter (1969) görə kök sisteminin 35%-ə qədəri torpağın 25-60 sm dərinliyində yerləşir. Kök sisteminin belə güclü inkişafı ilə əlaqədar olaraq badam ağacı

torpağın büyük sahəsindən su və qida maddələrini mənimseyə bilir.

Dərin, münbüt torpaqlarda, normal rütubətlik şəraitində badam 8-10 (12-13) m boyu olan iri ağaclar əmələ getirir. Yarimsəhra şəraitində ilk 3-4 yaşında intensiv boy atır, sonra isə böyüməsi zəifleyir, 7-8 yaşında tamamilə dayanır.

Badam müxtəlif torpaq şəraitinə uyğunlaşa bilir. O, yuxa, daşlı və quru torpaqlarda yaxşı inkişaf edir. Çox əhəngli torpaqlarda da normal böyüyür. Lakin şoran və turş torpaqlar badam ağacı üçün yararlı deyildir.

Badamin yetişdirilməsi çox zəhmət tələb etmir, quru subtropik iqlim şəraitində gəlirli hesab olunur. Normal inkişaf edən bir ağaç məhsul ilində orta hesabla 5-20 kq meyvə getirir. Bir hekar badam plantasiyasından 0,5-1,5 ton quru badam meyvəsi (qozası) almaq olar.

Badamın məhsuldarlığı onun bitme şəraitindən, sortundan və yaşıdan asılıdır. Abşeronda suvarma şəraitində yaxşı inkişaf etmiş badam ağacından bol məhsul ilində 10 kq-dan 30 kq-a qədər meyvə almaq olar. Bir hektar badamı bağlı orta hesabla 400-1000 kq meyvə verir. Maşağa subtropik sovxozdə badam bağından bir hektardan orta hesabla 6 sentner meyvə yiğilir. Dağıstanda Pireyxanova sovxozdə bir hektardan badamın məhsuldarlığı orta hesabla 12 sentnerə çatır. Aralıq dənizi ölkələrində bir hektarda (100-120 ağaç) badam meyvəsinin orta məhsuldarlığı 1-1,5 ton təşkil edir.

Badam bağları saldıqda müxtəlif rayonlar üçün onun sortunun seçilməsi vacib məsələdir. Sün'i ekinlərdə olduqca çox badam sortları mə'lumdur. Badam sortları qabığının qalınlığına görə 4 qrupa bölünür:

1. Kağızqabıq və ya kağız badam-qabığı kağız kimi nazik olub, bir əlin barmaqları ilə asan sınır. Bu badam sortu bol ləpə verir (50%).

2. Yumşaqqabıqlı badam-qabığı nisbətən qalın olub, iki əl ilə sınır. Meyvələri gözəl görünüşlü olub, ləpəsi yaxşı çıxır. Ləpə çıxarı 40-50% təşkil edir.

3. Standart qabıqlı badam-qabığı qozsındırımla və ya çəkicilə asan sınır. Sındırıldıqda ləpənin eksəriyyəti dağılır. Ləpə çıxarı 32-40% olur.

4. Bərk qabıqlı və ya daş badam-çəkicilə möhkəm vurduqda sindirılmaq olur. Ləpə çıxarı 17-30%-dən çox olmur.

Sənaye məqsədilə yuxarıdakı 3 şirin badam sortundan istifadə olunur.

MDB ölkələrində badam sortlarının öyrənilməsi və seleksiyası üzrə geniş işlər aparılır. Təsərrüfatda tədbiq olunan çoxlu qiymətli badam sortları aşkar edilmişdir. Daş badam, püstə badam, kağız badam və başqa yerli sortlar xalq arasında qədimdən məşhurdur.

Aşağıda respublikamızda becərilən badam sortlarının qısa xarakteristikası verilir.

Nikita urojayı sortu iri ağac olub, budaqları düz qalxır. Məhsuldar sort olub, standart qabıqlıdır. 1 kq-da 330 meyvə olur. Ləpə çıxarı 35, yağlılığı 59%-dir. Tozlayıcı sortları Nek-Plyus-Ultra və Kaliforniyadır.

Nek-Plyus-Ultra sortu yalnız Abşeron şəraiti üçün rayonlaşdırılmışdır. Dağınıq çətirli tezböyüyen ağacdır. Məhsuldar sortdur. Meyvələri orta irilikdə, ovalvari formada, ucu sıvrıdır. Qabığı az kələ-kötür, açıq sarı rəngdə olub yumşaqdır. Abşeronda suvarma şəraitinde 1 kq-da 185-dən 417-yə qədər meyvesi olur. Bir meyvənin çəkisi 2,4-5,4 q, ləpə çıxarı 47-52%, ləpenin yağlılığı 53-62%-dir. Tozlayıcı sortları Nikita urojayı və Nonnareldir.

Dreyk sortu orta boylu ağac olub, six çətirə malikdir. Gec çiçəkləyir. Standart qabıqlıdır. Ləpə çıxarı 44%-ə çatır. Tozlayıcı sortları Nonparel və Texasdır.

Langedok sortu Fransa sortu olub, öz vətənidən başqa Amerikada və başqa ölkələrdə becərilir. Bol məhsul verir, gec çiçək açır. Ağaclar ortaboylu olub, çətirləri dik qalxır. Qabığı aq, kələ-kötürdür. Ləpə çıxarı 58% olub şirin və lezzətlidir. Abşeronda ağacları alçaq-boyulu olur.

İ.M.Axunzadə respublikamızda becərilən aşağıdakı sortları təsvir edir:

1 №-li VİR sortu yumşaqqabıq, orta məhsuldardır. Bu sort Mərdəkanda becərilən ağacların içərisindən seçilmiştir. Ağaclar ortaboylu, sallaq çətirlidir. Meyvələri iri, enli, qalın olub, ucu şisdir. Meyvələrinin qabığı kələ-kötür olub, açıq sarı rənglidir. Dadi şirin və lezzətlidir.

1 №-li Mərdəkan sortu yumşaqqabıq, orta məhsuldar ağacdır. Mərdəkanda badam ağaclarının içərisindən seçilmiştir. Ağaclar ortaboylu olub, piramidaşəkilli çətirə malikdir. Meyvələri iri, aşağı və baş tərəfdən kütdür. Qabığı tünd saman rəngli, kələ-kötürdür. Dadi şirin və lezzətlidir.

Saray-217 yumşaqqabıq, məhsuldar sortdur. Bu sort Saray kəndində kolxoz bağlarından seçilmiştir. Ağaclar hündürboylu, sallaq çətirlidir. Meyvələri iri, oval formalı, bir qədər yasti, enlidir. Qabığı

mantarabenzer kələ-kötür, xırda nöqtəlidir, tünd küleş rəngindədir. Ləpəsi şirin və dadlıdır.

1 №-li Gəncə sortu Gəncənin Qarayeri sovxozenun bağlarından seçilmişdir. Kol formalı olub, boyu 2,5 m-dir. Çetiri sallanandır. Meyvələri iri, uzunsov sıvri ucludur. Qabığı az kələ-kötür, nöqtələri dərindir, açıq sarı rənglidir. Dadi şirindir.

111 №-li Gəncə sortu-Gəncə sınaq məntəqəsində olan ağaclar içərisindən seçilmişdir, orta məhsuldar sortdur. Ağaclar hündürboylu olub, çetirləri piramida formalıdır. Meyvələri iri, uzunsov, ucu sıvridir, qabığı hamar, üzəri iri və dərin nöqtəli, açıq sarı rənglidir. Ləpəsi şirin və ləzzətlidir.

Nikita Botanika bağında alınan bir neçə qiymətli standart sortların xarakteristikası aşağıda verilir:

Sovetski sortu yeni sovet seleksiya sortlarından olub, gec çiçək açır, yaz şaxtalarına çox az mə'ruz qalır. O, Nikita-62 və Langedok sortlarının calanmasından alınmışdır. Kırımda aprelin sonunda, Orta Asiyada martin sonu, aprelin əvvəlində çiçəkləyir. Meyvəsinin qabığı yumşaq olub, açıq sarı rəngdədir. Ləpəsi ağ rəngli və şirindir. Ləpə çıxarı 42-47%-dir.

Nikita gecçiçəkaçan sortu Nikitski-62 və Nikitski 1 sortlarının canlanmasıdan alınmışdır. O, gec çiçəklədiyi üçün şaxtaya mə'ruz qalmır. Onun tozlayıcıları sovetski, Krim sortlarıdır. Krimin cənub sahillərində kütlevi çiçəklənməsi aprelin əvvəlində, Orta Asiyada martin üçüncü ongünüyündə müşahidə olunur. Kürəşəkilli çetiri olur. Meyvələri iri kələ-kötür olub yumşqqabılıqdır. Ləpə çıxarı 35, yağlılığı 53%-dir.

Rims sortu-Kaliforniyadan getirilib Nikita Botanika bağında introduksiya olunubdur. Gec çiçək açır, ona görə də yaz şaxtalarına qarşı dözümlüdür. Kırımda apreldə, Orta Asiyada isə martda çiçəkləyir. Ağac six çetiře və yarpaqlara malikdir. Qabığı yumşaq, kələ-kötür, açıq qəhvəyi rənglidir. Ləpə çıxarı 38-46% olub, şirindir, yağlılığı 53-61%-e çatır.

Sortundan və bitmə şəraitində asılı olaraq badam iyunun ikinci yarısında, oktyabrın əvvəlində, Orta Asiyada iyunun 2-3 ongünüyündə, Azərbaycanda avqustun əvvəlində, Kırım və Moldaviyada isə avqustun sonu, sentyabrın əvvəlində yetişir. Ayrı-ayrı sortlar arasında vaxta görə yetişmə fərqi 15-20 gün çəkir. Çetirin daxilində meyvə bir qədər gec yetişir. Meyvə yiğimi qabağı ağacların altı təmizlənir və brezent çadır salınır. Meyvələr uzun (5-6 m) şüvülləri ehmalca silkələməklə toplanır, tökülen toxumlar yesiklərə və ya

səbətlərə yiğilaraq təmizlənmə yerinə aparılır.

Meyvənin qabığı yiğilan kimi qurumamış xüsusi maşınlarla, az olduqda isə taxta toxmaqlarla təmizlənir. Təmizləndikdən sonra sağlam meyvələri qabıq qırıntılarından və zədəli toxumlardan seçilir. Meyvələrin qabığının qaralmaması və ləpənin xarab olmasına üçün nazik təbəqə ilə (4-6 sm) brezent və ya taxta çitlər üzərinə tökülrək və tez-tez qarışdırılaraq günəş altında qurudulur. Hava yağmurlu və ya nəm olduqda meyvələri çadır altında və ya binalarda 3-4 gün müddətində qurudulur.

Meyvələrin qabığı xüsusi kameralarda kükürdlə 15-20 dəqiqə ərzində tüstiyə verilərək ağardılır. 1 ton badam toxumunu ağartmaq üçün 4-6 kq kükürd tələb olunur. Badamın meyvələri normal şəraitdə saxlandığda ləpəsi xarab olmur və acımir. Bu məqsədlə meyvələr quru, yaxşı havalı binalarda, sabit hərarətli şəraitdə saxlanılır. Gəmirici və digər ziyanvericilərdən mühafizə olunur.

Badamın təsərrüfat əhəmiyyəti

Badam sortları meyvəsinin tərkibində (quru halında) 40-70% yağ, 15-35% zülal, 3-8% şəkər, 0.001%-dən 4%-ə qədər qlükozid-amidalin vardır. Sonuncunun miqdardından asılı olaraq, badam sortları şirin və acı olur. Amidalinin parçalanması nəticəsində badamın ləpəsində efir yağları əmələ gelir. Bu, ləpəyə xüsusi etir verir.

Badamın meyvəsi yeyinti sənayesində geniş işlədirilir. Təzə və qovrulmuş halda ondan qida kimi istifadə edilir. Şirin badamın ləpəsindən bir çox qənnadı çeşidləri (tort, peçenye, konfet və s.), sərinləşdirici içkilər və s. hazırlanır. Yetişməmiş meyvələrdən mürəbbə və şoraba düzəldilir. Badamın yaşıl meyvəyanlığı mal-qara üçün keyfiyyətli yemdir, yandırıldıqda isə külünün tərkibində 40%-ə qədər kalium olur, ondan gübrə kimi və sabun istehsalında istifadə olunur. Badamın ləpəsi təbabətdə və ətriyyat işlərində də kara gelir. Meyvəsinin qabığından aktivləşdirilmiş kömür alınır. Badamın ləpəsi yüksək kaloriliyə malik olub, orqanızm tərefindən yaxşı mənimmsənilir. Ləpəsindən və yağından mə'də xəstəliklərinin müalicəsi üçün əvəzedilməz dərmanlar hazırlanır.

Badamın sarımtıl-ağ rəngli, qəhvəyi-qırmızımtıl çalarlıqlı odungaçı bərk, sıx və gözəl olub, yaxşı yonulur. Bununla yanaşı, badam ağacının çiçəkləri bal arıları üçün qiymətli sayılıb, erkən yazda başqa bitkilərin hələ çiçəklənmediyi dövrde onlara nektar verir.

Badam davamlı bitki olduğu üçün ondan dağ-meliorasiyası işlərində quru yamacların meşələşdirilməsi, yaşayış məntəqələri, yolların və magistral su kanallarının yaşıllaşdırılmasında, qoruyucu meşə zolaqlarında istifadə etmək olar. Bu baxımdan, badamın çoxləçəkli çiçəkləri dekorativ bağçılıqda qiymətli hesab olunur. Növarası hibridləri içərisində tünd qırmızımtıl çiçəkləri olan ağaclarla da rast gəlirik, onlardan park yaşlılıqlarında istifadə etmək məqsədə uyğundur.

Badam Azerbaycanda əsasən, Abşeronda, Naxçıvan zonasında, Mil və Qarabağda, az miqdarda Gəncə-Qazax zonasında, Samur-Dəvəçi düzənlilikində, Şərqi Gürcüstanda becərilir. Dağıstanda badam əkinlərinə Dərbənd rayonunda təsadüf edilir.

Badam toxumla, kök pöhrələrilə və çalaqla artırılır. Toxumla yetişdirilən badam ağacları 3-4 yaşında meyvə verməyə başlayır. Cəlaq edilmiş ağaclar 2-3-cü il meyvə verir. Tam meyvəyə düşəmə 12-15 yaşdan sonrakı dövrə təsadüf edir.

Badam müxtəlif torpaq şəraitlərinə uyğunlaşa bilir. O, yuxa, daşlı və quru torpaqlarda yaxşı inkişaf edir. Çox əhəngli torpaqlarda da normal böyüyür. Lakin şoran və turş torpaqlar badam ağacı üçün yararlı deyildir.

Badamın yetişdirilməsi çox zəhmət tələb etmir, quru subtropik iqlim şəritində gəlirli hesab olunur. Normal inkişaf edən bir badam ağacı məhsul ilində orta hesabla 5-20 kq meyvə gətirir. Bir hektar badam plantasiyasından 0,5-1,5 ton quru badam meyvəsi (qozası) almaq olar.

Respublikamızın bir çox rayonları (Abşeron, Xaçmaz-Dəvəçi, Gəncə-Qazax zonaları, Kür-Araz ovalığı rayonları, bozqır yaylanın cənub yamacları, Kiçik Qafqazın dağətəyi zonası, Naxçıvan, Talışın Zuvand zonası) badam bağları yetişdirmək və meşəsalma məqsədilə olduqca əlverişli iqlim şəraitinə malikdir.

Azərbaycan şəraitində badam bağları tinglikdə yetişdirilən 1-2 yaşlı calaq şitillərlə salındıqda yaxşı nəticə verir. Adı badam, badam sortları üçün ən yaxşı anac hesab olunur. Anac şitillər əldə etmək üçün toxum materialı sağlam adı badam ağaclarından yiğilir. Toxumlar yetişmiş və yüksək cücmə faizli (80-90%) olmalıdır. Nisbetən rütubətli iqlim və ya suvarma şəraitində şaftalı, alça və gavalı da badam üçün anac rolunu oynaya bilər.

Anac tinglər yetişdirmək məqsədilə badam toxumları payızda quru halda, yazda isə stratifikasiya olunduqdan sonra səpilməlidir. Toxumun stratifikasiyası qabığının qalınlığından asılı olaraq rütubətləndirilmiş qumda 30-60 gün davam etdirilir.

Meşə zolaqları saldıqda və dağ meliorasiya işlərində badam toxumları əsas e'tibarilə daimi yerinə səpilir. Bir qədər rütubətli şəraitdə və yamacın şimal cəhətlərində badam əkinlərini şitillərlə də əparmaq olar.

Dik yamaclarda badam əkmək üçün torpaq sahəciklərə hazırlanır və ya terraslar düzəldilir. Quru yamaclarda badam püstə ilə birlikdə təmiz (sırf) cərgələrlə əkilir, meşə zolaqlarında isə badam ağacları qıraq cərgələrdə yerləşdirilir.

Qeyd etmək lazımdır ki, hazırda Abşeron müstəsna olmaqla respublikamızın digər dağ və dağətəyi regionlarında geniş miqyasda badam bağlarının salınması işinə diqqət verilmir. Respublikamız üçün olduqca vacib olan bu məsələni həll etməkdən ötrü 1968-ci ildən başlayaraq Dəvəçi, Şamaxı, Zəngilan və Ağsu rayonları ərazi-sində Krimdan gətirlən qiymətli badam sortlarını terraslarda yetişdirməklə elmi-tədqiqat işləri aparılmışdır. Bu məqsədlə həmin rayonlarda təcrübə sahələrində (terraslarda) Dreyk, Krim, daş badam, Nikita-62, Nikita-geçişçəkaçan, Yalta, şahzade və digər badam sortlarının toxumla səpini və şitillərlə əkinini aparılmışdır.

Tədqiqat aparılan 3 rayonda toxumla və şitillə becərilən badam sortları 4-5 yaşında məhsul vermişdir. Şamaxı rayonunda toxumla becərilən daş badam və Krim sortları meyvə verməmişdir. Lakin bu sortlar Zəngilan və Dəvəçi rayonlarında meyvə gətirmişdir. Şamaxı rayonunda həmin sortların bar verməməsi onların başqa sortlara nisbətən tez çiçəklənməsi ilə əlaqədardır.

Apardığımız elmi-tədqiqat işlərinin nəticələri və ayrı-ayrı rayonlarda mövcud olan qərzəkli ağacların tədqiqi göstərdi ki, respublikamızın əksər regionlarında, o cümlədən, Böyük və Kiçik Qafqazın aşağı dağ meşə qurşağı və dağətəyi massivlərində, Naxçıvan zonasında, Abşeronda qiymətli püstə və badam sortları yetişdirmək, onların sahəsini genişləndirmək olar. Hazırda respublikamızın ayrı-ayrı rayonlarında eroziyaya uğrayaraq kənd təsərrüfatı bitkileri üçün yararlı olmayan torpaqların sahəsi 100 min hektardan çoxdur. Bu ərazilərdə püstə və badamdan istifadə edib bağlar, meşə-bağların salınması respublikamızda meyvəciliyin inkişaf etdirilməsinə kömək göstərə bələr. Salınacaq yaşıllıqlar bəhrəsiz quru, daşlı yamacları cana gətirər, oranın iqlimini yaxşılaşdırır, ov heyvanlarının və quşların çıxalması, ərazinin estetik vəziyyətinin daha da gözəlləşməsi üçün zəmin yaradar.

9. AZƏRBAYCANIN DÜZƏN MƏŞƏLƏRİ

Azərbaycanın düzən məşələrinə oir-birindən kəskin fərqlənən quru və rütubətli subtropik iqlim şəraitində rast gelinir. Ona görə də bu məşələr müxtəlif ağac və kol cinslərindən təşkil olunmuşdur.

Respublikamızda düzən məşələri Qanıx-Həftəran vadisində, Samur-Dəvəçi düzənliyində, Lənkəran ovalığında yayılmışdır. Tuqay məşəsi adı ilə məşhur olan düzən məşələrinə Kür çayı boyu Gürcüstandan başlamış Salyan rayonuna qədər rast gəlinir.

Düzən məşələri böyük torpaqqoruyucu və iqlimnizamlayıcı rol oynayır. Lakin yuxarıda göstərilən regionlarda insanların uzunmüddətli təsərrüfat fəaliyyəti ilə əlaqədar düzən məşələri olduqca az sahədə qalmışdır və onların sahəsi get-gedə azalmağa doğru gedir.

9.1. Azərbaycanın düzən məşələrinin təsnifatı

V.Z.Qulisaşvili (1964) Qafqazda düzən məşəsi zonası ayıraq, onu iki yarızonaya bölür: subtropik iqlimin düzən məşələri (Kolxida və Talışın düzən məşələri) və müləyim-isti iqlimin düzən məşələri (Alazan vadisinin və Samur-Dəvəçi ovalığının düzən məşələri). Talış, Kolxida zonasında havanın orta aylıq və orta illik temperaturu, orta illik yağmurların miqdarı və iqlimin digər göstəriciləri bir-birinə yaxındır. Bu iki regionun məşə örtüyü də bir-birinə oxşardır. Adı çəkilən müəllifin göstərdiyi mə'lumatlar təsdiq edir ki, digər yarızonanın rayonlarında isə iqlim göstəriciləri kəskin fərqlənir (st. Krasnodar, Xaçmaz, Qroznı, Balakən və b.).

Belə ki, Balakəndə illik yağmurların miqdarı 733 mm, Napareulda 776 mm, Xaçmazda isə 269 mm təşkil edir. Bu səbəbdən də müxtəlif iqlim şəraitində eyni bitki tipləri formalaşa bilməz.

Samurçay deltasında bitən məşələri P.L. Lvov (1964) sahilyanı tuqay məşəsi adlandırmışdır.

Respublikamızın düzən məşələrinin əsas hissəsini L.İ. Prilipko (1954) bir landşaft tipinə-düzən məşəsi makrolandşaftına aid edərək daxilində dörd məşəbitmə rayonu (Berdə, Lənkəran, Xudat-Xaçmaz, Qanıx-Həftəran) ayırrı. Söz yox ki, respublikanın düzən hissəsinin məşəbitmə rayonlarına bölünməsi müəyyən təsərrüfat əhəmiyyəti daşıyır. Lakin belə bölgüdə düzən məşələrinin stukturunu tə'yin etmək olmur. Həmin müəllif ayırdığı məşəbitmə rayonları daxilində yayılan məşələrin adlarını və tipini də göstərmir.

Iqlim və məşəbitmə şəraitini, həmçinin məşə örtüyünün xüsusi-

siyyətlərini nəzərə alaraq Azərbaycanın düzən meşələrinin aşağıdakı təsnifatını təklif edirik.

1. Rütubətli subtropik düzən meşələr (Lənkəran ovalığı).
2. Yarımräütubətli subtropik düzən meşələri (Qanıx-Həftəran vadisi).
3. Dəniz iqlimi şəraitində düzən meşələr (Samur-Dəvəçi ovalığı)
4. Quru isti iqlim şəraitində düzən meşələr (Kür-Araz düzənlüyü)
5. Tuqay meşələri (Kürqırğızı zona).

Rütubətli subtropik və dəniz iqlimi şəraitindəki meşələrin daxilində ərazini kəsib keçən kiçik çaylar boyu çayqırğı düzən meşələrinə də rast gəlmək olar. Onlar öz spesifik xüsusiyyətlərinə görə əhatə etdiyi düzən meşələrindən fərqlənir.

9.1 sayılı şəkildə respublikada düzən meşələri yayıldığı rayonların bə'zi iqlim göstəriciləri verilir. Diaqramdan göründüyü kimi subtropik iqlim şəraitində yayılan meşələr müstəsna olmaqla düzən meşələrinin yayıldığı rayonları quru yarımsəhra iqlim tipinə aid etmək olar, belə şəraitdə isə əlavə qrunt suyu rütubətliyi olmadan təbii halda meşənin formalasması qeyri-mümkündür. Quru isti xarakterik yarımsəhra iqlim şəraitində meşənin bitməsi səthə yaxın yerləşən qrunt suyunun və çoxlu kəhrizlərin (bulaqların) mövcudluğu ilə, isti quru iqlimi olan Kürqırğızı zonada mezofil ağıyarpaq qovaq meşələrinin yayılması isə Kür çayının daşqın sularının ətraf ərazinə basması və qrunt suyunun səthə yaxınlığı ilə bağlıdır.

Samur-Dəvəçi ovalığında mezofil ağac cinslərindən ibarət meşələrin yayılması qrunt suyunun səthə yaxın yerləşməsi ilə yanaşı, həm de havanın nisbətən yüksək rütubətli dəniz iqliminin mövcudluğu ilə izah olunur.


9.1 sayılı cədvəldə müxtəlif rayonlarda yayılan düzən meşələrində bitən ağac və kolların siyahısı verilir. Cədvəldən göründüyü kimi düzən meşələrində çoxlu miqdarda ağac və kol növləri bitir. Hər düzən meşəbitmə rayonu özünəməxsus bitki örtüyünə malikdir.

Rütubətli subtropik meşələrdə relikt cinslər üstünlük təşkil edir, burada meşə altında həmişəyaşıl kol növləri də bitir. (Hirkan bigəvəri, budaqlı danaya), yarımrütubətli subtropik meşələrdə relikt növlərdən qanadyarpaq yalanqoz, fistiq (bə'zi yerlərdə), dəmirağac (bir yerde), şabalıdyarpaq palid (İsmayıllı qoruğunda), quru isti iqlimli düzən meşəsində isə üçüncü dövrün relikt saqqızığacına rast gəlinir.

Cədvəl 9.1.

Azərbaycanın düzən meşələrinin ağac və kol bitkili

Düzen meşəsinin meşəbitmə rayonları	Ağac cinsləri	Kol və sarmaşıqlar
Rütubətli subtropik meşələr (Lənkəran ovalığı)	Şabalıdyarpaq palid, dəmirağac, saqqallı və ürəkyarpaq qızılıağac, xəzər leleyi, qanadmeye vəli yalanqoz, mexməri ağca-qayın, hirkən azatağacı, uzunsaplaq palid	hirkan bigəveri, budaqlı danava, hirkan və qansırelı böyürtkan, eżgil, yemişan, alça, güyəmə, adı xamırmaya, itiburu
Yarımrätiubətli subtropik meşələr (Qax-Həstəran vadisi)	Uzunsaplaq palid, şabalıdyarpaq palid, saqqallı qızılıağac, fistiq, qandademyəveli yalanqoz, ağıyarpaq qovaq, adı qoz, mex-məri ağcaqayın, qarağac, vələs, dəmi-rağac (bir yerde)	findiq, eżgil, zoğal, yemişan, çaytikanı, germenəşov, qara murdarçə, alça, göyəm, itiburu, şərq ağəsməsi, güyəmə, meşə üzümü, adı xamırmaya, göy və kür böyürtikanı.
Deniz iqlimli düzən meşələri (Samur-Dəveçi ovalığı)	Uzunsaplaq palid, iberiya palidi, qafqaz vəlesi, ağıyarpaq qovaq, Sosnovski qo-vağı, qarağac, fistiq (bir yerde)	Avropa başınağacı, zirinc, nar, zoğal, çaytikanı, meşə amnudu, şərq almazı, alça, eżgil, yemişan, üzümüyarpaq ağəs-me, şərq ağəsməsi, güyəmə, meşə üzümü, adı xamırmaya, qansırelı və adı böyürtkanı
Quru isti iqlimin düzən meşələri (Kür-Araz ovalığı)	Uzunsaplaq palid, saqqızığac, qarağac, şərq çinarı, tut	yemisan, nar, "ratikan, iydə, eżgil, qara mardarçə, böy. urikan
Tuğay meşələri (Kürçəraq) və qolları (zonası)	ağıyarpaq qovaq, qara piramidal qovaq, Sosnovski qovağı, qarağac, uzunsaplaq palid, saqqızığac tut, be'zen saqqallı qızılıağac	yulğun, iyda, göyəm, nar, yabanlaşmış amorfa, qara murdarçə, yemişan, qarati-kən, tek-tek zoğal, zirinc, meşə armudu, şərq almazı, şərq ağəsməsi, güyəmə, bozumtul, Kür və qansırelı böyürtikanı.



Şəkil 9.1. Müxtəlif düzən meşə tipləri yayıldığı ərazilərin əsas iqlim göstəriciləri (1 — havanın temperaturu —T; 2 — yağıntının miqdarı — Pmm; 3 — havanın nisbi rütubəti — J%)

Bütün düzən meşələrində meşəaltı kollar yaxşı inkişaf etmişdir, seyredilmiş meşə sahələrində isə kol növlərinə daha çox rast gəlinərək sıx bitir.

9.2. Kürqırığı tuqay meşələri

Kürqırığı tuqay meşələrinin acınacaqlı vəziyyəti həm dövlətimizin, həm də alımların diqqət mərkəzindədir. Respublikamızda tuqay meşələrinin nisbətən geniş sahələri səhra və yarımsəhra rayonlarını keşib keçən Kür çayıının ətrafında yayılmışdır. Bu meşə-

lərin əhəmiyyəti çox böyükdür. Tuqay meşələri təbiətin bizi bəxş etdiyi təbii zolaq olub onu əhatə etdiyi ərazinin iqlimini nizama salır, ətraf sahələrdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının sabitliyinə və yüksəlməsinə şərait yaradır. Bu meşələr böyük torpaqqoruyucu və sahilbərkidici rola malik olub, həm də Kür qırğının təbii bəzəyidir, ov heyvanları və quşların e'tibarlı sığınacağı, insanların isə əvəzedilməz istirahət guşəsidir. Tuqay meşələri yayılan Kürboyu ərazidəki rayonların meşə ilə örtülmə dərəcəsi (meşəlik faizi) olduqca aşağıdır. Əgər respublikanın meşəlik faizi 11%-dirse, Kür-Araz düzənliyində bu rəqəm cəmi 0,8%-dir. Odur ki, Kürboyu tuqay meşələrinin mühafizəsi və bərpası böyük təsərrüfat əhəmiyyəti kəsb edir.)

9.2.1. Tuqay meşələrinin müasir vəziyyəti

Mə'lum olduğu kimi, Kür Azərbaycanda və hətta, bütün Qafqazda ən böyük çay hesab olunur. Uzunluğu 1515 kilometrdir. Bu çay öz mənbəyini Türkiyədən Çaldır suayırıcıından, dəniz səthindən 2741 metr yüksəklikdən götürür. Kür çayının yalnız 200 kilometr olan hissəsi Türkiyədən axır. Sonra 400 kilometr Gürcüstan torpağından keçərək respublikamıza daxil olur. Onun Azərbaycan respublikası daxilində uzunluğu 900 kilometrə çataraq həmişə step (çöl) və yarımsəhra ərazilərini kəsib keçir. Orta Asiyada və həmçinin Mərkəzi Asiyada səhra və yarımsəhraları kəsib keçən belə çaylar çoxdur. Bütün bu çayların sahilləri boyu meşələrə rast gəlinir. Əgər bu çaylar olmasayı söz yox ki, səhra və yarımsəhra şəraitində meşə də bitməzdi. Çaylar öz sahillərində meşənin inkişafı üçün xüsusi əlverişli şərait yaradır. Burada qrunut suyunun səviyyəsi səthə yaxın yerləşir, torpağın nemliyi yüksək olur, vaxtaşırı ətraf sahələri daşqın suları basır. Bütün bunlarla yanaşı səhra və yarımsəhra zonasında hərarətin də yüksək olması bitki örtüyünün, o cümlədən meşənin güclü inkişafına səbəb olur. Çay sahiləri boyu bitən belə meşələrə Cənubi Qafqaz və Orta Asiya xalqları tuqay meşələri adı vermişlər. Başqa meşələrdən fərqli olaraq tuqay meşələri özünəməxsus qalın, sıx kollu, sarmaşıqlı, çox vaxt keçilməz olur.

Amu-Dərya və Sır-Dərya çaybasar sahələrin tuqay meşələrində əsas ağac cinsi turanqa (qovaq növü) hesab olunur. Ona söyüd, çaytikanı qarışır.

Münbit alluvial torpaqlarda sıx, sarmaşıqlı meşəlik əmələ gəlir. Ot örtüyü müxtəlif qamış növləri, kəndir, iri murquz (taxıl fəsəsins-

dəndir) və s-dən ibarətdir. Duzlu torpağı olan sahələri yulğun kolluqları tutur.

Respublikamızda tuqay meşələrinə bir çox düzən çayları ətrafında rast gəlmək olar. Ən uzun və geniş tuqay meşəsi Kür çayının payına düşür.

Əgər tarixi mə'lumatlara müraciət etsək, görərik ki, vaxtilə Kür çayı Azərbaycanda bütün uzunluğu boyu, Xəzər dənizinə kimi tuqay meşələrlə əhatə olunubmuş. Hazırda isə bu meşələrin yadigarlarına kiçik ləkələr şəklində rast gəlinir. Son zamanlar isə bu kimi meşə sahələrinin də sıradan çıxması təhlükəsi gözlənilir.

Kür çayı boyu vaxtilə tuqay meşələrinin geniş yayılmasını göstərən bir neçə dəlillər göstərək.

İ.N.Beydemanın (1961) tarixi mə'lumatlarına görə V əsrin sonunda İran şahı Kabadben-Firuz Kür və Araz çaylarının birləşdiyi yerə yaxın ərazidə Paytakaran adlı şəhərin salınmasını əmr edir. Bu sözlərin mənşəyini belə aydınlaşdırmaq olar: «payt»-ağac və yaxud meşə, «paytakaran» isə ağaçdan düzəldilmiş deməkdir. Bu isə Kür və Araz çayı boyu məhsuldar meşələrin olmasını təsdiq edir.

Görkəmli təbiətşünas Həsənbəy Zərdabi qeyd etmişdir ki, öz dövründən 50-60 il əvvəl Kür çayı sahilləri bütün axımı boyu meşə ilə örtülü olmuşdur.

Akademik A.A.Qrosheym (1929,1932) göstərmışdır ki, insanların son derece sür'ətlə artan kənd təsərrüfatı fəaliyyəti neticəsində tuqay meşələri tamamilə yoxa çıxa bilər. Buna görə də o, dəfələrlə tuqay meşələri qoruqlarının təşkil olunması fikrini irəli sürmüdüdür. 70 il bundan önce A.Qrosheym yaxşı vəziyyətdə olan tuqay meşəsini Xəzər dənizindən Kür çayı boyu təxminən 100 kilometr yuxarıda köhnə Zubovka kəndi (indiki Əli-Bayramlı şəhəri) yaxınlığında və ondan yuxarı ərazilərdə təsvir edirdi. H.Ə.Əliyev və M.Y.Xəlilovun (1976) apardığı tədqiqatlar göstərdi ki, hazırda Əli-Bayramlı şəhəri yanında Kür çayı qırığında yalnız bir neçə ədəd qurumaqda olan qovaq ağacı qalmışdır. Az-çox təbii vəziyyətini saxlamış tuqay meşəsi Ağdaş meşə təsərrüfatı ərazisində qalmışdır.

L.I.Prilipko (1954) qeyd edir ki, tuqay meşələri vaxtilə əyri xətt şəklində Kür çayı boyu Xəzər dənizinə qədər çatırmış. Həmin müəllifin Qızılıağac qoruğu ərazisində, Kür çayının köhnə deltasında alluvial yığınlar altında tapıldığı ağıyarpaq qovağın çürümüş halda kötüklərini vaxtilə burada başdan-başa meşəliyin qalıqları hesab edir.

H.M.Qədirov (1940), R.A.Əliyev (1965), Yaroşenko P.D.(1968)

və b. tədqiqatçılar da vaxtilə Kür çayı boyu tuqay meşələrinin geniş sahə tutmasını göstərmişlər.

Qeyd etmək lazımdır ki, tuqay meşələri vaxtilə Kür çayı sahilərində çaydan uzaqlaşdıqca xüsusi təbii zonallıq yaradırdı. Çayın lap subasar kənarı ilə söyüd meşəsi yayılıb, sahildən aralındıqca üstünlük ağıyarpaq qovağa keçir. Daha sonra isə meşəliyin tərkibində qovaq azalır, qarağac və palid isə artır. Meşəliyin lap kənar hissəsində palda saqqız ağacı qarışır. Be'zən saqqızağac təmiz (sirf) meşəlik yaradırdı.

Kürətrafi sahillərinin təbii landşaftı kökündən dəyişmişdir, göstərilən təbii qanunauyğun zonallığın qalığına ancaq tək-tək hallarda rast gəlinir.

Tuqay meşələrinin əsas sahəsi hələ 1920-ci ilə qədər əkin sahələri əldə etmək məqsədilə qırılıb məhv edilmişdir. Yaxın keçmişdə 20 min hektar Samux meşəsi adı ilə məşhur olan tuqay meşəsi Migeçevir dənizinin altında qalmışdır. 10 min hektara qədər tuqay meşəsi Şəmkir və Yenikənd su anbarlarının yaradılması məqsədilə qırılıb məhv edilmişdir.

Belə vəziyyət Kürqırağında az da olsa qalmış tuqay meşələri qalıqlarının lazımı səviyyədə qorunması və orada yeni meşəliklərin salınmasının vacibliyini daha da artırır. Təessüf ki, tuqay meşələrinin orda-burda qalan kiçik sahələri də insanların təsərrüfatsız fəaliyyəti nəticəsində gözümüzün qabağında yoxa çıxır. Son illər Kürboyu tuqay meşələrinə insanların mərhəmətsiz münasibəti daha da artdır. Ağdaş, Bərdə, Ağcabədi və Saatlı rayonlarında meşələrin vəziyyəti daha acınacaqlıdır. Burada tuqay meşələri başdan-başa qışlaqlara çevrilmişdir. Hər il Kürboyu meşə təsərrüfatları ərazilərində fermerlərin və qaçqınların qoyun və qaramal sürüləri otalarılır. Bunun nəticəsində təbii və sün'i salınmış meşələr seyrelir, kolluqlara çevrilir, qoruyucu funksiyası zəifləyir və gələcək nəslə kəsilir. Kürqırağında bu səbəbdən qovaq və söyüd meşələrinin yerində 6 min hektardan çox yulğun kolluqları əmələ gəlməşdir. Digər tərəfdən meşə ilə örtülü olmayan 100 hektarlarla sahədə illər boyu qanunsuz olaraq kənd təsərrüfatı bitkiləri becərilir. Belə sahələr isə ilbəil təbii və sün'i meşələrin, yulğun kolluqlarının qırılıb köklənməsi hesabına artırılır. Ağdaş, Bərdə, Beyləqan, Sabirabad, Saatlı və Ağcabədi rayonlarında belə hallara daha çox rast gəlinir. Kürqırağında meşə yox edilən sahələrin çoxunda qamış, cil bitir və bataqlaşma müşahidə olunur. Yevlax və Sabirabad rayonlarında meşənin yerində kənd təsərrüfatı bitkiləri düzgün suvarılmadığından

sahələr şorlaşır və ya bataqlığa çevirilir.

Kür çayı sahillerində olan meşə sahələrinin eni Ağstafa və Ağdaş meşə təsərrüfatlarının bəzi yerində 4-6 kilometrə çatır. Əgər meşənin enini çayın hər iki sahilində 0,5-1,0 kilometr qəbul etsək, hazırda Kür qıraqında mövcud olan 18 min hektar meşə ilə örtülü sahə yalnız 90-100 kilometr məsafədə uzanır. Halbuki, qeyd etdiyimiz kimi Kürün uzunluğu respublikamızın ərazisində 900 kilometrə çatır. Deməli, Kür boyunda 700-800 kilometrdən artıq sahə meşəsiz qalmışdır.

9.2.2. Kürqıraqı tuqay meşələrinin ümumi səciyyəsi

H.Ə.Əliyev və M.Y.Xəlilov (1976) apardığı tədqiqatlarına əsaslanaraq Kür çayı boyunu meşə bitkisinin müasir vəziyyətinə və yayılma xarakterinə görə 4 rayona ayırrı:

1) Ağstafa-Şəmkir. Bu ərazi Gürcüstan respublikasından başlayaraq Mingəçevir su anbarına qədər uzanır. Burada tuqay meşələrinin qalıqlarına rast gəlinir. Qrunt suyu səthə yaxın yerləşir, ərazini dövrü olaraq Kürün daşqın suları basaraq meşənin bitməsi üçün əlverişli şərait yaradır. Meşənin təbii bərpası ən çox əsas ağac cinsi olan ağıyarpaq qovağın hesabına gedir, lakin mal-qara tərefindən zədələnir və məhv edilir.)

2) Yevlax-Ağdaş. Bu ərazi Varvara gölündən başlayaraq Ağdaşın Körpükendinə qədərə uzanır. Burada Kür çayının hidroloji rejiminin dəyişməsile əlaqədar olaraq, ayrı-ayrı sahələrdə qovaq meşələrinin quruması müşahidə olunur. Bununla yanaşı, burada bir nəçə sahədə yüksək məhsuldar qovaq meşəsi massivi mövcuddur. Meşənin bərpası əsasən qarağacın üstünlüyü ilə gedir.

Qovaq yeniyetmələri ancaq çayın sahillərində müşahidə olunur.

3) Ağcabədi-Sabirabad. Bu ərazi olduqca az meşəliyi ilə səciyyələnir. Kürün hidroloji rejiminin dəyişməsile əlaqədar olaraq, qovaq meşələrinin quruması əlaməti nəzərə çarpmır. Təbii meşə bərpası həm qarağacın, həm də ağıyarpaq qovaq və söyüdün hesabına gedir. Burada tuqay meşəsinin inkişafı üçün çox əlverişli şərait vardır. Lakin buna insanın təsərrüfat fəaliyyəti maneçilik töredir.

4) Salyan. Bu ərazi Salyandan Xəzərə kimi uzanıb, təbii meşə örtüyündən tamamilə məhrumdur. Yulğun kolluqları üstünlük təşkil edir. Tək-tək söyüd və qovaq ağaclarına və onların yeniyetmələrinə təsadüf edilir. Ərazini qorumaq və meşə əkmək yolu ilə tuqay me-

şələrini bərpa etməyə şərait vardır.

Kür çayı zonasında qovaq meşələrinə Salyana kimi bütün çay boyu rast gəlmək olar. Lakin bu meşələrin əsas sahəsi Ağdaşın Körpükəndinə kimi yayılmışdır. Körpükənddən aşağı Salyana qədər qovaq meşələrinin sahəsi çox azlıq təşkil edir. Bu hal həmin rayonların təbii şəraitinin müxtəlifliyi ilə yox, Körpükənddən aşağı ərazi-də Kürqıraqında yaşayış məntəqələrinin sıx yerləşib keçmişdə insan fəaliyyətinin meşələrə intensiv mənfi tə'sirlə əlaqələndirilməlidir (Əliyev, Xəlilov, 1976).

9.2 sayılı cədvəldə Kürboyunda yayılan təbii meşələrin sahəsi ağac cinsləri üzrə verilmişdir. Cədvəldən göründüyü kimi söyüd meşələrinin sahəsi Kür qırğındı 2881 hektar təşkil edir, bu meşələr əsasən Kürün Körpükənddən aşağı axınında təmsil olunmuşdur. Bu onu göstərir ki, Körpükənddən aşağıda Kürçayı boyu qovaqdan ibarət bütün təbii meşələr mehv edilmişdir. Müasir meşələr əsasən yaxın vaxtlarda inkişaf edərək çox vaxt cavan söyüdlüklərdən ibarət olub Kür sahillərində çay yatağına yaxın subasar yerləri tutmuşdur. Burada tek-tek və qrup şəklində ağıyarpaq qovaq ağacları da yayılmışdır. Tez-tez qovaq, söyüd, tut və qarağacın yeniyetmələrinə təsadüf olunur. Bu hazırda burada meşənin bərpası üçün əlverişli şəraitin olmasını göstərir. Ancaq bütün ilboyu mal-qaranın otarılması nəticəsində cavan yeniyetmələr tələf edilir və yeni meşəliklərin yaranmasına maneçilik töredir.

Yuxarıda qeyd edildiyi kimi vaxtilə Kürqıraqı ərazidə palid, saqqız və qarağac meşələri geniş yayılıb müəyyən zonalıq təşkil edirdi. İndi isə bu meşəliyin az toxunulmuş sahəsini çətin tapmaq olar. Palid, saqqız və qarağac meşələrinin bütün qalıqları da acı-nacaqlı vəziyyətə düşüb sıradan çıxmaq üzrədir. Bu ağacların çoxunun təpə hissəsi və qol-budağı darammış, sahə isə mal-qara yatağına çevrilmişdir.

Palid, saqqız meşə qalıqlarına Ağstafa rayonu Soyuqbulaq meşəsinin Kürdən xeyli aralıda, çayın daşğını tutmayan yerində rast gəlinir.


Palid, saqqız meşələrinin qalıqlarına əsasən Şemkir su anbarına qədər olan ərazidə təsadüf etmək olar. Kürün lap qırğındı iki yerə – Gəncə meşə təsərrüfatının «Qapanlı» sahəsində və Qabırçıayı hövzəsində, Bərdə meşəciliyinin Tərtər çayının Kürə qarışlığı yerin yaxınlığında kiçik sahədə saqqızıağac meşəsi qalmışdır. Tovuz meşə təsərrüfatının «Kirzan» sahəsində də saqqız meşəsinin qalıqları mövcuddur (Cədvəl 9.3.).

**Kürqıraq meşəlerin əsas ağac cinslərinə
göre paylanması (hektarla)**

Meşe təsər-riufatı	Ünumi sahə	Meşe ilə örtülü sahə	Meşelikdə üstünlük təşkil edən ağac cinsləri				
			Ağyarpaq qovaq	Söyüd	Pahid	Qarağac	Tut
Ağstafə	14424	5366	3026	302	917	173	96
Gence	4491	2587	599	76	355	250	89
Ağdaş	8730	3834	1387	354	-	10	409
Yevlax	4928	1829	483	22	-	141	175
Berdə	5532	2820	1097	230	301	285	570
Ağcabədi	5933	1355	22	379	-	117	158
Beyləqan	4790	3005	107	461	86	157	66
Sabirabad	8006	3387	164	1057	-	141	36
Cəmi:	56834	24183	6885	2881	1659	1274	1659
							5124



Ağyarpaq (hibrid) qovaq.



1 — Sosnovski qovağı; 2 — Yalanqoz.



Ağdaş meşə təsərrüfatında qovaq meşəsi.



Soyuqbulaq meşəciliyində tuqay meşəsinin acınacaqlı qalıqları.

Cədvəl 9.3.

Kürətrafi ərazidə pozulmuş meşəliklərin
xarakteristikası

Tecribe sah. s/s	Sahənin olduğu yer	Ağac və kol bit- kileri	Ot örtüyü	Cins	Ağaclağan boyu		Ağaclığın diametri maks
					orta	maks	
69	Berdə me- şəciliyi, «Əyrice» sahəsi	5Saq5P, Qar. doluluğu-03. Kollar-30%: qa- ratikan(3), göyəm (sey)	80%, qırtıcı(5), topal(5), (2), süpürgə gülü (1), seyrik: zənci- rotu, eñşah, kə- vər	S	8	8,5	30
136	Ağstafa məşə təsər- rifatı, «Muganlı» sahəsi	6Saq4P, doluğunu 03-04. Kollar-40- 50%; yemişan (2), qaratikan (4)		S	9	12	40
135	Gəncə məşə tesərrüfatı. «Qapaklı» sahəsi	10 Saq; 8S2P + Qar. Doluğunu-01- 02, Kollar: 40% cir nar, zirinc	60% yemlik, yovşan	S	10	10,5	72
				P	12	13,0	76
							80
							100

Qrup halında və tək-tək palid və saqqız ağaclarına Qarabağ düzündə də təsadüf olunur. Fikrimizcə bu ağaclar da Kürqıraqı tuqay meşələrinin zonal qalıqlarıdır.

Qarabağ düzündə meşə qalıqlarına bozqır və yarımsəhra bitkiləri fonunda çox kiçik «ləkələr» şəklində rast gəlinir. Bu meşələr Kür çayından xeyli aralıda yerləşib onun su rejimi ilə heç bir əlaqəsi yoxdur. Burada, yarımsəhra iqlimi şəraitində meşənin əmələ gəlməsi, səthə yaxın yerləşən qrunt suşlarının və yerin səthinə çıxan kəhrizlərin tə'siri nəticəsində ərazinin əlverişli hidroloji rejimə malik olması ilə əlaqədardır.

Vaxtilə Qarabağ düzündə meşə geniş sahələri tutmuş. Görkəmli təbiətşunas Həsənbəy Zərdabi yazırkı ki, indi yerində bozqır yaranan ərazilər yaxın keçmişdə meşə ilə örtülü olmuş, sonralar köçərilər və mal-qara tərəfindən məhv edilmişdir.

Meşəsi yox edilmiş sahələr əsasən kənd təsərrüfatı bitkiləri altında istifadə edilir. Bə'zi sahələr isə meşəsi qırıldıqdan sonra koluqlara və bataqlıqlara çevrilmişdir, bə'zən şorlaşmışdır.

Hazırda ayrı-ayrı meşə qruplarına Bərdə rayonunun Lək, Cumarlar, Çayqırxılı, Mustafaağalı və s., Tərtər rayonunun Mamırlı, Yevlax rayonunun Qəhrəmanlı kəndləri yaxınlığında rast gəlmək olar. Nisbətən geniş sahəsi Bərdənin Lək kəndi etrafında qalmışdır. Burada meşəlikdə əsasən uzunsaplaq palid üstünlük təşkil edir. Çökək sahələrdə meşənin tərkibinə qarağac, tut və iydə daxil olur. Ayrı-ayrı sahələrdə çınara da təsadüf olunur (Mamırlı). Meşə altında kollardan yemişan, əzgil, murdarça, nar, qaratikan yayılmışdır. Meşə seyrək olan sahələrdə kollar da çoxalır.

Respublikamızda ən qiymətli və xarakterik saqqızağac meşəliyi Qarabağ düzündə olub «Sultanbud meşəsi» adı ilə məşhurdur. Bu meşəliyin sahəsi 2 min hektardan çox olub Bərdə və Ağdam rayonları ərazisində Xaçınçayın sol sahilində yerləşmişdir. «Sultanbud meşəsi»ndə əsas ağaç cinsi saqqız və palid hesab olunur. Burada saqqız ağaclarının boyu 15-18 metr, yoğunluğu isə 40-70 sm çatır. Palid ağaclarının ölçüləri saqqızı ötüb keçir. Ən iri palidlərin boyu bu meşəlikdə 25-26 m, döş bərabərində yoğunluğu isə 1,5 m çatır. Meşə altında nar, alma, murdarça, yemişan, qaratikan kolları bitir. «Sultanbud» meşəsi şorəngə yovşan yarımsəhra bitkiliyi əhatəsində inkişaf edir. Məşhur botanik İ.N.Beydeman (1953) saqqızağacın vaxtilə Mil düzündə də geniş yayıldığı göstərmişdir. Hazırda Mil düzündə (İmişli rayonunda) yalnız bir ədəd saqqızağac qalmışdır. Ağcabədi rayonu Höyük kəndinin yaxınlığında bir yerde 20 ədəd

saqqızağac bitir. Bu yer «saqqızlıq» adlanır. Ağacların boyu 7-9 m, yoğunluğu 40-90 sm təşkil edir. Yaşı 400-ə yaxındır.

Hələ 1930-cu ildə Sultanbud saqqızağac meşəsinin mühafizə olunmasının vacibliyini nəzərə alıb onun qoruq e'lan edilməsi haqqında xüsusi qərar çıxarılmışdır. Çox təəssüf ki, həmin qərar kağız üzərində qalmış, həyata keçirilməmişdir. İndi bu əvəzedilməz saqqızağac meşəliyinin qoruğa çevrilmesi barədə yenidən layihə hazırlanmışdır.

Qarabağ düzündə kənd təsərrüfatının inkişaf etdirilməsi burada meşəliklərin salınması əhəmiyyətini bir daha artırır. Hazırda burada meşə zolaqları və yaşıllıqlar olduqca azlıq edir. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, ərazinin iqlimini yaxşılaşdırmaq, sağlamlaşdırmaq və oranı estetik cəhətdən daha da gözəlləşdirmək üçün meşəsi az və yayı olduqca bürkü keçən Qarabağ düzündə meşə zolaqlarının, kanallar boyunca yaşıl zolaqların və digər yaşıllıqların yaradılması günün ən vacib məsələlərindən biri hesab edilməlidir. Bu məqsədə əsasən yerli ağac cinslərindən – uzunsaplaq palid, saqqız, ağıyarpaq qovaq, adi qoz, tut, çinar, qarağac, qafqaz xurniyi, püstə, badam, dağdağan və s.-dən istifadə edilməlidir. Bununla yanaşı qiymətli, uzunömürlü, tezböyüyən, quraqlığa davamlı ekzot ağac cinslərinə də (eldar şamı, hələb şamı, həmişə yaşıł sərv, himalay sidri, şabalıdyarpaq palid, daş-palid, zeyyun, yapon əzgili, müxtəlif qovaq növləri və sortları) geniş yer verilməlidir.

9.2.3. Qovaq meşələrinin quruması


Tuqay meşələrinin sahəsinin azalmasının bir səbəbi də Şirvan ərazisində Kürboyu qovaq meşələrinin qurumasıdır. Burada ağacların quruması əsasən Mingəçevir su anbarının tikilməsилə əlaqədardır.

Su anbarı tikilməzdən qabaq Kür çayı müəyyən hidroloji rejime malik idi. Aprel və mayda, qismən də iyunda çayda suyun ən yüksək səviyyəyə qalxması müşahidə olunurdu. Avqust-sentyabr aylarında çayın səviyyəsi müəyyən minimuma enirdi. Çayın ikinci qalxma dövrü oktyabr-noyabr aylarına düşürdü. 1954-cü ildə Mingəçevir su anbarı dolub istifadəyə verildikdən sonra Kür çayının hidroloji rejimi kəskin dəyişir. Belə ki, Yevlax məntəqəsində Kürün səviyyəsi 1953-cü ildə 13,0 metrə qalxırdısa, sonrakı illərdə bu səviyyə 9-10 metrdən də aşağı yerləşir. Bununla əlaqədar olaraq Mingəçevir su anbarından aşağıda Kür boyunca yerləşən ərazinin də su rejimi dəyişir: yeraltı suların səviyyəsi xeyli aşağı düşür, çayın dövrü olaraq daşib ətraf sahələri basması hadisəsi artıq müşahidə olunmur və

Kürətrafi ərazidə olan axmazların əksəriyyəti susuzlaşaraq quruyur.

Kür qırığında baş verən bu dəyişikliklər rütubətsevər ağac cinsi olan qovağa mənfi tə'sir göstərməyə bilməzdi.

Qovaq meşələrinin qurumasına əsas səbəblərdən biri də Mıngəçevir su elektrik stansiyasının tikilməsilə yanaşı, gəmiçilik üçün Kürün istiqamətinin düzləşdirilməsidir. Bununla əlaqədar olaraq bə'zi meşə sahələri Kürdən xeyli aralı düşərək çayla əlaqəni müəyyən qədər itirmişdir. Belə sahələri Yevlax rayonunun Aşağı Qarxun və Seymour kəndləri yaxınlığında müşə də etdik. Ağdaş rayonu ərazisində Kürün istiqamətinin düzləşdirilməsilə əlaqədar 3 yerdə qovaq meşələri qurulan sahə qeydə alındı. Qaradeyin sahəsində əvvəller Kür-çayı 1,5 min hektar meşəni 15 kilometr məsafədə lentvari əhatəyə alırdısa, çayın istiqaməti düzləşdirildikdən sonra bu məsafə 4 dəfə azalıb 4 km-ə çatdırıldı. Lakin onu da qeyd etmək vacibdir ki, göstərilən 15 min hektarlıq massivdə qovaqların quruması yalnız relyefin mikrohündür yerində cəmi 10 hektar sahədə müşahidə olundu. Qalan ərazidə isə qovaq ağaclarının qurumasına təsadüf olunmur. Bu onu göstərir ki, ərazinin çoxunda yeraltı suyun müasir səviyyəsi qovaq meşələrinin qalıb inkişaf etməsi üçün kifayət dərəcədə əlverişlidir.



Şəkil 9.2. Ağıyarpaq qovaq meşəsi qurulan sahələr.

1. Quruma müşahidə edilməyən sahələr
2. Qovaqlar qurulan sahələr
3. Kürün istiqaməti düzləşdirilmiş çayın yatağı.

Qovaqların quruması müşahidə edilən ən iri massiv «Qaraoğlan adası»da 700 hektar sahəni tutur. Qabaqlar «Qaraoğlan adası» meşəsini Kür çayı 10 km uzunluğunda qövsşəkilli əhatə edirdi. Çayın istiqaməti düzləşdirildikdən sonra bu məsafə 1.7 km-ə çatdırıldı. Bununla əlaqədar olaraq ərazidə çayın qrunt sularla əlaqəsi pozularaq qovaq meşəsinin qurumasına səbəb oldu.

Ağzıbir ve Ketovan sahəsində («Böyük meşəsi») də kiçik sahələrdə rast gəlinən quru qovaq ağacları Kür çayının uzunluğunun qısalılması ilə əlaqədardır.

Qeyd etmək lazımdır ki, qovaq meşələrinin quruması hadisəsi Mingəçevir su anbarından aşağı bütün Kür çayı boyu sahələrdə baş vermir. Bu hadisənin tədqiqi göstərdi ki, quruma Yevlaxdan başlayaraq Ağdaş rayonunun Ketovan kəndinə qədər 40 kilometr məsafədə müşahidə olunur. Lakin həmin məsafədə də qovaq meşələrinin quruması yalnız relyefin mikrohündür, qabarıq yerlərində baş verir. Kür çayı boyu daha çox ərazi tutan relyefin çökək yerlərində, çalallarda, köhnə, quru çay yataqlarında qovaq yeniyetmələrinə az təsadüf olunsa da, yeraltı suyun hazırlı səviyyəsi qovaq meşələrinin yaşaması üçün əlverişli olaraq qalır. Burada geniş sahələrdə nisbətən yüksək məhsuldar qovaq meşələri saxlanılmışdır. Ketovan kəndindən çayın axarı boyu qovaq meşələrinin bitməsi üçün şərait daha da yaxşılaşır. Bu onu sübut edir ki, Mingəçevirdən aşağı tuğay meşələrinin son zamanlar azalmasını, Ağdaşın Körpükənd sahəsindən çayın axarı boyu isə demək olar ki, yoxa çıxmاسını tamamilə Mingəçevir su anbarının tikilməsilə əlaqələndirmək düzgün olmaz. Tuğay meşələrinin həmin sahədə azalması yalnız və yalnız insanların təsərrüfat fəaliyyəti nəticəsindədir.

Tədqiqat göstərdi ki, qovaq meşəsi qurulan sahələrdə bozqırlaşma prosesi özünü açıq göstərir.

Bitmə şəraitinin quraqlaşması ilə əlaqədar olaraq mezofil kollar olan böyürək, murdarça, amorfə, yulğun və s. sıradan çıxır, onların əvəzinə isə yeni kserofit kollar-qaratikan, yemişan, nar bitir.

Eyni zamanda quraqlığa davamlı ağaç cinslərindən qarağac, tut, palid, saqqız, əncir meydana gəlir. Bu onu göstərir ki, belə sahələrdə malqara otarılması dayandırıllarsa qurumuş qovaq meşələrinin yerində təbii olaraq palid, qarağac, tut və saqqızağac meşəliyi yarana bilər.

Qovaq meşələri qurulan sahələrdə yenidən sün'i qovaq meşəlikləri yaratmaq olar. Ancaq əkilən ağaclar yeraltı sulardan istifadə edə bilmədiyindən müntəzəm olaraq suvarılmalıdır. Bu isə baha başa gelib meşəçilik nöqtəyi-nezerindən düzgün sayıla bilməz. Belə sahələrdə quraqlığa davamlı ağaç cinslərindən ibarət meşə salmaq daha məqsədə uyğun olardı. Bu məqsədlə ən çox saqqız, püstə, badam, şabalıdyarpaq palid, uzunsaplaq palid, eldar şamı və dağdağan ağaclarından istifadə etmək lazımdır.

9.2.4. Tuqay meşələrinin məhsuldarlığı

Kür qırığında təbii, zəif pozulmuş tuqay meşələri kiçik «ləkələr» şəklində qalmış qovaq ağaclarıdır. Keçmişdə geniş sahələrdə yayılan palid, qarağac və saqqız meşələri demək olar ki, tamamilə məhv edilmiş, onların yalnız olduqca pozulmuş qalıqlarına təsadüf olunur.

Zəif pozulmuş meşəliklərə şərti olaraq doluluğu 0,5-dən yuxarı olan qovaq ağacları aiddir. Onların sahəsi həzər Kürqırığında 4 min hektardan azdır. Belə meşəliklər yüksək məhsuldarlığa malik olub 30 yaşında ağacların hündürlüyü 28-30 metr, gövdələrinin diametri isə 44-52 santimetr, bir hektarda oduncaq ehtiyat 420-550 kubmetr təşkil edir. 40-60 yaşlı meşəlikdə isə ağacların boyu 30-36 metr, gövdələrinin yoğunluğu 84-100 santimetr, bir hektarda oduncaq ehtiyatı 660-1100 kubmetr təşkil edir. Ayrı-ayrı yaşı ötmüş ağacların diametri 3 metrdən artıqdır. Belə meşəliklər sərf ağıyarpaq qovaqdan ibarət olur, bəzən tərkibinə tək-tək Sosnovski qovağı və qızılıağac qarışır.

Qovaq meşəliklərində kollar yaxşı inkişaf etmişdir, qərb rayonlarında əsasən amcrfa, yemişan, murdarça, Mingəçevirdən aşağı Kürboyu sahələrdə isə tut, nar, böyürtkan geniş yayılmışdır. Çətir altında həmçinin yulğun, sarmaşıqlar, yabanı üzüm, gərməşov bitir.

Pozulmuş meşələrin məhsuldarlığı

Kür qırığında müxtəlif dərəcədə pozulmuş meşələr müxtəlif yaşda, tərkibdə və doluluqda olur. Olduqca geniş massivlər meşəsizləşmiş, çoxusu törəmə tipli kolluqlardan ibarətdir.

Pozulmuş qovaq və söyüd meşələri

Belə meşəliklərə bütün Kürboyu Salyana qədər rast gəlinir. Onlar aşağı məhsuldar olub, ağacların çoxunun təpə hissəsi, qol-budağı kəsilmişdir, daim meşədə mal-qara otarılır, odur ki, yeniyetmələr zədələnir və təbii meşə bərpası məhv edilir. Bir qədər az pozulmuş qovaq meşələrində bir hektar sahədə oduncaq ehtiyatı 500-600 kubmetr, çox yerdə isə 140-300 kubmetr təşkil edir.

Pozulmuş söyüd meşələri əsasən Kürün sahilinə yaxın sahələrdə yayılmışdır, onların bir hissəsi yaşı ötmüş ağaclarlardan, bir hissəsi isə cavan ağaclarlardan ibarətdir.



Tovuz meşə təsərrüfatının Kirzan sahəsində tuqay meşəsi.



Bəsitçay çınar qoruğu.

Pozulmuş palid, qarağac və saqqız meşələri

Bu meşələr tuqay meşələrinin zonal bitki örtüyü olub qovaq meşələrindən sonra gəlir. Lakin hazırda onların az pozulmuş sahələri belə qalmamışdır. Onlara qrup halında ve tək-tək ağaclar şəklində rast gəlinir. Belə sahələrdə bütün ağacların təpə hissəsi və qol-budaqları kəsilmişdir. Ağaçlığın doluluğu adətən 0,1-0,3 təşkil edir. Bir hektarda oduncaq ehtiyatı 20-100 kubmetr arasında dəyişir. Təbii meşə artımı son dərəcə qeyri-qənaətbəxşdir, hər yerdə mal-qara tərəfindən məhv edilir.

Beləliklə, pozulmuş palid, qarağac və saqqızəğac meşəliklərinin məhsuldarlığı olduqca aşağıdır və bu meşəliklər insan tərəfindən yoxa çıxməq üzrədir.

Meşəsizləşdirilmiş sahələr

Kürqıraqı zonada yulğun kolluqları geniş sahələr tutur, qərbdən şərqə doğru onun sahəsi artır. A.A.Qrosheyim (1932), L.I.Prilipko (1948) bu kolluqların tuqay meşələrinin yerində insan fəaliyyətinin tə'siri neticəsində əmələ geldiğini qeyd edir. Yulğun kolluqları həm duzlu olmayan, həm də müxtəlif dərəcədə duzlu torpaqlarda bitir. Lakin çox şoran torpaqlara dözmür və yerini şorənge bitkilərinə verir.

Yulğun kolluqları heç bir təsərrüfat əhəmiyyəti daşılmır, lakin onların yayıldığı sahələr çox vaxt əlverişli meşəbitmə şəraitine malik olur, belə sahələrdə məhsuldar qovaq meşələri yetişdirmək olar.

Kürqıraqı zonada böyürtkan və nar kolluqlarına da rast gəlinir.

Kürqıraqı ərazidə torpağın şumlanması neticəsində alaq bitkiləri inkişaf edir, bə'zen də şorlaşma müşahidə olunur.

Nehayət, Kürətrafi zonada yerləşən meşə təsərrüfatı ərazilərində bataqlıqlara, qamışlıqlara da təsadüf olunur. Belə sahələrə relyefin çökək hissələrində qrunut suyu səthə yaxın olan yerlərdə rast gəlinir. Şübhəsiz, bataqlıq sahələri tuqay meşələrinin yox edilməsilə əlaqədar torpaq-qrunutun hidroloji rejiminin pozulması neticəsində əmələ gəlmişdir.

9.2.5 Tuqay meşələrinin mühafizəsi haqqında

Kürətrafi meşələrin mühafizəsi üzrə tədbirlər ilk dəfə Ağtəfa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilmişdir. XIX əsrin ikinci yarısına qədər Qarayazı meşələri yaxşı saxlanmışdır. Bu

meşələr vaxtilə Rusiya imperatorunun ov həvəskarları cəmiyyətinin Tiflis şöbəsinin sərəncamında olmuş, çar ailəsi üçün ov məqsədilə yalnız bu yerlərin meşələri və heyvanlar aləmi qorunmuşdur. Qarayazı meşələri üç hissədən – Qarayazı, Soyuqbulaq və Büyükkəsik sahələrindən ibarət idi. 1922-ci ildə həmin meşə sahələri bölüşdürülmüş, onların birincisi Gürcüstanın, son ikisi isə Azərbaycanın tərkibinə daxil edilmişdir. Qarayazı meşələri əsrimizin onuncu illərində və iyirminci illərinin əvvəllərində xeyli məhv edilmişdir. Sonradan təbiətin qorunmasına müəyyən qayğı göstərildi və 1922-ci ildə xüsusi dövlət yasaqlığı yaradıldı. Bu yasaqlığın məqsədi ərazidəki heyvanları qorumaq idi. Lakin bu yasaqlıqda qoruma işləri lazımı səviyyədə təşkil edilməmişdir. 1957-ci ildə Qarayazı sahəsinin mövcud təbii kompleksini mühafizə etmək və keçmiş zənginliyini bərpa etmək üçün bir sıra tədbirlər görüldü. 1964-cü ildə 12 min hektar sahədə Qarayazı-Ağstafa yasaqlığı təşkil edildi. Lakin yasaqlıq vasitəsilə ərazinin heyvan və quşlarını tam qorumaq mümkün olmadı; eyni zamanda burada təbiətin kompleks mühafizəsi zəruriyyəti də yarandı. Ona görə də Azərbaycan hökumətinin 1978-ci il qərarına əsasən Ağstafa meşə təssərüfatının Küretrafi meşələrində 6 min hektara yaxın ərazidə Qarayazı dövlət qoruğu yaradıldı. Lakin az sonra, respublika hakimiyyət orqanlarının əsassız qərarı ilə (1979) qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu rayonun üzümçülük sovxozuna verildi. Hazırda qoruğun sahəsi 4855 hektardır. Burada məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Qarayazı qoruğunun sahəsi kiçik olduğundan tuqay meşələrinin qorunması ile əlaqədar olan tələbatı ödəmir. Qarayazı qoruğu Kürətrafi dövlət meşə fondunun 7,3 faizini təşkil edir. Onun ərazisinin azı 2500 hektara qədər artırılması məqsədə uyğundur. Qeyd etmək lazımdır ki, Ağdaş rayonunda tuqay meşəsi şəklini az-çox saxlamış ağıyarpaq qovaq meşəliyinin nisbətən geriş massivində ikinci qoruğun yaradılması olduqca vacib məsələdir.

Meşə quruluşu layihələrində Kür çayboyu hər iki sahildə 270 metr enində qoruq zolağı ayrılmış və orada bütün qanun pozuntuları (meşənin qırılması, mal-qara, otarılması və s.) ciddi qadağan edilmişdir. Lakin bu qoruyucu zolaq yalnız meşə planları üzərində və digər meşə quruluşu materiallarında mövcuddur. Faktiki olaraq bütün Kürqıraqı meşələrində insanın təsərrüfatsız fəaliyyəti müşahidə olunur, meşə təsərrüfatları tərəfindən ona ciddi nəzareət göstərilmir.

9.2.6. Tuqay meşələrinin meşə əkinini yolu ilə bərpası

Mövcud ədəbiyyat materiallarından istifadə edərək aşağıda Kür-qırğı ərazidə meşənin bərpası işlərinin təcrübəsi qısa təhlil edilir.

Kürboyu meşə təsərrüfatlarında indiyə kimi 7 min hektara qədər sün'i meşə salınmışdır. Meşə əkinlərində əsasən aşağıdakı ağac cinslərindən istifadə edilmişdir: ağ akasiya, yaşıl göyrüş, şabalıdyarpaq palid, uzunsaplaq palid, eldar şamı, qarağac, adi qoz, Qafqaz xurması, Kanada qovağı, sosnovski qovağı, hibrid qovaqlar, çəkil və s.

Sün'i salınmış meşələrin çoxusu ağ akasiyadan ibarətdir. Bu cins özünün tez böyüməsi, nisbətən torpağın şorluğuna və quraqlığa döyümlü olması və oduncağının davamlılığı ilə fərqlənir. Ancaq tuqay meşələrinin bərpası məqsədilə ondan geniş istifadə edilməsi düzgün sayıla bilməz. Ağ akasiya əkinləri yalnız ayrı-ayrı sahələrdə qısa müddətdə (15-20 il) çox və qiymətli oduncaq əldə etmək məqsədilə salınmalıdır. Mövcud akasiya meşələri sahəcə çox olsa da, aşağı məhsuldarlığa malikdir. Çünkü salınan ağaçlıqlara lazımi qulluq olunmur, vaxtında suvarılmır, özbaşına qırıntıya yol verilir və mal-qara otarıllır. Bu səbəbdən də əksər hallarda 15-20 yaşılı akasiya meşəliyində bir hektarda oduncaq ehtiyatı 40-150 kubmetr təşkil edir. Halbuki vaxtlı-vaxtında qulluq edilmiş həmin yaşıda akasiya ağaçlıqlarının hər hektarından aži 200 kubmetr oduncaq almaq mümkündür. Az məhsuldar akasiya əkinləri seyrək olduğundan sahəni sıx ot örtüyü basır, bozqırlaşma prosesi gedərək, torpaq bərkiliyir. Hazırda akasiya əkinləri çox az sahədə qalmışdır. Sün'i əkinlərin 10 faizi yaşıl göyrüşdən ibarətdir. Göyrüş torpağın münbətiyinə, nəmliyinə və qulluğa çox tələbkar cinsdir. Salınmış göyrüş əkinləri üçün göstərilən tələblər ödənilmədiyindən keyfiyyətli, məhsuldar meşəliklər yaradıla bilməmişdir.

Kürətrafi zonada nar bağlarının salınmasına da fikir verilmişdir. Burada 2 min hektardan artıq sahədə nar bağları salınmışdır, bunun 1200 hektarını Ağdaş meşə təsərrüfatı aparmışdır. Lakin meşə torpaqlarında nar bağlarının salınması düzgün sayıla bilməz. Çünkü, əvvəla bağda seyrək yerləşdirilən ağaclar meşə funksiyası daşıya bilməz. Digər tərəfdən bağa xüsusi qulluq işləri və qayğı tələb olunur. Bunu isə meşə təsərrüfatları müəyyən səbəblərə görə lazımi səviyyədə yerinə yetirə bilmədiyindən salınan nar bağlarının vəziyyəti qənaətbəxş deyildir. İndiyə kimi aparılan nar əkinlərinin çoxu olduqca seyrəlmış və ya sıradan çıxmışdır. Buna əsas səbəblər-

dən biri də salınan bağlarda ilboyu mal-qara otarılmasıdır. Meşə fonduna aid olan torpaqlarda isə yalnız meşə örtüyü yaratmaq lazımdır. Yüksek keyfiyyətli nar bağları yetişdirmək üçün xüsusi təsərrüfat təşkil edilməsi daha məqsədə uyğundur.

Meşəsalma təcrübəsi qarışq ağaçlıların yaradılmasına üstünlük verir. Belə halda ağacların düzgün seçiləməsi əsas şərtidir. Kürqıraqı ərazidə meşə əkinləri yaradarken çox halda ağacların biologiyası və bir-birilə əlaqəsi nəzərə alınmadan qarışdırılır, belə əkinlər bə'zən birinci illər, bə'zən isə 5-10 ildən sonra müvəfəqiyətsizliyə uğrayır. Buna misal olaraq adı qozun palıdla, göyrüşlə və tut ilə, ağ akasiyanın göyrüş, şam, palid, adı qoz, tut və qovaqla, göyrüşün palid, iydə və s. ilə qarışdırılmasını göstərmək olar. Neticədə əsas qiymətli cinslərdən sayılan eldar şamı, şabalıdyarpaq palid, qoz, tut və yaşıl göyrüşün böyüməsi ləng gedir və ya tamamilə sıradan çıxır.

Ağac cinsləri çox vaxt bitmə şəraitinə uyğun seçiləmir. Kürqıraqı zonada eksər təsərrüfatlarda qrunt suyu dayazda yerleşən sahələrdə meşəliklər qoz, qafqaz xurması, ağ akasiya, yaşıl göyrüş və iydədən salınırlar. Belə sahələrdə müxtəlif qovaq növlərindən və çeşidlərindən, həmçinin çinardan istifadə etdikdə daha məhsuldar və davamlı meşəliklər yetişdirmək olur. Bir çox hallarda isə böyük zəhmət və xərc bahasına yaradılmış meşə əkinləri mal-qara tərəfindən tələf edilir. Bu hala hazırda Kür boyundakı bütün meşə təsərrüfatlarında rast gəlinir. Bu isə ən dözlüməz haldır.

İstehsalat meşə təcrübəsinin tədqiqi göstərir ki, Kürqıraqı zona-da artıq sınaqdan keçirilmiş tezböyüyen, qiymətli, uzunömürlü ağac cinslərindən istifadə edildikdə daha məhsuldar meşəliklər yaratmaq olar.

Ayrı-ayrı kiçik sahələrdə palid, qoz, şam və qovaq cinslərindən salınmış sün'i meşəliklər tərifəlayiqdir. Ağstafa, Yevlax, Bərdə və Ağcabədi meşə təsərrüfatlarında salınan uzunsaplaq palid və şabalıdyarpaq palid meşələri sahəcə az olsa da, hazırda çətri birləşmiş normal ağaçlıq şəklini almışdır.

Bərdə meşə təsərrüfatının bir neçə sahəsində eldar şamından ibarət qiymətli meşəliklər salınmışdır. Burada 20-25 yaşlı ağacların hündürlüyü 10-13 metr, diametri isə 28-38 santimetr çatır. Salyan rayonu 1 №-li sovxozen ərazisində əkilmiş hələb şamı ağaclarının 30 yaşında boyu 21 metr, orta diametri 68 santimetr təşkil edir. Həmin yaşda olan həmişəyaşıl piramidal formalı sərv ağacının müvafiq olaraq ölçüləri 20 metr və 40 santimetr olmuşdur.

Qeyd etmək lazımdır ki, Kür qırığında meşəsalma işlərində nis-

bətən qədimdən istifadə edilən cins, tez böyüyən, ən məhsuldar və qiymətli qovaq ağacı sayılmalıdır. Bu cinsdən ibarət meşə əkinlərinə olduqca kiçik sahələrdə Ağstafa, Gəncə, Bərdə, Ağcabədi və Sabirabad meşə təsərrüfatlarının ərazisində rast gəlmək olur. Gəncə meşə təsərrüfatının «Qapanlı» və Sabirabad meşəçiliyinin «Bulduq» sahələrində salınmış qovaq meşələri həm elmi, həm də təcrübəvi əhəmiyyətə malikdir.

«Bulduq» sahəsində Kanada qovağından ibarət qovaq meşəliyinin 20 yaşında hündürlüyü 24 metr, orta diametri isə 32 santimetrə çatır. Qrunt suyunun səthə yaxın yerləşməsi ağacların böyüməsinə müsbət təsir göstərir. Hazırda bu meşəlik yüksək məhsuldarlıqla malik olub bir hektarda 800 kubmetr yüksək keyfiyyətli işəyarar oduncaq ehtiyatına malikdir. «Qapanlı» sahəsində sosnovski qovağından və Əli Bayramlı meşəçiliyində müxtəlif hibrid qovaqlardan ibarət salınmış kiçik meşəlik sahələri də diqqətəlayiqdir. Lakin qeyd etmək lazımdır ki, belə meşəliklər cüz'i sahə təşkil edir. Bundan başqa Kürətrafi zonada aparılan təcrübələr göstərir ki, bə'zi qovaq sortlarından yetişdirilən meşəliyin hər hektarından beşinci ilində 300-500 kubmetr oduncaq götürmək olar.

Hazırda Kür boyu yerləşən meşə təsərrüfatlarında 27 min hektar meşəsiz və meşə ilə örtülü olmayan sahələr və 5 min hektardan çox pozulmuş seyrək meşə əkinləri mövcuddur. Bu ərazinin yalnız 2 min hektarında ildə 400 hektar hesabılə məhsuldar qovaq növləri yetişdirilərsə 5 ildən sonra başdan-başa qırma yolu ilə dövri olaraq hər il 150-200 kubmetr oduncaq ehtiyatı əldə etmək olar. Bu isə respublikamızın meşə materialına olan tələbatını xeyli ödəyər. Bütün bunları nəzərə alaraq Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kürqıraqı ərazidə qiymətli qovaq növlərindən ibarət meşə plantasiyaları yaratmağı ön plana çəkməlidir.

Misallardan aydın olur ki, qovaq ağaclarından salınan meşələr eyni yaşda olan akasiya, göyrüş, şam və palid meşələrindən 5-10 dəfə yüksək məhsuldarlıqla malikdir. Kürqıraqı ərazinin çox hissəsində qrunt suyu səthə yaxın yerləşir. Belə sahələr qovaq üçün əlvərişli hesab olunur. Odur ki, tuqay meşələrinin bərpası üçün qovaq əsas cins sayılmalıdır.

Tuqay meşələrinin bərpa edilməsində qovaqla yanaşı uzu-nömürlüyü, tez böyüməsi, nəhəng gövdəsi, əzəmətli yaraşılılı çətri, davamlılığı və qiymətli oduncağı ilə şöhrət qazanan çinara da xüsusi yer verilməlidir. Kürqıraqı zonada bu ağacın tayı-bərabəri yoxdur. Ancaq nədənsə bu uzun ömürlü və qiymətli ağac cinsindən meşə

əkinlərində istifadə edilmir. Bərdə və Ağcabədi meşə təsərrüfatlarında tək-tək və qrupla əkilmiş çınar ağacılarının 15 yaşında boyu 13-14 metr, döş bərabərində diametri 28-34 santimetrə çatır. Bu onu göstərir ki, çınar böyümə sürətinə görə qovaqla yanaşı durur, uzunömürlülüyü və dekorativliyinə görə isə ondan da üstündür.

Yuxarıda deyilənlərdən mə'lum olur ki, Kürqıraqı ərazidə in-diyyə kimi aparılan sün'i meşəsalma işləri qənaətbəxş deyildir. Meşəsalma işlərində əsasən ikinci dərəcəli ağaç cinslərinə üstünlük verilir. Qiymətli ağaç cinsləri olan palid növləri, qoz, qovaq, növləri, saqqızıağac, püstə, çınar əkinləri yox dərəcəsindədir. Ağac cinsləri yerli şəraitə uyğun seçilmir, qarışiq əkinlərdə onların bioloji xüsusiyyəti, növarası mübarizə məsəlesi nəzərə alınmır. Çox vaxt bu ondan irəli gəlir ki, hazırda tingliklərdə ağaç və kol cinslərinin seçiləməsi, onların təsərrüfatlar üzrə planlaşdırılması düzgün aparılmır, qiymətli və uzunömürlü ağaç cinslərinin yetişdirilməsinə az diqqət yetirilir.

9.2.7. Kürqıraqı ərazidə meşə təsərrüfatı sahələrindən səmərəli istifadə olunması

Tədqiqatlar nəticəsində Kürqıraqı zonada sahələrin xüsusiyyətindən, qrunut suyunun səviyyəsindən, torpağın şorlaşma dərəcəsindən və s.-dən asılı olaraq tuqay meşələrinin vəziyyətini yaxşılaşdırmaq və bərpa etmek üçün meşə fondu torpaqları təsərrüfatı qruplara bölünmüştür. Aşağıda ayrı-ayrı təsərrüfat qruplarının xarakteristikası və onlar üçün təklif olunan tədbirlər verilir.

I. Qovaq meşələri

Ağdaş meşə təsərrüfatı ərazisində tuqay meşəsi şəklini az-çox saxlamış ağıyarpaq qoaq meşəliyinin nisbetən geniş massivində qoruğun yaradılması olduqca vacib məsələdir.

Doluluğu 0,5 və yuxarı olan təbii bərpası zəif gedən qovaq meşələrində təbii bərpaya kömək məqsədilə torpaq zolaqlarla və ya hissə-hissə yumşaldılmalı və suvarılmalıdır.

Sün'i suvarmaya imkan olmayan sahələrdə meşə altında əmələ gələn palid və tutağacı yeniyetmələrinə şərait yaratmaqla onların tərkibində qarağac və kollar kənar edilməlidir.

Qovaq meşələrinin çoxu insanın təsərrüfatsız fəaliyyətinin tə'siri nəticəsində bu və ya digər dərəcədə pozulmuşdur. Belə sahələrin vəziyyətini yaxşılaşdırmaq məqsədilə aşağıdakı tədbirlər irəli sürüllür.

1) Rütubətli sahələrdə sıx böyürkan və yulğun kollu pozulmuş qovaq (qismən söyüd) meşəlikləri.

Bu sahələr vaxtaşırı daşqın sularına mə'ruz qalır, qrunut suları səthə yaxın yerləşir. Ağacların çoxunun təpə hissəsi və budaqları kəsilmişdir. Təbii bərpa zəif gedir və mal-qara tərəfindən məhv edilir.

Qovaq yeniyetmələrinin inkişafına şərait yaratmaq məqsədilə kolluqlar dar zolaqlarla və ya sahəciklərlə köklənərək sahədən çıxarılmışdır.

2) Rütubətli şəraitdə sıx tutağacı kolları olan pozulmuş qovaq meşəlikləri.

Bə'zən tut kolları meşəliyin ikinci mərtəbəsini tutur, tərkibində tək-tək qarağac, iydə və qovaq yeniyetmələrinə təsadüf edilir, tutağacının budaqları hər il barama üçün doğranır.

Qarışiq qovaq-tutağacı meşəliyi yaratmaq məqsədilə tutağacı yeniyetmələrini qrup şəklində mühafizə etməli, ağaclığın tərkibindən iydə və qarağac kənar edilmelidir.

3) Rütubətli şəraitdə qovaq seyrəklikləri. Tək-tək mal-qara tərəfindən zədələnmiş halda qovuq, tut və qarağac yeniyetmələrinə təsadüf olunur. Daşqın sularına bə'zi illərdə mə'ruz qalır.

Qovaq meşəsini bərpa etmək üçün ərazi zolaqlarla yumşaldılmalı və qovaq yeniyetmələrinin əmələ gəlməsi üçün erkən yazda bir dəfə suvarılmalıdır.

4) İkimərtəbeli pozulmuş qovaq meşəlikləri. İkinci mərtəbə sıx qarağachiqdan təşkil olunur. Qrunut suyu səthə yaxın yerləşir, daşqın suları müşahidə edilmir.

Meşəliyin ikinci yarusunda xidməti (seyrəltmə) qırma aparılması məsləhət görülür.

5) Nisbətən quru bitmə şəraitində qovaq seyrəklikləri.

Qrunut suları 3m-dən aşağıda yerləşir. Daşqın sularına mə'ruz qalmır. Təbii bərpa çox zəif gedir, tək-tək qarağac, tutağacı və cir nara təsadüf edilir. Belə sahələrdə qovaq meşələrinin bərpası üçün suvarma işi aparılmalıdır.

Təklif: Açıqlıqlarda tutağacı şitilləri əkməli və ya palid (uzun-saplaq və ya şabalıdyarpaq) toxumları basdırılmalıdır.

II. Palid-qarağac və palid-saqqız ağacılıqları:

1) Qrunut suları dayazda yerləşən sahələrdə pozulmuş palid və qarağaclar. Əsasən Ağstafa meşə təsərrüfatının Muğanlı və qismən Soyuqbulaq və Poylu meşəçilikləri ərazisində rast gəlinir. İntensiv mal-qara otarıldığından təbii bərpa müşahidə olunmur.

Açıqlıqlarda tutağacı şitilləri əkilməli və ya palid toxumları sə-

pilməlidir. Belə sahələrdə qovaq meşəliyi yaradılsa əkilmiş qovaq qələmləri ilk illərdə suvarılmalıdır.

2) Qrunt suyu dərinlikdə yerləşən sahələrdə pozulmuş palid və qarağac meşəlikləri. Meşə altında seyrek qaratikan, yemişan, cir nar, zirinc və göyəm bitir. Təbii bərpa olduqca zəif gedir.

Təklif: Sahədə mal-qara otarılması qadağan edilməli, təbii meşə bərpasına kömək etmək məqsədilə sahə yumşaldırmalı və palid toxumu səpilməlidir. Birinci ilde suvarılma məsləhət görülür.

3) Pozulmuş palid-saqqız ağacları. Ağstafa meşə təsərrüfatında təsadüf edilir. Təbii bərpa getmir.

Təklif: Sahədə mal-qara otarılması qadağan edilməli. Ağacları larda sahə yumşaldırmalı və suvarma işi aparılmalıdır.

III. Kolluqlar.

Kürqraqı ərazidə yulğun kolları çox yayılmışdır. Onun sahəsi qərbədən şərqə doğru getdikcə artır. Belə kolluqlar əsasən sıradan çıxmış qovaq meşələrinin yerində və axmazlarda əmələ gelmişdir. Bunlar heç bir təsərrüfat əhəmiyyəti daşıdır. Bununla yanaşı, yulğun kolları bitən sahələr qrunt suları səthə yaxın olduğundan qovaq və çinar ağaclarının inkişafı üçün əhəmiyyətlidir. Odur ki, yulğun kollarını hissə-hissə qırıb, yerində qovaq meşəlikləri salmaq daha məqsədə uyğundur.

Palid, qarağac və saqqız ağacları sıradan çıxmış sahələrdə qaratikan və nar kolları çox yayılmışdır.

Qaratikan kolluqlarına Ağstafadan başlayaraq Ağdaşın Ketovan kəndinə kimi olan ərazidə, nar kollarına isə, əsasən Varvara gölündən aşağı sahələrdə təsadüf olunur. Bunların yerində meşə örtüyünü bərpa etmək üçün uzunömürlü və quraqlığa davamlı ağaç cinslərindən püstə, badam, saqqız, dağdağan, palid, azatağac, eldar şamı və hələb şamından istifadə etmək məqsədə uyğundur.

IV. Yenidən qurumaq ehtimalı olan süni meşə əkinləri.

1) Az məhsuldar seyrək akasiya ağacları. Qrunt səthə yaxın yerləşən sahələrdə akasiya əkinləri qovaq və çinarla, qrunt suyu dərində yerləşən sahələrdə isə şabalıdyarpaq palid, uzunsaplaq palid və püstə ilə əvəz edilməlidir.

2) Ağac növləri düzgün seçilməyib qarışdırılan sün'i meşəliklər. (göyrüş-akasiya, iydə-göyrüş, palid-göyrüş, tut-akasiya və s.) kəsilib yenidən rekonstruksiya olunmalıdır. Ağac növləri yerli bitmə şəraitinə uyğun seçilib düzgün qarışdırılmalıdır. Kürqraqı ərazidə meşə təsərrüfatları ərazisində 30 min hektardan artıq meşəsiz sahələrdə yeni məhsuldar meşəliklərin yetişdirilməsi mühüm məsələ sayılır.

Bu sahələrin çoxunda torpaq örtüyü az duzludur. 9.4 №-li cədvəldə sün'i meşəliklərin salınması üçün istifadə olunacaq ağaç və kol çeşidləri verilir.

Cədvəl 9.4.

Kürqıraqı zonada meşəsalma işləri üçün təklif olunan ağaç və kollar

Ağac və kollar	Küret-rafı meşə-bitmə rayonu	Kür-Araz ovalığı	Ağac və kollar	Küret-rafı meşə-bitmə rayonu	Kür-Araz ova- lığı
İynəyarpaqlı ağaclar					
Hələb şamı	-	+	Yapon saforası	-	+
Eldar şamı	+	+	Söyüd növləri	+	+
İtaliya şamı	+	+	Meliya	-	+
Primorsk şamı	+	+	Alma	+	+
Veymut şamı	+	-	Armud	+	+
Üfqi sərv	+	+	Ətrik	+	+
Saquli sərv	+	+	Heyva	+	+
Arizon sərv	+	+	İnnab	+	+
Himalay sidri	+	+	Əncil	-	+
			Yapon əzgili	+	+
Yarpaqlı ağaclar					
Uzunsaplaq palid	+	+	Kanada qovağı	+	+
Daş palid	+	+	Sosnovski qovağı	+	+
Sabalıdyarpaq			Ağyarpaq qovaq	+	+
Palid	+	+	Bolleana qovağı	+	+
Qarağac	+	+	Dağdağan	-	+
Adi qoz	+	+	Amerika ağcaqayını	-	+
Pekan	+	-	Badam	-	+
Qafqaz xurması	+	-	Zeytun	-	+
Püstə	+	+	Çinarilyarpaq ağcaqayın	-	+
Saqqızıağac	+	+	At şabalıdı	+	+
Kollar					
Çinar	+	+	Cır nar	-	+
Tut	+	+	Albalı	+	+
Ağ akasiya	+	+	İydə	-	+
Yaşıl görütüş	-	+	Amorfa	-	+
Sabunağac	-	+	Sarağan	-	+
Kağızağac	-	+	Maklyura	-	+
Katalpa	-	+	Yulğun	-	+

V. Meşəsiz sahələr.

Torpağın şoranlıq dərəcəsindən və qrunt suyunun səviyyəsin-dən asılı olaraq müxtəlif ağac cinslerindən istifadə edilməlidir. On-ların qarışdırma variantları aşağıdakı kimi olmalıdır:

1) Yeraltı suyu səthə yaxın yerləşən duzlu olmayan və az duzlu torpağı olan sahələrdə:

- a) Çinar-qovaq əkini (hər cinsdən 2-3 cərgə)
- b) Qarağac-palid (hər cinsdən 3 cərgə)
- v) Təmiz qovaq meşəlikləri (Sosnovski qovağı, ağıyarpaq qovaq, Kanada qovağı, müxtəlif qovaq sortları)
- q) Təmiz (sərf) çinar ağaçlığı
- d) Göyrüş-şam (3 cərgə eldar şamı, 1 cərgə kol, 2 cərgə göyrüş).

2) Yeraltı suyun səviyyəsi dərində yerləşən az duzlu və duzlu olmayan sahələrdə:

- a) Saqqız (püstə)-palid (2 cərgə saqqız, 1 cərgə ərik, 2 cərgə palid)
- b) Təmiz püstə plantasiyası
- v) Təmiz qoz plantasiyası
- q) Qoz-xurma meşəliyi
- d) Şam-sərv (2 cərgə eldar şamı, 1 cərgə kol, 2 cərgə sərv).
- 3) Orta dərəcədə duzlu torpaqlarda:
- a) Qarağac-göyrüş-tut (hər cinsdən 3 cərgə)
- b) Təmiz tut ağaçlığı
- v) Göyrüş-tut ağaçlığı
- q) Qovaq-söyüd ağaçlığı (2 cərgə ağıyarpaq qovaq, 1 cərgə söyüd).

Şoran torpaqlarda yalnız iydə, yulğun, lələk, makulyara və safra kimi ağac-kol cinsləri əkilə bilər.

Kürqıraqı tuqay meşələrinin bərpa edilməsi Kür-Araz ovalığında kənd təsərrüfatının daha da inkişafına kömək edəcəkdir. Bu meşələr qızmar günəşli Qarabağın, Şirvanın, Milin, Muğanın iqlimini yaxşılaşdıracaq, burada istirahət və sağlamlıq ocaqları yaratmağa real imkanlar açacaq, ərazinin estetik vəziyyətinin daha da gözəl-ləşməsi üçün zəmin yaradacaqdır.

9.3. Qanıx-Həftəran vadisi meşələri

Qanıx-Həftəran vadisi hələ üçüncü dövr ərəfəsində başdan-başa Kolxida-Hikran tipli üçüncü dövr meşələrlərə örtülü olmuşdur. So-

nralar iqlimin dəfələrlə keskin dəyişməsi nəticəsində yeni meşə tipi landşaftları əmələ gəlmışdır.

Hələ yaxın keçmişə qədər Qanıx-Həftəran vadisində əsasən meşə landşaftı üstünlük təşkil etmişdir. Bizim dövrümüzə bu meşələrdən ayrı-ayrı kiçik sahələr gelib çatmışdır. Hazırda relyefin nisbətən hündür yerlərində uzunsaplaq palid meşələri qrupları müşahidə olunur. Vadinin cənub hissəsində, qrunut suyunun səthə yaxın olan yerlərində qızılıağac və üçüncü dövrün relikti olan yalanqoz qrupları bitir. Qeyd edək ki, Qəbələ rayonunda (Qanıx-Həftəran vadisində) Çuxur-Qəbələ kəndindən bir km şimal istiqamətdə üçüncü dövrün təbii halda bitən başqa ağac reliktinə – dəmirağaca rast gəlinir. İndiyə kimi bu ağacın təbii halda şimalı İranda və Talışda bitməsi mə'lum idi. Dəmirağac qrupu burada dəniz səthindən 440 m yüksəklikdə hündür boylu və geniş çətirli yalanqoz, qızılıağac və ağıyarpaq qovağın çətri altında ikinci mərtəbəni tutur. Təsvir olunan sahədə diametri 10-40 sm, boyu 8-16 m olan 14 ədəd dəmirağac vardır. Buranın torpağı bataqlaşmış meşə torpağıdır. Çətir altında bataqlıq otları – qatırquruğu, qaymaqcıçayı, uzunyarpaq yarpız və s. bitir. Burada da Talışda olduğu kimi kəsilmiş dəmirağaclar kötükdən pöhrevərmə qabiliyyətini, köküstə olan ağaclarda isə budaqların bir-birinə qovuşub bitişmə xüsusiyyətini saxlayır.

İsmayıllı qoruğu ərazisindəki (Qanıx-Heftəran vadisindəki) şabalıdyarpaq palid meşəliyi böyük maraq doğurur. Burada Əyriçayın sağ sahilində, yeni Göyçay və Girdmançay arası vadidə şabalıdyarpaq palid kompakt halda meşəlik yaradır. Əyriçayın sağ qolu olan Axoxçayın qolları hövzəsində yerləşən 200 hektar şabalıdyarpaq palid meşəliyi qoruq ərazisinə daxildir.

9.4 sayılı cədvəldə qoruğun 32-ci kvartalında yerləşən palid meşələrinin təsviri verilir. Cədvəldən görünür ki, şabalıdyarpaq palid meşəlikdə 30-50% təşkil edir. Lakin, bə'zən kiçik sahədə o, meşəliyin 80%-ni tutur, burada tərkibi 8P₂V+Pu.s. tərkibli ağaçlıq qeydə alındıq. Ərazidə mikrorelyefdən və vaxtile aparılan meşəqırmanın intensivliyindən asılı olaraq müxtəlif meşə tipləri formalasmışdır. 32-ci kvartalda cilli, zoğallı, ölüörtüklü, müxtəlif kollu, dəmirqara yaruslu, sarmaşıqlı palidlıq tipləri yayılmışdır.

Qeyd edək ki, təsvir olunan ərazidəki şabalıdyarpaq palid meşəliyi Lənkəran ovalığında Hirkan qoruğundakı düzən palid meşəliyində ağaçlığın tərkibində fistığın, vələsin və dəmirqaranın olmasına ilə fərqlənir. Bununla əlaqədar burada özünəməxsus meşə tipləri formalasmışdır.

**İsmayıllı qoruğu ərazisində (Qanıx-Həftərən vadisi)
şabaldıyarpaq pahd meşəsinin təsviri**

Təcrübə sahəsi	Məşəbitmə şəraitü tipi	Ağac və kol bitkiliyi	Ot örtüyü	İkin meşe tipi
B-224	Ölüörtükü palid-vələs meşəsi ($C_{2,3}$)	7V3P+F(120), doluluq 06, Pal:or:h=25m, maks.h=28m, or. d=60sm, maks. d=126sm, Meşəaltı: «pəncərələrdə»: böyürtikan, əzgil, yemişan.	Meşənin seyrek yerində: novruzgülü, çətiryparaq, gəndalaş.	Fistiq qarışığı yüksək gövdəli pahidiq.
B-225	Müxtəlif kollu və-ləslə palidlıq (C_2)	5P $\frac{1}{2}$ P <u>s</u> .3V+F(90-120), doluluq 0,5, or:h=1,5m, or.d=76sm, maks. d=110sm, Meşəaltı: qrup halında: yemişan, zoğal, əzgil, qara murdarça.	60-80%: topal, «ləkə» haldında: ayıdöşeyi, cil, sarmaşıq.	Fistiq qarışığı yüksək gövdəli pahidiq.
B-226	Törəmə tipli, demirqara palidlıq (C_2)	5P <u>s</u> .3P $\frac{1}{2}$ V(110-130), doluluğu 0,4-0,5. II yarus-dəmirqara. Məşəaltı: seyrok-əzgil, zoğal, böyürtikan, yemişan.	Qrup halında: cil, novruzgülü, topal, boğazotu	Yüksək palidlıq, doluluqlu

Tədqiqat işlərimiz göstərdi ki, Qanıx-Həftəran vadisindəki məşlikdə şabalıdyarpaq palid uzunsaplaq palid, fistiq və vələsə nisbetən yüksək taksasiya göstəricilərinə və yaxşı bərpa olunma qabiliyyətinə malikdir. Bir hektar sahədə 10-20 min ədəd yeniyetmə saydıq. Dəmirqara yaruslu palidlılıqda əsas yarus (palid yarusu) dəmirqara yarusundan 2-3 dəfə hündürdür.

Qeyd edək ki, qoruq ərazisində bütün şabalıdyarpaq palid məşələri müxtəlif dərəcədə pozulmağa məruz qalmışdır. Qoruq təşkil olunmadan əvvəl burada «meşə-bərpa» qırıntısı adıla müxtəlif intensivlikdə meşə qırma işləri aparılmışdır. 31-ci kvartalda yola və yaşayış məntəqəsinə yaxın olan sahədə palid məşələri intensiv antropogen tə'sirə məruz qaldığından daha çox seyrəlmüşdir. Belə sahədə 2-ci yarusu dəmirqara və ya vələs olan seyrək palid meşəsi, yaxud tərkibində tek-tək palid ağacı oldan sərf dəmirqaralıq formalaşmışdır.

Tədqiqat ərazisində aşağıdakı qanuna uyğunluğu aşkar etdiq: relyefin çökək elementlərində tek-tək fistığın iştirakı ilə şabalıdyarpaq palidin və ya uzunsaplaq palidin üstünlüyü ilə vələsli palidlilik, relyefin qabarlıq hissəsində (mikrohündürlükdə) və çaydaşı çöküntülərində isə göstərilən palid növlərinin tek-tək iştirakı ilə əyri gövdəli dəmirqaralıq formalaşır. Bu məşəliklərde şabalıdyarpaq palidin bərpası üstünlük təşkil edir. Bu hal, həmçinin kəsilmiş palid ağaclarının kötükləri, burada dəmirqaralığın palid məşəliyinin yerində törəmə mənşəli olmasını təsdiq edir. Bəzən ağaçlığın 2-ci yarusunda diametri 28-32 sm olan fistiq ağaclarına rast gəlinir. Bu ağaclar çətir altında sonradan əmələ gəlmiş və vaxtilə onların (meşə-qırma aparılana qədər) burada geniş yayılması ehtimal olunur. Hazırda qoruq rejimi ilə əlaqədar şabalıdyarpaq palid məşəsinin bərpa olunması müşahidə olunur.

Qanıx-Həftəran vadisini dağlıq zonadan gələn bir sıra çaylar kəsib keçir. Bu çaylar boyu ağıyarpaq qovaq, söyüd, qarağac dar zolaq şəklində məşəlik yaradır. Məşədə sıx sarmaşıqa və kollara rast gəlinir. Vaxtilə bu zolağı palid düzən məşələri əhatə edirmiş, indi isə onlar kiçik «ləkələr» şəklində qalmışdır.

Qanıx-Həftəran vadisində insanın müxtəlif istiqamətli təsərrüfat fəaliyyəti nəticəsində ərazidə müxtəlif landşaft tipləri yaranmışdır. Burada düzən və çayqırığı meşə «ləkələri» tez-tez kənd təsərrüfatı sahələrilə (tütün, taxıl sahələri, meyvə, şabalıd, qoz və findiq bağları) əvəz olunur.

Qanıx-Həftəran vadisi ərazisində başdan-başa özünəməxsus

«meşə-bağlara» da rast gelmək olar. Bu bağlar əsasən yaşayış məntəqələrinə bitişik olur. Vadinin şimal hissəsində «meşə-bağlar» şabalıd, qoz və almadan, cənub hissəsində isə yalnız qozdan ibarətdir. Burada qoz ağaclarına, palid, ağcaqayın, ağıyarpaq qovaq, yalanqoz, qızılıağac və s. meşə cinsləri qarışır. Be'zən qoz və şabalıd təmiz bağ əmələ gətirir. Onun çətri altında findiq və meyvə ağacları da bitir. Belə bağlar şübhəsiz xalq seleksiyası yolu ilə yaranmışdır. Belə ki, təbii halda bitən qoz və şabalıd ağacları qrupuna qarışan meşə ağacları kəsilib kənar edilmiş, bə'zən isə sün'i olaraq qoz və meyvə ağacları sortları da əkilmişdir.

Son illər ərzində Qanıx-Həftəran vadisində (Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ rayonları ərazisində) geniş sahələrdə yeni meyvə, findiq, palmet alma bağları və üzümlüklər salınırlar.

Vadinin müasir landşaftını şose yolları boyu salinan qoz xiyanətləri daha da füsunkar edir. Şəki-Balakən, Qəbələ-Ağdaş, Sarağan-Nic-Oğuz şose yolları kənarında belə xiyabanların uzunluğu 100 kilometrdən də artıqdır. Lakin son illər bu ağacların qanunsuz kəsilməsi hallarına da tez-tez rast gəlinir.

Qanıx-Həftəran vadisində meşə əkinləri az sahə təşkil edib əsasən qoz, ağı akasiya və Qafqaz xurniyindən ibarətdir. Son zamanlar Şəki meşə təsərrüfatı vadidə geniş ərazidə qiymətli qoz və meyvə bağları yetişdirmişdir.

Qeyd etmək lazımdır ki, Qanıx-Həftəran vadisində hazırda mövcud olan təbii və sün'i salınmış meşələrin sahəsi azlıq təşkil edir. Bu meşələr vadidə qiymətli subtropik bitkilərin (çay, citrus bitkiləri) yetişdirilməsi üçün tarlaqoruyucu, meliorativ və iqlimtənziməcidi rolunu lazımı dərəcədə tə'min edə bilmir. Odur ki, burada yeni əlavə meşə zolaqlarının salınması vacibdir.

9.4. Samur-Dəvəçi ovalığı meşələri

Xəzər dənizi boyu dar zolaq şəklində uzanır. Burada meşə qurşağı dəniz səthindən 500 metr yüksəkliyə qədər çatır. Lakin düzənlilikin əsas ərazisində keçmiş meşə örtüyünün yerində hazırda mədəni (antropogen) landşaft tipləri üstünlük təşkil edir.

Düzenlikdə meşəlik cəmi 20 min hektar sahədə qalmışdır. Bu meşələrdə əsas ağaç cinsləri uzunsaplaq palid və İberiya palididir. Onlara tek-tek qırımyarpaq palid və tüklü palid da qarışır. Relyefin çökək yerlərində rütubətli bitmə şəraitində ağıyarpaq qovaq meşələri bitir. Meşəliyin tərkibində az miqdarda Sosnovski qovağı və qara

qovağda rast gelinir.

Düzenliyi kəsib keçən xırda çayların qırağında qızılıağac və söyüd meşələri bitir. Meşəliyin tərkibində mantar qarağacı, xırdarapaq qarağac, gözəl ağcaqayıñ, çöl ağcaqayıñ da qarışır. Düzən meşələrində kol cinslərindən pallas murdarçası, avropa gərməşovu, bırgöz, qara sarmaşıq, yabanı meyvelilərdən isə adı zirinc, cir nar, adı zoğal, çaytikanı, sumaq, meşə üzümü, adı heyva, soyüdyarpaq armud, meşə armudu, şərq alması, əzgil, alça, yemişan növləri, böyürtkan, itburnu növləri və s. yayılmışdır.

Samur-Dəvəçi düzənliyində insanın təsərrüfatsızlığı üzündən (keçmişdə meşələrin başdan-başa qırılması, hazırda ağacların özbaşına kəsilməsi və meşədə mal-qara otarılması) ilkin meşə örtüyü pozulmuş və seyrəlmüşdür.⁴ min hektardan artıq meşə sahəsi seyrək ağaclılardan ibarət olub öz mühüm sutənzimedici, torpaqqoruyucu rolunu olduqca zəiflətmüşdir.

Düzenlikdə meşələrin səhiyyə vəziyyəti də qeyri-qənaətbəxşdir. Orada geniş miqyasda yayılan ziyanvericilər və xəstəliklər böyük sahələrdə palid və qarağac meşələrinin qurumasına səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, Samur-Dəvəçi düzənliyində yerləşən «Yalama palıdları» respublikanın qiymətli meşələrindən sayılır. Azərbaycan Elmi Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəmeliorasiya İnstitutunun tədqiqat işləri göstərir ki, hazırda Samur-Dəvəçi düzənliyində palid meşələri kütləvi şəkildə qurumağa başlamışdır. Bu hadisə keçici göbələk xəstəliyi olan traxemikozun yayılması və inkişafi prosesi ilə əlaqədardır. Həmin xəstəliyi yayan sporlar ağacın sukeçirən toxumalarını tutur və qısa müddətdə onun qurumasına səbəb olur. Sonra bu hal başqa ağaclara keçərək yayılmağa başlayır. Düzən meşələrində digər ziyanvericilər və xəstəliklər traxemikozun yayılmasını daha sürətləndirir. Hazırda palid meşələrinin quruyan sahələri ilbəil artır. Əgər 1966-ci ildə quruma 91 hektarda müşahidə edilirdi, 1967-ci ildə 800 hektara, 1996-ci ildə isə 8000 hektara çatmışdır.

Palid meşələrinin tərkibinə daxil olan başqa ağac və kol cinslərində quruma prosesi müşahidə olunmur. Qarağac növləri isə Holland xəstəliyi nəticəsində quruyub sıradan çıxır. Qarağaclar quruyan sahələrin hamisində palid ağacları da quruyur.

Palid ağaclarının quruması hadisəsi hazırda respublikamızın meşələri üçün böyük təhlükə töredir. Əgər bunun qarşısı vaxtında alınmazsa biz meşələrimizin 30 faizini itirmek qorxusu qarşısında qalırıq.

Samur-Dəvəçi düzənliyinin hər yerində insan fəaliyyətinin tə'siri nəticəsində ilkin məşəliklər böyük dəyişikliyə uğramışdır. Bunun nəticəsində mədəni landşaftlarla yanaşı törəmə tipli bitki örtüyü də geniş yayılmışdır. Bunlara pöhrədən törəmiş palid və vələs məşəlikləri, məşəsi yox edilmiş sahələrdə kolluqlar, çəmənlər və s. daxildir.

Qeyd etmek lazımdır ki, göstərilən törəmə tipli bitki qrupları ilkin məşə örtüyündən dəfələrlə aşağı məhsuldar olması ilə fərqlənir.

Samur-Dəvəçi düzənliyi ərazisində insanın təbiətə müsbət tə'siri də az deyildir. Burada geniş sahələrdə salınan qiymətli meyvə bağları böyük əhəmiyyətə malikdir. Düzənlikdə məşə-bərpa işlərinə 1933-cü ildən e'tibarən başlanılmışdır. İlk illər azömürlü və azqiyəmətli ağac cinslərindən (yaşıl görüş, lələk, amorf, görüsçüarpaq ağaçqayın və s.) istifadə edilmişdir. Qiymətli ağac cinsləri şabalıdyarpaq palid, qoz və uzunsaplaq palida az yer verilmişdir. 1959-cu ildən başlayaraq adı çekilən üç ağac cinsinə daha çox üstünlük verilir. Bununla yanaşı digər qiymətli ağac cinslərindən dəmirağac, İtaliya qovağı, qafqaz xurniyi və adı şabalıddan da istifadə olunmağa başlanır. Bu ərazidə şabalıdyarpaq palidin əkinləri ən yüksək məhsuldar məşəlik yaradır. Bu ağacdan ibarət 32 yaşlı məşəliyin bir hektarında oduncaq ehtiyatı 411 kubmetr təşkil edir.

Samur-Dəvəçi düzənliyi üçün adı qoz da məhsuldar ağacları yaradır. Gələcəkdə məşəsalma işində qoz ən perspektiv ağac cinsi sayılmalıdır. Samur-Dəvəçi düzənliyində məşə sahələrinin azlığı və onların qeyri-qənaətbəxş vəziyyəti yeni torpaqqoruyucu məşəliklərin və kanal boyu irriqasiya məşə zolaqlarının salınması tələbini irəli sürür. Burada salınan məşəlik və yaşıllıqlar ərazinin mikroiqliminin yaxşılaşmasına, kənd təsərrüfatı bitkilərinin və meyvə bağlarının məhsuldarlığının yüksəlməsinə şərait yaradacaqdır. Bu məşələr eyni zamanda səhiyyə-gigiyena, kurort, estetik və rekreasiya əhəmiyyətinə malik olacaqlar.

9.5. Lənkəran ovalığı məşələri

Hələ yaxın keçmişdə Lənkəran ovalığının əsas landşafat tipi məşə örtüyü olmuşdur. Hazırda isə məşə çox kiçik sahə tutub landşaft yaratma əhəmiyyəti daşıdır. Hirkan tipli düzən məşələri yalnız Hirkan qoruğunda qalmışdır. Burada kiçik «Ləkələr» şəklində dəmirağacın təmiz və şabalıdyarpaq palidlə qarışq məşələrinə rast gəlinir (cədvəl 9.5).

Dəmirağac meşələrinin xarakteristikası.

Təcrübə sahəsi	AM-7 2000	Am-8 2000
Meşəliyin tipi	Dəmirağac yaruslu göyrüşlü-palidlıq	Samşit yaruslu, ölüürtüklü dəmirağac seyrəkliyi 1,2ha.
Yerləşdiyi mövqe	Hirkan qoruğu, düzənlik. Xəzər dənizində 400 m qərbədə, Daştalıqcar kəndinə yaxın. DSh-dən 10m aşağıda.	Lənkəran-Lerik yolunda «Bobu-Rəhman» türbəsi.
Ağac və kol örtüyü	I yarus: 8P2G+Qız.(90-130), h=26m, mak.h=35m, d=52sm, mak.d=128sm, dol. 04. II yarus: 10 Dəm.(50-220) dol. 03-06. h=14-17m, d=30-56sm.	I yarus: Dəmirağac, dol. 02-03, d=40-62sm. II yarus: 10 Samşit h=8-10m, d=14-24sm, tək-tək ağaçqayın, vələs.
Ot örtüyü	20-60% cil, sarmaşıq, at əvəliyi.	Tək-tək ayıdöşəyi, bənövşə, sarmaşıq.
Ehtimal olunan ilkin ağaclığı	Yüksək gövdəli Hirkan tipli ağaclığı.	


9.5 sayılı cədvəldə Lənkəran meşə təsərrüfatı ərazisində və Hirkan qoruğunda olan dəmirağac meşələrinin xarakteristikası verilir.

Hirkan qoruğunda Daştalıqcar kəndinə yaxın sahədə AM-7 sayılı təcrübə sahəsində dəmirağac 2-ci yarusu tutub olduqca müxtəlif yaşıdır (50-220 yaş). Bu ağacların kəsilməsi və sonradan pöhrədən törəməsilə əlaqədardır. Yarusun doluluğu üst mərtəbənin sıxlığından asılı olaraq 03-06 arasında dəyişir. Boyu 14-17 m-dir. Üst mərtəbədə şabalıdyarpaq palid üstünlük təşkil edib ona görüş, tək-tək qızılıağac qarışır. Yarusun orta hündürlüyü 26 m təşkil edir.

Lənkəran-Lerik yolunun üst tərəfinde «Bobu-Rəhman» türbəsində dəmirağac üst mərtəbəni tutub hündürlüyü 13-15 metrə çatır. Burada samşit 2-ci yarusu tutub sıxlığı 60-80%-ə çatır, bəzən keçilməz olur. Bəzi samşit ağaclarının boyları dəmirağacın boyuna bərabər olur, diametrləri olduqca müxtəlif olub 4 sm-dən 28 sm-ə qədər dəyişir. Çətir altında boyları 10-60sm olan sıx samşit yeni-



Hirkan qoruğunda dəmirağac meşəsi.



Boz qızılağac.

1 — zoğ; 2 — yumurtalıq; 3 — erkek çiçek qrupu;
 4 — dişi çiçek qrupu; 5 — tumurcuqlu zoğ.

yetmələri yayılmışdır. Odur ki, burada 2 meşə tipi-ölü örtüklü və samşit yeniyetmə örtüklü ağaçlıq yaranır. Meşəliyin tərkibində boyları 24 m-ə çatan vələs və ağcaqayın bitir.


Hirkən qoruğunu kəsib keçən çayların sahili boyu olan meşələrdə qızılağac, yalanqoz, xəzər lələyi, möhtəşəm ağcaqayın, azatağac və dəmirağac bitir.

Lənkəran ovalığının əsas müasir landşaftı bir-birinə yaxın yerləşən yaşayış məntəqələrlə vəhdət təşkil edən mədəni (antropogen) landşaftlardır. Magistral şose və kənd yolları boyu ikitərəfli salınan yaşıllı zolaqlarda əsasən həmişəyaşıl və yarpağı tökülen ağac cinslərindən istifadə olunmuşdur. Sitrus və kənd təsərrüfatı bitkileri sahələrində ayri-ayri tarlaqoruyucu meşə zolaqları da salınmışdır. Ha-

zırda ovalıqda olan yaşıl zolaqlar mədəni landşaftlarla birlikdə gözəl peyzaj yaradır. Lənkəran ovalığının nişbetən hündür qərb hissəsində geniş sahələrdə çay plantasiyaları salınmışdır. Tunqağac, naringi və feyxoa bitkilərinin də sahəsi artırılır.

Xanbulançay su anbarından citrus bitkilərinin sahələrini suvarmaq məqsədilə su kanalları çəkilmişdir. Beləliklə, Lənkəran ovalığının müasir landşaftı kökündən dəyişmişdir.

Hazırda citrus bitkiləri sahələrinin inkişaf etməsilə əlaqədar olaraq Lənkəran düzənliyində yeni meşəliklərin və torpaqqoruyucu meşə zolaqlarının salınması böyük dövlət əhəmiyyətli tədbir hesab olunur.



1 — Xəzər lələyi; 1a — paxası; 2 — Güləbrişin
(ipek akasiyası); 2a — paxası.

Çinar (*Platanus*) meşələri

Dünyada yayılmış çınarın 8 növündən Qafqazda yabanı və ya yabanlaşmış halda bir növü (şərq çinarı) bitir.

Şərq çinarı (*P.orientalis*)

Boyu 30 (45) m, diametri isə 1,5-3 (5) m-ə çatan geniş dəyirmi çətirli ağacdır. Gövdə və budaqlarının qabığı yaşılımtıl açıq-boz və ya sarımtıl-yaşılıtəhərdir. Yarpaqları bəsit olub növbəli düzülür, möhkəmdir və ya kağızvarıdır, dövrəsi dəyirmi (girdə) və ya yumurtavari dəyirmidir, 3-5 (7) barmaqvari dilimlidir, eni 12-18 (20) sm, uzunluğu 12-15 sm-dir, dilimləri uzunsovudur, orta hissəsi enlidir, oyuqlu iri dişlidir, hər tərəfi gödək sıvriləşmiş və yuxarı əyilmiş 2-5 dişlidir, bə'zi halda tam kənarlıdır. Yarpaq saplaqları qırmızımtıl, uzunluğu 5-8 (15) sm-dir. Meyvə başçıqları 2-dən 5(7)-dək ümumi qaytanvari saplaqdır yerləşmişdir, səthi qılıldır, diametri 2-2,5 sm-dir.

Çınar çiçəkli bitkilərin ən qədim növlərindən biri sayılır. Gəzəlliyinə, görkəminə və nadir bioekoloji əlamətlərinə görə çinari şərqiñ ağac florasının mirvarisi, möhtəşəm gövdəsi, əzəmətli yarasıqlı çətrinə görə isə cənubun nəhəng ağacı adlandırırlar.

Respublikamızda yayılan çınar növü şərq çinarı və ya barmaqyarpaqlı çınar adlanır. Şərq çinarı Yunanistanda dağ ətəklərində, Aralıq və Egey dənizləri sahillərində, Kipr, Krit və Rodos adalarında, Kiçik və Orta Asiyada, Cənubi Qafqazda geniş yayılmışdır.

Çınar ağacının Azərbaycanda mədəni mənşəli, yabanlaşmış və təbii halda bitdiyi haqda müxtəlif fikirlər vardır. Lakin əksər dəlillər onun yabanı (təbii) olmasını təsdiq edir.

Şərq çinarı müstəsna qiymətli bioloji xüsusiyyətlərə malikdir. Hər il bu ağacın gövdəsinin və budaqlarının qabığının təmizləməsi böyük maraq doğurur. Bu dövrə çınar ağacları (xüsusiylə yağışdan sonra) olduqca gözəl, cazibədar görünüb xallı maralı xatırladır. Bu vaxt köhnə qabıq soyulub düşür, altından zərif, açıq yaşıl rəngli yeni qat çıxır. Çınarın bu çilpaqlaşma xüsusiyyətinə görə bə'zən ona «utanmaz ağac» da deyilir. Ekvalipt ağacı və hind yasəməni də bu qəbildən olan ağac növüdür.

Şərq çınarının yarpaqları saralsa da payızın sonuna qədər tökülmür. Kürəşəkilli meyvə başçıqları çilpaqlaşmış budaqlardan

qotaz kimi sallanaraq qış aylarında ağacı bəzəyir.

Bakı şəhərində bə'zən çınar ağaclarının yarpaqları yaşıl rəngində erkən yaza kimi tökülmür. Bu əlamət qədim dövrdə çınarın həmişəyaşıl ağac olduğunu göstərir. Uca qametli nəhəng çətirli ağac olmasına baxmayaraq dərinliyə işləyən və ətrafa geniş yayılan kök sistemi çinarı küləyə qarşı olduqca davamlı edir.

Şəhər şəraitində çınar toza, qaza və tüstüyə qarşı çox dözümlüdür.

Çınar kötükdən yüksək pöhrəvermə qabiliyyətinə malikdir, kök biclərilə də yaxşı artır.

Çınar tezböyüyən və uzunömürlü ağacdır. Bərdə və Ağcabədi meşə təsərrüfatlarında tek-tək və qrupla əkilmış çınar ağaclarının 20yaşında boyu 17-18 metr, döş bərabərində yoğunluğu 40-46 sm-ə bərabərdir. Bu onu göstərir ki, çınar böyümə sür'ətinə görə tez böyüyən ağac cinsi sayılan qovaqla yanaşı durur, uzunömürlüyü və dekorativliyinə görə isə ondan qat-qat üstündür. Bəsitçay hövzəsində 1 hektar çınar meşəliyində oduncaq ehtiyati 1000 kubmetrə çatır.

Çınarın oduncağı yüngül olüb o qədər də bərk deyildir, yaxşı yarılır. Enli ürəkşəkilli parıldayan şüaları onu olduqca naxışlı göstərir. Ancaq çürüməyə çox da davamlı deyil, yaxşı cilalanır, tokar və xarralıq işləri üçün qiymətlidir, ondan parket, musiqi alətləri düzəldilir, faner və mebel hazırlanmasında da istifadə edilir.

Çınar təbii halda, İranda (Cənubi Azərbaycanda), Türkiyədə Qısar dağlarının bir neçə dərəsində, cənubi Özbekistanda və Tacikistanda yayılmışdır.

Respublikamızda çınar meşəlik halında Bəsitçayı boyu nisbətən geniş sahədə bitir. Bu ərazi hazırda qoruq sayılır. (Bəsitçay dövlət qoruğu).

Bəsitçay qoruğunda çınar ağaclarının boyu 35-40 metr, diametri 80-100 santimetr təşkil edir, yoğunluğu 3 metr olan çanarlara da təsadüf olunur. Belə qoçaman ağacların gövdəsinin aşağı hissəsinin içi oyulur, bə'zən oyuqlar çox böyük olur, ancaq 3 metrədən yuxarı qalxmir. Belə gövdələr təmamile sağlam olur. Qarışq ağaçlıqdə üst mərtəbəni çınar və qoz ağacı tutur, ikinci mərtəbədə isə əsasən boyları 10-15 metr, diametri 40-60 santimetr olan dağdağan bitir. Çaybasarın nisbətən hündür yerlərində də dağın çaybasara keçid hissəsində dağdağanın sayı çoxalır. Çayın kənarında çinara qovaq növləri də qarışır, bə'zən uzunsaplaq palida və qarağaca da təsadüf olunur.



Möhtəşəm Mincivan çinarı (Arazın sahilində).



Törəmə tipli şibləklər fonunda, bulağın yanında çınar ağacı
(Zəngilan rayonu, Dəlləkli kəndi)

Qoruqda çox vaxt bir çinar kötüyündən (kökündən) 3-5 ədəd diametri 1,0-1,2 metr olan hündür gövdələr yüksəlir, bəzən tək gövdəli çinara da təsadüf edilir.

Qoruq ərazisində çinalar bütün ömrü boyu pöhrə verir. İri gövdəli ağacların hamısının kötük hissəsindən çoxlu (40-100 ədəd və çox) pöhrələr qalxır. Ağaclar qocalaraq yıxıldıqda bu pöhrələr böyükərək ana ağacı əvəz edir.

Qoruğa bitişik sahədə tikilən pavilyonun yanında bir çinar yıxılaraq gövdəsi yerə dirseklənib və torpaqla təmasda olduğu yerdən 3 pöhrə (gövdə) verib. Bu gövdələrin boyları 6-8 metrdir, onlar şübhəsiz, gələcəkdə nəhəng ağaclarla çevriləcək. Qoruqda toxumla törəyən çinarlara da rast gelinir.

Təəssüfle qeyd etmək lazımdır ki, respublikamızın yeganə Bəsityay çinar meşəliyində qoruq rejimi kəskin pozulur. Qoruq ərazisində və ona bitişik sahələrdə bir neçə kəndin (Məşədi İsmayılli, Şəfibeyli, Rəzdərə) və 1 May sovxozenin ferma binasının yerləşməsi, qoruğun daxilində biçənəklərin olması, çinar meşəliyinin təbii halda saxlanmasına və orada elmi-tədqiqat işləri aparmağa maneçilik törədir, bu isə gələcəkdə nadir çinar meşəliyinin taleyini tehlükə aitina alır.

Təbii çinar meşəliyinə kiçik sahələrdə respublikamızın digər yerlərində de rast gelmək olar. Tərtərcayın sol qolu hövzəsində dəniz səthindən 900 metr yüksəklikdə çinar qoz ağacı ilə meşəlik yaradır.

Mirbəşir rayonu Mamırlı kəndinin yanında uzunsaplaq palid meşəsində çoxlu çinarlар bitir. Bu ağacların boyu 30-35 metr, yoğunluğu (döş bərabərində) 1-2 metrə çatır.

Qızımar cənub ölkələrində, o cümlədən respublikamızda çinar adamların sevimli, kölgəli və dekorativ ağacı sayılır və on qədim zamanlardan bəri becərilir. Ona çox vaxt bulaqların başında, yolların qırğında, kənd və şəhərlərin görkəmli yerlərində rast gelinir. Uzaq keçmişdən bəri çinar yunanlar tərəfindən böyük ehtiramla qarşılanaraq hər yerde geniş yayılmışdır. Bir hərbi yürüş zamanı hələ eramızdan əvvəl 390-cı ildə yunanlar ilk dəfə bu ağacı öz vətənlərinə getirmişlər. Buradan isə çinar İtaliyaya aparılmışdır. İtalyanlar bu qiymətli ağacı digər Avropa ölkələrinə, hətta Afrikaya aparmışlar.

İndi Avropa ölkələrində, Orta Asiyada və Qafqazda olduqca qədim yaşılı çinarlara rast gelinir. Bu ağaclar qədim dövrlərdə salinan yaşıllıqların yadigarlarıdır.

Hələ XI-XIII əsrlərdə Gəncə ən qabaqcıl və yaşıl şəhər olmuşdur. Hazırda Gəncə şəhəri və onun ətraf rayonlarında ucalan nəhəng çinarlars həmin dövrden bize yadigar qalmış canlı ağac abidələridir.

Bu zonadakı ən qocaman yaşılıq nümunəsi Gəncə şəhərindən 6 kilometr aralıda Kolayır kəndi yaxınlığındakı məşhur «Düldül» çinarıdır. Bu möhtəşəm ağacın 1500-dən çox yaşı, 40 metrə yaxın boyu, 6 metrdən artıq yoğunluğu var. Gəncə şəhərini çinarlar şəhəri adlan-dırısaq yanılımariq.

Əsası hələ 1847-ci ildə qoyulan «Sərdar bağında» (Gəncədə) çinar ağacları parkın əsas landşaftını təşkil edir. Hazırda bu əzəmətli ağaclar olduqca mənzərəli görünür.

Qazax-Gəncə zonası möhtəşəm çinar ağacları ilə çox zəngindir. Alimlərin son mə'lumatları göstərir ki, burada 1000-dən artıq qocaman çinarlar var. Qazax, Ağstafa, Xanlar, Tovuz, Qasım-İsmayılov şəhərlərində, Leninkənd, Borsunlu, Zeyəm və digər qəsəbələrdə də əsirlərin yadigarı möhtəşəm çinarlara rast gəlinir.

Qədim çinarların yadigarlarına nəhəng ağaclar şəklində Şəki şəhərində Xan sarayının qarşısında, Ağcabədi rayonunun Sarıcalı, Kəhrizli, Bala Kəhrizli, Minəxorlu, Hüsülü, Bərdə rayonunun Şirvanlı, Boyəhmədli, Alpout, Güloğlular, Əlyandı, Mollalı, Ağdam rayonunun Şelli, Sari Hacılı, Ağdaş rayonunun Ökü, Çayuz, Dəvəçi rayonunun Gəndob, Çinar-baba kəndlərində rast gəlinir. Bu qocaman ağaclar yolların, bulaqların, arxların, kəhrizlərin kənarında, məscid, ev və digər obyektlərin görkəmli yerlərində əkilmışdır. Bərdə rayonunun Boyəhmədli kəndini iki hissəyə ayıran «Köbər arx»ın kənarında çinar xiyabanı var. Onun uzunluğu bir kilometrə yaxındır. Burada 150-200 yaşı olan 70-dən çox nəhəng çinar ağacı ucalır. Onların boyları 30-35 metr, yoğunluğu 1,0-2,0 metrə çatır.

Cəbrayıl rayonunun Karxulu, Fuqanlı, Horovlu kəndlərindəki, Qasım-İsmayılov və Füzuli şəhərlərindəki yaşı mindən artıq olan çinar ağacları daha uzaq keçmişin yadigarlarıdır.

Şirvan zonasının qədim yaşılıqlarında da çinar xüsusi yer tutur. Burada ilk yaşılıq Göyçay şəhərində şərq çinarı ilə aparılmışdır. Salınan çinar xiyabarı hazırlıda şəhəri öz çətirləri altına alaraq yayda adamları qızmar günəşdən qoruyur.

Talış zonasında ən qocaman çinar ağacları Yardımlı rayonunun Ökü, Uranqala, Çayüzü və Horanı kəndlərində qalmışdır. Rayonun yaşlı adamlarının rəvayətinə görə Ökü kəndindəki çinar ağacı Şah Abbasın əkdiridiyi çinarlardan yadigar qalmışdır.

Möhtəşəm gövdələrinə, dekorativliyinə görə Ordubad şəhərinin mərkəzi hissəsində (şəhər meydanı, kolxoz bazarı, Yuxarı Ambaris məscidi qarşısında) Vənənd, Yuxarı Əylis kəndlərində olan çinarlar diqqəti daha çox cəlb edir.



Sərdar bağında çınar xiyabanı (Gəncə şəhəri).



Zəngilan-Bakı yolundaçınar-qovaq zolağı.

Qocaman abidə çinarlara Quba-Xaçmaz zonasında da rast gəlinir. Quba rayonunun Nügədi, Tülər, Dəvəçi rayonunda Çinarlar, Gilvar, Zeyvə və s. kəndlərində yol kənarlarında, xiyabanlarda tək-tək və cərgə şəklində 100-dən çox nəhəng çinar və digər ağaclarla rast gelinir.

Bir çox hallarda qocaman çinar ağacları onu boy-a-başa çatdırın adamların adını daşıyır və o, bu adı əbədiləşdirir. Mirbəşir rayonu Borsunlu kəndinin girəcəyində bir-birindən 100 metr aralıda 2 çinar ağaçları – «Hüseyn çinarları», yenə həmin kənddə Namaz çinari, həmin rayonun Qaradağ kəndində su dəyirməninin yanında qoşa çinlar, «Əvəz çinari», Füzuli rayonunun Mərdinli kəndində Əhməd çinari, Cəbrayıl rayonunun Mollalı kəndində Sərdaralı çinari, Qubadlı rayonunun Mahruzlu kəndində Qulu çinari bu qəbildən olan ağaclarıdır.

Bu möhtəşəm çinlar özündən yadigar qoyub gedən xeyirxah babalarımızın adını əbədiləşdirərək hələ neçə-neçə nəsillərə çatdıracaqdır.

Bə'zən isə çinlarların adları yer adı və başqa tarixi hadisə ilə bağlı olur. Məsələn, Zəngilan rayonunun Mincivan qəsəbəsində – Mincivan çinari, Cəbrayıl şəhərinin mərkəzindəki Xan çinari, həmin şəhərdən 18 kilometr aralıda orta kəhriz deyilən yerdə Horovlu çinari və s.

Son illər respublikamızın şəhər və qəsəbələrində yaşıllaşdırma işlərində çinar ağaçına xüsusi yer verilir. Şəmkirdən Dəllərə gedən yoluñ kənarında 1958-ci ildə salınan çinar zolağı nəzəri xüsusilə cəlb edir. Burada ağaclar 3x5 sxemində six əkilmışdır. Hazırda bu ağacların boyu 20 metrdən artıqdır.

Son 20-30 il ərzində Bakı şəhərinin yaşıllaşdırılmasında çinara diqqət artırılmışdır. Tez böyüyərək enli çətir yaradan çinar ağacları yay aylarında şəhərin küçələrini bəzəyir və əlverişli mikroiqlim yaradır.

Şəhərin Bülbül və Azərbaycan prospektlərində, Salatın-Əsgərova küçəsində, Akademiya şəhərciyi ərazisində və respublika sarayı qarşısındaki bağdakı çinlar xüsusilə diqqətəlayiqdir. Səməd Vurğun parkının bəzəyi olan çinar ağacları Bakının ən iri çinlarları hesab olunur. İndi Bakının çox yerlərində çinlarların sayı ilbəil artırılır.

Çinarın yuxarıda göstərilən hərtərəfli qiymətli xüsusiyyətlərini nəzərə alaraq respublikamızda onu çayların, kanalların və digər su hövzelərinin, şose yollarının etrafında əkmək məsləhət görülür. Kür və Araz çayları boyu tuqay meşəlerinin bərpası işində də çinar əsas ağac cinsi sayılmalıdır.

ӘДӘВІЙЫАТ

- Абашидзе Я.Л. Ареал распространения, экологические особенности и результаты разведения каштана в Грузии. // Тр. Института леса АН Грузинской ССР. 1955. Т.5. с.55-77.
- Агамиров У.М. Ценный лесной массив в степи.// Природа.- 1957.-№2. с.114.
- Алекперов К.А. Эрозия почв и борьба с ней в Азербайджане. Баку: Изд.АН АзССР, 1961.
- Алекперов К.А., Халилов М.Ю. Процессы эрозии в горно-луговой зоне Куткашенского района и меры борьбы с ними. //Изв. АН АзССР, сер.биол.1964.-№3. с.107-113.
- Александрова В.Д. Изучение смен растительного покрова. В кн.: Полевая геоботаника. М-Л. 1964. с.300-432.
- Алентьев П.Н. Каштан съедобный в культуре на Северном Кавказе. //Доклады к научно-технической конференции по повышению продуктивности лесов Северного Кавказа. Краснодар. 1967. с. 78-92.
- Алтухов М.Д. Взаимоотношения лесной и луговой растительности на верхнем пределе леса. //Тез.докл. Лесная растительность и дендрофлора Северного Кавказа.-Махачкала. 1965. с. 23-24.
- Алтухов М.Д. О влиянии заповедности на высокогорные луга. //Тр. Кавказского госуд. заповедника. 1965. Вып. 7. Краснодар. книж. изд-во. с.11-15.
- Алиев Г.А. Новые данные о сохранившейся реликтовой породе дуба каштанолистного на южных склонах Большого Кавказа Азерб. ССР. Докл. АН Азерб ССР. Т.19, 1963, №7. с.65-70.
- Алиев Г.А., Ахундов Н.Г. Новое местонахождение буковосточного в Азербайджане. //Докл. АН АзССР. Т. 38. 1982. №3. с.46-47.
- Алиев Г.А., Будагов Б.А. Ландшафтные зоны Азербайджанской части Большого Кавказа и охрана природы. //Тр. науч. конф. по охране горных ландшафтов СССР.-Ереван. 1970. с.43-49.
- Алиев Г.А., Халилов М.Ю. Прикуриńskie тугайные леса Азербайджана. Баку: Элм. 1976. 134с.
- Амиров Ф.А. Комплексное использование лесных ресурсов

Азербайджана и их воспроизведение. Баку. Общество «Знание». 1985. (на аз.яз.). 51с.

Анна Ивановна. О лиственных ксерофильных редколесьях Армении.-Тр.ботан.института АН Арм.ССР. Т. 8. 1950. с. 93-170.

Асадов К.С. Типы сосновых и березовых лесов Малого Кавказа. //ТР. Азерб. НИИЛХ. Т.10. Барда. 1971. с. 51-66.

Ахундов Н.Г. Горное лесоразведение в Азербайджанской ССР и перспективы его развития: Автореф. канд. дисс. -Баку.- 1963. 30с.

Бейдемен И.Н. Эколого-биологические смены растительного покрова (на примере низменности Восточного Закавказья) //Ботанический журнал Т.38, 1953. - №4. с.475-484.

Белоновская Е.А. Эколого-географический анализ состава растительности при верхней границе леса в горах Северо-Западного Кавказа //Изв.АН СССР.сер.геогр.-1979.-№2. с. 68-75.

Белоновская Е.А. Эколого-географическая структура растительности экотона верхней границы леса на Северном Кавказе: Автореф.канд.дисс. М., 1981. 20с.

Бережной И.В. Современные естественные и антропогенные смены растительного покрова Карпатского высокогорья. - Матер. по динамике растительного покрова (докл. на межвузовской конф. в сентябре 1968 г)-Владимир.1968. с. 148-150.

Буш Н.А: О безлесии Крымской яйлы. //Тр.ботан.сада Юрьев.университета. 1907.-№2.

Буш Н.А. Ботанико-географический очерк Кавказа. Изд. АН СССР, 1935. 107с.

Высоцкий Г.Н. О гидрологическом и метеорологическом влиянии лесов. М.,1952. 112с.

Воейков А.И. Воздействие человека на природу. Изд.АН СССР.М.,1963. 251с.

Воробьев Д.В. Методика лесотипологических исследований. Киев, Урожай.1967. 386с.

Вульф Е.В. Растительность восточных яйл Крыма, их мелиорация и хозяйственное использование. М.,1925. 166с.

Вульф Е.В. Кавказский бук, его распространение и систематическое положение. //Ботан.ж.Т.20.1935.-№5. С.494-544.

Гаджиев Ф.А. Влияние растительности на эрозию почв в северо-западной (горной) части Азерб.ССР.-Сб.: Борьба с эрозией почв и селевыми потоками. Ташкент. 1962. с.90-95.

Гаджиев В.Д. Высокогорная растительность Большого Кавказа и ее хозяйственное значение. Баку: Элм.1970. 282с.

Гаджиев В.Д., Кулиева Х.Г., Вагабов З.В. Флора и растительность высокогорья Талыша. Баку: Элм.1979. 150с.

Гаджиев В.Д., Евстратова О.И., Эфендиев М.Р. Рододендронники в высокогорьях Большого Кавказа (в пределах Азербайджана). –Сб: «Растительный покров высокогорий». Изд. «Наука» Ленинградское отделение, 1986. с.109-113.

Голубец М.А. О границах высокогорья и принципах классификации высокогорной растительности Украинских Карпат. //Проблемы ботаники. Т.13.Л.,1977. с.82-85.

Гольгофская К.Ю. Изменчивость растительности верхнего предела леса в Кавказском заповеднике. Растительный мир высокогорий СССР и вопросы его использования. //Проблемы ботаники. Т.9.Фрунзе.1967. с.45-51.

Горчаковский П.Л. Растительный мир высокогорного Урала. М.:Наука.1975. 281с.

Гребенников О.С. Вертикальная зональность растительности в горах восточной части западной Европы. //Ботан.Ж.1957.- №6. с.834-854.

Гроссгейм А.А. Флора Талыша. Баку: Изд.НКЗ Азерб.ССР.1926. 273с.

Гроссгейм А.А., Прилипко Л.И. Геоботанический очерк Карабахской степи. //Тр.по геобот.обслед.пастьбищ ССР Азерб-на. Сер.А.Вып.4. Баку.-1929. 130с.

Гроссгейм А.А. Очерк растительности Кура-Араксинской низменности. //Матер.общей схемы использования водных ресурсов Кура-Араксинского бассейна. Вып.4. Тбилиси.1932.

Гроссгейм А.А. Растительный покров Кавказа. М.,1948. 265с.

Гроссгейм А.А. Растительные богатства Кавказа. М.:Изд. Моск.общ.испытателей природы.1952. 631с.

Quliyev V.Ş., Xəlilov M.Y. Azərbaycanın həmşəyaşıl ağac və kolları. Bakı, 1998. 80s.

Quliyev V.Ş., Xəlilov M.Y. Dendrologiya, Bakı.2000. 260s.

Гулисашвили В.З. Бацарский тисовый заповедник. //Заповедники и памятники природы СССР. Вып.1.Тбилиси.1937. 154с.

Гулисашвили В.З. Лесостепь и степи Восточного Закавказья и взаимоотношение древесной и травянистной растительности в них. //Изв.Всесоюзн.геогр.общ. Т.80.Вып.2.1948. с.127-140.

Гулисашвили В.З. Каштан и его распространение в Закавказье в связи с почвенными и климатическими условиями. //Вестник Тбил.ботан.сада.Т.59.1950.

Гулисашвили В.З. Вертикальная поясность лесной растительности Восточного предкавказья и Кавказа. //Вестник Тбил.ботан.сада.Т.61.1953.

Гулисашвили В.З. Генезис сосновых и березовых лесов Кавказа.-Сб.работ к 75-летию со дня рождения акад.В.Н.Сукачева. М.-Л.,1956. с.142-157.

Гулисашвили В.З. Альпийская граница древесной растительности Кавказа, в связи с почвенно-климатическими условиями. //Всесоюзн.географ.общ.Т.90. Вып.2.1958. с.158-163.

Гулисашвили В.З. Природные зоны и естественно-исторические области Кавказа.М.:Наука.1964. 325с.

Гулисашвили В.З. Верхняя граница леса в горах умеренного, субтропического и тропического климатов. //Лесоведение. 1980.-№3. с.86-89.

Гусейнов А.М. Ход роста семенных насаждений дуба иберийского в Азербайджане. //Тр. Азерб.НИИЛХ. Т.6.Барда.1966. с.83-90.

Деревья и кустарники Азербайджана. Т.Т.І,ІІ,ІІІ.Баку: Элм.1961,1964,1970.

Докучаев В.В. Наши степи прежде и теперь. Избр.тр.М.: Изд.АН СССР,1949. 426с.

Джалилов Г.Г. Новые гибридные сорта тополей в орошаемых степях. Труды Азерб. НИИЛХ. Т.9. Барда,1968. с.221-223.

Еленевский Р.А. Горно-луговые этюды Кавказского заповедника. //Тр.Кавказ.гос.заповед.Вып.2.М.1939.

Əliyev H.Ə., Xəlilov M.Y. Yaşıl sərvətin keşiyində «Gənclik» nəşr., Bakı, 1982. 98s.

Əliyev H.Ə.,Xəlilov M.Y. Təbiətin yaşıl libası. «Gənclik» nəşr.,Bakı.1988. 174s.

Əliyev H.Ə. Həsənov X.N. Təbiətin keşiyində «Maarif» nəşr. Bakı, 1993, 310s

Əsədov K.S. Böyük Qafqazın yabanı meyvə bitkiləri. Bakı, 1981. 128s.

Зангиев М.Г. Влияние лесной подстилки и травяного покрова на естественное возобновление в главнейших типах букового леса на Большом Кавказе (в пределах Азерб.ССР). //Тр. заповедников Азербайджана. Вып.И.М.,1965. С.188-223.

Захаров С.А. Борьба леса в степи на Кавказе. //Почвоведение.1935.№4. с.501-548.

Злотин Р.И. Жизнь в высокогорьях. М.: Мысль.1975. 240с.

Злотин Р.И. Структура и продуктивность высокогорных экосистем Тань-Шаня. //Высокогорная геоэкология. М.,1976. с.39-42.

Ибрагимов А. Береза в лесах Нахичевани. //Азербайджан табияти. 1977.-№9. с.31.

Иващенко А.И. О возрасте тисовой рощи в Талыше. //Докл.АН Азерб.ССР.Т.2,1946.-№2. с.73-75.

Исмиханова А.А. Естественное возобновление кевогового дерева. //ТР.Азерб. НИИЛХ.Т.8.Барда.1968. с.116-127.

Исрафилов Г.Ю. О взаимосвязи Куры с грунтовыми водами на участке Евлах-Сабирабид. //Уч. зап. АГУ. Сер. геол. -геогр. 1960. -№2. (на азерб. яз.). с. 37-43.

Иссинский П.А.Каштановые леса Кавказа и основы ведения хозяйств в них. //Сб.тр.Соч.НИИЛОС. Вып.4.М.,1968. 240с.

Кадыров Г.М. К вопросу озеленения северо-западной части Кура-Араксинской низменности. //Тр. Бот. ин-та Аз. ФАН. Т.12. Баку. 1940. с.61-118.

Калгин П.Г. Каштан съедобный на Северном Кавказе и его экологические свойства. //Тр. Аб. ЛОС. Вып.2. М., 1966. с.227-144.

Квачикидзе Р.К. Высокогорные леса Южного Слона Большого Кавказа и основные направления их смен. Тбилиси: Мецниероба. 1979. 216с.

Келлер Б.А. Главные типы и основные закономерности в растительности СССР. Растительность СССР. Т.И.М.-Л.1938. с.133-182.

Колаковский В.И. Растительный мир Колхиды. М.: Изд.

МГУ. 1961. 460с.

Колищук В.Г. Рост стлаников и динамика верхнего предела древесной растительности. Растительный мир высокогорий СССР и вопросы его использования. //Проблемы ботаники. Т.9.Фрунзе. Изд: Илим. 1967. с. 87-95.

Комендар В.И. Форпосты горных лесов. Ужгород: Карпаты. //Вестник Ленинград. Ун-та. 1960. №18.

Коченовский Д.И. Каштан на Черноморском Побережье Кавказа. //Субтропика. 1930. №3-4. с. 51-68.

Крылова И.Л. Очерк растительности верхней границы леса в горах Крыма. //Тр.Крым. фил.АН СССР. Т.8.1953. с.3-25.

Кузнецов Н.И. О ботанико-географических исследованиях Кавказа. //Изв.Российского геогр. общ.Т.38.1902.№2. с. 34-95.

Кулиев А.И. Отбор лучших хозяйствственно-ценных форм ореха грецкого. //ТР.Азерб.НИИЛХ.Т.6.Барда.1966. с.276-296.

Кулиев Г.И. Лесоразведение в равнинных и предгорных зонах Западного Азербайджана и перспективы его развития: Автор.канд.дисс. –Кировабад.1969. 29с.

Кязымова Т.Г. Вопросы озеленения восточной части Кура-Араксинской низменности. Баку: Изд.АН Азерб.ССР.1962 (на аз. яз.) 84с.

Лазук П.Д. Типы леса Хостинской тиссо-самшитовой рощи. //Тр. Кавказского госзаповедника. Вып.6. 1950. с.57-86.

Ларина Г.Г., Рубцов Н.И. О палиурусниках Крыма. //Бот. ж. Т.574, 1972. №4. с. 541-546.

Лесков А.И. Некоторые замечания по поводу вымирания тиса на Северном Кавказе. //Журн. рус. бот. общ. Т.16. 1931. №2. с.57-86.

Лесков А.И. Верхний предел лесов в горах Западного Кавказа. //Бот.журн. Т.17.1932.№2. с.227-260.

Львов П.Л. Леса Дагестана. Махачкала: Дагест.книжн.изд. 1964. 215с.

Львов П.Л. Субальпийские березняки высокогорного сланцевого Дагестана. //Бот.ж.Т.54.1969.№I с. 47-52.

Львов П.Л. Арчевые редколесья Дагестана. //Бот.ж.54. 1969.№9. с.1356-1363.

Майлова А.М. Тугайные леса Западного Азербайджана. //Изв.АН Азерб. ССР, сер. биол. и мед наук, 1960. №3. (на аз.

яз.). с. 53-64.

Малеев В.П. Дубняки Абхазии. //Сб.Абхазия. М.-Л.: Изд. АН СССР. 1936. с.47-66.

Малеев В.П. О происхождении грушевых лесов Северо-западного Кавказа. //Сов.ботаника. М.-Л., 1939. №4. с.68-75.

Малеев В.П. Растительность южного Крыма. //Тр. Никитского ботан.сада. 25. Симферополь. 1948.№2. с.29-48.

Малиновский К.А. Смена растительного покрова Карпатского высокогорья под влиянием антропогенных факторов. В сб.:Растительность высокогорий и вопросы ее хозяйственного использования. М.-Л. 1966. с.130-138.

Малиновский К.А., Царик И.В. Оценка антропогенной дегрессии на контакте лесного и субальпийского поясов в Корпатах. ж. Экология, №5, 1984. с.23-32.

Мамедов Г.Ш. Методическое руководство по оценке плодородия почв лесных угодий Азербайджанской ССР. Баку, «Элм», 1979. 30 с.

Мамедов Г.Ш. Комплексная оценка почв лесных угодий юго-восточной части Большого Кавказа. Изв.АН Азерб.ССР, сер.биол.н. Баку, 1986, №6. С. 31-35. (в соавторстве).

Мамедов Г.Ш. Агроэкологическое районирование Азербайджанской ССР в целях Земельного кадастра.//Изв.АН Аз.ССР, сер.биол.наук. Баку, 1986. С. 56-62.

Мамедов Г.Ш. Экологическая оценка почв сельскохозяйственных и лесных угодий Азербайджана. Автореферат докторской диссертации. Днепропетровск, 1991. 31 с.

Мамедов Г.Ш. Экологические модели плодородия основных типов почв Азербайджана, Аз.НИИНТИ, 1992. 28 с.

Мамедов Г.Ш. Карта экологической оценки почв Азербайджана и ее значение. Баку, Аз.НИИНТИ, 1992. 20с.

Мамедов Г.Ш. Составление почвенных карт с учетом рельефа. Баку, Аз.НИИНТИ, 1993. 25 с.

Мамедов Q.Ş. və b. Torgaqların bonitirovkası. Bakı, «Elm», 1997, 179s.

Мамедов Г.Ш. Агроэкологические особенности и бонитировка почв Азербайджана. Баку, Элм, 1997. 172с.

Мамедов Q.Ş. Azərbaycan torqaqlarının ekoloji qiymətləndirilməsi. Bakı «Elm» nəşr. 1998. 281s.

Мамедов Г.Ш. Земельная реформа в Азербайджане: правовые и научно-экологические вопросы. Баку, «Элм»-2000.

Мамедов С.М. К вопросу о взаимоотношениях древесных и кустарниковых пород в лесных полосах в условиях орошения. // Тр.Азерб.НИИЛХ, Т.6.Барда,1966. с.57-75.

Манджавидзе Д.В. Реликтовые леса Аджарии и их народно хозяйственное значение. Тбилиси: Мецниероба. 1982. 262с.

Махатадзе Л.Б., Попов И.Д. Типы леса Закавказья. М.: Лесная промышленность. 1965. 132с.

Махатадзе Л.Б., Урушадзе Т.Ф. Субальпийские леса Кавказа. М.: Изд. Лесная промышленность. 1972. 111с.

Медведев Я.С. Растительность Кавказа. //Тр. Тифлис. Бот.сада. Вып.18.Кн.1.1915.

Меницкий Ю.Л. Обзор видов рода «*Quercus*» в Евразии. Л.:Наука.1982. 59с.

Məmmədov M.S., Əsədov K.S., Məmmədov F.M. Dendrologiya. Bakı-2000.

Мирзоев О.Г.Синузиальная структура березовых криволесий в Азербайджане. «Azərbaycan florası və bitkiliyinin istifadəsi və qotunması» Бакы. 1999. с.267-272.

Мирзоев О.Г. *Betula alba* L. Новый вид для флоры Азербайджана. Доклады АН Азербайджана №1. 1998.

Млокосевич Б.В. Лапина (ботанико-лесоводственная характеристика). //Изв.Азерб. СХА.Т.З.Кировабад.1960.

Мурадов А.А. Биолого-экологические особенности хвойных экзотов в условиях Карабахской равнины: Автореф. канд. дисс. Баку. 1971. 26с.

Мустафаев Х.М., Халилов М.Ю. Эрозия почв в различных вертикальных зонах бассейна р.Дамирапаранчай. //Изв.АН Азерб. ССР. сер. биол. и. мед. наук. №3. с.87-93.

Мустафаев Х.М. Развитие эрозионных процессов на Южном склоне Большого Кавказа и основы борьбы с ними. Баку: Элм. 1975. 226с.

Мирзоев О.Г. Изучение влияния антропогенных факторов на естественного возобновления в высокогорных березняках северо-восточной части Б.Кавказа. Материалы Кавказского симпозиума. Махачкала-Туриб. 1999.

Мухамедшин К.Д., Таланцев Н.К. Можжевеловые леса. М.:

Лесная промышленность. 1982. 184с.

Недялков С.Г. Лесная растительность в прикаспийской области в Иране и закономерности ее распространения. //Тр. Тбилис.ин-та леса. Т.21. Тбилиси, 1974. с. 45-61.

Пономаренко В.М. О динамике верхней границы леса в горах южного Сихоте-Алиня. Новосибирск.Изв.Сибир.отд.АН СССР. 1961.-№5. с.100-109.

Поплавская Г.И. Растительность горного Крыма. //Тр. Ботан. ин-та им. Комарова, сер. III (геоботаника). Вып.5.1948. с.7-89.

Посохов П.П. Верхняя граница лесов в горах Крыма. //Ботан.ж.Т.48.1963.№10. с.1438-1456.

Придня М.В. Фитоценотические позиции и структура Хостинской популяции тиса ягодного в Кавказском биосферном заповеднике. //Экология, 1984. №1. с.3-8.

Прилипко Л.И. Растительность северо-западной части Шекинского нагорья (Дашюз). //Тр. ботан.ин-та. Т.2.Баку.1949. с.3-46.

Прилипко Л.И.Лесная растительность Азербайджана. Баку: Изд.АН Азерб.ССР,1954. 485с.

Прилипко Л.И. Антродинамические сукцессии кустарниковых формаций Азербайджана. //Матер. по динамике растительного покрова. (Докл.на межвузов.конф. в сентябре 1968). Владимир,1968. с.76-78.

Сафаров И.С. Новое местонахождение каштана съедобного в Нагорном Карабахе. //Докл.АН Азерб.ССР.Т.20.1964, №2. с.45-49.

Сафаров И.С. Филичайская и Гек-Гельская рощи крючковатой сосны. //Лесное хозяйство, 1967. №5. с.34.

Сафаров И.С. Сосна эльдарская и ее разведение в южных районах СССР. Баку:Элм.1972. 92с.

Сафаров И.С. Динамика климатической границы лесной растительности в высокогорьях Восточного Закавказья. //Тез.докл.УІ Всесоюзн.сов.по вопросам изучения флоры и растительности высокогорий. Ставрополь,1974. с.67-71.

Сафаров И.С., Халилов М.Ю. Влияние антропогенного фактора на изменение верхней границы лесов Талыша. //Человек и биосфера. /Проблемы охраны окружающей среды Азерб. ССР.

Баку: Элм, 1986. с.66-77.

Səfərov İ.S., Xəlilov M.Y., Hüseynov Ş.Q., Məmmədova F.H. Azərbaycanın eroziyaya uğramış dağ yamaclarında qozmeyvəllilər-dən ibarət sənaye əhəmiyyətli plantasiyaların salınması. Bakı, «Elm» 1986. 120s.

Сосселия Н.Д. Почвенные условия в некоторых типах каштановых лесов Западной Грузии. //Тр. Тбил. ботан. ин-та. Т.19. 1958. с.146-149.

Соснин Л.И. Некоторые данные о сменах лесной растительности западного Кавказа. //Сов.ботаника.1943.№3. с.15-19.

Сосновский Д.И. Основные формы растительного покрова Кавказа в их географическом размещении. //Сов.ботаника.Т.15.1947, №6. с.318-328.

Сочава В.Б. О происхождении буковых лесов Кавказа. //Изв.АН СССР, сер.биол.1949.№2. с.224-236.

Станюкович К.В. Растительность высокогорий СССР. //Пр. СОПС АН Таджикск.ССР.Т.1.Душанбе,1960. 167с.

Тарасашвили Г.М. Горно-лесные и горно-луговые почвы восточной Грузии.Ин-т леса АН. Груз. ССР. Тбилиси, 1956. 152с.

Толмачев А.И. Основные пути формирования растительности высокогорных ландшафтов северного полушария. //Бот.ж.,Т.33,1948,№2. с.161-180.

Tağıyev T.M. Naxçıvan MSSR-də qoz sortları «k/t elmi xəbərləri» №5, Bakı, 1971.

Урушадзе Т.Ф. Фитоклиматический анализ ареала лесов Грузии. //Сообщ.АН Груз.ССР.Т.74.1674, №2. с.413-415.

Урушадзе Т.Ф. Горно-лесные почвы Грузии. Тбилиси: Сабчата Сакартвело.1978. 244с.

Флора Азербайджана. Т.Т.И-УШ.Баку.1950-1961.

Халилов М.Ю. Роль лесной растительности в улучшении физических и противоэрозионных свойств почв. //Изв.АН Азерб.ССР, сер.биол. и мед.наук.1961, №9. с.109-116.

Халилов М.Ю. Почвенный покров и эрозионные процессы в зоне распространения дубовых лесов и фисташниково-арчевых редколесий. //Тр.Азерб.НИИЛХ.Барда,1966,№6. с.174-190.

Халилов М.Ю. Почвозащитная роль арчевых лесов Азербайджана. //Матер.сов.по пробл. восстановл. и развития арчевых

лесов Ср.Азии,Фрунзе, 1972. с.128-130.

Халилов М.Ю. Новое местонахождение железного дерева. //Природа.М., 1976, №8. с.142.

Халилов М.Ю. О современной верхней границе и антропогенной смене лесной растительности на Малом Кавказе. //Сб.: Использование растит.высокогорий СССР. Ставрополь, 1978. с.91-98.

Халилов М.Ю. Некоторые данные об отрицательном влиянии неблагоприятных погодных условий на древесную и кустарниковую растительность южного склона Большого Кавказа. //Тр.Ин-та географии АН Азерб.ССР. «Горно-лесные почвы и охрана лесов». Т.19.Баку:Элм,1979. с.152-155.

Халилов М.Ю. Смена древесной растительности на Степном плато в междуречье Алазань-Гирдыманчай. //Изв.АН Азерб.ССР, сер.биол.н.,1980,№5. с.3-10.

Халилов М.Ю. Антропогенная смена дуба грузинского кевовым деревом. //Вестник с.х.науки,1988,№1. с.79-82.

Хапаев С.А. Колебания верхней границы леса на территории Тебердинского заповедника. //Высокогорная геоэкология. М.,1976. с.55-57.

Харьзовова Е.Д. Каштан. //Сб.:Культурная флора СССР. Т.17. Ореоплодовые,1936. с.222-262.

Хачапуридзе Е.Ф. Некоторые данные о состоянии субальпийских лесов Рицинского госзаповедника. //Тез.докл. по интродукции, акклиматизации растений и охрана окружающей среды. Тбилиси,1978.

Шихамиров М.Г. Некоторые особенности сосновых лесов бассейна Самур. //Проблемы ботаники. Т.8. Баку: Элм, 1977. с.139-141.

Шиятов С.Г. Понятие о верхней границе леса. «Растительный покров Урала и его антропогенные изменения». Сборник науч.трудов Уральского научного центра АН СССР. Свердловск, 1985. с.32-56.

Ярошенко Г.Д. Естественное возобновление и типы насаждений в горных лесах Закавказья. //Лесовод, 1926, № 7-8.

Ярощенко П.Д. Смена растительного покрова Закавказья в их связи с почвенно-климатическими изменениями и деятельностью человека. М.-Л., 1956. 242с.

Ярошенко П.Д., Гробарь В.А. Смены растительного покрова Закарпатья. Изд. Наука. Ленинград. отд., 1969. 112с.

Andeansky B.G. Baumwuch und klimatische Greuze in Nordafrica. – Bot. Lahrb, 1939, Bd.70, No2.

Brocman-Jerosch H. Baumgrenze und klimacharacter, Beitrag Lur Geobot. Landesaufnahme der Schweiz, 1919. Bd.6. 255c.

Dengler A. Waldbau auf Ökologisher Grundlage, 1929.

Engler A. Über verbreitung stanbortsanspruche und Geschichte der Castanea veska u. s. w Ber. d. Schwlis Bot. ges. H. XI. 1901.

Fekete L. es Blattny T. Az erdeszeti jelontösegü fak es cserjek se a Magyar allam területen. Selmecbanya, 1913.

Issler E. Die Buchenwalder der Hochwogessen. Die Buchen Walder Eoropas, 1932.

Koeppen W. Lehrliche temperaturgang in den Gemüssigeten Lonen und Wege tationsperiode Meteorolog. L.1926.

Mamedov G.Sh., Djafarov A.B., Mamedova S.Z. Antropogen factor of soil fertility under agriculture and other plants of Azerbaijan // 16-th World Congress of soil science. Franse, 20-25 Aug. P.481.

Mamedov G.Sh. The ecologial soil rating map compiling and its practical meaning. // 16-th World Congress of soil science, France, 1998, 20-25 Aug.

Mamedov G.Sh., Djafarov A.B., Mamedova S.Z., Sultanova H.A. The elaboration of the soil fertility model according to the soil plant diagnostics, // 5-th Baku International Congress. Baku, September 21-24, 1999, p. 506-507.

Rubner K. Die pflanzengeographischen des Waldbaus, 1934.

Tranguillini W. Über die physiologischen Ursachen der Wald und Baumgrenze. – In: Ökologie der alpinen Waldgrenze. Symposium. Insbruck, 1966.

MÜNDƏRİCAT

Giriş-----	3
1. 1. Azərbaycanda meşələrin öyrənilməsi tarixinə dair-----	8
2. 2. Dağ meşələrinin yayılması qanuna uyğunluqları və meşə formasiyaları-----	17
2.1. 2.1. Dağ meşələrinin yüksəklik quruluşunun əsas qanuna uyğunluqları-----	17
2.2. 2.2. Meşənin yuxarı sərhədinin yerləşməsi qanuna uyğunluqları və onun antropogen pozulması -----	23
2.3. 2.3. Subalp qurşağının xüsusiyyətləri -----	32
2.4. 2.4. Meşənin aşağı sərhədinin yerləşməsi qanuna uyğunluqları-----	45
3. Təbiətin mühafizəsində dağ meşələrinin rolü -----	48
4. Dağ meşələrinin bioekoloji xüsusiyyətləri -----	61
4.1. Fıstıq meşələri-----	61
4.1.1. Fıstığın antropogen (törəmə) tipləri -----	83
4.2. Palid meşələri -----	87
4.2.1. İberiya palidi meşələri -----	91
İberiya palidinin antropogen tipləri -----	95
a) Palidin dəmirqara ilə dəyişilməsi -----	96
b) Palidin ardıcıl və saqqızıağac ilə dəyişməsi -----	98
v) Palidin şibləklərlə əvəz olunması -----	99
4.2.2. Şərq palidi meşələri -----	106
Şərq palidinin antropogen tipləri -----	121
4.2.3. Şabalıdyarpaq palid meşələri -----	123
Şabalıdyarpaq palidin antropogen tipləri -----	130
a) Palidin dəmirağacla əvəz olunması -----	131
b) Palidin kol formalı azatağaçlı şibləklərlə əvəz olunması	134
v) Şabalıdyarpaq palidin kserofil şibləklərlə əvəz olunması	138
4.3. Qafqaz veləsi meşələri -----	142
4.4. Adi şabalıd meşələri -----	147
4.5. Adi qoz meşələri -----	157
4.6. Ağcaqayın meşələri -----	173
4.7. Cökə meşələri -----	180
4.8. Adi xurma meşələri -----	189
4.9. Ayıfindığı meşələri -----	192

4.10. Tozağac meşələri-----	196
4.11. Dəmirağac meşələri-----	210
4.12. Azatağac meşələri-----	211
4.13. Qarmaqvari şam meşələri ----- Kəpəz-Göygöl şamlığı-----	213 216
Zeyəmçay və Əsrirkçay hövzələrində şamlıqlar-----	220
Şam meşələrinin mühafizəsi və artırılması -----	225
4.14. Qaraçöhrə ----- Qaraçörənin bioekoloji xüsusiyyətləri -----	228 228
Zaqatala dövlət qoruğunda azaliyalı qaraçöhrəlik -----	233
Qaraçörənin şərq arealı -----	235
Örtüksüz qaraçöhrə meşələri -----	239
Həmzəlli qaraçöhrəliyi -----	240
Lerik qaraçöhrəliyi -----	240
Qırxbulaq qaraçöhrəliyi -----	242
Qaraçörənin təsərrüfat əhəmiyyəti və mühafizəsi -----	243
Qaraçörənin artırılması-----	246
5. Dağ meşələrinin mühafizəsi, bərpası və səmərəli istifadəsi -----	248
5.1. Meşə ekosistemlərinin məhsuldarlığının yüksəldilməsi və bərpası tədbirləri -----	248
5.2. Xüsusi mühafizə olunan təbiət obyektləri -----	251
5.2.1. Yüksək dağlıq meşə qoruqları və yasaqlıqları -----	256
5.2.2. Mövcud qoruqların ərazisinin genişləndirilməsi -----	257
5.2.3. Relikt və qiymətli meşə sahələrinin mühafizəsi -----	257
5.2.4. Sün'i yaşıl abidələrin qorunması -----	261
5.3. «Yaşıl abidələrin» mühafizəsi -----	263
5.4. Kurort meşələrinin səmərəli istifadəsi-----	270
5.5. İrimiqyaslı xəritələrdə bitki örtüyünün antropogen dinamikasını öyrənmək yolu ilə meşə-bərpa tədbirlərinin hazırlanması-----	276
6. Azərbaycanın arid meşələri-----	291
6.1. Arid meşələri haqqında anlayış -----	293
6.2. Arid meşələrinin komponentləri -----	293
6.2.1. Ardic ----- ➤Böyük Qafqazın ardic meşələri-----	293 302
a) Bozqır yaylanın ardic meşələri -----	306
b) Şimal-şərqi makroyamacın ardic meşələri -----	307

v) Qobustanda ardıcır grupları-----	310
— Kiçik Qafqazın ardıcır meşələri-----	310
6.2.2. Eldar şamı -----	324
6.2.3. Araz palıdır meşələri-----	328
6.2.4. Saqqızıağac meşəlikləri -----	328
6.2.5. Badam ağaçlıqları -----	344
6.2.6. İberiya ağcaqayını ağaçlıqları-----	349
6.2.7. Armud -----	350
6.2.8. Dağdağan -----	363
7. Arid meşələrinin antropogen dəyişilməsi-----	368
7.1. Ardıcın saqqızıağacla əvəz olunması -----	368
7.2. Arid meşələrinin kserofil və friqana tipli şibləklərlə və yarımsəhra bitkiliyi ilə əvəz olunması-----	372
8. Arid meşələrinin mühafizəsi və bərpası-----	383
8.1. Qoruq və yasaqlıqların təşkili -----	383
8.2. Mövcud qoruqların ərazisinin genişləndirilməsi-----	388
8.3. Qərzəkli-meyvə və gilemeyvə təsərrüfatları -----	390
8.4 Qiymətli meşə (botanika) obyektləri-----	392
8.5. Arid meşələrin bərpası-----	396
8.5.1. Saqqız və püstə ağaçlılarının artırılması -----	398
8.5.2 Badam ağaclarının artırılması-----	401
9. Azərbaycanın düzən meşələri-----	410
9.1. Azərbaycanın düzən meşələrinin təsnifikasi-----	410
9.2. Kürqırığı tuqay meşələri -----	413
9.2.1. Tuqay meşələrinin müasir vəziyyəti -----	414
9.2.2. Kürqırığı tuqay meşələrinin ümumi səciyyəsi -----	417
9.2.3. Qovaq meşələrinin quruması-----	425
9.2.4. Tuqay meşələrinin məhsuldarlığı -----	428
9.2.5 Tuqay meşələrinin mühafizəsi haqqında -----	430
9.2.6. Tuqay meşələrinin meşə əkinin yolu ilə bərpası-----	432
9.2.7. Kürqırığı ərazidə meşə təsərrüfatı sahələrindən səmərəli istifadə olunması -----	435
9.3. Qanix-Həftəran vadisi meşələri-----	439
9.4. Samur-Dəvəçi ovalığı meşələri-----	443
9.5. Lənkəran ovalığı meşələri-----	445
9.6. Çinar meşələri-----	450
Ədəbiyyat -----	457

Гарib Шамиль оглы Мамедов
Махмуд Юсиф оглы Халилов
Леса Азербайджана
Издательство “Элм”
Баку-2002

Жылмаға верилмиш: 15.03.2002, чапа имзаланмыш:
08.04.2002, қағыз форматы: 60x84¹/₁₆, һәчми: 29,5 ч.в.,
сифариш № 10. Сағы 700. Гијмети 30000.



«Стејк» КМ-нин мәтбәәсиндә чап олунмуштур.
Бакы ш., Р.Чавид пр-ти, 29.
Тел. 97-59-64; 33-03-68.